

**AZƏRBAYCAN KP MK YANINDA PARTİYA TARİXİ İNSTİTUTU –
SOV.İKP MK YANINDA MARKSİZM-LENİNİZM
INSTİTUNUN FİLİALI**

**DAĞLIQ QARABAĞ:
ZƏKA QALİB GƏLƏCƏK**

SƏNƏDLƏR VƏ MATERİALLAR

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI

Bakı - 1989

BFK 34 C2
DF1

Dağlıq Qarabağ: Zəka qalib gələcək. - B.: Azərnəşr, 1989 - 464 səh.

Məcmuəyə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə əlaqədar partiya və dövlət sənədləri, habelə digər materiallar daxildir. Məcmuədəki sənədlər milli münasibətlər problemlərinin həllində Sov.İKP-nin əsl leninçi mövqeyini, millətlərin əsl hüquq bərabərliyinin təmin olunmasına, ölkənin regionlarının hərtərəflı inkişafına Kommunist Partiyasının qayğısimi əks etdirir.

Geniş oxucu kütłəsi üçün nəzərdə tutulan bu kitab Azərbaycan KP MK yanında Partiya Tarixi İstututu - Sov.İKP MK yanında Marksizm-Leninizm İstututunun filialı tərəfindən hazırlanmışdır.

D 0301050700 KQ - 88
M - 651 - 89

BBK 34C2

ISBN 5 – 552 – 00384 – 5

© Azərnəşr, 1989

DAĞLIQ QARABAĞDA HADİSƏLƏRƏ DAİR

Son günler Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində erməni əhalisinin müəyyən bir hissəsi Dağlıq Qarabağı Ermənistən SSR-in tərkibinə daxil etmək tələbi ilə çıxış etmişdir. Ekstremist əhval-ruhiyyəli ayrı-ayrı şəxslərin məsuliyyətsiz çağrıqları nəticəsində ictimai asayışın pozulması halları olmuşdur.

Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətində hadisələr haqqında məlumatı nəzərdən keçirərək, belə hesab edir ki, mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədi güdən hərəkətlər və tələblər Azərbaycan SSR və Ermənistən SSR zəhmətkeşlərinin mənafələrinə ziddir, millətlərarası münasibətlərə zərər vurur.

Lenin milli siyaseti prinsiplərini ardıcıl rəhbər tutaraq Sov.İKP MK Ermənistən və Azərbaycan əhalisinin vətənpərvərlik və beynəlmiləlçilik hisslerinə müraciət edib millətçi ünsürlərin fitnələrinə uymamağa, sosializmin böyük nailiyyətini - Sovet xalqlarının qardaşcasına dostluğunun hər vasitə ilə möhkəmlətməyə çağrılmışdır.

Sov.İKP MK Azərbaycan və Ermənistən Kommunist partiyalarının MK-larına tapşırılmışdır ki, yaranmış şəraiti sağlamlaşdırmaq üçün lazımi tədbirlər görsünlər, bütün siyasi və ideoloji təsir vasitələrini Lenin milli siyasetinin, müasir mərhələdə onun mahiyyətinin izah edilməsinə yönəltsinlər. Bütün işdə onu əsas tutmaq lazımdır ki, milli məsələ milli xüsusiyyətlərə, psixologiyaya daim ciddi diqqət yetirilməsini, zəhmətkeşlərin həyatı mənafələrinin nəzərə alınmasını tələb edir.

Respublikaların partiya və Sovet orqanlarına təklif olunmuşdur ki, Dağlıq Qarabağ ətrafında şəraiti normal hala salsınlar, ictimai asayışı və sosialist qanunçuluğuna ciddi əməl olunmasını təmin etsinlər, muxtar vilayətin gələcək sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlər hazırlayıb həyata keçirsinlər (SİTA).

“Kommunist” qəzeti, 24 fevral 1988-ci il

DQMV PARTİYA FƏALLARININ YIĞINCAĞI

Fevralın 22-də Stepanakertdə vilayət partiya fəalları yiğincağı olmuşdur. Yiğincaqdə Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş mənfi halları aradan qaldırmaq sahəsində təxirəsalınmaz tədbirlər müzakirə edilmişdir.

Fəallar yiğincağında Sov.İKP MK siyasi Bürosu üzvlüyüünə namizəd, Sov.İKP MK katibi K. P. Razumovski çıxış etmişdir.

O demişdir: Son vaxtlar Sov.İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət heyətinin və digər mərkəzi orqanların ünvanına DQMV-nin erməni əhalisinin

göndərdiyi məktublarda və ərizələrdə vilayəti Ermənistan SSR ilə birləşdirmək xahiş edilir. Dağlıq Qarabağın özündə baş verən çıxışların gedişində də bu sür tələblər irəli sürürlür. Deməliyəm ki, Sov.İKP MK mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini güdən hərəkətləri və tələbləri Azərbaycan SSR və Ermənistan SSR zəhmətkeşlərinin mənafelərinə zidd hərəkətlər və tələblər kimi qiymətləndirir. Belə hərəkətlər və tələblər onların millətlərarası münasibətlərinə ziyan vurur, əgər indi məsul tədbirlər görülməsə, ciddi nəticələrə gətirib çıxara bilər.

Bütün bunlar ayrı-ayrı şəxslərin məsuliyyətsiz çağırışları və hərəkətləri, habelə göstərilən respublikaların partiya və Sovet orqanlarının passiv, gözləmə mövqeyi nəticəsində mümkün olmuşdur. Bu respublikaların rəhbərliyi Vəziyyətin qiymətləndirilməsinə səthi yanaşmışlar.

Sov.İKP MK Azərbaycan KP MK bürosuna və Ermənistan KP MK bürosuna tapşırılmışdır ki, Vəziyyəti normallaşdırmaq üçün əlaqələndirilmiş lazımi tədbirlər görsünlər, bütün siyasi və ideoloji təsir vasitələrini Lenin milli siyasetinin, müasir mərhələdə onun mahiyyətinin izah edilməsinə yönəltsinlər. Bütün işdə onu əsas tutmaq lazımdır ki, milli məsolə milli xüsusiyyətlərə, psixologiyaya, zəhmətkeşlərin həyatı mənafelərinin nəzərə alınmasına daim ciddi diqqət yetirilməsini tələb edir. Vəziyyətin normal hala salınması üçün məsuliyyət bütünlüklə bu Respublikaların KP MK bürolarının üzərinə və şəxsən MK-ların birinci katibləri K. M. Bağırov və K. S. Dəmirçyan yoldaşlarının üzərinə düşür.

DQMVi-nin təşkil edilməsi Lenin milli siyasetinin böyük nailiyyəti olmuşdur. Oktyabr inqilabının elan etdiyi xalqlar qardaşlığı gerçəkliyə çevrilmiş, ona həm erməni xalqının, həm də Azərbaycan xalqının ən yaxşı oğulları öz qüvvələrini, biliklərini, sağlamlıqlarını sərf etmiş və bu yolda hətta can qoymuşlar.

V. İ. Lenin sosializmin mənafelərini hər şeydən üstün tuturdu. Heç bir təkəbbür, o cümlədən milli təkəbbür sosializm cəmiyyətinin bu başlıca məqsədini kölgədə qoymamalıdır. Biz də yol verə bilmərik ki, xalq işi uğrunda, erməni və azərbaycanlı zəhmətkeşlərin həyatı mənafeləri uğrunda mübarizlərin bir çox nəsillərinin əzab-əziyyətləri bahasına yaranmış və təsbit edilmiş nə varsa, azacıq da olsa şübhə altına alınsın.

Dağlıq Qarabağ Muxtar Vilayəti dinamik surətdə inkişaf edir. Dəmir yolu, elektrik xətləri, qaz kəmərləri - bütün bunlar DQMVi-ni Azərbaycan SSR ilə ən sıx surətdə bağlayır. Vilayətdə çoxlu sənaye müəssisəsi işləyir: Stepanakert isə iri sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Faktlar göstərir ki, çox mühüm iqtisadi və sosial göstəricilər üzrə Dağlıq Qarabağ Muxtar Vilayəti bir çox hallarda orta Respublika səviyyəsini qabaqlayır. Əlbəttə, istər Respublikada, istərsə də vilayətdə heç də bütün məsələlər həll edilməmişdir, iqtisadi və mədəni sahələrdə nöqsanlar hələ çöxdür, lakin bu - həyatdır. Vaxtı çatmış problemlər əməli surətdə, konkret işlərlə həll edilməlidir. Lazım gəlsə, SSRİ hökuməti sosial-iqtisadi və mədəni inkişaf məsələlərinə aid təklifləri nəzərdən keçirməyə hazırlıdır.

Biz hamımız bir dövlətdə, hamımız üçün ümumi olan sosialist dövlətində yaşayırıq. Bu bizim ümumi Vətənimizdir və onun daxilində sərhəd dirəkləri qoyulmamışdır. Odur ki, hər birimiz hər yerdə işlərin daha yaxşı getməsi üçün əlindən galəni əsirgəməməlidir. Yenidənqurma işimiz məhz buna yönəldilmişdir, zəhmətkeş kollektivlərinin qayğısı da məhz budur.

Çoxmillətli ölkəmizdə, bütün Respublikalarda onlarca müxtəlif millət və xalq yaşayır. Buna görə də Sov.İKP-nin və Sovet dövlətinin milli siyaseti hər bir xalqın sosial, iqtisadi və mədəni tələbatının maksimum ödənilməsinə yönəldilmişdir.

Razumovski yoldaş daha sonra demişdir: Birliyimizi sarsıtmaq ideoloji düşmən üçün sərfəlidir. Onun işi buna yönəldilmişdir. Əgər indi biz cürbəcür diskussiyalara çəlb olunmağımıza imkan versək, cəmiyyətimizdə təxirəsalınmaz sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsi ancaq ləngidilə bilər. Deməli, biz təmkinli olmalı, ağıllı hərəkət etməli, əsl partiyallılıq və müdriklik göstərməli, Vətənin taleyini düşünməliyik. Bu bizim vətəndaşlıq və vətənpərvərlik borcumuzdur. Bu bizim qəti mövqeyimizdir. Sov.İKP MK-nın fevral plenumunda Mixail Sergeyeviç Qorbaçovun qeyd etdiyi kimi, biz ilk növbədə inqilab və Sovet hakimiyyəti vasitəsilə hər bir xalqın milli iftiخارını və milli ləyaqətini sosializm cəmiyyətinin beynəlmiləlçiliyi ilə birləşdirmək məsələsi üzərində düşünməliyik.

Stepanakert Şəhər Partiya Komitəsinin birinci katibi Z. M. Movsesyan, vilayət komsomol komitəsinin birinci katibi M. Ş. Musaelyan, Şuşa Rayon Partiya Komitəsinin birinci katibi N. A. Hacıyev, Stepanakert ayaqqabı fabrikinin başçıisi T. V. Soboleva, Stepanakert Pedaqoji İnstytutunun rektoru S. A. Sarkisyan, Stepanakert kompleks zona stansiyasının şöbə müdürü B. Q. İbrahimov, Stepanakert elektrotexnika zavodunun çilingəri S. Z. Poqosyan, vilayət icraiyə komitəsi sədrinin müavini Ş. M. Petrosyan, Qarabağ ipək kombinatı partiya komitəsinin katibi R. S. Koçaryan, vilayət partiya komitəsinin birinci katibi B. S. Kevorkov, Əskəran rayonundakı «Axtanaq» kolxozunun tərəvəzçisi M. R. Arzumanyan, «Sovetakan Karabax» - «Sovetski Karabax» vilayət qəzeti redaktorunun müavini A. A. Qukasyan, Stepanakert Avtomobil Nəqliyyatı İstehsalat Birliyinin baş direktoru B. V. Dadamyan, M. Qorki adına Stepanakert Dövlət Dram Teatrının artisti M. D. Balasanyan, hərbi qulluqçu M. M. Zayıtsev, AHİŞ sədri L. X. Rəsulova fəallar yığınçığında çıxış edərək qeyd etmişlər ki, vilayətin Kommunistləri, zəhmətkeşləri yaranmış vəziyyətdən çox narahat olmuşlar. Belə bir vəziyyət ayrı-ayrı məsuliyyətsiz şəxslərin hərəkətləri, habelə bir sıra partiya komitələrinin, Kommunistlərin, sovet və komsomol təşkilatları işçilərinin, təsərrüfat rəhbərlərinin siyasi sayıqlığı itirməsi, onların passiv mövqə, gözləmə mövqeyi tutması nəticəsində əmələ gəlmişdir. Çıxış edənlər vilayətdə vəziyyəti özünütənqid ruhunda təhlil etmiş, yetkinlik və uzaqgörənlik göstərə bilməyən partiya komitələrinin, yerli hakimiyyət orqanlarının fəaliyyətinə prinsipial qiymət vermişlər.

Bir çox rəhbər işçilər mürəkkəb şəraitdə fəal təşkilatçılıq, siyasi, ideya tərbiyəsi işi aparmaq əvəzinə zəhmətkeşləri, gəncləri, bütün əhalini sosial, iqtisadi və mədəni həyatın ümdə problemlərinin həllindən yayındırıran şüurlara uymuşlar.

Vilayət partiya komitəsi, onun bürosu, katibliyi, şəxsən vilayət partiya komitəsinin birinci katibi B. S. Kevorkov yoldaş bu məsələlərdə mübariz mövqə tutmamışlar. Kəskin deyilmişdir ki, vilayətdə təxirəsalınmaz sosial-iqtisadi məsələlər, mədəniyyət və maarifin inkişafına qayğı bir çox illər ərzində vilayət partiya komitəsinin, Azərbaycan KP MK-nin diqqətindən kənarda qalmışdır. Konkret həllini tələb edən bir sıra başqa problemlər də qaldırılmışdır.

Partiya fəalları yığıncağı Sov.İKP MK-ni, onun siyasi Bürosunu əmin etmişdir ki, vilayət Kommunistləri vəziyyəti bütün kəskinliyi ilə başa düşürlər və vəziyyəti normal hala salmaq, adamların söylərini vilayətin sosial-iqtisadi inkişafının birinci dərəcəli vəzifələrinin yerinə yetirilməsinə yönəltmək üçün onların kifayət qədər təcrübəsi, qüvvəsi, partiya inamı vardır.

Fəallar yığıncağında Sov.İKP MK Siyasi Bürosu üzvlüyüünə namizəd, SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin birinci müavini P. N. Demiçev, Azərbaycan KP MK-nin birinci katibi K. M. Bağırov çıxış etmişlər.

Fəallar yığıncağının işində Azərbaycan KP MK və Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi bürolarının üzvləri və üzvlüyüünə namizədlər iştirak etmişlər. (Azərinform.)

«Kommunist» qəzeti, 23 fevral, 1988-ci il

DAĞLIQ QARABAĞ VILAYƏT PARTİYA TƏŞKİLATI FƏALLAR YIĞINCAĞININ 1988-Cİ İL 22 FEVRAL TARİXLİ QƏTNAMƏSİ

Partiya fəalları yığıncağı Sov.İKP MK Siyasi Bürosu üzvlüyüünə namizəd, Sov.İKP MK katibi K. P. Razumovski yoldaşın çıxışını dinləyib müzakirə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətin ciddi olduğu barədə Sov.İKP MK-nin verdiyi qiymətlə bütünlükə və tamamilə razılaşmışdır. Yığıncaq qeyd edir ki, DQMV-nin mövcud milli ərazi quruluşunu dəyişdirmək məqsədini güdən hərəkətlər və tələblər Azərbaycan SSR və Ermənistan SSR zəhmətkeşlərinin mənafelərinə ziddir, millətlərarası münasibətlərə zərər vurur və indi məsul tədbirlər görülməsə, bəlli olmayan və ya hətta, çətin düzəldilə bilən nəticələr verə bilər. Bütün bunlar məsuliyyətsiz şəxslərin çağırışları, habelə muxtar vilayətin partiya və Sovet orqanlarının passiv, gözləmə mövqeyi tutması nəticəsində mümkün olmuşdur. Bu orqanların rəhbərliyi yayılmış əhval-ruhiyyələrə lazıminca əhəmiyyət vermir, yaranmış vəziyyətə qiymət verilməsinə səthi yanaşır.

Partiya fəalları yığıncağı prinsipcə vacib hesab edir ki, vilayət partiya komitəsi, Stepanakert Şəhər Partiya Komitəsi, rayon partiya komitələri, ilk partiya

təşkilatları bütün siyasi və ideoloji təsir vasitələrini Lenin milli siyasətinin, müasir mərhələdə onun mahiyyətinin izah edilməsinə yönəlsinlər.

Bütün işdə onu əsas tutmaq lazımdır ki, milli məsələ milli xüsusiyyətlərə, psixologiyaya, zəhmətkeşlərin həyatı mənafelərinin nəzərə alınmasına daim ciddi diqqət yetirilməsini tələb edir.

Vəzifə ondan ibarətdir ki, vilayətin partiya təşkilatları, ideoloji idarələrin fealları kütłələr içərisində, əmək kollektivlərində Sov.İKP MK-nın qərarından irələ gələn məsələlər üzrə işi daha da genişləndirsinlər. Bu sənədin müddəalarını hər bir əməkçinin şüuruna və qəlbinə çatdırınsınlar, vəziyyətin tezliklə normal hala salınmasına nail olsunlar.

«Kommunist» qəzeti, 23 fevral 1988-ci il

DAĞLIQ QARABAĞ VILAYƏT PARTİYA KOMİTƏSİNİN PLENUMU

Bu il fevralın 23-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin plenumu olmuşdur. Plenum təşkilat məsələsinə baxmışdır.

Plenum B. S. Kevorkovu işdə yol verilmiş nöqsanlara görə vilayət partiya komitəsinin birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad etmişdir. Bundan əvvəl vilayət icraiyyə komitəsi sədrinin birinci müavini - Dağlıq Qarabağ Muxtar Vilayəti Aqrosənaye Komitəsinin sədri vəzifəsində işləmiş H. A. Poqosyan Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Plenumda Azərbaycan KP MK-nin birinci katibi K. M. Bağırov çıxış etmişdir. Plenumun işində V. N. Konovalov, T. X. Orucov, R. V. Axundov, Sov.İKP MK-nın bölmə müdürü V. A. Kondratyev, Sov.İKP MK-nin məsul işçisi V. M. Yaşın iştirak etmişlər.

* * *

Bundan əvvəl Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi bürosunun geniş iclası olmuşdur. İclasda Sov.İKP MK siyasi Bürosu üzvlüyüնə namizəd, Sov.İKP MK katibi K. P. Razumovski çıxış etmişdir. Büro iclasında Sov.İKP MK siyasi Bürosu üzvlüyüնə namizəd, SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin birinci müavini P. N. Demişev, Azərbaycan KP MK-nin birinci katibi K. M. Bağırov, Sov.İKP MK partiya-təşkilat işi şöbəsi müdirinin müavinləri V. A. Mixaylov, Q. P. Karçenko və Sov.İKP MK-nin bölmə müdürü V. A. Kondratyev iştirak etmişlər.

«Kommunist» qəzeti, 24 fevral 1988-ci il

AZƏRBAYCAN PARTİYA FƏALLARININ YIĞINCAĞI

Fevralın 24-də Azərbaycan partiya fəallarının yiğincağı olmuşdur. Yiğincaq Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin, yaranmış şəraitin sağlamlaşdırılması, Respublikada kütləvi-siyasi, ideoloji işin kökündən yaxşılaşdırılması sahəsində təxirəsalınmaz tədbirləri müzakirə etmişdir.

Fəallar yiğincağında Sov.İKP MK siyasi Bürosu üzvlüyünə namizəd, Sov.İKP MK katibi K. P. Razumovski, Azərbaycan KP MK-nin birinci katibi, K. M. Bağırov çıxış etmişlər. Onlar demişlər ki, bu partiyanın Mərkəzi Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrə prinsipial qiymət vermiş və qeyd etmişdir ki, mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədi güdən hərəkətlər və tələblər Azərbaycan SSR və Ermənistən SSR zəhmətkeşlərinin mənafelərinə ziddir, millətlərarası münasibətlərə zərər vurur. Onlar mənfi təzahürlərin aradan qaldırılması sahəsində Respublika partiya təşkilatının qarşısında duran vəzifələr üzərində müfəssəl dayanmış, DQMV-nin sosial-iqtisadi və mədəni inkişafının, xalqların Lenin dostluğunun hər vasitə ilə möhkəmləndirilməsinin ümdə məsələlərini həll etmək üçün təsirli tədbirlər görməyin zəruri olduğunu göstərmişlər.

Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi R. A. Bağırlı, İsmayıllı rayonundakı Kalinin adına kolxozun sədri N. V. Nikitin, Bakıdakı «Elektrostamp» zavodunun tokarı T. Ş. Qasparyan, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan tarixi muzeyinin direktoru, Respublika Elmlər Akademiyasının akademiki P. Ə. Əzizbəyova, Azərbaycan SSR meşə və ağaç emalı sənayesi naziri A. A. Ayriyan, Azərelektroterm İstehsalat Birliyinin baş direktoru Y. K. Protokovets, Qax rayonundakı Nizami adına kolxozun heyvandarı A. D. Nuraşvili, Azərbaycanın xalq yəziçisi M. Ə. İbrahimov, Bakı Ali Partiya Məktəbinin rektoru T. Q. Köçərli, Ə. Qarayev adına Bakı neftayırma zavodu partiya Komitəsinin katibi R. c. Poqosova, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun rektoru İ. Ə. İbrahimov, 445 nömrəli tikinti idarəsi kompleks briqadasının briqadıri, ilk partiya təşkilatının katibi R. A. Məmmədov, Stepanakert ayaqqabı fabrikinin fəhləsi S. A. Babayan, Bakı şəhəri Kirov Rayon Partiya Komitəsinin birinci katibi V. A. Nersesyan, Bakı şəhəri Qaradağ Rayon Partiya Komitəsinin birinci katibi A. Y. Bolotin, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi A. R. Rzayev, Azərbaycan SSR Dövlət teleradiosunun böyük redaktoru T. A. Çalyan, Mingəçevir Şəhər Partiya Komitəsinin birinci katibi R. C. Tanrıverdiyev, Bakı şəhəri Lenin Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini V. P. Yekiazarov, «Kommunist» (Ermənisə) qəzetinin redaktoru E. Y. Qriqoryan, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi F. Ə. Musayev, Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin ikinci katibi V. A. Boqoslovski, Qusar Rayon Partiya Komitəsinin birinci katibi R. M. Bədirov, hərbi qulluqçu M. M. Zaytsev yiğincaqdə çıxış edərək Dağlıq Qarabağ hadisələrinə

Sov.İKP Mərkəzi Komitəsi tərəfindən verilmiş qiyməti tamamilə bəyənmiş və qeyd etmişlər ki, yaranmış vəziyyət muxtar vilayətin partiya və Sovet orqanlarının passiv, gözləmə mövqeyi nəticəsində mümkün olmuşdur. Onların rəhbərliyi yaranmış vəziyyətə, yayılmış əhval-ruhiyələrə səthi yanaşmışdır. Respublika orqanlarının rəhbərliyi də bu məsələdə lazımi səviyyədə olmamışdır.

Qəbul olunmuş qətnamədə partiya fəalları yiğincası Sov.İKP MK tərəfindən verilmiş qiyməti bütünlükə və tamamilə bəyənmiş və vəziyyətin normal hala salınması üçün, Lenin milli siyasetinin, müasir mərhələdə onun mahiyyətinin izah edilməsinə, zəhmətkeşlərin beynəlmiləl tərbiyəsinə bütün siyasi və ideoloji təsir vasitələrinin geniş cəlb edilməsi üçün konkret tədbirlər müəyyən etmişdir. Bütün işdə onu əsas tutmaq lazımdır ki, milli məsələ milli xüsusiyyətlərə, psixologiyaya daim ciddi diqqət yetirilməsini, zəhmətkeşlərin həyatı mənafelərinin nəzərə alınmasını tələb edir. Respublikanın partiya, Sovet və təsərrüfat orqanlarına təklif edilmişdir ki, DQMVG-nin gələcək sosial-iqtisadi və mədəni inkişafi üçün konkret tədbirlər hazırlayıb həyata keçirsinlər.

Yiğincığın işində Sov.İKP MK Siyasi Bürosu üzvlüyüնə namizəd, SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin birinci müavini P. N. Demirəv iştirak etmişdir. (Azərinform.)

«Kommunist» qəzeti, 25 fevral 1988-ci il

**Sov.İKP MK-nin BAŞ KATİBİ
M. S. QORBAÇOVUN AZƏRBAYCAN VƏ ERMƏNİSTAN
ZƏHMƏTKEŞLƏRİNƏ, XALQLARINA MÜRACİƏTİ**

Əziz yoldaşlar!

Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq sizə müraciət edirəm.

Bu muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə keçməsi məsələsi qaldırılmışdır. Məsələ elə kəskin və dramatik vəziyyətə çatdırılmışdır ki, bu, gərginliyə və hətta qanundankənar hərəkətlərə götürib çıxarmışdır.

Açığını deyim ki, Sov.İKP MK hadisələrin bu cür inkişafından narahatdır, çünki bu, ən ciddi nəticələr verə bilər.

Biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçıramağın tərəfdarı deyilik. Lakin bunu təmkinlə, demokratik proses və qanunçuluq çərçivəsində, xalqlarımızın beynəlmiləl siyasi birliyinə zərrə qədər də xələl galmasına yol vermədən etmək lazımdır. Xalqın taleyi ilə bağlı çox ciddi məsələləri qeyri-şüuri hissələrin və emosiyaların ixtiyarına buraxmaq olmaz.

Öz qayğılarını təkcə yerli şərait baxımından yox, həm də ölkədə genişlənən inqilabi yeniləşmə proseslərini nəzərə almaqda qiymətləndirmək çox vacibdir.

Bəli, həyatımızda həll edilməmiş problemlər vardır. Lakin xalqlar arasında ədavətin və bir-birinə etimadsızlığın qızışdırılması bu problemlərin həllinə ancaq mane ola bilər. Bu, bizim sosialist prinsiplərimizə və mənəviyyatımıza, Sovet adamlarının dostluq və qardaşlıq ənənələrinə daban-dabana zidd olardı.

Biz çoxmillətli ölkədə yaşayıraq, üstəlik bütün Respublikalarımız, bir çox vilayətlərimiz, hətta şəhər və qəsəbələrimiz çoxmillətlidir. Lenin milli siyasetinin mənası da ondadır ki, hər bir adam, hər bir millət sərbəst inkişaf edə bilsin, hər bir xalq ictimai-siyasi həyatın bütün sahələrində, ana dilinə və mədəniyyətə, adətlərə və etiqada öz tələbatını ödəyə bilsin.

Sosialist beynəlmiləlciliyi bizim çox böyük qüvvət mənbəyimizdir. Bizim yolumuz xalqların əsl qardaşlığı və birliyi yoludur.

Böyük erməni şairi Yegișe Çarents Sovet Azərbaycanına müraciətlə çox gözəl demişdir: «hədsiz iztirablarda keçmiş ötən günlər naminə, qələbələr sayəsində bizə nəsib olmuş həyat naminə, mehribən ittifaq naminə, quruculuq naminə qardaş xalqa salam göndəririk, salam göndəririk».

Azərbaycan xalqının böyük oğlu Səməd Vurğunun sözləri bu fikirlə görünəcə də səsləşir: «Biz təkcə od-oçaq qonşusu deyilik, ürək dostuyuq. Xalqlarımız ta qədimlərdən bir ocağın oduna isimmiş, son tikələrini yarı bölmüşlər».

Heç bir ana razı olmaz ki, onun övladları sosializmin həqiqətən böyük nailiyyəti olan möhkəm dostluq, bərabərlik, qarşılıqlı yardım telləri ilə bağlanmaq əvəzinə milli ədavət təhlükəsinə məruz qalsın.

Dağlıq Qarabağ Muxtar Vilayətində yığılib qalan nöqsanlar və çətinliklər az deyildir. Vilayətin yeni rəhbərliyi vəziyyəti düzəltmək üçün təcili tədbirlər görməlidir. Sov.İKP Mərkəzi Komitəsi bu barədə dəqiq tövsiyələr vermişdir və onların yerinə yetirilməsinə bilavasito göz qoyacaqdır.

İndi ən başlıcası yaranmış vəziyyətin aradan qaldırılmasına, Azərbaycanda və Ermənistanda yığılib qalmış konkret iqtisadi, sosial, ekoloji və digər problemlərin bütün ölkəmizdə həyata keçirilən yenidənqurma və yeniləşdirmə siyasəti ruhunda həll edilməsinə səy göstərməkdir.

Azərbaycan və erməni xalqları arasında Sovet hakimiyyəti illəri ərzində təşəkkül tapmış dostluq ənənələrinin qədrini bilmək və onları hər vasitə ilə möhkəmləndirmək lazımdır. Yalnız bu yol SSRİ-nin bütün xalqlarının əsl mənafeyinə uyğundur.

Siz bilirsiniz ki, partiyamızın Mərkəzi Komitəsinin bir plenumunu xüsusi olaraq milli münasibətlərin inkişafına həsr etmək niyyəti vardır. Bu ən vacib ictimai sahənin bir çox məsələləri müzakirə edilməli və Lenin milli siyasetinin prinsipial nailiyyətləri əsasında sosial-iqtisadi, mədəni və digər problemlərin konkret həlli yolları müəyyənləşdirilməlidir.

Biz hamımız Sovet vətəndaşlarıyız. Bizim tariximiz ümumidir, qələbələrimiz ümumidir, böyük çətinliklər, dərdlər və itkilər yolu keçmişik. Biz böyük yenidənqurma işi ilə məşguluq, sosializmin müqəddərəti, Vətənimizin, hər birimizin müqəddərəti onun müvəffəqiyyətindən asılıdır.

Yoldaşlar, mən sizə, sizin şürurunuza və məsuliyyətinizə, sizin kamalınıza müraciət edirəm. Gəlin bu sınaqda da öz sovet beynəmiləlciliyimizi, belə bir yenilməz inamımızı qoruyub saxlayaqlı ki, ancaq bütün xalqlarımızın mehriban ailəsində biz cəmiyyətimizin tərəqqisini, onun bütün vətəndaşlarının xoş güzəranını təmin edə bilərik.

Mən sizi vətəndaş yetkinliyi və təmkinliyi göstərməyə, normal həyata və işə qayitmağa, ictimai asayışi gözləməyə çağırıram.

Ağıl və kamalla hərəkət etmək məqamıdır.

M. QORBAÇOV

«Kommunist» qəzeti, 27 fevral 1988-ci il

Sov.İKP MK-da MÜŞAVİRƏ

Martin 9-da Sov.İKP MK-da keçirilən müşavirədə Azərbaycan KP MK-nin birinci katibi K. M. Bağırov yoldaşın və Ermənistan KP MK-nin birinci katibi K. S. Dəmirçyan yoldaşın Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq həmin Respublikalarda yaranan vəziyyət haqqında məlumatları dinlənmişdir.

Müşavirədə qeyd edildiyi kimi, göstərilən respublikalarda vəziyyət normal məsraya düşür, hərçənd çətinliklər hələ davam edir. Müəssisələr və məktəblər işləyir, sənaye məhsulu istehsalında itkinin yeri doldurulur. İctimai asayışə əməl olunur. 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində törədilmiş cinayət işləri üzrə istintaq davam edir.

Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti Respublikaların əhalisi tərəfindən qızığın bəyənilmişdir. Fəhlələr, kolxoçular, tələbələr partiyamızın rəhbərinin belə bir bəyanatını son dərəcə vaxtında verilmiş bəyanat kimi qiymətləndirirlər ki, millətlərarası münasibətlərin mürəkkəb məsələlərini yalnız demokratik proses və qanunçuluq çərçivəsində, Sovet xalqlarının beynəmiləl six birliyinə zərər qədər də xələl gəlməsinə yol vermədən, xalqın taleyi ilə bağlı çox ciddi məsələləri hər hansı qeyri-şüuri hissələrin və emosiyaların ixtiyarına buraxmadan həll etmək olar.

M. S. Qorbaçov müşavirədə çıxış edib demişdir ki, indi başlıcası milli siyasetin Lenin prinsiplərini ardıcıl həyata keçirməkdən, Azərbaycan və erməni xalqlarının, Sovet Zaqafqaziyası, bütün ölkə xalqlarının dostluğunu möhkəmlətməkdən ibarətdir. Vəziyyətin hər hansı şəkildə kəskinləşməsi xalqlar dostluğu yolunda öz varlığının yetmiş ili ərzində ölkəmizin qazandığı böyük nəqliyyətlərdən bizi geri ata bilər.

Siyasi Büronun qərarı ilə MK katibliyinə tapşırıq verilmişdir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində yiğilib qalmış problemlerin, onun ətrafında millətlərarası münasibətlərin əksinləşməsi səbəblərinin dərindən və hərtərəflı öyrənilməsini, müvafiq təkliflərin işlənib hazırlanmasını təşkil etsin və təklifləri hazır olduqca Sov.İKP MK-nın və SSRİ hökumətinin müzakirəsinə versin.

Eyni zamanda Azərbaycan və Ermənistan Kommunist partiyalarının mərkəzi komitələrinə tövsiyə edilmişdir ki, zəhmətkeşlərin beynəlmələr tərbiyəsinə yaxşılaşdırmaq üçün uzunmüddətli tədbirlər kompleksi hazırlanılsın, bu Respublikaların qarşılıqlı münasibətlərinin sosial-iqtisadi, məişət, elmi, mədəni, dil və digər sahələrinə aid operativ məsələləri beynəlməlçiliyin Lenin prinsipləri əsasında birlikdə həll etsinlər.

M. S. Qorbaçov müşavirəyə yekun vurarkən bir daha qeyd etmişdir ki, bu gün yenidənqurma məsələlərinin heç biri milli münasibətlərə onun təsiri nəzərə alınmadan həll edilə bilməz, yenidənqurmanın irəliləyişi bütün zəhmətkeşlərin, Sovet İttifaqındakı bütün millətlərin nümayəndələrinin əlbir, gərgin və həmrəy iş görməsini tələb edir.

Müşavirədə məsələlərin müzakirəsində A. A. Qromiko, Y. K. Liqaçov, N. İ. Rijkov, A. N. Yakovlev, P. N. Demiçev, V. İ. Dolgix, K. P. Razumovski, A. İ. Lukyanov yoldaşlar, habelə Azərbaycan SSR Nazirlər Sovetinin sədri H. N. Seyidov, Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. M. Voskanyan və Ermənistan SSR Nazirlər Sovetinin sədri F. T. Sarkisyan çıxış etmişlər.

«Kommunist» qəzeti, 10 mart 1988-ci il

SUMQAYIT ŞƏHƏR PARTİYA KOMİTƏSİNİN PLENUMU

Azərbaycan K.P Sumqayıt Şəhər Komitəsinin plenumu olmuşdur. Plenum təşkilat məsələsinə baxmışdır.

Plenum C. M. Müslümzadəni siyasi laqeydlik göstərdiyinə, təşkilatçılıq işində və siyasi işdə böyük nöqsanlara yol verdiyinə, partiyalıya yaraşmayan davranışına və bunlar şəhərdə faciəli hadisələrlə nəticələndiyinə görə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmişdir.

Bundan əvvəl Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Z. S. Hacıyev Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Azərbaycan KP MK-nın birinci katibi K. M. Bağırov plenumun işində iştirak və çıxış etmişdir.

«Kommunist» qəzeti, 17 mart 1988-ci il

SUMQAYIT ŞƏHƏR SOVETİNİN SESSİYASI

On səkkizinci çağırış Sumqayıt şəhər xalq deputatları Sovetinin sessiyası təşkilat məsələsinə baxmışdır. T. Y. Məmmədov şəhərdə lazımi nizam-intizamın təmin olunması işinin təşkilində ciddi nöqsanlıra yol verdiyinə, siyasi naşılıq göstərdiyinə, şəhərdə faciəli hadisələrlə nəticələnmiş mənfi halların qarşısını almaq üçün vaxtında tədbirlər görmədiyinə görə şəhər icraiyyə komitəsinin sədri vəzifəsindən azad edilmişdir.

Bundan əvvəl Sovet Azərbaycanının 60 illiyi adına Sumqayıt alüminium zavodunun direktoru işləmiş R. F. Əminbəyli Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir.

Azərbaycan KP MK-nın birinci katibi K. M. Bağırov sessiyanın işində iştirak və çıxış etmişdir..

«Kommunist» qəzeti, 17 mart 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNĐƏ

Azərbaycan KP Mərkəzi Komitəsi «Sumqayıt Şəhər Partiya Komitəsi bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında» məsələ müzakirə etmişdir.

Qəbul olunmuş qərarda qeyd edilir ki, Sumqayıt Şəhər Partiya Komitəsi Sov.İKP MK-nın göstərişlərinin, Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətindəki müddəələrin yerinə yetirilməsinin təşkilində siyasi naşılıq və məsuliyyətsizlik göstərmişdir. Şəhər partiya Komitəsinin büroso və onun katibləri, şəhər Sovetinin icraiyyə komitəsi Respublikada yaranmış mürəkkəb şəraitə lazımnıca qiymət verməmiş, sayıqlığı artırmaq, şəhərdə ictimai asayışı təmin etmək üçün konkret tədbirlər görməmiş, gözləmə mövqeyi tutmuşlar ki, bu da faciəli hadisələrlə nəticələnmişdir.

Bu il fevralın axırında Sumqayıtda xuliquanlıq edən ünsürlərin bir qrupu iğtişaş törətmışdı. Fitnəkar şayılərin, təhrikçi söz-söhbətlərin təsiri altında düşmüş səbatsız, yetkin olmayan adamlar hüquqa zidd hərəkətlərə cəlb edilmişdir. Cinayətkar ünsürlər emosiyaların coşması şəraitindən istifadə edib bandit hərəkətləri törətmışlər. Bununla əlaqədar insan tələfati olmuşdur. Bu adamlar müxtəlif millətlərin nümayəndələri idilər. Bu faciəli hadisələr qeyri-sağlam şayılərə səbəb olmuş, Azərbaycan və erməni xalqlarının çoxəsrlik dostluğuna çox böyük zərər vurmusdu.

Qərarda deyilir: Sumqayıtdakı iğtişaşlar zəhmətkeşlərin, xüsusən gənclərin ideya-siyasi, beynəlmiləl tərbiyəsi sahəsində Sumqayıt Şəhər Partiya

Komitəsinin işində böyük nöqsanların nəticə, şəhər rəhbərlərinin qayğısızlığının və siyasi naşılığının nəticə olmuşdur. Mürəkkəb şəraitdə şəhərin bir sıra partiya, sovet və təsərrüfat rəhbərləri, partiya fəalları, kommunistləri qətiyyətsiz olmuş və özlərini itirmiş, başlanan hadisələrin nəticələrinin nə qədər təhlükəli ola biləcəyinə lazıminca əhəmiyyət verməmişlər. Əmək kollektivləri şuluqluğun dayandırılması üçün ayağa qaldırılmamış, xalq drujinaları əslində fəaliyyət göstərməmişdir. Şəhərdə asayışı bərpa etmək üçün təcili,fovqəladə tədbirlər görmək lazım gəlmişdir. Prokurorluq cinayətləri təhqiq edir, bailsəri və təhrikçiləri üzə çıxarır.

Baş vermiş facieli hadisələr üçün Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi C. M. Müslümzadə yoldaşın üzərinə şəxson böyük məsuliyyət düşür. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, o, məzuniyyətdən dərhal qayıtməq barəsindəki göstərişləri yerinə yetirməmiş, Sov.İKP MK-nın tələblərinin yerinə yetirilməsi üçün yubanmadan iş təşkil etmək haqqında Respublika partiya fəalları yaşınağının qərarına etinasızlıq göstərmüşdür.

Ağır vəziyyətdə Müslümzadə yoldaş partiya fəallarını şəhərdə vəziyyətin normal hala salınması uğrunda mübarizəyə səfərbər etməyi bacarmamış, özünə güvənməklə bağışlanmaz səhvə yol vermiş, siyasi rəhbər qarşısında qoyulan yüksək tələblər səviyyəsində olmamışdır. Müslümzadə yoldaşın hərəkatlarında və əməllərində vacib məsələlərin həllinə üzdən yanaşmaq, qərarsızlıq, zahiri təmtəraq ünsürləri, diqqəti özünə daha çox cəlb etmək səyi əvvəller də özünü göstərirdi. O, tənqidi qeydlərə düzgün yanaşmir, hərəkatlarının səhvsiz olduğunu hesab edirdi.

Qərarda qeyd edilir ki, Sumqayıt Şəhər Partiya Komitəsinin katibləri M. A. Bayramova, A. X. Samolazov yoldaşlar, şəhər icraiyyə komitəsinin sədri T. Y. Məmmədov yoldaş, şəhər partiya komitəsi bürosunun digər üzvləri partiyalıya xas olan mübarizlik keyfiyyətləri göstərməmiş, yaranmış şəraitdə süst və təşəbbüsüz hərəkət etmiş, lazımı əzmkarlıq və prinsipiallıqla iş aparmamışlar. Onlar yerlərdə vəziyyətdən xəbərsiz olmuş, adamların əhval-ruhiyyəsinə yaxşı bələd olmamış, yetişməkdə olan hadisələrin qarşısını almaq üçün vaxtında tədbirlər görməmişlər.

Sumqayıt Şəhər Partiya Komitəsinin fəaliyyətinə Azərbaycan KP MK-nin şöbələri tərəfindən də lazıminca nəzarət edilməmişdir.

Şəhər daxili işlər şöbəsi (X. H. Cəfərov yoldaş) də şuluqluq salan ünsürlərə müqavimət göstərməyə professional cəhətdən hazır olmamışdır. Şəhər hüquq mühafizə orqanlarının bir çox işçilərinin öz xidməti vəzifələrinin icrasına etinasız və məsuliyyətsiz münasibəti iğtişəşlərin qarşısını vaxtında almağa imkan verməmişdir.

Respublika orqanlarının gördükleri tədbirlər sayəsində indi şəhərdə vəziyyət normal məcraya düşür, hərçənd gərginlik hələ də qalır. Əmək kollektivləri intensiv ahənglə işləyir, məktəblərdə məşğələlər gedir.

Azərbaycan KP MK bürosu C. M. Müslümzadə yoldaşı siyasi laqeydlik göstərdiyinə, təşkilatlılıq işində və siyasi işdə böyük nöqsanlara yol verdiyinə, partiyalıya yaraşmayan rəftarına, bunların Sumqayıtda facieli hadisələrlə

nəticələndiyinə, habelə MK bürosunda düzgün olmayan davranışına və baş vermiş hadisələrə özünütənqid ruhunda qiymət vermədiyinə görə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş və onu Sov.İKP üzvlüyüündən xaric etmişdir.

Şəhərdə lazımi nizam-intizamın təmin edilməsi işinin təşkilində ciddi nöqsanlara yol verdiyinə, siyasi naşılıq göstərdiyinə, faciəli hadisələrlə nəticələnmiş mənfi halların qarşısını almaq üçün vaxtında tədbirlər görmədiyinə görə qərara alınmışdır ki, T. Y. Məmmədov yoldaşın Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində qalması məqsəd uyğun sayılmasın; ona Sov.İKP üzvünün uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir.

Arxayincılıq göstərdiklərinə, şəhərdəki vəziyyətə qiymət verilməsinə qeyri-tənqidi yanaşdıqlarına, hüquqa zidd hərəkətlərin dəf edilməsi üçün təsirli və vaxtında tədbirlər görmədiklərinə görə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi M. A. Bayramova yoldaşa, şəhər partiya komitəsinin katibi A. X. Samolazov yoldaşa uçot vərəqəlinə yazılmışla şiddətli töhmət elan edilmişdir.

Sumqayıtda ictimai asayışın təmin edilməsinə məsuliyyətsiz yanaşlığına, bunun faciəli nəticələr verən iğtişaşa və şuluqluğa gətirib çıxardığına görə həmin dövrədə şəhər daxili işlər şöbəsinin rəisi vəzifəsini icra etmiş X. H. Cəfərov yoldaş Sov.İKP üzvlüyüündən xaric edilmişdir.

Azərbaycan KP MK Sumqayıt Şəhər Partiya Komitəsi bürosuna tapşırılmışdır ki, faciəli hadisələrin qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməmiş digər vəzifəli şəxslərin - Kommunistlərin şəxsi məsuliyyəti məsələsinə baxınsın.

Sumqayıtda iğtişaşa imkan yaratmış səbəblərin və şəraitin nəzərdən keçirilməsi və dərindən öyrənilməsi üçün Azərbaycan KP MK-nin ikinci katibi V. N. Konovalov yoldaş başda olmaqla komissiya yaradılmışdır. Komissiyanın işinin yekunları Azərbaycan KP MK-da müzakirə ediləcəkdir.

Nəzərə alınmışdır ki, respublika prokurorluğunun iştirakı ilə SSRİ prokurorluğu baş vermiş hadisələri təhqiq edir, bu hadisələrlə əlaqədarlığı olmuş bir sıra müqəssir şəxslər həbs edilmişlər və cinayət məsuliyyətinə cəlb olunurlar.

Azərbaycan KP MK Respublika Daxili İşlər Nazirliyindən (A. İ. Məmmədov yoldaş) tələb etmişdir ki, Sumqayıt Şəhər Daxili İşlər Şöbəsinin şəxsi heyətini möhkəmlətmək, milis işçilərinin peşə hazırlığını artırmaq üçün təcili tədbirlər görsün. Sumqayıt Şəhər Partiya Komitəsinə və komsomol komitəsinə tapşırılmışdır ki, milis işçilərinin sıralarına ən yaxşı kommunistləri və komsomolcuları göndərsinlər.

Sumqayıt Şəhər Partiya Komitəsi, ilk partiya təşkilatları Sov.İKP MK-nin göstərişlərini, M. S. Qorbaçovun irəli sürdüyü vəzifələri və müddəaları əsas tutub zəhmətkeşlərin beynəlmiləl tərbiyəsini, bütün ideoloji və kütləvi-siyasi işi kökündən yaxşılaşdırmaq, bu işdə olan ciddi nöqsanları və qüsurları aradan qaldırmaq üçün konkret tədbirlər həyata keçirməlidirlər.

Azərbaycan KP MK şöbələrindən tələb edilmişdir ki, əhali, xüsusən gənclər arasında ideya-siyasi işi gücləndirmək, zəhmətkeşləri partyanın və xalqın inqilabi, döyüş, əmək və beynəlmiləlcilik ənənələri ruhunda tarbiyə etmək, onların səylərini yenidənqurmanın sürətləndirilməsinə səfərbər etmək işində Sumqayıt Şəhər Partiya Komitəsinə, ilk partiya təşkilatlarına lazımi yardım göstərsinlər.

Zəhmətkeşlərdə millətlərarası münasibətlərin yüksək mədəniyyətinin, möhkəm beynəlmiləlcilik əqidələrinin formallaşmasına xüsusi diqqət yetirmək lazımdır. Milli münasibətlər sahəsində gedən proseslər, mövcud meyllər dərindən təhlil edilsin, şəraitə realistcəsinə qiymət verilsin, əhalinin müxtəlif kateqoriyalarının və qruplarının xüsusiyyətləri nəzərə alınsin. Onların möişət və mədəni tələbatının ödənilməsinə daim qayğı göstərisin, qarşıya çıxan problemlər vaxtında həll edilsin. Milli siyasetin Lenin prinsiplərindən hər hansı şəkildə kənara çıxməq halları vaxtında aşkar edilsin və qətiyyətlə dəf olunsun. Əsl demokratizm praktikada ardıcıl surətdə bərqrar edilsin, sovet qanunlarına ciddi əməl olunsun.

Rəhbər işçilərin sosialist beynəlmiləciliyi, hər cür mənfi təzahürlərə barışmazlıq ruhunda tərbiyəsini gücləndirmək lazımdır. Partiya, sovet, həmkarlar ittifaqı, komsomol fəalları coşğun və mübariz ruhda təbliğat aparmaq, siyasi diskussiya keçirmək vərdişlərinə əzmlə yiyələnməli, əmək kollektivlərində mənəvi-psixoloji əhval-ruhiyyənin vəziyyəti üçün rəhbər işçilərdən daha ciddi məsuliyyət tələb edilməlidir.

Azərbaycan KP MK Sumqayıt Şəhər Partiya Komitəsinə, ilk partiya təşkilatlarına, təsərrüfat rəhbərlərinə bir vəzifə olaraq taşpirmışdır ki, şəhərdə vəziyyətin normal hala salınması, asayişin, mütaşəkkilliyyin və intizamın möhkəmləndirilməsi işini hər vasitə ilə gücləndirsinlər, əmək kollektivlərini istehsalda olmuş itkinin yerinin ən qısa müddətlərdə doldurulmasına, cari ilin planlarının və sosialist öhdəliklərinin sözsüz yerinə yetirilməsinin təmin edilməsinə istiqamətləndirsinlər.

Sumqayıt Şəhər Partiya Komitəsi, şəhər icraiyyə komitəsi, partiya, həmkarlar ittifaqı, komsomol təşkilatları, xalq təhsili orqanları gənclərin xalqlar dostluğu və qardaşlığı ruhunda tərbiyəsi sahəsində aparılan işin səmərəliliyini yüksəltməli, Azərbaycan və erməni xalqlarının, Sovet Zaqafqaziyası xalqlarının, çoxmilləti Vətənimizin bütün xalqlarının çoxəsrlilik dostluğu nümunələrini parlaq və inandırıcı şəkildə göstərməli, oğlan və qızlarda sinfi mənlik şüurunu formalasdırmalı, onların hüquq maarifinə daha çox fikir verməlidirlər. Rəhbər partiya və Sovet işçilərinin, təsərrüfat rəhbərlərinin, alımların, yaradıcı ziyyalı nümayəndələrinin komsomolcularla və gənclərlə müntəzəm görüşləri keçirilsin.

Vilayət, şəhər, rayon partiya komitələrinə göstərilmişdir ki, bütün siyasi və ideoloji təsir vasitələrini Lenin milli siyasetinin, indiki mərhələdə onun məhiyyətinin izah edilməsinə yönəltmək lazımdır, Məsuliyyətsiz ünsürlərin fitnələrinə uymaq hallarının qarşısı alının, ağıl və kamal, əminlik, təmkin göstərilsin, adamlar qeyri-sağlam emosiyalardan və çilgin hərəkətlərdən

çəkindirilsin, düşünülməmiş əməllərə, intizamın və ictimai asayışın pozulması hallarına yol verilməsin, sosializmin böyük nailiyyəti - Sovet xalqlarının qardaşcasına dostluğu hər vasitə ilə möhkəmləndirilsin.

Sov.İKP MK-nin göstərdiyi kimi, bütün bu işdə onu əsas tutmaq lazımdır ki, milli məsələ milli xüsusiyyətlərə, psixologiyaya daim ciddi diqqət yetirilməsini, zəhmətkeşlərin həyatı mənafelərinin nəzərə alınmasını tələb edir. Çalışmaq lazımdır ki, bütün kommunistlər, beynəlmiləlçilik, xalqlar dostluğu və qardaşlığı ideyalarının ardıcıl və səmimi təbliğatçısı, bütün millətlərin hüquq və mənafelərinin fəal müdafiəçisi olsunlar.

«Kommunist» qəzeti, 19 mart 1988-ci il

Sov.İKP MK-da GÖRÜŞ

Sov.İKP MK Siyasi Bürosunun tapşırığına müvafiq surətdə Y. K. Liqaçov, L. N. Zaykov, M. S. Solomentsev, P. N. Demičev, V. İ. Dolgix, G. P. Razumovski, A. İ. Lukyanov yoldaşlar martin 18-də Azərbaycan və erməni millətlərindən olub Moskva şəhərində işləyən elm və mədəniyyət xadimləri ilə görüşmüşlər.

Görüşdə Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun direktorunun müavini, fəlsəfə elmləri doktoru M. P. Mçedlov, SSRİ geologiya nazirinin birinci müavini, geologiya-mineralogiya elmləri doktoru F. Q. Salmanov, SSRİ Dövlət Plan Komitəsi sədrinin birinci müavini, SSRİ Elmlər Akademiyasının akademiki S. A. Sitaryan, SSRİ xalq artisti M. M. Maqomayev, «Xəbərlər» Mətbuat Agentliyi idarə heyəti sədrinin müavini, tarix elmləri namizədi K. A. Xaçaturov, «Voprosi istorii» jurnalının baş redaktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Ə. Ə. İskəndərov, Sov.İKP MK beynəlxalq şöbəsi müdirinin müavini, tarix elmləri doktoru K. N. Brutents, SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Elmi Cərrahlıq Mərkəzinin baş elmi işçisi, tibb elmləri doktoru A. A. Hacıyev çıxış etmişlər.

Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələrlə, Ermənistan SSR-də və Azərbaycan SSR-də yaranmış vəziyyətlə əlaqədar ciddi narahatlıq ifadə edilmişdir. Görüşün iştirakçıları vəziyyəti normal hala salmaq üçün Sov.İKP MK-nin görüdüyü tədbirləri yekdilliklə müdafiə etmiş və qeyd etmişlər ki, Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti Dağlıq Qarabağla əlaqədar məsələlərin həllinə yanaşmaqdə çox mühüm siyasi sənəddir. Bu müraciət respublikaların, ölkənin rifahına böyük qayğı ilə aşılanmışdır və hər bir namuslu adamın, böyük Vətənimizin hər bir həqiqi vətənpərvərinin fəaliyyəti üçün rəhbər sənəddir.

Görüşdə açıq deyilmişdir ki, millətlərarası münasibətlərin inkişafında keçmişdən bizi miras qalmış çətinliklər vardır, dövranın gedişindən doğan problemlər də vardır.

Mərkəzi və yerli hakimiyyət orqanları yığılib toplanmış məsələləri hərtərəfli müzakirə etməyə, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaşayan bütün millətlərin zəhmətkeşlərinin xeyrinə, bütün Sovet cəmiyyətinin xeyrinə şəraiti sağlamlaşdırmağın düzgün yollarını axtarır tapmağa çalışırlar. Görüşün iştirakçıları əməli təkliflər söyləmişlər; həmin təkliflər nəzərə alınmışdır və regionda iqtisadi, sosial və mənəvi həyat problemlərinin daha yaxşı həllinə kömək edəcəkdir.

Bundan ötrü orada müvafiq əlverişli işgüzar şərait gərəkdir, qarşılıqlı etimad, ehtiram gərəkdir. Emosiyaların, geri qalmış əhval-ruhiyyələrin üstün gəlməsinə yol vermək olmaz. Adamları toqquşmalara, işi dayandırmağa təhrik edən hər cür hərəkətləri dəf etmək lazımdır.

Azərbaycan və erməni xalqları Sovet xalqlarının böyük ailəsində sosialistcəsinə dəyişikliklər uğrunda ümumi mübarizənin möhkəm telləri ilə bir-birinə bağlıdır. Respublikaların zəhmətkeşləri arasında, həmin respublikalarda yaşayan bütün millətlər arasında dostluğun möhkəmlənməsi bu gün də, gələcəkdə də bir çox vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri şərtdir, hamımızın rifahının və tərəqqisinin rəhnidir.

Sov.İKP MK Siyasi Bürosunun üzvləri, MK katibləri Y. K. Liqaçov və L. N. Zaykov yoldaşlar, Sov.İKP MK Siyasi Bürosu üzvlüyüնə namizədlər, MK katibləri V. İ. Dolgix və K. P. Razumovski yoldaşlar görüşə toplaşanlar qarşısında çıxış etmişlər.

Sov.İKP MK-da həmçinin Y. K. Liqaçovun Dağılıq Qarabağ Muxtar Vilayəti əmək kollektivləri nümayəndələrinin bir qrupu ilə ətraflı söhbəti olmuşdur. (SİTA).

«Kommunist» qəzeti, 19 mart 1988-ci il

MÜTTƏFİQ RESPUBLİKALARIN ALI SOVETLƏRİ RƏYASƏT HEYƏTLƏRİNİN İCLASLARI

RSFSR

Martin 22-də RSFSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclacda Dağılıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət müzakirə edilmişdir.

Bu məsələ barəsində Sov.İKP MK siyasi Bürosunun üzvü, RSFSR Nazirlər Sovetinin sədri V. İ. Vorotnikov məlumat vermişdir.

İclasda çıkış etmişlər: Çeçen-İnquş MSSR Ali Soveti Rəyasət heyətinin sədri X. X. Bokov, Volqa Minik Avtomobiləri İstehsal Birliyinin baş direktoru V. İ. İsakov, Tatarıstan MSSR Ali Soveti Rəyasət heyətinin sədri Ş. A. Mustayev, Moskva vilayətinin Lyubertsı rayonundakı «Petrovskoye» dövlət damazlıq zavodunun maşınla sağlam operatoru L. N. Mironova, Udmurt MSSR Ali Soveti Rəyasət heyətinin sədri A. İ. Tubilov, İvanovo Pambiq Parça İstehsal Birliyinin baş direktoru V. N. Qolubeva, Moskva Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini İ. D. Pisarev, Sov.İKP Omsk Vilayət Komitəsinin birinci katibi Y. D. Poxitaylo, Başqırdıstan MSSR Ali Soveti Rəyasət heyətinin sədri V. F. Sultanov. YİHİMŞ katibi M. B. Rijikov, RSFSR Ali Soveti Rəyasət heyətinin sədri V. P. Orlov.

Yekdilliliklə qəbul edilmiş qərarda deyilir:

RSFSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyətdən narahat olduğunu və təşvişə düşdүünü bildirir və belə hesab edir ki, bu vəziyyət ölkəmizin bütün qardaş xalqları arasında dostluğun, yekdilliyyin və six birliyin daha da möhkəmləndirilməsinə, ictimai həyatın və dövlət həyatının demokratikləşdirilməsinə, müxtəlif millətlərdən olan Sovet vətəndaşlarının Konstitusiya hüquqlarının və mənafelərinin təmin edilməsinə ziddir.

RSFSR Ali Sovetinin Rəyasət heyəti Lenin milli siyasetinin prinsiplərini rəhbər tutaraq, Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinin Rəyasət heyətlərinə müraciət edib, yenidənqurma vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədilə xalqlar dostluğunu möhkəmlətmək namına qayda yaradılması və bu respublikaların əhalisinin əmin-amanlığının qorunub saxlanması üçün əllərindən gələni etməyi onlara təkidlə məsləhət görür. M. S. Qorbaçov yoldaşın qeyd etdiyi kimi, Azərbaycan və erməni xalqları arasında Sovet hakimiyyəti illərində yaranmış dostluq ənənələrini əziz tutmaq və hər vasitə ilə möhkəmlətmək lazımdır.

RSFSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, göstərilən respublikaların ərazilərdində Sovet Konstitusiyasının tələblərinə əməl olunmasına, SSR İttifaqının və onun bütün dövlət və muxtar qurumlarının daha da möhkəmləndirilməsinə, Sovet xalqlarının hər vasitə ilə six birləşməsinə yönəldilən qəti tədbirlər görsün. (SİTA).

«Kommunist» qəzeti, 23 mart 1988-ci il

UKRAYNA SSR

Martin 22-də Ukrayna SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. Dağlıq Qarabağda və onun ətrafındakı hadisələrdən Ukrayna zəhmətkeşlərinin narahatlığı məsələsi müzakirə edilmişdir.

Ukrayna SSR Ali Sovetinin Rəyasət heyəti qeyd etmişdir ki, Sovet Ukraynasının zəhmətkeşləri Sovet Ermənistanı və Sovet Azərbaycanı xalqlarına sovetlər ölkəsinin çoxmillətli ailəsində bərabərlər arasında bərabər xalqlara qardaşlıq, dostluq duyğuları və ehtiram bəsləyirlər. Məhz buna görə də son vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistan SSR-də və Azərbaycan SSR-də baş verən hadisələr bütün Sovet adamları kimi, Ukrayna zəhmətkeşlərini də ürəkdən həyəcanlandırmışdır. Onlar ölkəmiz SSRİ-də milli münasibətlərin bütün tarixi üçün görünməmiş bu hadisələrin xarakterindən son dərəcə narahat olmuşlar. Xalqlarımız vahid Sovet Sosialist Respublikaları İttifaqına mənsub olmaları ilə haqlı fəxr edirlər. Biz bu əqidədəyik ki, millətlərəsi münasibətlərin bütün mürəkkəb məsələləri yalnız demokratik proses, sosialist qanunçuluğu çərçivəsində, yaranmış reallıqlar nəzərə alınmaqla bütün cəmiyyətin, bütün Sovet xalqlarının beynəlmiləl six birliyinin xeyrinə həll edilə bilər və həll edilməlidir.

Ukrayna SSR Ali Sovetinin Rəyasət heyəti öz qərarında Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistan SSR-də və Azərbaycan SSR-də qeyri-normal vəziyyət yaranması ilə əlaqədar olaraq Respublika zəhmətkeşlərinin təşviş və narahatlıq hissina şərık çıxır.

Ukrayna SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə müraciət edib onlardan təkidlə xahiş etmişdir ki, respublikalarda vəziyyətin tezliklə normal hala salınması, lazımı ictimai asayış yaranması, adamların əmin-amanlığının təmin edilməsi üçün nə mümkünənsə etsinlər. Şərait ağıl-kamal, təmkin və eyni zamanda hüquqa zidd olan hər cür hərəkətlərin qətiyyətlə dəf olunmasını tələb edir. Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun müraciətində deyildiyi kimi, xalqın taleyi ilə bağlı çox ciddi məsələləri qeyri-şüuri hissələrin və emosiyaların ixtiyarına buraxmaq olmaz.

Ukrayna SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş etmişdir ki Azərbaycan və erməni xalqları arasında, çoxmillətli Sovet Vətənimizin bütün zəhmətkeşləri arasında dostluq və qardaşlıq naminə SSRİ Konstitusiyasına, sovet qanunçuluğuna sözsüz əməl olunmasına yönəldilən lazımi tədbirlər görsün. (SİTA).

«Kommunist» qəzeti, 23 mart 1988-ci il

Gürcüstan SSR

Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət Gürcüstan SSR Ali Soveti Rəyasət heyətinin iclasında müzakirə edilmişdir.

Yekdilliklə qəbul edilmiş qərarda deyilir:

Gürcüstan SSR Ali Sovetinin Rəyasət heyəti qeyd edir ki, böyük Vətənimizin bütün xalqları kimi vahid qardaşlıq ailəsində yaşayan Gürcüstan Sovet Sosialist Respublikası zəhmətkeşləri də Sovet İttifaqı Kommunist Partiyasının yenidənqurmaya, Sovet cəmiyyətimizdə həyatın bütün sahələrinin inqilabi yeniləşdirilməsinə yönəldilmiş Lenin siyasetini yekdilliklə bəyənir və qızğın müdafiə edirlər. Sovetlər ölkəsinin qardaş respublikaları arasında beynəlmiləl həmrəyliyin və dostluğun şanlı ənənələrinə sadıq olan Sovet Gürcüstani zəhmətkeşləri Sov.İKP XXVII qurultayının tarixi qərarlarının həyata keçirilməsinə öz layiqli köməyini göstərmək əzmindədirlər.

Sovet cəmiyyətini inqilabi yolla yenidən qurmaq sahəsində indi ölkəmizdə aparılan çox böyük quruculuq işində bütün Sovet xalqları ailəmizin yekdiliyi, six birliyi və tam qarşılıqlı anlaşması, sosialist evimizdə nümunəvi qayda-qanun həllədici əhəmiyyət kəsb edir.

Respublikamızın bütün millətlərinin zəhmətkeşləri son vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən hadisələrdən son dərəcə narahatdırılar. İndi Azərbaycan və Ermənistanda yaranmış vəziyyət 80-dən artıq millətin və xalqın nümayəndlərinin, o cümlədən yüz minlərlə erməninin və azərbaycanlıların yaşadıqları və baş-başa verib çalışdıqları Gürcüstanda heç kəsi biganə qoya bilməz. Gürcü xalqı ilə birlikdə onlar respublikamızın, bütün ölkənin sosial-iqtisadi, mədəni potensialını artırmaq üçün əllərindən gələni əsirgəmirlər.

Biz Sovet xalqlarının dostluğunu və qardaşlığını - Sovet sosialist dövlətimizin gücünün və möhkəmliyinin əsasını ölkəmizdə həmişə qorumuş və bundan sonra da göz bəbəyi kimi qoruyacağıq, müqəddəs beynəlmiləlçilik hissini, çoxəsrlik tarixlə, kommunizm ideallarının təntənəsi naminə on illərlə davam etmiş birgə mübarizə və əməklə təsbit edilmiş əsl qardaşlığımızı möhkəm qoruyacağıq.

Respublikanın zəhmətkeşləri adından Gürcüstan SSR Ali Sovetinin Rəyasət heyəti qonşu qardaş respublikalarda - Gürcüstənən tarixən yaranmış six dostluq və qardaşlıq telleri ilə bağlı olduğu Azərbaycanda və Ermənistanda hadisələrlə əlaqədar olaraq ciddi və ürəkdən narahat olduğunu bildirir.

Gürcüstan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə və Ermənistən SSR Ali Sovetinin Rəyasət heyətinə müraciət edib onları yüksək məsuliyət, siyasi müdriklik, sayıqlıq və dərin ağıllı-kamal göstərməyə və vəziyyətin normal hala salınması, ictimai asayışın və intizamın möhkəmləndirilməsi, qanunçuluğa çox ciddi əməl edilməsi, inqilabi dəyişikliklər yolu ilə həmləvər irəliləyişə əlverişli şərait yaradılması üçün mükəmməl tədbirlər görməyə çağırır.

Sov.NKP MK-nın Baş katibi M. S. Qorbaçovun qeyd etdiyi kimi, millətlərarası münasibətlərdə yığılıb qalmış mürəkkəb problemləri yalnız demokratik proses və qanunçuluq çərçivəsində, Sovet xalqlarının beynəlmiləl six birliyinə zərrə qədər də xələl gəlməsinə yol vermədən, xalqın taleyi ilə bağlı çox

ciddi məsələləri qeyri-şüuri hissələrin və emosiyaların ixtiyarına buraxmadan həll etmək olar.

Gürcüstan SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, göstərilən respublikalarda SSRİ Konstitusiyasına sözsüz əməl olunmasını təmin etsin, Sovet Sosialist Respublikaları İttifaqını onun bütün dövlət və muxtar formalşamalarını Sovet xalqlarının möhkəm dostluq və qardaşlığı əsasında, sosialist beynəlmiləçiliyinin sarsılmaz bünövrəsi əsasında daha da möhkəmlətmək üçün əlindən gələni əsirgəməsin.

Bu günlər Sovet Gürcüstanının zəhmətkeşləri möhkəm əmin olduqlarını bildirirlər ki, partiya orqanlarının, bütün partiya komitələrinin rəhbərliyi altında Azərbaycan və Ermənistən kommunistləri, zəhmətkeşləri, gəncləri, bütün əhalisi yaranmış ciddi çətinlikləri aradan qaldıracaq, sosializmin nailiyyətlərini möhkəm qoruyacaqlar. (SİTA).

BELORUSİYA SSR

Martin 22-də Belorusiya SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ ətrafında baş verən hadisələr haqqında məsələ müzakirə edilmişdir.

Bu məsələ barəsində Belorusiya SSR Ali Soveti Rəyasət heyətinin sədri G. S. Tarazeviç məlumat vermişdir.

İclasda Belorusiya SSR Ali Soveti Rəyasət heyətinin sədrinin müavini, Sov.İKP XXV qurultayı adına «İnteqral» İstehsal Birliyinin qalvançısı T. M. Bezruçko, P. M. Maşerov adına Minsk avtomat xətlər zavodunun yonucusu A. N. Dubovnik, Belorusiya KP MK-nin ikinci katibi N. S. Iqrunov, SSRİ-nin 50 illiyi adına Qomel kimya zavodunun aparatçısı N. F. Lebedev, Belorusiya SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini V. A. Mikuliç, Qrodno vilayətindəki Smorgon internat məktəbinin direktoru N. S. Paşkovskaya, Belorusiya KP MK katibi V. A. Peçennikov, Belorusiya SSR Elmlər Akademiyasının prezidenti V. P. Platonov, Belorusiya Respublika həmkarlar İttifaqları Şurasının katibi N. İ. Roş, Minsk vilayətinin Kletski rayonundakı Çkalov adına kolxozun ferma müdürü P. İ. Senkeviç, Belorusiya SSR Ali Soveti Rəyasət heyətinin katibi L. İ. Siroyegina, Minsk Vilayət İcraiyyə Komitəsinin sədri A. İ. Tişkeviç çıxış etmişlər.

Yekdilliklə qəbul olılmış qərarda deyilir: Belorusiya SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətində kəskinləşmiş millətlərarası münasibətlərdən dərin narahatlığını Respublikanın fəhlələri, kolxoçuları, ziyahları adından bildirir. Orada əmələ golən həyəcanlı vəziyyət ölkəmizdə təşəkkül tapmış mənəvi-siyasi birlilik, SSR İttifaqının millətləri və xalqları arasında beynəlmilə qardaşlıq və dostluq şəraitinə kökündən ziddir.

Belorusiya SSR zəhmətkeşləri Zaqafqaziya xalqlarının inqilabi, əmək və beynəlmilə ənənələrinə yaxşı bələddirlər və onları yüksək qiymətləndirirlər. Biz

başqa qardaş Sovet xalqlarının nümayəndələri ilə birlikdə Brest qalasının divarları yanında, partizan dəstələrində vuruşmuş, torpağımızı alman-faşist işgalçılardan azad etmiş Azərbaycan və Ermənistan oğullarının xatirəsini əziz tuturuq.

İndi bir çox əmək kollektivlərimiz, elm, mədəniyyət idarələrimiz daimi səmərəli əməkdaşlıq telləri ilə bağlıdır. Odur ki, Sovet adamlarının qardaşcasına yekdilliyyinin və six birliyinin pozulması islah edilməz səhv olardı.

Belorusiya SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan və Ermənistan Sovet Sosialist Respublikaları Ali Sovetlərinin Rəyasət heyətlərinə müraciət edib, vəziyyətin sabitləşdirilməsi üçün mümkün olan hər şeyi etməyə, meydana çıxan milli inkişaf problemlərini, onların dövlət əhəmiyyətini, tamamilə, başa düşməklə, demokratikləşdirmə və qanunçuluq çərçivəsində, sağlam düşüncə və cəmiyyətimizin beynəlmiləl six birliyinin hər vasitə ilə möhkəmləndirilməsi üçün yüksək məsuliyyət ruhunda həll etməyə çağırmışdır.

Belorusiya SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, öz səlahiyyətlərindən istifadə edib, Azərbaycan və Ermənistan ərazisində SSRİ Konstitusiyasının tələblərinə əməl olunmasına, orada yaşayan bütün vətəndaşların qanuni hüquqlarının və mənafelərinin qorunmasına, böyük sosialist Vətənimizin xalqlarının yekdillik və six birliyinin daha da möhkəmləndirilməsinə yönəldilən hər cür lazımı tədbirlər görsün (SİTA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

ÖZBƏKİSTAN SSR

Martın 22-də Daşkənddə Özbəkistan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət müzakirə edilmişdir.

Bu məsələ barəsində Özbəkistan SSR Ali Sovetinin sədri P. K. Həbibullayev məlumat vermişdir.

İclasda Özbəkistan SSR xalq şairi R. Atakuziyev (Uyğun), Qaraqalpaq MSSR Ali Soveti Rəyasət heyətinin sədri T. A. Yeşimbetova, Buxara toxuculuq kombinatının toxucusu Ş. N. Taşeva, V. P. Çkalov adına Daşkənd Aviasiya İstehsal Birliyinin baş direktoru V. N. Juravlyov, Daşkənd vilayətində Özbəkistan SSR-in besilliyi adına təcrübə təsərrüfatının briqadıri E. Əliyev, Özbəkistan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini A. P. Romanovski və başqları çıxış etmişlər.

İclasda Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə, SSRİ Ali Sovetinin Rəyasət heyətinə müraciət qəbul olunmuşdur.

Müraciətdə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar hadisələrdən, Azərbaycanda və Ermənistanda yaranmış vəziyyətdən dərin narahatlıq ifadə

edilmişdir. Son günlerin dramatik hadisələri proletar beynəlmiləçiliyi prinsiplərinin pozulmasına götərib çıxarır, Sovet ənənələrinə ziddir. Bu, ölkəmizin bütün xalqlarının, o cümlədən çoxmillətli Özbəkistanın mənafelərinə toxunur, çünki burada da on minlərlə azərbaycanlı və erməni yaşayır.

Özbəkistan SSR Ali Sovetinin Rəyasət heyəti ümid edir ki, SSR İttifaqının, ölkədə bütün muxtar qurumların daha da möhkəmləndirilməsinə, habelə SSRİ xalqları dostluğunun möhkəmləndirilməsinə yönəldilən ən qəti tədbirlər görüлəcəkdir.

Müraciətdə deyilir:

Biz şübhə etmirik ki, baş verən hadisələr Azərbaycan və erməni xalqlarının zamanın sınağından çıxmış dostluğunu sarsıda bilməyəcək, onların diqqətini bu gün bölünməz Vətənimizin yerinə yetirdiyi sosial-iqtisadi vəzifələrin həyata keçirilməsindən yayındır bilməyəcəkdir (SITA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

QAZAXISTAN SSR

Qazaxıstan SSR Ali Soveti Rəyasət heyətinin martın 22-də keçirilən iclasında Dağılıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistən SSR-də vəziyyət müzakirə olumuşdur.

Bu məsələ barəsində Qazaxıstan SSR Ali Soveti Rəyasət heyətinin sədri Z. K. Kamalidenov məlumat vermişdir.

İclasda Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə və Ermənistən SSR Ali Sovetinin Rəyasət heyətinə yekdilliklə müraciət olumuşdur. Müraciətdə Dağılıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən, Vətənimizin xalqlarının tarixi dostluğuna, Sov.İKP-nin Lenin milli siyasetinə, ölkənin ictimai və dövlət həyatının demokratikləşdirilməsi proseslərinə zərər vuran hadisələr ilə əlaqədar dərin narahatlıq və təşviş hissi ifadə edilir.

Müraciətdə qeyd olunur ki, ister dinc sosializm quruluğu illərində, isterse də Vətənimiz üçün ağır sınaq illərində Azərbaycan və erməni xalqları yüksək Sovet vətənpərvərliyi, sosialist beynəlmiləçiliyinin Lenin prinsiplərinə sədaqət göstərmişlər. Dağılıq Qarabağda bugünkü hadisələr, Azərbaycan və Ermənistən tarixində bu dramatik epizod onların xalqlarına bizim ənənəvi ehtiramımızı sarsıda bilməz. Qazaxıstan ekstremist əhval-ruhiyyəli millətçi şəxslərin hərəkətlərinin nə qədər təhlükəli olduğunu öz üzərində hiss etmişdir. Biz əminik ki, sizin respublikalarınızın kommunistləri, bütün zəhmətkeşləri baş vermiş münaqişənin çətinliklərini aradan qaldırmaq, özlərinin dostluğunu bütün Sovet adamlarının mənafeyi naminə qoruyub saxlamaq və möhkəmlətmək üçün özlərində qüvvə tapacaq və mərdanə hərəkət edəcəklər.

Qazaxıstan SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, Azərbaycan və Ermənistan ərazisində normal həyatı təmin etmək, sosialist cəmiyyətimizin həyatının inqilabi yenidən qurulması üçün zəruri şərt olmaq etibarilə SSR İttifaqının, bütün muxtar qurumların birliliyini möhkəmlətmək məqsədilə öz yüksək nüfuzundan, Konstitusiya hüquqlarından istifadə etsin. (SİTA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

LİTVA SSR

Litva SSR Ali Sovetinin Rəyasət heyəti martin 22-də keçirilən iclasında Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr haqqında məsələ müzakirə etmişdir.

Bu məsələ barəsində Litva SSR Ali Soveti Rəyasət heyətinin sədri V. S. Astrauskas məlumat vermişdir

İclasda Vilnüsədəki «Plasta» zavodunun elektriqi A. S. Qrişin, Litva Kommunist Partiyası Kaunas Şəhər Komitəsinin birinci katibi R. P. Rimaytis, Litva SSR mülki müdafiə qərargahının rəisi S. S. Nekroşus, Litva SSR Nazirlər Soveti yanında Litva Respublika Təsərrüfat hesablı Xarici Ticarət Birliliyinin baş direktoru B. M. Kaçkus, Litva SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini E. B. Mejelaytis, Litva KP MK təbliğat və təşviqat şöbəsinin müdürü Ç. İ. Şlijüs, Litva SSR Ali Soveti Rəyasət heyətinin katibi Y. Y. Quretskas və Litva SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini V.S. Klikunene çıxış etmişlər.

Litva SSR Ali Sovetinin yekdilliklə qəbul olunmuş qərarında qeyd edilir ki, Sovet Litvasının zəhmətkeşləri bu respublikalarda baş verən hadisələr haqqında xəbərləri narahatlıq və təşviş hissili qarşılıklıdır. Respublikamızın əhalisinin bu hissələri bizim ümumi misilsiz sərvətimiz - Sovet xalqlarının mehriban dostluğu üçün səmimi qayğıdan və nigarançılıqdan irəli gəlir.

Qərarda qeyd olunur ki, Sovet Litvasının zəhmətkeşləri ölkənin bütün xalqlarının səmərəli dostluğunun və qarşılıqlı yardımının bəhrələrini özlərinin tacrübəsində yaxşı bilirlər. İndi haqlı olaraq fəxr etdiyimiz nə varsa, hamisini bu nəcib ideallara sədaqət təmin etmişdir.

Respublika Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə müraciət edib, respublikalarda qayda yaratmaq, əhalinin əmin-amanlığını qoruyub saxlamaq, normal əmək ahəngini təmin etmək üçün lazım olan bütün tədbirləri görməyə təkidlə çağırmışdır. Ölkəmizin tarixinin dönüş mərhələsində, dərinləşməkdə olan demokratiya şəraitində, müxtəlif nöqtəyi-nəzərlərin toqquşmasında belə bir böyük həqiqəti bircə an da unutmaq ki, bütün xalqlarımızın məqsədləri ümumi,

çətinlikləri ümumi və gələcəyi ümumidir. Bir xalqda bu prinsipin pozulması digər xalqların həyatına mənfi təsir göstərir.

Litva SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, yaranmış vəziyyəti müzakirə etsin və qardaş Azərbaycan və Ermənistan Respublikalarının ərazilərində Sovet Konstitusiyası pozuntularının, Sovet xalqlarının müqəddəs dostluğunu parçalamamaq yönəldilən bu pozuntuların, inqilabi yenidənqurma işinə mane olmaq cəhdlerinin qarşısını almaq üçün qəti tədbirlər görsün (SITA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

MOLDAVİYA SSR

Martin 22-də Moldaviya SSR Ali Soveti Rəyasət heyətinin növbədənkənar icası olmuşdur.

Rəyasət heyəti qeyd etmişdir ki, Sovet Moldaviyasının zəhmətkeşləri Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələrlə əlaqədar olaraq təşviş və narahatlıq hissələrini ifadə edir və belə hesab edirlər ki, həmin regionda vəziyyət ölkədə gedən inqilabi yeniləşmə, demokratikləşdirmə prosesləri ilə, Sovet cəmiyyətinin beynəlmilə yekdilliyini möhkəmlətmək vəzifələri ilə ziddiyət təşkil edir.

Moldaviya SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə və Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə, Sovet Azərbaycanının və Sovet Ermənistanının qardaş xalqlarına müraciət edərək, onları təkidlə respublikalarda vəziyyəti sabitləşdirmək, sosialist dövlətimizin, bütün SSR İttifaqı xalqlarının mənafəyi naminə asayış və əmin-amanlıq yaratmaq üçün özlərindən asılı olan hər şeyi etməyə çağırır.

Moldaviya SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş etmişdir ki, Azərbaycan SSR-in və Ermənistan SSR-in ərazisində bütün vətəndaşların Konstitusiya hüquqlarına dönmədən riayət olunmasını təmin etmək və Sovet Sosialist Respublikaları İttifaqının bütün millətlərinin və xalqlarının dostluğunu və yekdilliyini daha da möhkəmlətmək üçün təxirə salmadan qəti tədbirlər görsün.

İclasda Moldaviya SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavinləri - Kişinyov traktor zavodu qəlib sahəsinin briqadırı İ. P. Morar və V. K. Pşeniçnikov, Respublika Ali Soveti Rəyasət heyətinin katibi Respublika Qadınlar Şurasının katibi N. P. Kiriyak, Moldaviya SSR Ali Soveti Rəyasət heyətinin üzvləri - Kişinyov şəhərlərarası telefon stansiyasının telefonçusu V. A. Vinebryaca, Komrat təsərrüfatlararası tikinti birliyi kompleks briqadasının briqadırı N. N. Georgioqlo, Benderi pambıqayımə fabrikinin əyricisi J. V. Donskaya, Beltsi Şəhər Partiya Komitəsinin birinci katibi V. M. İovv, Bessarabiya rayonundakı «Dostluq» Sovxoz-zavodunda traktor briqadasının briqadırı A. P. Kara, Suvorov rayonunun

«Partiyanın XX qurultayı» kolxozunda traktor-tarlaçılıq briqadasının briqadıri İ. A. Paliy, Yedintsidakı 69 nömrəli orta texniki peşə məktəbində ictimai fənlərdən dərs deyən müəllim V. S. Skripnik, Briçanı rayonundakı «Sov.İKP XIX qurultayı» kolxozunun idarə heyətinin sədri A. V. Yaşan çıxış etmişlər.

İclası Moldaviya SSR Ali Soveti Rəyasət heyətinin sədri A. A. Makonu aparmış və çıxış etmişdir (SİTA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

LATVIYA SSR

Martin 22-də Latviya SSR Ali Soveti Rəyasət heyətinin icası keçirilmişdir. İclasda qəbul olunmuş qərarda Sovet Latviyasının zəhmətkeşləri - müxtəlif millətlərin sosialist beynəlmiləciliyi, xalqlar dostluğu ənənələrinə, Latviya proletariatının, qırmızı latış atıcılarının yüksək ideallarına sədaqətli olan nümayəndələri Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələrlə əlaqədar olaraq, özlərinin dərin həyəcan və narahatlıq hissələrini ifadə edirlər. Burada baş verən hadisələr adamların beynəlmiləcilik şürənə ziyən vurur, əslində xalqların qardaşlığını və birliyini, çoxmillətli Vətənimizin, ümumi evimizin - SSRİ-nin qüdrətinin əsasını sarsıtmaga doğru aparır.

Xalqlar arasında etimadsızlıq toxumu səpmək, dostluğumuzu zəiflətmək cəhdlərinə heç bir sovet adamı biganə qala bilməz. Bu dostluq xoşbəxt gələcək uğrunda mübarizədə, atalarımızın və babalarımızın qanı ilə möhkəmlənmişdir və heç kəs bu müqəddəs irsə qəsd edə bilməz. Biz bir inqilabın, Böyük Oktyabrın övladlarınyıq və bizim müqəddəs vəzifəmiz böyük Sovet Vətəninin bütün xalqları arasında dostluğu möhkəmlətmək barədə Leninin vəsiyyətini dönmədən yerinə yetirməkdir.

Latviya SSR Ali Sovetinin Rəyasət heyəti respublikanın əhalisi adından Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə müraciət edərək, onları respublikalarda lazımi hüquq qaydasının təmin olunması, Lenin milli siyasetinin əsl nailiyyətlərini qorumaq, konkret sosial-iqtisadi və mənəvi problemləri həll etmək naminə Sovet İttifaqı zəhmətkeşlərinin Konstitusiya hüquqlarına riayət olunması üçün cəmiyyətin sağlam qüvvələrini fəallaşdırmağa çağırır.

Latviya SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, SSSR Konstitusiyasına riayət olunması, Sovet xalqlarının beynəlmilə birliyinin möhkəmlənməsi üçün, çoxmillətli Vətənimizin mehriban və xoşbəxt həyatı naminə qəti və hərtərəfli tədbirlər görsün (SİTA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

QIRĞIZISTAN SSR

Martin 22-də Frunzedə Qırğızistan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət müzakirə edilmişdir.

Bu məsələ barəsində Qırğızistan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini K. B. Qusev məlumat vermişdir.

İclasda Kalinin Rayon Partiya Komitəsinin birinci katibi M. İ. Loqvinov, M. V. Frunze adına kənd təsərrüfatı maşınçayırma zavodunun elektrik qaynaqcısı B. Japarov, Qırğızistan həmkarlar İttifaqları Şurasının sədri E. Abakirov, Sokuluk rayonundakı «Qırmızı şəfəq» kolxozunun briqadırı T. İ. Kleynosova, Qırğızistan SSR Ali Soveti Rəyasət heyətinin katibi A. Mirzəliyeva, «Sovettik Kirğızstan» qəzetinin redaktoru T. J. İşemkulov, Qırğızistan KP MK katibi M. Ş. Şerimkulov çıxış etmişlər.

İclasın iştirakçıları yekdilliliklə qərar qəbul etmişlər. Qərarda deyilir:

Qırğızistan SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistan SSR-də baş verən hadisələrlə əlaqədar dərin narahatlıq və təşviş hissini ifadə edirlər. Bu hadisələr Sovet xalqlarının mehriban dostluğununa ciddi zərər vurur, bizim diqqətimizi yenidənqurma ilə bağlı olan böyük gündəlik qayğılardan və ümidişlərdən yayındır, ümumi Sovet evimizdə mənəvi şəraiti pislaşdırır, demokratikləşdirmə proseslerinin inkişafını ləngidir, millətlərərəsi ədavət toxumları səpir. Bax, buna görə də Sovet Qırğızistanının zəhmətkeşləri Dağlıq Qarabağda, Azərbaycanda, Ermənistanda baş verən bütün hadisələri türək ağrısı ilə və kədərlə qarşayırlar.

Qırğızistan SSR Ali Sovetinin Rəyasət heyəti Respublikanın bütün zəhmətkeşlərinin iradəsini ifadə edərək Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətini və Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətini öz respublikalarında qayda yaratmaq və vəziyyəti tezliklə normal hala salmaq üçün qəti və təxirəsalınmaz tədbirlər görməyə, həm də Konstitusiyasının verdiyi hüquqlardan tamamilə istifadə etməyə çağırır. Ümidvarıq ki, bu məsələlərin həlli zamanı ölkənin müqəddərəti üçün məsuliyyətin dərindən başa düşüldüyü, beynəlmiləçilik münasibəti, təmkinlik və ayıqlıq göstəriləcəkdir.

Qırğızistan SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, öz yüksək nüfuzuna arxalanaraq, Azərbaycan SSR-in və Ermənistan SSR-in ərazisində Sovet Konstitusiyasının tələblərinə ciddi əməl olunması üçün hər cür lazımı səy göstərsin, SSR İttifaqının daha da möhkəmlənməsi və tərəqqisi namına bütün Sovet adamlarının qanuni hüquqlarının və mənafelərinin etibarlı surətdə qorunmasını təmin etsin (SİTA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

TACIKİSTAN SSR

Martin 22-də Tacikistan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında hadisələrlə əlaqədar Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinin Rəyasət heyətlərinə və SSRİ Ali Sovetinin Rəyasət heyətinə müraciət qəbul edilmişdir.

Bu məsələ barəsində Tacikistan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini İ. F. Dedov məlumat vermişdir.

Məsələnin müzakirəsində Tacikistan SSR Ali Sovetinin sədri, Tacikistan Dövlət Universitetinin rektoru T. N. Nəzərov, Düşənbə şəhərindəki 63 nömrəli orta texniki peşə məktəbi direktorunun təlim-istehsal işi üzrə müavini Y. M. Qordeyeva, Respublikanın hərbi komissarı A. Yusupov, Tacikistan SSR Ali Soveti Rəyasət heyətinin katibi A. T. Qasımovaya iştirak etmişlər.

Yekdilliklə qəbul olunmuş müraciətdə deyilir:

Tacikistan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinin Rəyasət heyətlərinə müraciət edərək Azərbaycan və erməni xalqlarına, onların tarixi keçmişinə ən səmimi qardaşlıq duyuları, dərin ehtiram hissi bəslədiyini bildirir və buna görə də həmin respublikalarda Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında baş verən son hadisələr haqqında xəbərləri narahatlıq hissi və ürək ağrısı ilə qarşılıyır.

Biz onu əsas tuturuq ki, ölkəmiz inkişaf edən vahid orqanizmdir və onun hər hansı bir hissəsində nasazlıq bütün başqa hissələrə də keçir. Buna görə də şəraitin hələ də sakit olmaması faktı Tacikistan zəhmətkeşlərində, o cümlədən Azərbaycan və erməni xalqlarının burada yaşayan nümayəndələrində təşviş doğurur. Respublikalarımızın bir çox əmək kollektivləri ən six iqtisadi, elmi və mədəni əlaqələr saxlayır və onları inkişaf etdirirlər.

Biz başa düşürük ki, hər hansı respublikalar arasında, o cümlədən də Azərbaycan və Ermənistan respublikaları arasında keçmişdən qalmış problemlər ola bilər. Bizim əqidəmizcə, həmin problemlərin həlli emosiyalar və təzyiq üzərində qurulmamalıdır. Biz əmin olduğumuzu bildiririk ki, Azərbaycan və erməni xalqlarının çoxəsrlik həyat müdrikliyi iki xalqın mənafeyi xeyrinə və çoxmillətli Sovet xalqımızın six dostluğunun və birliyinin daha da möhkəmləndirilməsi naminə emosiyalara üstün gələcəkdir.

Hər hansı başqa münasibət xalqlar dostluğuna, dövlət həyatının və ictimai həyatın demokratikləşdirilməsinə, bütün yenidənqurma prosesinə yalnız zərər vura bilər.

Bizim fikrimizcə, M. S. Qorbaçovun bu çağırışına əməl etmək yaranmış şəraitdə ən düzgün olardı: «...vətəndaş yetkinliyi və təmkinliyi göstərməli, normal həyata və işə qayıtmalı, ictimai asayışı gözləməli».

Tacikistan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan və Ermənistan Respublikaları Ali Sovetlərinin Rəyasət heyətlərinə belə bir ümidlə müraciət edir

ki, onlar respublikalarda vəziyyətin tezliklə normal hala salınması, əmin-amanlığın və asayışin bərpa edilməsi üçün tam məsuliyyətlə tədbir görəcək bu işdə deputatların, qabaqcıl fəhlələrin və kəndlilərin böyük dəstəsinə arxalanacaqlar.

Biz SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edirik ki, SSRİ Konstitusiyasının ona verdiyi hüquqlardan istifadə etsin və qardaş respublikalarda vəziyyətin normal hala salınması üçün hər cür lazımı tədbirlər görsün, həm də onu əsas tutsun ki, bu gün Azərbaycanda və Ermənistanda baş verən hadisələr ölkəmizin bütün xalqlarının ümdə mənafelərinə və onun beynəlxalq nüfuzlarına toxunur (SITA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

TÜRKMƏNİSTAN SSR

Martin 22-də Türkmenistan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistanda SSR-də baş verən hadisələrlə əlaqədar olaraq dərin narahatlıq hissi ifadə edilmişdir.

SSRİ Ali Sovetinin Rəyasət heyətinə, Azərbaycan SSR və Ermənistanda SSR ali Sovetlərinin Rəyasət heyətlərinə müraciət etmək və onları vəziyyətin normal hala salınması üçün təxirə salmadan tədbirlər görməyə çağırmaq barədə qərar qəbul edilmişdir.

Yekdilliklə qəbul edilmiş qərarda deyilir:

Türkmenistan SSR Ali Sovetinin Rəyasət heyəti son vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-də və Ermənistanda SSR-də baş verən hadisələrlə əlaqədar olaraq Sovet Türkmenistani zəhmətkeşlərinin dərin və səmimi narahatlıq hissini ifadə edir. On müqəddəs sərvətə - sosializm işi uğrunda birgə mübarizədə ölkəmizin xalqları arasında yaranmış mehriban dostluğa və birliyə qəsd etmiş ayrı-ayrı şəxslərin hərəkətləri respublikamızın əhalisində böyük təşviş hissi doğurur. Bu, ölkədə baş verən inqilabi yenidənqurma, cəmiyyətin təzələnməsi prosesini sarsıdır, demokratikləşdirmə və aşkarlıq ideyalarını gözdən salır.

Türkmenistan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə və Ermənistanda SSR Ali Sovetinin Rəyasət heyətinə müraciət edərək, onları respublikalarda vəziyyəti tezliklə normal hala salmaq, qanunçuluğu möhkəmlətmək üçün bütün tədbirləri görməyə, qarşıya çıxan problemlərin həllinə ölkənin müqəddərəti üçün yüksək məsuliyyət hissi ilə, dərin beynəlmiləcəlik mövqelərindən yanaşmağa çağırır, belə bir cəhəti nəzərə almağa çağırır ki, hər bir müttəfiq, muxtar respublika və ya vilayət ölkənin vahid xalq təsərrüfatı kompleksində ayrılmaz pillədir. Azərbaycan və erməni xalqlarının dostluğunu, böyük sosialist ailəmizin birliyini və yekdilliyyini heç bir şey sarsıtmamalıdır.

Respublikanın zəhmətkeşləri adından Türkmenistan SSR Ali Sovetinin Rəyasət heyəti SSR İttifaqı, Ali Sovetinin Rəyasət heyətindən xahiş edir ki, öz yüksək nüfuzundan istifadə etsin və Azərbaycan SSR-in və Ermənistan SSR-ni ərazisində Sovet Konstitusiyasına riayət olunması üçün, Sovet Sosialist Respublikaları İttifaqının daha da möhkəmləndirilməsi üçün qəti tədbirlər görsün (SİTA).

«Kommunist» qəzeti, 21 mart 1988-ci il.

ESTONİYA SSR

Estoniya SSR Ali Soveti Rəyasət heyətinin martın 22-də qəbul edilmiş qərarında deyilir: Dağlıq Qarabağda və onun ətrafında baş verən dramatik hadisələr bütün Sovet adamlarının, o cümlədən də Estoniya SSR xalqının qəlbində təşviş doğurmuşdur.

Qərarda deyilir: Estoniyada yaxşı başa düşürlər ki, Dağlıq Qarabağda indiki vəziyyətə gətirib çıxarmış proseslər olduqca mürəkkəbdir. Zaqqafqaziyə xalqlarının millətlərarası münasibətlərinin tarixində həmin proseslərin çoxəsrlik kökləri vardır.

Xüsusilə təşviş hissi doğuran odur ki, hadisələrin gedişində emosiyalar, incikliklər, qarşılıqlı iddialar üstünlük təşkil edir. Həm də bütün burlar ağlin-kamalın ziddinədir. Yol vermək olmaz ki, ölkədə genişlənən demokratikləşdirmə və aşkarlıq prosesləri şəraitində yenidənqurma düşmənləri bundan istifadə etsinlər.

Estoniya SSR Ali Sovetinin Rəyasət heyəti Sov-İKP MK-nin Baş katibi Mixail Sergeyeviç Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətindəki bütün müddəələri qətiyyətlə müdafiə etdiyini bildirmişdir və belə hesab edir ki, Dağlıq Qarabağda qarşıya çıxan məsələlərin həllindən ötrü şərait yaradılması həmin müddəələrin tamamilə həyata keçirilməsi üçün etibarlı təminatdır, Azərbaycan və Ermənistan xalqlarının, SSRİ-nin bütün xalqlarının həyatı mənafelərinə uyğundur.

Estoniya SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət heyətlərinə, xalqlarına müraciət edərək əmin olduğunu bildirmişdir ki, bu respublikalarda vəziyyəti ən qısa müddətdə normal hala salmaq üçün qəti tədbirlər görülcəkdir. Estoniya SSR Ali Sovetinin Rəyasət heyəti həmçinin ümidvar olduğunu bildirmişdir ki, onun müraciəti düzgün başa düşüləcək, ağıl emosiyalara üstün gələcək və qarşıya çıxan problemlər təmkinlə, işgüzər şəraitdə həll ediləcək.

Estoniya SSR Ali Sovetinin Rəyasət heyəti SSRİ Ali Soveti Rəyasət heyətinə müraciət edərək xahiş etmişdir ki, vəziyyəti sabitləşdirmək və Dağlıq Qarabağ problemlərinin həllində Azərbaycan SSR-in və Ermənistan SSR-in xalqlarına yardım göstərmək üçün təxirə salmadan tədbirlər görsün (SİTA).

«Kommunist» qəzeti, 21 mart 1988-ci il

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN İCLASI

Martin 23-də Kremlidə Sov.İKP MK siyasi Bürosunun üzvü, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri A. A. Qromikonun sədrliyi ilə SSR Ali Soveti Rəyasət heyətinin icası olmuşdur.

İclasda Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr barəsində müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında məsələ müzakirə olunmuşdur.

Bu məsələ barəsində A. A. Qromiko çıxış etmişdir.

Müzakirədə V. V. Şerbitski, P. N. Demişev, Y. F. Solovyov yoldaşlar, SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavinləri, Ali Sovetlərin Rəyasət heyətlərinin sədrleri: RSFSR-dən V. P. Orlov, Belorusiya SSR-dən K. S. Tarazeviç, Gürcüstan SSR-dən P. K. Kilaşvili, Azərbaycan SSR-dən S. B. Tatliyev, Moldaviya SSR-dən A. A. Mokanu, Latviya SSR-dən Y. Y. Vaqrıs, Qırğızistan SSR-dən T. Akmatov, Tacikistan SSR-dən Q. Pallayev, Ermənistan SSR-dən Q. M. Voskanyan, Türkmenistan SSR-dən B. Yazquliyev, Estonia SSR-dən A. F. Ryuytsl, Özbəkistan KP MK-nin birinci katibi R. N. Nişanov, habelə Qazaxistan SSR və Litva SSR li Sovetləri Rəyasət heyətlərinin sədrleri 3. K. Kamalidenov, V. S. Astrauskas çıxış etmişlər.

Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçov SSRİ Ali Soveti Rəyasət heyətinin icasında çıxış etmişdir.

SSRİ Ali Sovetinin Rəyasət heyəti qərar qəbul etmişdir (SITA).

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

DAĞLIQ QARABAĞDA, AZƏRBAYCAN SSR-DƏ VƏ ERMƏNİSTAN SSR-DƏ HADİSƏLƏR BARƏSINDƏ MÜTTƏFİQ RESPUBLİKALARIN MÜRACİƏTLƏRİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HAQQINDA

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI

SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyətlə əlaqədar RSFSR, Ukrayna SSR, Belorusiya SSR, Özbəkistan SSR, Qazaxistan SSR, Gürcüstan SSR, Litva SSR, Moldaviya SSR, Latviya SSR, Qırğızistan SSR, Tacikistan SSR, Türkmenistan SSR və Estonia SSR li Sovetləri Rəyasət heyətlərinin müraciətlərini nəzərdən keçirərək və SSRİ Konstitusiyasının 81-ci maddəsini rəhbər tutaraq qərara alı:

1. Qeyd edilsin ki, Dağlıq Qarabağda hadisələrlə əlaqədar Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət bu respublikaların xalqlarına və ümumən vahid çoxmillətli ittifaq dövləti kimi SSRİ-nin xalqları arasında dostluğun daha da möhkəmlənməsinə zərər vurur.

Mürəkkəb milli ərazi məsələlərini dövlət hakimiyyət orqanlarına təzyiq yolu ilə, emosiyaların və ehtirasların qızışdırılması, SSRİ Konstitusiyasında təsbit olunmuş milli dövlət sərhədlərini və milli inzibati sərhədləri dəyişdirmək uğrunda çıxış edən cürbəcür özbaşına qurumlar yaradılması şəraitində həll etməyə cəhd göstərmək yolverilməz sayılsın, çünki belə cəhdərər gözlənilməz nəticələr verə bilər.

Ayri-ayrı şəxslər və qruplar tərəfindən yol verilmiş və insan tələfati ilə nəticələnmiş cinayətkar hərəkətlər qətiyyətlə pişlənilsin. Nəzərə alınsın ki, bunda müqəssir olanlar inzibati məsuliyyət və cinayət məsuliyyətinə cəlb edilirlər.

2. Azərbaycan SSR və Ermənistan SSR xalq deputatları Sovetləri partianın XXVII qurultayının, Sov.İKP MK-nın sonrakı plenumlarının qərarlarını, Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətini rəhbər tutaraq, milli siyasetin sarsılmaz Lenin prinsipləri, SSRİ-nin qardaş xalqlarının dostluğu və six birliyi ruhunda əhali arasında kütləvi siyasi işi və tərbiyə işini kökündən yaxşılaşdırınsınlar. Millətlərarası münasibətlərin kəskinləşməsinə gətirib çıxaran səbəbləri dərindən və hərtərəfli təhlil etsinlər, onları vaxtında aradan qaldırınsınlar, hər cür millətçilik və ekstremist təzahürlərinə qarşı fəal çıxış etsinlər. İstehsal kollektivlərində və tədris müəssisələrində sakit, işgüzər şərait yaratsınlar, respublikalarda yaşayan bütün millətlərin və xalqların zəhmətkeşlərinin səylərini cəmiyyətimizdə gedən inqilab dəyişikliklərin vəzifələrinin yerinə yetirilməsi üçün səfərbər etsinlər.

3. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti və Ermənistan SSR Ali Sovetinin Rəyasət heyəti Sosialist qanunçuluğunu və ictimai asayışı möhkəmlətmək sahəsində lazımı əlbir tədbirlər həyata keçirsinlər, bütün millətlərin vətəndaşlarının qanuni mənafelərinin qorunmasını, öz hərəkətləri ilə vəziyyətin sakitliyini pozanların, qardaş Sovet xalqlarının dostluğuna və əməkdaşlığına qəsd edənlərin ciddi məsuliyyətə cəlb olunmasını təmin etsinlər.

4. SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin təsərrüfat və sosial-mədəni inkişafının vaxtı çatmış məsələlərinin həllinə yönəldilən tədbirlər işləyib hazırlasın.

5. SSR İttifaqı Prokurorluğu və SSRİ Daxili İşlər Nazirliyi Azərbaycan SSR-in və Ermənistan SSR-in ərazisində ictimai asayış yaratmaq və əhalinin qanuni mənafelərini qorumaq üçün hər cür lazımı tədbirlər görsünlər.

**SSRİ Ali Soveti Rəyasət heyətinin sədri; A. QROMIKO
SSRİ Ali Soveti Rəyasət heyətinin katibi; T. MENTEŞAŞVİLİ**

Moskva, Kreml, 23 mart 1988-ci il

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

**1988-1995-Cİ İLLƏRDƏ AZƏRBAYCAN SSR DAĞLIQ QARABAĞ
MUXTAR VİLAYƏTİNİN SOSİAL-İQTİSADI İNKİŞAFINI
SÜRƏTLƏNDİRMƏK TƏDBİRLƏRİ HAQQINDA**

**SOV.İKP MK-NİN VƏ SSRİ NAZİRLƏR
SOVETİNİN 1988-Cİ İL 24 MART TARİXLİ QƏRARI**

Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti qeyd edirlər ki, Sovet İttifaqının bütün xalqlarının qardaşlıq yardımı sayəsində Dağlıq Qarabağ Muxtar Vilayəti sosial və iqtisadi inkişafda böyük müvəffəqiyyətlər qazanmışdır; xalq təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi təmin edilmişdir. Təkcə son üç beşillikdə vilayətdə sənaye istehsalının həcmi 3 dəfədən çox, kənd təsərrüfatı məhsulu istehsali 1,5 dəfə artmışdır. Respublika və Ümumittifaq əmək bölgüsündə vilayətin iştirakı xeyli artmışdır, inteqrasiya prosesləri fəal surətdə inkişaf edir. Əhalinin mənzil sahəsi, xəstəxanalar, kitabxanalar və klublar ilə təminatı yaxşılaşmışdır.

Bununla birləkən son vaxtlar ictimai istehsalda səmərəliliyin azalması meyli olmuşdur. Əsaslı tikinti, yaşayış evlərinin istifadəyə verilməsi planları yerinə yetirilmir. Sosial-mədəni sahənin inkişafı əhalinin artan tələbatından geri qalır. Bir çox əmək kollektivlərində intizam pisləşmiş, məhsul istehsalı planlarının və məhsulun göndərilməsi barəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün məsuliyyət zəifləmişdir. Vilayət müəssisələrinin qeyri-sabit işi xalq təsərrüfatında işlərin vəziyyətinə mənfi təsir göstərir.

Göstərilən nöqsanlar həm yerli, həm də respublika partiya və Sovet orqanlarının rəhbərlik və təşkilatçılıq rolunun zəifləməsinin, demokratianın genişlənməsi və iqtisadiyyatın idarə edilməsinin əsaslı islahatının həyata keçirilməsi şəraitində onların ləkg yenidən qurulmasının, kütlələr içərisində partiya-siyasi işin səviyyəsinin aşağı düşməsinin nticəsidir.

Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial və iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinin təmin edilməsi və göstərilən nöqsanların aradan qaldırılması məqsədilə qərara alırlar:

1. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsi və Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi, vilayətin digər partiya, Sovet orqanları və ilk partiya təşkilatları Sov.İKP XXVII qurultayının, Sov.İKP MK iyun (1987-ci il) və fevral (1988-ci il) plenumlarının qərarlarının, partianın yenidənqurma, elmi-texniki tərəqqinin nailiyyətlərindən və qabaqcıl təcrübədən istifadə edilməsi,

ictimai istehsalın intensivləşdirilməsi əsasında sosial-iqtisadi inkişafı sürətləndirmək xəttinin həyata keçirilməsi üçün zəhmətkeşləri səfərbərliyə almaq sahəsində siyasi işi və təşkilatçılıq işini gücləndirsinlər.

Zəhmətkeşləri, bütün əhalini beynəlmiləçilik, qardaşcasına dostluq və qarşılıqlı yardım ruhunda tərbiyə etmək, millətçiliyin və müxtəlif xalqların nümayəndələrinin milli heysiyyətinə hörmətsizliyin azacıq belə təzahürlərinin qətiyyətlə aradan qaldırmaq başlıca və təxirəsalınmaz vəzifə hesab edilsin.

Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi və sosial inkişafına daim diqqət yetirilsin. 1988-1989-cu illərdə SSRİ Dövlət Plan Komitəsini, SSRİ Dövlət Elm və Texnika Komitəsini və SSRİ Elmlər Akademiyasını cəlb etməklə 2005-ci ilədək olan dövrdə bu vilayətin iqtisadi və sosial inkişafına dair kompleks program, onun məhsuldar qüvvələrinin hərtərəfli inkişafını nəzərdə tutan program hazırlanınsın.

On üçüncü beşillikdə mənzil tikintisi həcminin 1,4 dəfə artmasını, beləliklə, 2000-ci ilədək hər bir ailənin ayrıca mənzilə və ya fərdi yaşayış evinə malik olmasına təmin etmək üçün sosial sahənin sürətlə inkişaf etdirilməsi məqsədilə tədbirlər kompleksi hazırlanınsın və 1989-cu ildən etibarən bu tədbirlər kompleksinin həyata keçirilməsinə başlansın, 1995-ci ilədək ümumtəhsil məktəblərinən əsasən bir növbəli təhsilə keçilməsi təmin edilsin, bundan ötrü 9-10 məktəb tikilsin.

1989-1990-cı illərin və on üçüncü beşilliyin planlarında 850 nəfərlik mədəniyyət sarayının (Stepanakert şəhəri), növbə ərzində 600 xəstə qəbul etmək üçün poliklinikası olan 400 çarpayılıq vilayət xəstəxanasının, pionerlər evinin, şəhər kitabxanasının, habelə 1 nömrəli əlavəyə müvafiq surətdə yaşayış evlərinin və digər sosial obyektlərin tikintisi nəzərdə tutulsın.

2. SSRİ Rabitə Nazirliyi və SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin və vilayətə bitişik rayonların əhalisi üçün Ümumittifaq televiziya programının keyfiyyətli təsvirini, habelə bu regionda Azərbaycan və Ermənistan televiziyası proqramlarının tam həcmdə verilməsini (bu proqramların tərkibində yerli televiziya programını translyasiya etməklə) təmin etmək sahəsində 1988-ci ildə tədbirlər kompleksi hazırlanılsınlar və həmin tədbirlər kompleksini 1988-1989-cu illərdə həyata keçirsinlər.

3. SSRİ Mədəniyyət Nazirliyi və Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR-da yaşayan erməni əhalisinin arzularını nəzərə alaraq: Bakı şəhərində erməni dram teatrı yaradılması məsələsini nəzərdən keçirsinlər;

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində olan tarix və mədəniyyət abidələrini yenidən qurmaq və bərpa etmək işlərinin davam etdirilməsi üçün tədbirlər kompleksi hazırlanılsınlar və həyata keçirsinlər, həm də bu işlərə bərpa üzrə erməni usta-mütəxəssislərinin cəlb olunmasını nəzərdə tutsunlar.

4. SSRİ Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi on ikinci beşillikdə Stepanakert şəhərində və Dağlıq Qarabağ Muxtar Vilayətinin

rayon mərkəzlərində mətbəələri yenidən qursun, erməni dilində ədəbiyyata vilayət əhalisinin tələbatının ödənilməsini nəzərdə tutmaqla bu ədəbiyyatın buraxılışını genişləndirsin.

5. SSRİ Mülki Aviasiya Nazirliyi sərnişin tutumu çox olan təyyarələri qəbul etmək üçün Stepanakert şəhərində aeroportun yenidən qurulması (o cümlədən müasir radionaviqasiya avadanlığı ilə təchiz olunması) məsələsini 1989-cu ildə nəzərdən keçirsin və lazımlı gəldikdə on üçüncü beşillik üçün plan layihəsi hazırlanarkən müvafiq təkliflər versin.

6. Əhalinin su təchizatını yaxşılaşdırmaq və Dağlıq Qarabağ Muxtar Vilayətinin suvarılan əkinçiliyini inkişaf etdirmək üçün SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyi və SSRİ Dövlət Aqrosənaye Komitəsi:

1988-1990-ci illərdə Badarçayda 30 milyon kub-metr su tutan dəryaça layihələşdirilməsini və onun əsasən on üçüncü beşillikdə tikilməsini, birinci növbəsinin isə 1993-cü ildə istifadəyə verilməsini təmin etsinlər;

on üçüncü-on dördüncü beşilliklərdə Qarqar çayında 20 milyon kubmetr su tutan dəryaçanın layihələşdirilməsi və tikilməsi haqqında təklifi nəzərdən keçirsinlər və müvafiq qərar qəbul etsinlər;

1988-1990-ci illər üçün Azərmeliotikinti İdarəsinə Badarçayda və Qarqar çayında dəryaçalar tikilməsi sahəsində layihə-smeta sənədlərinin hazırlanması və hazırlıq işləri görülməsi üçün 12 milyon manat məbləğində dövlət mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşlarının əlavə limitlərini, habelə lazımı maddi-texniki ehtiyatlar ayırsınlar.

Azərkəndeskəmərtikinti Birliyinə 1989-cu ildə muxtar vilayətin ərazisində Qarabağ qrup su kəməri çəkilişinin başa çatdırılması üçün, habelə gələcəkdə bütün kənd yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatının təmin edilməsi üçün lazımı dövlət mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşlar və maddi-texniki ehtiyatlar ayırsınlar.

Azərbaycan SSR Nazirlər Soveti on ikinci beşillikdə Stepanakert şəhərinin və vilayətin rayon mərkəzlərinin sabit su təchizatını təmin etmək sahəsində tədbirlər həyata keçirsin.

7. Əhalinin yeyinti məhsulları ilə təchizatını yaxşılaşdırmaq və kənd təsərrüfatı xammalının emalını və saxlanması təmin etmək üçün SSRİ Dövlət Aqrosənaye Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti 1988-1994-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində aqrosənaye kompleksi obyektlərinin tikilməsini təmin etsinlər.

8. SSRİ Taxıl Məhsulları Nazirliyi Əskəran qəsəbəsində sutkada 250 ton qarışq yem istehsal edən qarışq yem zavodunun 1989-cu ildə layihə-smeta sənədlərinin hazırlanmasını və 1990-1991-ci illərdə tikilməsini təmin etsin.

9. Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisine nəqliyyat xidmətini daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Soveti göstərilən regionda ümumi istifadədə olan avtomobil yollarının və təsərrüfat daxili yolların inkişaf

etdirilməsinə dair 1989-cu ildə sxem hazırlasın və təsdiq etsin, yol tikintisi həcmərinin 1,5-2 dəfə artırılmasını təmin etmək üçün müvafiq struktur bölmələri yaratsın. 1988-1990-cı illərdə 75 kilometr uzunluğunda Gorus-Laçın-Stepanakert avtomobil yoluñun yenidən qurulmasını təmin etsin.

10. SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən istehsal və mədəni-məsişət obyektlərinin elektrik təchizatının etibarlılığını təmin etsin, bu məqsədlə Azərenergetika İdarəsinə elektrik şəbəkəsi obyektlərinin tikintisi və yenidən qurulması üçün lazımi maşınlar və mexanizmlər ayırsın.

11. SSRİ Qaz sənayesi Nazirliyi 1989-cu il üçün planda Azərqaznaql Birliyinə Hadrut qəsəbəsinə qaz kəməri qolunun (Füzuli-Cəbrayıł qaz kəmərinin tərkibində) çəkilməsinə dair tapşırıq nəzərdə tutsun. Habelə Mirbəşir - Mardakert - Kəlbəcər qaz kəməri qolunun 1989-cu ildə layihələşdirilməsini və 1990-1991-ci illərdə tikilməsini təmin etsin.

SSRİ Dövlət Aqrosənaye Komitəsi 1989-1990-cı illərdə və on üçüncü beşillikdə SSRİ-nin iqtisadi və sosial inkişafına dair planların layihələrini hazırlanıarkən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaşayış məntəqələrində 550 kilometr uzunluğunda qaz kəməri qollarının çəkilməsini və paylaşdırıcı qaz şəbəkələri tikilməsini nəzərdə tutsun.

12. Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müvafiq nazirlikləri və baş idarələri ilə birlikdə on üçüncü beşilliyin axırlarınadək Dağlıq Qarabağ Muxtar Vilayətində sənaye məhsulu istehsalının 1,5-1,6 dəfə, o cümlədən maşınqayırma məhsulu istehsalının 2,6 dəfə, kənd təsərrüfatının ümumi məhsulu istehsalının 1,3-1,4 dəfə artırılmasını, habelə xalq istehlakı malları və tikinti materialları buraxılışının xeyli artırılmasını nəzərdə tutan tədbirlər kompleksi hazırlasın və həyata keçirsin.

Bu məqsədlər üçün əsaslı vəsait qoyuluşları və podrat işləri limitlərinin, maliyyə və material ehtiyatlarının ayrılmısını nəzərdə tutsun, təmir-tikinti, avtomobil nəqliyyatı, yol təşkilatlarının müasir maddi-texniki bazasını yaratsın, onları lazımi maşınlar, mexanizmlər və avadanlıq ilə təmin etsin.

13. Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin səmərəli məşğulluğunu təmin etmək və sənaye potensialını inkişaf etdirmək üçün SSRİ Elektrotexnika Sənayesi Nazirliyi, SSRİ Elektron Sənayesi Nazirliyi, SSRİ Radio Sənayesi Nazirliyi, SSRİ Yüngül Sənaye Nazirliyi və SSRİ Meşə Sənayesi Nazirliyi 1988-1994-cü illərdə tabeli müəssisələrin və onların filiallarının layihələşdirilməsini, tikilməsini, genişləndirilməsini və yenidən qurulmasını təmin etsinlər.

Göstərilən nazirliklərə bir vəzifə olaraq tapşırılsın ki, muxtar vilayətin yerli xalq deputatları Sovetlərinə sosial sahənin və kommunal təsərrüfatı obyektlərinin inkişafında payçılıq qaydası ilə iştirak etmək üçün vəsait versinlər.

SSRİ Yüngül Sənaye Nazirliyi və SSRİ Meşə Sənayesi Nazirliyi göstərilən işlərin təsərrüfat üsulu ilə yerinə yetirilməsi üçün 1989-1990-cı illərdə

Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə və Azərbaycan SSR Meşə və Ağac Emalı Sənayesi Nazirliyinə lazımı maşınlar və mexanizmlər ilə təminatına yardım göstərsinlər.

14. Xeyli artan tikinti işlərini yerinə yetirmək məqsədilə Azərbaycan SSR Nazirlər Soveti SSRİ Dövlət Tikinti Komitəsi və SSRİ Dövlət Plan Komitəsi ilə birlilikdə 1989-1995-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin tikinti təşkilatlarının maddi-texniki bazasının inkişaf etdirilməsinə dair konkret program hazırlasın və 1988-ci ilin birinci yarısında təsdiq etsin. Həm də görülən tikinti-quraşdırma işləri həcminin on üçüncü beşillikdə 1,8-2 dəfə artırılmasını, birinci növbədə iripanelli evtikmə qurğuları, habelə quraşdırma dəmir-beton konstruksiyalar və yerli tikinti materialları istehsalı qurğuları yaradılmasını nəzərdə tutsun.

SSRİ Tikinti Materialları Sənayesi Nazirliyi 1989-1990-ci illərdə Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinə Stepanakert şəhərindəki tikinti materialları kombinatını təchiz etmək üçün daş emalı dəzgahları, maşınlar və mexanizmlər ayırsın.

SSRİ Tikinti, Yol və Kommunal Maşınçayırma Nazirliyi və SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi 1989-1992-ci illərdə hərəsi ildə 5 milyon ədəd kərpic istehsal edən 4 dəst yüksək dərəcədə mexanikləşdirilmiş kərpic zavodunun quraşdırılmasını və Azərbaycan SSR Nazirlər Sovetinə verilməsini təmin etsinlər.

SSRİ Dövlət Tikinti Komitəsi 1989-cu ildə Stepanakert şəhərində Azərbaycan SSR Dövlət Tikinti Komitəsi Azərdövlətləyiş İnstytutunun filialının yaradılmasını təmin etsin.

Azərbaycan SSR Nazirlər Sovetinə, SSRİ-nin müvafiq nazirliklərinə və baş idarələrinə icazə verilsin ki, istisna olaraq müəyyən edilmiş qaydada layihələr təsdiq olunanadək 1988-1989-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində iş çertyyoqları və smetalar üzrə istehsal obyektləri və sosial obyektlər tiksinlər.

15. Bu qarda nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi sahəsində işlərin başlanmasını təmin etmək üçün:

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə dövlət mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşu limiti 12,4 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri üçün 3,9 milyon manat artırılsın. Göstərilən əsaslı vəsait qoyuluşu SSRİ Nazirlər Sovetinin ehtiyat fonduna maliyyələşdirilsin;

SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi, SSRİ Dövlət Aqrosənaye Komitəsi və SSRİ Meliorasiya və su Təsərrufatı Nazirliyi 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamına Dağlıq Qarabağ Muxtar Vilayətinin ehtiyacları üçün əlavə maddi-texniki ehtiyatlar ayırsınlar.

16. SSRİ Dövlət Plan Komitəsi beşillik plan tapşırıqlarından əlavə və on üçüncü beşillik hesablamaları ilə 1989-1990-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə bu qarda nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsini təmin edən

miqdarda bütün maliyyə mənbələri üzrə dövlət əsaslı vəsait qoyuluşu və material ehtiyatları limitləri ayrılmasını nəzərdə tutsun.

17. SSRİ Dövlət Xalq Maarifi Komitəsi, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti erməni dilində təhsil verən və Dağlıq Qarabağ Muxtar Vilayətində, habelə Azərbaycan SSR-in digər rayonlarında yerləşən məktəblərdə işin təkmilləşdirilməsi üçün birgə təşkilat-pedaqoji və metodik tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etsinlər.

18. SSRİ Dövlət Xalq Maarifi Komitəsi Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti ilə birlikdə 1988-ci ildən başlayaraq mütxəssislərin kooperasiya qaydası ilə hazırlanması planlarında Ermənistan SSR ərazisində yerləşən ali məktəblərdə Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan şəxslərin təhsil almağa məqsədli qəbulu üçün yerlər ayrılmasını nəzərdə tutsun.

19. SSRİ Dövlət Xalq Maarifi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti ali təhsilli mütxəssislər hazırlanmasının keyfiyyətini artırmaq və yüksək ixtisaslı kadrlara Dağlıq Qarabağ Muxtar Vilayətinin tələbatını daha tam ödəmək məqsədilə Stepanakert Pedaqoji İnstututunun maddi-tehniki bazasının sürətlə inkişaf etdirilməsi, onun müasir texniki təlim vasitələri, lazımı tədris-laboratoriya avadanlığı və hesablaşıcı elektron texnikası ilə təchiz edilməsi üçün tədbirlər hazırlayıb həyata keçirsinlər.

20. Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan vətəndaşların idarə və təşkilat lövhələrinin erməni dilində yazılıması barəsindəki arzuları ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu məsələni nəzərdən keçirib həll etsin.

21. Azərbaycan KP MK, Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsi və Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi:

partiya, Sovet və təsərrüfat orqanlarının, həmkarlar ittifaqı və komsomol təşkilatlarının təşkilatçılıq və siyasi işini bu qərarda nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsinə yönəltsinlər, zəhmətkeşlərin səylərini ən əvvəl iqtisadi və sosial vəzifələrin yerinə yetirilməsində cəmləşdirsinlər və vilayət xalq təsərrüfatının planlaşdırılmasında və idarə olunmasında yerli xalq deputatları Sovetlərinə verilmiş hüquqlardan hər vasitə ilə istifadə etsinlər;

zəhmətkeşlərin təşəbbüskarlığını və yaradıcılığını hər vasitə ilə inkişaf etdirsinlər, yenidənqurmanın sürətləndirilməsi və dərinləşdirilməsi, iş əslubunun təkmilləşdirilməsi, təqnid və özünütənqidin genişləndirilməsi, iqtisadi və sosial inkişaf məsələlərinin həllində geniş aşkarlığın təmin edilməsi barəsində Sov.İKP-nin çağırışına onların vətənpərvərlik işləri ilə cavab vermək səyini fəal surətdə müdafiə etsinlər.

Kütləvi informasiya və tabliğat vasitələri regionun sosial və iqtisadi inkişafı problemlərini müntəzəm surətdə və hərtərəfli işıqlandırsınlar, plan tapşırıqlarının yerinə yetirilməsi gedisiçi dərindən təhlil etsinlər, real

yenidənqurma təcrübəsinin ümumiləşdirsinlər, təsərrüfatçılığın və əməyin səmərəliliyini yüksəltməyin müasir metodlarını təbliğ etsinlər.

Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti möhkəm əmin olduqlarını bildirirlər ki, Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin zəhmətkeşləri siyasi yetkinlik, indiki məqamın məsul bir məqam olduğunu başa düşdükərini göstərəcək, six birlik və yüksək mütəşəkkillik nümayiş etdirəcəklər. Erməni, Azərbaycan və ölkəmizin digər xalqlarının dostluğunu möhkəmlətmək, bütün qüvvələri yol verilmiş geriliyin ləğvinə, 1988-ci il planlarının və bütövlükdə on ikinci beşilliyyin sözsüz yerinə yetirilməsinə yönəltmək vilayətin əmək kollektivlərinin borcudur.

Sov.İKP

Mərkəzi Komitəsinin katibi; **M. QORBAÇOV**

Nazirlər Sovetinin sədri; **N. RIJKOV**

«Kommunist» qəzeti, 24 mart 1988-ci il

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİNDƏ

Martın 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatlıyev yoldaşın sədrliyi ilə Respublika Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur.

«Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistən SSR-də hadisələr barəsində müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında» SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarını yerinə yetirmək sahəsində vəzifələr haqqında məsələ müzakirə edilmişdir.

S. B. Tatlıyev yoldaş SSRİ Ali Soveti Rəyasət heyətinin martın 23-də keçirilən iclasının gedisi haqqında məlumat vermişdir.

Nəzərdən keçirilən məsələnin müzakirəsində Rəyasət heyətinin üzvləri: A. A. Aslanov, A. M. Əmənov, R. M. Bədirov, D. C. Camalova, F. R. Mustafayev, L. A. Sokolov, Z. N. Tağıyev, M. Ə. Hüseynov, R. Ə. Yusufova, Azərbaycan SSR Ali Sovetinin sədri S. Ə. Rüstəmzadə, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi R. S. Qaziyeva çıxış etmişlər.

Respublika Ali Soveti Rəyasət heyətinin iclasında Azərbaycan KP MK-nın birinci katibi K. M. Bağırov yoldaş çıxış etmişdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti bu məsələ barəsində qərar qəbul etmişdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barəsində və yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş

qaydasını pozmaq üstündə məsuliyyət haqqında fərmanlar qəbul etmişdir (Azərinform).

«Kommunist» qəzeti, 25 mart 1988-ci il

**«DAĞLIQ QARABAĞDA, AZƏRBAYCAN SSR-DƏ VƏ ERMƏNİSTAN SSR-DƏ HADİSƏLƏR BARƏSINDƏ MÜTTƏFİQ RESPUBLİKALARIN MÜRACİƏTLƏRİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HAQQINDA»
SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARINI YERİNƏ
YETİRMƏK VƏZİFƏLƏRİ BARƏDƏ AZƏRBAYCAN SSR ALİ SOVETİ
RƏYASƏT HEYƏTİNİN QƏRARI**

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə RSFSR, Ukrayna SSR, Belorusiya SSR, Özbəkistan SSR, Qazaxistan SSR, Gürcüstan SSR, Litva SSR, Moldaviya SSR, Latviya SSR, Qırğızistan SSR, Tacikistan SSR, Türkmenistan SSR və Estoniya SSR ali sovetləri rəyasət heyətlərinin müraciətləri gəlmişdir; həmin müraciətlərdə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyətdən qardaş respublikaların zəhmətkeşlərinin dərin narahatlığı və təşviş hissi ifadə edilmişdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qardaşcasına həmrəylik üçün müttəfiq respublikaların ali sovetlərinin rəyasət heyətlərinə səmimi minnətdarlığını bildirir, bu aktı sovet xalqlarının yekdilliyinin və monolit six birliliyinin - sosialist Vətənin qüdrətinin əsasının qorunmasına qayğının təzahürü, ölkəmiz, SSRİ-də milli münasibətlərin bütün tarixi üçün görünməmiş hadisələrdən ciddi narahatlığın təzahürü kimi qiymətləndirir.

Martin 23-də SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr barəsində müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər məsələsinə baxmış və müvafiq qərar qəbul etmişdir.

SSRİ Ali Sovetinin Rəyasət heyəti mürəkkəb milli ərazi məsələlərini dövlət hakimiyyət organlarına təzyiq yolu ilə, emosiyaların və ehtirasların qızışdırılması, SSRİ Konstitusiyasında tasbiq olunmuş milli dövlət sərhədlərini və milli inzibati sərhədləri dəyişdirmək uğrunda çıxış edən cürbəcür özbaşına qurumlar yaradılması şəraitində həll etməyə cəhd göstərilməsini yolverilməz saymışdır, çünki bütün bunlar vəziyyəti daha da mürəkkəbləşdirə bilər və gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Azərbaycan SSR-də və Ermənistan SSR-də mürəkkəb vəziyyətdən SSRİ Ali Soveti Rəyasət heyətinin, müttəfiq respublikaların ali sovetləri Rəyasət heyətlərinin narahatlığına bütünlükə şərik çıxır və tamamilə razılaşır ki, bu, hər iki respublikanın xalqlarına və ümumən vahid coxmillətli ittifaq

dövləti kimi SSRİ-nin xalqları arasında dostluğun daha da möhkəmlənməsinə zərər vurur.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti ayrı-ayrı şəxslər və qruplar tərəfindən yol verilmiş və insan tələfati ilə nəticələnmiş cinayətkar hərəkətləri qətiyyətlə pişləyir. Respublika zəhmətkeşləri şübhə etməyə bilərlər ki, müqəssirlər ciddi inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb ediləcək və lazımi cəzalarını alacaqlar.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qərara alır:

1. «Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr barəsində müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı bəyənilsin, dönmədən rəhbər tutulmaq və icra üçün qəbul edilsin.

2. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti, Dağlıq Qarabağ Muxtar Vilayəti xalq deputatları Sovetinin icraiyyə komitəsi, respublika rayon və şəhər sovetlərinin icraiyyə komitələri «Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr barəsində müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin qərarını rəhbər tutub hər yerda ciddi ictimai asayışın yaradılması, əhalinin sakitliyinin qorunması, sosialist qanunçuluğuna sözsüz əməl olunması, vətəndaşların hüquq və mənafelərinin təmin edilməsi üçün hər cür lazımı tədbirlər görsünlər. Bütün müəssisələrin, idarələrin və təşkilatların əmək kollektivlərində, tədris müəssisələrində işgüzər şərait yaradılsın. Sovetlərə verilmiş hüquqlardan istifadə olunub SSRİ xalqlarının yekdilliyinə və six birliyinə zərər vuran hər cür hərəkətlər və təzahürlər qətiyyətlə dəf edilsin, hər cür millətçilik və ekstremist təzahürlərinə qətiyyətlə müqavimət göstərilsin. Öz hərəkətləri ilə vəziyyətin sabitliyini pozanlar, qardaş xalqların dostluğuna və əməkdaşlığına qəsd edənlər ciddi məsuliyyətə cəlb edilsinlər.

Sovetlərin deputatları, fəalları partiya, həmkarlar ittifaqı və komsomol təşkilatları ilə birlikdə əzmlə kütləvi-siyasi iş aparmalı, Lenin milli siyaset prinsiplərinin mahiyyətini, vətəndaşların milli heysiyyətinə hörmət etmək lüzumunu əhali arasında izah etməlidirlər.

Hər bir müəssisədə, hər bir təşkilatda, kolxozlarda, sovxozlarda, idarələrdə, tədris müəssisələrində, bütün əmək kollektivlərində sakit, işgüzər şərait yaradılsın, respublikada yaşayan bütün millətlərin və xalqların zəhmətkeşləri XXVII qurultayın və Sov.İKP MK-nin sonrakı plenumlarının qərarlarına müvafiq surətdə həyata keçirilən inqilabi dəyişikliklərin vəzifələrinin yerinə yetirilməsinə səfərbər edilsinlər.

3. Azərbaycan SSR Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin təsərrüfat və sosial-mədəni inkişafının vaxtı çatmış və respublikanın səlahiyyətinə aid məsəllələrinin həlli üçün on gün müddətində tədbirlər kompleksi hazırlasın və müvafiq qərar qəbul etsin.

Azərbaycan SSR nazirlikləri, dövlət komitələri və baş idarələri tabeli müəssisələrdə, idarələrdə və təşkilatlarda dövlət və əmək intizamına sözsüz əməl olunmasına təmin etsinlər.

Müəssisələrin, kolxozların, sovxoziların, tikinti və nəqliyyat təşkilatlarının normal işinin pozulmasına yol verilməməsi üçün, dövlət plan tapşırıqlarının pozulması, xalq təsərrüfatına dəymış zərər üçün rəhbər işçilərin şəxsi məsuliyyəti məsələsinə baxılsın.

4. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış üzdəniraq «Krunk» cəmiyyətinin özünə xas olmayan funksiyaları öz üzərinə götürdüyüünü və onun fəaliyyətinin əslində kommunizm quruculuğu məqsədlərinə və sosialist beynəlmiləciliyi prinsiplərinə zidd olduğunu, əhalini kütləvi iğtişaşlara təhrirk etdiyini nəzərə alaraq «Krunk» cəmiyyətini, ona başçılıq edən orqanları - komitəni və şurani buraxmağı qərara alır. Prokurorluq orqanları bu qərarın təxirə salınmadan icrasını təmin etsinlər, cürbəcür özbaşına qurumların qanunsuz fəaliyyətinə yol verməsinlər.

5. Hüquq qaydalarını təmin etmək məqsədilə respublikanın Daxili İşlər Nazirliyi, prokurorluğu cəmiyyətə zidd hərəkətlər edən, milli düşmənciliyi qızışdırın, hakimiyyət orqanlarının qanuni tələblərinə tabe olmamağa çağırın şəxslərə qarşı qanuna müvafiq surətdə ən qəti tədbirlər görsünlər.

Nəzərə alının ki, SSRİ prokurorluğu Əskəranda və Sumqayıtda hadisələr zamanı törədilmiş cinayətlərin ətraflı istintaqını aparır.

6. «Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında» və «Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmaq üstündə məsuliyyət haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanlarını qəbul etmək zəruri sayılsın.

7. Sosialist qanunçuluğunu və ictimai asayışı möhkəmlətmək sahəsində razılışdırılmış əlbir tədbirlər həyata keçirmək, bütün millətlərin vətəndaşlarının qanuni mənafelərinin qorunmasını təmin etmək, qardaş sovet xalqlarının dostluğunu və əməkdaşlığını möhkəmlətmək barəsində Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə təkliflər göndərilsin.

8. Kütləvi informasiya vasitələrinə tapşırılsın ki, sovet xalqlarının dostluğu və qardaşlığı ideyalarının təbliğini hər vasitə ilə gücləndirsinlər, milli ədavəti qızışdırmaq, respublikada yaşayan müxtəlif millətlərin və xalqların vətəndaşlarının hüquqlarına və mənafelərinə toxunmaq üçün göstərilən hər cür cəhdələri açıq ifşa etsinlər.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri; **S. TATLIYEV**
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**
Baki şəhəri, 24 mart 1988-ci il.

«Kommunist» qəzeti, 28 mart 1988-ci il

**YIĞINCAQLARIN, MİTİNQLƏRİN, KÜÇƏ
YÜRÜŞLƏRİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ QAYDASI
HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏSİNDE**

AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qərara alır:

- 1.Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin.
- 2.Bu Fərman mətbuatda dərc olunduğu andan qüvvəyə minir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri; **S. TATLIYEV**

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**

Bakı şəhəri, 24 mart 1988-ci il

«Kommunist» qəzeti, 25 mart 1988-ci il

**YIĞINCAQLARIN, MİTİNQLƏRİN, KÜÇƏ
YÜRÜŞLƏRİNİN VƏ NÜMAYİŞLƏRİNİN TƏŞKİLİ
VƏ KEÇİRİLMƏSİ QAYDASI HAQQINDA ƏSASNAMƏ**

I. Ümumi qaydalar

1. SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası xalqın mənafelərinə uyğun olaraq və sosializm quruluşunu möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə vətəndaşlara yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri azadlığı üçün təminat verir. Bu siyasi azadlıqların həyata keçirilməsi zəhmətkeşlərə və onların təşkilatlarına ictimai binalar, küçələr, meydanlar və digər ictimai yerlər verilməsi ilə təmin olunur.

2.Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri dövlət asayışına və ictimai asayışə, sovet qanunlarına, sosialist birləşməsi qaydalarına, əxlaq və mənəviyyat normallarına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına əməl edilməklə keçirilir.

3.Bu Əsasnamə SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə başqa hallar müəyyən edilməmişsə, Azərbaycan SSR küçələrində, meydanlarında, prospektlərində, parklarında, bağlarında, bağçalarında və başqa ictimai yerlərində yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

II. Yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili qaydası

4.Yiğincaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri keçirilməsinə razılıq almaq üçün müəssisələrin, idarələrin və təşkilatların əmək kollektivlərinin, kooperativ təşkilatlarının və digər ictimai təşkilatların orqanlarının, ictimai özfəaliyyət orqanlarının və vətəndaşların ayrı-ayrı qruplarının müvəkkilləri yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə müraciət edə bilərlər.

Rayonda, şəhərdə, şəhər rayonunda, qəsəbədə, kənd yaşayış məntəqəsində göstərilən tədbirlər keçirilərkən rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, iki və daha çox inzibati ərazi vahidi ərazisində isə yuxarı icraiyyə komitəsi və sərəncam orqanı tərəfindən icazə verilir.

Müəssisələrin, idarələrin və təşkilatların əmək kollektivləri, onlarda fəaliyyət göstərən ictimai təşkilatlar tərəfindən onlara məxsus binalarda, başqa binalarda, habelə müəssisələrin, idarələrin və təşkilatların ərazisində göstərilən tədbirlərin keçirilməsi haqqında yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat vermək tələb olunmur.

5.Yiğincaq, mitinq, küçə yürüşü, nümayishi keçirilməsi üçün yer ayrılması və vaxtin müəyyən edilməsi haqqında ərizə yazılı şəkildə verilir və ərizədə aşağıdakılardan göstərilməlidir:

- hərəkətin məqsədi, forması, yeri və ya marşrutları, yiğincağın, mitinqin, küçə yürüşünün, nümayişinin başlanması və qurtarması vaxtı, iştirakçıların təxmini sayı;
- müvəkkil şəxslərin (təşkilatçıların) familiyası, adı, atasının adı, onların imzası, yaşayış və iş yeri, ərizənin verilməsi tarixi.

Lazımı hallarda ərizəyə yiğincağın, mitinqin, küçə yürüşünün, nümayişinin keçirilməsi xərcləri haqqında, onların mənbələri və ödənilməsi qaydası haqqında məlumat əlavə edilir.

6. Müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə ərizə yiğincağın, mitinqin, küçə yürüşünün, nümayişinin keçirilməsinin güman edilən gününə ən gec 7 gün qalmış verilir və ərizəyə alındığı andan beş gün müddətində baxılır.

Xalq deputatları Sovetinin icraiyyə komitəsi yiğincağın, mitinqin, küçə yürüşünün, nümayişinin keçirilməsi üçün lazımı şərait təmin edir.

7. Xalq deputatları Sovetinin icraiyyə komitəsi yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin keçirilməsi SSRİ Konstitusiyasının, Azərbaycan SSR Konstitusiyasının müddəalarına, sovet qanunlarına uyğun olmadıqda onların təşkilini qadağan edir.

Yiğincağın, mitinqin, küçə yürüşünün, nümayişinin keçirilməsi barəsində ərizəni ödəməkdən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin imtina etməsi əsaslandırılmalıdır.

Yığıncağın, mitinqin, küçə yürüşünün və nümayişinin keçirilməsinə icazə verməkdən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin imtina etməsindən 5 gün müddətində yuxarı icra və sərəncam orqanına şikayət verilə bilər; bu orqanın qərarı 10 gün müddətində qəbul edilir və qətidir.

III. Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin keçirilməsi qaydası

8. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri ərizədə göstərilmiş müddətlərdə və şərtləşdirilmiş yerdə, habelə məqsədlərə müvafiq sərtdə keçirilir.

Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilatçıları daim onlarda iştirak etməyə borcludurlar.

9. Yığıncaq, mitinq, küçə yürüşü, nümayishi, onun keçirilməsinin bu Əsasnamədə nəzərdə tutulmuş qaydası pozulduqda, vətəndaşların həyatı və saqlamlığı üçün təhlükə yarandıqda, ictimai asayış, nəqliyyatın və digər xidmət bölmələrinin normal işi pozulduqda yerli-xalq deputatları Soveti icraiyyə komitəsi, daxili işlər orqanı nümayəndələrinin tələbi ilə dayandırılmalıdır.

IV. Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydasının pozulmasına görə məsuliyyət

10. Azərbaycan SSR küçələrində, meydanlarında, prospektlərində, parklarında, bağlarında, bağçalarında və digər ictimai yerlərində yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmuş şəxslər qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

11. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişləri keçirilən zaman onların iştirakçıları tərafından dövlətə, kooperativ təşkilatlarına, digər ictimai təşkilatlara və ya vətəndaşlara dəymış maddi zərər ödənilməlidir.

Azərbaycan SSR
Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**

«Kommunist» qəzeti, 25 mart 1988-ci il

YIĞINCAQLARIN, MİTİNQLƏRİN, KÜÇƏ YÜRÜŞLƏRİNİN VƏ NÜMAYİŞLƏRİNİN TƏŞKİLINİN VƏ KEÇİRİLMƏSİNİN MÜƏYYƏN EDİLMİŞ QAYDASINI POZMAQ ÜSTÜNDƏ MƏSULİYYƏT HAQQINDA

AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qərara alır:

1. Müəyyən edilsin ki, küçələrdə, meydanlarda, prospektlərdə, parklarda, bağlarda, bağçalarda və digər ictimai yerlərdə yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayışlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmaqdə müqəssir olan şəxslər xəbərdar edilmək və ya vətəndaşlara qoyulan əlli manatadək məbləğdə cərimə növündə inzibati tənbəh olunurlar.

Bu Fərmandan nəzərdə tutulmuş inzibati hüquq pozuntuları haqqında işlərə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında inzibati komissiyalar baxırlar.

Bu Fərmandan nəzərdə tutulmuş pozuntular haqqında protokollar daxili işlər orqanlarının, yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin bunun üçün vəkil edilmiş vəzifəli şəxsləri, xalq druğınaçıları tərəfindən tərtib edilir.

2. İnzibati tənbəh tədbirləri tətbiq edildikdən sonra küçələrdə, meydanlarda, prospektlərdə, parklarda, bağlarda, bağçalarda və digər ictimai yerlərdə yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayışlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasının təkrar pozulmasına görə bir ilədək müddətə islah işləri və ya üç yüz manatadək cərimə cəzası verilir.

Müəssisələrin, idarələrin və təşkilatların normal işinin pozulmasına səbəb olmuş eyni hərəkətlərə görə iki ilədək müddətə azadlıqdan məhrumetmə, yaxud da bir ildən iki ilədək müddətə islah işləri cəzası verilir.

II. İnzibati hüquq pozuntuları haqqında Azərbaycan SSR-in 1984-cü il dekabrın 13-də Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş məcəlləsinə (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, № 23, maddə 198; 1985-ci il, № 11, maddə 130, № 21, maddə 204; 1986-ci il, № 12, maddə 72; 1987-ci il, № 1-2, maddə 6, № 12, maddə 118, № 15-16, maddə 153) aşağıdakı əlavələr edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 175-2 maddəsi əlavə edilsin:

«Maddə 175-2. Yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayışlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasının pozulması.

Küçələrdə, meydanlarda, prospektlərdə, parklarda, bağlarda, bağçalarda və digər ictimai yerlərdə yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayışlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasının pozulmasına görə - xəbərdarlıq edilir və ya vətəndaşların üzərinə əlli manatadək məbləğdə cərimə qoyulur».

2. 208-ci maddənin birinci və ikinci hissələri «175-1» rəqəmindən sonra «175-2» rəqəmi ilə tamamlansın.

3. 250-ci maddənin I bəndinə «xırda xulqanlıq törədildikdə, milis işçisinin və ya xalq druğinaçısının qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmamaqdə» sözlərindən sonra «yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlerinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydası pozulduqda» sözləri əlavə edilsin.

III. Bu Fərmanın 2-ci maddəsinə müvafiq surətdə Azərbaycan SSR Cinayət Məcəlləcində aşağıdakı məzmunda 188-4 maddəsi əlavə edilsin:

«Maddə 188-4. Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlerinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasının pozulması.

İnzibati tənbəh tədbirləri tətbiq edildikdən sonra küçələrdə, meydanlarda, prospektlərdə, parklarda, bağlarda, bağçalarda və digər ictimai yerlərdə yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlerinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasının təkrar pozulmasına görə - bir ilədək müddətə islah işləri və ya üç yüz manatadək cərimə cəzası verilir.

Müəssisələrin, idarələrin və təşkilatların normal işinin pozulmasına səbəb olmuş eyni hərəkətlərə görə - iki ilədək müddətə azadlıqdan məhrumetmə, yaxud da bir ildən iki ilədək müddətə islah işləri cəzası verilir».

IV. Bu Fərman mətbuatda dərc olunduğu andan qüvvəyə minir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri; **S. TATLIYEV**

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**.

Bakı şəhəri, 24 mart 1988-ci il

«Kommunist» qəzeti, 25 mart 1988-ci il

AZƏRBAYCAN KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN, AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN, AZƏRBAYCAN SSR NAZİRLƏR SOVETİNİN MÜRACİƏTİ

Əziz yoldaşlar!

Yaranmış vəziyyətlə əlaqədar sizə bir daha müraciət etməyi lazımlı bilirik.

Məlum olduğu kimi, Sov.İKP MK-nın Baş katibi Mixail Sergeyeviç Qorbaçovun Azərbaycan və Ermənistən zəhmətkeşlərinə, xalqlarına müraciəti hər iki respublikada razılıqla qarşılanmışdır. Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar qızışmış ehtirasları və emosiyaları tədricən meydana çıxan problemlərin həllinə ayıq və ağıllı münasibəti əvəz etmişdir.

Lakin son günlər vəziyyət yenə də gərginləşməyə başlamış, hər cür şayiələr, uydurmalar qeyri-sağlam əhval-ruhiyyə yaratmış, respublikada vəziyyətin daha da normal hala salınması prosesinə mənfi təsir göstərmişdir. Mayın 16-da Bakıda gənclərin, tələbələrin, ziyanlıların nümayəndələrinin mitinqi keçirilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri toplaşanları diqqətlə dinləmişlər.

Dağlıq Qarabağda, respublikamızda və Ermənistan SSR-də yaranmış vəziyyətlə əlaqədar adamların təbii narahatlığını, onları düşündürən suallara cavab almaq arzusunu biz çox yaxşı başa düşürük. Lakin bu əsəbilik, çılgınlıq şəraitində, «mitinq demokratiyası» yolu ilə olmamalıdır, çünkü bu yol hamımızın bildiyi kimi, gözlənilməz nəticələrə gətirib çıxarıır. Miting iştirakçılarının irəli sürdükləri məsələlər diqqətlə nəzərdən keçirilmişdir. Bu məsələlərin bəziləri barədə dərhal tədbirlər görüləcək. Lakin nəzərə almaq lazımdır ki, irəli sürürlən məsələlərin bəziləri təhlil və müəyyən vaxt tələb edir.

Bu il mayın 11-də Ermənistan SSR-in Ararat rayonunda bəzi yaşayış məntəqələrində baş verən hadisələr əhalinin müəyyən hissəsinin narahatlığına səbəb olmuşdur. Yerli əhali arasında münaqişə baş vermişdir. Zərərçəkənlər var. Ölən yoxdur. Partiya və sovet orqanları vəziyyəti normal hala salmaq üçün tədbirlər görürlər. Hər bir hadisə ayrı-ayrılıqla SSRİ Prokurorluğu tərəfindən tədqiq edilir. Şübhə etməmək olar ki, müqəssirlər aşkar çıxarılaçaq və qanunun bütün ciddiyyətilə məsuliyyətə cəlb ediləcəklər.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, respublika Ali Sovetinin Rəyasət heyəti və hökuməti vəziyyəti sağlamlaşdırmaq, normal həyat ahəngini qaydaya salmaq üçün lazım olan bütün tədbirləri görürlər. Belə bir narahat şəraitdə bizim hər birimizdən xalqımızın ən yaxşı nümayəndələrinə xas olan dözym, son dərəcə təmkinli olmaq tələb edilir. Biz heç cür imkan verməməliyik ki, kimsə özünün ağılsız söz-söhbəti və ya hərəkətləri ilə xalqlar dostluğunun çoxəsrlik ənənələrini pozsun, ölkədə gedən yenidənqurmaya, demokratikləşmənin ilkin addımlarına xələl gətirsin.

Sov.İKP Mərkəzi Komitəsi bu gün milli münasibətlərin inkişafına birinci dərəcəli əhəmiyyət verir. Sov.İKP MK-nin xüsusi plenumu buna həsr olunacaq. Partiya qətiyyətlə bildirir ki, milli münasibətlərin bütün problemlərini yalnız qanunçuluq və demokratik proses çərçivəsində, xalqlarımızın beynəlmiləl yekdilliyyinə azacıq da olsa xətər yetirmədən həll etmək olar.

Azərbaycan xalqı həmişə sosialist beynəlmiləçiliyi nümunəsi göstərmişdir. Biz bu ənənələrlə haqlı olaraq fəxr edirik və hər birimizin vəzifəsi bu ənənələri qoruyub saxlamaqdan və inkişaf etdirməkdən ibarətdir.

Biz Azərbaycanın çoxmillətli əhalisinə müraciət edir, ağsaqqalları, anaları müdrik olmağa, gəncərimizi ağıllı hərəkət etməyə çağırırıq: yalnız təmkinli və ləyaqətli olmaq, öz xalqının taleyi üçün dərindən məsuliyyət hiss etmək xalqın iradəsini və mənəvi gücünü sübuta yetirə bilər.

Biz bütün həmvətənlərimizə, respublikanın vətəndaşlarına - azərbaycanlılara, ermənilərə, ruslara, Azərbaycanda yaşayan bütün millətlərdən olan adamlara müraciət edirik: emosiyalara və şayiələrə uymayın, millətlər arasında nifaq salan təhrikçilərə və fitnəkarlara qəti cavab verin, sakitlik və

təmkinlik nümunəsi göstərin, unutmayın ki, respublikamızın şərəfi üçün, Azərbaycan xalqının şərəfi üçün biz hamımız cavabdehik.

«Komminist» qəzeti, 18 may 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDE

Azərbaycan KP Mərkəzi Komitəsi «Dağlıq Qarabağ Muxtar Vilayətində hadisələr üçün B. S. Kevorkov yoldaşın və başqa rəhbər işçilərin məsuliyyəti haqqında» məsələ müzakirə etmişdir.

Qəbul olunmuş qərarda qeyd edilir ki, mövcud milli-ərazi quruluşunu dəyişdirmək tələbləri ilə əlaqədar olaraq bu ilin fevralından Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində qeyri-sağlam şərait yaranmışdır.

15 il vilayət partiya komitəsinin birinci katibi işləmiş B. S. Kevorkov yoldaşın DQMVG-də və onun ətrafında baş vermiş hadisələrdə şəxsən təqsiri böyükdür. O, yolverilməz siyasi uzaqgörəməzlilik, lovğalıq, səthilik göstərərək, əslində xalqdan və partiya təşkilatlarından ayrı düşmüşdür.

Hadisələr xeyli dərəcədə Dağlıq Qarabağ partiya təşkilatının böyük səhvlərinin və ümumən təşkilat-siyasi işi zəiflətməsinin nəticəsi olmuşdur.

Kadrların seçilməsində və yerləşdirilməsində kobud pozuntulara yol verilmişdir. Bu məsələlərdə B. S. Kevorkov yoldaşa subyektivizm, rəhbər kadrları irəli çəkiləməsi zamanı onların iş və siyasi keyfiyyətlərinə qiymət verilməsində səthilik xas idi. Çox vaxt partiya orqanlarının aparatlarına partiya və həyat təcrübəsi olmayan, siyasi cəhətdən yetkinləşməmiş şəxslər irəli çəkilirdi. Kadrlara qiymət verilməsi zamanı çox vaxt qərəzkarlığa yol verilirdi. Məsələn, V. M. Qabrielyan yoldaş əsəssiz olaraq ciddi partiya məsuliyyətinə cəlb olunmuş və Mardakert Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdi.

Zəhmətkeşlərin ideya-siyasi və beynəlmiləl təbiyəsində ciddi nöqsanlara yol verilirdi. Gənclər arasında təbiyə işinə son dərəcə az diqqət yetirilirdi. Kütləvi informasiya vasitələrinə lazıminca rəhbərlik edilmirdi.

Vilayət partiya komitəsi, vilayət icraiyyə komitəsi xüsusən son illərdə sosial-iqtisadi inkişafı sürətləndirməyin, istehsalın səmərəliliyini, təsərrüfatçılıq səviyyəsini yüksəltməyin ehtiyat mənbələrindən zəif istifadə edirdilər, bunun nəticəsində də sənaye istehsalı həcmiin artım sürətinə dair on birinci beşilliyin tapşırıqları yerinə yetirilməmişdi. Mövcud müəssisələrin bir çoxunun gücündən tam səmərə ilə istifadə olunmurdı, fondverimi nəzərəçarpacaq dərəcədə azalmışdı. Əsaslı tikintidə çoxlu nöqsan yığılıb qalmışdı. Üç beşillik ərzində planda nəzərdə tutulduğundan 50 min kvadratmetrdən çox mənzil sahisi kəsirlə istifadəyə verilmişdir ki, bu da planlaşdırılmış həcmiin 12 faizi qədər idi. Vilayət partiya komitəsinə və vilayət icraiyyə komitəsinə kabinet rəhbərliyi üslubu xas idi, onlar

nöqsanlara dözürdülər. Vilayətin rəhbər işçiləri yerlərdə, əmək kollektivlərində çox nadir hallarda olurdular.

B. S. Kevorkov yoldaşa, V. A. Boqoslovskiyə, A. A. Aslanova təşkilatçılıq, siyasi və tərbiyə işində nöqsanlar olduğu dəfələrlə göstərilmişdi.

Azərbaycan KP MK-nin şöbələri Dağlıq Qarabağ vilayət komitəsinin fəaliyyəti ilə zəif məşğul olur, onun işindəki böyük nöqsanlara uzun müddət dözürdülər.

Azərbaycan KP MK Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin keçmiş birinci katibi B. S. Kevorkov yoldaşı siyasi uzaqqormazlıq və laqeydlik göstərdiyinə, zəhmətkeşlərin ideya-siyasi, beynəlmiləl tərbiyəsi sahəsində vilayət partiya təşkilatının işindəki ciddi nöqsanlara, kadrların seçilməsində və yerləşdirilməsində kobud pozuntulara, sosial-iqtisadi məsələlərlən həllində qüsurlara görə, DQMV-də və onun ətrafında baş verən, erməni və Azərbaycan xalqlarının dostluğuna ciddi zərər vuran hadisələrlə nəticələnmiş bu hallara görə Sov.İKP sıralarından xaric etmişdir. Bu qərar Azərbaycan KP MK plenumunun müzakirəsinə verilmişdir.

B. S. Kevorkovu SSRİ Ali Soveti deputatlarının tərkibindən geri çağırmaq barəsində SSRİ Ali Sovetinin Rəyasət heyəti qarşısında vəsatət qaldırılmışdır.

Vilayət partiya təşkilatına rəhbərlik sahəsində yaritmaz işinə görə, siyasi uzaqqormazlık göstərdiyinə, işə tənqidü yanaşmadığına, xüsusən DQMV-də yetişməkdə olan hadisələr dövründə özünü göstərmiş arxayınçılığa və prinsipsizliyə görə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin keçmiş ikinci katibi V. A. Boqoslovski yoldaşa uçot vərəqəsinə yazılmışla şiddetli töhmət elan edilmişdir.

V. A. Boqoslovski yoldaşı Azərbaycan KP MK üzvlüyüünə namizədlərin tərkibində çıxarmaq məsələsi Azərbaycan KP MK plenumunun müzakirəsinə verilmişdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə tapşırılmışdır ki, V. A. Boqoslovskini Azərbaycan SSR Ali Sovetinin deputatları tərkibindən geri çağırmaq məsələsinə baxsın.

Vilayətdə işlərin vəziyyətinə tənqidü yanaşmadığına, onun sosial-iqtisadi inkişafında yol verilmiş nöqsanlara, işdə prinsipsizliyə görə, həmçinin DQMV-də hadisələr üçün tam məsuliyyət daşılığına görə A. A. Aslanov yoldaşa uçot vərəqəsinə yazılmışla töhmət elan edilmişdir.

A. A. Aslanov yoldaşı Azərbaycan KP MK üzvləri tərkibindən çıxarmaq məsələsi Azərbaycan KP MK plenumunun müzakirəsinə verilmişdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə tapşırılmışdır ki, A. A. Aslanovu Azərbaycan SSRİ Ali Soveti deputatlarının tərkibindən geri çağırmaq məsələsinə baxsın.

ZƏHMƏTKEŞLƏRİN XEYRİNƏ

Mayın 29-da Azərbaycan və Ermənistan KP MK-larının birinci katibləri Ə. X. Vəzirov və S. Q. Arutyunyan görüşmüşlər. Görüşdə Azərbaycan və Ermənistan KP MK-larının ikinci katibləri V. N. Konovalov və Y. P. Koçetkov iştirak etmişlər. Görüşün iştirakçıları iki respublikanın rayonlarını gəzmiş, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi, zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi ilə əlaqədar məsələləri müzakirə etmişlər (SİTA - Azərinform).

«Kommunist» qəzeti, 31 may 1988-ci il

ÇİYİN-ÇİYİNƏ VAHİD MƏQSƏDƏ DOĞRU

Mayın 29-da Azərbaycan və Ermənistan KP MK-larının birinci katibləri Ə. X. Vəzirov və S. Q. Arutyunyanın görüşü respublika ictimaiyyətində böyük maraq doğurmuşdur, hər yerdə razılıq hissili, vəziyyətin tezliklə sabitləşəcəyinə ümidi hissili qarşılanır.

Leytenant Şmidt adına maşınqayırma zavodunun quraşdırıcı-çilingərlər briqadı D. Əhmədov Azərbaycan və Ermənistan partiya təşkilatları rəhbərlərinin görüşünün əhəmiyyətini qeyd edərkən Azərinformun müxbirinə demişdir:

— Belə görüş cəxdan keçirilməli idi, rəhbərlərimizin, partiya təşkilatlarının, müəssisə əməkçilərinin belə ünsiyətinin faydası şəksizdir, dostluq əlaqələri hamımıza olduqca görəkdir.

Azərelektroterm İstehsal Birliyinin briqadı X. Kərimov, 1 nömrəli Bakı ayaqqabı fabrikinin tikiçisi A. Kayqorodova, Zaqatala rayonundakı İliç adına kolxozun mexanizatoru M. Səlimova da eyni fikirdə olduğunu söyləmişlər.

Bakı cihazqayırma zavodunun quraşdırıcısı S. Arutyunovanın fikrincə, bu görüş respublikalarda vəziyyətin qaydaya salınmasında böyük rol oynayacaq, Azərbaycanın və Ermənistanın mehriban qonşuluq əlaqələrini möhkəmlətmək, sənaye, kənd təsərrüfatı müəssisələri, mədəniyyət və elm xadimləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək işinə kömək edəcəkdir. Qazax rayonundakı mexanikləşdirmə idarəsinin traktorçusu L. Əhmədov isə belə hesab edir ki, çox gərəkli, qətiyyətli və cəsarətli addım atılmışdır və illərdən bəri dostluq və qarşılıqlı yardım ənənələrinə malik olan iki respublikanın partiya təşkilatlarının yeni rəhbərlərinin bu hərəkətləri adamlarda razılıq hissi doğurur.

Olı Bayramlı Qazma İdarəsinin buruq ustası Ə. Əhmədov demişdir:

— Ə. X. Vəzirovla S. Q. Arutyunyanın şəxsi ünsiyəti faktının özü inandırır ki, Dağlıq Qarabağ problemləri partiya sənədləri ruhunda müvəffəqiyyətlə həll ediləcək.

Azərbaycan Yazuçular İttifaqı Kirovabad şöbəsinin məsul katibi Altay Məmmədov demişdir: Biz belə görüş olacağını gözləyirdik, görüşün belə tez keçməsi inam oyadır, vəziyyət qaydaya düşəcəkdir.

Sənətşunas E. Mirzəyeva görüşün sevindirici bir fakt olduğunu, aktuallığını, belə mehriban, həqiqətən səmimi ünsiyyət formalarının çox zəruri olduğunu qeyd edir, Zaqqafqaziya respublikaları, ölkəmizin bütün xalqları arasında ənənəvi əlaqələri möhkəmlətməkdə yeni addımlar atılacağına ümid bəslədiyiన söyləyir.

Ermənistan SSR-in İcevan rayonunda və Azərbaycan SSR-in Qazax rayonunda görüşlər və səhbətlər zamanı zəhmətkeşlər, partiya-təsərrüfat fəalları, partiya veteranları iki qardaş respublikanın partiya təşkilatları rəhbərlərinin görüşdüklərindən çox razı qaldıqlarını bildirir, görüşün vaxtında keçirildiyini və aktual olduğunu qeyd edirdilər. Onlar ölkəmizin xalqları arasında dostluğu bundan sonra da möhkəmlətmək, XIX Ümumittifaq partiya konfransını ləyaqətlə qarşılamış əzmində olduqlarını bildirirdilər. (Azərinform).

«Kommunist» qəzeti, 31 may 1988-ci il

YENİDƏNQURMANI, DOSTLUQ TELLƏRİNİ ƏMƏLİ İŞLƏRLƏ MÖHKƏMLƏTMƏLİ

Ötən bazar günü^{*} Qazax rayonunda olan Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov və Azərbaycan KP MK-nın ikinci katibi V. N. Konovalov rayon partiya komitəsi bürosunun üzvləri ilə görüşmüşlər. İqtisadiyyatın, sosial və mədəni quruculuğun inkişafı ilə əlaqədar problemlər ətraflı müzakirə edilmişdir. Ərzaq programının həyata keçirilməsinə töhfəni artırmağın, mənzil tikintisinin genişləndirməyin, əhalinin məşgullüğünü yaxşılaşdırmağın, kollektiv bağılılığı və bostançılıq inkişaf etdirməyin zəruri olduğu göstərilmiş, elə məsələlər qaldırılmışdır ki, bunların həlli zəhmətkeşlərin rifahının artmasına xeyli təsir göstərəcəkdir.

Gürcüstanın və Ermənistanın qonşu Marneuli, İcevan və Noyemberyan rayonları ilə beynəlmiləl əlaqələr sahəsində Qazax rayonunda toplanmış təcrübə ətraflı müzakirə olunmuşdur. Əmək kollektivləri arasında əlaqələri bundan sonra da inkişaf etdirmək; mehriban dostluq və əməkdaşlıq tellərini möhkəmlətmək lazımdır.

«Qafqaz» sovxozunun fermasında heyvandarlığı intensivləşdirmək məsələləri qaldırılmışdır.

^{*} Mayın 29-u nəzərdə tutulur, (Red.)

Fəhlələr, mütəxəssislər, qulluqçular Azərbaycan və Ermənistan KP MK-ları birinci katiblərinin görüşdüklərindən çox razı qaldıqlarını deyir, Azərbaycan və erməni xalqlarının qardaşlıq əlaqələrinin möhkəmlənnəb genişlənməsi üçün əllərindən gələni etmək əzmində olduqlarını bildirirdilər.

Həmin gün axşam Kirovabadın partiya-təsərrüfat fəalları ilə görüş olmuşdur. Ə. X. Vəzirov görüşdə çıxış edərək beynəlmiləçilik ənənələrinə sədaqət üçün, təmkin göstərilməsi və respublikada vəziyyətin mürəkkəbliyinin başa düşülməsi üçün şəhər partiya təşkilatına, bütün kirovabadlılara təşəkkürünü bildirmişdir. O, şəhər iqtisadiyyatının daha da inkişaf etdirilməsi məsələlərindən danışmışdır. Qeyd edilmişdir ki, əmək adamlarına hər vasitə ilə qayğı göstərmək, inqilabi yenidənqurmanın fəal genişləndirilməsinə mane olan hər şeyə qarşı mübarizəni gücləndirmək vacibdir.

Şəhər partiya komitəsinin birinci katibi R. A. Bağırlı, 4 nömrəli məktəbin direktoru Ə. Ə. Əsgərov, H. Zərdabi adına Kirovabad Pedaqoji İnstytutunun professoru, şəhər partiya komitəsi yanında qadınlar şurasının sədri Ş. V. Yusifli, Azərbaycan Yazıçılar İttifaqı Kirovabad şöbəsinin məsul katibi A. Y. Məmmədov, S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstytutunun professoru Z. Q. Verdiyev, 2 nömrəli musiqi məktəbinin direktoru M. L. Fradkin, pivə zavodunun böyük mühəndisi N. S. Tağıyev görüşdə çıxış edərək şəhər və ilk partiya təşkilatlarının fəaliyyətində yenidənqurmanın gedisindən, sosial-iqtisadi inkişaf planlarının necə yerinə yetirildiyindən danışmış, istehsalat kollektivlərində əmək tərbiyəsi və beynəlmilə tərbiyə sahəsində qazanılmış təcrübə haqqında məlumat vermişlər. Onlar əmin etmişlər ki, kirovabadlılar partiya qərarlarının həyata keçirilməsinə layiqincə kömək edəcək, Sov.İKP XIX Ümumittifaq konfransını şərəflə qarşılıyacaqlar (Azərinform).

«Kommunist» qəzeti, 31 may 1988-ci il

AZƏRBAYCAN KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN PLENUMU HAQQINDA MƏLUMAT

Mayın 30-31-də Azərbaycan KP MK-nin plenumu olmuşdur.

Plenum Sov.İKP XIX Ümumittifaq konfransına nümayəndələr seçilməsi məsələsinə baxmışdır.

Nümayəndəlik normasına müvafiq surətdə Azərbaycan Partiya təşkilatından 104 nümayəndə seçilmiştir.

Plenum təşkilat məsələlərinə baxmışdır.

Plenum Ramiz Ənvər oğlu Mehdiyev yoldaşı elmi işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan KP MK katibi vəzifəsindən və MK bürosunun üzvlüyündən azad etmişdir.

Bundan əvvəl Azərinformun direktoru işləmiş Rafiq Yaqub oğlu Zeynalov yoldaş Azərbaycan KP MK katibi və MK bürosunun üzvü seçilmişdir.

Plenum Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin birinci katibi A. Ə. Əlizadə, Qusar Rayon Partiya Komitəsinin birinci katibi R. M. Bədirov, Bakıdakı «Elektrostamp» təcrübə zavodunun tokarı T. Ş. Qasparyan, Qutqaşen rayonu üzümçülük birliliyinin mexanizatoru H. M. Hidayətova, Azərbaycan KP MK ümumi şöbəsinin müdürü A. İ. Kulikov, Mingəçevir Şəhər Partiya Komitəsinin birinci katibi R. C. Tariverdiyev yoldaşları Azərbaycan KP MK üzvlüyünə namizədlikdən üzvlüyə keçirmişdir.

Plenum Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin keçmiş birinci katibi B. S. Kevorkov yoldaşın məsələsinə baxmışdır. MK plenumu vilayət partiya təşkilatına rəhbərlikdə ciddi siyasi səhvlərə, millətlərarası münasibətlərin kəskinləşməsi ilə nəticələnmiş bu sahvlərə görə, muxtar vilayətdə baş verən iğtişaşlar üçün şəxsən məsuliyyət daşılığına görə B. S. Kevorkov yoldaşı Sov.İKP sıralarından xaric etmişdir.

Plenum Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi C. M. Müslümzadə yoldaşın məsələsinə baxmışdır. Plenum təşkilatçılıq işində və siyasi işdə böyük nöqsanlara, Sumqayıtda faciəli hadisələrlə nəticələnmiş bu nöqsanlara görə C. M. Müslümzadə yoldaşı Sov.İKP sıralarından xaric etmişdir.

Plenum DQMV-nin sosial və iqtisadi inkişafında ciddi nöqsanlara və Dağlıq Qarabağ Vilayət İcraiyyə Komitəsinin sədri olarkən siyasi prinsipsizlik göstərdiyinə görə A. A. Aslanov yoldaşı Azərbaycan KP MK üzvlərinin tərkibindən çıxarılmışdır.

Vilayət partiya təşkilatına rəhbərlikdə yarıtmaz işinə, siyasi uzaqgörəməzlik və prinsipsizlik göstərdiyinə görə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin keçmiş ikinci katibi V. A. Boqoslovski yoldaş Azərbaycan KP MK üzvlüyünə namizədlərin tərkibindən çıxarılmışdır.

Plenum Azərbaycan və Ermənistan kommunist partiyaları MK-larının birinci və ikinci katibləri ilə görüşünün yekunları haqqında məlumatı dinişmiş, Ə. X. Vəzirov və V. N. Konovalov yoldaşların fəaliyyətini bəyənmişdir.

Plenumun işində SSRİ Nazirlər Soveti sədrinin müavini, SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri L. A. Voronin, SSRİ Nazirlər Soveti dövlət xarici iqtisadi komissiyası sədrinin müavini L. İ. Qrekov, SSRİ kimya sənayesi naziri Y. A. Bespalov, Sov.İKP MK-nin məsul işçisi D. S. Afanasyev iştirak etmişlər.

«Kommunist» qəzeti, 1 iyun 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDƏ

MK bürosu «1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarında müəyyən edilmiş vəzifələrin ardıcıl həyata keçirilməsinə böyük əhəmiyyət verək, həmin qərarın yerinə yetirilməsi gedisi xüsusi müzakirə etmişdir.

İclasda respublika partiya, sovet və təsərrüfat orqanlarının, kütłəvi informasiya vəsitələrinin rəhbərləri iştirak etmişlər. Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini A. T. Rasizadə məlumat vermişdir.

Qeyd edilmişdir ki, göstərilən sənədin qəbul edilməsindən sonrakı müddət ərzində nazirliklər və başqa idarələr muxtar vilayətin sosial-iqtisadi inkişafının vaxtı çatmış problemlərini həll etmək sahəsində bir sıra tədbirlər həyata keçirmişlər.

Vilayət xəstəxanasının, məktəblərin, mətbəənin mebel fabrikinin, qarışiq yem zavodunun, Badaraçay dəryaçasının, Stepanakertdə, vilayətin bir sıra rayon mərkəzlərində və yaşayış məntəqələrində kanalizasiya və su təchizatı sistemlərinin layihələşdiriləcək üçün işlər görülür. 1988-ci ildə Azərdövlətliyə İnstytutunun Stepanakertdə filialını yaratmaq məsələsi həll edilmişdir.

Stepanakertin, Şuşa və Əskəran rayonlarının əhalisi tərəfindən ikinci Ümumittifaq programının və Yerevan televiziyası programının verilişlərinin qəbulunu təmin etmək işləri vaxtından qabaq başa çatdırılmışdır.

1991-ci ildə Bakıda erməni dram teatri işləməyə başlayacaqdır.

1988-1990-ci illərdə Ermənistan SSR-in tədris müəssisələrində Dağlıq Qarabağ Muxtar Vilayəti üçün kadrlar hazırlanması planları razılışdırılmışdır. Elə bu il muxtar vilayətin nümayəndəsi olan 69 oğlan və qız, yəni nəzərdə tutulduğundan 24 nəfər çox adam məqsədli sahələr üzrə Ermənistan SSR-in on bir ali məktəbinə qəbul olunacaqdır. Burada onlar 42 ixtisas üzrə təhsil alacaqlar. Ölkənin əsas ali məktəblərinə DQMV gəncləri sırasından müsabiqədən kənar qəbul artacaqdır. Tədris ədəbiyyatının erməni dilinə tərcümə edilib nəşr olunması məsələləri müzakirə və həll edilmişdir.

DQMV xalq təsərrüfatının bir sıra çox mühüm sahələrini sürətə inkişaf etdirmək işlərinin cari ildə başlanması təmin etmək üçün əlavə vəsait və maddi-texniki ehtiyatlar ayrılmışdır. Respublikanın Dövlət Aqrar-Sənaye Komitəsi muxtar vilayət əhalisinin ərzaq məhsulları ilə təchizatını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı xammalının emalı və saxlanması obyektlərini yenidən qurmağa və genişləndirməyə başlamışdır.

1989-cu ildə muxtar vilayətin iqtisadi və sosial inkişafına dair tapşırıqlar müfəssal işlənilərənəqədər hazırlanmışdır. Məktəblərin, məktəbəqədər müəssisələrinin, mədəniyyət evlərinin və klubların istifadəyə verilməsinə dair qərarda müəyyən edilmiş program tam həcmində həyata keçiriləcəkdir. Növbə ərzində 600 xəstə qəbul

edən poliklinika ilə birlikdə 400 çarpayılıq vilayət xəstəxanasının, mətbəənin, bir sıra mənzil-kommunal təsərrüfatı, nəqliyyat, ticarət və məişət xidməti obyektlərinin tikintisi məsələləri həll edilmişdir.

Yeni istehsalatların tikintisində başlamaq nəzərdə tutulmuşdur. Əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə gələn il DQMV rayonlarında elektron və radiotexnika sənayesi müəssisələrinin dörd filialı yaradılacaqdır. Dəmir-beton məmulatı zavodunun, sənaye məmulatı kombinatının, mexanikləşdirmə bazasının və digər obyektlərin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

MK bürosu bu qərarla əlaqəsi olan nazirliklərin və baş idarələrin rəhbərlərinin diqqətini qarşıya çıxan problemləri operativ surətdə müzakirə etmək, DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qarşıya qoyduqları vəzifələrin vaxtından əvvəl yerinə yetirilməsinin təmin olunması üçün əlavə tədbirlər görmək lüzumuna cəlb etmişdir. Göstərilən qərarın yerinə yetirilməsi gedisi hər ay müzakirə ediləcəkdir.

«Kommunist» qəzeti, 2 iyun 1988-ci il

YENİDƏNQURMA, DEMOKRATİKLƏŞDİRMƏ VƏ BEYNƏLMİLƏLÇİLİK UĞRUNDA

BAKİ ZƏHMƏTKEŞLƏRİNİN MİTİNQİ

İyunun 13-də V. İ. Lenin adına meydanda Bakı zəhmətkeşlərinin mitinqi olmuşdur. Mitinqə şəhərin sənaye müəssisələrinin, təşkilatlarının və idarələrinin, tədris müəssisələrinin, əmək kollektivlərinin nümayəndələri toplaşmışdılar.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov mitinqdə çıxış etmişdir.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adından o, Bakının fəhlə sinfini, Sov.İKP-nin Lenin xəttinin - yenidənqurma xəttinin müdafiəsi üçün mitinqin bütün iştirakçılarını qızgrün salamlamışdır. Bu, aprel plenarının xəttidir, partianın XXVII qurultayının xəttidir. Bu xətt zəhmətkeşlər tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən bəyənmiş və müdafiə edilmişdir.

Vəzirov yoldaş demişdir: Bugünkü mitinq olmuş fitnəkar çıxışlara əməkçilər Bakının qəti cavabıdır. Bu, sağlam qüvvələrin birliyyinin, onların gözlənilməz nəticələr verə bilən ehtiraslarının və emosiyaların coşmasına yol verməmək əzminin parlaq sübutudur.

Demək lazımdır ki, yenidənqurmanın əleyhdarı olan qüvvələr demokratikləşdirmə və aşkarlıq siyasetini nüfuzdan salmağa, millətlərarası münasibətləri daha da kəskinləşdirməyə cəhd edirlər. Bizə məlumdur ki, müəyyən şəxslər fitnəkarları hətta qızışdırmağa da əl atmışlar. Bu fitnəkarların məqsədi isə

Sumqayıtdakı və Əsgərandakı faciəli hadisələri təkrar etmək idi. Həm də onlar belə bir əməldən də çəkinmirdilər ki, yetkin olmayan adamları, tüfeyliləri içirdir, onlara narkotik maddələr paylayır, açıq-aşkar millətçilik şəurları irəli sürdürlər.

Biz ciddi nəticələr çıxardıq. Tam qətiyyətlə demək istəyirəm: biz rüsvayılıqlara yol verməmək əzmindəyik və ictimai asayışı qorumaq üçün bizim hər cür lazımı imkanlarımız vardır. Biz əminik ki, Bakının fəhlə sinfi, bütün zəhmətkeşləri hər cür əməli nəticələr çıxaracaqlar.

Deməliyəm ki, millətlərarası münasibətlərə böyük ziyan vurulmuş, adamların beynəlmiləcilik hissələri ağır imtahana məruz qalmışdır. Partiyamız xalqın müqəddərəti ilə bağlı çox mürəkkəb məsələlərin qeyri-şüuri hissələrin və emosiyaların ixtiyarına buraxılmasını yolverilməz hesab edərək, qarşıya çıxmış problemlərin həllinin əməli istiqamətlərini, yaranmış vəziyyətdən çıxış yollarını göstərmmişdir.

M. S. Qorbaçovun Azərbaycan və Ermənistən zəhmətkeşlərinə, xalqlarına müraciətində qeyd edilmişdir ki, şəraiti sağlamlaşdırmaq üçün qəti tədbirlər görmək lazımdır. Lakin respublikanın əvvəlki rəhbərliyinin iradəsizliyi, ətaləti vəziyyəti kökündən dəyişdirməyə imkan verməmişdir. Həm də, XIX Ümumiyyətfaq partiya konfransı üçün Sov.İKP MK-nın tezislərində qeyd olunduğu kimi, onu əsas tutmaq lazımdır ki, diskussiyalar yalnız sosializm zəminində və sosializm naminə səmərəli ola bilər. Diskussiyalar siyasi qarşidurmaya, sosial qüvvələri parçalamağa doğru aparmamalıdır.

Bildiyiniz kimi, tam bir sıra çox mühüm partiya və dövlət sənədləri, DQMV-də, bütövlükdə respublikada vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş sənədlər qəbul edilmişdir. Azərbaycan kommunistləri, əməkçiləri bütün həqiqi vətənpərvərlər Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Sov.İKP MK Siyasi Bürosunun bu il 21 fevral tarixli qərarını bütünlükə və tamamilə müdafiə edir, onu mühüm principial və yeganə düzgün qərar kimi qiymətləndirirlər. Qərarda qeyd edilir ki, regionumuzda mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədinə yönəldilmiş hərəkətlər və tələblər Azərbaycan SSR və Ermənistən SSR zəhmətkeşlərinin mənafelərinə ziddir, millətlərarası münasibətlərə ziyan vurur.

Bu gün Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti DQMV-ni Azərbaycan SSR-dən Ermənistən SSR-in tərkibinə vermek haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin deputatlarının xahişini hərtərəfli müzakirə edərək, onu məqbul hesab etməməyi qərara almışdır, ona görə ki, bu, respublikanın həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə zidd olardı, ölkəmizin bütün xalqlarının dostluğunu möhkəmlətmək vəzifələrinə, cəmiyyəti inqilabi yolla dəyişdirmək vəzifələrinə cavab verməzdı.

Bununla birləkdə biz açıq deməliyik ki, vaxtı çatmış məsələlər vaxtında, humanistcəsinə, beynəlmiləcəsinə həll edilsəydi, DQMV-də və onun ətrafında baş vermiş hadisələr olmazdı. Bütün bunlar, ən əvvəl, respublikanın və vilayətin əvvəlki rəhbərliyinin ciddi sahvlərinin nəticəsidir.

Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizin 70 illik təcrübəsinin göstərdiyi kimi, iqtisadiyyata, mədəniyyətə, dilə və sairə aid ən mürəkkəb məsəllərini müxtariyyət çərçivəsində müvəffəqiyyətlə həll etmək mümkündür və praktika bunu inandırıcı sübut edir.

DQMV-nin vaxtı çatmış problemlərinin həllində Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarı mühüm rol oynayır. Qərar Azərbaycanın bu diyarının dinamik sosial-iqtisadi inkişafı üçün yaxşı təməldir.

Təəssüf ki, bir sira nazirliklər və baş idarələr bu sənədin müəyyən etdiyi tədbirlərin yerinə yetirilməsinə başdansovdu yanaşmışlar. Biz vəziyyəti qətiyyətlə düzəldirik və qısa müddət ərzində az iş görülməmişdir, bu barədə mətbuatda müntəzəm məlumat verilir.

Həm də biz DQMV-nin partiya, sovet, təsərrüfat orqanlarının fəaliyyətində əsaslı dəyişikliklər gözləyirik. Ölkəmizin tarixində hələ heç vaxt üç həftə aramsız tətil olmayıb.

Vilayət partiya komitəsinin qəbul etdiyi bir qərar dünən elan olunmuşdur. Vilayətdə yaranmış vəziyyətə həmin qərarda qiymət verilmişdir. Hüquqa zidd hərəkətləri dərhal dayandırmaq, bunu rəhbərlər istəmədikdə isə onları partiya məsuliyyətinə cəlb etmək, hətta Sov.İKP sıralarından xaric etmək zəruri sayılmışdır. Qərarda diqqət millətçilik təzahürlərinin yolverilməzliyinə xüsusilə cəlb edilmişdir. Vilayət partiya komitəsinin bürosu qeyri-erməni millətindən olan şəxslərin iş yerlərindən qovulması faktlarını pişləmişdir.

Öğər buradan, V. İ. Lenin adına meydandan muxtar vilayətin həyatını normal məcraяa qayıtmaga çağırısam, zənnimcə, mitinqin bütün iştirakçılarının fikrini ifadə etmiş olaram.

Biz qonşu Ermənistanda Azərbaycanlıların nə kimi şəraitdə yaşadıqlarını və işlədiklərini də unutmuruq. Ermənistən KP MK-nin birinci katibi ilə razılıq vardır, azərbaycanlılar yaşayan rayonlara səlahiyyətli komissiyalar göndərilmişdir. Ermənistəndən qaçqınların böyük əksəriyyəti aparılan iş sayəsində doğma yerlərinə qayıtmışdır.

Vəzirov yoldaş daha sonra demişdir: sizə məlum olan hadisələr yenidənqurma işinə ciddi zərbə vurmuş, millətlərərəsi münasibətləri kəskinləşdirmişdir. İstər Azərbaycan xalqına, istərsə də erməni xalqına yad, yabançı olan nə varsa hamısını süpürüb atmaq üçün hər şeyi etmək lazımdır. Dostluğunuzun sarsılmazlığı üçün gələcək nəsillər qarşısında nəslimizin üzərinə, hamımızın üzərinə məsuliyyət düşür.

Bu gün xüsusi qeyd etmək istəyirəm ki, bu mürəkkəb, gərgin günlərdə Bakının fəhlə sinfi yüksək şüurluluq və siyasi yetkinlik nümayiş etdirmiş, respublika partiya təşkilatının principial xəttini başa duşdunu və əməli surətdə müdafiə etdiyini göstərmişdir. İcazə verin, təmkin və sabr üçün, proletar beynəlmiləciliyinə sədaqət üçün Azərbaycan KP MK bürosu adından səmimi minnətdarlığımızı bildirim.

Mənim əlimdə bizim zəmanəmizlə səsləşən heyrətamız bir sənəd var. Qulaq asın.

«Lazimi tədbirləri yalnız bütün Bakı proletariatının ən fəal, mütəşəkkil köməyi sayəsində həyata keçirmək mümkün olar... Xalq komissarları Sovetindən, bizim hər birimizdən qətiyyətlə və yorulmadan işləməyi tələb edin, hər addımımızı tənqid edin, yüksək vəzifə tutmağa layiq və yararlı olmayanları pisləyin, vəzifədən götürün, lakin hakimiyyət üçün bütün məsuliyyəti bizim üzərimizə qoymayın... Bu sizin öz hakimiyyətinizdir... Öz şəxsi, qrup və başqa mənafelərinizi ümumi iş naminə unudun.

Bakı Xalq Komissarları Soveti öz işinə fəhlə kütlələrinin geniş yardımına və onların canlı yaradıcı özfəaliyyətinə ümidişə başlayır».

Bakı komissarlarının inqilabi illərin dərinliyindən gələn çağırışı bu gün rəmzi məna kəsb edir.

Yoldaşlar, bizim problemlərimizin sayı-hesabı yoxdur. Görün, uzun illər boyu Bakıda nə qədər kəskin problemlər yığılib qalmışdır. Adamların narazılılığını başa düşmək olar. Məsələn, ekoloji şərait böhran həddində çatmışdır. Abşeronun nadir təbiəti məhv olur. Bizim bir çoxlarımızın mavi buxta kimi xatırladıqları Bakı buxtası mazut içindədir. Mənzil, içməli su çatışdır. Bildiyiniz kimi, 17 il ərzində yatıb qalan, təxirə salınan məsələ bir neçə gündə həll edildi. Mən Abşeronda bağ təsərrüfatının və kollektiv bağçılığın inkişafı məsələsini nəzərdə tuturam. Biz vaxtı çatmış məsələlərin hamısını da belə qətiyyət və cəsarətlə həll etməliyik.

İndi Bakıda 68 min ailənin normal mənzil şəraiti yoxdur. 200 min nəfərə qədər adam özbaşına tikilmiş daxmalarda yaşayır. Şəhərdə isə bir il ərzindəancaq 10,5 min mənzil tikilir.

Biz «Mənzil» kompleks programı hazırlamağı qərara almışıq. Həm də söhbət sadəcə kvadratmetr haqqında deyil, telefonu, təmiz içməli suyu, qazı, istiliyi, başqa rahatlığı olan mənzillər haqqında gedir.

Digər çox böyük sosial vəzifə insanların sağlamlığının mühafizəsidir. Yoldaşlar, bu, çox vacib problemdir. Mən SSRİ səhiyyə naziri Y. İ. Çazov yoldaşdan yenicə məktub almışam. O, respublika səhiyyəsinin yarıtmaz vəziyyəti barədə yazar. Bizdə 22 mindən çox xəstəxana çarpayısı çatışmir, kənd rayonlarının yalnız beşdə bir hissəsinin doğum evləri vardır, hər üç rayondan birində uşaq xəstəxanası yoxdur. Bəs, yoldaşlar, onların əvəzində həmin illər ərzində yüksək rütbəli qonaqlar üçün nə qədər müxtəlif imarətlər, şan-söhrət xatırınə inzibati binalar tikilmişdir. Biz bu binaların xəstəxanalara, doğum evlərinə, poliklinikalara çevriləməsi haqqında təkliflərə tərəfdar olacaqıq.

Biz «Sağlamlıq» kompleks programını hazırlayıraq və ümumxalq müzakirəsinə, sonra isə MK-nın xüsusi plenumunun müzakirəsinə verəcəyik. Bizi çox narahat edən ekoligiya problemləri həmin programda xüsusi yer tutacaqdır. Görün, Sumqayıtda, elə Bakının özündə də vəziyyət nə yerdədir - bunlar ölkənin

ən çirkli şəhərlərindəndir. Halbuki mənzil, ətraf mühitin mühafizəsi, sosial sahənin inkişafı üçün dövlətin ayırdığı vəsaitdən istifadə olunmur.

Orzaq məsələsi, xüsusən heyvandarlığın yüksəldilməsi məsələsi respublika partiya təşkilatının fəalliyətində üstünlük verilən üçüncü istiqamətdir. Bu program da ümumxalq müzakirəsi üçün dərc olunacaqdır.

Adamlar mədəniyyətimizin, dilimizin, adət-ənənələrimizin inkişafına aid bir çox ədalətli məsələlər də qaldırırlar. Biz həmin məsələlər ilə də ciddi məşğul olacağıq.

Nəhayət, adamların ehtiyaclarına fikir vermək vaxtı gəlib çatmışdır. Özü də sözdə yox, işdə. Biz hamımız - partiya işçiləri də, sovet işçiləri də, təsərrüfat işçiləri də xalqa çox borcluyuq. Hər işdə partiyanın başlıca şüarına, başlıca məqsədinə əməl etmək lazımdır - «hər şey insan üçün, hər şey insanın rifahi naminə». Bəzi rəhbər işçilər isə bu şüarı belə başa düşmüşlər - hər şey təkcə bir adamın rifahi üçün, bir ailənin səadəti naminə.

Qüvvələri korrupsiyaya, rüşvətxorluğa və alverçiliyə, cürbəcür yollarla pul qoparmaq hallarına son qoyulmasına yönəltmək lazımdır. Təkəbbürlü iddialardan, mənsəb-pərəstlik niyyətlərinən irəli gələn əsəssiz amirlik qərarlarına bundan sonra yol vermək olmaz. İnsanların hüquqi müdafiəsini gücləndirmək, ədalətə inamı dirçəltmək lazımdır.

Kadr siyasetinin Lenin prinsiplərini bərpa etmək bizim üçün ən aktual və həllədici məsələdir. Bu barədə Leninin fikri hamiya məlumdur: siyaset insanlar vasitəsilə aparılır. Hər gün məktublarda, teleqramlarda, telefon söhbətlərində, fəhlələrlə, kənd əməkçiləri ilə, tələbələrlə, ziyalıların nümayəndələri ilə görüşlərdə kadr siyasi tədbirdə qayda yaratmaq tələbi irəli sürürlür.

Bu, düzgün tələbdir. Biz uzun illər boyu respublikanın partiya təşkilatına da, təsərrüfat işlərinə də, elmə də, tribunalardan elan edilən mənəvi şərait deyil, həqiqətən sağlam şərait yaradılmasına da vurulmuş çox böyük siyasi, dövlət, sosial zərərin yerini kadr siyaseti vasitəsilə doldurmaliyiq.

Hər dəfə yeni rəhbərlik gələndə adamları belə bir sual narahat edir, əsas vəzifələri kimlər tutacaqdır? Həm də yerliçilik, qohumbazlıq, tayfa mənafələri baş qaldırır. Biz kadr siyasetində belə münasibətə son qoymaq niyyətindəyik. Kadrlarımızın siması yalnız Lenin prinsipi, sözə işin vəhdəti, siyasi yetkinlik, beynəlmiləlçilik, səriştəlik və peşə eridusiyası müəyyən edəcəkdir.

Mən olduqca yaxşı və mehriban dostum, Baki neftçisi Oqtay Bayramovun başına gələn əhvalatı danışmaq istəyirəm. Bu təşəbbüskar, yaradıcı adam vaxtı ilə YILKGİ təftiş komissiyasının üzvü seçilmişdi. O, neft sənayesi rəhbərləri kursuna göndərildi. Burada da o, yaxşılara sırasında idi, biliklərə hərisliklə yiyələnirdi. Lakin Azərbaycandan olan başqa dirləyicilər hələ təhsili bitirməmiş geri çağırılmış və yüksək vəzifələrə təyin edilmişdilər. Kursları müvəffəqiyyətlə bitirməsinə baxmayaraq təkcə ona öz təcrübəsinə və ixtisasına layiq iş verilmədi. Ancaq ona

görə ki, yüksək rütbəli qohumları yox idi. Bu insan öz istedadını, öz fitri qabiliyyətini tamamilə göstərə bilmədən həyatdan getdi.

Bəc işdən kənardə qalan, öz imkanlarını respublikanın yolunda sərf edə bilməyən başqa diqqətəlayiq kadrlar nə qədər idi!

Ə. X. Vəzirov axırdı demisdir: Çox böyük ictimai-siyasi əhəmiyyəti olan hadisəyə - XIX Ümumittifaq partiya konfransına bir neçə gün qalmışdır. Onu leninçi bolşeviklər kimi qarşılamaq bizim borcumuzdur. Mən öz çıxışımı Sovet hakimiyyətinin ilk illərində V.İ. Leninin Bakı fəhlələrinə müraciətlə dediyi sözlərlə bitirmək istəyirəm: «Biz qələbəyə nail olmalıyıq və necə olursa-olsun nail olacağıq» (Azərinform).

«Kommunist» qəzeti, 14 iyun. 1988-ci il

AZƏRBAYCAN SSR ALI SOVETİNİN RƏYASƏT HEYƏTİNDƏ

İyunun 13-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi haqqında vilayət xalq deputatları Soveti deputatlarının xahişi nəzərdən keçirilmişdir.

Müzakirədə rəyasət heyətinin üzvləri A. M. Əmənov, R. M. Bədirov, D. C. Camalova, F. R. Mustafayev, N. V. Nikitin, L. A. Sokolov, Z. N. Tağıyev, respublika prokuroru deputat İ. A. İsləmov çıxış etmişlər.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatliyev məsələnin müzakirəsinə yekun vurmüşdür.

Qərar qəbul edilmişdir (Azərinform).

«Kommunist» qəzeti, 14 iyun 1988-ci il

DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNİN AZƏRBAYCAN SSR-DƏN ERMƏNİSTAN SSR-IN TƏRKİBİNƏ VERİLMƏSİ HAQQINDA VİLAYƏT XALQ DEPUTATLARI SOVETİ DEPUTATLARININ XAHİSİ BARƏSİNDƏ

AZƏRBAYCAN SSR ALI SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qeyd edir ki, SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi statusu vilayət xalq deputatları sovetinin təqdimi ilə Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanun»da müəyyən olunur.

Bu status bütün millətlərin və xalqların DQMV-də yaşayan nümayəndələrinin iqtisadi, sosial və mənəvi tələbatını praktikada ödəməyə imkan verir. Bununla birlikdə Dağlıq Qarabağda işlərin vəziyyəti, zəhmətkeşləri narahat edən problemlər göstərir ki, vilayətə rəhbərlikdə son vaxtlaradək ciddi nöqsanlara yol verilmiş, əhalinin milli xüsusiyyətləri heç də tamamilə nəzərə alınmamışdır.

«1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci il martın 24-də qəbul etdikləri qərar və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Respublika Nazirlər Sovetinin həyata keçirdikləri tədbirlər DQMV-də məhsuldar qüvvələrin inkişafını sürətləndirmək, vaxtı çatmış mənzil-məişət və mədəniyyət problemlərini həll etmək üçün əlverişli şərait yaradır.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistən SSR-in tərkibinə verilməsi haqqında DQMV xalq deputatları Soveti deputatlarının xahişini hərtərəflı nəzərdən keçirərək həmin xahiş məqbul hesab etmir, ona görə ki, bu xahişin yerinə yetirilməsi respublikanın Azərbaycanlı və erməni əhalisinin mənafelərinə zidd olardı, ölkəmizin bütün xalqlarının dostluğunu möhkəmlətmək vəzifələrinə, yenidənqurma vəzifələrinə cavab verməzdi.

Ali Sovetin Rəyasət heyəti möhkəm əmin olduğunu bildirir ki, Azərbaycan və erməni xalqları Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçov yoldaşın müraciətinə cavab olaraq dostluq və qardaşlığı qoruyub saxlamaq və hər vasitə ilə möhkəmlətmək, sosializm cəmiyyətinin inqilabi yeniləşməsinə layiqincə kömək göstərmək üçün əllərindən gələni edəcəklər.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri; **S. TATLIYEV**
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**
Bakı şəhəri, 13 iyun 1988-ci il

«Kommunist» qəzeti, 14 iyun, 1988-ci il

AZƏRİNFORMUN MƏLUMATI

Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini M. S. Məmmədovun verdiyi məlumatata görə, bu il iyunun 14-dək Ermənistən SSR-dən respublikamıza dörd min nəfərdən çox adam gəlmüşdir. Bakı şəhərində, Ağdaş, Zəngilan, Ucar, Qazax, Ağsu və İmişli rayonlarında nəqliyyatın dəmir yolu və başqa növləri ilə gələn şəxslərin qarşılılanması və həmin zonalarda yerləşdirilməsi üçün qərargahlar yaradılmışdır.

900 nəfərdən artıq vətəndaş müvəqqəti olaraq Abşeron pansionatlarında yerləşdirilmişdir. Onlara maddi yardım göstərilmiş, pulsuz yemək təşkil edilmişdir. Aparılmış iş nəticəsində onların xeyli qismi Ermənistan SSR-in Krasnoselsk, Yexeqpadzor, Sisyan, Əzizbəyov və digər rayonlarında öz yaşayış yerlərinə qayıtmışdır.

Respublikamızın rayonlarında ümumiyyətlə 3.839 nəfər yerləşdirilmişdir. Onlar iş və mənzil ilə təmin edilmişlər.

Respublikanın Nazirlər Soveti yaranmış vəziyyəti nəzərə alıb, Ermənistan SSR-dən Azərbaycan SSR-ə və Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçmək arzusunda olduğunu bildirmiş vətəndaşlara istisna qaydası ilə xüsusi evləri yerli sovetlərin, nazirliliklərin baş idarələrin, mənzil tikintisi kooperativlərinin evlərinə dəyişdirməyə icazə verməyi qərara almışdı. Özgə şəhərlərin vətəndaşlarına Bakı şəhərində xüsusi evlər əldə etməyə də icazə verilmişdir.

«Kommunist» qəzeti, 15 iyun 1988-ci il

ON BİRİNCİ ÇAĞIRIŞ, AZƏRBAYCAN SSR ALİ SOVETİNİN YEDDİNCİ SESSİYASI

AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN SƏDRİ S. B. TATLİYEVİN MƏLUMATI

Deputat yoldaşlar! İyunun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti müstəsna əhəmiyyəti olan sənəd - «Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında vilayət xalq deputatları soveti deputatlarının xahişi barəsində» qərar qəbul etmişdir.

Bəls bir sənədin qəbul edilməsi həm məsələnin özünün qoyuluşuna görə, həm də bununla əlaqədar yaranmış vəziyyətə görə zəruri idi.

Elə biliyəm bu hadisələrin tarixçəsini bir-bir şərh etməyə ehtiyac yoxdur, çünki deputatlar bu aylar ərzində həmin hadisələrin şahidi olub, hadisələrin hamısı üçün böyük həyəcan keçiriblər.

Biz müvafiq qərar qəbul etməzdən qabaq Ali Sovetin Rəyasət heyətinin iclasında bu məsələnin bütün cəhətlərini çox diqqətlə və məsuliyyətlə nəzərdən keçirdik. Həm də biz Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan SSR və Ermənistan SSR zəhmətkeşlərinə, xalqlarına müraciətindəki müddəaları və nəticələri, Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar qəbul edilmiş partiya və dövlət sənədlərini, qarşıya çıxmış məsələlərə tam aydınlığı ilə bilavasita cavab verən sənədləri dönmədən rəhbər tuturduq.

Rəyasət heyətinin üzvləri vilayətdə və respublikada yaşayan bütün əhalinin beynəlmiləcilik mənafelərini əsas götürmüş, Azərbaycan və erməni xalqlarının dostluğunu və qardaşlığını əlaqələrini möhkəmlətməyin Lenin

prinsiplərini, Azərbaycan SSR-in ərazi bütövlüyünü qoruyub saxlamağın zərurılığını rəhbər tutmuşlar.

Bununla belə, yoldaşlar, iyunun 15-də Ermənistən SSR Ali Sovetinin sessiyasında qərar qəbul edilmişdir və həmin qarda DQMV-nin Ermənistən SSR tərkibinə daxil edilməsinə razılıq verilir və bu barədə Azərbaycan SSR-in Ali Sovetinə müraciət edilir.

Bələ bir şəraitdə Ali Sovetin Rəyasət heyəti bu müraciəti Azərbaycan SSR ali dövlət hakimiyyəti orqanının - Ali Sovetin müzakirəsinə verməkdən savayı başqa qərara gələ bilməzdi. Hərçənd tam qətiyyətlə demək lazımdır ki, bu məsələnin həlli Ermənistən SSR-in səlahiyyətinə aid ola bilməz, bu məsələnin həlli bütünlükə və tamamilə bizim respublikanın, bizim xalqın ayrılmaz suveren hüququna aiddir.

Deputat yoldaşlar! Ölkəmizdə milli məsələnin həllinin əsaslarını Böyük Oktyabr qoymuşdur.

Lenin milli siyasetinin tarixi nailiyyətləri partiyanın XXVII qurultayına Sov.İKP MK-nin siyasi məruzəsində, Sov.İKP programının yeni redaksiyasında, Mərkəzi Komitə plenumlarının materiallarında öz əksini tapmış, Böyük Oktyabrın 70 illiyinə həsr olunmuş təntənəli iclasda M. S. Qorbaçovun məruzəsində dərindən və hərtərəfli şərh edilmişdir.

Ancaq milli münasibətlər sahəsində Kommunist Partiyasının apardığı dəyişdirici işin nəticələri elə təsəvvür oyatmamalıdır ki, millətlərarası münasibətlərdə problemlər yoxdur.

Çox təəssüflər olsun ki, Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən hadisələr, bu hadisələrin Yerevanda, Sumqayıtda və başqa şəhərlərdə əks-sədasi bunu bir daha sübut edir.

Respublikamızda millətlərarası zəmində özünü göstərmiş, Sovet vətənpərvərliyi ruhuna, beynəlmiləcilik prinsiplərinə zidd olan mənfi halların səbəbələri durğunluq illərinə gedib çıxır, həll edilməmiş həyatı problemlərin yığılıb qalması ilə, bürokratik təhriflərə və bu şəraitdə cəmiyyətə zidd ünsürlərin baş qaldırması ilə bağlıdır.

Bir sıra hallarda siyasi nəzakət, millətlərarası münasibətlər mədəniyyəti çatışmındı. Bunu da təəssüflə qeyd etmək olar ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər partiya, sovet, təsərrüfat işçilərinin bir qismi mənfi əhval-ruhiyyələrin qızışdırılmasına və bunların kütləvi hal almasına təkan vermişdir.

İstər vilayətdə, istərsə də respublika orqanlarında zəifliyə, ləngliyə, hadisələrin lazımlıca qiyənləndirilməməsinə yol verilmişdi ki, bu da bəzi hallarda təhlükəli nəticələrə gətirib çıxardı.

O ağır günlərdə Sov.İKP MK-nin Baş katibi, M. S. Qorbaçovun Azərbaycan və erməni xalqlarına müraciəti bütün partiyamızın səsi kimi, baş vermiş hadisələrdən həyəcan keçirən bütün sovet respublikaları xalqlarının səsi kimi ucaldı.

Bütün müttəfiq respublikaların, ali sovetlərinin rəyasət heyətləri SSRİ Ali Sovetinin Rəyasət heyətinə və bizi müraciət edib, qayda-qanun və asayıf yaradılması üçün nüfuzumuzdan, bütün Konstitusiya hüquqlarından və imkanlarından istifadə etməyə çağırılmışdır. Bu mühüm sənəddə nəinki Azərbaycan SSR-də və Ermənistən SSR-də mövcud vəziyyətdən ümumi narahatlıq, Azərbaycan və erməni xalqlarının qarşılıqlı münasibətlərinin müqəddərəti üçün təşviş hissi öz əksini tapmışdı, həm də çoxmillətli sosialist dövlətimizin bütün xalqlarının qardaşlıq ailəsinin sarsılmazlığı və pozulmazlığı üçün məsuliyyət ifadə olunmuşdur.

Həmin məsələ barəsində SSR İttifaqı Ali Soveti Rəyasət heyətinin qərarında qeyd edilmişdir ki, yaranmış vəziyyət Azərbaycan və Ermənistən xalqlarına və butövlükdə vahid çoxmillətli dövlət olan Sovet İttifaqı xalqlarının dostluğunun daha da möhkəmlənməsinə zərər vurur.

Sovet dövləti, partiya sosialist Vətənimizin ərazisindən ağılla, bütün ölkənin, bütün sovet millətlərinin və xalqlarının xeyrinə istifadə edir və ona xalqın ümumi sərvəti kimi baxırlar.

Bizim ərazi quruluşumuz yalnız əhalinin milli tərkibinə görə müəyyən edilə bilməz. Əsas prinsip Leninin belə bir müddəası olmalıdır ki, «əhalinin milli tərkibi çox mühüm iqtisadi amillərdən biridir, lakin yeganə və başqaları arasında çox mühüm amillərdən deyildir... Buna görə marksistlər bütünlükə və yalnız «milli ərazi» prinsipi zəmininə keçməməlidirlər».

Vaxtı ilə Dağlıq Qarabağın statusu məsələsi də məhz Leninin bu prinsipial müddəəsi əsasında həll edilmişdi.

DQMV məsələsi, sovet quruluşu şəraitində diyarın vəziyyəti məsələsi Azərbaycan SSR-in yaranması ilə birlikdə optimal həll edilmişdir. Həm də tarixi inkişaf şəraitinin bütün məcmusu, təşəkkül tapmış iqtisadi əlaqələr, sosial, mədəni-maişət şəraiti və muxtar vilayətin bütün xalqlarının ümdə mənafələri nəzərə alınmışdı.

Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti Kommunist Partiyasının milli siyasetinin həyata keçirilməsi baxımından və SSRİ-nin milli dövlət quruluşunun Lenin prinsiplərinə müvafiq surətdə yaradılmışdır, bunun qardaş Azərbaycan və erməni xalqlarının dostluğunu daha da möhkəmlətmək üçün böyük əhəmiyyəti olmuşdur.

Ötən illər ərzində təsərrüfat və mədəniyyət quruculuğunda çox böyük müvəffəqiyyətlər qazanmış Dağlıq Qarabağın bütün çoxillik yolu da bunu sübut edir. DQMV dağlıq ucqardan Azərbaycanın inkişaf etmiş sənaye-aqrar diyarına əvvilmişdir.

SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına müvafiq surətdə DQMV-nin hüquqi statusu indi vilayət xalq deputatları sovetinin təqdimisi ilə Azərbaycan SSR Ali Soveti tərəfindən 1981-ci il iyunun 16-da qəbul edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanunla müəyyən edilir və DQMV-də

yaşayan bütün millətlərin və xalqların iqtisadi, sosial və mənəvi tələbatını praktikada tam həcmədə ödəməyə imkan verir.

Təbindir ki, cəmiyyətin yeniləşdirilməsi, onun demokratikləşdirilməsi prosesində axıradək həll edilməmiş məsələlər aşkarə çıxmışdır ki, bunlar da muxtar vilayətin ictimai-siyasi həyatının yeni keyfiyyət halından irəli gəlmışdır. «1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci il martın 24-də qəbul etdikləri qərar, Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin həyata keçirdikləri tədbirlər bütün məsələlərin həlli üçün hər cür şərait yaradır.

Rəyasət heyətində müzakirənin gedişində yekdilliliklə belə bir fikir irəli sürülmüşdür ki, Dağlıq Qarabağ məsələsi əsassız qaldırılmışdır, Azərbaycan torpağının - bütün Qarabağın tarixən təşəkkül tapmış birliyinin qorunmasına ziddir, vilayətdə yaşayan bütün millətlərin vətəndaşlarının mənafelərini nəzərə almır, respublika əhalisinin əksəriyyətinin arzusuna ziddir.

Dağlıq Qarabağın verilməsi məsələsinin qaldırılmasının özü Azərbaycan və erməni xalqlarının yekdilliyyinə və six birliyinə, SSRİ xalqlarının qardaşcasına dostluğuna ciddi ziyan vurmuş, ictimai asayışın və şəxsiyyət hüquqlarının ciddi surətdə pozulmasına səbəb olmuş, respublikada yenidənqurma siyasetinin həyata keçirilməsində, sosial-iqtisadi həyatın inqilabi yolla dəyişdirilməsində bir çox çətinliklər törətmüşdir.

DQMVi-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi məsəlesi yerli əhəmiyyəti olan məsələ deyildir. Bu məsələ Azərbaycan SSR-in mənafelərinə və suveren hüquqlarına möhkəm toxunur, SSR İttifatının - vahid çoxmillətli ittifaq dövlətinin, onun milli-dövlət quruluşunun mənafeləri ilə bilavasitə bağlıdır.

Yoldaşlar, hazırda Azərbaycan KP MK respublikada millətlərarası münasibətlərin və beynəlmiləl təbiyənin vəziyyətinə çox böyük diqqət yetirir. Eyni zamanda illər uzunu yığılib qalmış sosial problemlərin, o cümlədən ərzaq, mənzil, ekoloji problemlərin həlli üçün fəal işə başlanılmışdır. Kadr siyaseti, səhiyyə, mədəniyyət məsələləri kəskin şəkildə qoyulmuşdur. Sov.İKP MK-nin Siyasi Bürosu respublikanın partiya təşkilatına böyük, hərtarəfli yardım göstərir. Azərbaycan KP MK plenumunda Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK katibi Y. K. Liqaçov yoldaşın çıxışında Azərbaycanın ictimai həyatının bütün sahələrində mövcud vəziyyətin, o cümlədən Dağlıq Qarabağla əlaqədar yaranmış problemlərin dərin təhlili verilmişdir.

Deputat yoldaşlar, icazə verin, əmin olduğumu bildirim ki, respublikanın partiya təşkilatı, sovet, ictimai və təsərrüfat orqanları, deputat korpusumuz respublika zəhmətkeşlərinin yekdilliyyini və six birliyini möhkəmlətmək yolunda daha əzmlə və qətiyyətlə iş aparacaq, millətlərarası münasibətlər və beynəlmiləl təbiyə sahəsində özlərinin fəaliyyətinə hər vasitə ilə təkmilləşdirəcəklər.

Deputat yollaşlar! Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistən SSR-ə verilməsi haqqında qaldırılmış məsələni sizin müzakirənizə verərək xahiş edir ki, onu tam diqqətlə müzakirə edəsiniz və bu barədə öz mötəbər qərarınızı çıxarasınız.

«Kommunist» qəzeti, 18 iyun 1988-ci il

ON BİRİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN SSR ALİ SOVETİNİN YEDDİNCİ SESSİYASI

«DQMV-NİN AZƏRBAYCAN SSR-İN TƏRKİBİNDƏN ERMƏNİSTAN
SSR-Ə VERİLMƏSİ HAQQINDA DAĞLIQ QARABAĞ MUXTAR
VİLAYƏTİ XALQ DEPUTATLARI SOVETİ DEPUTATLARININ
XAHIŞİ BARƏSİNDƏ» MƏSƏLƏ ƏTRAFINDA MÜZAKİRƏLƏR

DEPUTAT A. M. ƏMƏNOVUN NİTQİ
Əli Bayramlı Qazma İdarəsinin buruq ustası

SSRİ xalqlarının dostluğunun vətənimizdə yaşayan bərabərhüquqlu xalqların dostluğunudur. Azərbaycanın fəhlə sinfi bu sahədə ənənələrə həmişə təmiz ürəklə əməl etmişdir və əməl edir. Mən iftixarla bildirirəm ki, azərbaycanlılar tarixinin ağır sınaq illərində də, həyatın buludsuz, dinc çəngərləndə da erməni xalqının sədaqətlili dəstləri olmuşlar. Bu ənənəni heç kim dəyişə bilməz.

Respublikamızda çoxlu millətin və xalqın nümayəndləri yaşayır və əl-ələ verib işləyirlər. Bizim energetiklər və neftçilər şəhəri olan Əli Bayramının timsalında bu dostluq özünü parlaq surətdə göstərir. Burada müxtəlif millətlərdən olan zəhmətkeşlər ciyin-ciyinə işləyir, partiyanın yenidənqurma vəzifələrini müvəffəqiyyətlə həyata keçirirlər. Bu aydındır. Axı, bizim bir ürəyimiz, bir Vətənimiz var - Sovet Sosialist Respublikaları İttifaqı. Biz bir-birimizdən ayrı yaşamağa tərəfdar deyilik.

Əli Bayramlı zəhmətkeşləri «1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını tamamilə müdafiə edirlər. Onlar belə hesab edirlər ki, mövcud milli-ərazi quruluşunun dəyişilməsinə yönəldilmiş hərəkətlər və tələblər bütün Azərbaycan və Ermənistən zəhmətkeşlərinin mənafeyinə ziddir və millətlərə münasibətlərə ziyan vurur.

Biz Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun sosializmin nailiyyətini - Sovet xalqlarının qardaşcasına dostluğununu hər vasitə ilə möhkəmləndirməyə çağırıan müraciətini - Azərbaycan və erməni xalqlarına müraciətini ürəkdən bəyənirik. Biz öz vəzifəmizi siyasi sayıqlığı daha da

möhkəmləndirməkdə, təmkinsizliyin, milli hisslərdən cəmiyyətin zərərinə istifadə etməyə cəhd göstərən ayrı-ayrı şəxslərin qeyri-qanuni hərəkətlərinin qarşısını almaqdan ötrü bütün ideoloji təsir vasiylərini bacarıqla tətbiq etməkdə görürük.

Bizi heç kim, heç bir qüvvə Böyük Oktyabrın müəyyən etdiyi düz yoldan sapdırıa bilməz.

Təklif edirəm ki, DQMV Soveti deputatlarının tələbi qəbul edilməsin.

DEPUTAT C. B. QULİYEVİN NİTQİ
Azərbaycan SSR EA-nın vitse-prezidenti,
Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru

Dağlıq Qarabağda doğulmuş bir adam kimi deyə bilarəm ki, bu torpaqda yaşayan Azərbaycan və erməni xalqları əsrlər boyu qonşu olmuşlar. Azadlıq uğrunda, sosial və milli zülmə qarşı, sosializmin qələbəsi uğrunda birgə qəhrəmanlıq mübarizəsi bu dostluğunu əbədilik möhkəmlətmışdır. Bu dostluğu göz bəbəyi kimi qorumaq bizim mütqəddəs borcumuzdur. Odur ki, DQMV-də, Ermənistanda, Moskvada erməni millətindən olan bir sıra partiya, sovet, təsərrüfat işçilərinin, elm və mədəniyyət nümayəndlərinin iştirakı ilə təşkil edilən millətçilik kampaniyası dərin təssəffüf doğurur.

Daha sonra natiq tarixi faktlar üzərində etraflı dayandı. Onun gətirdiyi faktlar sübut edir ki, ilk dəfə 1918-ci ildə xarici imperialistlərin fitvası ilə meydana gəlmiş «Qarabağ məsələsi» barəsində mübahisələrdən» əksinqilabçılar müxtəlif millətlərin zəhmətkeşlərən arasında ə davəti qızışdırmaq üçün, Zaqqafqaziyada inqilabi mübarizəni böğməq üçün istifadə etmişlər.

Deputat sözünə davam edərək dedi: Bəs nə üçün mənim həmyerlilərim, xüsusən kommunistlər tarixi təcrübəyə etinasız yanaşırlar? Zaqqafqaziyada «ərazi məsələsi» deyilən məsələ V. İ. Leninin bilavasitə iştirakı ilə birdəfəlik və həmişəlik həll edilmişdir. O vaxtdan bəri təqrübən 65 ildir ki, bu ərazidə qardaş xalqlar dostcasına birgə həyat sürmüşlər. DQMV-nin təşkilinin konkret tarixi şəraiti bize bugünkü hadisələrdən baş aćmaqdır, Dağlıq Qarabağ hadisələrinin mənbələrini tapmaqda və səbəblərini başa düşüb düzgün nəticələr çıxarmaqda kömək edir.

Mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini daşıyan tələblər Azərbaycan və erməni xalqlarının mənafelərinə, millətlərə münasibətlərin Lenin prinsiplərinə ziddir. Natiq bunu bircə dəqiqli də unutmamağa çağırıdı ki, hər bir sovet xalqının mənafeləri yalnız o zaman ən yaxşı şəkildə təmin edilir ki, hər yerdə və hər işdə ölkənin, bütün xalqların mənafeləri təmin edilmiş olsun.

Natiq axırda dedi: DQMV deputatlarının xahişi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarının bu mənafelərə tamamilə uyğun olduğunu nəzərə alaraq mən onu təsdiq etməyi təklif edirəm.

DEPUTAT N. V. NİKİTİNİN NİTQİ

İsmayıllı rayonundakı M. İ. Kalinin adına kolxozun sədri

Tarixi səbəblər üzündən hazırda İsmayıllı rayonunun ərazisində müxtəlif millətlərin və xalqların nümayəndələri yaşayırlar. Burada Azərbaycan və erməni, ləzgi və rus kəndləri vardır, bəzi kiçik xalqlar - lahiclar, tatlar, qapıtlar yaşayırlar. Bu xalqların müxtəlifliyi bizi bir-birimizdən ayırmamış, əksinə hamımızı zənginləşdirmiş, birləşdirmiş və yaşamağa kömək etmişdir. Buna görə də Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr məni dərinlənən sarsılmışdır. Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayırmak və onu Ermənistan SSR-ə birləşdirmək barədə əsassız tələblər irəli sürənlərin məsuliyyətsizliyini və siyasi uzaqqorməzliyini başa düşə bilmirəm. Zənnimə, bu hərəkətləri Zaqafqaziya xalqlarının, bütün ölkəmizin xalqlarının dostluğuna, Sovet dövlətinin xarici siyasetinə zərbə, başlanmış yenidənqurma işinə zərbə kimi qiymətləndirmək lazımdır. Soruşmaq istərdim: kəndimizin sosial-iqtisadi inkişafındakı müvəffəqiyyətlər Lenin milli siyasetinin həyata keçirildiyinə konkret misal deyildirmi?

Biz iyunun 13-də Bakı şəhərində zəhmətkeçlərin Lenin adına meydanda keçirilmiş mitinqi haqqında məlumatı böyük diqqətlə dinlədik və oxuduq. İsmayıllı rayonunun əməkçiləri Azərbaycan KP MK-nin yeni xəttini ürəkdən müdafiə edir və bəyənirlər.

İsmayıllı rayonunun erməni əhalisi də düşünülməmiş, respublikalarımızın xalqları üçün zərərlə hərəkətlərə qarşı etiraz edirlər. Dağlıq Qarabağdakı bəzi yoldaşlar muxtar vilayətin Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə öz iddialarını millətlərin öz müqəddəratını təyin etmək hüququ haqqında Lenin prinsipi ilə əsaslandırırlar, halbuki erməni xalqı öz respublikasını təşkil edib, SSRİ tərkibinə daxil olmaqla öz yolunu müəyyənləşdirmişdir. Bununla da erməni xalqı öz milli müqəddəratını təyin etmək hüququnu həyata keçirmiştir.

Odur ki, mən DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti deputatlarının xahişini ödəməyin qeyri-mümkünlüyü barədə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarını bütünlükə və tamamilə müdafiə edir və bəyənirəm. Belə hesab edirəm ki, qaldırılmış məsələ qeyri-məqbuldur, çünki onun həyata keçirilməsi Azərbaycan və erməni xalqlarının mənafeyinə ziddir, ölkəmizin bütün xalqlarının dostluğunu möhkəmləndirmək, yenidənqurmanı dərinləşdirmək vəzifələrinə uyğun deyildir.

DEPUTAT E. Y. QRİQORYANIN NİTQİ «Kommunist» (ermənicə) qəzetiinin redaktoru

Dörd aydan artıqdır ki, çoxmillətli respublikamızın zəhmətkeşləri Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə əlaqədar həyəcanlı, narahat günlər keçirirlər. Bu narahatlıq hadisələrin insan tələfatına səbəb olmasından, ölkəmizin xalqlarının beynəlmiləl yekdilliyi və qardaşlığı üçün təhlükə yaratmasından irəli gəlir. Ayrı-ayrı şəxslərin xalqlarımız arasında işıqlı idealların tətənəsi uğrunda birgə mübarizədə bərkiyib möhkəmlənmiş dostluğunu pozmaq cəhdlərinə heç kəs laqeyd qala bilməz.

Bizim respublikada yaşayan bütün millətlərin və xalqların nümayəndələrinin çoxmillətli Sovet dövlətimizin iqtisadi potensialını möhkəmləndirmək kimi ümumi qayğıdan başqa, bölüşməli bir şeyimiz yoxdur. Bu gün ehtirasların qızışmasına kömək edən nə varsa, hamısı proletar beynəlmiləciliyinin Lenin prinsiplərinin pozulmasına gətirib çıxarı, istər DQMViñ özündə, istərsə də bütövlükdə respublikada vəziyyətin normallaşmasına mane olur, yenidənqurmanın irəli sürdüyü mühüm sosial-iqtisadi vəzifələrin həyata keçirilməsini çətinləşdirir. Yenidənqurmanın müvəffəqiyyətindən isə bütün ölkənin müqəddərəti asılıdır.

Bu məsul məqamda bizim hər birimizin vəzifəsi Azərbaycan zəhmətkeşlərinin şanlı beynəlmiləl ənənələrini unudanların hamısının qəti cavabını verməkdən ibarətdir. Respublikada yaranmış səksəkəli vəziyyət hər addımı diqqətlə ölçüb-biçməyi, siyasi kamillik, sayıqlıq, uzaqgörənlilik göstərməyi tələb edir. Məhz buna görə də mən DQMViñ ərazi mənsubiyyətini dəyişdirməyin məqsədəyən olmadığı barədə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarını təsdiq etmək təklifinə tərəfdar çıxıram. Mən respublikada vəziyyəti sağlamlaşdırmaq, müxtəlif növ təhrikçilərin qanunsuz fəaliyyətinin qarşısını almaq, sosialist qanunçuluğunu və ictimai asayışı möhkəmlətmək, vətəndaşların qanuni mənafelərinin qorunmasını təmin etmək, vəziyyətin sabitliyini pozanları ciddi məsuliyyətə cəlb etmək üçün Azərbaycan KP MK-nin görüyü qəti tədbirləri müdafiə edirəm. Natiq Dağlıq Qarabağın deputatlarına, bütün zəhmətkeşlərinə müraciət edərək onları indiki dövrün məsul bir dövr olduğunu başa düşməyə, vəziyyətin normallaşdırılması işində yekdillik və yüksək mütəşəkkillik nümayiş etdirməyə, quruçuluq əməyi ilə vilayətin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarında nəzərdə tutulmuş, hazırda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin həyata keçirdiyi genişmiqyaslı programını yerinə yetirilməsini təmin etməyə çağırmışdır.

DEPUTAT X. Z. ABBASOVANIN NİTQİ **Ağdam rayonundakı V. İ. Lenin adına kolxozun sədri**

Bir neçə ay davam edən Dağlıq Qarabağ hadisələri ağıdamlıları çox həyəcana gətirmişdir. İllərlə dost qardaş kimi dolandığımız, son tikəmizi böldüyüümüz, Böyük Vətən müharibəsi illərində Vətənimizin azadlığı uğrunda ciyin-ciyinə vuruşduğumuz qonşularımızın gözlənilməz ərazi iddiası hamımızı dərindən həyəcanlandırmış və təəccübləndirmiştir.

Ölkədə inqilabi yenidənqurmanın getdiyi dövrdə belə bir məsələnin qaldırılmasını yalnız cəmiyyətimizdə düşmən qüvvələrin növbəti çıxışı kimi qiymətləndirir bilərik. Torpaqdan pay olmaz. Azərbaycan xalqı öz doğma torpağına olduqca bağlı xalqdır, bu torpaqda yaşamaq və işləmək istəyir. Respublikanın indiki rəhbərliyinin gördüyü tədbirlər uzun illər yiğilib qalan problemləri həll etməyə kömək edəcək və mən əminəm ki, əvvəlki səhv'lər təkrar olmayıcaqdır. Xalqımızın qəlbinin genişliyi, respublikamızda yaşayan bütün millət və xalqların nümayəndlərinə hədsiz hörməti Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğıda da öz ifadəsini tapmışdır. Kolxozumuzun mərkəzi malikanəsi - Qərvənd kəndi Əskəran kəndindən iki dəfə böyükdür. Məhz qayğıkeşliyimiz sayəsində Əskəran bir neçə il bundan əvvəl rayon mərkəzinə çevrildi. Bu gün ürək ağrısı ilə deməliyəm ki, həmin rayonun, eləcə də DQMVG-nin digər rayonlarının bir sıra partiya, sovet və təsərrüfat orqanlarının rəhbərləri aşkarlıq və demokratiya şüarları ilə pərdələnərək, əslində bunları tamamilə təhrif edib milli ədavət toxumu səpirlər. Onlar vilayətin sosial-iqtisadi inkişafi sahəsindəki bir sıra problemləri bəhanə gətirərək, hər iki xalqa, xüsusilə də gənclərə mənəviyyatca çox ağır zərbə vurmaşlar.

Biz iki qardaş xalqı düşmən etməyə çalışanları, əsassız ərazi iddiaları irəli sürüb, xalqı zorla mitinqlərə və nümayişlərə cəlb edənləri cəzasız qoymamalıyq. Bu məsələlərdə erməni xalqının günahı yoxdur. Biz yaxşı bilirik ki, bunlar indiki yenidənqurma siyasetinin əleyhdarlarının fitnəsidir.

Uzun illər hazırlanmış xüsusi program üzrə işləyən ekstremistlər külli məbləğdə vəsait toplamışlar və bu gün həmin vəsaitlə işləməyən erməniləri ərzaqla təmin edirlər. DQMVG-nin azərbaycanlı əhalisini isə işə buraxırlar. Ağdam Rayon Partiya Komitəsinin və sovet təşkilatlarının rəhbərliyi 31 Azərbaycan kəndinə maddi yardım göstərilməsini təşkil etmişdir.

Mən bir ana kimi, bir qadın kimi bu yüksək tribunadan tanınmış erməni şairi Silva Kaputikyanı müraciət etmək istəyirəm. Ona demək istəyirəm ki, xalq şairi onun xoşbəxtliyinə, onun səadətinə çalışmalıdır.

Bir azərbaycanlı qadın kimi, Ermənistanda yaşayan həmvətənlərimin taleyi məni narahat etməyə bilməz. Onların tam təhlükəsizliyini təmin etmək lazımdır. Ermənistən KP MK və Ermənistən hökuməti bu məsələ üzrində ciddi düşünməlidirlər.

Biz Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarını ürəkdən bəyənirik və alqışlayırıq.

Mən sessiyanın iştirakçılarını, Azərbaycan KP MK-ni əmin edirəm ki, DQMV hadisələrinin respublikamızın iqtisadiyyatına vurduğu zərəri ödəmək, yenidənqurma prosesinə Azərbaycanın töhfəsini artırmaq üçün qüvvələrimizi səfərbərliyə alacağımız.

DEPUTAT N. Ə. BABAYEVİN NİTQİ
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və
Mədəni Əlaqə Cəmiyyəti rəyasət heyətinin sədri

Böyük xalqın səbri də böyük olur. Azərbaycan xalqı bu həqiqəti bir daha təsdiq etdi. Stepanakertdən və Yerevanda zavod və fabriklər boş dayanarkən doğma qardaş və bacılarımız öz iş yerlərindən çıxılmır, Vətənə borclu qalmamaq üçün zəhmət çəkib tərkürdülər. Amma borcdan necə çıxayıdlar ki, Azərbaycanın ayrılmaz hissəsi - Dağlıq Qarabağ işdən imtina edir?

Ən çətin günlərimizdə biz ədalətə inanırdıq, inanırdıq ki, xalqın doğma torpağını onun əlindən almaq olmaz. Bu, heç bir qanuna sığan iş deyil. Millətçi ünsürlər ən müqəddəs fütuhat - ölkəmizin qardaş xalqlarının böyük dostluğuna, onların birliyinə əl qaldırıdalar. Bu əllər ölkəmizdə gedən yenidənqurmani boğmaq üçün uzandı. Lakin bu, baş tutmayıacaq. Yenidənqurma elə böyük inqilab prosesidir ki, onun qabağıni heç kəs saxlaya bilməz.

Dörd aydan çoxdur ki, Azərbaycan torpağı yuxu nə olduğunu bilmir. Bu həyəcanlı günlərdə biz doğma ata-analarımızın, oğul və qızlarımızın, nəvə-nəticələrimizin dərdini çəkirik. Biz onların burnunun qanamağını da istəmirik.

Ölkəmizdə demokratikləşdirmə prosesi gündən-günə genişlənir. Lakin demokratiyani hərc-mərcliyə, anarxiyaya çevirənlər xalq qarşısında cavab verməlidirlər. Demokratiya qanunsuzluq demək deyil. Demokratiyanın öz qanunları var. Bu qanunlar da qanunsuzluq törədənlərə qarşı tətbiq edilməlidir.

Natiq daha sonra dedi: İl yarımdan bundan əvvəl Yerevanda mən dost əllərdən Y. Çarents adına mükafat aldım. Mən çox heyfsilənirəm ki, dost əlləri saydığım həmin əllər Ermənistən SSR Ali Sovetinin sessiyasında doğma Qarabağımın Azərbaycandan ayrılması lehinə qalxıb. Dost əlləri dostluğa qəsd edərəm?

Biz Ermənistən SSR Ali Soveti sessiyasının qərarını rədd edir və deyirik: Qarabağ qədim Azərbaycan torpağı olmuşdur, həmişə də Azərbaycan torpağı olaraq qalacaqdır. Qarabağın hər qarışı bizə doğma və əzizdir!

DEPUTAT İ. Ə. İBRAHİMOVUN NİTQİ
M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun rektoru

28 ildir ki, respublikamızın Ali Sovetinin deputatiyam. Bu dövrdə birinci dəfədir ki, respublikanın inzibati sərhədlərini dəyişdirmək məsələsi müzakirə olunur. Ölkədə yenidənqurma işləri görüldüyü bir zamanda biz partiyanın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi naminə bütün millətlərin və xalqların qüvvələrini birləşdirməliyik. İnzibati-ərazi bölgüsünü dəyişdirmək təklifi sosialist dövlətimizin mənafeyinə ziddir. Belə təklif qəbul oluna bilməz.

Biz tez-tez etiraf edirik ki, Dağlıq Qarabağda bir sıra təsərrüfat və mədəniyyət problemləri həll edilməmiş qalır. Lakin belə problemlər ölkənin başqa regionlarında, o cümlədən respublikamızda da mövcuddur.

DQMV-dən deputat olduğum təkcə yetmişinci illərdə Ağdam - Stepanakert dəmir yolu xətti çəkilmiş, Stepanakert ayaqqabı fabriki və elektrotexnika zavodu tikilmiş, Stepanakert Pedaqoji İnstитutu açılmış, vilayətə qaz kəməri çəkilmişdir, bundan başqa, bir sıra sənaye, kənd təsərrüfatı və məişət obyektləri istifadəyə verilmişdir.

İstər siyasi, istərsə də iqtisadi baxımdan, millətlərarası münasabətləri möhkəmləndirmək nöqtəyi-nəzərindən Dağlıq Qarabağdan olan yoldaşların xahişini heç cür qəbul etmək olmaz. İndiyədək belə hesab edilirdi ki, ölkəmizdə milli məsələ həll olunmuşdur. Amma ölkədə gedən demokratikləşdirmə prosesi göstərdi ki, bu sahədə həll olunmamış problemlər hələ çoxdur. Gənclərin, ziyahıların bəzi nümayəndələrinin emosiyalara uyması və nəticədə hüquq qaydalarının pozulması vəziyyəti mürəkkəbləşdirmişdir.

Azərbaycan KP MK-nin 1988-ci il mayın 21-də keçirilmiş plenumunda Y. K. Liqaçovun çıxışı Sov.İKP MK Siyasi Bürosunun konkret tədbirləri, M. S. Qorbaçovun bu problemlərin həllinə göstərdiyi qayğı bizi partiyanın ətrafında daha sıx birləşməyə, həmin problemlərin həllində onun layiqli köməkçiləri olmağa çağırır. Bu, bizə indiki böhranlı vəziyyətdən daha tez çıxmaga imkan verəcək, respublikanın gələcək inkişafına kömək edəcəkdir.

«Kommunist» qəzeti, 18 iyun 1988-ci il

**DQMV-NİN AZƏRBAYCAN SSR-İN TƏRKİBİNDƏN ERMƏNİSTAN
SSR-Ə VERİLMƏSİ HAQQINDA DAĞLIQ QARABAĞ MUXTAR
VİLAYƏTİ XALQ DEPUTATLARI SOVETİ DEPUTATLARININ XAHİSİ
BARƏSİNDƏ**

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN QƏRARI

SSRİ Konstitusiyasının 78-ci maddəsinə və Azərbaycan SSR Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti xalq deputatları Soveti deputatlarının xahişini müzakirə edərək qərara alır:

1. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindək Ermənistan SSR-ə verilməsinin qəbululedilməzliyi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1988-ci il 13 iyun tarixli qərarı bəyənilsin. Azərbaycan SSR Ali Soveti bu qərarı qəbul edərkən beynəlmiləl mənafeləri, SSRİ xalqlarının dostluğunu və qardaşlıq əlaqələrini möhkəmlətməyin Lenin prinsiplərini, Azərbaycan SSR-in ərazi bütövlüyünü qoruyub saxlamağın zəruriliyini əsas tutur.

«1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin 1988-ci il martın 24-də qəbul etdikləri qərar və Azərbaycan KP MK-nin, Respublika Nazirlər Sovetinin həyata keçirdikləri tədbirlər muxtar vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, onun istər erməni və azərbaycanlı əhalisinin, istərsə də başqa millətlərinin iqtisadi və mənəvi tələbatının ödənilməsi üçün əlverişli şərait yaradır.

2. Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sovetinin müraciətinə cavab olaraq, ölkənin təşəkkül tapmış və SSRİ Konstitusiyası ilə təsbit edilmiş milli-ərazi quruluşunu qoruyub saxlamaq mənafeyini əsas götürərək, sosialist beynəlmiləciliyi prinsiplərini rəhbər tutaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsini mümkün hesab etmir, ona görə ki, bu vilayətin və respublikanın azərbaycanlı və erməni əhalisinin, başqa millətlərinin və xalqlarının mənafelərinə ziddir, ölkəmizin xalqlarının dostluğunu möhkəmlətmək məqsədlərinə, yenidənqurma vəzifələrinə cavab vermir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri; **S. TATLİYEV**
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi; **R. QAZIYEVA**
Bakı şəhəri, 17 iyun 1988-ci il

«Kommunist» qəzeti, 18 iyun 1988-ci il

SOV.İKP XIX ÜMUMİTTİFAQ KONFRANSINDA AZƏRBAYCAN KP MK-NİN BİRİNCİ KATİBİ Ə. X. VƏZİROV YOLDAŞIN ÇIXIŞINDAN

...Dağlıq Qarabağ məsələsi deyilən məsələnin kökləri də durğunluq illeri ilə bağlıdır. Bu məsələnin mənbələri və ibrət dərsləri ətraflı öyrənilməlidir və biz bu işi mütləq görəcəyik. Açığımı deyək ki, DQMV-də və onun ətrafında vəziyyət ictimai təhlükeli xarakter almışdır. Bizim iki xalqqımızı bir-birinin üzərinə salışdırmaq cəhdləri dayandırılmışdır, milli-ərazi quruluşunu dəyişdirmək haqqında tələblər - ölkəmizdə yenidənqurma və demokratikləşdirmə prosesinin gölçək inkişafının mənafeyinə zidd olan tələblər, Sumqayıtdakı faciəli cinayətkarlıq hadisələri - bütün sovet adamları tərəfindən qəzəblə pişlənmiş hadisələr Azərbaycanın və Ermənistanın bəzi rayonlarında vəziyyəti səbatsızlaşdırılmışdır.

Ermənistan da yaşayan minlərlə azərbaycanlılarının reepublikamıza gəlməyə başlaması ilə əlaqədar olaraq vəziyyət xeyli kəskinləşmişdir. Azərbaycanı tərk edən ermənilər də az deyildir. Fitnəkarlar bu vəziyyətdən fəal istifadə edirlər, zəncirvari reaksiya təhlükəsi yaranır.

Baş verən hadisələr istər azərbaycanlıları arasında, istərsə də ermənilər arasında həyat, əmək və məişət şəraitindən illər boyu yaranmış narazılığı, sosial ədalətsizliyə etiraz hissini üzə çıxarmışdır. Lakin təəssüf ki, mitinqlərdə və yürüşlərdə təkcə vaxtı çatmış suallara cavab almaq istəyənlər deyil, həm də arxalarında yenidənqurmaya zidd nüfuzlu qüvvələr dayanan şəxslər iştirak edirlər. Bunlar rüşvətxor dəstələridir, cinayətkar ünsürlərlə ittifaqa girmiş «xəlvəti» iqtisadiyyat işbazlarıdır. Bizim onsuz da aşkara çıxardığımız nöqsanlardan suisitfadə edərək onlar adamları millətçilik çıxışlarına təhrik etməyə çalışırlar.

Əmək kollektivlərində görüşlər, zəhmətkeşlərlə səhbətlər zamanı dəfələrlə belə bir fikir söylənilir ki, kommunist əqidəsindən, beynəlmiləlcilik, sosialist qanunçuluğu prinsiplərindən hər hansı şəkildə kənara çıxılmasına vaxtında, partiyalı prinsipiallığı ilə qiymət vermək çox vacibdir. Yoldaşlar, bunun üzərində ciddi düşünməyə dəyər ki, nə üçün yeniləşməni təmin etməli, yenidənqurma əleyhdarlarının qarşısına siper çəkməli olan tədbirlər bizim partiya-dövlət sistemində heç də həmişə öz səmərasını vermir. Biz sosializmi zəiflədən işlərin deyil, onu möhkəmlədən işlərin, xalqlar arasına nifaq salan tədbirlərin deyil, onları six birləşdirən tədbirlərin tərəfdarıyıq.

Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdə respublikanın və vilayətin keçmiş rəhbərliyinin təqsiri çox böyükdür. Onlar siyasi cəhətdən doğru olmayan, muxtar vilayətin əhalisinin bu və ya digər mənafeyinə xələl vuran iş üslubları ilə elə bir zəmin yaratmışlar ki, onun üzərində millətçiliyin alaq otları cürcərib qalxmışdır. Biz istər siyasi, istər sosial, istərsə də iqtisadi sahələrdə vəziyyəti qətiyyətlə düzəltməyə girişmişik. Həm də başa düşürük ki, DQMV-də və onun ətrafında nizamsız, qeyri-normal vəziyyətin davam etməsini istəyənlər

yenidənqurmanı sarsıtmağa - millətlərarası, ədavət yanğınıni ölkənin başqa regionlarına da yaymağa cəhd göstərənlərdir.

Keçmiş diplomat kimi deyə bilərəm ki, hazırda xaricdə işləyen yoldaşlar da, zənnimcə, mənimlə razılaşarlar ki, hər dəfə ölkəmizin daxilində çətinliklər meydana çıxanda bizim də işimiz çox çətinləşir və ağırlaşırdı.

Mürəkkəb və olduqca gərgin vəziyyətdə Sov.İKP MK-nın Baş katibi Mixail Sergeyeviç Qorbaçovun Azərbaycan və Ermənistən zəhmətkeşlərinə və xalqlarına müraciəti, ağıllı olmağa, məsuliyyətlə, təmkinlə hərəkət etməyə çağırışı vaxtında səslənmişdir. Azərbaycanın kommunistləri, zəhmətkeşləri Sov.İKP MK Siyasi Bürosunun regionda vəziyyəti sağlamlaşırmışa yönəldilən prinsipial, ardıcıl xəttini Vətənimizin, onun xalqlarının ali mənafeyinə uyğun olan yeganə düzgün xət kimi tamamilə müdafiə edirlər.

DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının, bu diyarın dinamik kompleks inkişafını təmin edən qərarın sözsüz yerinə yetirilməsini biz olduqca vacib sayırıq. Artıq xeyli şı görülmüşdür və biz onu hökmən axıra çatdıracaqıq.

Hazırda Azərbaycan və erməni xalqlarının, SSRİ-nin başqa xalqlarının əlaqələrini inkişaf etdirmək, çoxdanki əməkdaşlıq ənənələrini bərpa etmək üçün də qəti tədbirlər görülür. Zəhmətkeşlərin beynəlmiləl tərbiyəsini gücləndirmək sahəsində Azərbaycan və Ermənistən kommunist partiyaları mərkəzi komitələrinin birgə tədbirlər planı razılaşdırılmışdır. Azərbaycanda belə bir atalar sözü var: «Dalaşanda barışmağa üz saxla». Biz bu torpaqda birgə yaşamalı, birgə duz-çörək kəsməli, bir-birimizin üzünə xəcalət çəkmədən baxmalıyıq. Yol vermək olmaz ki xalqlarımızı indiyədək birləşdirmiş və həmişə birləşdirəcək tellər qırılsın! Yeri gəlmışkən, nümayəndə yoldaşlar, mən başa düşə bilmirəm ki, necə olmuşdur ki, iki qardaş qonşu respublikanın rəhbərləri illər uzunu vəziyyətin pisləşdiyini görə-görə birlikdə çıxış yolu axtarmağı nəinki özlərinə rəva görmüdürlər, hətta bir-biri ilə salamlaşmışlardır. Başqlarına əcəb nümunə göstərmişlər!

Buna görə də biz Azərbaycan rəhbərliyinin Ermənistən rəhbərliyi ilə şəxsi əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siz Arutyunyan yoldaşla bizim görüşdürüümüzdən xəbərdarsınız. İndi biz Gürcüstanın, Türkmenistanın, Dağıstanın, ölkənin başqa respublikalarının, diyar və vilayatlarının rəhbərləri ilə əlaqələri gücləndirmək barədə şərtləşmişik. Çalışacaqıq ki, bu əlaqələr bütün səviyyələrdən olan partiya, sovet, təsərrüfat kadrlarını, əmək kollektivlərini əhatə etsin.

İndi, yenidənqurmanın məsul mərhələsində sün'i təklənmək təzahürlərinə, hər kəsin öz aləmində qapanıb qalmasına xüsusilə yol vermək olmaz. Əksinə, prinsipial beynəlmiləlçilik zəminində cəmiyyətimizin bütün qüvvələrinin sıx birləşməsi, onların birliyinin möhkəmləndirilməsi son dərəcə vacibdir. Bax, buna görə də biz məruzədə söylənən belə bir fikrə tamamilə şərik çıxarıq ki, xalqlarımızın qardaşlığını və dostluğunu göz bəbəyi kimi qorumaqdan başqa yol

yoxdur, müxtəlif millətlərin adamlarını bir-birinin üzərinə salışdırmağa, onlar arasında ədavət və nifrət toxumu səpməyə çalışmaq nəinki təkcə qanunu pozmaq deməkdir, həm də hər kəsin öz xalqı və sosializm cəmiyyəti qarşısında boynuna ağrı məsuliyyət götürməsi deməkdir.

Hadisələrin təhlili millətlər arasında qarşılıqlı fəaliyyət prosesinə rəhbərlikdə və bu proseslərin idarə olunmasında nöqsanları tam aydınlığı ilə göstərir. Bizdə Azərbaycan KP MK-nın xüsusi bölməsi və respublika Ali Sovetində milli münasibətlər üzrə daimi komissiya ancaq bu yaxınlarda yaradılmışdır. Doğrudan da, SSRİ Ali Sovetinin Millətlər Sovetinə milli proseslər və millətlərarası münasibətlər sayısında ali hakimiyyət orqanı funksiyasını da həvalə etməyin vaxtı çatmışdır. Məhz əhalinin müxtəlif qruplarının milli xüsusiyyətlərini və tələbatını hərtərəfli nəzərə almaq və bunlara daim fikir vermək üçün milli məsələlər üzrə icraiyə orqanının - İttifaq nazirliyinin və ya dövlət komitəsinin yaradılması da məqsədə uyğun olardı.

Biz məruzədə söylənmiş əks-mərkəzləşmə, bir çox idarəetmə funksiyalarının maksimum dərəcədə yerlərin sərəncamına verilməsi ideyasına da tam tərəfdar çıxırıq. Bu, milli dövlət quruluşunun və muxtarlıyyətin bütün formalarının fəaliyyətini xeyli gücləndirməyə imkan verər. Həyat muxtar mahallərin, muxtar vilayətlərin və muxtar respublikaların statusunu möhkəmləndirməyi, onların hüquqlarını genişləndirməyi, lakin onların vəzifələri ilə, Ümumittifaq mənafeyi üçün məsuliyyəti ilə üzvi şəkildə birləşdirməklə genişləndirməyi tələb edir. Gərək öz dövlət ərazi qurumları olmayan xalqlar da öz tələblərini tam mənada ifadə etmək və ödəmək imkanına malik olsunlar. Millətlərarası münasibətlər sahəsində fundamental elmi araşdırmaların çatışmazlığı hiss olunur. Məlum olduğu kimi, SSRİ Elmlər Akademiyasının bir çox institutları Afrika, Asiya və Latin Amerikası xalqlarının tarixini və problemlərini tədqiq edirlər. Bizim ölkənin millətləri və xalqları arasında münasibətlərin vəziyyəti, inkişaf meylləri isə son dərəcə az öyrənilir. Yaranmış boşluğu bir çox hallarda millətçilik mövqeyində duran üzdənirəq elmi xadimlər doldururlar. Məsələn, qafqazşunaslığın bərabər vəziyyətdə olduğu aşkarə çıxmışdır. Halbuki onun problemlərinin aşdırılması integrasiyaya kömək edən ciddi təsir göstərə bilərdi.

Biz elə bir vəziyyətlə qarşılaşmışıq ki, regionun tarixinin bir sıra mübahisəli, diskussiya tələb edən məsələləri bəzi başabəla alımlərin təkəbbürlü niyyətlərinin toqquşması meydانına çevrilmişdir. Ona görə də müvafiq respublikaların partiya təşkilatlarında, o cümlədən bizim partiya təşkilatında milli məhdudluq və xudbinlik təzahürlərinə, müxtəlif cür sui-istifadələrə principial qiymət verilməyəndə bu, arzuolunmaz nəticələrə gətirib çıxarır - həm elmin özünə, həm də tərbiyə işinə çox böyük zərər dəyir. Zaqqafqaziyada hadisələrin inkişafı göstərdi ki, müəyyən mənada bunun təqsiri bəzi alımlarda və ədiblərdədir, çünkü onlar öz elmi və bədii əsərlərində bu çox incə, kövrək, mürəkkəb məsələləri məsuliyyətsizcəsinə izah edirlər. Alımlorımız və ədəbiyyatçılarımız hansı

problemləri müzakirə edirlərsə-etsinlər, Sov.İKP MK-nın tezislərində haqlı deyildiyi kimi, diskussiyalar ancaq sosializm zəminində və sosializm naminə gedəndə səmərəli olur...

«Kommunist» qəzeti, 1 iyul 1988-ci il

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN İCLASI

İyulun 18-də Kremlədə A. A. Qromiko yoldaşın sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur.

Rəyasət heyəti Dağlıq Qarabağ haqqında Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin qərarları məsələsinə baxmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. M. Voskanyan, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatlyiyev, Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi H. A. Poqosyan məlumat vermişlər.

Məsələnin müzakirəsində RSFSR Ali Soveti Rəyasət heyətinin sədri V. P. Orlov, Sov.İKP MK Siyasi Bürosunun üzvü, Ukrayna KP MK-nın birinci katibi V. V. Şerbitski, Qazaxıstan SSR Ali Soveti Rəyasət heyətinin sədri Z. K. Kəmaləddinov, Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK katibi, Sov.İKP Moskva Şəhər Komitəsinin birinci katibi L. N. Zaykov, Gürcüstan SSR Ali Soveti Rəyasət heyətinin sədri P. K. Kilaşvili, Belorusiya KP MK-nın birinci katibi Y. Y. Sokolov, akademik N. Q. Basov, Özbəkistan KP MK-nın birinci katibi R. N. Nişanov, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti, akademik V. A. Hambartsumyan, yazıçı R. H. Həmzətov, Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov, Ermənistan KP MK-nın birinci katibi S. Q. Arutyunyan, yazıçı İ. V. Abaşidze, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik A. A. Loqunov, Yerevan Dövlət Universitetinin rektoru S. A. Hambartsumyan, yazıçı V. A. Petrosyan, Litva SSR Ali Soveti Rəyasət heyətinin sədri V. S. Astrauskas, akademik Y. M. Primakov, YİHİMŞ sədri S. A. Şalayev, Zelenoqradtikinti Birliyinin tikinti idarəsi kompleks briqadasının briqadırı N. A. Zlobin, Xarici ölkələrlə Sovet Dostluq və Mədəni Əlaqə Cəmiyyətləri İttifaqı Rəyasət heyətinin sədri V. V. Tereşkova, yazıçı M. Ə. İbrahimov, Kirovoqrad vilayətindəki Sov.İKP XX qurultayı adına kolxozun traktor briqadasının briqadırı A. V. Kitalov, Estonia SSR Ali soveti Rəyasət heyətinin sədri A. F. Rüytel, SSRİ baş prokuroru A. Y. Suxarev, Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçov, Moldaviya SSR Ali Soveti Rəyasət heyətinin sədri A. A. Mokanu, Tacikistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. Pallayev, YILKGİ MK-nın birinci katibi V. İ. Mironenko çıxış etmişlər.

Rəyasət heyətinin iclasında Azərbaycan SSR-dən və Ermənistan SSR-dən SSRİ Ali Soveti deputatlarının böyük qrupu iştirak etmişdir (SİTA).

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN İCLASINDA SOV.İKP MK-NIN BAŞ KATIBİ M. S. QORBAÇOVUN ÇIXIŞI

Yoldaşlar! Biz SSRİ Ali Soveti Rəyasət heyətinin indiki iclasının müzakirəsinə verilmiş məsələni nəzərdən keçirərkən çox diqqətli və məsuliyyətli, son dərəcə məsuliyyətli olmalıdır. Söhbət böyük siyasi mənəsi, çoxmillətli dövlətimiz üçün həyatı əhəmiyyəti olan məsələdən gedir. Bu məsələ insan münasibətlərinin, ölkənin millətləri və xalqları arasında münasibətlərin son dərəcə həssas bir sahəsinə aiddir. Bu, Ümumittifaq məqyaslı problemdir, çünki dövlətimizin müxtəlif hissələrində baş verən bütün hadisələr bizim hamımıza aiddir. Biz hamımız ürəkdən istəyirik ki, ən böyük və mürəkkəb məsələlər təmkinlə, hərtərəfli, bizim ümumi mənafelərimiz xeyrinə həll edilsin. Buna onu da əlavə etmək lazımdır ki, biz kökləri uzaq keçmişə gedib çıxan bir problemlə məşğuluq. Ümumiyyətlə, yoldaşlar, bu gün müzakirə etdiyimiz məsələyə hansı tərəfdən yanaşsaq, hansı tərəfdən nəzər salsaq, görərik ki, bu, son dərəcə vacib və son dərəcə mürəkkəb bir məsələdir. Hərçənd, ümumiyyətlə, o, həm də sadə məsələdir. Lakin bu sadə məsələnin həlli üçün çox möhkəm və mərdanə bir addım atmaq lazımdır, başlıcası isə müqabil addımlar lazımdır. Mən deyərdim ki, SSRİ Ali Soveti Rəyasət heyətinin bugünkü iclası bizim yenidənqurma prosesimizdə çox mühüm bir mərhələdir. Üstəlik, mən bu icası tarixi iclas adlandırardım. Axi, biz sizinlə bu gün bu məsələnin həlli üçün açar tapmasaq, biz isə onu tapmalıyq, onda bu, arzuolunmaz nəticələr verər və bütün yenidənqurmaya təsir edər.

Boz ölkəmizdə heç bir işi, heç bir problemi, hətta ən kiçik xalqın da mənafelərinə etinasızlıqla həll edə bilmərik. Bu, milli siyasetə dair Lenin konsepsiyasından irəli gəlir. Biz bu cür hərəkət etmiş və çox iş görmüşük. Əgər dövlətimiz tarixi vəzifələrin öhdəsindən gələ bilmışsa, əgər geri qalmış Rusiya – keçmişdə xalqlar həbsxanası bu gün müasir dövlət, hər cəhətdən, təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi, hərbi, intellektual, elmi cəhətdən güclü dövlətə çevrilmişdir, bunların hamısı bütün millətlərin və xalqların çox böyük səylərinin birdəşməsi nəticəsində mümkün olmuşdur.

Əgər biz Leninin bu yolgöstərən fikrini, milli məsələnin həllində Leninin göstərdiyi bu istiqaməti rəhbər tutmasaydıq, bizim bugünkü nailiyyətlərimiz olmazdı. Əlbəttə, bütün bunlara baxmayaraq, burada az problemlər yığılıb qalmamışdır. Daxili siyasetin bu mühüm sahəsində həddən artıq uzun müddət biz irəliləməmişik. Bir çox yoldaşların, xüsusən köhnə qafqazlı dostum Rəsul Həmzətovun çıxışı mənə güclü təsir bağılaşdı. O doğru deyir ki, biz əslində indi çox ağır bir vəziyyətlə qarşılaşmışıq, elə bir vəziyyətlə ki, dövlətimizin həyatının əsas qanunu - dostluq qanunu pozulur. Axi, əgər biz bu vaxtadək ən ağır sınaqlardan çıxmışıqsa, o cümlədən Böyük Vətən müharibəsində qalib gəlmışıksə,

yalnız dostluq qanununa əməl edilməsi sahəsində, onun sayəsində ki, birlikdə olmuş, dost köməyinə arxalanmışdır. Müharibədən sonra, bütün respublikaları, çox böyük əraziləri ayağa qaldırmaq lazımlı gəldikdə həmişə dost köməyinə, qarşılıqlı anlaşmaya və yardımına arxalanmışdır. Bax, bu kün də məgər biz xalqlar dostluğun olmadan ölkəni yeniləşdirmək sayəsində nəhəng vəzifələri yerinə yetirə bilərikmi, zəhmətkeşlərin mənafeyi xeyrinə, onların həyatının yaxşılaşdırılması xeyrinə sosializmin perspektivlərini açıb göstərə bilərikmi, hər şeyi edə bilərikmi ki, hər bir adamın əhval-ruhiyyəsi sosializm ölkəsi adamina layiq əhval-ruhiyyə olsun, o, özünü azad ölkədə həqiqətən azad vətəndaş kimi hiss etsin.

Buna görə də, yoldaşlar, məsələ həqiqətən son dərəcə vacib məsələdir və iclasımız, təkrar edirəm, tarixi iclasdır. Bu gün biz bu məsələyə elə cavab tapmalıyıq ki, həmin cavab millətlərarası münasibətlər sahəsində meydana çıxan bir çox başqa məsələlər üçün nümunə olsun.

Çıxış edənlərin hamısı baş vermiş hadisələrin səbəblərini təhlildən başladı. Bu da düzgündür, çünkü baş vermiş hadisələrin təkcə nəticələri ilə məşğul olmaq kifayət deyildir. İbrət dərsi götürmək üçün gərək baş verən hadisələrin səbəblərini biləsən.

Bununla əlaqədar burada İttifaq dövlətimizin formallaşmasının başlangıç mərhələsində dövlət orqanlarının fəaliyyətindəki müəyyən qüsurlar göstərildi. Bu barədə müxtəlif nöqtəyi-nəzərlər vardır. Onlar bizə məlumdur. Buna görə də biz indi düşüncələrimizin bu nöqtəsi üzərində dayanamayacaqıq. Hərçənd demək lazımdır ki, bəlkə o zaman heç də hər şey istənilədiyi kimi ideal şəkildə həll edilməmişdir. O vaxtdan 65 il keçmişdir. Bu gün biz görürük ki, Ermənistan və Azərbaycan çox böyük potensiala - həm iqtisadi, həm mədəni, həm də intellektual potensiala malik olan inkişaf etmiş respublikalardır. Bu sübut edir ki, keçmişdə qəbul edilmiş qərarlar ideal olmasa da əsasən düzgün qərarlar idi. Buna görə də mən bütün yoldaşlardan xahiş edərdim ki, biz məsələnin necə həll edildiyi barədə hökm çıxarırkən bunu nəzərə alınsınlar. Mən alımlarə tərəf baxıram: məsuliyyətli olmaq çox vacibdir. Əgər hər şey əvvəlcədən səhv və pis olsayıdı, məgər biz belə nəticələr əldə edə bilərikmi? Yox.

Məncə, nə baş verdiyinin, erməni və azərbaycanlı əhalini nəyin hərəkətə gətirdiyinin səbəblərindən damşırıqsa, keçmişin ağır ırsını görməmək olmaz. Bütün bunlar daxili siyaset sahəsində, o cümlədən mühüm istiqamət olan milli siyasətdə ciddi, iri səhvlardır. Heç bir məsələni qəti surətdə və həmişəlik həll edilmiş saymaq olmaz. Hər məsələnin öz dinamikası, öz inkişafi vardır və bu, milli münasibətlər məsələsinə də aiddir. Bir görün, hər şey necə dəyişmişdir. İndiki adamların 90 faizi sovet hakimiyyəti dövründə anadan olmuşdur. Hər xalqın öz ziyanları, öz elmi qüvvələri, öz mədəniyyəti, öz dili vardır. Bu gözəldir. Əgər başqa cür düşünənlər varsa, əgər hər şeyi, necə deyərlər, ütü ilə hamarlayıb düzəltmək istəyənlər varsa, bu, yanlış yoldur, həmin yolu dərhal rədd etmək lazımdır. Millətlərin yaxınlaşması və tərəqqisi, bütün xalqlarımızın yaxınlaşması və səylərin birləşməsi hər bir xalqın,

hər bir mədəniyyətin daha da tərəqqi etməsi, hər bir dilin inkişafı əsasında gedəcəkdir. Bu bizim nöqsanımız yox, sərvətimizdir.

Həyata yeni nəsil qədəm qoyur, ziyanlı dəstələri yetişmişdir, onlar öz tarixlərini öyrənirlər: bu xalq haradan əmələ gəlmışdır, onun dilinin mənşəyi haradan başlanır? O, keçmişdə kiminlə qarşılıqlı əlaqə saxlamışdır, bugünkü vəziyyəti necədir və o, gələcəyini necə təsəvvür edir? Bütün bunlar canlı proseslərdir. Məgər bunları başlı-başına buraxmaq olarmı? Halbuki xeyli dərəcədə məhz belə də olmuşdur. Dağlıq Qarabağ hadisələrinin kökləri də bununla bağlıdır. Bu və ya digər regionun rəhbərliyi başına istər beynəlmiləlçilik cəhətdən, istər siyasi, istərsə də mənəvi cəhətdən səviyyəsi çatmayan adamların göldiklərini də buraya əlavə etsək, aydın olar ki, bütün bu hadisələr nə üçün belə kəskin forma almışdır. Mən indi bunu deyərkən təkcə Qarabağı nəzərdə tutmuram, axı, bu, yeganə hadisə deyildir. Bu, kəskin formalar almışdır və ümumən bu hal haqqında düşünmək üçün bizi əsas verir.

Dağlıq Qarabağ problemi Azərbaycanın rəhbər orqanları tərəfindən ciddi pozuntularla bağlıdır və yoldaşlar özünü tərqi ilə bunu boyunlarına alırlar. Mən Vəzirov yoldaşın və emosiyalara uymayan başqa adamların əqidəli beynəlmiləlçilik mövqeyini qiymətləndirirəm. İbrahimov yoldaş doğru dedi ki, adamı cəzalandırmaq istəyirsənsə, əvvəlcə onun ağlını əlindən al.

MK-nin, hökumətin göstərişləri, Dağlıq Qarabağın sosial-iqtisadi, mədəni inkişafının bütün kompleksini əhatə edən göstərişlər həyata keçirilməlidir. Bu sənədə mənfi münasibət bizi aydın deyildir. Üstəlik, sən demə, onu zəhmətkeşlərdən gizlədir, yerinə yetirilməsinə mane olurlar. Bu bizim üçün məqbul deyildir, biz bu cür münasibəti pisləyirik. Baş verən hadisələrin səbəblərini təhlil edərkən biz görməliyik ki, həm Azərbaycanda, həm də Ermənistən da hər iki respublikanın zəhmətkeşlərini çıxdan narahat edən bir çox kəskin problemlər yığılmışdır. Bu respublikalarda iqtisadi və sosial inkişafda ciddi nöqsanlar, kəskinləşmiş ekoloji məsələlər, kadr siyasətində böyük qüsurlar vardır, ideoloji sahə başlı-başına qalmışdır, beynəlmiləlçilik tərbiyəsi zəifləmişdir, sosialist əxlaqının prinsipləri ciddi surətdə pozulur. Bu, özünü çox şeydə göstərmişdir. Respublikalarda proteksonizm, rüşvətxorluq, «xəlvəti iqtisadiyyat» geniş ayaq almışdır. Yenidənqurma bütün bunları üzə çıxartdı və biz onun həmin respublikalarda bəziləri üçün necə qeyri-məqbul olduğunu gördük. Orada həyatın bütün başlıca sahələrini öz əlində saxlamaq istəyən müəyyən dəstələr formalaşmışdır, yenidənqurma isə başqa şey tələb edir, o, siyasi fəaliyyət meydanına həllədici, başlıca qüvvəni - zəhmətkeşləri çıxarıır.

Buna görə də Dağlıq Qarabağdan həm bu, həm də digər tərəf milli hissələri coşdurmaq, onları millətçilik formasına çatdırmaq bəhanəsi kimi istifadə etmişdir ki, yiğilib qalmış, həqiqətən çətin, ağır problemləri ört-basdır etmək mümkün olsun. Bu barədə respublikaların keçmiş rəhbərləri ilə səhbətimiz olmuşdur, partiyanın Mərkəzi Komitəsinin iyun plenumunda da açıq səhbət olmuşdur. Bir

görün, burada hər şey necə dolaşmışdır. Özü də vəziyyəti bəsitləşdirmək lazımlı deyil. Ümumiyətlə, indi mən bu mülahizələri belə dərin bir əqidə ilə başa çatdırırıram ki, həmin problemin çətinliyi, mürəkkəbliyi və vacibliyi, incəliyi, hissiyyatla bağlılığı qarşılıqlı münasibətlərə olduqca məsuliyyətlə, hörmətlə yanaşmağı tələb edir. Yoldaşlar, bu çatışmr. Biz sizə, həm Azərbaycanın, həm də Ermənistənin nümayəndələrinə bunu deməliyik: bu çatışmr, siz bununla razılaşmalısınız.

Bu gün biz burada, SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında Azərbaycanın nümayəndələri tərəfindən daha çox, Ermənistənin nümayəndələri tərəfindən daha az özünütənqid eşidirik. Bunun üzərində fikirləşin, həm bir, həm də digər respublikada düşünülməli olan məsələlər vardır, dərin düşüncələrə dalmaq və iibrət dərsi götürmək üçün zəmin vardır. Əgər siz indiki görüşdən, bu söhbətlərdən sonra da hər şeyi araşdırmaq və indiki hadisələri başqa istiqamətə döndərməyin yollarını düşünmək istəməsəniz, bu düzgün olmazdı. Mən deyərdim ki, bu, adama hətta ağır gələrdi.

Mən əminəm ki, bu söhbət, yoldaşlar, bizim hamımız üçün izsiz keçməyəcəkdir. Bütün respublikaların və ölkənin mərkəzi hakimiyyət orqanlarının nümayəndələrini əhatə edən Ali Sovetin Rəyasət heyəti üçün də, hər iki qardaş respublikanın - Azərbaycanın və Ermenistanın nümayəndələri üçün də. Əziz dostlar, onu da sizə deym ki, mövqeyinizin zirvəsi və əhəmiyyəti onunla təyin edilməyəcəkdir ki, siz nə deyəcəksiniz, bəzi yoldaşlar Yerevanda və ya Bakıda sizi yalnız necə dinləyəcəklərinə bel bağlayaraq burada elədikləri kimi. Yox, mövqeyinizin zirvəsi və əhəmiyyəti ondan ibarətdir ki, bu gün ittifaqımızın ümdə mənafelərini, Azərbaycan və erməni xalqlarının ümdə mənafelərini ifadə edəsiniz, bunlar isə bir-birinə uyğun gəlir, yoldaşlar. Uyğun gəlir.

Mənə elə gəlir ki, mərkəz bu çətin aylarda əsas istiqamətləndirici, Lenin istiqamətləndiricisi olmağa: hər iki xalqa hörməti qoruyub saxlamağa və əlindən gələni etməyə çalışmışdır ki, onlar arasında münasibətlərin kəskinləşməsi son həddə çatmasın, bu xalqların hər biri barəsində incikliyə yol verilməsin. Biz həmişə elə hərəkət edirdik ki, yaradılmış nə varsa, dağılmasın və üstəlik, hər iki xalqın xeyrinə və bütün ittifaqın xeyrinə yeni məsələlərin həllinin ağıllı yolları tapılsın. Biz real vəziyyəti görmək üçün respublikalara yoldaşlar göndərirdik, özü də bir neçə dəfə. Bu, həm fikirləri, həm də təklifləri, bayaq dediyim hökumət qərarını - miqyaslı və mühüm qərarı formalaşdırmağımıza kömək etdi. Vəziyyət mürəkkəbləşməyə başladıqda və biz ağır sınaq, hətta qırğın qarşısında dayandığımızı gördükdə vəziyyətin qarşısını almaq üçün milis qüvvələri və qoşun yeritdik. Biz belə hesab edirdik və hesab edirik ki, bu bizim borcumuzdur - mərkəzi hökumətin, mərkəzi hakimiyyətin borcudur. Bir görün, biz nə qədər haqlı idik: axı, sözün əsl mənasında yarım gecə, bir neçə saat gecikdik (axı, bütün əhvalat gecə başlandı) və hər şey Sumqayıtda nə kimi faciəli nəticələr verdi.

Deməliyəm ki, bu bizim ümumi bələmizdir, bu, böyük ideyalarla, ümidiirlər çulgalanmış bugünkü həyatımızı çox korladı. Bunu biz bir insan kimi başa düşürük: böyük bəla üz vermiş və bu bəla bütün adamları həyəcanlandırmışdır.

Yerevan aeroportundakı hadisələr bir daha göstərdi ki, gərək çox məsuliyyətli olasan, vəziyyətin kəskinləşcəyini gözdən qaçırmasan. Hələ onu demirəm ki, hər iki respublikada vəziyyəti normaya salmaq lazımdır.

Fikir verin, yoldaşlar, indi ehtiraslar müəyyən dərəcədə nəzarət altından çıxır. Antisosialist, antisovet, antirus xarakterli şüərlər meydana çıxır, təcavüzkar əhval-ruhiyyəli ünsürlərin əlinə silah keçir. Xülasə, bu gün biz qeyd etməliyik ki, Azərbaycan və Ermənistan əhalisinin həyatı və arxayıncılığı üçün təhlükə yaranmışdır. Bu təhlükə real surətdə mövcuddur. Belə bir vaxtda isə bəziləri Yerevan Şəhər Sovetinin sessiyasını qoşunların çıxarılması haqqında qərar qəbul etməyə sövq edirlər. Axi, bu bizim öz ordumuzdur və indi bu ordu orada ali məqsədlər naminə dayanmışdır ki, gözlənilməz nəticələr olmasına.

Bax, buna görə də Ali Sovetin Rəyasət heyəti bütün bunları bir yerə toplayıb, həmin məsələni buraya çıxarmaqla, mənçə düzgün hərəkət etmişdir və biz açıq-aşkar, bir-birimizin üzünə baxa-baxa bizim üçün, dövlətimiz üçün çox vacib olan bu məsələni müzakirə edirik.

Biz lazımı qərar qəbul etməliyik ki, Dağlıq Qarabağ ətrafında hadisələrin təhlükəli inkişafını dayandıraq. Deyilənlərdən başqa, vəziyyətin xüsusiyyəti nədən ibarətdir? Ondan ibarətdir ki, bu problemə, bu vəziyyətə iki respublika daban-dabana zidd mövqelərdən, mən həttə deyərdim, ultimatum ruhlu mövqelərdən yanaşır. Yeri gəlmışkən deyim ki, bu, diskussiyalarda, respublikaların ali sovetlərinin sessiyalarında qəbul edilmiş sənədlərdə də əksini tapmışdır. Onlar qarşılıqlı surətdə bir-birini inkar edir, razılışdırılmış qərar üçün zəmin yaratır və üümümən bizi çıxılmaz vəziyyətə salır. Amma biz mövqelərinin bütün mürəkkəbliyinə və bu cür bir-birinə qarşı qoyulmasına baxmayaraq, hər halda elə qərar tapmalıyıq ki, nə Azərbaycan xalqına, nə erməni xalqına, nə də bizim bütün sovet xalqının mənafeyinə xələl götirməsin.

Ermənistan da və Azərbaycanda baş verən hadisələrin bütün qardaş respublikalarda doğurduğu narahatlıq bu gün burada, Rəyasət heyətinin iclasında güclü ifadəsini tapdı. Yoldaşların dediklərindən belə başa düşürəm ki, bizim hamımızı narahat edən təkcə polemika, təkcə qarşılıqlı ittihamlar və təhqirlər deyildir, hərçənd bunun özü də millətlərəsi münasibətlərdə yolverilməzdir, həmin münasibətləri korlayır, məsələlərin müzakirəsinə, həllinə mane olur. Hamımızı narahat edən odur ki, bu, bizim başlıca işimizə - yenidənqurma, cəmiyyətimizin demokratikləşdirilməsi işinə çox böyük ziyan vurur. Ümumiyyətlə, biz, açığını deyim ki, sinaqların qütbündən keçməkdəyik. Yenidənqurma bu vəziyyətə tab gətirəcəkdirmi?

Yenidənqurma adamların çox böyük birliyini tələb edir, bizi isə didişmələr və milli etimadsızlıq təklif olunur. Yenidənqurma demokratikləşdirmə və aşkarlıq tələb edir, burada isə demokratikləşdirmə bayrağı altında biz məsuliyyətsiz şəxslər tərəfindən respublikaların əmək kollektivlərinə, əhalisinə həyasızcasına təzyiq, hakimiyyət orqanlarının özünə, o cümlədən SSRİ Ali Sovetinin Rəyasət heyətinə də təzyiq görürük.

Bir görün, hansı formalardan istifadə olunur: aramsız kütləvi nümayişlərdən, mitinqlərdən və nəhayət, tətillərdən. Başqa sözə desək, biz görürük ki, yenidənqurmanın açlığı və yaratdığı demokratik hüquqlardan və yeni şəraitdən açıq-aşkar demokratiyaya zidd məqsədlər üçün istifadə olunur. Məncə, yoldaşlar, bu, qeyri-məqbuldur, bu, heç kəsə lazım deyildir və ölkəmizin xalqlarının mənafeyinə uyğun golmir.

Elə adamlar var ki, XIX partiya konfransının çağırışına baxmayaraq, ekstremistcəsinə fəaliyyət köstərməkdə davam edir, zəhmətkeşləri qızışdırırlar, özü də bu cəhətdən vəziyyət partiya konfransından sonra hətta kəskinləşmişdir.

Ümumiyyətlə, Rəyasət heyətinin bu iclasında biz çətin yol ayrıncında dururuq, lakin yolu müəyyən etmeliyik, çünkü səhbət həm də iki xalqın, öz tarixinə və müqəddəratına görə yaxın, qardaş olan xalqların gələcəyində gedir. Əsrlər boyu ermənilər və azərbaycanlılar bir yerdə yaşımışlar, indi də bir yerdə yaşayırlar, gələcəkdə də bir yerdə yaşayacaqlar, məncə, biz, eləcə də siz, iki xalqın nümayəndələri bir yerdə yaşamağın necə ola biləcəyini təsəvvür etmirik.

Madam bir yerdə yaşamaq lazımlı gələcəkdir, onda həm bu günü, həm də gələcəyi fikirləşmək gərəkdir. Biz bu gün üçün, xüsusən də gələcək üçün məsuliyyət daşıyıraq. Ya hər bir şəhərdə və kənddə, hər bir küçədə və hər bir evdə adamlar arasında etimadı bərpa edib dinclik və dostluq şəraitində yaşamalıyıq, ya da uğrunda Azərbaycanın və Ermənistanın ən yaxşı oğul və qızlarının bir çox nəsillərinin həyatlarını qurban verdikləri bütün xeyirxah və müqəddəs amalları unudub didişmələrin və etimadsızlığın bulanıq girdabına batmalıyıq. Bu, sadəcə olaraq iki xalqın tarixi inkişafını məcrasından çıxarar. Bu, həm də ümumən ölkədəki vəziyyətə təsir göstərər. Mən belə deyərdim: əgər bu baş versəydi, - mən isə bunun belə olacağını düşünmürəm və əminəm ki, hər şey yaxşılığa doğru dəyişəcəkdir, - amma hər halda bütün bunlar baş versəydi, tarix bizi heç zaman bağışlamazdı. Adamlar da heç vaxt bağışlamazdılar - bəzilərini ona görə ki, özlərinin yanlış sözləri və şüərləri ilə həmin adamları məsuliyyətsizcəsinə fitnəkarlıq sövq etmişlər, başqlarını isə ona görə ki, adamları dayandırmamış, əllərindən tutub saxlamamış, hakimiyyətlərindən istifadə etməmişlər. Bunu bizə nə azərbaycanlılar bağışlayardılar, nə ermənilər, nə də bütün sovet xalqları. Bizim partiyamız beynəlmilədir, inqilabımız beynəlmilədir, ölkəmiz beynəlmilədir, ona görə də biz çalışmalıyıq ki, bu evdə bütün ailələr milliyyətindən asılı olmayıaraq mehriban yaşasınlar.

Bununla əlaqədar olaraq mən, görün, bir də nə demək istərdim. Aylardan bəri davam edən diskussiyada, deməliyəm ki, Ali Sovetin Rəyasət heyətinin iclasında olan və indiki iclasımızda gedən diskussiyada da həm bir, həm də digər tərəfin nəyin bahasına olursa-olsun, qalib gəlmək, öz respublikasına, öz torpağına qalib kimi qayitmaq səyi nəzərə çarpir. Ermənistanın nümayəndələri Dağlıq Qarabağı öz respublikalarının tərkibinə daxil edilməsinə nail olmağa, Azərbaycanın nümayəndələri isə nəinki DQMV-nin verilməsinə razılaşmamağa, eləcə də heç bir məsələdə bir millimetr də güzəştə getməməyə çalışırlar. Mən bunu gözünüzdən oxuyuram. Məndə bu cür təsəvvür yaranır. Əziz dostlar, deməliyəm ki, bu, istor bir tərəfin, istərsə də digər tərəfin böyük səhvidir. Bu məsələdə ancaq ümumi qələbə ola bilər. Başqa yol siyasi düyüñ deməkdir, vəziyyətin daha da kəskinləşməsi, ehtirasların qızışması, düşmənciliyin artması deməkdir. Hadisələrin bu cür inkişafi bir çox nəsillərin yaratdıqlarının hamısının üstündən qələm çəgər, xalqın şüurunu millətçilik dəmi ilə zəhərləyər və bununla da onların arasında münasibətləri uzun illər boyu korlayar. Məgər Azərbaycan da və Ermənistan da bunamı çalışırlar?

Əlbəttə, biz görürük ki, belələri də, məhz bunu istəyənlər, buna can atanlar da vardır. Onların ağlını belə vəhşi, qeyri-insani bir ideya çəsdirmişdir ki, qoylap yüzlərlə, bəlkə də minlərlə adam məhv olsun, əvəzində millətin ruhu möhkəmlənər. Bu siyasi cəhətdən ruhi xəstəlik deməkdir və məsuliyyətsizliyin, vəhşiliyin yüksək dərəcəsidir! Bunlar avantüraçılardır və onları belə də adlandırmaq lazımdır, özü də adbaad. Məgər normal adamın fikrinə belə şeylər gələrmi? Xüsusən də öz xalqı qarşısında, başqa xalqlar qarşısında məsul adamın, müəyyən səlahiyyətlər verilmiş adamın.

Biz Ermənistan və Azərbaycan Sovet Sosialist respublikalarının milyonlarla zəhmətkeşinin mənafelərini əsas tutmalıyıq. Məgər indi biz Ermənistan və Azərbaycan nümayəndələri ilə ünsiyyətdə olarkən onların baş vermiş hadisələr üçün dərin həyəcan keçirdiklərini və hər şeyin yaxşılıqla və ən qısa müddətlərdə həll olunmasını istədiklərini görmürükmü? Hələ nə qədər də adam var ki, onların qəlbində oyanma yenicə başlayır, onlar get-gedə başa düşürlər ki, kəskinləşmə yolu ilə bundan sonra da addımlar atmaq fəlakətlidir. Bu zaman isə elə adamlar tapılır ki, onlar ürəklərdəki bu oyanmanın dərhal belə bir çığırtı ilə yatırıtmaga çalışırlar: guya bu, xəyanətkarlıqdır, halbuki insan dayanıb fikirləşmək üçün öz səsini ucaltmak istəyir - biz nə edirik, hara gedirik?

Deməliyəm ki, bütün respublikalarda, ümumiyyətlə, ölkədə bizdən qəti tədbirlər gözləyirlər ki, Dağlıq Qarabağda, Ermənistanda və Azərbaycanda hadisələrin bundan sonra da mənfi inkişafının yolu kəsilsin. Biz də onların arzularını başa düşürük. Adamların sadə müdrikliyi Ali Sovetin Rəyasət heyətində müzakirə olunan məsələ barosunda qərar qəbul edərkən bizim üçün istiqamət olmalıdır. Bu saatlar ərzində biz hamımız birlikdə fikirləşir, düşünür, bir-birimizə

suallar verirdik ki, vəziyyəti aydınlaşdırıq, onu düzgün qiymətləndirək və açıq desək, yaranmış düyündən çıxış yolu tapaq.

Mənə elə gəlir ki, həm bu tərəfdən, həm də o biri tərəfdən burada səslənən emosiyaları, kədəri, məzəmmətləri bir kənara qoysaq, indi, bu iclasda bizdə ümumi rəy yaranar: iki xalqın ümdə mənafelərini, bütün sovet adamlarının mənafelərini əsas tutub, ən əvvəl, mövcud reallığı və belə bir faktı təsdiq etməliyik ki, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibinə daxildir. Bu, məsələnin bir tərəfi. Mənə elə gəlir ki, yoldaşlar, bu, bizim hamımız üçün aydınlaşır. Eyni zamanda burada indiki vəziyyətə gətirib çıxarmış halların olmaması üçün Dağlıq Qarabağ sakinlərindən ötrü təminatların güclənməsinə aid təkliflər irəli sürüldü. Keçmişdə çox vədlər verilmişdi və onlar bir çox hallarda puça çıxmış, üstəlik də əslində Dağlıq Qarabağın sakinləri barəsində yalana çevrilmişdir. Gərək qərarımız bu ünsürü - indiyədək olanların təkrarına yol verilməməsinin təminatlarını da əhatə etsin.

Burada biz güzəştərlər mövzusuna toxunduq - bu mövzu səsləndi və mən deyilənlərin hamısını bir-bir demək istəmirəm. Ancaq mənə elə gəlir ki, Rəyasət heyəti üzvlərinin və respublikaların nümayəndələrinin tanış olduqları qərar layihəsini elə müddəə ilə tamamlamaq lazımdır ki, Dağlıq Qarabağda vəziyyəti daha hərtərəfli nəzərə alınsın və onun sakinlərinin belə bir inamını möhkəmləndirsin ki, həyat yaxşılığa doğru dəyişəcək, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağın normal inkişafi üçün təminat veriləcəkdir. Görünür, vaxtı çatmış məsələləri həll etmək və Dağlıq Qarabağın inkişafi barəsində MK-nin və hökumətin qərarında nəzərdə tutulmuş məsələləri həll etmək üçün vaxt tələb olunacaqdır. Münasibətləri normal hala salmaq, səyləri uzlaşdırmaq üçün də vaxt tələb olunacaqdır, ona görə ki, hətta fəhlələr arasında, insanlar arasında əlaqələr də itirilmişdir. Görünür, Ali Sovetin Rəyasət heyətinin, bəlkə də (Eyni zamanda — hökumətin və hətta Sov.İKP MK-nin) da nümayəndələrindən ibarət bir qrup gərəkdir - qoy üç nəfər olsun, - elə qrup ki, bu qərarın yerinə yetirilməsi üçün iki respublikanın əməkdaşlığının təşkilinə kömək etsin. Axı qərar çoxməqyaslı qərardır, Dağlıq Qarabağda bütün vəziyyəti başqa bir inkişaf səviyyəsinə qaldırır.

Bundan əlavə, burada vilayətin statusunun, onun səlahiyyətinin və imkanlarının artırılmasına aid çoxlu təklif irəli sürüldü. Görünür, bunu da bir kənara qoymaqla lazım deyildir; bu məsələlər aydınlaşdırılmayı tələb edir. Biz respublikaların rəhbərləri ilə məsləhətləşdik: bəlkə də qərarın birinci hissəsində deyilənlərlə yanaşı ona elə bir bənd də əlavə etmək lazımdır ki, millətlər soveti çərçivəsində burada irəli sürülmüş bütün təklifləri nəzərdən keçiro biləcək qrup və ya komissiya təşkil edilsin. Sonra, Görünür, millətlər sovetində başqa təkliflər də irəli sürülcəcəkdir. Beləliklə, biz həmin problemi daha yaxşı öyrənə bilərik. Xüsusən də ona görə ki, biz siyasi sistemin islahatına doğru gedirik və bu islahat müttəfiq respublikaların hüquqlarının, onların mosuliyyətinin və səlahiyyətinin artırılmasını, muxtar respublikaların hüquqlarının və statusunun

genişlendirilməsini nəzərdə tutur. Bu məsələnin öyrənilməsi çərçivəsində biz burada toxunduğumuz təminatları yenə də gücləndirən qərarlarla gəlib çıxa bilərik.

Zənnimcə, əgər biz öz qərarımızı belə şəkildə tamamlasaq, bu, necə deyərlər, onu elə bir sənədə çevirər ki, həmin sənəd əsasında vəziyyətin normal hala salınması prosesini daha da genişləndirmək mümkün olar. Biz Azərbaycanın və Ermənistanın bütün vətəndaşlarını vəziyyəti normal hala salmaq, adamlar arasında mehriban münasibətlər yaratmaq üçün yetkinlik, əsl vətənpərvərlik, maksimum səy göstərməyə çağırırıq. Əlbəttə, Dağlıq Qarabağ ətrafında hadisələr iki xalqın münasibətlərində dərin iz qoymuşdur və bu münasibətlərin əsl qardaşlıq münasibətlərinə çevriləməsi üçün vaxt lazımdır. Lakin ali mənafələri rəhbər tutmaqla fəaliyyət göstərmək gərkidir, bir-birinə güzəştə getmək gərkidir.

Həm də biz Azərbaycanın erməni əhalisinin mədəniyyət, təhsil, elm, informasiya sahəsində, ümumən mənəviyyat sahəsində Ermənistandan təcrid edildiyini heç ağlımızda da gətirmirik. Ermənistandan da yaşıyan azərbaycanlılar da eyni dərəcədə belə bir diqqətlə əhatə edilməlidirlər. Yoldaşlar, real yol bax, budur, eləcə də bütün respublikalar üçün. Həyatdan çıxış etmək lazımdır. Bu, hər iki respublikanın partiya, sovet orqanlarının təkcə öz xalqları qarşısında deyil, ölkəmizin bütün xalqları qarşısında da müqəddəs borcudur.

Zənnimcə, məsul hərəkətlər vaxtı gəlib çatmışdır. Biz ümid edirik ki, kommunistlər yüksək məsuliyyət nümunəsi göstərəcəklər. Biz ümid edirik ki, onlara ağır sinəq, döyüş yollarında ciyin-ciyinə addımlamış müharibə veteranları, əmək veteranları kömək edəcəklər. Onlara gənclər kömək etməlidirlər, çünkü yol vermək olmaz ki, bu gün baş verən hadisələr gənclərin galəcəyini həmişəlik korlasın. Axi, əgər bunlar gənclərin sürurunda qalarsa, bu o deməkdir ki, gələcəkdə vəziyyətin belə gedisi və inkişafı müəyyən dərəcədə qabaqcadan proqramlaşdırılmış olacaqdır. Bu sağlamlaşdırma prosesinə ziyanların nümayəndələri kömək etməlidirlər, çünkü adamlar onların dediklərinə qulaq asırlar.

Güman edirəm ki, Azərbaycanda da, Ermənistanda da vicdanlı, düşüncəli adamların əksəriyyəti məsələnin belə qoyuluşunun ədalətlə olduğunu başa düşür. Biz başa düşürük, elə adamlar tapılar ki, son yarım il ərzində yiğilib qalmış emosiyaların təsiri altında onlar qarşılurma xəttini davam etdirməyə, ehtirasları qızışdırmağa, əhaliyə təzyiq göstərməyə çalışacaqlar. Kimdir bu adamlar? Hadisələrin inkişafı, iğtişaşların təşkili metodları, xalqı daim gərgin vəziyyətdə saxlamaq cəhdləri, ümumiyyətlə desək, mənəvi cəhətdən də, siyasi cəhətdən də onların simasını getdikcə daha aydın göstərir.

Yenidənqurmanın əleyhdarları, mühafizəkarlar və durğunluq dövründə öz ciblərini doldurmuş rüşvətxor ünsürlər Dağlıq Qarabağın problemlərindən suisitfadə edirlər. Biz bunu da görməli və başa düşməliyik, yoldaşlar. Onlara Dağlıq Qarabağdakı ermənilərin taleyinə saxta qayğı ilə diqqəti başqa tərəfə yönəltmək, özlərindən yayındırmaq sərfəlidir. Biz bunu bilirik, biz bunu görürük və bunu da nəzərdən qaçırmayacaqıq. Sovet qanunlarının gücü möhz belə və yalnız elə

ünsürlərə qarşı yönəldilməlidir. SSRİ Ali Soveti Rəyasət heyətinin layihəsi, sizə təklif edilən qərarı, əlbəttə, qəbul edildikdən sonra dönmədən yerinə yetirilməlidir. Zənnimizcə, bu qərar bütün sovet xalqı tərəfindən müdafiə ediləcəkdir, Azərbaycanın və Ermənistanın fəhlə sinfinin, kəndlilərinin, ziyalılarının, bütün zəhmətkeşlərinin ağıl-kamalına, təcrübəsinə və müdrikliyinə möhkəm bel bağlayırıq.

Sov.İKP MK, SSRİ Ali Soveti, hökumət də hər cür tədbir görülərlər ki, vəziyyətin normal hala salınması prosesi fasıləsiz və müvəffəqiyyətlə getsin. Gəlin, iclasdan belə bir inamlı gedək ki, biz yekanə düzgün qərar çıxardıq və bu gün razılığa gəldiyimiz kimi hərəkət edəcəyik. (Alqışlar.)

«Kommunist» qəzeti, 20 iyul 1988-ci il

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN İCLASI

İyulun 18-də Kremlədə SSRİ Ali Soveti Rəyasət heyətinin icLASI oldu.

Rəyasət heyəti Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ haqqında qərarları barəsində məsələ müzakirə etdi.

İclası Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri A. A. Qromiko açdı.

O dedi ki, gündəlikdə bir məsələ durur: Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ haqqında qərarları barəsində. Bu məsələ bizim üçün təzə məsələ deyildir. Məlum olduğu kimi, bu məsələ martin 28-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında müzakirə olunmuşdu. O zaman Konstitusiyanın və sovet qanunçuluğunun tələblərinə əməl edilməklə şəraitin sabitləşdirilməsinə, milli siyasetin Lenin prinsipləri ruhunda əhali arasında kütləvi-siyasi işin və tərbiyə işinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər müəyyən edilmişdir. Sov.İKP Mərkəzi Komitəsi və hökumət Dağlıq Qarabağ Muxtar Vilayətində təsərrüfat inkişafının və sosial-mədəni inkişafın vaxtı çatmış məsələlərinin əsaslı surətdə həll etmək üçün tədbirlər hazırlamışlar və həyata keçirirlər.

Lakin bundan sonra da Dağlıq Qarabağ ətrafında vəziyyət şiddətlənməkdə davam edir. Azərbaycan və Ermənistanın ali hakimiyyət orqanlarının bu yaxınlarda keçirilən sessiyaları bir növ həmin respublikaların mövqelərini göstərən hüdud olmuşdur.

Ermənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-dəki sessiyasında Dağlıq Qarabağ barəsində hamımıza məlum olan qərarı qəbul etmişdir. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu məsələyə baxmış, həmin qərarı qəbul edilməz saymışdır. Vəziyyət belədir. Bu, bizdən vəziyyətin bütün mürəkkəbliyini dərinən başa düşməyi, sovet xalqının ali mənafələri naminə emosiyalardan və cürbəcür incikliklərdən yüksəkdə durmağı bacarığı tələb edir.

Məsələnin düzgün həllinin axtarışı SSRİ Konstitusiyası, sosialist sərvətləri, xalqlardan hər birinin rəyinə, ənənələrinə, milli ləyaqətinə qarşılıqlı hörmət çərçivəsində aparılmalıdır. Bu aksiomdur.

İclasda SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Ermənistən SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. M. Voskanyan məlumat verdi.

O dedi: Biz bu gün müzakirə olunan məsələyə böyük məsuliyyətlə yanaşıraq. Bu məsələ təkcə erməni və Azərbaycan xalqlarının deyil, bütün sovet xalqlarının da mənafələri ilə bağlıdır. DQMV problemi ilə əlaqədar olaraq regionumuzda yaranmış ağır və gərgin vəziyyət bizi problemin meydana gəlməsinin mənbələrini dərindən və hərtərəfli aydınlaşdırmağa, millətlərin öz müqəddərətini sərbəst təyin etmək prinsipi əsasında problemin ədalətli həllinin yollarını axtarmağa vadar edir. Bizim üzərimizə yüksək məsuliyyət düşür, problem necə həll ediləcəksə, ölkədə gedən inqilabi yenidənqurma və cəmiyyətin demokratikləşdirilməsi prosesinin təsirli olması haqqında da buna görə fikir yürüdəcəklər.

Məsələnin tarixi sizə məlumdur. Ermənistən da sovet hakimiyyətinin qurulmasının ertəsi günü Azərbaycan İnqilab Komitəsi 1920-ci il 1 dekabr tarixli dekreti ilə Dağlıq Qarabağı, Naxçıvanı və Zəngəzuru Sovet Ermanistanının ayrılmaz hissəsi hesab etdi. Bu akt məsələyə əsl beynəlmiləl münasibətin ifadəsi idi, gənc sovet dövlətinin milli siyasetinin mahiyyətini ifadə edirdi və zəhmətkeşlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan İnqilab Komitəsinin dekretini Vladimir İliç Lenin, Kirov, Orconikidze alqışladılar. Lakin açıq demək lazımdır ki, millətçi əhval-ruhiyyəli şəxslərin təzyiqi altında az sonra Azərbaycan rəhbərliyi Dağlıq Qarabağı Sovet Ermanistanının ayrılmaz hissəsi hesab etmək haqqında özünün qərarını dəyişdirmək məsələsini RK(b)P MK Qafqaz Bürosu qarşısında qaldırdı və bunu Azərbaycanda antisovet qüvvələrin labüb olaraq fəallaşacağı töhlükəsi ilə əsaslandırdı. RK(b)P MK Qafqaz Bürosunun 1921-ci il iyulun 4-də keçirilən iclası Dağlıq Qarabağı Ermanistan SSR-in tərkibində saxlamaq haqqında qərar qəbul etdi; bu fakt sübut edir ki, Azərbaycan rəhbərliyinin dəlilləri əsassız idi. Lakin ertəsi gün Stalinin təkidi ilə Qafqaz Bürosu öz qərarını nəzərdən keçirib dəyişdirdi, bunun nəticəsində Ermanistanın əzəli vilayəti - əhalisinin 95 faizi ermənilərdən ibarət olan Dağlıq Qarabağ mexaniki surətdə Ermanistandan qoparıldı və Azərbaycan SSR-in tərkibinə daxil edildi. Nə vilayət əhalisi, nə də Ermanistan SSR əhalisi bu rüsvayçı ədalətsizliklə barışmadı. Sonrakı onilliklər ərzində erməni xalqı və respublika rəhbərliyi dəfələrlə tarixi ədalətin bərpa edilməsi məsələsini qaldırmışdır. Buna səbəb həm də o idi ki, DQMV-nin sosial-iqtisadi inkişafda geriliyi özünü aydın göstərirdi, vilayətin erməni xalqının milli hüquqlarına və ləyaqətinə toxunulmasına yol verilirdi, onun mənəvi inkişafi yolunda əngəller yaradılırdı.

Həm də qeyd etmək istəyirəm ki, M. S. Qorbaçovun Yuqoslaviya səfəri zamanı jurnalistlərlə söhbətində dediyi kimi, heç kəs nə sovet hakimiyyəti

haqqında, nə Sovet dövlətindən çıxməq haqqında, nə də sosializm haqqında məsələ qaldırmamışdır. Partiyanın və Lenindən sonra milli münasibətlər sahəsində onun yeritdiyi siyasetin rolü təsdiq edilmişdir. Fevralın 20-də DQMV Xalq Deputatları sovetinin növbədənənar sessiyası Dağlıq Qarabağın Ermənistən ilə birləşdirilməsi haqqında Azərbaycan SSR-in və Ermənistən SSR-in ali dövlət hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq haqqında qərar qəbul etdi. Bu qərar mövcud Konstitusiya normalarının çərçivəsindən kənara çıxmır. Bu il iyunun 15-də Ermənistən SSR Ali Soveti erməni xalqının yekdil iradəsini ifadə edərək DQMV-nin Ermənistən SSR tərkibinə daxil olmasına razılıq verdi və bu məsələyə baxmağı və onu müsbət həll etməyi SSRİ Ali Sovetindən xahiş etdi.

Biz başa düşürük ki, belə mürəkkəb bir məsələyə baxılarkən iki respublikada son dərəcə gərgin vəziyyəti nəzərə almaq lazımdır. M. S. Qorbaçov Azərbaycan və Ermənistən zəhmətkeşlərinə, xalqlarına öz məlum müraciətində vətəndaş yetkinliyi və təmkinliyi göstərməyə, ağıl və kamalla hərəkət etməyə çağırmışdı. Erməni xalqı bu müraciəti tamamilə başa düşmüş və böyük ümidi qarşılamışdı. Respublikada normal həyat bərpa edilmişdi. Təəssüf ki, Azərbaycan SSR-də hadisələr tamamilə başqa məcrada inkişaf etdi. Müraciətin ertəsi günü Sumqayıtda hakimiyyət orqanlarının aşkar səhlənkarlığı üzündən erməni əhaliyə qarşı talanlar başlandı.

Sosializm şəraitində ağlaşılmaz olan bu vandalizm hərəkəti Dağlıq Qarabağ ətrafında vəziyyəti xeyli mürəkkəbləşdirmiş, erməni xalqını haqlı olaraq hiddətləndirmiş, regionda gərginliyin artmasına səbəb olmuşdur.

Məsələyə diqqəti cəlb etmək üçün ictimai asayı pozmağa əl atan məsuliyyətsiz şəxslərin hərəkatları də vəziyyəti kəskinləşdirir. Mən «Zvartnots» aeroportundakı münəaqişəni nəzərdə tuturam. Bu, ciddi maddi və mənəvi ziyan vurur. Bizim üçün qeyri-adi olan bu halların səbəblərini tam ətraflı təhlil edəcəyik, lakin elə bu gün aydınlaşdır ki, respublikanın partiya və sovet orqanlarının ideoloji işində bir çox böyük sahvlərə yol verilmiş, bunun nəticəsində onların kütlələrə təsiri xeyli zəifləmişdir. Vəziyyətlə heç də həmişə bacara bilmirik.

Son dərəcə mürəkkəb olan Dağlıq Qarabağ probleminin həlli zamanı biz millətlərarası münasibətlər haqqında Sov.İKP-nin XIX Ümmüttifaq konfransı qətnaməsinin prinsipial müddəalarına arxalanmalıdır. Qətmamadə deyilir: hər hansı milli problemlər hər bir konkret şəraitin dərin təhlili və obyektiv qiymətləndirilməsi əsasında ölçülüb-biçilmiş, hərtərəfli münasibət tələb edir. Bu problemlər təmkinlə, son dərəcə məsuliyyətlə, sosialist demokratiyası və qanunçuluğu çərçivəsində, ilk növbədə bir-birinə doğru addimlar atılması yolu ilə genişlənmiş inqilabi yeniləşmə prosesləri nəzərə alınmaqla, sovet xalqının beynəlmilə six birliliyinə zərər vurulmadan həll edilməlidir. Məsələnin bu cür həlli onda vəziyyəti nəinki təkcə tamamilə sahmana salmalı, həm də erməni və Azərbaycan xalqları arasında dostluq, mehriban qonşuluq münasibətlərinin bərpasına və inkişafına kömək etməlidir. Ermənistən SSR Ali Soveti Dağlıq

Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil olmasına razılıq verməklə və bu məsələyə baxıb onu müsbət həll etməyi SSRİ Ali Sovetindən xahiş etməklə məhz bu məqsədi güdmüşdür.

Yoldaşlar, mən bizə təqdim olunmuş qərar layihəsi barəsində öz fikrimi bildirmək istərdim. Hər şeydən göründüyü və bizi dərindən təəssüfləndirdiyi kimi, biz Ermənistan da və DQMVi-də şəraitin bütün kəskinliyini və faciəviliyini Rəyasət heyəti üzvlərinə çatdırı bilmədik. Əgər belə bir qərar qəbul edilərsə, bu, erməni xalqında həm ürək ağrısı, həm də məyusluq doğurur, çünkü bütün ermanı xalqı gözəyirdi ki, bu məsələnin müzakirəsi zamanı biz partiya konfransı qətnamələrinin Sov.İKP MK-nin aprel plenumu ilə bağlı olan göstərişlərini rəhbər tutacaq. Mən SSRİ Ali Soveti Rəyasət heyətinin bütün üzvlərinə müraciət edirəm - sizdən bir daha xahiş edirəm ki, xalqımızın arzu və ümidi, SSRİ xalqları arasında dostluğu möhkəmləndirmək mənafeyi üzərində dərinənd düşünsüniz. Nə üçün biz bir-birimizə doğru addım atmayaq, qarşılıqlı güzəşt, alternativ tapmayaq?

M. S. Qorbaçov Q. M. Voskanyana müraciət edib soruşdu:

Siz qarşılıqlı güzəsti nədə görürsünüz? Məncə, biz elə bir qərar tapmalıyıq ki, nə erməni, nə də Azərbaycan xalqlarının mənafeyinə toxunmasın, onları elə bir vəziyyətdə qoymasın ki, guya kimsə qalib gəlmışdır və kimsə məğlubiyyətə uğramışdır. Əgər belə olsa, hər şey əvvəlki kimi qalar və ehtiraslar daha da çöşar. Gəlin ağıllı çıxış yolu axtaraq.

Məsələn, siz XIX partiya konfransına istinad etdiniz və onun qətnaməsindən sitat götürdiniz, qətnamədə isə deyilmişdir ki, evimizdə dinclik olmasa, xalqlar dostluğu olmasa, biz çoxmillətli dövlətimizdə yenidənqurma vəzifələrini yerinə yetirə bilmərik.

Siz buna istinad etdiniz və düz elədiniz. Bu çağırışa diqqət yetirmeyinizi alqışlayıram. Lakin deyin görək, Ermənistanda və Azərbaycanda indiki vəziyyət müvafiq surətdə ölçülüb-biçilmiş tərzdə davranmağa çağırışla uyuşurmu? Axi orada mahiyyətcə mərkəzi hakimiyyət orqanlarına təzyiq göstərilməsini təşkil etmişlər. Bu, ölkənin hər yerində suallar doğurur və bizi Zaqafqaziyadakı iğtişaşlara, yaranmış belə vəziyyətə göz yummaqdə təqsirləndirirlər. Hani burada ölçülüb-biçilmiş tərzdə davranmaq?

Ümumiyyətlə götürsək, partiya, sovet orqanları hansı mövqeyi tuturlar? Məsələn, siz müttəfiq respublikada ali hakimiyyətin nümayəndəsisiniz. Sizin rolunuz nədən ibarətdir? Gərək siz bir neçə dəfə yiğisəydiniz və Azərbaycanın rəhbərliyi ilə birlikdə elə bir qərar hazırlayadınız ki, biz də onu qəbul edəydik. Amma siz hərəniz ayrıca təklif irəli sürür və bizi qərar qəbul etməyə məcbur edirsiniz. Məsələ bu şəkildə qoyulur ki, guya Moskva, Kreml təqsirkardırlar. Biz isə sizdən təmkinlə çalışmayı, işləməyi və vəziyyəti yerindəcə aşadırmağı xahiş edirik.

Döş-döşə gəlməklə məsələ həll etmək olmaz, axı. Bu yolla hansı məsələ həll edilə bilər? Belə vəziyyətdə məsələnin həllinə yer qalmır və bu, əlbəttə ki, normal hal deyildir.

Stepanakertdə suyu bulandıranlar kimlərdir? Gərginliyin mənbələri hardadır? O haradan qızışdırılır?

Adamlar şikayətlənlər ki, onları işə buraxmırlar. Birisi etirazını bildirən kimi dərhal onu qorxutmağa başlayırlar.

Azərbaycanda da vəziyyət belədir: elə adamlar var ki, bir balaca tonqal alışmasını gözləyirlər, onlar oraya nəinki odun, hətta partlayıcı maddə atmağa hazırlırlar. Həm də bu zaman xalqı bəhanə götirirlər. Xalqın buraya nə dəxli var? Xalq onszu da ətrafda baş verən hadisələrdən əziyyət çəkir, işsiz oturmağa məcbur olmasından, xəstə adamların, qocaların zorla nümayişlərə çıxarılmasından əziyyət çəkir. Ölkədə soruşurlar: Azərbaycandakı və Ermənistandakı qardaşlarımıza nə olub?

Deməli, bunun xalqa dəxli yoxdur. Mənim dilim gəlməz ki, ermənilərə və ya azərbaycanlılara qarşı ittiham irəli sürüm. Xeyr, sizinlə birlikdə biz özümüz təqsirkarıq, çünkü prosesləri vaxtında görməli, məsələləri vaxtında həll etməliydik. Siz bu barədə düz danışınız. Amma indi əməller üçün cavab vermək lazımdır. Hələlik isə onların nə birində, nə də digərində lazımı məsuliyyət hiss olunmur.

Sonra SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatlıyev məlumat verdi. O dedi:

SSRİ Ali Soveti Rəyasət heyətinin iclasından dörd ay keçmişdir. Həmin iclasda Dağlıq Qarabağda və onun ərafında hadisələrlə əlaqədar məsələyə baxılmışdı. O vaxt qəbul edilmiş qərarda yaranmış problemə obyektiv qiymət verilmiş, regionda vəziyyətin normal hala salınmasına yönəldilən konkret tədbirlər müəyyən edilmişdi.

Azərbaycanın partiya, sovet və hüquq müdafiə orqanları ictimai asayışın pozulması hallarına, vəziyyəti kəskinləşdirmək cəhdlərinə yol verilməməsi üçün son vaxtlar qəti tədbirlər görürlər. Əmək kollektivlərinin imkanlarından geniş istifadə olunur. Respublikada, DQMV istisna olmaqla, şərait nəzarət altında olsa da, vəziyyət təhlükəlidir. Vəziyyət həm də ona görə mürəkkəbləşir ki, Stepanakertdə tətillər, yürüşlər və mitinqlər davam edir, habelə ona görə mürəkkəbləşir ki, Ermənistandan respublikamıza gələn azərbaycanlıların sayı artır. Bu gündək onların sayı 20 min nəfərdən çoxdur.

DQMV-də davam edən tətillərdən, zorla təzyiq göstərməyin başqa metodlarından yenidənqurma əleyhinə çıxan qüvvələr zəhmətkeşləri vilayətin sosial-iqtisadi inkişafı vəzifələrini yerinə yetirmək işindən ayırməq üçün istifadə edirlər. Diqqətlə planlaşdırılmış bu fəaliyyətin əsl məqsədi getdikcə daha aydın üzə çıxır. İlk mərhələlərdə əhalinin təkcə vilayət üçün yox, bütün respublikamız üçün də səciyyəvi olan sosial, mədəni və başqa ehtiyaclarına aid əsaslı tələblər hələ irəli sürüldürdü.

Şübhə yoxdur ki, vilayətdə yaşayan həm ermənilərin və azərbaycanlıların, həm də başqa millətlərdən olan şəxslərin vacib tələbləri mütləq yerinə yetirilməlidir və muxtar vilayətin mövcud statusu bu işi hərtərəfli görməyə imkan verir.

Sov.İKP Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin qərarı bir çox nöqsanların qəti surətdə aradan qaldırılması üçün, habelə muxtar vilayətin inkişafının sürətləndirilməsi üçün geniş imkanlar verir.

Rəyasət heyətinə məlumat vermək istəyirəm ki, qısa müddətdə az iş görülməmişdir. Məsələn, Yerevandan televiziya verilişlərinin sabit qəbulu qaydaya salınmış, vilayətdə televiziya verilişləri təşkil olunmuşdur, bir sıra sənaye müəssisələrinin filialları layihələşdirilir, mebel fabrikinin genişləndirilməsi, qarışq yem zavodu, dəryaça tikilməsi nəzərdə tutulmuş, yeni poliqrafiya bazasının təşkili, Ermənistən SSR ali məktəblərində mütəxəssislər hazırlanması ilə əlaqədar məsələlər həll edilmişdir.

Amma xalqı yerindən edən ekstremistlər isə məhz bunu istəmirələr. Bu gün onlar sosial-iqtisadi problemləri heç yada salmırlar. İyunun 21-də mən vilayət soveti sessiyasının işində iştirak edirdim. Bu sessiyada Azərbaycan SSR-in tərkibindən çıxməq məsələsi ikinci dəfə qaldırıldı. Sessiyada şərait son dərəcə qeyri-sağlam və gərgin idi. Bu şərait Stepanakert əhalisi arasında süni surətdə yaradılan ağır mənəvi-psixoloji vəziyyəti əks etdirirdi. Biz hər gün erməni millətindən olan adamlardan yüzlərlə məktub alırıq; onlar öz narazılıqlarını, qaldırılmış məsələ ilə qəti razılaşmadıqlarını, hadisələrin təhlükəli inkişafından ciddi narahat olduqlarını açıq bildirirlər. Bu təşviş hissi M. S. Qorbaçovun adına yazılmış məktubda da ifadə olunmuşdur, o məktubda ki, onu Bakıda yaşayan iki yüz min erməni imzalamışdır.

İndi də respublikamızın və Ermənistən SSR-in ali sovetlərinin qəbul etdikləri qərarlar haqqında. İyunun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qəbul etdiyi qərarda DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistən SSR-in tərkibinə verilməsinin qəbul edilməz olduğunu təsdiq etmişdir. Rəyasət heyətinin bu qərарını iyunun 17-də respublikanın Ali Soveti bəyənmiş, habelə belə xahişin ödənilməsini qeyri-mümkün hesab etməyi qərara almışdır. Bu zaman biz Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun Azərbaycan SSR və Ermənistən SSR zəhmətkeşlərinə, xalqlarına müraciətdindəki müddələri və göstərişləri, Mərkəzi Komitənin Siyasi Bürosunun bu il 24 mart tarixli qərarını rəhbər tuturduq. Biz DQMV-də və bütün respublikada yaşayan əhalinin beynəlmiləlçilik mənafələrini, Azərbaycan və erməni xalqlarının dostluğunu, qardaşlığını, əlaqələrini möhkəmlətmək haqqında Lenin prinsipini ölkədə yaranmış və SSRİ Konstitusiyası ilə tasbit edilmiş milli dövlət quruluşunu qorumaq lüzumunu əsas götürürdük.

Dağlıq Qarabağ vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq ideyəsi nə siyasi, nə iqtisadi, nə də hüquqi cəhətdən əsaslı deyildir. Dağlıq

Qarabağı bütün Qarabağ zonasının, eləcə də bütün respublikamızın qalan hissəsindən ayırmalı tarixən yaranmış vahid kompleksi bilə-bilə daşıtmalı demək olardı. Buna baxmayaraq, iyunun 15-də Ermənistən SSR Ali Sovetinin sessiyası Dağlıq Qarabağ vilayətinin Ermənistən SSR-in tərkibinə daxil edilməsinə razılıq vermişdir. Həyat göstərdi ki, belə hərəkət ehtirasları nəinki sakitləşdirmədi, əksinə, daha da qızışdırıcı, o cümlədən bizim Azərbaycanda da.

Deməli, bu ilin fevralında vilayət Sovetinin deputatları vilayətin bir müttəfiq respublikanın tərkibindən digərinin tərkibinə verilməsi haqqında qeyri-hüquqi məsələ qaldırılmışlar. Ona görə qeyri-hüquqi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında 1981-ci ildə vilayət sovetinin özünün təqdimatı üzrə qəbul edilmiş qanunda onun belə hüququ olduğu nəzərdə tutulmur. Ermənistən SSR Ali soveti bu qanunsuz hərəkətlərə bir növ rəvac verərək elə qərar qəbul edir ki, ondan məqsəd digər müttəfiq sovet respublikasının ərazisi barəsində, Azərbaycan SSR-in ərazi-inzibati quruluşunu dəyişdirmək barəsində iddialar irəli sürməkdir. Bununla da SSRİ Konstitusiyasının 78-ci maddəsinə etinasiqliq göstərilir.

Lakin bu məsələnin başqa bir cəhəti də vardır. Sovet ermənilərinin 36 faizi Ermənistən SSR-də yaşamır, o cümlədən təqribən bir milyon nəfəri Azərbaycanda və Gürcüstanda yaşayır. Bəs onlar necə olsun? Buna XIX Ümumittifaq partiya konfransında M. S. Qorbaçovun məruzəsində aydın və dəqiq cavab verilmişdir. Məruzədə deyilmiştir: «Bir çox adamlar öz milli qurumlarının hüdudlarından kənarda yaşayırlar, elə xalqlar da var ki, onların ərazi muxtarıyyəti yoxdur. Bütün bunlar çoxmillətli dövlətimizin reallıqlarıdır. Burada müəyyən ziddiyətlər yarana bilər, bu ziddiyətləri həll etmək üçün bizim yalnız bircə yolumuz var: ittifaq dövlətinin təşəkkül tapmış strukturu çərçivəsində hər millətin və xalqın və bütün sovet xalqları birliliyinin mənafələrinin maksimum nəzərə alınmasını təmin etmək. Bizim konkret şəraitimizdə başqa cür münasibət heç də mümkün deyildir, başqa yola qədəm qoymaq üçün göstərilən hər hansı bir cəhd fəlakətli olardı».

Mən SSRİ Ali Sovetinin Rəyasət heyətinə məlumat vermək istəyirəm ki, partiya, sovet orqanları, ictimai təşkilatlar, bütün pillələrin deputatları respublikamızın zəhmətkeşlərinin beynəlmiləl six birliyi, Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri arasında ənənəvi qardaşlıq münasibətlərinin qorunub saxlanması və möhkəmləndirilməsi, yenidənqurmada inqilabi vəzifələrin yerinə yetirilməsi üçün onların səfərbər edilməsi sahəsində işi genişləndirmişlər. Bu işdə biz ziyalıların təsirli yardımına da ümid bəsləyirik. Təəssüf ki, hər iki respublikamızda ziyalıların ayrı-ayrı nümayəndələri millətlərarası münasibətlərdə münaqışlı vəziyyət yaranmasında təqsirkardırlar. Heç də hamida öz xalqlarının taleyi üçün kifayət qədər yüksək məsuliyyət və vicdan hissi, siyasi mədəniyyət çatışmamışdır. Axı, xalq onlara inanır. Həyat göstərir ki, onların heç də hamısı belə etimadın qədrini bilmir, bu da arzuolunmaz nəticələrə gətirib çıxarıır.

DQMV-də hadisələr, onların Sumqayıtda və Azərbaycan SSR-in və Ermənistan SSR-in başqa yerlərində faciəli əks-sədaları bizi onun üzərində ciddi surətdə düşünməyə vadar edir ki, bir-birimizə necə diqqətlə, necə qayğı ilə və hörmətlə yanaşmalıyıq. Bizim taleyimiz birdir, çünki biz hamımız vahid Sovet xalqıydıq. Biz yenidənqurmanın mürəkkəb və vüsətli vəzifələrini əlbir yerinə yetirməli, onun yolunu əngöllərdən, millətlərərası nifaqlardan və etimadsızlıqdan təmizləməliyik. Biz SSRİ Ali Sovetinin Rəyasət heyətindən xahiş edirik ki, Azərbaycan SSR-in suveren hüquqlarının mühafizəsini tamamilə təmin edərək, Ermənistan SSR Ali Sovetinin 15 iyun tarixli xahişini rədd etsin.

Axırda respublikamızdan SSRİ Ali Soveti deputatlarının və Azərbaycan SSR Ali Soveti deputatlarının, bütün əməkçi xalqın belə bir tələbini Rəyasət heyətinin üzvlərinə yetirmək istərdim ki, DQMV-də iğtişaşlara və digər hüquqa zidd hərəkətlərə son qoymaq üçün hər cür lazımı tədbirlər görülsün, orada ayda yaratmaq üçün hakimiyətin bütün gücündən istifadə edilsin.

M. S. Qorbaçov: Ermənistan Ali Soveti Rəyasət heyətinin sədri dedi ki, çıxış yolu axtarmaq, özü də birlikdə axtarmaq lazımdır. Siz razılığa gəlmək yolunu nədə görürsünüz? Siz bilirsiniz ki, hazırda çox böyük müdriklik və məsuliyyət tələb olunur, indi gərək həm ermənilər, həm də azərbaycanlılar regionda baş verən hadisələr barəsində düşünsünlər, bir-birinə kömək əllərini uzatsınlar.

Əgər biz ehtiraslar aləmində qalsaq, ehtiraslar isə son dərəcə qızışmışdır, zənnimə, bu gün toplaşış həll etmək istədiyimiz məsələni həll edə bilməzdik. Siz xalq ilə danışın, axı, siz onunla hələ danışmamısınız. Onun adından danışmaq, xalqın vəziyyəti başa düşməyəcəyini qabaqcadan güman etmək nəyə lazımdır? Çıxış yolu axtarmaq lazımdır.

Ermənilər tərəfdən çıxışdan mən görürəm ki, ermənilər bu gün mövcud olan təminatlara inanırlar, gərginliyin bir daha təkrar edilməyəcəyinə inanırlar. Gəlin, bu təminatları daha da gücləndirmək barədə danışaq. Onları necə gücləndirməli? Axı, siz DQMV-də ciddi deformasiyalar olduğunu inkar edirsınız.

Təhrikçilər və fitnəkarlar da məqamı əldən verməmişlər. Onlar həm Ermənistanda, həm də Azərbaycanda fəaliyyət göstərirler. Onlar, necə deyərlər, qarğı-quzğun leş üstünə cuman kimi bir yerə toplaşırlar. Fürsət gözləyirlər. Vəziyyəti kəskinlaşdırın cəhatlər də var və siz bunu etiraf edirsiniz. Təminatları necə gücləndirmək lazımdır ki, bütün bunlar təkrar olmasın, partiyanın Mərkəzi Komitəsinin və hökumətin nəzərdə tutduğu bütün tədbirlər həyata keçirilsin?

Siz mənim belə bir təklifimlə razılaşırsınız ki, siz, azərbaycanlı yoldaşlar hər halda məsləhətləşməlisiniz? Bir daha fikirləşin, fikirləşin müxtəlif variantlar var.

Burada belə bir məsələdən də danışdır ki, bəlkə DQMV Azərbaycan respublikasının tərkibindən çıxmadan həmin vilayətə Sov.İKP MK-nun, SSRR Ali Soveti Rəyasət heyətinin və SSRİ hökumətinin nümayəndələri təyin edilsinlər və

onlar nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə birlikdə kömək etsinlər.

Zənnimcə, bunu döñ-dönə müzakirə etmək lazımdır. Biz hamımız bir ölkədə, yanaşı yaşamalıyq. Başqa yol yoxdur. Bir dəfə Ermənistandan göndərilmiş və mənə təqdim olunmuş məktubda yazırlar; Əgər məsələni biz istəyən kimi həll etməsəniz Avstraliyaya gedəcəyik. Məgər belə danışmaq olarmı?

Bəla hesab edirəm ki, hər iki respublikada birgə deputat qruplarının yaradılması düzgün təklifdir. Unutmaq olmaz ki, tariximzdə başlıca sima xalqdır. Siyasetçilərin və zəka sahiblərinin xidmətləri nə qədər yüksək qiymətləndirilsə də, qəti qərarı xalq çıxarıır, həm də xalq ən dərin məsələləri çox vaxt olduqca sadə, aydın şərh edir. Burada gedən söhbətə hörmət etmək lazımdır.

Öz tərəfindən alqışlayıram ki, Vəzirov və Arutyunyan yoldaşlar son on beş ildə nəhayət, görüşmüşlər. Sıravi adamlar bunu alqışlamışlar. Onlar gözləri yaşılı halda deyirlər: «Biz gördük ki, şüluqluga kimlər təhrik edir, bizi kimlər hədələyir».

Bir xalqın qonşu xalqla dostluğu və hörməti hələ sarsılmamışdır. Onlar əsrlər boyu yanaşı yaşayırlar. Bu hörməti qorumaq lazımdır. Buna istinad etmək lazımdır.

Axı, biz əsrlər boyu beləcə yaşamalıyq. Siz də respublika Ali Soveti Rəyasət heyətinin sədrisiniz. Sizə əsəbiləşmək yaramaz. Siz xüsusilə indi ağılla hərəkət etməli, opponentə hörmət etməyi bacarmalısınız.

Azərbaycan KP Dağlıq Qarabağ Vilayətinin birinci katibi H. A. Poqosyan iclasda məlumat verdi.

O dedi ki, ölkə əhalisinin böyük əksəriyyətində hadisələrin baş verdiyi diyarın tarixi, coğrafiyası haqqında olduqca tutqun təsəvvür vardır. Məlumatı olanlar isə qətiyyən şübhə etmirlər ki, Dağlıq Qarabağ əzəldən ermənilər tərəfindən məskunlaşdırılmışdır və onların vətəninin bir hissəsidir.

Elə isə Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibinə necə düşmüşdür? Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Stalinin köməyindən, Zaqafqaziya və ümumən Rusiya üçün son dərəcə mürəkkəb vəziyyətdən istifadə edərək, əhalisinin 94 faizindən çoxunu ermənilər təşkil edən ərazinin Azərbaycan SSR-in tərkibinə daxil edilməsinə nail olmuşdur.

Üzdənraq «muxtariyyətin» mövcud olduğu sonrakı 65 il vilayətin erməni əhalisinin sixışdırılması illəri olmuşdur. Vilayətin rəhbərliyində bütün başlıca vəzifələrə bir qayda olaraq Bakının nümayəndələri təyin edilirdilər. Azərbaycanda nəşr edilən elmi əsərlərdə, orta və ali məktəb dərsliklərində hamiya məlum olan aksiom tarixi faktlar bəsitleşdirilir, bəzən hətta tamamilə təhrif edilir. Respublikada yerli xalqın mənşəyi haqqında aşkar cəncelli məsələ ortaya çıxmışdır. Onu işıqlandıranlar çox vaxt qonşuların zərərinə olaraq öz xalqının tarixini qədimləşdirməyə və nəcibləşdirməyə çalışırlar.

Son onilliklər ərzində yuxarı büdcələrə vilayət hər il orta hesabla 91 milyon manat pul ayırmışdır. Vilayətin özünün büdcəsi isə 42 milyon manat və ya ayırmaların 46 faizi qədərdir. Deməli, biz heç bir hədiyyə almırıq, heç vaxt özgə puluna dolanmamışıq. Vilayət adambaşına bu qədər məhsul istehsal edir: respublika üzrə 27 kiloqram əvəzinə 67 kiloqram ət, 155 kiloqram əvəzinə 320 kiloqram süd. Biz dotasıya almırıq, əksinə, bu çox mühüm məhsul növlərinin respublika fonduna göndəririk.

Biz Azərbaycan SSR Ali Sovetinin 17 iyun tarixli sessiyasını diqqətlə izləyirdik. Həmin sessiyanın leytmotivini belə bir fikir təşkil edirdi ki, Azərbaycanın sərhədi şərtidir, kim bizdə yaşamaq istəmirə, güclə saxlamırıq, qoy çıxıb getsin.

Yaxşı, bəs necə olsun, axı, biz Azərbaycanın tərkibinə muxtarriyyət hüququ ilə və öz torpağımızla daxil olmuşuq. Konstitusianın 11-ci maddəsi necə olsun ki, həmin maddəyə görə, Sovet İttifaqının istənilən guşəsində torpaq ancaq dövlət mülkiyyətidir və bütün sovet xalqının ümumi sərvətidir? Onda nəyə görə Azərbaycan xalqı məsələnin həlli üzərinə veto qoymaq hüququna malik olmalıdır, necə yol vermək olar ki, bizim sosialist dövlətimizdə bir xalq başqa xalqın taleyini həll etsin?

Bəzi qanun təfsirçiləri Konstitusianın müvafiq maddələrinə istinad edərək problemin həllindən yaxalarını kənara çəkməyə çalışırlar. Dağlıq Qarabağın problemlərini qüvvədə olan Konstitusiya çərçivəsində həll etməyin qeyri-mümkinlüyüünü sübut etmək cəndləri mənə inandırıcı görünmür. Əslində bundan məsələnin özünü pozmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Dağlıq Qarabağ ermənilərinin tələblərinə respublikanın başqa regionlarında yaşayan çoxlu erməninin guya buna zidd fikrini qarşı qoymağa cəndlər göstərilir. Biz bu cəndləri rədd edirik.

Opponentlər belə bir etiraz da söyləyirlər: Dağlıq Qarabağ Ermənistən tərkibinə daxil ola bilməz, çünkü onların sərhədləri heç bitişik də deyil. Bunu deyənlər unudurlar ki, Naxçıvan Azərbaycan SSR-ə nə qədər yaxındırsa, vilayət Ermənistən sərhədinə ondan 7 dəfə yaxındır.

Xahiş edirəm, məni düzgün başa düşəsiniz: Dağlıq Qarabağın erməni əhalisi milli-madəni və mənəvi inkişafın zərərinə olaraq ancaq maddi nemətlərlə qane ola bilməz.

Həyat göstərir ki, Dağlıq Qarabağ probleminin ədalətsiz həlli hökmən erməni əhalinin öz vətənidən sıxışdırılıb getməsinə səbəb olacaqdır. Naxçıvan MSSR ermənilərinin acınacaqlı taleyi buna görk və tənədir.

Nə gizlədək, ermənilərlə azərbaycanlıların mehriban qarşılıqlı münasibətlərinə ciddi xələl dəymişdir və yarani sağaltmaq üçün vaxt lazımdır, nə qədər çalışırıqsa, çalışsaq, tuğyan edib baş qaldırmış qarşılıqlı inciklikləri və təhqirləri unutmaq, malalamaq, örtüb-gizlətmək üçün, Sumqayıti unutmaq üçün illər lazımdır.

Bu iki millətin nümayəndələri arasında günbəgün minlərlə işguzar əlaqə həyata keçirilməlidir, indi bunlar mümkün olmur və gəlin, realist olaq, tezliklə mümkün olmayıacaqdır. Hamiya göz qoymaq, qarşılıqlı güzəşt və xeyirxahlıq göstərilməsinə kömək etmək isə hər hansı orqan üçün əslində mümkün olmayan vəzifədir. Yaranmış şəraitdə yeganə düzgün qərar Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ola bilər.

Mən öz qısa çıxışında bugünkü vəziyyəti və onu doğurmuş səbəbləri, necə deyərlər, bər-bəzəksiz, sizin nəzərinizə çatdırmağa çalışdım. Buna nail olub-olmadığımı bilmirəm. Hər halda, XIX partiya konfransında M. S. Qorbaçovun elan etdiyi bu prinsipə ciddi əməl etməyə çalışdım: «Eşidilmək istənilən yarımhəqiqətdənsə mövcud olan həqiqət yaxşıdır».

Qarabağın aran və dağlıq hissələrinin iqtisadi əlaqələrinə gəldikdə isə, Dağlıq Qarabağla onun aran hissəsi arasında heç bir iqtisadi əlaqə yoxdur. Dağlıq Qarabağın olduqca qabarık görünən olduqca dəqiqliyi, Dağlıq Qarabağın ümumən bütün Azərbaycandan iqtisadi asılılığı vardır. Dağlıq Qarabağ Muxtar Vilayətinin bu gün öz dəyirman zavodu yoxdur, öz qarışq yem zavodu yoxdur, öz dəmir-beton məmulatı zavodu yoxdur, öz evtikmə kombinatı yoxdur. Bizim tikinti təşkilatlarımızın istehsal gücü ildə 20 milyon manatlıqdır. Bizə 400 milyon vermişlər. Yeddi il üçün 400 milyon. İldə 20 milyon manat hesabı ilə yeddi il ərzində bunun 140 milyon manatından istifadə etmək olar. Əgər istehsal gücümüz yoxdursa, həmin pullardan bizim əvəzimizə kim istifadə edəcək? Sonra müzakirələr başlandı.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini; RSFSR Ali Soveti Rəyasət heyətinin sədri V. P. Orlov müzakirələrdə birinci söz aldı. O qeyd etdi ki, SSRİ Konstitusiyası ölkənnn bütün xalqlarının və millətlərinin hüquq bərabərliyini və suverenliyini təmin edir. Sov.İKP Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin, habelə SSRİ Ali Soveti Rəyasət heyətinin məxsusən DQMV üzrə qəbul etdikləri qərarlar emosiyaları və kin-küdürü bir kənara atıb, diqqəti Dağlıq Qarabağ problemlərinin əməli həlli üzərində cəmləşdirmək və onun ətrafında vəziyyəti sağlamlaşdırmaq üçün hər cür imkan yaratmışdır.

Lakin bu regionda əslində təzyiq göstərmək yolu, antikonstitusiya yolu, yenidənqurmanın ruhuna və xəttinə zidd olan yol seçilmişdir.

Natiq dedi: Bu gün Ermənistan da, Dağlıq Qarabağda olan tətillər ölkənin başqa guşələrində istehsal kollektivlərinin həyat fəaliyyətinə ağır təsir göstərir, fəhləyə maddi zərər vurur.

M. S. Qorbaçov: Bilirsinizmi, indi bu, ciddi məsələdir. Bəziləri real problemlərdən istifadə ediblər, elə problemlərdən ki, onları həll etmək gərəkdir, bundan sonra neçə yaşamaq məsələsindən narahat olmuş adamlar hərəkatına yiyələniblər. Söhbət adamlarımızın, xalqlarımızın birgə hayatından gedir. Odur ki, siz doğru deyirsiniz.

V. P. Orlov: Vəziyyət belə yaranır.

M. S. Qorbaçov: Mənim adıma çoxlu telegram gəlmişdir; maraqlanırlar ki, ölkədə nələr baş verir, hani hökumət, hani partiyanın Mərkəzi Komitəsi. Adamlar soruşurlar ki, fevral ayından bəri işləmədən Dağlıq Qarabağda necə dolanmaq olar, axı, biz maaşdan-maaşa qədər yaşayırıq

V. P. Orlov: Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən Ermənistana verilməsi məsələsini həll etmək xahişi ilə SSRİ Ali Sovetinə müraciət edilməsi Konstitusiyaya ziddir. Axı, həm 1924-cü il, həm 1936-ci il Konstitusiyalarında, həm də indi həyatımızın əsas qanunu olan 1977-ci il Konstitusiyasında əslində elə eyni müddəə var ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilər və bunlar SSR İttifaqı tərəfindən təsdiq edilməlidir. Konstitusiya layihəsinin müzakirəsi zamanı bu prinsip bütün xalq tərəfindən, o cümlədən Ermənistənin və Dağlıq Qarabağ Muxtar Vilayətinin zəhmətkeşləri tərəfindən bəyənilmişdir. Əslinə baxanda həmin prinsip bu gün bütün müttəfiq respublikaların hüquq bərabərliyinin və suverenliyinin ən mühüm təminatlarından biridir.

Zənnimcə, burada biz demokratik hüquqlardan anti-demokratik məqsədlər, antikonstitusiya məqsədləri üçün istifadə etmək cəhdini ilə rastlaşmışıq. Demokratiyadan belə sui-istifadə halları bu günün vəzifələrinə, yenidənqurmanın vəzifələrinə kökündən ziddir, sovet xalqının mənafələrinin ziddinədir.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, Sov.İKP MK Siyasi Bürosunun üzvü, Ukrayna KP MK-nin birinci katibi V. V. Şerbitski qeyd etdi ki, müzakirə olunan məsələ milliyətindən asılı olmayaraq heç bir sovet adamını biganə qoya bilməz. Dağlıq Qarabağda, onun ətrafında hadisələrdən Ukrayna xalqı çox narahat olmuşdur. Çünkü orada baş verən hadisələr bizim ümumi dərdimizdir və sosialist dövlətimiz üçün nigaranlılıqdır.

Bütün sovet adamları kimi, Ermənistan və Azərbaycan zəhmətkeşlərinə də indi onlara üz vermiş qarşılıqlı çəkişmələr deyil, şübhəsiz, sakit, normal insanı həyat və hüquq qaydalarının qorunması gərəkdir. Mənə elə gəlir ki, yaranmış vəziyyətdən çıxmaq üçün əməli əsas M. S. Qorbaçovun məlum müraciətində, sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında Sov.İKP Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin qəbul etdikləri qərarda irəli sürülmüşdür.

Əlbəttə, baş verən hadisələrin səbəbləri, güman etdiyimiz kimi, illərlə yığılıb qalmışdır. O cümlədən beynəlmiləl tərbiyədə səhv'lərə sosial-iqtisadi inkişafda və əhalinin milli-mədəni tələbatını ödəməkdə nöqsanlarla əlaqədar səbəblər də olmuşdur.

Eyni zamanda getdikcə daha da aydın olur ki, baş verən hadisələr milli ekoizmi qızışdırmağa, emosiyaları çoşdurmağa, bunlara getdikcə daha təcavüzkar və cəmiyyətə zidd xarakter, hətta indi demək mümkünsə, antisovet xarakter verməyə çalışanların mövqeyi və hərəkətləri ilə bağlıdır. Axı, iş aeroportun zəbt

edilməsinə qədər gedib çıxmışdır. Ona görə iş bu yerə çatmışdır ki, bəzi ekstremistlər Ermənistən vətəndaşlarına müraciət edərək onları, «Pravda»da yazıldığı kimi, partiya, təsərrüfat və sovet orqanlarının rəhbər heyətini müstəqil dəyişdirməyə çağırırlar. Əlbəttə, bu, heç şeyə yaramaz. Aeroportun ələ keçirilməsinin verdiyi nəticələri nəzərə alıqda, ekstremist ünsürlərin belə məsuliyyətsiz, hüquqa zidd hərəkətləri, təbindir ki, hiddət doğurur. Kiyevlilər arasında da, xəbər tutduğum kimi, Donbasda da (bir çox vilayət partiya komitələrinin katibləri zəng ediblər) ünvanımıza, Ali Sovetin Rəyasət heyətinin ünvanına (yəqin bu, Siyasi Büroya da aididir) tənqidli sözlər deyilir: nə üçün belə çıxışlar qəti surətdə dəf edilmir? Adamlar belə hesab edirlər ki, bu vəziyyətə daha dözmək olmaz.

Natiq dedi: İndi, görünür, cəmiyyəti belə düşüncəsiz hərəkətlərdən və cürbəcür ekstremist, millətçi, cərəyanlı əhval-ruhiyyələrdən, açıq-aşkar qeyri-sosialist ünsürlərdən, özlərinin əslində pozuculuq, yenidənqurma əleyhinə yönəldilmiş məqsədlərini demokratik şəurlarla maskalayan ünsürlərdən qorumaq qayğısına qalmaq hamımız üçün olduqca vacibdir.

Biz də unuda bilmərik ki, xaricdə bəziləri indi Zaqafqaziyada olan halların ölkəmizin digər rayonlarında mümkün qədər daha geniş miqyasda baş verməsi üçün əllərindən gələni etməyə çalışırlar. Elə biliram, Azərbaycan və Ermənistən rəhbərləri bu işi yaxşı başa düşürlər.

Təəssüf, mənəcə, yerli orqanlar münaqişənin həllinin səmərəli yollarını uzun müddətdən bəri tapa bilmirlər və Ermənistən KP MK plenumunun da etiraf etdiyi kimi, hadisələrdən geri qalırlar və indi mənə elə gəlir ki, xüsusən Ermənistən da onlar vəziyyətə əslində nəzarət edə bilmirlər. İş o yerə çatıb ki, Dağlıq Qarabağ Vilayət Sovetinin sessiyası Azərbaycan respublikasının tərkibindən çıxməq barəsində Konstitusiyaya zidd qərar qəbul etmişdir. Kommunistlər, vilayət partiya komitəsi buna necə yol verə bilərdilər - mənə əsla aydın deyildir.

Bələliklə, vəziyyət son həddədək gərginləşmişdir və belə vəziyyətə daha dözmək olmaz. Natiq daha sonra statistika rəqəmləri götirdi; bu rəqəmlər sübut edir ki, Ermənistən SSR-dən avadanlıq və komplektləşən məməlumat göndərilməsinin pozulması nəticəsində iyulda təkcə Ukraynanın maşınqayırma müəssisələri təqribən 200 milyon manatlıq az məhsul verirlər.. Liftlər üçün komplektləşən qovşaqlar kəsirlə göndərildiyinə görə bütün respublika üzrə təqribən 5 min mənzil istifadəyə verilməmişdir. Bu, bütün ölkədə bir çox kollektivlərin mənafelərinə toxunur, psixoloji şəraitə təsir göstərir. Bu, məhdud münaqişə çərçivəsindən çox-çox kənarə çıxır.

Biz həmin respublikalardan olan yoldaşlardan xahiş edirik ki, yaranmış vəziyyəti başa düşünlər.

Biz XIX partiya konfransında sosialist hüquqi dövləti yaratmaq vəzifəsini irəli sürmüüşük. Hüquqi islahat məsələsini qaldırırıq. Bu, bizdən həmin regionda indi baş verən halların bir çoxunun hüquq normalarına uyğun olmadığı üzərində

elə bu gün ciddi düşünməyi tələb edir. Zənnimcə, biz yaranmış real problemi bütün sünü hallardan ayırmalı, lazım olan yerdə isə hakimiyyətdən istifadə etməliyik. Heç kəsə imkan verilməməlidir ki, demokratiyamızı mənəm-mənəmlik və cəzasızlıq kimi yozsun. Yoxsa belə hallar döñə-döñə baş verər. Görünür, əmək kollektivlərinin özünü gözdən salmış rəhbərlərini, xüsusən də uzun müddət ərzində tətil edən rəhbərləri daha qətiyyətlə dəyişmək lazımdır. Bunlar nə sayaq rəhbərlərdir? Elə bütün tətilçilər də aydın başa düşməlidirlər ki, müqavilələr üzrə məhsul göndərilməsinə dair plan tapşırıqlarının pozulması üçün ciddi cavab vermək lazım gələcəkdir.

İndi, ölkə yenidənqurmanın həlli dəci mərhələsinə qədəm qoyduğu bir zamanda əlbir fəaliyyət, bütün millətlərin və xalqların sıx birliyi xüsusilə zəruridir. Buna görə də qarşılıqlı incikliyin və iradların fövqündə dayanmaq, heç kəsin hüquqlarına toxunmamaq olduqca vacibdir. M. S. Qorbaçov həmişə belə bir fikri qeyd edir: heç kəsin mənafelərinə toxunmadan, ən əvvəl bütün xalqların ali mənafelərini, vahid ittifaq dövlətimizin mənafelərini əsas tutmaq lazımdır. Təəssüf, Ermənistən və Azərbaycan nümayəndələrinin bugünkü çıxışlarında mən bunu görmədim. Mənə elə gəlir, onlara xatırlatmaq lazımdır ki, ölkənin Konstitusiyasına təkcə nitqlərdə yox, ən əvvəl – işdə və əməllərdə hörmət göstərmək lazımdır.

Məlumdur ki, Konstitusiyanın 78-ci maddəsinə əsasən - bu gün bu barədə artıq deyilmişdir - müttəfiq respublikalar arasında sərhədlər yalnız onların qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. İndi belə razılıq yoxdur. Buna görə də Konstitusiyanın bu müddəası qərar qəbul edilməsi üçün həm istiqamətdir, həm də əsas. İndi qüvvədə olan qanunları əsas götüründə, SSRİ Ali Soveti Rəyasət heyətinin qərar layihəsində göstərilməsi təklif olunduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu dəyişdirmək haqqında qərar qəbul etmək, mənçə, mümkün deyildir.

Natiq dedi: Bu kün xüsusilə vacibdir ki, əsl sovet vətənpərvərləri, bunlar isə Ermənistən da da, Azərbaycanda da mütləq coxluq təşkil edirlər - birinci növbədə kommunistlər, komsomolçular əməli surətdə özlərinin bütün hərəkətlərində əsl beynəlmiləcilik nümunəsi göstərsinlər, Leninin belə bir vəsiyyətini yadda saxlaşınlar ki, həmişə və hər işdə beynəlmiləl mənafeləri məhdud başa düşülən milli mənafelərdən üstün tutmaq lazımdır.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini Qazaxistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Z. K. Kəmaləddinov dedi: Dağlıq Qarabağ ətrafında bugünkü vəziyyətdə belə bir fakt xüsusilə narahatlıq doğurur ki, səbəbləri sakit, təmkinlə təhlil etmək, xalqlardan hər birinin mənafelərini nəzərə almaq əvəzinə ehtirasları qızışdırmaq üçün cəhdlər göstərilir. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, yenidənqurmanın əleyhinə çıxan qüvvələr Dağlıq Qarabağ ətrafında hadisələrdə fəal və mütəşəkkil iştirak edir, münaqişəni qızışdırır, adamların milli hissələrini bacarıqla qıcıqlandırırlar. Natiq dedi: Elə indi görünür ki, Dağlıq Qarabağ ətrafında hadisələr ölkənin iqtisadiyyatına necə ciddi ziyan vurur.

Natiq inişil dekabrda Alma-Ata hadisələrindən danışaraq qeyd etdi ki, demaqoqlar, yenidənqurmanın düşmənləri o zaman millətlərərəsi münasibətlərdə sağlam olmayan şəraitdən məharətlə istifadə edərək gənclərin arasına milli ləyaqətə toxunan məkrli şüar atmışdır.

M. S. Qorbaçov: Ermənistandan və Azərbaycandan alınmaqdə olan çoxlu informasiya göstərir ki, bu, yenidənqurmanı ləngidənlərin hiyləgər manevidir. Onlar adamları həmin respublikalarda həqiqətən həll edilməli olan problemlərdən: kadrlar məsələlərindən, mənfi hallara qarşı, xəlvəti iqtisadiyyata, proteksionizmə qarşı mübarizədən uzaqlaşdırmaq məqsədi güdürlər. Bu qüvvələr qorxurlar ki, yenidənqurma tezliklə onlardan da haqq-hesab istəyəcəkdir.

Z. K. Kəmaləddinov: Lakin ağıl-kamal və mənəvi sağlamlıq qazax xalqına baş verən hadisəyə sayıq nəzər salmaqdə, millətlər arasında yabançılığı aradan qaldırmaqdə kömək etdi. Bu gün respublikalarda mənəvi şərait dəyişir, ictimai həyatın Lenin normalarıdır.

Dağlıq Qarabağda və onun ətrafında hadisələrin bütün sovet adamlarının mənafeyi ilə bağlı olduğunu nəzərə alaraq Qazaxıstan zəhmətkeşləri SSRİ Ali Sovetinin Rəyasət heyətinə bir daha müraciət edərək xahiş edirlər ki, həmin respublikaların ərazisində normal həyatın təmin olunması üçün özünün ali nüfuzundan, Konstitusiya hüquqlarından axıradək istifadə etsin.

Biz inanırıq ki, Ermənistanın və Azərbaycanın kommunistləri, bütün zəhmətkeşləri qarşıya çıxan fikir ayrılığının çətinliklərini aradan qaldırmaq, bütün sovet xalqının mənafeyi namənə özlərinin dostluğunu qoruyub saxlamaq və möhkəmlətmək üçün özlərində qüvvə tapacaq və mərdlik göstərəcəklər.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi, Moskva Şəhər Partiya Komitəsinin birinci katibi L. N. Zaykov tribunaya qalxdı.

O dedi: XIX Ümumittifaq partiya konfransının qətnaməsində qeyd edilmişdir ki, yenidənqurma, demokratikləşdirmə və aşkarlıq millətlərərəsi münasibətlərdə mənfi halları aşkara çıxarmış və eyni zamanda onların demokratik yolla aradan qaldırılması üçün lazımı şərait yaratmışdır. Bunlar heç də sadə məsələlər deyildir. Onları yalnız bütün amilləri nəzərə almaqla müdrikcəsinə, ədalətlə, qardaş xalqlardan heç birinin, ümumən ittifaqımızın mənafelərinə toxunmadan həll etmək olar.

Dağlıq Qarabağ problemində sosial-iqtisadi, hüquqi və tarixi-siyasi cəhətləri ayırib göstərmək olar. Münaqışının zahiri, etnik qabığı altında real sosial-iqtisadi mənafelər gizlənir. Mərkəzdə və yerlərdə sovetlərin vəzifəsi Dağlıq Qarabağ Muxtar Vilayəti sakınlarının rifahını yüksəltmək, burada təsərrüfat potensialını və mədəni potensialı daha da inkişaf etdirmək, elə yaxın aylarda və illərdə adamlar üçün hissediləcək nəticələr təmin etmək barədə ölkə rəhbərliyinin qəbul etdikləri mühüm qərarların həyata keçirilməsini daim nəzarət altında saxlamaqdan ibarətdir.

Natiq dedi: Bununla yanaşı, hüquq mühafizə orqanlarına tapşırmaq lazımdır ki, yenidənqurmanın əleyhinə çıxan qüvvələrin, korrupsiya bataqlığına cummuş dəstələrin nəhayiq, əslində təhrikçilik rolunu araşdırınsınlar, onların barəsində XIX konfransda açıq danışılmışdır.

İqtisadşaların Ermənistən və Azərbaycan respublikalarının xalq təsərrüfatına, ölkənin bütün iqtisadiyyatına vurduğu ciddi iqtisadi ziyan barədə də açıq danışmaq lazımdır. Nəticə etibarilə bu, təkcə Ümumittifaq büdcəsinə deyil, bir çox ailələrin rifahına da zərər vurur.

Ermənistən SSR-in müəssisələri Moskva zavodlarına təkcə bu ay bir neçə milyon manatlıq komplektləşdirici məməkulat borclu qalmışlar ki, bu da bir sırə çox mühüm məməkulat, o cümlədən xalq istehlakı malları buraxılışının pozulmasına səbəb ola bilər. Bu, əvəzedici istehsalı təşkil etməyə məcbur edir.

L. N. Zaykov dedi: Biz qətiyyətlə bildirməliyik ki, demokratiya mənəm-mənəmlilik deyildir, vaxtı çatmış problemləri zoraklı üsullarla, emosional təzyiqlə həll etmək cəhdləri üçün bəhanə deyildir. Respublikaların və vilayətlərin sərhədlərinin dəyişdirilməsi iqtisadi qarşılıqlı əlaqələri poza bilər, vahid xalq təsərrüfatı kompleksinin inkişafını ləngidər. Nə üçün biz bir ləngitma mexanizmini digəri ilə əvəz etməliyik? Yenidənqurmanın indiki mərhələsində birinci dərəcəli vəzifə milli-dövlət formalarını dəyişdirmək deyildir, yerlərdə milli və sosial ədalətlətsizlik qalıqlarını, iqtisadi və sosial sahənin inkişafında, mədəniyyətdə və ekologiyada əyintiləri aradan qaldırmaqdır.

Natiq problemin hüquqi cəhətindən danışarkən dedi: «Məsələ belə durmur ki, guya müttəfiq respublikaların sərhədlərinin dəyişdirilməsi və ya Dağlıq Qarabağın bilavasitə mərkəzi hakimiyyətə tabe edilməsi SSRİ Ali Soveti Rəyasət heyətinin qərarından asılıdır. Məsələ ondadır ki, bizim buna Konstitusiya hüququmuz varmı? Məlum olduğu kimi, SSRİ Konstitusiyasının 78-ci maddəsi və respublika Konstitusiyalarının müvafiq maddələri nəzərdə tutur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz.

Belə çağırışlar eşidilir: gəlin, formalist olmayaq və müttəfiq respublikaların sərhədlərinin dəyişdirilməsi qaydası haqqında SSRİ Konstitusiyasının müddəalarını dəyişdirək. Bu, məsələyə bəsit münasibətdir. Sərhədlərin pozulmazlığı hər bir müttəfiq respublikanın və ümumən SSRİ-nin suveren hüququdur. SSRİ Konstitusiyası muxtar vilayəti birbaşa ali hakimiyyət orqanlarının tabeliyinə və SSRİ İttifaqının ixtiyarına vermək haqqında xahişi də yerinə yetirməyə imkan vermir. Muxtar respublikalar və vilayətlər bu və ya digər müttəfiq respublikanın tərkibinə daxildirlər və buna görə də onun tabeliyindən müvəqqəti və ya həmişəlik çıxarıla bilməz.

Dağlıq Qarabağın Ermənistən tərkibinə verilməsinin zəruriliyini əsaslandırmak üçün millətlərin öz müqəddəratını təyin etməsi haqqında tez-tez danışırlar. Dağlıq Qarabağın zəhmətkeşləri 1923-cü ildə bu regionun erməni əhalisinin öz iradəsini könnullü bildirməsi yolu ilə Azərbaycanın tərkibində muxtar

vilayət statusu almışdır. Belə olan surətdə bu Konstitusiya qərarını indi dəyişdirmək qanunidirmi? Yox, qanuni deyildir. Sərhədlərin dəyişdirilməsi ilə əlaqədar hər hansı nümunə fəlakətlə, gözlənilməz nəticələr verə bilər. Moskvada da, Yerevanda da, Bakıda da, Stepanakertdə də təmkinli, səbri olmaq və müdriklik göstərmək lazımdır.

Dövlətin bütün hakimiyyəti ilə, sərəncamımızda olan bütün iqtisadi, siyasi və təbliğati vasitələrlə biz uzun sürən bu biabırçı vəziyyətə son qoymalı, Ermənistanda və Azərbaycandaki qardaşlarımızı əməyə, normal mehriban qonşuluq həyatına qaytarmalıyalıq.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Gürcüstan SSR Ali Soveti Rəyasət heyətinin sədri P. K. Kilaşvili qeyd etdi ki, Azərbaycan və Ermənistən respublikalarında baş verən hadisələr, görünür, başqalarına nisbətən Gürcüstan əhalisini daha çox narahat etməlidir. Məsələ heç də təkcə bilavasitə ərazi qonşuluğunda deyil, məsələ həm də ondadır ki, Gürcüstəndə çoxlu erməni və Azərbaycanlı vardır. Natiq dedi: Bunu əsas tutaraq Gürcüstan KP MK və respublika hökuməti bu millətlərin və özlərinin dövlət-ərazi qurumlarından kənardə yaşayan başqa millətlərin nümayəndələrinin məskunlaşdığı rayonların sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlər müəyyənləşdirir və həyata keçirirlər.

Natiq Dağlıq Qarabağ ətrafında vəziyyəti çox mürəkkəb və qeyri-adı bir vəziyyət kimi qiymətləndirdi. O dedi: sadə olmayan belə vəziyyətdə hər hansı hazır resept təklif etmək çox çətindir. Lakin bu barədə danışmalı olsaq, ancaq və hər şeydən əvvəl öz millətçiliyinə və şovinizminə qarşı mübarizə aparmaq belə resept olá bilər.

Səmimi qardaşlıq misilsiz sərvətdir. SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, Belorusiya KP MK-nin birinci katibi Y. Y. Sokolov öz çıxışına həmin müdrik xalq kələmini xatırlamaqla başladı. O dedi: Xalqlar dostluğu həmin qüvvədir ki, faşizmə qalib gəlməkdə ölkəmizə kömək etmişdir. Xalqlar dostluğu yenidənqurmanın başlıca hərəkətverici qüvvəsidir. Buna görə də biz Dağlıq Qarabağ ətrafında vəziyyətin mürəkkəbləşməsinə ən müqəddəs nə varsa ona, Vətənimizin birliyinə, yenidənqurmaya qəsd kimi baxırıq.

Natiq Azərbaycanın və Ermənistən partiya və sovet orqanlarını, ictimaiyyətini ultimatomlarla danışmaqdən imtina etməyə, buraxılmış səhvlərin düzəldilməsi üzərində, problemin qanunçuluq çərçivəsində həlli üzərində birlikdə işləməyə çağırmışdır. SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, P. N. Lebedev adına Fizika İnstitutunun direktoru N. Q. Vasov dedi: Biz başa düşürük ki, daxili və beypəlxalq həyatda öhdəmizə çoxlu vəzifə düşür. Biz beynəlxalq işlərdə problemlərin həlli yollarını tapırıq, hətta amerikalılarla yer üzündə həyatı qoruyub saxlamaq kimi mürəkkəb məsələlərdə razılıqla gələ bilmışik. Amma Dağlıq Qarabağda hadisələr bir neçə aydır bizi narahat etməkdədir. Natiq dedi: Ermonistan və Azərbaycan ali sovetləri rəyasət heyətləri sədrlərinin bugünkü çıxışlarında qarşılıqlı güzəşt eşidilmədi. O, SSRİ Ali Sovetinin Rəyasət heyətinin komissiyasını

Dağlıq Qarabağa göndərməyi təklif etdi. Bu komissiya dününü dünün ardınca açıb vəziyyəti normal hala salmaq üçün imkan tapmağa kömək edərdi. İki respublika bir-birinə doğru addım atmalıdır.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, Özbəkistan KP MK-nin birinci katibi R. N. Nişanov dedi: Milli ərazi məsələlərinin həllində açıq-aşkar amirlilik, zorakılıq üsulları, ultimatum ruhlu və Konstitusiyaya zidd hərəkətlər yaramaz. İndi əsas vəzifə ondan ibarət deyil ki, respublikalar arasında yaranmış sərhədlər nəzərdən keçirilib dəyişdirilsin, ondan ibarətdir ki, ümumi evimizdə qayda yaradılsın.

Natiq təəssüf etdiyini bildirdi ki, Q. M. Voskanyanın çıxışında məsələ əslində belə qoyulmuşdur: SSRİ Ali Sovetinin Rəyasət heyəti də Ermənistən SSR Ali Sovetinin qərarı ruhunda qərar qəbul etməlidir. Bu dününü açmaq üçün ultimatum ruhlu tələblər, tətillər, mitinqlər və həmin mitinqlərdəki ekstremist çəğirişlər dayandırılmalıdır.

Ermənistən SSR Elmlər Akademiyasının prezidenti, SSRİ Ali Sovetinin deputati akademik V. A. Hambartsumyan öz çıxışında Ermənistən da və DQMVD-də qanunsuz hərəkətləri qətiyyətlə pislədi. O qeyd etdi ki, ictimai asayışın bərpa edilməsi uğrunda qəti mübarizə aparmaq lazımdır.

Natiq yaranmış vəziyyətin tarixi səbəbələrini təhlil edərkən DQMVD-nin elə sakinlərinin tərəfini saxlamışdır ki, onlar muxtar vilayətin Azərbaycanın tərkibindən çıxmاسını və Ermənistən SSR-in tərkibinə daxil edilməsini tələb edirlər. Alim Dağlıq Qarabağın erməni əhalisi barəsində yeritdikləri siyaset üçün Azərbaycan SSR-in əvvəlki rəhbərlərinə qarşı kəskin şəkildə bir sıra ittihamlar irəli sürmüştür. O həmçinin narahat olduğunu bildirmişdir ki, onun fikrincə, yaranmış vəziyyəti ciddi surətdə yaxşılaşdırmaq üçün hələlik az-çox qəti tədbirlər görülmür.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, yazıçı R. H. Həmzətov dedi: Nəvə-nəticələrimizə qarşidakı onilliklər üçün milli ədavətimi, yoxsa yoldaşlıq hissini miras qoyacağımız bugünkü qərarımızdan asılı olacaqdır.

Bax, buna görə də bu gün çıxış yolunu müzakirə edərkən səhv etməyə haqqımız yoxdur. Vicedanla etiraf etmək lazımdır ki, indicə bizim qarşımızda çıxış etmiş Ermənistən və Azərbaycan Ali Sovetləri Rəyasət heyətlərinin sədrləri belə səhvə yol verdilər. Natiq dedi: problemin həllinin onlar tərəfindən irəli sürülən variantlarını bir dağlı kimi mən dağlarda güclü daş uçqununun başlanğıcı ilə müqayisə edərdim. Bəs onda biz nə etməliyik? Mənim təklifim sadədir: hələlik hə şeyi Konstitusiyaya tamamilə uyğun şəkildə saxlamalı. Eyni zamanda principial qərarlar qəbul edilənədək Dağlıq Qarabağı müvəqqəti olaraq ittifaq orqanlarının ixtiyarına vermək imkanını müzakirə etmək yaxşı olardı.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirova söz verildi. O dedi: Adama ağır və acı gəlir ki, XIX Ümumittifaq partiya konfransından sonra SSRİ Ali Soveti Rəyasət heyətinin birinci iclasında elə problem müzakirə olunur ki, onun qoyuluşunun özü qonşu xalqların dostluğununa xeyli ziyan vurmüşdür. Stepanakertdə

ictimai asayışı, qanunçuluğu bərpa etmək indiyədək görünməmiş tətilləri dayandırmaq üçün təcili tədbirlər görülməlidir.

Natiq demokratikləşdirmə və aşkarlıq şüərləri ilə pərdələnən kampaniyani qanunsuz kampaniya adlandırdı. O, DQMVG-dəki vəziyyətdən danişarkən göstərdi ki, partiya və sovet orqanları muxtar vilayətdə ixtiyar sahibi deyildirlər, adamları isə mənfi halları törədən ünsürlər idarə edirlər.

Natiq dedi: Arutyunyan yoldaşla birlikdə biz iki respublikanın rayonlarını gəzmişik. Orada adamlar bizi açıq deyirdilər: xalqlarımız arasında əsrlərlə davam edən dostluğun pozulmasına yol verməyin.

M. S. Qorbaçov: Siz Arutyunyan yoldaşla görüşlərinizdən danışdırınız. Amma baxın, Nişanov yoldaş mənə deyib ki, Özbəkistan rəhbərləri 20 ya 25 il Tacikistan rəhbərləri ilə görüşməyiblər. Bunlar isə çox yaxın respublikalardır, onların taleləri bir-birinə qovuşur. Səmərqəndə xeyli tacik yaşayır. Respublikanın rəhbərləri isə əsrin bir rübü ərzində bir-biri ilə görüşməyiblər. Görün nələr olur!

Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyan iki qonşu xalqın münasibətlərini korlamış vəziyyətdən təşviş hissi ilə danışdı. O dedi: Mərkəzi Komitə respublikada dönüş yaratmaq, vəziyyəti normal hala salmaq üçün əlindən gələni edir. Bunun əhəmiyyəti az deyildir ki, Vəzirov yoldaşla biz ümumi dil tapmışaq, problemin həlli yollarının axtarılmasına səy göstərməkdə bir-birimizi başa düşürük. Problemi təmkinlə, sosialist qanunçuluğu çərçivəsində həll etmək lazımdır.

Natiq güzəştli variantlar axtarış tapmayıçı əməli iş adlandırdı. Bu, DQMVG-nin mərkəzi ittifaq orqanlarına və ya SSRİ-yə müvəqqəti olaraq tabe edilməsindən, vilayətin muxtar respublikaya çevriləməsindən, Sov.İKP MK, SSRİ Nazirlər Soveti, SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən Dağlıq Qarabağ xüsusi müvəkkillər göndərilməsindən ibarət ola bilər. Başqa variantlar da mümkün dır.

Şair, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki İ. V. Abasidze dedi ki, Dağlıq Qarabağ problemi və bunun nəticə olaraq Ermənistan ilə Azərbaycan arasında münasibətlərdə yaranmış gərginlik sovet adamlarını və xüsusən gürcü xalqını hədsiz dərəcədə narahat edir. Təkcə ona görə yox ki, qardaşlarımızın dərdi ümumi dərddir, həm də ona görə ki, Gürcüstanda xeyli erməni və azərbaycanlı yaşayır. Natiq bu fikrə şərik çıxdı ki, taxirə salmadan iki xalqın nümayəndlərinin görüşlərini təşkil etməyə başlamaq lazımdır. Birinci növbədə bunu Zaqqafqaziya xalqları arasında dostluğun təşəkkülünə fəal təsir göstərmiş ziyanlı nümayəndləri etməlidirlər. Qonşu xalqlarla dostluq və geniş əməkdaşlıq yolları axtarmaq əsl vətənpərvərlik deməkdir.

Moskva Dövlət Universitetinin rektoru akademik A. A. Loqunov dedi ki, Dağlıq Qarabağ ətrafında hadisələr bizim hamımıza zərərdir, sovet xalqlarının dostluğuna zərərdir. Ermənistanda qəbul edilmiş qrarlar SSRİ Konstitusiyasına ziddir. Biz ölkəmizin əsas qanununa istinad etməliyik - muxtar vilayəti Ermənistan SSR-in tərkibinə vermək haqqında söhbət də ola bilməz.

Bir çox illər ərzində DQMV-də xeyli problem yığılib qalmışdır, lakin yenidənqurma gedir və Sov.İKP MK-nin və SSRİ Nazirlər sovetinin müəyyənləşdirikləri tədbirlər də ciddi nəzarət altına alınmalı və ən qısa müddətdə sözsüz yerinə yetirilməlidir. Bu, problemi həll etməyin başlıca yoludur.

Natiq cəmiyyətin sağlam qüvvələrinin six birdəşdirilməsində iki müttəfiq respublikanın ziyalılarının xüsusi rolunu qeyd etdi. O dedi ki, hələlik bu iş zəifləmişdir. Belə təsəvvür yaranır ki, hadisələri Ermənistanın partiya və sovet orqanları deyil, kim isə başqası idarə edir.

İclasda Ermənistan respublikası Elmlər Akademiyasının akademiki, Yerevan Dövlət Universitetinin rektoru S. A. Hambartsumyan çıxış etdi. O dedi ki, Dağlıq Qarabağ problemi təzə problem deyildir. Tarixi haqsızlıq edilmiş və erməni xalqının bir hissəsi öz iradəsinin ziddinə olaraq Sovet Ermənistanından kənardə yaranan muxtar qurumda qalmışdır. Natiq dedi ki, indi Ermənistan da yeni siyasi şərait, kütləvi ümumxalq hərəkatı vardır və bunlar ağlin və ədalətin qələbəsinə, inama əsaslanır.

Natiq bunu bildirməyi özünə borc saidi ki, «Zvartnots» aeroportundakı açınacaqlı münaqişə hamını son dərəcə kədərləndirmişdir və hamı münaqişeni pisləyir. Şübə yoxdur ki, müqəssirlər aşkar edilməli və ciddi cəzalandırılmalıdır. Biz tətilləri və acliqları da pisləyirik, mənə məlum olduğuna görə, bunlar artıq dayandırılmışdır.

Natiq dedi: Beynəmiləlçiliyi və xalqlar dostluğunun möhkəmləndirmək çağırışları ilə xalq hərəkatını sakitləşdirməyin və ləğv etməyin mümkün olacağına bəslənilən ümidi mən sadəlövhük adlandırırdım.

Natiq M. S. Qorbaçovun qeyd etdiyi kimi, belə bir fikirlə razılaşdığını bildirdi ki, biz qarşılıqlı güzəşt axtarmalıyıq.

M. S. Qorbaçov: Məncə, sizin çıxışınızda qarşılıqlı güzəştin mümkünlüyüünə heç eyham da yoxdur. Bu ilk çıxışdır ki, özünütənqid və qarşılıqlı güzəşt barəsində hətta eyham da yoxdur. Sizin çıxışınız göstərir ki, siz, nüfuzlu adamlar gəncləri haraya aparırsınız, xalqı nəyə səsləyirsiniz. Siz ki, yoldaş Hambartsumyan, dialoqa girişmək istəmirsiniz və elə təsəvvür yaratmaq istəyirsiniz ki, guya məhz siz Dağlıq Qarabağ uğrunda mübarizə aparırsınız, erməni xalqının mənafələrini müdafiə edirsiniz. Məgar erməni xalqının, Dağlıq Qarabağın mənafələrini Azərbaycanın, bütün ölkənin mənafələrindən ayırmayılmayı?

Ürək ağrısı, həyəcanlar barəsində sizin dediklərinizin hamısı ilə razılaşram. Bunlar bizim hamımızı narahat edir. Amma siz nəinki təkcə azərbaycanlılarla, hətta bizimlə də dialoqa girmək istəmirsiniz. S. A. Hambartsumyan: İstəyirəm. Dialoqa girmək istəyirəm. Sizinlə dialoqa başlamazdan əvvəl mən bizim respublikamızda yaranmış vəziyyət haqqında bütün həqiqəti söyləməyi bir kommunist, pedaqqoq, rektor kimi özümə borc bildim. Vəziyyət gərgindir.

M. S. Qorbaçov: İcazənlə sizə bir açıq sual verim. Siz əminsinizmi ki, məhz xalqın adından danışırsınız?

S. A. Hambartsumyan: Mən öz seçicilərim, professorlar, tələbə gənclər adından danışırıam. Vəziyyət son dərəcə ağırdır. İndi baş verənləri Allah heç kəsə göstərməsin! Əgər siz Ermənistanda mənim televiziya ilə çıxışlarımı oxusaydınız və görsəyдинiz, məqalələrimi görsəyдинiz, XIX partiya konfransından sonrakı çıxışımı görsəyдинiz bilərdiniz ki, onlar tamamilə bir-birinin əksinədir.

M. S. Qorbaçov: Yeri gəlmışken deyim ki, mən bundan xəbərdaram. Sizi dinləyərkən təəccübəldəndim.

S. A. Hambartsumyan: Təəccübəlnəmək lazımlı deyil. Bir çox natiqlər kimi mən də öz çıxışımı bu cür qurtara bilərdim ki, madam Konstitusiyada belə maddə var, deməli heç nə etmək olmaz. Biz həmin maddəyə əməl etməli və bununla da işi bitirməliyik. Amma mən deyirəm ki, siz hətta Polşada ziyalılarla, alimlərlə görüşərkən açıqca dediniz ki, qurultayı gözləmədən, Konstitusiyada dəyişiklikləri gözləmədən, heç nəyi gözləmədən biz bu gün XIX partiya konfransının qərarlarını rəhbər tutmaqla fəaliyyətə və işə başlamalıyq. Mən də deyirəm: gəlin Konstitusiyada dəyişiklikləri gözləmədən milli məsələ sahəsində də dəyişikliklər edək.

Demək istəyirəm ki, bizə qarlıqliq güzəştər lazımdır. Əgər biz bu gün qarlıqliq güzəştə getməsək, onda başqa yerdə olmasa da, Ermənistanda işimiz çox ağır və çətin olacaqdır. Mən cavan deyiləm, çox şey görmüşəm, çox şey bilişəm, amma indi Ermənistanda baş verən əhvalatlar heç vaxt və heç yerdə olmamışdır. Ziyalılar qorxular ki, bu məsələyə dair hər hansı ehtiyatsız qərar faciəli nəticələr verə bilər. Biz «Zvartnots» aeroportundan qorxuruq, biz buraxılmış bombalardan, silahdan və sairədən qorxuruq. Bütün bunlardan qorxmaq lazımdır. Ona görə də bizim bugünkü qərarımız qarlıqliq güzəştə əsaslanan qərar olmalıdır.

Qarlıqliq güzəşt qaydası ilə mən bir neçə variant təklif edirəm: Müvəqqəti olaraq Dağlıq Qarabağ üçün prezident idarə üsulu yaratmaq olar. Müvəqqəti olaraq DQMVi Azərbaycan SSR-in tabeliyindən çıxarmaq, mən nəzərə çarpdırıram, Azərbaycan SSR-in tərkibindən yox, tabeliyindən çıxarmaq və triumvirat tipli xüsusi orqanın tabeliyinə vermək olar. Biz DQMVi üçün ədalətli Konstitusiyalı qərar tapanadək tutaq ki, onu müvəqqəti olaraq idarə etmək üçün MK-dan, Ali Sovetdən və Nazirlər Sovetindən müəyyən üçtərəfli bir orqan göndərmək olar.

Mən alıməm, dəqiq elmlərlə məşğulam və bilişəm ki, hər hansı bir problemi, xüsusən də siyasətdə olan problemi həll etmək üçün çox vaxt qarlıqliq güzəstsiz keçinmək mümkün olmur.

M. S. Qorbaçov: Mən qarlıqliq güzəstdən danışanda başqa şeyi nəzərdə tuturam. Siz elə qarlıqliq güzəşt təklif edirsınız ki, bu, iki xalq arasında yadlığı saxlayır. Bizə bu lazımlı deyil. Siz belə təklif edirsınız: biz bir-birimizə inanmırıqsa, eybi yoxdur, qoy İttifaq hökumətinin timsalında Allah-taala özü bizi idarə etsin. Mən isə bir-birinin əlini sıxmağı nəzərdə tutan qarlıqliq güzəstdən

danişıram. Eşitdiyimə görə Azərbaycanda belə bir fikir olmuşdur. Bəlkə DQMVD-də yaşayan ermənilərin inamını artırmaq üçün bu vilayətin statusu muxtar respublika səviyyəsinə qaldırılsın? Məncə bu, maraqlıdır. Mənim xoşuma gəlir ki, belə bir məsələ Azərbaycanda qaldırılmışdır. Mən Arutyunyan yoldaşla danişdım, buna o da tərəfdar çıxdı. Lakin Dağlıq Qarabağ Vilayət Xalq Deputatları Sovetinin sessiyası toplasdı və elan etdi ki, o, Azərbaycana tabe olmur, özü də bunu elə bir məqamda etdi ki, həmin məsələ üzərində iş gedirdi.

Salondan səs: Stepanakertdə mitinq olmuş və orada deyilmişdi ki, bu lazımlı deyil. Azərbaycanda müəyyən dairələr dərhal imza toplamağa başlamışdır.

M. S. Qorbaçov: Təkcə bu olmamışdır. Vilayəti ümumiyyətlə, ləğv etmək təklif olunurdu.

Bu hələ bir yana qalsın. Məlumdur ki, Ermənistanda yaşayan azərbaycanlıların sayı Dağlıq Qarabağdakı ermənilərin sayından az deyildir. İndi necə olsun, orada da muxtar vilayətmə yaradıq? Bizim fikrimizcə, elə qüvvələr vardır ki, onlar ümumiyyətlə, problemin düzgün həllini istəmirlər.

Burada əsasən demoqrafiyanın, əhalinin tərkibinin necə dəyişdiyinə istinad edilir. Bu, mühüm dəlil kimi, hətta müəyyən siyasətin nəticəsi kimi qələmə verilir. Deyin görək, əsrin əvvəllərində Yerevanda azərbaycanlı əhali nə qədər idi?

S. A. Hambartsumyan: Əsrin əvvəllərində, Yerevanda?

M. S. Qorbaçov: Bəli.

S. A. Hambartsumyan: Deməyə çətinlik çəkirəm.

M. S. Qorbaçov: Siz bunu bilməlisiniz. Mən sizə xatırlada bilərəm - əsrin əvvəllərində Yerevanda Azərbaycanlılar 43 faiz təşkil edirdi. İndi azərbaycanlılar necə faizdir?

S. A. Hambartsumyan: İndi olduqca azdır. Yəqin ki, bir faizdir.

M. S. Qorbaçov: Bunu deməklə erməniləri təqsirləndirmək istəmirəm ki, onlar azərbaycanlıları sixışdırıb çıxarmışlar. Görünür, hansı proseslər isə baş vermişdir və ümumiyyətlə, bunları aşdırmaq lazımdır. Əgər biz hər rəqəmdən belə yapışsaq, bundan məkrili nəticələr çıxarsaq, bir-birimizə ittihamlar yağırsaq, onda heç nəyə nail olmarıq. Siz ki, alımsınız! İnformasiyada dəqiq, həqiqəti söyləməkdə dəqiq olmaq lazımdır. Əgər bu, ancaq sizin həqiqətiniz və ya mənim həqiqətim olacaqdırsa, bu hələ həqiqət demək deyildir. Lakin olmuş həqiqət də vardır: əsrlər boyu ermənilər və azərbaycanlılar bu torpaqda yaşamışlar. Sizin üçün Dağlıq Qarabağ erməni millətinin beiyi, necə deyərlər, dayaq nöqtələrinindən biridir. Lakin Azərbaycanın bəstəkarları, bir çox başqa insəsənət xadimləri də axı Şuşadan, Qarabağdan çıxmışdır. Axı, insanların ürəklərini, ailələri, əsrləri beləcə asanlıqla, kotanla şumlayırmış kimi ayaq altına salıb şumlamaq olmaz.

S. A. Hambartsumyan: Mixail Sergeyeviç, şumlamaq lazım deyil. Bax bu lazımdır: daqiq məlumatla malik olmaq lazımdır. Ümidvarlıq, Ali Sovet, Ali Sovetin Rəyasət heyəti elə bir qərar çıxaracaqdır ki, Ermənistən SSR-in deputatları gedib bunun ən optimal və mümkün qərar olduğunu xalqı inandırıa biləcəklər.

M. S. Qorbaçov: Siyasət - mümkünlük sənətidir.

S. A. Hambartsumyan: Əlbəttə.

M. S. Qorbaçov: Burada siyasi proses gedir, qərarların işlənib hazırlanması prosesi.

S. A. Hambartsumyan: Elə ona görə də deyirəm ki, Dağlıq Qarabağ məsələsini siyasi yolla həll etmək lazımdır.

M. S. Qorbaçov: Siz isə burada verdiyiniz vədi yerinə yetirməlisiniz: adamları normal həyata qaytarmaq lazımdır.

SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, SSRİ Ali Sovetinin deputati V. A. Petrosyan öz çıxışına belə bir iddiadan başladı ki, 1921-ci il Qarabağ xalqının tarixi müqəddərətini kəskin surətdə dəyişdirmişdir. Natiq dedi ki, 67 ildir bu muxtar vilayətin sakınları özlərinin taleyinə aid olan ədalətsiz qərarın ləğv olunmasını tələb edirlər. O, iclasın iştirakçılara müraciət edib dedi: Məgər bunu Azərbaycanın ərazi bütövlüyüün qəsd adlandırmaq olarmı? Natiq həmin fikri daha qəti formada inkişaf etdirdi. O dedi ki, Dağlıq Qarabağ daha Azərbaycanın strukturunda qala bilməz, Qarabağ xalqının, yazıcıının dediyinə görə, eziyyətlər bahasına aşkar çıxardığı bu həqiqəti saya almayan hər hansı bir qərar fəlakətlə nəticələnə bilər.

Natiq belə bir fikir söylədi ki, Sumqayıtda genosid cəhdini həyata keçirilmişdir.

M. S. Qorbaçov: Genosid müəyyən siyasətdir, kortəbii deyil, mütəşəkkil irqi siyasətdir. Sumqayıtda isə cəmiyyətin tör-töküntüləri azığınlıq etmişlər. Onların kimliyi aydınlaşdırılmışdır. Genosid isə hər hansı bir xalq və ya azlıq barəsində qəsdən yeridilən qırğın siyasətidir. Nəyə görə siz qudlurların fitnəkarlığını bütün Azərbaycanın ayağına yazmaq istəyirsiniz? Burada hansı genosiddən danışmaq olar? Siz ki, sözün nə demək olduğunu, onun sanbalını bilirsınız. Siz, elə ittihamlar irəli sürürsünüz ki, sonra ömrünüz boyu buna təəssüflənəcəksiniz.

Çıxış edən dedi ki, Dağlıq Qarabağ probleminin ədalətsiz həlli məyusluq və ürək ağrısı doğuracaqdır.

M. S. Qorbaçov: Bəs siz başqa xalqları düşünürsünüz mü?

V. A. Petrosyan: Əlbəttə, düşünürük.

M. S. Qorbaçov: Elə buna görə də siz bizi xalqların ümumi taleyi, onların necə yaşaması olduqları barədə düşünməyə çağırımalısınız. Elədirmi?

V. A. Petrosyan: Elədir.

M. S. Qorbaçov: Bu, birinci, bu, çox mühüm dəqiqləşdirmədir, çünkü biz ancaq bu cür, yəni hamı barəsində düşüñə bilərik. Biz erməni xalqına, Azərbaycan xalqına və ya hər hansı başqa xalqa etinasız qala bilmərik.

V. A. Petrosyan: Tamamilə doğrudur.

M. S. Qorbaçov: Sizə daha bir sual. Sizin çıxışınızda və digər çıxışlarda belə bir fikir vardır ki, Dağlıq Qarabağın problemləri, ancaq onun Ermənistana verilməsi yolu ilə həll edilə bilər. Deyin görək, başqa yol yoxdurmu?

V. A. Petrosyan: Mixail Sergeyeviç, mən o yolu görmürəm.

M. S. Qorbaçov: Tutaq ki, siz təklif etdiyiniz qərar kimi bir qərar qəbul etdik. Mən şərti olaraq deyirəm. Axı 400 min erməni Azərbaycanda qalır, onların da 207 mini Bakıdadır. Gürcüstanda 500 min erməni yaşayır. Onlar necə olsunlar? Onları da Ermənistana vermək lazımdır?

V. A. Petrosyan: Bu, başqa məsələdir.

M. S. Qorbaçov: Əgər problemi əhalinin bir hissəsi üçün hər hansı dövlət qurumu yaratmadan və Konstitusiyani dəyişdirmədən başqa yol ilə həll etmək mümkün deyildirsə, onda əhalinin digər hissəsi üçün də eynilə nəyi isə həll etmək lazımdır. Onda Özbəkistanda yaşayan taciklər və Tacikistanda yaşayan özbəklər necə olsunlar?

Gürcüstanda nə qədər Azərbaycanlı yaşayır, yoldaş Gilaşvili?

P. G. Gilaşvili: 500 minədək.

M. S. Qorbaçov: Onlar necə olsunlar? Onlar Azərbaycanla sərhəddə yaşayırlar, onları ayırmak asandır.

Biz isə həyatın bütün bu hallarına real kontekstdə baxmalıyıq. Biz təklif edirik ki, hər hansı milliyyətdən olan sovet adamı torpağın hansı parçasında yaşayırsa-yaşasın, özünü yaxşı hiss etməlidir. Düzdür, bu heç də hər yerdə mümkün olmur. Bu, qeyri-normal haldır. Bunu pisləmək lazımdır. Biz özümüzü elə göstəriridik ki, guya belə şeylər yoxdur, biz həqiqətən böyük olan nailiyyətlərə istinad edirik. Yeri gəlmışkən deyim ki, sizin heç biriniz bu nailiyyətlərdən, o cümlədən Dağlıq Qarabağın inkişafından danışmadınız. Halbuki orada əsrlərə bərabər sıçrayış, bütöv bir ictimai formasiyanın üzərindən sıçrayış edilmişdir. Mövcud olan bütün nöqsanlara baxmayaraq, bukünkü Dağlıq Qarabağ mədəni və inkişaf etmiş muxtar vilayətdir. Elə isə sual edirəm: biz, Ali Sovetin, Rəyasət heyətinin üzvləri necə hərəkət edək? Problemin həllinə necə yanaşaq? Əgər DQMViN tabəliyini dəyişdirmək yeganə yoldursa, onda gərək biz bütün ölkəmizin daxili sərhədlərini dəyişdirək. Adamlar burada əsrlər boyu yaşamışlar. Onlar bizi deyə bilmərlər: orada, mərkəzdə dəli olmuşlar, nədir, siz xalqı haraya sürükləyirsiniz, nəyə təhrik edirsiniz? Biz burada yaşayırıq, işləyirik. Hər şeyimiz vardır, siz isə bizi məcbur edirsiniz ki, həyatımızı qondarma, qeyri-həyatı konsepsiaya uyğunlaşdırıraq.

Heç kəs şübhə etmir ki, Dağlıq Qarabağ problemi var və onu həll etmək lazımdır. Söhbət ancaq necə həll etməkdən gedir, söhbət bax, bundan gedir. Siz isə ancaq bir variant təklif edirsiniz.

V. A. Petrosyan: Çünkü, Mixail Sergeyeviç, bir belə onilliyin təcrübəsi sübut edir ki, başqa yol mümkün deyil.

M. S. Qorbaçov: Xeyr, biz sizin dediyiniz barədə fikirləşəcəyik, siz isə bizim dediklərimiz üzərində düşünün. Siz ki, bizim düşünməyimiz üçün bizi çox ehtirasla müraciət etmişdiniz. İndi siz bizim vəziyyətimizi başa düşün, xalqın taleyi üçün cavabdeh olan biz hər şeyi ən böyük diqqətlə ölçüb-biçməliyik.

V. A. Petrosyan: Anlayıram ki, bu, mürəkkəb və çətindir.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Litva SSR Ali Soveti Rəyasət heyətinin sədri V. S. Astrauskas bununla əlaqədar təəssüfləndiyini bildirdi ki, Azərbaycanın və Ermənistanın partiya və sovet orqanları Sov.İKP MK-nın və İttifaq hökumətinin onlara göstərdiyi diqqətdən və yardımdan istifadə edə bilməmişlər. Natiq dedi: Belə bir fakt təəccüb doğurur ki, iki respublikanın əmək kollektivlərindən Litvaya həmrəylik haqqında xahişlər edilən saysız-hesabsız məktub və teleqramlar gəlir. Dəndlərinə şərik axtaranlar çox vaxt yalan məlumat yayırlar.

Natiq qeyd etdi ki, ölkəmizdə milli münasibətlər sahəsində aşkarə çıxarılan problemləri XIX partiya konfransının ruhuna uyğun olaraq həll etmək lazımdır. O, komissiya yaratmaq haqqında akademik Basovun təklifinə tərəfdar çıxdı. Elə komissiya ki, qanun əsasında vəziyyətdən çıxış yolu tapardı.

SSRİ Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Y. M. Primakov çıxışına belə başladı: hər şeydən əvvəl, biz kommunist, sonra isə müxtəlif millətlərin nümayəndələriyik. Buna görə də bizi ən əvvəl bu düşündürməlidir ki, yaranmış münaqişə yenidənqurmanın altına qoyulmuş minadır. Məsələnin həllində qarşılıqlı güzəştin labüdüyü şübhəsizdir. Çünkü güzəstsiz mövqə ekstremitizm üçün əlverişli şəraitdir. Qarşılıqlı güzəşt üçün imkan axtarmaq lazımdır. Tarixə istinad edilməsi də qeyri-əməlidir. Əhali arasında milli çoxluğa istinad edilməsi də əməli deyildir. Qarşılıqlı güzəşt üçün imkan o demək deyildir ki, DQMV bir respublikadan başqaşına verilsin, yeganə imkan, zənnimcə, ondadır ki, DQMV-nin statusunu muxtar respublika səviyyəsinə qaldırmaq lazımdır. Həmçinin zəruri hesab edirəm ki, muxtar respublika yaradıldıqda ilk vaxtlar oraya Moskvadan xüsusi komissiya göndərilsin.

Ölkənin iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksidir. SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, YİHİMŞ-in sədri S. A. Şalayev bu müddəəni qeyd edərək belə güman etdiyini söylədi: Tətillərin təşkilatçıları, görünür, yaxşı başa düşməlidir ki, onlar məhsul buraxılışını dayandırmaqla sahələrarası ərazi-istehsal əlaqələrinin bütün mürəkkəb sistemini əhatə edəcəklər.

Ölkənin fəhlə sinfi, əmək kollektivləri bu hadisələrə öz qiymətlərini, proletar qiymətini verirlər. Bu gün iki respublika fəhlələrinin və bütün zəhmətkeşlərinin qanuni mənafelərinin sözün əsl mənasında müdafiə edilməsi onları millətlərarası ehtirasları qızışdırıran təhrikçilərin və fitnəkarların, istehsal pozanlarının əməllərindən qorumaq deməkdir. YİHİMŞ, həmkarlar ittifaqları DQMV-nin və Ermənistanın kollektivlərinə, həmkarlar ittifaqı təşkilatlarına bu mövqeni və onu da bildirmişlər ki, siyasi ultimatum forması kimi işin dayandırılması qanuna ziddir, belə ki, Konstitusiyanın müddəələri və imkanlarının əksinədir.

İsləməyən, tətillərə çağırın qruplar nə üçün başa düşmək istəmirlər ki, digər regionlarda öz yoldaşlarını üzüqara edirlər? Əgər onlara, bu gün isləməyən həmin kollektivlərə məhsul, mal, xammal və sair göndərilməsi dayandırılsaydı, özləri nə düşünərdilər?

M. S. Qorbaçov: Yeri gəlmışkən, Stepanakertdə ərzaq dolu vaqonlar dayanıb qalmışdır, onları boşaltmırlar, bu vaxt isə ekstremistlər şayıə yayırlar ki, guya Stepanakertdə adamlar acliq çəkirlər. Hər şey xüsusi olaraq vəziyyəti kəskinləşdirmək üçün edilir.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, «Zelenoqradtikinti» Tikinti-Quraşdırma İstehsalat Birliyinin tikinti idarəsi kompleks briqadasının briqadı N. A. Zlobin dedi: Yarım ildir ki, mən qəzetlərdə hər şeydən əvvəl Dağlıq Qarabağdan məlumat axtarıram. Həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət milli siyasetimizin nəticəsi deyildir, bu siyasetin təhrif edilməsinin birbaşa nəticəsidir. Bir şey qətidir: baş verən tətillər yenidənqurmanın əleyhinə işləyir, qardaş xalqların qarşılıqlı münasibətlərində gərginliyə doğru aparır, mürəkkəb vəziyyətdən çıxış yolu axtarılmasını ciddi şəkildə çətinləşdirir.

Natiq iki qardaş respublikanın bilavasitə fəhlə sinfinə müraciət edərək, onu yeganə düzgün yoldan capmamağa, işin nəticə üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıldı. O qeyd etdi ki, yenidənqurma başlıca, doğma işimizdir, onsuz bizim gələcəyimiz yoxdur. Fəhlə sinfi ən əvvəl siyasi yetkinlik, yüksək vətəndaşlıq ruhu, sosialist sərvətlərimizə sarsılmaz sədaqət göstərməlidir.

SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, Xarici Ölklərlə Sovet Dostluq və Mədəni Əlaqə Cəmiyyətləri İttifaqı rəyasət heyətinin sədri V. V. Tereşkova dedi: Ölknin həyatının ən mürəkkəb məsələləri elə həll edilməlidir ki, bu, çox böyük nailiyyətimiz olan sovet xalqlarının dostluğuna ziyan vurmasın.

O qeyd etdi ki, yaranmış vəziyyətdə bir çox dövlət təşkilatları və ictimai təşkilatlar bacarıqsızlıq göstərmişlər. Onlar yaxınlaşmaqdə olan prosesə vaxtında qarışmamışlar.

Natiq SSRİ Ali Soveti Rəyasət heyəti qərarının layihəsinə tərəfdar çıxaraq bir daha qeyd etdi ki, problem möhkəm hüquqi və demokratik əsasda həll olunmalıdır.

Necə oldu ki, belə bir gərgin vəziyyət yarandı? SSRİ Ali Sovetinin deputati, Azərbaycan yazıçısı M. Ə. İbrahimov öz çıxışına bu sualla başladı. Səbəblər çoxcəhətlidir və onlar burada göstərildi. Natiq dedi: Qarabağ hadisələrindən çıxan ən mühüm nəticələrdən biri bunu hesab etmək lazımdır ki, bizim partiya və sovet orqanları, kütłəvi informasiya vasitələri, yazıçılar millətçiliyin təzahürlərinə kifayət qədər diqqət yetirmirlər. Düşüncəsi dar olan bəzi adamlar demokratiyani belə başa düşmüslər ki, guya nə istəsən edə bilərsən. Təəssüf ki, onların fəaliyyətinə meydən verilmişdi.

Natiq qeyd etdi ki, qarşıya çıxan problemleri şəhərlərin və kəndlərin sakinləri ilə six əlaqə şəraitində həll etmək lazımdır. O, həmçinin göstərdi ki, xalqın gözündə ziyanlı nümayəndələrinin nüfuzunu artırmaq vacibdir.

SSRİ Ali soveti Rəyasət heyətinin üzvü, Kirovoqrad vilayətinin Novoukrainski rayonundakı, Sov.İKP XX qurultayı adına kolxozun traktor briqadasının başçısı A. V. Kitalov qeyd etdi ki, çoxmillətli sovet dövlətinin möhkəmlətmək bizim ümumi qaygımızdır. O, mübahisəli məsələləri zor gücünə həll etməyə cəhd göstərənləri pislədi. Natiq dedi: Yığılıb qalan problemlərin həlli üçün yeganə düzgün yol hər kəsin vicdanlı əməyiidir. Çıxış edən Azərbaycan və Ermonistan xalqlarını bir-birindən üz döndərməməyə, birliyə nail olmağa və razılığa gəlməyə çağırıldı.

SSRİ Ali soveti Rəyasət heyəti sədrinin müavini, Estoniya SSR Ali Soveti Rəyasət heyətinin sədri A. F. Rüytel Dağlıq Qarabağ hadisələrini bütün cəmiyyətin yenidən qurulması və demokratikləşdirilməsi prosesi üçün ciddi sinəq adlandırdı. O, erməni və azərbaycanlı yoldaşları ümumi məqsədlərimizi dərk etmək səviyyəsinə qalxmağa, müdrikliyə və səbri olmağa çağırıldı.

Natiq böhranlı vəziyyətin ləğv edilməsinə dair-proqram barədə öz baxışını iclasın iştirakçılarına şərh etdi. O dedi: Əvvəlcə vəziyyəti əla almaq, yəni DQMV-nin bütün sakinlərinin təhlükəsizliyinə təminat yaratmaq, orada qayda-qanunu və sakitliyi təmin etmək lazımdır. Sonra ermənilərin və azərbaycanlıların həqiqətən hamının hörmətini qazanmış nümayəndələrini, xalqın bütün rəsmi və qeyri-rəsmi liderlərini qarşılıqlı surətdə məqbul qərarın işlənilib hazırlanmasına cəlb etmək lazımdır. Onları diqqətlə dinləmək, qarşılıqlı anlaşmaya nail olmaq və yalnız bundan sonra qəti təkliflə çıxış etmək lazımdır.

SSRİ-nin baş prokuroru A. Y. Suxarev hadisələrin inkişafında iki cəhətə diqqəti cəlb etdi. Birincisi - bu, hakimiyyət orqanlarının, o cümlədən DQMV-də hakimiyyət orqanlarının Konstitusiyaya zidd, hüquqa zidd xarakterli hərəkətləridir. Belə hərəkətlər gərginliyi artırmaq və milli ədəvəti qızışdırmaq üçün bir növ leqal, icazə verilmiş platforma yaradır. Çıxış edən Dağlıq Qarabağın yığılıb qalmış problemlərinin mürəkkəbliyini azaltmadan qeyd etdi ki, Azərbaycan SSR-in tərkibindən çıxməq haqqında vilayət xalq deputatları soveti sessiyasının qərarını səhv və qanuna zidd qərar hesab edir.

Problemin ikinci cəhəti bundan ibarətdir ki, hadisələr hüquq qaydasının ardıcıl surətdə pozulması fonunda cərəyan edir. Qəti xuliqanlar, təhrikçilər cəzalandırılmalıdır, lakin məhkəmə-prokuror tədbirləri son tədbirlərdir. Onlar ekstremizmin və ya zoraklığın ictimai, mənəvi-siyasi pislənməsini məntiqi surətdə tamamlamalıdır.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Moldaviya SSR Ali Soveti Rəyasət heyətinin sədri A. A. Mokanu dedi: Üzdəniraq «güruh demokratiyası» sosialist qanunçuluğundan və əxlaq normallarından kənara çıxməq halları bəzi adamların siyasi və hüquq mədəniyyəti səviyyəsinin kifayət qədər

olmadığını gösterir. O, qeyd etdi ki, Dağlıq Qarabağ barədə Sov.İKP MK-nin və SSRİ hökumətinin qərarı DQMV zəhmətkeşlərinin bu gününə və sabahına təminat verən gözəl sənəddir. Azərbaycanda və Ermənistan da yerli rəhbərlər həmin sənədi alıldıdan sonra nə etməli idilər? Qollarını çırmayıb onun yerinə yetirilməsi üçün ruh yüksəkliyi ilə işə başlamalı idilər.

Natiq qeyd etdi ki, DQMV-nin bir respublikadan başqa respublikaya verilməsi haqqında tələblər SSRİ Konstitusiyası ilə bir araya sığdır. Sov.İKP MK Siyasi Bürosu, SSRİ Ali Sovetinin Rəyasət heyəti səbrlə, təmkinlə hərəkət etmiş və problemi başa düşmüşlər. Lakin respublika orqanları hər şeydən əvvəl razılığa gəlmək yollarını axtarmalıdırlar.

SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin müavini, Tacikistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. Pallayev dedi; Dağlıq Qarabağda, Ermənistan da və Azərbaycanda qeyri-sağlam hallar üzərə ağrısı ilə qarşılanır. O dedi: XIX Ümumittifaq partiya konfransından sonra biz, nümayəndələr kommunistlərlə, zəhmətkeşlərlə görüşürük. Adamların belə bir açıq sualına cavab vermək o qədər də asan deyildir: axı, Zaqafqaziya regionunda nələr baş verir?

DQMV-ni və Ermənistan SSR-i bürümüş tətillər nəticəsində ölkənin vahid iqtisadi orqanızının məruz qaldığı böyük itkiyərdən danışaraq natiq dedi ki, uzun illər ərzində yığılıb qalmış problemləri indi əzmlə və ağılla həll etmək lazımdır. Sovet orqanları, ictimai təşkilatlar burada xüsusiilə mühüm rol oynamalıdırlar.

Sovet adamlarını bir-birindən ayırmayan, əksinə, yenidənqurma bayrağı altında six birləşdirən bütün ağıllı yollardan istifadə olunmalıdır. SSRİ bizim ümumi evimizdir, bizim ailəmizdir. Biz çətinlikləri ailədə olduğu kimi həll etməli, təcrübədən, xeyrəxah məsləhətdən istifadə etməli və razılığa gəlməliyik.

Ermənistan və Azərbaycan gəncləri, onlarla birlikdə başqa müttəfiq respublikaların gəncləri üçün ciddi təhlükə yaranmışdır. SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü, YILKGI MK-nin birinci katibi V. İ. Mironenko öz çıxışına belə başladı. O dedi: - Millətçilik və ya şovinizm azarına tutulmuş bir gənc mənəvi cəhətdən ölü və kordur, çünki bu azara tutulduğdan sonra dünyaya əyri güzgü vasitəsilə baxacaq və hər şeydə yad fikirlilərin fitnələrini görəcəkdir.

Natiq dedi: Bu gün səhbat heç də təkcə Dağlıq Qarabağın coxdankı və çətin problemindən getmir. Səhbat ondan gedir ki, biz çətinlikləri aradan qaldıraraq xalq təsərrüfatında, sosial sahədə həqiqətən vaxtı çatmış məsələləri həll edə biləcəyikmi, yoxsa köhnə səhv'ləri və inciklikləri saymaqla məşğul olacaq, ağrı hissini daha da dərinləşdirəcək, demokratiya yolunda çətinlikləri artıracaq və hökuməti lazımlı gəldikcə fövqəladə tədbirlərə əl atmağa vadar edəcəyik.

Axırda A. A. Qromiko çıxış etdi.

O dedi: hər şeydən əvvəl, qeyd etmək istərdim ki, keçirilən fikir mübadiləsi, zənnimcə, sosializm şəraitində millətlərarası münəaqişlərin nəzərdən keçirilməli və həll edilməli olduğu ilkin əsası tam aydınlığı ilə aşkara çıxardı. M. S.

Qorbaçovun çıkışında bu cür ilkin əsas aydın ifadə olunmuşdur. Onun mahiyyəti bundan ibarətdir ki, biz çoxmillətli dövlətdə yaşayırıq və tarixi müqəddəratın, bu sözün ən geniş, dərin və nəcib mənasında müqəddəratın ümumiliyi ilə bir-birimizə bağlıyız. Buna görə də millətlərarası münasibətlər təkmilləşdirilərkən ölkəmizin bütün millətlərinin və xalqlarının mənafələri nəzərə alınmalıdır. O, bizim başlıca sərvətimizə - İttifaqımızın bütövlüyüնə, bütün sovet xalqlarının sarsılmaz dostluğununa zərər vura bilməz. Bu, birinci və başlıca cəhətdir.

İkincisi. Hami tam aydınlığı ilə dərk etməlidir ki, biz məsələnin hüquqi cəhətini inkar edə bilmərik. Bizim üçün bu, hər şeydən əvvəl ona görə qeyri-məqbuldur ki, partiya konfransında sosialist hüquqi dövləti yaratmaq ideyasını irəli sürdüyümüz və dərindən əsaslandırdığımız, qanunçuluğun pozuntularına qarşı mübarizə apardığımız halda, biz konfrans qərarlarının həyata keçirilməsinə SSRİ Konstitusiyasını pozmaqdan başlaya bilmərik. Mən Konstitusiyanın 78-ci maddəsinin müddəsini bir daha xatırladıram: «Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı sazişi əsasında dəyişdirilə bilər və bu saziş SSRİ İttifaqı tərəfindən təsdiq edilməlidir». Sadə və aydınlaşdır. Bunu heç də hamı yaxşı dərk etməmişdir. Bu, yoldaşlar, reallıqdır. Onu inkar etmək olmaz və bizim bunu inkar etməyə haqqımız yoxdur. Hüquqi dövləti qurmağa onun əsas qanununu pozmaqdan başlamaq sözə işin birliyini pozmaq deməkdir.

Üçüncüsü, bu o deməkdirmi ki, SSRİ Konstitusiyası çərçivəsində, demokratik qaydalar çərçivəsində, dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmədən, emosiyaları qızışdırımdan qarşılıqlı surətdə məqbul yollar axtarib tapmaq üçün bütün imkanlardan istifadə edilmişdir? Mixail Sergeyeviç burada həmin mövzuda yaxşı danışdı, başqları da öz çıxışlarında bu mövzuya toxundular. Zənnimizcə, cavab birmənalı olmalıdır: yox, istifadə edilməmişdir, üstəlik, əslində belə bir iş heç başlanmamışdır. Çıxış edən yoldaşlar Rəyasət heyətinin iclasında onlarca misal götərilərlər. Həmin misallar bu tezisin düzgünlüyünü təsdiq edir. İki qardaş respublika dərhal barişmaz mövqelər tutmuşdur, təəssüf ki, onların arasında konkret, yaradıcı dialoq başlanmamışdır. Dialoq isə, şəksiz, Konstitusiyaya riayət etməklə, qarşılıqlı surətdə məqbul qərarlar qəbul olunmasına götərib çıxarmalı idi. Çıxılmaz görünən vəziyyətlərdən də çıxış yolu axtarib tapmaq arzusu hətta beynəlxalq işlərdə də müsbət nəticələrə götərib çıxarır.

Mənə elə gəlir ki, hamı olmasa da, burada iştirak edənlərin əksəriyyəti - həm Rəyasət heyətinin üzvləri, həm də ictimaiyyətin nümayəndələri hər hansı auditoriyada bu mövzuda mühazirə oxuya bilər, bizim xarici siyasetimizdən, beynəlxalq həyatdan misallar götirərdi. Axi burada qardaş xalqlardan, xeyirxah ənənələrdən, on illər boyu davam edən səmərəli əməkdaşlıqdan söhbət gedir. Doğrudanmı, bütün bunlar nəzərə alınmaya bilər? Doğrudanmı bütün bunlar bir kənara atıla bilər?

İki qonşu respublikanın bu cür mövqeyi sosialist beynəlmiləlçiliyi prinsiplərinə uyğun gölmir. Bu, həm Azərbaycanın, həm də Ermənistanın rəhbərliyinə aiddir. Onlardan hər birinin təqsirini tərəziyə qoyub çəkməyəcəyik. Respublikaların rəhbərliyi inandırmalı, nümunə olmalı, adamları özlərinin ardına aparmağı bacarmalı, millətçilik təzahürlərinə təsirli müqavimət göstərməlidir. Bəs haqqında danışdığımız bu qarşıdurma haradadır? Dağlıq Qarabağ məsələsi xüsusi məhəlli məsələ deyildir. Bu gün bu, bütün sovet xalqının təşvişidir. Adamlar gərgin surətdə gözləyir və ümid edirlər ki, xalqlar dostluğun özünün sarsılmazlığını bu şəraitdə də yenidən sübut edəcəkdir. Biz M. S. Qorbaçov ilə Polşaya getmişdik. Bizə belə bir sual verirdilər: sizdə nə danışırlar, Qafqazdan, Ermənistandan, Azərbaycandan, Dağlıq Qarabağdan təzə nə xəbər var? Bütün ölkə bunu gözləyir. İndi başlıcası, respublikalar arasında yabançılığı aradan qaldırmaqdan ibarətdir, ondan ibarətdir ki, vəziyyəti sabitləndirmək üçün tədbirlər görülsün.

SSRİ Ali Sovetinin Rəyasət heyəti yekdilliklə müvafiq qərar qəbul etdi.

Azərbaycan SSR-dən və Ermənistan SSR-dən SSRİ Ali Soveti deputatlarının böyük bir qrupu Rəyasət heyətinin iclasında iştirak edirdi (SİTA).

Kommunist» qəzeti, 20 iyul 1988-ci il

ERMƏNİSTAN SSR VƏ AZƏRBAYCAN SSR ALİ SOVETLƏRİNİN DAĞLIQ QARABAĞ MƏSƏLƏSİ BARƏSINDƏ QƏRARLARI HAQQINDA

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI

1. SSRİ Ali Sovetinin Rəyasət heyəti DQMV Xalq Deputatları sovetinin xahişi ilə əlaqədar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında Ermənistan SSR Ali sovetinin 1988-ci il 15 iyun tarixli xahişini və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə verilməsinin qəbul edilməzliyi haqqında Azərbaycan SSR Ali Sovetinin 1988-ci il 17 iyun tarixli qərarını müzakirə edərək, Azərbaycan SSR-in və Ermənistan SSR-in sərhədlerinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazilə bölgüsünün dəyişdirilməsini qeyri-mümkün hesab edir.

SSRİ Ali Sovetinin Rəyasət heyəti belə qərar qəbul edərkən SSRİ Konstitusiyasının bu müddəasını (78-ci maddə) əsas tutur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Başqa qərar hər iki respublikanın xalqlarının ümdə mənafelərinə zidd olar, bu regionda millətlərarası münasibətlərə ciddi zərər vurardı.

SSRİ Ali Sovetinin Rəyasət heyəti qeyd edir ki, sovet hakimiyyəti illərində Lenin milli siyasetinin həyata keçirilməsi əsasında Dağlıq Qarabağ zəhmətkeşləri partiya və sovet təşkilatlarının rəhbərliyi altında iqtisadiyyatın,

elmin inkişafında və sosial həyatın başqa sahələrində böyük müvəffeqiyətlər qazanmışlar. Bununla birlikdə, muxtar vilayətdə erməni əhalinin milli mənafələri ilə bağlı olan bir çox məsələlər, xüsusən mədəniyyət, təhsil sahəsində, kadr siyasetində məsələlər uzun müddət həll edilmirdi. Muxtar vilayətin Konstitusiya hüquqları pozulurdu. Bütün bu mənfi hallar vaxtında nəinki aradan qaldırılmış, həm də yiğilib qalırdı. Azərbaycan SSR-in, Ermənistən SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin hakimiyyət orqanları yaranmış vəziyyətin qiymətləndirilməsinə səthi yanaşmış, bu regionda mövcud milli-ərazi quruluşunu dəyişdirmək barəsində əsassız çağrıqların siyasi cəhətdən təhlükəli olduğunu dərk etməmiş, passiv mövqə, gözləmə mövqeyi tutmuşdular. Respublikalarda vəziyyət kəskinləşmiş, iqtisadiyyata, Ermənistən və Azərbaycan xalqlarının millətlərarası münasibətlərinə böyük zərər dəymışdır. Bütün bunlar ölkəmizin zəhmətkeşləri tərəfindən haqlı olaraq pişlənmişdir.

Dağlıq Qarabağda yaranmış vəziyyəti düzəltmək və ciddi nöqsanları aradan qaldırmaq üçün Sov.İKP MK-nin, SSRİ Ali soveti Rəyasət heyətinin və SSRİ Nazirlər sovetinin qərarlarında Dağlıq Qarabağ Muxtar Vilayətində iqtisadiyyatın, mədəniyyətin daha da inkişafını təmin etmək, zəhmətkeşlərin rifahını yüksəltmək, sosialist qanunçuluğunu və ictimai asayışı möhkəmlətmək, Azərbaycan SSR və Ermənistən SSR əhalisinin qardaşcasına dostluq və əməkdaşlıq ruhunda tərbiyəsini gücləndirmək sahəsində böyük tədbirlər nəzərdə tutulmuşdur. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən SSR ilə əlaqələrini genişləndirmək üçün lazımi şərait yaradılmışdır. SSRİ Ali sovetinin Rəyasət heyəti öz nümayəndələrini Dağlıq Qarabağa göndərməyi məqsədə uyğun hesab edir; onlar qəbul olunmuş qərarların sözsüz yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan SSR və Ermənistən SSR nümayəndələri ilə six əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəklər.

2. SSRİ Ali sovetinin Rəyasət heyəti Azərbaycan Ermənistən müttəfiq respublikalarının zəhmətkeşlərini, partiya və dövlət orqanlarını azərbaycanlı əhali ilə erməni əhali arasında mehriban münasibətlərin, qardaşlıq münasibətlərinin bərpası üçün əllərindən gələni etməyə çağırır.

SSRİ Ali sovetinin Rəyasət heyəti SSRİ Nazirlər sovetinə, Azərbaycan SSR və Ermənistən SSR xalq deputatları sovetlərinə, onların icra və sərəncam orqanlarına tapşırır ki, Ermənistən da, Dağlıq Qarabağda və Azərbaycanın digər regionlarında vəziyyəti normal hala salmaq, əmək intizamının möhkəmlənməsini, SSRİ Konstitusiyasına və sovet qanunlarına sözsüz əməl olunmasını təmin etmək üçün lazımi tədbirlər görsünlər, milli düşmənciliyin qızışdırılmasına yönəldilən hər cür fəaliyyətin, demokratik hüquqlardan antidemokratik məqsədlər üçün istifadə etmək cəhdlərinin qarşısını qətiyyətlə alsınlar.

Bununla əlaqədar olan və SSRİ Ali soveti Rəyasət heyətinin iclasında qaldırılan məsələlərin öyrənilməsini Millətlər sovetinin xüsusi olaraq yaradılan

komissiyasına tapşırmaq məqsədəuyğun hesab edilsin; komissiya öz təkliflərini hazır olduqca SSR Ali Soveti Rəyasət heyətinin müzakirəsinə verəcəkdir,

3. SSRİ Ali Sovetinin Rəyasət heyəti belə hesab edir ki, indi Sov.İKP XIX Ümumittifaq konfransı cəmiyyətimizdə inqilabi dəyişikliklər proseslərini dərinləşdirmək, o cümlədən millətlərarası münasibətləri daha da möhkəmlətmək və inkişaf etdirmək sahəsində qarşıya yeni vəzifələr qoyduğu bir zamanda xüsusilə vacibdir ki, bütün müttəfiq və muxtar respublikaların ali sovetlərinin Rəyasət heyətləri, yerli xalq deputatları sovetləri sovet adamlarının dostluğunu və bərabərhüquqlu əməkdaşlığını beynəlmiləçilik prinsipləri əsasında möhkəmlətmək məsələlərini daim diqqət mərkəzində saxlasınlar. Çalışmaq lazımdır ki, milliyyətindən asılı olmayaraq hər bir sovet adamı ölkənin hər hansı rayonunda özünü tamhüquqlu vətəndaş kimi hiss etsin. Millətlərarası münasibətlərin qarşıya çıxan məsələlərini vaxtında istər hər bir millətin və xalqın, istərsə də bütün sosialist Vətənimizin mənafelərini maksimum nəzərə almaqla həll etmək lazımdır.

SSRİ Ali soveti Rəyasət heyətinin sədri; **A. QROMHIKO**

SSRİ Ali Soveti Rəyasət heyətinin katibi; **T. MENTEŞAŞVİLİ**

Moskva- Kreml, 18 iyul 1088-ci il

«Kommunist» qəzeti, 20 iyul 1988-ci il

SOV.İKP MƏRKƏZİ KOMİTƏSİNĐƏ VƏ SSRİ ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİNDƏ

Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Ali sovetinin Rəyasət heyəti «Dağlıq Qarabağ məsələsi barəsində SSRİ Ali soveti Rəyasət heyətinin qərarını həyata keçirmək sahəsində əməli tədbirlər haqqında» qərar qəbul etmişlər.

Qərarda deyilir: «Ermənistən SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ məsələsi barəsində qərarları haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarına müvafiq surətdə Sov.İKP MK üzvü, SSRİ Ali sovetinin deputati, Sov.İKP MK-nin şöbə müdürü A. İ. Volski yoldaş Dağlıq Qarabağ barəsində Sov.İKP MK-nin, SSRİ Ali soveti Rəyasət heyətinin və SSRİ Nazirlər sovetinin qərarlarının yerinə yetirilməsi sahəsində Azərbaycan, Ermənistən və DQMV partiya, sovet və təsərrüfat orqanlarının işini təşkil etmək və əlaqələndirmək üçün Sov.İKP MK-nin və SSRİ Ali soveti Rəyasət heyətinin nümayəndəsi kimi Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinə göndərilsin, ona müvafiq səlahiyyətlər verilsin.

Azərbaycan və Ermənistən kommunist partiyalarının MK-larına, Azərbaycan SSR və Ermenistan SSR ali sovetlərinin Rəyasət heyətlərinə və nazirlər Sovetlərinə, habelə müvafiq ittifaq nazirliklərinə və baş idarələrinə göstəriş verilmişdir ki, qəbul olunmuş partiya və dövlət qərarlarını sözsüz yerinə yetirmək

vəzifələrinin həyata keçirilməsində Sov.İKP MK-nın və SSRİ Ali soveti Rəyasət heyətinin nümayəndəsinə hər vasitə ilə yardım və kömək göstərsinlər. Bu məqsədlə ona lazımlı olduqda Sov.İKP MK aparatının, SSRİ Ali soveti Rəyasət heyətinin, nazirliklərin və baş idarələrin, digər mərkəzi orqanların məsul işçilərini qarşıya çıxan məsələlərin həlli üçün cəlb etmək hüququ verilmişdir.

SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarında nəzərdə tutulduğu kimi, SSRİ Ali soveti Millətlər sovetinin deputatları sırasından xüsusi komissiya yaradılmışdır.

Kommunist qəzeti, 27 iyul 1988-ci il

VƏTƏNİN ALİ MƏNAFƏLƏRİ NAMİNƏ BAKİ ŞƏHƏR PARTİYA FƏALLARININ MÜŞAVİRƏSİ

Azərbaycan zəhmətkeşləri SSRİ Ali soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarını ürəkdən bəyənir və tamamilə müdafiə edirlər. Bu qərar erməni və Azərbaycan xalqları arasında mehriban qardaşlıq münasibətlərinin bərpa edilməsində, əmək intizamının möhkəmləndirilməsində, SSRİ Konstitusiyasına və sovet qanunlarına sözsüz əməl olunmasında, şübhəsiz, çox böyük rol oynayacaqdır.

Bakı şəhəri partiya fəallarının geniş müşavirəsi olmuşdur. Müşavirədə Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov çıxış etmişdir. O, SSRİ Ali soveti Rəyasət heyəti iclasının yekunlarından, Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçov yoldaşın çıxışındaki müddəalarla və göstərişlərlə əlaqədar olaraq respublika partiya təşkilatının böyük və məsul vəzifələrindən danışmışdır.

Vəzirov yoldaş demişdir. İcazə verin, bu çətin mürəkkəb günlər, həftələr və aylar ərzində göstərilmiş böyük təmkinə Mixail Sergeyeviç Qorbaçovun yüksək qiymət verdiyini, onun taşpırığı ilə Bakının və respublikamızın kommunistlərinə, bütün zəhmətkeşlərinə yetirim. O, emosiyalara uymayan, kamalı, dövlətimizin ali mənafələrini rəhbər tutan yoldaşlarımızın beynəlmiləlçilik mövqeyini yüksək qiymətləndirmiştir.

Baş vermiş hadisələr üzündən cari işləri unutmaq olmaz. Yenidənqurma fəal, fədakarcasına işləmək deməkdir və onu sözə deyil, əməldə müdafiə etmək lazımdır.

Yarıməlliyyin yekunlarına görə, Stepanakertdən başqa, Azərbaycan Sənayesi ahəngdar işləyir, bir sıra göstəricilər ötən ildəkindən yaxşıdır. Biz razılıq hissili qeyd edirik ki, Bakının bir çox əmək kollektivləri ikinci şənbəni də işləyirlər ki, XIX partiya konfransının qərarlarına layiqincə cavab versinlər, yol verilmiş geriliyin yerini doldursunlar.

Kənddə işlər pis getmir. Dövlətə mal-qara və qatıq, süd, yumurta və yun satışına dair birinci yarımmilliyyin planı yerinə yetirilmişdir. İyulun 16-dək olan məlumatə görə, keçən ilin müvafiq dövründəkindən çox məhsul istehsal edilmiş və

plan bu qədər yerinə yetirilmişdir: ət— 104 faiz, süd— 102 faiz, yumurta —105 faiz və yun—110 faiz. Planda nəzərdə tutulan 5 min ton əvəzinə 5,5 min top barama təhvil verilmişdir.

Dövlətə 214 min ton taxiil təhvil verilmişdir ki, bu da illik planın 73 faizi qədərdir. 1,15 milyon ton, yəni bildirkindən 155 min ton çox taxiil istehsal edilmişdir. Çoxlu yem tədarük edilmişdir.

İcazə verin, sənayemizin və kənd təsərrüfatımızın bütün əməkçilərinə Azərbaycan KP MK-nin ən səmimi minnətdarlığını yetirim, ona görə ki, onlar yenidənqurmanın tələblərini düzgün başa düşür, onun həyata keçirilməsini yüksək əmək nəticələri ilə təmin edirlər.

Bununla birləklə, biz daha böyük nailiyyətlər, o cümlədən ərzaq məhsulları istehsalında daha böyük nailiyyətlər qazana bilərik. Məsələn, heyvandarlıq xammalının emalında açıq-aşkar ümumi həcm ardınca qəçməgə son qoyulsa, 7 min ton əlavə ət əldə etmək olar. Tələbat olmayan brınzanın istehsalını təkcə 2 min ton ixtisar etmək yolu ilə 750 ton əlavə yağ götürmək olar.

Bələ ehtiyat mənbələri az deyildir. İndi başlıca vəzifə odur ki, ümumi həcmiñ deyil, ən əvvəl, xalqın qeydinə qalıb, bütün bunlardan fəal istifadə edilsin. Yaxın günlərdə biz briqada, icarə, ailə podratına, təsərrüfat hesabı üsluluna keçmiş kənd əməkçilərini toplamaq və onları diqqətlə dinləmək istəyirik. Bu adamların bir çoxunun isə böyük nəticələr qazandığına mat qalırsan. Bununla belə, bu adamların bir çox əleyhdarları vardır və onların arasında bəzi rəhbər kadrları — kolxoz sədrələrini də, onlardan daha yüksək mövqedə duranları da görmək olar. Qəribədir, doğrudanmı, onlar istəmirlər ki, ölkə, xalqımız mümkin qədər daha çox məhsul alsınlar?

Elə bilirəm, qarşısındaki söhbətimizin məzmununu hamiya çatdıracaqıq, qoy adamlar görsünlər ki, yaxşı işləyənlər kimdir, onlara mane olanlar kim. Moskvada olarkən biz partiya və dövlət rəhbərləri ilə Mənzil səhiyyə, heyvandarlıq sahəsindəki proqramımızdan danışdıq və söylədik ki, sosial sahədə, respublikanın düşdüyü mürəkkəb vəziyyətdən necə çıxmaq fikrindəyik.

Ə. X. Vəzirov daha sonra demişdir: DQMV barəsində Sov.İKP MK-nin və SSRİ Nazirlər sovetinin qərarının sözsüz yerinə yetirilməsini təmin etmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu qərarda respublikamızın həmin diyarının dinamik inkişafı üçün tədbirlər kompleksi nəzərdə tutulmuşdur.

Respublikanın ziyalıları bizim iki xalqımız arasında münasibətləri yaxşılaşdırmaq üçün çox iş görməlidirlər. Biz razılığa gəldik ki, Zaqafqaziya respublikaları ziyalılarının nümayəndələri toplaşınlar, fikir mübadiləsi keçirsinlər, mürəkkəb vəziyyətdən çıxış yollarını birlikdə axtarsınlar və beləliklə, millətlərarası münasibətlərdə yaranmış çəkışmələrə son qoyulsun.

Təəssüf, Rəyasət heyətinin iclasında, eləcə də M. Ə. İbrahimovun çıxışında haqlı olaraq qeyd edildiyi kimi, ziyalılar heç də həmişə zirvədə olmamışlar, o cümlədən bizim Bakıda da ədəbiyyat, incəsənat, elm xadimlərimiz

yaxşı başa düşməlidirlər ki, onların sözünün nüfuzu nə qədər yüksəkdir. Ancaq onlar bu məsuliyyəti heç də həmişə başa düşmür, bəzən təkəbbürlük göstərir, unudurlar ki, bu, xalqımızın müqəddəratına, nəticə etibarı ilə yenidənqurmanın müqəddəratına ciddi təsir göstərə bilər. Xalqlarımız arasına etimadsızlıq toxumu səpmək deyil, onları birləşdirən cəhətləri axtarıb tapmaq lazımdır.

Qeyd edilmişdir ki, Dağlıq Qarabağda vəziyyəti tezliklə sabitləşdirmək məqsədilə bir çox çətinlikləri və problemləri aradan qaldırmaq lazımdır. Yalnız əməkdaşlıq, hörmətçilik yolu ilə biz bunların həlli vasitələrini tapa bilərik. Təəssüf, iş dərinə gedib. İndi nə edək, bəla üz verib, gəlin, vəziyyəti düzəldək və bunun üçün səyləri əsirgomayək. Əlimizdən gələni etməliyik ki, qazandıqlarımızı qaytaraq və daha irəli gedək.

Ermənistan SSR-də vəziyyəti sabitləşdirmək üçün də tədbirlər görülür. Biz bu çətin işdə Ermənistan KP MK-ya müvəffəqiyyətlər arzulayıraq və dostlarımıza kömək etmək, vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik.

Bildiyiniz kimi, İran—İraq müharibəsinin dayandırılmasının mümkünlüyü istiqamətində müsbət irəliliyişlər nəzərə çarpmağa başlamışdır. Məlumdur ki, sovet İttifaqı bu münaqişənin aradan qaldırılmasına nə kimi böyük kömək göstərir, iki qonşu arasında qanlı müharibənin dayandırılması üçün hər şey edilir. Siz bilirsiniz ki, Əfqanistan məsələsi, başqa beynəlxalq problemlər də necə həll edilmişdir, halbuki əvvəllər adama elə gəlirdi ki, həmin problemlər barəsində ümumi dil tapmaq mümkün deyildir. SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında DQMV məsələsinin müzakirəsi zamanı bütün bunlar barədə danışıldı. Həm də belə bir qanuna uyğun sual verildi: bəs ümdə mənafələri ümumi, məqsədləri, taleləri ümumi olan iki xalqımızın ümumi dil tapmasına nə mane olur? Qeyd edildi ki, meydana çıxmış problemin siyasi vasitələrlə həlli üçün hər şeyi etmək lazımdır.

Rəyasət heyətinin iclasında ciddi, ətraflı, çox demokratik, nəzakətli, xeyirxah və eyni zamanda prinsipial söhbət oldu. Bu problem səkkiz saat müzakirə olundu, 32 yoldaş çıxış etdi. Bütün ölkəmizin nümayəndələrinin diskussiyası böyük canıyananlıqla gedirdi.

İclasın gedisində mən bir tərəfdən, ümumiyyətlə, bu məsələnin meydana çıxmışından çox böyük xəcalət hissi keçirirdim. Digər tərəfdən isə, doğma partiyam üçün, rəhbərliyimiz üçün dərin iftixar hissi keçirirdim, fəxr edirdim ki, burada, bu bir parça torpaqda baş verən hadisənin doğurduğu kədər dərhal bütün ölkəmizin, qüdrətli Vətənəmizin kədərinə çevrilir. Həm də bu, belə bir inam oydadır ki, biz hadisələrin daha da genişlənməsinə və arzuolunmaz şəkildə inkişafına yol verməyəcəyik.

Bu günlərdə respublikanın müəssisələrində, elmi idarələrində, yaradıcılıq təşkilatlarında, ali məktəblərində yığıncaqlar keçirilmişdir. Yığıncaqlarda on minlərlə adam çıxış etmişdir. Onlar M. S. Qorbaçovun çıxışındaki müddəaları bütünlüklə müdafiə edir, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarını bəyənirlər.

Yoldaşların ancaq bir neçə fikrini misal göstərmək istəyirəm. Bakının maşınqayırmış işçilərindən N. Məmmədov: «SSRİ Ali Soveti Rəyasət heyətinin qərarını hamı yekdilliklə bəyənir. Lakin bu qələbə əhval-ruhiyyəsi deyildir: belə hesab etmirik ki, bax, biz deyən oldu, yox, bu, tamamilə işguzar əhval-ruhiyyədir. Bu, bizim ümumi qayğımızdır — azərbaycanlıların da, ermənilərin də — dostluğu, Vətəni, ədaləti, uşaqlarımızın gələcəyini, nəhayət, yenidənqurmanın gələcəyini əziz tutanların hamisİNİN. Bu bizim milli fərqlər nə olduğunu bilməyən başlıca mənafeyimizdir. Madam ki, belədir, deməli, biz dostluğumuzun binasına vurulan zədəni sağaldacağıq».

Bununla əlaqədar qeyd etmək istərdim: srağagün yoldaşlardan biri mənə yaxınlaşmış dedi: «Qələbə münasibətlə təbrik edirəm!». Mən dedim: «hansi qələbə? Düşmənə qalib gələrlər. Bizimki isə qardaşların küsüşməsidir və biz barışmalıyıq. Birinin digəri hesabına heç bir qələbəsi ola bilməz, qələbə yalnız hər iki xalqın mənafelərinə, dövlətimizin ali mənafelərinə uyğun gəldikdə, qələbə ola bilər».

Bərdəli pambıqcı Ş. Mehdiyev belə hesab edir: «Ədalətli qərar qəbul olunmuşdur. Sovet adamları üçün ən müqəddəs nemətə — dostluğu, beynəlmiləciliyə əl qaldırmağa necə cürət etmişlər. Həyatları qaynayıb-qarışmış iki qardaş xalqın arasını vurmağa necə cəhd etmək olardı. Axi, elə azərbaycanlılar var ki, öz uşaqlarına erməni adları qoymuşlar, ermənilər isə Azərbaycanlı adları. M. S. Qorbaçovun belə bir fikri ilə tamamilə razıyam ki, Qarabağ məsəlesi yenidənqurma eleyhdarlarının məkrli fitnəsidir».

Kəlbəcərli tütünçü, rayon partiya komitəsi bürosunun üzvü B. Mahmudova: «Ağlılı qərar qəbul edilmişdir. Rəyasət heyətinin iclasında doğru deyilmişdir ki, Dağlıq Qarabağda baş verən hadisə ən əvvəl milli siyasetdə ciddi qüsurlara yol verən respublika rəhbərlərinin təqsiridir. Bunun üçün müqəssir olanların hər biri cavab verməlidir. Azərbaycan və erməni xalqları arasında mehriban qardaşlıq münasibətlərini bərpa etmək üçün, hər hansi millətdən olan adamın özünü ölkəmizin hər bir guşəsində öz evindəki kimi hiss etməsi üçün hər şeyi etmək lazımdır».

Şuşalı inşaatçı V. Əşrəfov: «SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında M. S. Qorbaçovun çıxışını böyük diqqətlə dinlədim. Çıxış hər şeydən əvvəl ona görə xoşuma gəldi ki, burada milliyyətindən asılı olmayaraq hər bir xalqın, hər bir adamın öz taleyi üçün nigarançılıq, ölkəmizdə yenidənqurmanın taleyi üçün narahatlıq ifadə olunur. Biz bilirik ki, yaranmış vəziyyət partiyanın və ölkənin rəhbərliyini narahat edir. Qəbul olunmuş qərar ən əvvəl ölkənin mənafelərinə uyğundur. Təmkinli olmaqdə, fitnələrə uymamaqdə, işləməkdə davam etməkdə biza bax, əsasən bu kömək etdi».

Buruq ustası S. Akopyan: «Bütün ölkənin mənafeləri, vahid sovet xalqının mənafeləri biz sovet adamları üçün hər şeydən üstündür. SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağa dair öz qərarını qəbul edərkən məhz bunu əsas tutmuşdur və mən də bu qərarın altından qol çəkməyə hazırlam. Bizim bəzilərimiz

ara-bir unudur ki, biz ən əvvəl kommunistik, yeni cəmiyyət qurucusuyuq, sonra isə müxtəlif millətlərin nümayəndəsiyik. Ölkədə genişlənən yenidənqurmanın mürəkkəb vəzifələrini yalnız əlbir surətdə, bütün millətlərin nə xalqların səylərini birləşdirməklə, millətlər-arası nifaq və etimadsızlıq təzahürlərindən xilas olmaqla yerinə yetirmək mümkündür. Bizim mütləq qazanacağımız müvəffəqiyyət hökmən ümumi müvəffəqiyyət olacaqdır».

Yoldaşlar doğru deyirlər, çox gözəl sözlərdir. Belə ağıllı, təmkinli, düzgün münasibətə, kommunist münasibətinə şərik olur və onu alqışlayıram.

Sov.İKP MK Baş katibinin çıxışı partiya təşkilatının birinci dərəcəli vəzifələrini müəyyən edir. Biz bütün bu məsələləri avqustun əvvəllərində MK-nin plenumunda ətraflı və hərtərəfli müzakirə etmək niyyətindəyik. Orada biz XIX Ümumittifaq partiya konfransının qərarlarını əməli surətdə həyata keçirmək tədbirlərini, zəhmətkeşlərin beynəlmiləl təriyəsini gücləndirmək məsələlərini müzakirə edəcəyik. Əlbəttə, respublikamızın həyatında sosial ədalət prinsiplərinin bərpası məsələlərini, vaxtı çatmış başqa problemləri də müzakirə edəcəyik. Bununla əlaqədar mən partiya fəallarını bu plenumun hazırlanmasına kömək göstərməyə, öz mülahizələrini və təkliflərini təqdim etməyə çağırıram. Çox istərdik, açıqlıq və aşkarlıq ruhunda biz həqiqəti deyək ki, yeni qayda ilə yaşamaqda bizə mane olan nədir, yenidənqurma işini ləngidən nədir.

SSRİ Ali Sovetinin Rəyasət heyəti DQMVi-ni Azərbaycan SSR-in tərkibində saxlamağı qərara almışdır. Eyni zamanda bu vilayətin həqiqi inkişafını təmin etmək, bu faciəni doğurmuş səbəblərin gələcəkdə təkrarına yol verməmək üçün tədbirlər həyata keçirilməsinin vacibliyi də çox dəqiq şəkildə deyildi.

Rəyasət heyətinin səkkiz saat davam edən iclası, həqiqətən, tarixi iclasıdır. Mən deyərdim ki, bu, hər cür millətçilik üzərində partiya, dövlət məhkəməsi idi. Zənnimcə, təsadüfi deyil ki, belə məhkəmə XIX Ümumittifaq partiya konfransından sonra qurulmuşdu, ona görə ki, millətçilik yenidənqurma yolunda duran ən ciddi əngəllərdən və böyük bələlardan biridir.

Biz sovet xalqlarını durmadan yaxınlaşdırıran məsələlər üzərində düşünsəməli və işləməliyik. Yادınızda olar, Moldaviyadan, Türkmenistandan, Dağıstandan və başqa respublikalardan gəlmİŞ dostlarımızla bu salonda nə qədər müxtəlif görüşlər olmuşdur. Gürcüstan və Ermənistani isə mən, ümumiyyətlə, demirəm, çünki biz həmişə onları qonşu deyil, qardaş hesab etmişik.

Bu gün isə biz nə qədər çox şey itirmişik! Bəs kim qazanmışdır? Yalnız gözə görünməyən cürbəcür mənfi əməllərdə marağı olanlar. Yenidənqurmanın onları bütün imtiyazlardan hökmən məhrum edəcəyini gördükəri üçün onlar əks-hücumu keçir, belə güman edirlər ki, müqavimət nə qədər güclü olsa, onlar üçün bir o qədər sərfəli olar—qanunun keşiyində duranların başı qarışar.

Vəzirov yoldaş qardaş sovet respublikaları ilə beynəlmiləçilik əlaqələrini inkişaf etdirmək üçün görülən tədbirlər barədə məlumat vermiş, respublika partiya

təşkilatının, Azərbaycan zəhmətkeşlərinin gözəl beynəlmiləlçilik ənənələrini möhkəmlətməyin və artırmağın zəruriliyini qeyd etmişdir.

Sonra o, salona toplaşanları bu il iyulun 18-də Rəyasət heyətinin iclasında öz çıxışının məzmunu ilə tanış etmişdir.

«Adama ağır gəlir və adam təəssüflənir ki, XIX Ümumittifaq partiya konfransından sonra SSRİ Ali Soveti Rəyasət heyətinin birinci iclasında açıq-aşkar yenidənqurma əleyhinə olan qüvvələrin qaldırıldıqları problem müzakirə olunur.

DQMVi-nin Azərbaycan SSR-in tərkibindən çıxması məsələsinin qaldırılmasının özü, indi hamımızın gördüyü kimi, iki qonşu qardaş xalqın dostluğununa ciddi zərbə endirmiş, minlərlə azərbaycanlı və erməni ailəsinə kədər və iztirab gətirmiş, bütün regionda vəziyyətin sabitliyini pozmuşdur.

Digər tərəfdən, bu, respublikalarımızda görünməmiş millətçilik gurultusu doğurmuşdur. Xülaşə, yenidənqurma işinə çox böyük zərər dəymışdır.

Bax, buna görə də nəticələri bəlli olmayan şəraitin bundan sonra da davam etməsi daha böyük bələlərə gətirib çıxara bilər. İctimai asayışın, sosialist qanunçuluğunun bərpa edilməsi, Stepanakertdə SSRİ tarixində görünməmiş tətilin, 55 gün davam edən tətilin dayandırılması üçün təxirə salmadan tədbirlər görmək lazımdır.

Beş aydan çoxdur ki, demokratikləşdirmə və aşkarlıq şüərləri ilə riyakarcasına pərdələnən kampanya davam edir və millətçi, digər antisovet qüvvələr onu fəal surətdə qızışdırırlar.

Ela vəziyyət yaranmışdır ki, Stepanakerta verilən komandalarla təkillər başlanır, vilayət sovetinin sessiyaları çağırılır və bu sessiyalarda qeyri-hüquqi qərarlar qəbul edilir. Bu isə müvafiq surətdə Ermənistanda və Azərbaycanda sabitliyi pozur. Təhlükeli zəncirvari reaksiya öz təsirini göstərir.

Cəmiyyəti inqilabi yolla yeniləşdirmək üçün Sov.İKP-nin götürdüyü xəttə düşmən olan ən müxtəlif ünsürlərin Azərbaycanda və Ermənistanda yaranmış ittifaqı göz qabağındadır. Bu ünsürlər müxtəlif tələblər irəli sürsələr də, onların məqsədi birdir: məhdud ekoist niyyətlər naminə yenidənqurmayı sarsıtmaq. Azərbaycan və Ermənistanda xalqları qədim zamanlardan mehriban qonşular kimi yaşayıblar. Bizim etnik tipimiz eynidir, musiqi təرانələrimiz, xalçalarımızın naxışları eynidir. Bizim zərb-məsəllərimiz də ümumidir. «Namus» sözü hər iki dildə eyni mənə daşıyır — şərəf, abır-həya. Talelərimizin mayası həqiqətən azadlıq və səadət uğrunda birgə mübarizədə yoğrulub.

Bu gün biz daha aydın yəqin edirik ki, sosialist vətənpərvərliyi kimi qüvvəyə yenidənqurmanın böyük ehtiyacı vardır. Öz milli mənzillərinə çəkilib getmək, dünyaya milli problemlərin dar yarığından nəzər salmaq səyi təşviş doğurur. Son vaxtlar bəziləri ölkənin ali dövlət mənafelərindən çox çəkinə-çəkinə danışırlar. Six birləşmiş güclü sosialist Vətoni olmaasa heç bir milli təraqqi də ola bilməz.

Millətlərarası münasibətlərdə yaranmış kin-küdürü və deformasiyaları aradan qaldırmaq üçün gərgin iş aparılmalıdır ki, M. S. Qorbaçovun qarşıya qoyduğu vəzifə tamamilə həyata keçirilsin: SSRİ-nin hansı bir nöqtəsində hər hansı millətdən olan adam özünü evindəki kimi hiss etməlidir.

Vəziyyəti təhlil edərkən bu nəticəyə gəlirsən: DQMV məsələsini qaldıranları bu vilayətdəki erməni əhalinin özünün taleyi az narahat edir. DQMV-ni qoparmaq hərəkatının təşəbbüsçülərinin əsl məqsədlərini və niyyətlərini örtbasdır edən pərdə bu günlər götürülmüşdür. Sosial-iqtisadi və mədəni xarakterli tələblər bir kənara qoyulmuşdur. Bir çoxları özlərini elə tuturlar ki, SSRİ Konstitusiyasının 78-ci maddəsi, müttəfiq respublikanın razılığı olmadan onun ərazisinin dəyişdirilə bilməyəcəyi barədə onun hüququna təminat verən maddə guya mövcud deyildir.

Dağlıq Qarabağ ermənilərinin mənafeləri və hüquqları Azərbaycan SSR-in tərkibində mövcud vilayət muxtarlığı ilə təmin edilə bilər və təmin edilməlidir. Biz onu da bilirik ki, bunun üçün çox iş görməliyik. Məsələnin başqa cür qoyuluşu hüquqi cəhətdən qeyri-qanunidir, siyasi cəhətdən isə zərərli.

Aşağıdakıları da demək istərdim. Antisosialist qüvvələr yaxşı başa düşürər ki, həyata yeni nəsillər qədəm qoymuşlar, buna görə də onların şürurunu millətçilik ideologiyası ilə, dini ideologiya ilə pozmağa çalışırlar. Siz bilirsiniz ki, bəzi şəxslər Sumqayıtda baş vermiş faciəni necə təhqirəmiz şəkildə şışirdirlər. Bu faciə hamımızı həm qəzəbləndirmişdir, həm də hamımız tərəfindən kəskin pişlənmişdir. Biz, kommunistlər, beynəlmiləlcilər isə əlimizdən gələni etməli və hətta bundan da artıq çalışmalıyıq ki, belə faciə bir daha təkrar olmasın.

Təhrikilər daha nə kimi fitnələrə əl atmırlar. Son vaxtlar aramızda elə vərəqələr, digər mətbu nəşrlər yayılmağa başlamışdır ki, burada Moskva erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi qızışdırmaqdır, Dağlıq Qarabağ məsələsinin həllini yubatmaqdə ittihəm olunur. Biz buna göz yuma bilmərik.

Biz heç kimə, heç vaxt imkan vermərik ki, bizi SSRİ-nin bütün xalqlarının həqiqi tərəqqisində çox böyük rol oynayan böyük rus xalqı ilə küsdürsün. Milli dirçəliş yolunda Azərbaycan xalqının qazandığı bütün nailiyyətlərdə biz rus xalqının səxavəti yardımını, qardaşlıq köməyini görürük. Respublikamızın hər bir əməkçisi də bunu həmişə minnətdarlıq hissi ilə yad edir.

Bu günlər mən çoxlu teleqram və məktub alıram, burada bütün qardaş respublikalarla ənənəvi əlaqələri hər vasitə ilə inkişaf etdirmək xətti müdafiə olunur. Təəssüf, həmin əlaqələr son illərdə xeyli dərəcədə unudulmuşdur və məncə, bu sözlər təkcə Azərbaycan SSR-ə aid deyildir. Biz adamların bir-birinə yaxınlaşmasına kömək edən nə varsa hamısını bir-bir toplayıb cəmləşdirməyi öyrənməliyik. Bu, hər bir xalqın ləyaqətinə, mədəniyyətinə, dilinə və tarixinə dərin hörmət göstərilməsini, xalqlar arasında qarşılıqlı ünsiyyət olmasını təlob edir.

Bir fikir verin, görün, DQMV-ni qoparmaq hərəkatının təşkilatçıları ilə kimlər həmrəydir, onların tərəfini kimlər saxlayır. Bunlar «demokratik ittifaq»

deyilən ittifaqın nümayəndələridir. Onun liderlərindən olan Jirinovski adlı birisi bu yaxınlarda «Rusiyani qan bahasına oyatmağa» çağırmışdır. Özünü erməni xalqının natiqi kimi göstərən İ. Muradyan «Russkaya misl» mühacir qızetinin səhifələrində Azərbaycanın rəhbərlərini və Sov.İKP MK-ni bütün erməni xalqına qarşı cinayətdə ittiham edir. «Milli özünütəyin» birliyinin lideri P. Ayrikyan isə iddia edir ki, SSRİ ermənilərin ədalətə bəslədikləri ümidi ləri ümumən doğrultmur.

Bütün bunlar təsadüfi deyildir. Hər dəfə ölkəmizdə çətinliklər olanda bundan Sovet İttifaqına qarşı mübarizədə istifadə etmək istəyənlər baş qaldırırlar.

Müasir şəraitdə millətçilik yenidənqurmanın əməli surətdə həyata keçirilməsi üçün əslində ciddi təhlükə mənbələrindən birinə çevrilir.

Dağlıq Qarabağda və onun ətrafında baş vermiş hadisələr üçün Azərbaycanın və muxtar vilayətin rəhbərliyinin üzərinə çox böyük məsuliyyət düşür və biz bunu açıq etiraf etmişik. Vaxtı çatmış problemlər illərlə həll edilmirdi. Beynəlmiləlçilik, vətənpərvərlik təriyəsi işinin başlı-başına buraxılması, durğunluq illərinin digər mənfi halları DQMV-də Millətçilik əhval-ruhiyyələrinin artması üçün əlverişli mühit yaratmışdı. Həm də xüsusilə qeyd etmək istədim ki, biz xalq ilə, yolunu azanlarla, yalan toruna düşənlərlə vəziyyətdən bilə-bilə tamahkarlıq məqsədləri üçün istifadə edənlər arasında aydın hədd qoyuruq.

Azərbaycan partiya təşkilatı vəziyyəti düzəltməyə çalışır S. Q. Arutyunyan yoldaşla biz iki respublikanın rayonlarını gəzmişik. Orada adamlar bizə açıq deyirdilər: Xalqlarımız arasında əsrlərlə davam edən dostluğun pozulmasına yol verməyin.

Bu çətin vaxtda biz daim görürük ki, Sov.İKP və dövlət rəhbərləri yaranmış vəziyyətdən, nəhayət, çıxış yolu tapmağa, münaqişəni siyasi vasitələrlə həll etməyə çalışırlar.

M. S. Qorbaçovun Azərbaycan və Ermənistən xalqlarına müraciəti xüsusi yer tutur. Bu sənəd çox böyük beynəlmiləlçilik qüvvəsinə malikdir, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuşdur. Hələlik biz bu sənədlə əlaqədar pis işləyirik, onun çox böyük potensialından zəif istifadə edirik.

Y. K. Liqəçov yoldaşın Azərbaycan KP MK plenumundakı çıxışında Sov.İKP MK-nin mövqeyi dəqiq şərh olunmuşdur. Bu çıxış Bakıda şəraitin normal hala düşməsinə ciddi təsir göstərmişdir. P. N. Demiçev və K. P. Razumovski yoldaşlar hadisələr dövründə Azərbaycanda olmuşlar.

A. N. Yakovlev, V. İ. Dolgix, A. İ. Lukyanov yoldaşlar hadisələr dövründə Yerevanda olmuşlar. A. A. Qromiko yoldaşın da respublikalarımızdan SSRİ Ali soveti deputatlarının bir qrupu ilə ətraflı görüşləri olmuşdur. Bu, Kremlin biganəlik göstərdiyini iddia edənlərə cavabdır.

Respublikanın kommunistləri, zəhmətkeşləri Sov.İKP MK Siyasi Bürosunun regionda şəraiti sağlamlaşdırmağa yönəldilən prinsipial, ardıcıl xəttini Vətənin, onun ərazisində yaşayan bütün xalqların ali mənafələrinə uyğun olan yeganə düzgün xətt kimi tamamilə müdafiə edirlər.

Sov.İKP MK-nin qərarında tamamilə düzgün olaraq göstərilir ki, mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə yönəldilən hərəkətlər və tələblər Azərbaycan SSR və Ermənistən SSR zəhmətkeşlərinin mənafelərinə ziddir, milli münasibətlərə zərər vurur. XIX partiya konfransında qeyd edildiyi kimi, bütün agrılı-acılı məsələlər yalnız sosializm çərçivəsində və sozializm naminə həll edilməlidir.

Mən möhkəm əminəm ki, bu acı günlər və həftələr, nəhayət keçmişdə qalacaq, qardaş xalqların əzəli dostluğunun üstündən qələm çəkə bilməyən kədərli epizoda əvvəlcəkdir. Biz iki xalqımızı birləşdirmiş və həmişə birləşdirəcək tellərin qırılmaması üçün hər şeyi etməyi çox istəyirik və edəcəyik.

Bu məqsədlə iki respublikanın rəhbərlərinin əlaqələrindən fəal istifadə olunur. S. Q. Arutyunyanla və Ermənistənin başqa rəhbərləri ilə müntəzəm əlaqə saxlanılır, birgə tədbirlərdə dəyişikliklər edilir. Biz birləşib, vaxtı çatmış məsələlərin birgə həllini tapmağa hazırlıq. Məgər DQMV-nin bələləri hər iki respublikamızın başqa çətinliklərindən ayrıdır mı? Axı, durğunluq illərinin mənfi nəticələrini biz də, məsələn, azərbaycanlıların özləri də, respublikanın başqa millətlərinin nümayəndələri də az hiss etmirlər.

Biz Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin DQMV haqqında qərarının sözsüz yerinə yetirilməsini təmin etməyi şərəf işi hesab edirik. Həmin qərar respublikamızın bu diyarının dinamik, kompleks inkişafı üçün yaxşı təməldir. Qısa müddət ərzində az iş görülməmişdir, hərçənd daha çox iş görmək olardı. Vilayətin bəzi partiya, sovet, təsərrüfat rəhbərlərinin açıq-aşkar müqaviməti mane olur.

Respublikamızın zəhmətkeşləri partianın yenidənqurma xəttini səmim-qəlbədən qarşılamışlar. Məhz bu, durğunluq dövründən miras qalmış bir çox problemlərin mütləq həll ediləcəyinin rəhnidir. Sosial həyat çoxlu deformasiyalardan, yıgilib qalmış qüsurlardan və cinayətlərdən təmizlənməlidir. Kadrlarla böyük iş aparılmalıdır ki, onlar hakimiyyətdən adamların rifahı naminə istifadə etməyi bacarsınlar, yerli mənafeləri ümumdüvəlt mənafeləri ilə əlaqələndirə bilsinlər. Qanuna hörmət aşılanması, dövlət intizamına əməl edilməsi üçün də çox iş görmək lazımdır. Lakin biz belə hesab edirik ki, qanunun və dövlət intizamının pozuntuları üstündə cəza da hökmən verilməlidir. Təəssüf ki, DQMV-də və onun ətrafında hadisələr yenidənqurma prosesinə çox mane olur. Lakin mən bildirmək istəyirəm: heç şey bizi inqilabi dəyişikliklər yolundan sapdırıa bilməz! Bизim üçün başqa alternativ yoxdur.

Yoldaşlar! Bugünkü müzakirə göstərir ki, əmələ golən təhlükəli vəziyyətə son qoymaq nə qədər vacibdir. Xalq iğtişaşlardan, qeyri-müəyyən vəziyyətdən cana doymuşdur.

Biz respublikamızın ərazi quruluşunun dəyişdirilməsinin yolverilməzliyi haqqında və regionda qayda-qanun yaratmaq üçün təxirəsalınmaz tədbirlər

görülməsinin zəruriliyi haqqında qərar layihəsindəki müddəalara bütünlükə tərəfdarıq.

Bu gün nə qədər də çox problem qaldırıldı. Gəlin onları həll edək! Xüsusən də ona görə ki, yenidənqurma dövründə bunun üçün hər cür imkan vardır. İncikliklərdən, məzəmmətlərdən və tarixə müraciətlərdən əməli işə keçmək vaxtı gəlib çatmışdır».

Axırda mənə verilmiş suallara cavab vermək istərdim. Məsələn, Rəyasət heyəti qərarının belə bir bəndi barədə soruşurlar: «Bununla əlaqədar olan və SSRİ Ali Sovetinin Rəyasət heyətinin iclasında qaldırılan məsələlərin öyrənilməsini millətlər sovetinin xüsusi olaraq yaradılan komissiyasına tapşırmaq məqsədəyən hesab edilsin; komissiya öz təkliflərini hazır olduqca SSRİ Ali Soveti Rəyasət heyətinin müzakirəsinə verməlidir».

Cox mühüm təklifdir. Yadınızda olar ki, XIX partiya konfransındaki çıxışlarda, o cümlədən mənim çıxışimdə da SSRİ Ali Soveti Millətlər Sovetinin rolunu artırmaq barədə danışılmışdır. Aydındır ki, hər bir haldə heç bir məsələ bu və ya digər respublikanın iştirakı olmadan və ya rəyi nəzərə alınmadan həll edilməyəcəkdir. SSRİ Ali Soveti Rəyasət heyətinin son iclası buna inandırıcı sübutdur. Bu iclas əsl beynəlmiləlçilik dərsi oldu. Nə qədər ideya və fikirlər irəli sürüldü, mülahizələr söylənildi, təkliflər verildi, həm də təkcə DQMV barəsində yox, millətlərarası münasibətlərə aid problemlər barəsində. Onları öyrənmək və ölkəmizin bütün millətlərinin və xalqlarının rifahi naminə həll etmək lazımdır.

İkinci sual: Deyirlər ki, Rəyasət heyətində mənim çıxışimdə bu günlərdə Ermənistandan gəlmis azərbaycanlılar barəsində heç nə deyilməmişdir. Mən bu barədə partiya konfransında danışdım, Rəyasət heyətinin iclasında isə S. B. Tatlıyev yoldaş danışdı. Biz bu məsələni kəskin qoymuşaq və bu problemlə ciddi məşğul oluruq. Bu günlərdə onlarca adamlı görüşüb, söhbət etmək lazım gəlir. Qərara alınmışdır ki, bu məsələlərə baxan komissiyaya indi respublika Nazirlər Sovetinin sədri H. N. Seyidov yoldaş başçılıq edəcəkdir, komissiyaya MK katibi T. X. Orucov yoldaş, başqa məsul yoldaşlar daxil olacaqlar.

Bu cür komissiyalar bütün rayonlarda yaradılmışdır, onlara rayon icraiyə komitələrinin sədrləri başçılıq edirlər. İndi Sov.İKP MK-nın məsul işçiləri Ermənistandardırlar, onlar əhalisi əsasən azərbaycanlılardan ibarət olan rayonlara xüsusi diqqət yetirirlər.

Bu adamlara ciddi diqqət və qayğı göstərmək lazımdır. Onlar dara düşmüşlər və biz onlara kömək etməliyik. Bütün bu məsələlərə ciddi göz qoyacaq və tələbkarlıqla yanaşacağıq.

Biz rayon partiya komitələrinin birinci katiblərindən birini bu məsələdə laqeydlik göstərdiyinə görə işdən azad etmişik.

Bütün bu məsələlər kompleksi respublika partiya rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. O, Ermənistən SSR-in rəhbərləri ilə daimi əlaqə saxlayır.

Nəhayət, üçüncü sual: «SSRİ Ali Sovetinin Rəyasət heyəti öz nümayəndələrini Dağlıq Qarabağa göndərməyi məqsədəyən hesab edir, onlar qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan SSR və Ermənistən SSR nümayəndələri ilə six əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəklər». Bu təklif Özbəkistan KP MK-nin birinci katibi tərəfindən irəli sürüldü və biz ona tərəfdar çıxdıq. Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin DQMV haqqında qərarını həyata keçirmək sahəsində nəhəng iş aparılmalıdır. Məlum olduğu kimi, respublikamızdan əlavə, Ermənistən SSR-ə, ittifaq nazirliklərinə və baş idarələrinə də tapşırıqlar verilmişdir. Əlbəttə, bu işdə müvafiq əlaqələndirmə və yardım lazım gələcəkdir. Həmin qərarın tam yerinə yetirilməsində bizim marağımız vardır, çünkü bu, respublikamızın bu diyarının daha da inkişafına xidmət edər, başlıcası isə, sosial-iqtisadi ədalətsizliklərdən dəm vuran yenidənqurma əleyhdarlarının bəhanəsini kəsər."

Ə. X. Vəzirov axırdı əmin olduğunu bildirmişdir ki, respublikanın kommunistləri, partiya fəalları SSRİ Ali Soveti Rəyasət heyətinin qərarının, Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçovun irəli sürdüyü vəzifələrin həyata keçirilməsini təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklər (Azərinform).

«Kommunist» qəzeti, 23 iyul 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNĐƏ

Azərbaycan KP MK Ermənistən SSR-dən respublikaya gələn Azərbaycan millətinə mənsub şəxslərlə işin təşkili məsələlərini müzakirə etmişdir.

Qəbul olunmuş qərarda qeyd edilir ki, DQMV-də və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq son aylarda Ermənistən da yaşayan müəyyən qədər azərbaycanlı Azərbaycan SSR-ə gəlmışdır. Respublikanın, şəhər və rayonların partiya, sovet orqanları tərəfindən onlara lazımı diqqət göstərilir. Bununla birlikdə bəzi yerlərdə onların ehtiyaclarına və qayğılarına etinasız münasibətə yol verilir, onların yerləşdirilməsi, məişət və tibbi xidmət məsələləri vaxtında həll edilmir.

Müvəqqəti yaşamaq üçün Ermənistən SSR-dən respublikaya gələn şəxslərlə işi gücləndirmək, onların yerləşdirilməsi və mənzil-məişət şəraiti yaradılması məsələlərini operativ həll etmək məqsədilə Azərbaycan KP MK aşağıdakılardan ibarət respublika komissiyası təşkil etmək haqqında qərar qəbul etmişdir: H. N. Seyidov — Azərbaycan SSR Nazirlər Sovetinin sədri (sədr), T. X. Orucov — Azərbaycan KP MK katibi (sədr müavini), N. S. Fətəliyev — Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini, D. M. Asanov — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, S. M. Məmmədov — Bakı Şəhər Partiya Komitəsinin katibi, Z. C. Orucov — AHİŞ katibi, Ə. S. Orucov — Azərbaycan SSR ədliyyə naziri, F. M. Yaqubov — Azərbaycan SSR Nazirlər

soveti sovet orqanları şöbəsinin müdürü, M. İ. İlyasov—Azərbaycan SSR daxili işlər nazirinin müavini, Ə. C. Əzizov — Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini.

Respublika komissiyasına tapşırılmışdır ki, meydana çıxan problemlərin vaxtında həlli üçün Ermənistan SSR-in partiya və sovet orqanları ilə six əlaqə saxlasın, hər iki respublikanın idarə və təşkilatlarının səylərini birləşdirsin.

Şəhər, rayon xalq deputatları Sovetləri icraiyyə komitələrinin sədrələri başda olmaqla respublikanın bütün şəhər və rayonlarında müvafiq komissiyalar yaratmaq zəruri hesab edilmişdir.

Azərbaycan KP MK şöbələrinə, vilayət, şəhər və rayon partiya komitələrinə, yerli xalq deputatları sovetlərinə tapşırılmışdır ki, Ermənistan SSR-dək gələn Azərbaycan millətinə mənsub şəxslər arasında kütləvi siyasi işi fəallaşdırınsınlar, Lenin milli siyasetinin mahiyətini, DQMV haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarının və bu məsələ barəsində Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçov yoldaşın nitqinin tarixi əhəmiyyətini izah etsinlər.

«Kommunist» qəzeti, 21 iyul 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNĐƏ

Azərbaycan KP MK-da Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov yoldaş Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi bürosunun üzvləri ilə görüşmüştür.

Dağlıq Qarabağ barəsində SSRİ Ali Soveti Rəyasət heyətinin qərarından və Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçov yoldaşın Rəyasət heyətindəki çıxışından irali gələn ümdə vəzifələr müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, SSRİ Ali Soveti Rəyasət heyətinin yaranmış vəziyyəti düzəltmək, xüsusən mədəniyyət, təhsil və kadr siyaseti sahəsində muxtar vilayətin erməni əhalisinin mənafələri ilə bağlı bir çox məsələlərin həllində uzun müddət ərzində yol verilmiş ciddi nöqsanları aradan qaldırmaq məqsədinə yönəldilmiş qərarını bütün respublikanın kommunistləri, zəhmətkeşləri yüksək məsuliyyət hissi ilə qarşılamışlar.

Vilayət partiya komitəsi bürosunun üzvləri SSRİ Ali Soveti Rəyasət heyətinin qərarını həyata keçirmək sahəsində vilayət partiya təşkilatının işi haqqında məlumat vermişlər. Deyilmişdir ki, yerli partiya və sovet orqanları öz səylərini normal əmək ahənginin bərpa edilməsinə, sosialist qanunçuluğunun və ictimai asayışın möhkəmləndirilməsinə yönəldirlər. DQMV-də və yaxın rayonlarda vəziyyəti normal hala salmaq üçün konkret tədbirlər müəyyən edilmişdir. Xüsusilə qeyd edilmişdir ki, azərbaycanlı əhali ilə erməni əhali arasında mehriban qardaşlıq münasibətlərini bərpa etmək vəzifəsinin müstəsna əhəmiyyəti vardır. Muxtar

vilayətdə təsərrüfat və mədəniyyət quruculuğunun bir sıra təxirəsalınmaz məsələləri müzakirə olunmuşdur.

* * *

İyulun 25-də Azərbaycan KP MK katibliyinin iclacı olmuşdur. İclasda Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin üzvləri ilə görüş haqqında Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov yoldaşın məlumatı dinlənilmişdir. Onların xahişləri və DQMV-də vəziyyəti sabitləşdirmek, muxtar vilayətin xalq təsərrüfatının normal işini təmin etmək barəsində təklifləri müzakirə olunmuşdur.

Katibliyin iclasında xüsusilə qeyd edilmişdir ki, «1988—1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını sözsüz yerinə yetirmək vacibdir.

Azərbaycan SSR Nazirlər Sovetinə, respublika nazirliklərinə və baş idarələrinə tapşırıq verilmişdir ki, görüşdə qaldırılmış məsələləri DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi ilə birləşdə operativ surətdə müzakirə etsinlər və həmin məsələlər üzrə konkret tədbirlər görsünlər.

«Kommunist» qəzeti, 26 iyul 1988-ci il

AZƏRBAYCAN KP MK BÜROSUNDA

Bu il iyulun 27-də Azərbaycan KP MK bürosu ««Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ barəsində qərarları haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarından və Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçov yoldaşın Rəyasət Heyətindəki çıxışından irəli gələn vəzifələri həyata keçirmək sahəsində ümdə tədbirlər haqqında» məsələ müzakirə etmişdir.

Qeyd edilmişdir ki, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı mühüm tarixi və vacib sənəddir, Azəribaycan və erməni xalqlarının müqəddəratına Kommunist Partiyasının, sovet dövlətinin çox böyük qayğı göstərdiklərinə sübutdur. Bu məsələnin müzakirəsi sosialist beynəlmiləcliliyinin və sovet vətənpərvərliyinin, Leninin milli siyaset prinsiplərinə sədaqətin əsl ibrat dərsidir. Qəbul edilmiş qərar iki qardaş xalqın, bütün sovet xalqının ümdə mənafelərinə cavab verir. Bu qərar Ermənistan SSR-də, Azərbaycan SSR-də, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normal hala salınmasına yönəldilmişdir.

Qərarda, M. S. Qorbaçov yoldaşın SSRİ Ali Soveti Rəyasət heyətinin iclasındaki çıxışında regionda yaranmış vəziyyətin dərin təhlili verilmiş, bu vəziyyəti aradan qaldırmaq, əməyin normal ahəngini, yenidənqurma və demokratiya əsasında beynəlmiləl əlaqələri və münasibətləri bərpa etmək sahəsində principial vəzifələr müəyyən edilmişdir.

SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında qeyd edildiyi kimi, Dağlıq Qarabağda və onun ətrafında hadisələr millətlərarası münasibətlərə, ölkənin iqtisadiyyatına ciddi zərər vurmuşdur. Bunlar respublikamızın iqtisadi inkişafında gerilik və qüsurlar, sosial-mədəni, ekoloji problemlərin kəskinləşməsi, kadr siyasetində böyük səhvlər, beynəlmiləl tərbiyənin zəifləməsi, sosialist mənəviyyatı prinsiplərinin pozulması, proteksionizm, rüşvətxorluq, «xəlvəti iqtisadiyyat» kimi mənfi halların yayılması nəticəsində mümkün olmuşdur. Bütün bunlar millətçi əhval-ruhiyyələrin artması üçün əlverişli mühit yaratmış və bunun təsiri altında əhalinin bir qismi yenidənqurma və yeniləşdirmə uğrunda mübarizənin ümumi proseslərindən ayrı düşmüştür.

Dağlıq Qarabağda baş vermiş hadisə üçün Azərbaycan SSR-in və muxtar vilayətin rəhbər partiya, sovet, təsərrüfat orqanları xeyli dorəcədə məsuliyyət daşıyırlar; onlar yaranmış vəziyyətə səthi yanaşmış, onun siyasi nəticələrini vaxtında başa düşməmiş, passiv mövqə tutmuşlar.

Vəziyyəti normal hala salmaq və sabitləşdirmək, muxtar vilayətin xalq təsərrüfatının normal fəaliyyətini və inkişafını təmin etmək məqsədilə indi konkret tədbirlər görülür.

Vilayət, şəhər, rayon partiya komitələrinə, ilk partiya təşkilatlarına tapşırılmışdır ki, qəbul olunmuş qərarın məna və əhəmiyyətini siyasi, təşkilatçılıq, ideoloji işin bütün vəsitələri ilə dərindən və hərtərəfli üzə çıxarsınlar, M. S. Qorbaçov yoldaşın SSRİ Ali Soveti Rəyasət heyətinin iclasındaki çıxışında irəli sürülən müddəaların və göstərişlərin ardıcıl həyata keçirilməsini təmin etsinlər, yaranmış vəziyyəti dərindən və hərtərəfli təhlil etsinlər, bu vəziyyətin sağlamlaşdırılması, sosial-iqtisadi, mədəni inkişafda yüksəlib qalmış problemlərin qəti həlli üçün lazımi tədbirlər görsünlər, azərbaycanlı əhalil ilə erməni əhalil arasında mehriban qardaşlıq münasibətlərinin bərpa edilməsi üçün, Ermənistən SSR-in, digər müttəfiq respublikaların zəhmətkeşləri ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün hər cür lazımi tədbirlər görsünlər, milli ədavətin qızışdırılmasına yönəldilmiş hər cür fəaliyyəti, demokratik hüquqlardan antidemokratik məqsədlər üçün istifadə etmək cəhdlərini qətiyyətlə dəf etsinlər, Ermənistən SSR-dən müvəqqəti gəlmış azərbaycanlılar arasında kütləvi-siyasi işi gücləndirsinlər.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinə, Nazirlər sovetinə, AHİŞ-ə, Azərbaycan LKGİ MK-ya, respublika nazirliklərinə və baş idarələrinə tövsiyə edilmişdir ki, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarının yerinə yetirilməsi üçün təşkilat siyasi tədbirlər hazırlayıb həyata keçirsinlər.

Azərbaycan SSR Nazirlər Sovetinə, respublika nazirliklərinə və baş idarələrinə tapşırılmışdır ki, «1988—1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər sovetinin qərarının sözsüz yerinə yetirilməsini təmin etsinlər, qəbul olunmuş partiya və dövlət qərarlarını sözsüz

yerinə yetirmək vəzifələrinin həyata keçirilməsi işində Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət heyətinin DQMV-dəki nümayəndəsinə hər vasitə ilə kömək və yardım göstərsinlər.

Sabit əmək ahənginin tezliklə qaydaya salınmasında, dövlət planlarının yerinə yetirilməsinin təmin olunmasında, yaranmış borcun ləğv edilməsində muxtar vilayətin sənaye, tikinti, nəqliyyat müəssisələrinin rəhbərlərinə, partiya təşkilatlarına, əmək kollektivlərinə konkret yardım göstərilməlidir.

Beynəlmiləl tərbiyəni gücləndirmək, iki respublika arasında beynəlmiləl əlaqələri dərinləşdirmək və inkişaf etdirmək sahəsində Azərbaycan və Ermənistan KP MK-larının kompleks tədbirlər planının tamamilə həyata keçirilməsini təmin etmək lazımdır.

Büro birinci yarımillikdə respublikanın sosial-iqtisadi inkişafının yekunlarını və yenidənqurmanın sürətləndirilməsi üçün əmək kollektivlərini səfərbərliyə almaq sahəsində partiya komitələrinin vəzifələrini də müzakirə etmişdir...*

«Kommunist» qəzeti, 28 iyul 1988-ci il

DAĞLIQ QARABAĞDA GÖRÜŞ

Avqustun 2-də Stepanakertdə Azərbaycan KP MK-nin birinci katibi O. X. Vəzirov ilə Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyanın görüşü olmuşdur. Görüşdə Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət heyətinin nümayəndəsi A. İ. Volski iştirak etmişdir.

Respublikaların Partiya təşkilatlarının rəhbərləri Dağlıq Qarabağ haqqında Sov.İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət heyətinin və SSRİ Nazirlər Sovetinin qərarlarının yerinə yetirilməsi məsələləri barəsində fikir mübadiləsi etmişlər.

Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Q. A. Poqosyan vilayətdəki vəziyyətdən və ictimai həyatı sağlamlaşdırmaq, bu proseslərdə partiya təşkilatlarının rolunu gücləndirmək yollarından danışmışdır.

Görüşdə qeyd edilmişdir ki, muxtar vilayətdə yığılıb qalan nöqsanlar və çətinliklər az deyildir. Bu, yaranmış vəziyyəti düzəltmək üçün hərtərəfli tədbirlər görülməsini tələb edir.

Yolverilməzdür ki, partiya və hökumətin qəbul etdikləri qərarlar İttifaq nazirlikləri və baş idarələri respublika və vilayət orqanları tərəfindən hələlik yarımaz həyata keçirilir. Bununla əlaqədar DQMV-nin sosial-iqtisadi və mədəni inkişafını surətləndirmək üçün hər iki respublikanın imkanlarından daha tam istifadə edilməsinə dair bir sıra əməli təkliflər hazırlanmışdır.

* Material ixtisarla çap olunur. (Red.)

Bu məsələlərin həllində Azərbaycan və Ermənistan respublika partiya təşkilatları M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətindəki müddəaları rəhbər tutub six əməkdaşlıq şəraitində, yenidənqurma ruhunda fəaliyyət göstərəcək, hər iki xalqın, bütün sovet adamlarının ümdə mənafelərini əsas götürəcəklər.

Stepanakertə səfər zamanı şəhərin zəhmətkeşləri ilə görüşlər və söhbətlər olmuşdur.

* * *

Elə həmin gün O. X. Vəzirov Ağdam rayonuna getmişdir. O, ailə icarədarlarının fəaliyyəti ilə tanış olmuş, heyvandarlıq fermalarını, pambıqcılıq briqadalarının sahələrini gəzmiş, kolxozçularla, təsərrüfatların rəhbərləri ilə söhbət etmişdir.

Rayonun partiya fəalları ilə görüş keçirilmişdir. Partiya təşkilatlarının fəaliyyətinin yenidən qurulması, ərzaq programının yerinə yetirilməsi, Qarabağ zonası iqtisadiyyatının inkişafının perspektivləri ilə əlaqədar məsələlər müzakirə edilmişdir.

«Kommunist» qəzeti, 3 avqust 1988-ci il

AZƏRBAYCAN KP MK-NIN 1988-Cİ İL AVQUSTUN 16-DA KEÇİRİLMİŞ PLENUMUNDU Ə. X. VƏZİROV YOLDAŞIN MƏRUZƏSİNĐƏN

Öz imtiyazlarından və ömrünü başa vurmuş rəhbərlik metodlarından bərk-bərk yapışan bürokratlaşmış idarə başçıları da yenidənqurma əleyhinə çıxan qüvvələr qəbilindəndir.

Yenidənqurmaya xor baxmağın ümumi zəminində təşəkkül tapmış bu qüsurlu birləşmənin məhdud, xudbin məqsədlər güdərək qanunçuluğu ayaqlayır, qaydanunu pozur, milli ədavət toxumu səpir.

Bu qüvvələr yenidənqurmaya hər vasitə ilə əngəl törətməyə, diqqəti inqilabi dəyişikliklərdən yayındırmağa çalışaraq, adamların ehtiyaclarına, onların mədəniyyətinə, tarixinə, dilinə diqqət yetirilməməsi hallarından, kadr siyasetindəki təhriflərdən millətçilik emosiyalarını qızışdırmaq üçün qəsdən istifadə etmiş, Dağlıq Qarabağda və onun ətrafında hüquqa zidd hərəkətlərin təşkilatçıları olmuşlar.

20-ci illərin arxiv sənədləri göstərir ki, o zaman Dağlıq Qarabağın məsələləri ilə nə qədər çox və səmarəli məşğul olmuş, onun problemlərinə dərindən nüfuz etmişlər. Lakin XIX partiya konfransında qeyd edildiyi kimi, çoxmillətli Sovet dövlətinin formalşmasının başlanğıc mərhələsinə, milli məsələnin həllində nadir nailiyyətlərin təyin edildiyi mərhələyə xas olan dinamizm

şəxsiyyət pərəstiş dövründə və durğunluq illərində xeyli dərəcədə itirilmiş və sarsıldımsıdır.

DQMV-də təzahür edən ziddiyyətlər, mənfi hallar barədə susur və bunları dərin basdırırdılar. Bu hallar lazıminca qiymətləndirilmədiyinə görə getdikcə daha çox münaqişə xarakteri kəsb edirdi.

Respublikanın rəhbərliyi bunu nəzərə almır, ziddiyyətli mövqe tuturdu. Bir tərəfdən muxtar vilayətin inkişafına, onun əhalisinin ehtiyaclarına lazıminca diqqət yetirilmir, orada gedən mənfi proseslər təhlil edilmirdi. Digər tərəfdən xırda qəyyumluğa yol verildi, hətta yerindəcə asanlıqla həll edilə bilən məsələləri respublika orqanları ilə razlaşdırmaq tələb olunurdu.

Yenidənqurma, demokratikləşdirmə və aşkarlıq millətlərarası münasibətlər kimi mürəkkəb və incə məsələdə bizim səhvlərimizi bütün kəskinliyi ilə aşkara çıxardı, burada qarşıya çıxan problemləri vaxtında həll etməyin nə qədər vacib olduğunu göstərdi. Bu problemlər hər bir millətin və xalqın, bütün sovet xalqının mənafələri maksimum nəzərə alınmaqla ittifaq sosialist dövlətinin təşəkkül tapmış strukturu çərçivəsində həll olunmalıdır. Milli problemlər sosialist demokratiyası və qanunçuluğu çərçivəsində götür-qoy edilməklə, məsuliyyətli, hərtərəfli münasibət bəslənməklə həll olunmalıdır.

SSRİ Ali Soveti Rəyasət heyətinin bu il iyulun 18-də qəbul etdiyi qərar belə bir münasibət misaldır.

Eyni zamanda qeyd etmək lazımdır ki, (biz Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi bürosunun üzvləri ilə görüşdə bu barədə danışmışıq) durğunluq illərində təkcə erməni əhalisi deyil, azərbaycanlılar, ruslar, respublikadakı başqa millətlərin nümayəndələri də əziyyət çəkmişlər. Hər şəydən əvvəl vicdanlı əməkçilər, kommunistlər əziyyət çəkmişlər, həm də milli mənsəbliyyətlərindən asılı olmayıaraq.

Mühafizəkar və korrupsiyaya qurşanmış ünsürlər özlərinin xudbin məqsədləri naminə Dağlıq Qarabağ problemini şisirdirdilər. Adamların hissəleri, onların ehtiyacları, qayğıları sosializmə zidd qüvvələrin əlində vicdansızcasına möhtəkirlik vasitəsinə çevrilmişdi.

Açığını deyək ki, DQMV-də və onun ətrafında vəziyyət ictimai cəhətdən təhlükəli xarakter almışdır. İki xalqımızı toqquşdurmaq cəhdlerinə ara verilmir. Yenidənqurma və demokratikləşdirmə prosesinin gələcək inkişafının mənafeyinə zidd olan tələblər - milli-ərazi quruluşunu dəyişdirmək tələbləri, Sumqayıtda cinayətkarcasına faciəli hadisələr, respublikanın bütün zəhmətkeşləri tərəfindən qəzəblə pislənmiş bu hadisələr Azərbaycanın və Ermənistən bəzi rayonlarında vəziyyətin sabitliyini pozmuşdur.

Vəziyyətin kəskinləşməsinin bir səbəbi də budur ki, Ermənistən da yaşayan minlərlə azərbaycanlı respublikamıza golmayıə başlamışdır. Xeyli ermoni Azərbaycanı tərk etmişdir. Fitnəkarlar ehtirasları qızışdırmaq, idarəolunmaz şərait yaratmaq üçün bundan fəal istifadə edirlər, zəncirvari reaksiya təhlükəsi yaranır.

Bütün bunlar millətlərərəsi münasibətlərə böyük zərər vurmuşdur və vurmaqdə davam edir.

Bələ bir çatın vaxtda biz Sov.İKP MK Siyasi Bürosundan daim hərtərəfli əməli kömək və mənəvi yardım alırdıq. M. S. Qorbaçovun Azərbaycan və Ermənistən zəhmətkeşlərinə və xalqlarına müraciəti böyük səfərbəredici rol oynadı. Həmin müraciət beynəlmiləçilik ruhu ilə aşilanmışdır, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuşdur. Biz gələcək işdə həmin müraciətin böyük potensialından çox fəal surətdə istifadə etməliyik.

Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK katibi Y. K. Liqaçov yoldaşın Azərbaycan KP MK plenumunda çıxışı, Sov.İKP MK Siyasi Bürosu üzvlüyüünə namizədlər K. P. Razumovski və P. N. Demiçev yoldaşların gördüklori böyük iş respublikada vəziyyətin normallaşmasına ciddi təsir göstərdi.

SSRİ Ali Soveti Rəyasət heyətinin DQMV haqqında qərarını, Azərbaycan və erməni xalqlarının mənafelərinə, dövlətimizin ali mənafelərinə cavab verən bu qərarı respublikanın zəhmətkeşləri böyük razılıq hissələ qarşılamışlar. Həmin sənədin müddəalarını yerinə yetirmək üçün tədbirlər hazırlanmış və həyata keçirilir. Qısa müddət ərzində az iş görülməmişdir. Hərçənd daha çox iş görmək olardı və görmək lazımdı. Bu mühüm işdə Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət heyətinin nümayəndəsi A. İ. Volski yoldaşa hərtərəfli kömək və yardım göstərmək lazımdır.

Azərbaycan KP MK bürosu Sov.İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət heyətinin və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ barəsində qərarlarının əməli surətdə yerinə yetirilməsi məsələlərini müntəzəm müzakirə edir. Vilayətin həm sosial-iqtisadi və mədəni inkişafını sürətləndirmək, həm də respublikalarımız və xalqlarımız arasında qardaşlıq münasibətlərini bərpa etmək sahəsində Azərbaycan və Ermənistən partiya və sovet orqanlarının səyləri əlaqələndirilir.

Deməliyəm ki, respublikanın və vilayətin bir sıra təşkilatları həmin qərarları hələ yarıtmaz həyata keçirir, müəyyən edilmiş vəzifələri ləng yerinə yetirirlər. Bununla birləşdə təkcə DQMV-nin yox, Qarabağ zonasının digər rayonlarında illərlə yığılıb qalmış problemləri nəzərə almaqla həmin rayonların da inkişafına dönmədən diqqət yetirmək lazımdır. KP MK Katibliyi bu məsələ barəsində müvafiq tapşırıqlar vermişdir.

Vilayət partiya təşkilatına rəhbərliyin səviyyəsini yüksəltmək, ideya təbiyəsi işində, zəhmətkeşlərin beynəlmiləl təbiyəsində deformasiyaların aradan qaldırılmasına hər vasitə ilə yardım göstərmək, iqtisadiyyatın ahəngdar işini təmin etmək çox mühüm vəzifədir.

XIX Ümumittifaq partiya konfransının xəttini əzmlə yeritmək, kommunistlərin, bütün zəhmətkeşlərin səylərini DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair programın həyata keçirilməsinə yönəltmək Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin, vi layət partiya təşkilatının borcudur. Təhrikçilərin və ekstremistlərin hərəkətlərinə prinsipial qiymət vermək lazımdır.

SUMQAYIT: PROKURORLUQ İSTİNTAQI DAVAM ETDİRİR

Sumqayıtda bu ilin fevralının son günləri qara səhifələr kimi yadda qalıb. Bu şəhərin faciəsi istisnasız olaraq bütün sovet adamlarına qəlbən ağır təsir göstərmişdir və onlar törədilmiş iğtişaşlarda müqəssir olanların cəzalandırılmasını haqlı olaraq tələb edirlər.

Mətbuatda xəbər verildiyi kimi, SSR İttifaqı Prokurorluğu Sumqayıtda kütləvi iğtişaşlar haqqında cinayət işi qaldırılmışdır. Məhkəmə prosesləri olmuş və burada müqəssirlər barəsində tədbirlər, onların cinayət dərəcəsi müəyyən edilmiş, ədalətli hökmər çıxarılmışdır. İstintaq davam edir. Təcrübəli müstəntiqlər, kriminalistlər, həkimlər, psixoloqlar qrupu indi Sumqayıtdadır və fevralda baş vermiş hadisələri çox diqqətlə təhlil edir. Bu qrupa SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini V. İ. Nenaşev, SSRİ Baş prokuroru yanında xüsusiş mühüm işlər üzrə müstəntiq V. S. Qalkın başçılıq edirlər. Biz SSRİ baş prokurorunun müavini A. F. Katusevlə göründük və ondan bir sıra suallara cavab verməyi xahiş etdik.

Aleksandr Filippoviç dedi: «Sumqayıt işi» üzrə bu günədək SSRİ Prokurorluğunun topladığı məlumat bunun üçün mənə imkan verir. Buyurun, suallarınızı verin.

— sizcə, Sumqayıt hadisələrindən qabaq nələr olmuşdu. Bu hadisələr Dağlıq Qarabağdakı hadisələrlə əlaqədardır mı? Bir də, əgər mümkünə, həmin fevral günlərinin xronikasını oxuculara xatırladın.

— heç şübhəsiz, Sumqayıt hadisələri Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələrlə çox sıx bağlıdır. DQMVi-də millətçi əhval-ruhiyyəli ünsürlər tərəfindən törədilib fevralın 22-də başlanmış kütləvi iğtişaşlar Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Sumqayıtda vəziyyəti gərginləşdirmişdi. İndi biz dəqiq müəyyən etmişik ki, şəhərdə iğtişaşları xuliquanlıq edən, son dərəcə gərgin vəziyyətdən, emosiyaların və ehtirasların çəşəsindən, Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistən SSR-ə daxil etmək tələbləri ilə əlaqədar cürbəcür uydurmalarдан istifadə edən ünsürlər törətmışlar. Səbətsiz, yetkin olmayan adamlar, yeniyetmələr hüquqa zidd hərəkətlərə cəlb edilmişdilər.

Fevralın 27-də V. İ. Lenin adına meydana sayca xeyli adam - əsasən gənclər toplaşmışdılar. Erməni millətindən olan şəxslərə basqın etmək çağırışları eşidilməyə başladı. Əlbəttə, elələri də vardı ki, onlar zorakı, fiziki hərəkətlərə etiraz edirdilər. Lakin azığın natiqlərin millətçilik şüurları öz təsirini göstərdi — şəhərin müxtəlif rayonlarında gənclərdən ibarət dəstələr mağazaların vitrinlərini daşa basmağa, erməni millətindən olan vətəndaşları döyməyə başladılar. Xuliquanlığı dayandırmaq barəsində milis işçilərinin tələbinə məhəl qoymurdular. Ertəsi gün, fevralın 28-də hadisələr ən yüksək nöqtəyə çatdı. İctimai asayışın

pouzulması halları, xüsusilə qərəzli xarakter kəsb etdi. Azərbaycanlı vətəndaşlardan ibarət dəstələr dəyənək, daş və başqa predmetlər silahlanıb ermənilərin mənzillərinə basqın etməyə, amansız zorakılıq tədbirləri görməyə, əmlaki məhv etməyə başladılar. İstintaq zamanı müəyyən olunduğu kimi, təhrikçilər arasında dəfələrlə məhkum olunmuş adamlar da var idi.

Nəticələr məlumdur: 32 nəfər, o cümlədən 26 nəfər erməni həlak olmuşdur. 200-dək mənzil talan edilmiş, 50-dən artıq məişət obyekti dağıdılmış, yandırılmış, bir neçə avtobus və avtoməşin zədələnmişdir. Azgınlaşmış adamlar şəhərdə ictimai asayışın qorunması işinə maneçilik törədərək hərbi qulluqçuları, milis işçilərini daşa basırdılar. Bu şəraitdə altı nəfər azərbaycanlı həlak olmuşdur. Yüz nəfərdən çox adam — daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçular ağırqliq dərəcəsi müxtəlif olan bədən xəcarəti almışlar.

Martin 1-dək iğtişaşları dəf etmək mümkün oldu. Hadisələrin çox diqqətlə təhqiq edilməsi nəticəsində 94 təhrikçi və iştirakçı həbs edilmişdir, cinayət təzahürlərinə imkan yaranan səbəblərin və şəraitin aydınlaşdırılması üçün hər cür tədbirlər görülür.

— Aleksandr Filippoviç, mən faciəli fevral hadisələrindən əvvəller də bir neçə dəfə Sumqayıtda olmuşam. İki yüz minlik şəhər böyük, səliqəsiz qəsəbə təsiri bağışlayır. Burada bir çox sosial-iqtisadi problemlər tamamilə başlı-başına buraxılıbmış. Orada uşaqlar səhərdən-axşama qədər küçələrdə gəzib-dolaşır, özlerinin tükənmək bilməyən qüvvəsini sərf etməyə yer axtarırlar. İğtişaşlar zamanı məhz yeniyetmələr, yaşına görə məhkəməyə verilə bilməyən uşaqlar hadisələr girdabına cəlb olunmuşdular. Siz bilən, şəhərdə belə şərait iğtişaşların səbəbi, DQMVG hadisələri isə yanğın törətmış məşəl olmayıbmı?

— Bəli, doğrudan da, Sumqayıtların narazılılığı üçün səbəblər qədərindən çox yiğilmişdir. Şəhərdə mənzil fəlakətli dərəcədə çatışır. Nəticədə özbaşına tikilən, adı rahatlığı olmayan daxmalar sürətlə inkişaf etməyə başlamışdır. İnsan ləyaqəti üçün belə təhqirəmiz şəraitdə adamlar nəinki müvəqqəti yaşıyırlar, onların bütün həyatı belə şəraitdə keçir. Şəhərdə ekoloji mühit Sumqayıtları haqlı olaraq hiddətləndirir. Sumqayıt atmocferinin tərkibində olan qazın miqdarı bütün normalarda nəzərdə tutulduğundan qat-qat çıxdır. Adamlar bir çox xəstəliklərin, xüsusən də uşaq xəstəliklərinin yayılmasının səbəblərini haqlı olaraq bununla əlaqələndirirlər. Söz yox ki, bütün bunlar adamların əhval-ruhiyyəsinə təsir göstərməyə bilməzdi və adamların küçələrə çıxmاسının səbəblərindən biri olmuşdur. Orada isə təhrikçilər fəaliyyət göstərir və talançılığa, qarətçiliyə, qətllərə çağırışlar üçün millətçilik şuarlarındakı istifadə edirdilər.

— Güman edilir ki, partiya, sovet orqanları baş verən hadisələr üzərində nəzarəti əslində itirmişdilər. Olmaya, onların nüfuzu kifayət qədər deyildi. Həmin günlərdə şəhər, respublika milis işçiləri də lazımı səviyyədə deyildilər. Onlar da əvvəlcə təhrikçilərin, sonra da əlbəttə, azgınlaşmış adamların öhdəsindən gələ bilməmişdilər. Bu barədə fikriniz necədir?

— Sumqayıt üçün faciəli günlərdə respublikanın və şəhərin partiya-sovet işçilərinin hərəkətlərinə Azərbaycan KP MK tərəfindən qiymət verilmişdir. Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Müslümzadə vəzifəsindən azad olunmuş və Sov.İKP üzvlüyündən xaric edilmişdir. Şəhər partiya komitəsinin və şəhər icraiyə komitəsinin digər məsul işçiləri də fəaliyyətsizlik, təşəbbüsüzlük, acizlik göstərdiklərinə görə ciddi partiya məsuliyyətinə və intizam məsuliyyətinə cəlb olunmuşlar.

Siz haqlısınız, milis işçiləri də lazımi səviyyədə olmamışlar. Onlar asayış yaratmaq və qeyri-şəraitdə vətəndaşların təhlükəsizliyini qorumaq üçün operativ surtdə qəti tədbirlər görə bilməmişlər. Açıq demək olar ki, onların bir qismi ağır vəziyyətə düşmüş adamların taleyinə biganəlik göstərmİŞdi. Yalnız SSRİ Daxili İşlər Nazirliyinin qəti müdaxiləsindən sonra əlavə qüvvələr fəaliyyətə başladılar. İghtişaşları dəf etmək üçün SSRİ Müdafiə Nazirliyinin bölmələrini və SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarını şəhərə yeritmək lazıim gəldi. Xəbər verildiyi kimi, SSRİ Prokurorluğu xidməti vəzifəsinin icrasına səhlnəkar yanaşmış milis işçiləri barəsində cinayət işi qaldırmağa məcbur olmuşdur. İştintaq aparılır.

— Alekandr Filippoviç, deyəsən, «Sumqayıt işi» son onilliklərdə ölkə prokurorluğunun təhqiq etdiyi bütün işlər çərçivəsindən kənara çıxır. Görünür, bu, işinizdə müəyyən çətinliklər törədir. Əgər belədirsa, bu çətinliklər nədən ibarətdir?

— Bu, həqiqətən görünməmiş işdir. Desəm ki, fevralın axırında bütün şəhər, onun mikrorayonları, məhəllələri, bir çox mənzilləri hadisə yeri olmuşdur, həqiqəti təhrif etmiş olmaram. Fevralın 28-də zorakılığın ilk qurbanları aşkar olan kimi Sumqayıt şəhərinin prokuroru cinayət işi qaldırılmışdı. Martin 1-də bu iş SSRİ baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq V. S. Qalkin tərəfindən icraata qəbul edilmişdir. İşin xarakteri, onun yüksək ictimai-siyasi əhəmiyyəti və həcmi nəzərə alınaraq iştintaq-operativ qrup yaradılmış və bu qrupa SSRİ Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin on ixtisaslı müstəntiqləri daxil edilmişlər. İş prosesində biziñ kütləvi ightişaşların təşkilatçılarını, fəal iştirakçılarını aşkarla çıxarmaq, cinayətkarcasına qəsdlərin hallarını müəyyən etmək lazımdır. Çətinliklər çoxdur. İghtişaş iştirakçılarının rolunu və hərəkətlərini müəyyən etmək, baş vermiş bütün hadisələrin epizodlarını canlandırmaq mümkün ehtimalları yoxlamaq qədər də asan deyildir.

Müstəntiqlər, kriminalistlər, məhkəmə-tibb ekspertləri çox diqqətlə işləyərək az müddət ərzində həlak olanların şəxsiyyətlərini, cinayətlərin tərdildiyi yerləri, bədənə dəymiş zədələrin ağırlıq dərəcəsini müəyyən etmişlər.

Şübhə yoxdur ki, zorakılıq edənlər arasına elələri də düşmüşlər ki, onlar hadisələrin gedisi ilə camaata qoşulmuşlar. Lakin qəti fitnəkarlar və quldurlar da var. İndi hər kəsin dəqiq kim olduğunu da müəyyən etməliyik. Lakin bizə indidən

aydırındır ki, fevral ayında Sumqayıtda adamları öldürənlər, qarətçilər və zorlayıcılar şəhər əhalisinin çox cüzi bir qismini təşkil edir.

«Sumqayıt işi» ətrafında cürbəcür uydurular istintaq manə olmaqdadır. Məsələn, şayiələr yayılır ki, şəhərdə kütləvi iğtişaşlardan qabaq cismən məhv edilmək üçün erməni millətindən olan şəxslərin siyahısı tutulmuş. Guya bir sıra müəssisələrdə xüsusi olaraq metal çubuqlar və başqa predmetlər hazırlanmış. Guya rabitə qovşaqlarının işçiləri ermənilərin mənzillərində telefonları qəsdən şəbəkədən çıxarıblarmış. Və sair və ilaxır. Bu və buna bənzər xəbərləri yoxlamaq üçün müstəntiqlər Sumqayıtin bir çox sakinlərini, müəssisələrin fəhlələrini, mənzil-istismar kontorlarının, rabitə qovşaqlarının və digər xidmət bölmələrinin əməkdaşlarını dindirmişlər. Belə xəbərlərin də heç biri təsdiq edilməmişdir.

Lap bu yaxınlarda istintaq qrupuna Ermənistan sakini Q. B. Ulubabyanın məktubu daxil olmuşdur. O, məktuba Sumqayıtda yaşayan vətəndaş A. Q. Qriqoryanın ərizəsini də əlavə etmişdir. Ərizədə kütləvi iğtişaşlar zamanı onun arvadının və üç uşağının həlak olduğu bildirilirdi. Bu vəziyyətlə əlaqədar olaraq A. Q. Qriqoryan iyulun 4-də SSRİ Prokurorluğunun müstəntiqinə eynən aşağıdakılari izah etmişdir: «...Biz hamımız; mən, arvadım, oğlum Pavel və qızım Yelena sağ-salamatlıq. Mənim heç vaxt Vladimir adında oğlum olmayıb. Guya arvadım və uşaqlarım həlak olublar. Mən bu barədə heç vaxt, heç kimə deməmişəm və bununla əlaqədar Moskvaya da getməmişəm. Mənim adımdan yazılmış ərizənin surəti mənə təqdim edilmişdir. Lakin imza mənim deyil. Mən belə imza etmirəm. Bu ərizədə göstərilən məlumat uydurmadır».

— Məlumdur ki, zəhmətkeşlərin arzularını nəzərə alaraq, bir sıra cinayət işlərinə Rusiya Federasiyasının məhkəmələrində baxmaq qərara alınmışdır. Bu barədə sizin rəyiniz?

— Belə bir qərar obyektivliyin maksimum təmin edilməsi xeyrinə qəbul olunmuşdur. Hər bir konkret halda işin məhkəməyə aidiyyətini SSRİ Ali Məhkəməsi müəyyən edəcəkdir.

— Belə şayiələr yayılır ki, «Sumqayıt işi»nın təhqiqi düyüñə düşmüşdür. Bu, belədirmi?

— SSR İttifaqının Prokurorluğu istintaqın mümkün qədər intensiv aparılması üçün tədbirlər görür. Dediym kimi (qətllər, talanlar, zoraklıqlar və digər cinayətlər törədilməsi üstündə bu günədək 94 adam cinayət məsuliyyətinə cəlb olunmuşdur. 29 müttəhim barəsində 19 cinayət işi artıq məhkəməyə göndərilmişdir. İsmayılovun işindən (bu barədə mətbuatda xəbər verilmişdir) sonra məhkəmədə daha altı işə baxılmışdır. Onların arasında maşinist köməkçisi Aydin İbişovun da işi vardır. O, xuliquşları başına yığaraq, ermənilərə divan tutmağa çağırılmış və metal dəyənəklərlə silahlanan cinayət yoldaşları ilə birlikdə hərbi qulluqçulara basqın etmişdir. 7 nömrəli orta texniki peşə məktəbinin şagirdi Yaşar Qəribov da xuliquşlıq hərəkətlərində ifşa edilmiş və mühakimə olunmuşdur. O, vətəndaş V. Sarkisyanə bədən xəsarəti yetirmişdir. Sumqayıtda baş vermiş qətllər

və digər cinayətkarcasına qəsdələr haqqında daha bir neçə iş məhkəməyə göndərilmiş və yaxın vaxtlarda onlara baxılacaqdır.

— Belə bir sual: ölkəmizdə həyatın bütün sahələrinin yenidən qurulması, aşkarlıq, demokratikləşdirmə mənəm-mənəmlilik şəraiti yaratmamışdır mı? Buna Sumqayıt da müəyyən dərəcədə sübutdur.

— Çok aktual sualdır. XIX Ümumittifaq Partiya konfransında Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun məruzəsində qeyd olunmuşdur ki, şəxsi hüquqların və azadlıqların bərqərar edilməsi, ümumən demokratiyanın və aşkarlığın genişləndirilməsi qanunçuluğun möhkəmləndirilməsi ilə, qanuna sözsüz hörmət hissinin tərbiyə edilməsi ilə yanşı getməlidir. Məruzədə deyilir: «Demokratikləşdirmə nə özbaşınılıqla, nə məsuliyyətsizliklə, nə də azğınlıqla bir araya sığdır». Hüquq qaydasını, sovet adamlarının şəxsi toxunulmazlığını, onların şərəfini, ləyaqətini və əmlakını qorumaq üçün qanunun bütün gücündən istifadə ediləcəkdir.

Yenidənqurma şəraitində sovet adamlarının siyasi və sosial fəallığı artır. SSRİ Konstitusiyasının təminat verdiyi yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər keçirmək azadlığı getdikcə daha fəal surətdə həyata keçirilir. İctimai maraq doğuran hər bir problemin hərtərəfli müzakirə olunması və götür-qoy edilməsi üçün şərait yaradılmışdır, ictimai rəyin rolü artır.

Lakin biz buna da göz yuma bilmərik ki, bəzi məsuliyyətsiz, ekstremist və millətçi əhval-ruhiyyəli şəxslər ictimai həyatın demokratikləşdirilməsi prosesindən fitnəkar məqsədlər, cəmiyyətə zidd əhvali qızışdırmaq üçün istifadə etməyə çalışırlar ki, bu da bir sira hallarda ictimai təhlükəsizlik üçün, vətəndaşların hüquqları üçün qorxu törədir. Belə cəhdlərin qarşısı qətiyyətlə alınacaqdır. Bu, «SSRİ-də yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin bu günlərdə dərc olunmuş Fərmanında da qeyd edilmişdir.

Bəs Sumqayıt... Orada qayda-qanun bərpa olunmuşdur. Lakin fevralın dəhşətli günləri xatırımızdən izsiz silinib gedə bilməz. Bütün müqəssirlər layiqli cəzasını almalıdır.

* * *

SSRİ Prokurorluğu istintaqı davam etdirir (SİTA-nın müxbiri).

«Kommunist» qəzeti, 19 avqust 1988-ci il.

GÖRÜLƏSİ İŞLƏR ÇOXDUR DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ BU GÜN

«1988-1995-ci illərdə Azərbaycan SSR Dağılıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi respublikanın

partiya, sovet və təsərrüfat orqanları üçün ən mühüm vəzifəyə çevrilmişdir. Hansı işlər görülməlidir, nəzərdə tutulanların həyata keçirilməsi yolunda qarşıya nə kim çətinliklər çıxır? Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov «Pravda»nın müxbiri Z. Qədimbəyova bu barədə danışır.

— Əsas səylər bunun üzərində cəmləşdirilmişdir ki, iş ləngimədən getsin — tikinti bazası inkişaf etdirilsin, iti sürətlə yaşayış evləri ucaldılsın, Stepanakertdə vilayət xəstəxanası, mədəniyyət sarayı, ümumtəhsil məktəbləri və digər sosial obyektlər layihələşdirilsin və tikilsin. Ayrılmış vəsait və material-texnika ehtiyatları vilayət televiziya mərkəzinin birinci növbəsini vaxtından tez işə salmağa imkan vermişdir. Mərkəz üç aydır ki, erməni dilində yerli verilişlər aparır. Televiziya mərkəzinin işə salınması nəticəsində Stepanakertin sakinləri Mərkəzi televiziyanın və Yerevan televiziyanının proqramlarına baxmaq imkani da qazanmışlar. Gələcəkdə retranslyasiya stansiyaları şəbəkəsi inkişaf edəndə bu verilişlərə muxtar vilayətin uzaq məntəqələrinin əhalisi də baxa biləcəkdir.

Elə gələn il bir sıra yaşayış evlərini, məktəbəqədər təbiyə müəssisələrini, mədəniyyət-məişət obyektlərini istifadəyə vermək üçün real imkan vardır. Proqramda nəzərdə tutulan bəzi sənaye və kənd təsərrüfatı müəssisələrinin tikilməsinə və yenidən qurulmasına başlamaq üçün hazırlıq görülür. Stepanakertdə mebel fabrikinin istehsal gücü artacaq, Əsgəranda qarışq yem zavodu tikiləcəkdir. Gələn il konserv zavodunu, süd kombinatını tikməyə, rayon mərkəzlərinə və kəndlərə qaz xətləri çəkməyə başlayacağı.

Stepanakert aeroportunun yeni texnika ilə təchiz edilməsi və rekonstruksiyası sahəsində işlərin həcmi müəyyənləşdirilmişdir. Badaraçayın sahilində axtarış işləri aparılır, orada on milyon kubmetrlərlə su tutacaq dəryaça tikilməsi nəzərdə tutulmuşdur. Dəryaça istifadəyə verildikdən sonra vilayətin kənd təsərrüfatının su ilə təminatı problemi xeyli dərəcədə həll olunaçaqdır.

Bu yaxınlarda vilayət mərkəzində vilayət və rayon qəzetlərinin, habelə erməni dilində kitab və kitabçaların ofset üsulu ilə çap ediləcəyi yeni mətbəənin tikilməsi üçün yer ayrılmışdır. Mətbəənin layihələşdirilməsi ilin axırınadək başa çatdırılacaqdır. Elə indi vilayətdə poliqrafiya bazası xeyli möhkəmləndirilmişdir. ADR-dən, ÇSSR-dən, Hindistandan texnika, habelə ölkəmizdə istehsal olunan avadanlıq gətirilir. DQMV-də matbuat birligi yaratmaq məsələsinə də baxılır. Birliyə qəzet redaksiyaları, rayon mərkəzlərində istehsal sahələri olan vilayət poliqrafiya müəssisəsi daxil ediləcəkdir. Əgər indiyədək muxtar vilayətə bütün tədris ədəbiyyatı kənardan gətirilirdi, poliqrafiya bazası genişləndirildikdən sonra həmin ədəbiyyatın bir hissəsinə, o cümlədən altı yaşıdan birinci sinifdə oxuyanlar üçün erməni dilində dərsliklər dəstini vilayətin özündə çap etmək mümkün olacaqdır. DQMV-nin təhsil müəssisələrinin erməni dilində müvafiq ədəbiyyatla təmin edilməsinə aid məsələlər Ermonistan SSR Dövlətnaşrkomu ilə müzakirə edilmişdir.

Vilayətin erməni əhalisinin digər mədəni tələbatının ödənilməsinə də böyük diqqət yetirilir. Stepanakertdə Kitab evinin, kitabxana kollektorunun və kitab bazasının, Bakıda erməni dram teatrının açılması bu yolda mühüm addım olacaqdır.

1988-1990-ci illərdə vilayət üçün kadrlar hazırlanması planları SSRİ Dövlət Plan Komitəsi və SSRİ Dövlət Xalq Təhsili Komitəsi ilə razılışdırılmışdır. Məsələn, Ermənistən SSR-in tədris müəssisələrində DQMV-nin erməni sakinləri üçün 42 ixtisas üzrə yerlər nəzərdə tutulmuşdur. Bunu da qeyd etmək lazımdır ki, cari ildə muxtar vilayətin gənclərindən bir qrupu müsabiqədən kənar qəbul qaydası ilə Azərbaycanın, Ermənistəninin və ölkənin başqa regionlarının ali təhsil müəssisələrinə daxil olmuşdur.

Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarına uyğun olaraq, hazırda 2005-ci ilədək olan dövrdə vilayətin iqtisadi və sosial inkişafına dair kompleks program yaradılması üzərində iş gedir.

Bunu deməyə ehtiyac yoxdur ki, qarşıda bütün səylərin səfərbərliyə alınmasını və birləşdirilməsini tələb edən böyük, gərgin iş durur. Nəzərdə tutulanları ancaq bu cür işləməklə həyata keçirmək olar. İlkin mərhələdə işlərin sürəti, demək olar ki, pis deyildir. Vilayət təşkilatlarının və idarələrinin bəzi rəhbərlərinin passivliyi, ayrı-ayrı hallarda isə həm də müqaviməti olmasayı, işlər daha sürətlə gedər, daha yüksək nəticələr əldə edilərdi. İstinad məlumatı verilməsinin və torpaq sahələri ayrılmasının ləngidiləşməsi üzündən Mardakertdə avtovağzalın, Mədəniyyət sarayının, bir zavod filialının layihələşdirilməsi uzanır, rayon rabitə qovşağının tikintisində başlamaq mümkün olmur, Stepanakert elektrotexnik zavodunun genişləndirilməsi sahəsində işlərin yerinə yetirilməsi çətinləşmişdir. Bunu da deməyə bilmərəm ki, ittifaq nazirliklərinin və baş idarələrinin heç də hamisi qərarların həyata keçirilməsinə əsl mənada fəal qoşulmamışdır.

Axırda xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanın partiya, sovet, təsərrüfat orqanları Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsini DQMV-də vəziyyətin sağlamlaşdırılmasına, əhalinin həyat, əmək və məişət şəraitiinin yaxşılaşdırılmasına yönəldilən böyük dövlət əhəmiyyətinə malik iş sayırlar. Programın həyata keçirilməsinin gedişi Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin gündəlik nəzarəti altındadır və hər ay MK bürosunun və Nazirlər Soveti Rəyasət heyətinin iclaslarında müzakirə olunur. Zərbəçi işin, fədakar əməyin müvəffəqiyyətin rəhni olduğunu yadda saxlayaraq elliklə, əlbir surətdə işə girişməsək, heç bir niyyət, hətta ən xoş niyyətlər, ən yaxşı planlar istənilən nəticəni verməz.

«Pravda» 28 avqust 1988-ci il

«Kommunist» qəzeti, 30 avqust 1988-ci il

HÖKUMƏT KOMİSSİYASI İŞ BAŞINDA

Xəbər verildiyi kimi, milliyyətcə azərbaycanlı olan və Ermənistən SSR-dən gələn vətəndaşlarla iş aparmaq üçün respublika Nazirlər Sovetinin sədri H. N. Seyidov başda olmaqla xüsusi komissiya yaradılmışdır. Bu komissiyanın üzvləri, eləcə də indi belə adamların olduqları şəhər və rayonlarda yaradılmış eyni komissiyaların üzvləri gələnlərə diqqət və qayğı göstərmişlər. Partiya, sovet, həmkarlar ittifaqı orqanları, partiya və əmək veteranları, yaradıcı ziyahıların nümayəndələri, alımlar onlara iş aparılmasına cəlb edilmişlər.

Qeyd etmək lazımdır ki, bir çox ailələr Ermənistən Əzizbəyov, Yexeqnadzor, Krasnoselski və başqa rayonlarına, əvvəlki yaşayış yerlərinə qayıtmışlar. Təkcə avqust ayında 5.345 nəfər, yaxud da 1.133 ailə doğma yerlərə qayıtmışdır.

İndi Azərbaycanda Ermənistəndən gəlmiş 13 min nəfərədək adam vardır. Onlar respublikanın 45 şəhər və rayonunda yerləşdirilmişlər. Maliyyə Nazirliyi, rayon, şəhər xalq deputatları sovetlərinin icraiyə komitələri, həmkarlar ittifaqı təşkilatları, Qırmızı Aypara Cəmiyyətinin Mərkəzi Komitəsi onlara maddi yardım göstərir. Bir çox yerlərdə onların pulsuz yaşaması və yemək-içməyi təşkil edilmişdir. Ticarət Nazirliyi, Azərittifaq əlavə ərzaq məhsulları ayırmışlar.

Köçüb gələnlər müvəqqəti işə düzəldilir. Təqribən 1.100 nəfər hazırda işə başlamışdır. 883 ailə dəyişdiyi mənzillərə köçmüştür.

Qarşıda dərs ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycan SSR Xalq Təhsilci Nazirliyi köçüb gəlmiş ailələrdə olan uşaqların sayını dəqiqləşdirmişdir. Bu uşaqların məktəb dərslikləri və vəsaiti ilə təmin edilməsi üçün tədbirlər görülür.

Milliyyətcə erməni olan və Azərbaycandan çıxıb gedən vətəndaşlarla iş aparılması nəticəsində indi respublikaya xeyli ailə qayıtmışdır. Məsələn, Sumqayıta 2.335 nəfər və ya 649 ailə qayıtmışdır ki, bu da əvvəllər çıxıb getmiş ailələrin, demək olar, yarısı qədərdir.

İki respublikanın rəhbərliyi arasında razılığa görə, adamların əvvəlki yaşayış yerlərinə qayıtmasına yardım göstərilməsi üçün Ermənistən SSR Nazirlər Soveti sədrinin müavini Y. Y. Xosamberyan başda olmaqla respublika partiya və sovet işçilərinin bir qrupu Azərbaycana gəlmişdi. Həmin qrup Naxçıvan MSSR-də, Bakıda, başqa şəhərlərdə və rayonlarda olmuşdur. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini D. M. Asanov başda olmaqla Azərbaycanın məsul işçilərinin bir qrupu isə Ermənistən SSR-ə getmişdi.

Milliyyətcə azərbaycanlı və erməni olan, yaşayış yerini dəyişmiş vətəndaşlarla iş aparılması davam edir (Azərinform).

«Kommunist» qəzeti, 30 avqust 1983-cü il

DURĞUNLUQ HALLARINI QƏTİYYƏTLƏ ARADAN QALDIRMALI

Yerevan, 13 sentyabr (SİTA). Ermənistan KP MM-nin bu gün Yerevanda keçirilmiş plenumu iqtisadiyyat da, sosial sahədə durğunluq hallarının aradan qaldırılması və respublikada ideya-mənəvi şəraitin sağlamlaşdırılması sahəsində partiya təşkilatlarının vəzifalrını müzakirə etmişdir.

Məruzəçi - Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyan, müzakirələrdə çıxış edənlər demislər ki, Sov.İKP MK-nin aprel (1985-ci il) plenumundan sonra Ermənistan KP MK katibliyi, bürosu iqtisadi, sosial və mənəvi sahələrdə kəskin problemlərin həlli üçün yeni siyasi üsullar hazırlayıb həyata keçirməyə, xatircəmlik və laqeydlik əhval-ruhiyyəsini psixoloji cəhətdən dəyişdirməyə müvəffəq olmamışlar.

Respublikada milli gəlirin artım sürəti və ictimai əməyin məhsuldarlığı aşağı düşmüşdür. Maşınqayırmada və tikinti kompleksində çoxlu problem yığılib qalmışdır, mənzil çatışmazlığı hiss edilir. Respublika əhalisi ərzaqla, mallarla və xidmətlərlə qeyri-qənaətbəxş təmin olunur.

Qeyd edilmişdir ki, ətraf mühitin vəziyyəti ciddi həyəcan doğurur. Yerevanda, Kirovakanda, Razdanda və bəzi digər şəhərlərdə hava hövzəsinin çirkəlnəməsi səviyyəsi yol verilən normalardan bir neçə dəfə artıqdır. Sevan gölü ətrafında ekoloji vəziyyət gərgin olaraq qalır.

Plenum iştirakçıları ideoloji iş, siyasi tərbiyə, beynəlmiləcilik və vətənpərvərlik tərbiyəsi məsələlərinə ciddi diqqət yetirmişlər. Məsələn, göstərilmişdir ki, respublikada sosialist əmlakının oğurlanması, korrupsiya, rüşvətxorluq, proteksionizm, sosial ədalət prinsiplərinin pozulması kimi eybəcər hallar dərin kök atmışdır.

Dağılıq Qarabağda hadisələr ilə əlaqədar mitinqlər, nümayişlər və tətillər vəziyyətin sabitliyini pozmuş, məsuliyyətsiz şəxslərə fəallaşmağa imkan vermişdir.

Plenum iştirakçıları yığılib qalmış problemləri prinsipiallıqla qiymətləndirərək, onların tezliklə aradan qaldırılması, ictimai həyatın bütün sahələrində yenidənqurmanın sürətləndirilməsi yollarını yüksək tələbkarlıq mövqeyindən müəyyənləşdirmişlər. Qeyd edilmişdir ki, Ermənistan KP MK bürousu, şəhər, rayon partiya komitələri Sov.İKP XXVII qurultayının, XIX Ümumittifaq partiya konfransının tələblərinə uyğun olaraq, respublika partiya təşkilatının siyasi və təşkilat işinin səviyyəsini keyfiyyətcə yeni pilləyə qaldırmalıdır. Partiya həyatında ətalətdən və formal nə varsa, hamisindən qətiyyətlə xilas olmaq, hər yerdə işgüzər və əməli iş üslubu bərqərar etmək gərəkdir. Çalışmaq lazımdır ki, hər bir partiya təşkilatı, hər bir əmək kollektivi yenidənqurma işi ilə yaşasın.

Plenumda deyilmiştir ki, ilk partiya təşkilatları yenidənqurmanın ideoloji təminatında çox iş görməlidirlər. Respublikanın kommunistləri ideya-mənəvi ab-

havanın sağlamlaşması, zəhmətkeşlərdə marksizm-leninizm dünyagörüşü, yüksək siyasi mədəniyyət, fəal vətəndaş mövqeyi formallaşması üçün maksimum səy göstərməlidirlər.

Plenumun işində Sov.İKP MK Partiya-təşkilat işi şöbəsi müdirinin müavini Q. P. Xarçenko iştirak etmişdir.

«Kommunist» qəzeti, 15 sentyabr 1988-ci il

AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ

Azərbaycan SSR Ali Sovetinin Millətlərarası münasibətlər və beynəlmiləl tərbiyə komissiyası əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında protokolun layihəsini Gürcüstanın və Ermənistanın eyni adlı komissiyalarının ünvanına göndərmişdir.

Bu sənədin mənası ondadır ki, Zaqqafqaziyanın azlıq təşkil edən millətlərinin nümayəndələrinin, o cümlədən öz respublikalarından kənarda yaşayan azərbaycanlıların, gürcülərin, ermənilərin iqtisadi və mədəni problemlərini həll etmək, siyasi, sosial və şəxsi hüquqlarını təmin etmək üçün Zaqqafqaziya federasiyasının mövcud olduğu dövrən bəri ilk dəfə olaraq hüquqi əsas versin. Protokolda bürokratik təhriflərin kökünün kəsilməsi, azlıq təşkil edən millətlərin nümayəndələri barəsində hüquqa zidd hərəkətlərin və hətta fəaliyyətsizliyin qabağının alınması, karguzarlıqda, ictimai və şəxsi həyatda, uşaqların təhsilində ana dilindən sərbəst istifadə edilməsi üçün şərait yaradılması kimi məsələlər üzrə Ali Sovetlərin komissiyalarının əməkdaşlığı nəzərdə tutulur.

Azərbaycan SSR Ali Sovetinin Millətlərarası münasibətlər və beynəlmiləl tərbiyə komissiyasının sədri, respublika EA-nın müxbir üzvü Ə. Daşdəmirov demişdir: - Belə respublikalararası əməkdaşlıqla əməli hazırlıq istiqamətində biz bu günlərdə növbəti iclasımızı keçirdik, iclasda Azərbaycan KP MK-nin birinci katibi Ə. Vəzirov iştirak etmişdir. Komissiya ləzgilərin, avarların, gürcülərin, ingiloyların, ermənilərin, mesxet türklərinin, Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələrinin sosial-iqtisadi həyat şəraitini müzakirə etmişdir.

Komissiya qeyd etmişdir ki, Azərbaycanda yaşayan və azlıq təşkil edən millətlərin nümayəndələri yerli əhali ilə bərabər hüquqlara malikdirlər, ictimai-siyasi həyatda fəal iştirak edirlər.

— Konkret iş planı varmı?

— Ümumiyyətlə, bəli. Məsələn, komissiya Xalq Təhsili Nazirliyinə tapşırılmışdır ki, azlıq təşkil edən millətlərin dillərinin öyrənilməsi sahəsində fakültələrin təşkil edilməsi məsələlərini müzakirəyə qoysun, azlıq təşkil edən millətlərin nümayəndələrinin Zaqqafqaziya respublikalarının tədris müəssisələrində müsabiqədən kənar təhsil alması imkanını bu regionların müvafiq idarələri ilə razılaşdırırsın. Mədəniyyət nazirliyinə tövsiyə edilmişdir ki, kənd kitabxanalarının

rus, gürcü, erməni, ləzgi dillərində və başqa dillərdə ədəbiyyatla təmin olunmasına fikir versin. Dövlətnəşrkomdan xahiş edilmişdir ki, azlıq təşkil edən millətlərin dilində ədəbiyyat buraxılışı ilə yaxından məşğul olsun. Rabitə nazirliyi azlıq təşkil edən millətlərin nümayəndələrinin yaşadığı yaşayış məntəqələrinin radiolaşdırılması problemini, televiziya verilişinin sabit qəbul edilməsi üçün retranslyatorlar qurulması məsələsini nəzərdən keçirəcək və güman edirik ki, həll edəcəkdir.

Biz bu işi başlamışıq, lakin onun müvəffəqiyyət qazanması üçün hər üç respublikanın deputatlarının əməkdaşlıq etməsi zəruridir. Axı, bizim mənafeyimiz elə indiki halda da ümumidir — öz xalqlarımızın və regionlarımızın həyat şəraitinin yaxşılaşdırılması məsələsidir.

- Belə qarşılıqlı fəaliyyət barədə protokol nə vaxtqüvvəyə minəcəkdir?

- Bundan ötrü, əvvəlcə gərək protokol Gürcüstanın Ermənistanın Ali sovetlərində baxılıb təsdiq edilsin. Bu il biz planlaşdırmışıq ki, Gürcüstanın və Ermənistanın Millətlərərası münasibətlər komissiyalarının nümayəndələri ilə əməli görüş keçirək. Ola bilsin ki, orada müəyyən mülahizə və təkliflər söylənilsin. Ancaq görüş baş tutandan sonra müəyyən bir günün tarixini göstərmək olar.

R. TALİŞİNSKİ

«İzvestiya», 17 sentyabr 1988-ci il

SİYASI İŞ: HƏM SÖZLƏ, HƏM İŞLƏ

Sentyabrin 16-da Bakı şəhərindəki iri sənaye müəssisələrində, ali məktəblərdə, elmi tədqiqat institutlarında, fəhlə və tələbə yataqxanalarında siyasi məlumat günü keçirilmişdir. Görüşlərdə Azərbaycan KP MK bürosunun üzvləri və üzvlüyünə namizədlər, partiya və sovet işçiləri, nazirliliklərin və baş idarələrin rəhbərləri, alımlar, mədəniyyət xadimləri, hüquq mühafizə orqanlarının işçiləri iştirak etmişlər.

Tribuna ilə auditoriya arasında məsafə qisalılmışdır ki, bu da rəsmi münasibətlərin aradan qalxmasına, səmimilik və etimad şəraiti yaranmasına kömək etmişdir. Adamlar fikirlərini sərbəst söyləyir, ən kəskin, vaxtı çatmış, vacib məsələlər barəsində prinsipial və tələbkarlıqla danışırılar. Cari və gələcək işlərdən, yenidənqurmaya, sosial-iqtisadi məsələlərin həllinə daha dərindən, fəal qoşulmağa imkan verməyən əngəllərdən səhəbat gedirdi. Görüş iştirakçılarının çıxardıqları ən mühüm nəticə bu idi ki, yenidənqurmanın əməli işlərlə möhkəmləndirmək, XIX Ümumittifaq partiya konfransı, Sov.İKP MK iyul (1988-ci il) plenumu qərarlarının həyata keçirilməsi sahəsində fəal, yaradıcı, təşəbbüskar iş aparmaq lazımdır.

Toxunulmuş problemlerin dairəsi geniş idi. Mənzil, əhalinin ərzaq malları ilə təmin olunması, məişət xidməti və tibbi xidmət, şəhərin ekoligiyası məsələləri, vətəndaşların hüquqlarına toxunulması faktları ilə əlaqədar narahatlıq ifadə olunurdu. Görüşlərin iştirakçıları xüsusi mülkiyyətçilik psixologiyası və qənimətçilik, meşanlıq əleyhinə, sovet həyat tərzinə yad olan digər eybəcər hallar əleyhinə mübarizəni sərtləşdirməyi tələb edirdilər. Qeyd olunurdu ki, durğunluq dövrünün mənfi nəticələrinin aradan qaldırılmasında, cəmiyyətin mənəvi sağlamlığının möhkəmləndirilməsində səyləri birləşdirmək lazımdır.

DQMV-də və Ermənistanda hadisələrlə əlaqədar suallara ətraflı cavablar verilmişdir.

Siyasi məlumat gününün fərqləndirici xüsusiyəti bu idi ki, adamları düşündürən bir çox məsələlər yerindəcə operativ və konkret həll olunmuşdur. Yığılıb qalmış problemlərin bilavasita əmək kollektivlərində açıq müzakirəsi zəhmətkeşlərin ehtiyac və tələbatını daha yaxşı başa düşməyə, bunların ödənilməsi üçün təsirli tədbirlər görməyə kömək edəcəkdir. (Azərinform).

«Kommunist» qəzeti, 17 sentyabr 1988-ci il

FƏALLAR YIĞINCAĞI

Sentyabrın 19-da respublika partiya, sovet və təsərrüfat orqanlarının fəallar yığıncağı olmuşdur.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov DQMV-də vəziyyət haqqında məlumat vermişdir. O, son vaxtlar respublikanın muxtar vilayətində olmuş cəmiyyətə zidd hərkətlərdən ətraflı bəhs etmiş, əhali arasında aparılan işi gücləndirməyin, millətlərarası zəmin əsasında toqquşmalara yol verməmək, hüquq qaydalarını və qanunçuluğu möhkəmlətmək üçün qəti tədbirlər görməyin zəruri olduğunu bildirmiş, Dağlıq Qarabağda vəziyyətin normal hala salınması üçün görülən tədbirlərdən danışmışdır.

Həmin gün Bakının sənaye müəssisələrində, məktəblərində, idarələrində bu məsələ barəsində Azərbaycan KP MK üzvləri, rəhbər partiya, sovet və təsərrüfat işçiləri çıxış etmişlər. (Azərinform).

«Kommunist» qəzeti, 20 sentyabr 1988-ci il

DAĞLIQ QARABAĞ HADİSƏLƏRİNƏ DAİR

Məlum olduğu kimi, Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarından sonra vəziyyət yaxşılığına doğru dəyişməyə, həyat qaydaya düşməyə başlamışdır. Muxtar vilayətin iqtisadi və sosial inkişafını sürətləndirmək haqqında

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək üçün geniş işlər başlanmışdır. Əmək kollektivlərində və tədris müəssisələrində şərait tədricən sağlamlaşıır. Partiya komitələri, sovet təşkilatları və ictimai təşkilatlar daha fəal mövqə tutmağa başlamışlar. Azərbaycan və Ermənistan kommunist partiyaları rəhbərliyinin möhkəmləndirilməsinin, mənfi halların kökünü kəsmək, qanunçuluğu möhkəmlətmək, demokratiyani və aşkarlığı inkişaf etdirmək sahəsində qəti tədbirlərin onların mərkəzi komitələrinin plenumlarında müzakirə edilməsinin bunun üçün az əhəmiyyəti olmamışdır.

Sumqayıt hadisələri ilə əlaqədar cinayət işlərinin istintaqı əsasən başa çatdırılmış, adam öldürməklə, talaçlılıq və zorakılıq təşkil etməklə əlaqədar bütün şəxslər aşkara çıxarılmış və məsuliyyətə cəlb olunmuşlar. Otuzdan artıq iş baxılmaq üçün məhkəmələrə verilmişdir.

Bununla birlikdə görməmək olmaz ki, Ermənistanda və Azərbaycanda başlanmış sağlamlaşdırma prosesləri korrupsiyada, rüşvətxorluqda və oğurluqda barmağı olanların heç də döşünə yatmir. Onlar ifşa olunmaqdən qorxaraq ictimaiyyəti yenidənqurmanın aktual problemlərindən və mənfi hallara qarşı real mübarizədən yayındırmağa; diqqəti milli münasibətlərlə əlaqədar məsələlərə cəlb etməyə, millətçilik ehtiraslarının qızışdırılması üçün hər cür bəhanədən istifadə etməyə çalışırlar. Bu onunla nəticələnməşdir ki, son günlər Stepanakertdə vəziyyət yenə də gərginləşmişdir. Sənaye müəssisələrində, tikinti təşkilatlarında və ictimai nəqliyyatda təkillər törədilmişdir. Məktəblərdə dərslər kəsilmişdir. Vilayət prokurorluğununa basqın təşkil edilmiş, ictimai asayışı təmin edən SSRİ Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına və milis işçilərinə cismani xəcarət yetirilməsi halları olmuşdur.

Sentyabrın 18-də şəhər hökumət orqanlarının icazəsi ilə şəhərdə mitinq keçirilmişdir. Mitinqdə adamlar Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətdən narahat olduqlarını, yaranmış vəziyyəti normal hala salmağa çalışdıqlarını bildirmişlər. Lakin bir müddətdən sonra Stepanakert yaxınlığında Xocalı kəndində ermənilərlə azərbaycanlılar arasında millətlərarası zəmin əsasında toqquşmalar olduğu barədə təhrikçilik məqsədilə məlumat verilməsi ilə əlaqədar mitinq kəsilmişdir. Mətinin bir çox iştirakçıları həmin kəndə tərəf axışanda qarşılıqlı kütləvi dalaşmalarda odlu və soyuq silah işlədilmişdir. Nəticədə 25 nəfər ağırılıq dərəcəsi müxtalif olan yara almış, 17 nəfər xəstəxanaya aparılmışdır. Həm ermənilər, həm azərbaycanlılar tərəfindən tibbi yardım üçün müraciət edilir.

Milis və daxili qoşun qüvvələri bu toqquşmanın genişlənməsinin qarşısını almışlar. İctimai intizamı və vətəndaşların təhlükəsizliyini təmin etmək, iğtişaşları dəf etmək üçün lazımı tədbirlər görülür. SSRİ Prokurorluğu işçiləri cinayət işi qaldırmışlar və istintaq aparılır. Vilayətdə Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rayasət heyətinin nümayəndəsi A. İ. Volskinin rəhbərliyi altında qərargah fəaliyyət göstərir.

Vilayət partiya komitəsi və DQMV Xalq Deputatları soveti radio və televiziya ilə elan edilmiş müraciətdə millətlərarası münasibətlərdə gərginliyi qızışdırmağa çalışan şəxslərin dövlətə və qanuna zidd hərəkətlərini pişləmişlər. Mitinqlər, nümayişlər və yürüşlər keçirilməsi qadağan edilmişdir.

Ermənistan KP MK və Azərbaycan KP MK respublikalarda vəziyyəti normal hala salmaq və ictimai asayış yaratmaq üçün lazımı tədbirlər görülür. Partiya və fəhlə yığıncaqları keçirilir. Yaranmış vəziyyət ciddi narahatlıq və təşviş doğurmaya bilməz. Şərait qatı surətdə bildirməyi tələb edir ki, belə vəziyyət hər iki respublikanın zəhmətkeşlərinin mənafelərinə kəskin surətdə ziddir, odur ki, buna daha dözləməməlidir. Dövlət hər hansı millətin votəndəşlarının hüquqlarına nə şəkildə olursa-olsun toxunulmasına, xalqlar arasında sovet Konstitusiyası ilə və qanunlarımıza qadağan edilmiş düşmənciliyin qızışdırılmasına yol verə bilməz. Qanunçuluğa, dövlət intizamına və ictimai intizama ciddi əməl edilməsə, sosialist demokratiyasını daha da dərinləşdirmək mümkün deyildir (SİTA).

«Kommunist» qəzeti, 20 sentyabr 1988-ci il

DAĞLIQ QARABAĞ HADİSƏLƏRİNƏ DAİR

Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərlə azərbaycanlılar arasında toqquşmalar nəticəsində kəskinləşmiş vəziyyət gərgin olaraq qalır. Millətlərarası zəmin əsasında hadisələrə yol verilməməsi üçün tədbirlər görüldüyüünə baxmayaraq, sentyabrın 21-nə keçən gecə yenə də fərdi evlər, avtomashınlar yandırılmış və hüquqa zidd olan digər hərəkətlər edilmişdir.

Ayrı-ayrı yerlərdə atəş açılmışdır. Tələfat yoxdur. Lakin bütün bunlar həyəcanlı şərait yaratmışdır, Stepanakert şəhərində və kənd rayonlarında bir çox sakinlər öz təhlükəsizliyi üçün qorxu çəkirlər.

Stepanakertdə müəssisələr, tikinti təşkilatları, nəqliyyat və məktəblər işləməmişdir.

İctimai təşkilatlar ilə birlikdə partiya və sovet orqanları DQMV-də və onunla qonşu rayonlarda təsərrüfat fəaliyyətini yoluna qoymağa, vəziyyəti normal hala salmağa çalışırlar.

Yaranmış vəziyyətlə əlaqədar olaraq Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət heyətinin Dağlıq Qarabağ Muxtar Vilayətindəki nümayəndisi A. İ. Volski yerli televiziya və radio ilə çıxış etmişdir. O demişdir: «Partiya və hökumət Dağlıq Qarabağ Muxtar Vilayətinin inkişaf etdirilməsi, burada yığılmış müxtəlif problemlərin tezliklə həll olunması barəsində bir sıra mühüm qərarlar qəbul etmişlər. Lakin görünür, bu, müəyyən qrupa əl vermir.

Son günlər vilayətdə vəziyyət kəskin surətdə mürəkkəbləşmişdir. Sənaye müəssisələrində, tikinti təşkilatlarında və ictimai nəqliyyatda tətillər başlanılmışdır. Məktəblərdə dərslər kəsilmişdir. İcazə verilməmiş mitinqlər və yürüşlər

keçirilmişdir. Vilayət prokurorluğununa basqın edilmişdir. Hakimiyyət orqanlarına qarşı təhqiramız çıxışlara yol verilmişdir. İctimai asayışi təmin edən SSRİ Daxili İşlər Nazirliyi qoşunları hərbçi qulluqçularının və milis işçilərinin ləyaqətini alçaltmaq halları olmuşdur.

Yaranmış vəziyyət nəzərə alınaraq sentyabrın 21-dən Stepanakert və Ağdam rayonu ərazisində xüsusi vəziyyət elan edilir və qadağan saatı qoyulur. Əhalinin əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsi, ictimai asayışın qorunması və sosialist qanunçuluğuna ciddi əməl edilməsi üçün hər cür lazımi tədbirlər görülür (SITA).

«Kommunist» qəzeti, 22 sentyabr 1988-ci il

DAĞLIQ QARABAĞ ƏTRAFINDA VƏZİYYƏTƏ DAİR

SSRİ Ali Soveti Rəyasət heyətinin verdiyi səlahiyyətlərə uyğun olaraq, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində və Ağdam rayonunda xüsusi vəziyyət və qadağan saatı tətbiq edildikdən sonra Stepanakert şəhərində və onun yaxınlığındakı bəzi yaşayış məntəqələrində vəziyyət müəyyən dərəcədə sağlamlaşmağa başlamışdır. İctimai asayışi mühafizə orqanları vətəndaşların təhlükəsizliyini və Konstitusiya hüquqlarını təmin etmək üçün tədbirlər görülür. Qadağan saatını pozanlar tutulmuş, odlu və soyuq silah müsadirə edilmişdir.

Sentyabrın 22-də Stepanakertin sənaye müəssisələri, tikinti təşkilatları, nəqliyyatı və tədris müəssisələri işləməmişdir.

Respublika Ali Sovetinin Rəyasət heyəti tərəfindən buraxılmış üzdənirəq «Qarabağ» komitəsi liderlərinin hərəkətləri nəticəsində Ermənistan SSR-də əmələ gələn gərginliklə əlaqədar olaraq Ermənistan KP MK, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyəti və Nazirlər Soveti respublikanın kommunistlərinə, zəhmətkeşlərinə müraciət edib, onları yüksək vəfəndaş şüurluluğu, təmkinlik göstərməyə, məsuliyyətlə hərəkət etməyə, erməni xalqının vətənpərvərlik və beynəlmiləcilik ənənələrinə layiq olmağa, özlərini kor qüvvələrin əlində oyuncaga çevirməməyə, yadda saxlamağa çağırmışlar ki, biz hamımız birlikdə və hər birimiz ayrıraqda nəinki öz uşaqlarımızın gələcəyi üçün, öz xalqımızın müqəddərəti üçün, həm də öz ümumi evimizin - bütün ölkənin müqəddərəti üçün, inqilabın yenidənqurmanın, demokratianın və aşkarlıqın müqəddərəti üçün cavabdehik.

Lakin Yerevanda və Ermənistanın bəzi başqa şəhərlərində hakimiyyət orqanlarının və partiya təşkilatlarının gərginliyi inandırma metodları ilə ziiflətmək cəhdləri hələ lazımı nəticə vermemişdir. Sentyabrın 21-də və 22-də ayrı-ayrı məsuliyyətsiz ünsürlər Ermənistan SSR Ali Sovetinin və hökumətinin qarşısında Konstitusiyaya zidd tələblər qoymağa, tatillər, mitinqlər keçirməyə, acliq elan etməyə çağırmışlar. Sentyabrın 22-də Yerevan, Leninakan, Abovyan, Çarentsavan

Şəhərlərinin, habelə Eçmiadzin rayonunun bir sıra müəssisələri işi dayandırmışdır. Şəhər nəqliyyatının gediş-gəlişi pozulmuşdur.

İctimai asayışı qorumaq, cinayetkarlıq hərəkətlərinin qarşısını almaq üçün əlavə tədbirlər görülür. Sentyabrın 22-də Yerevan şəhərində bu tədbirlərdə milis orqanları ilə yanaşı, qoşun bölmələri də iştirak etmişlər.

Asayışın qorunması və sosialist qanunçuluğuna əməl edilməsi üçün Azərbaycan SSR-də, xüsusən erməni və Azərbaycan millətlərindən olan vətəndaşların birgə yaşadıqları rayonlarda lazımı iş aparılır.

DQMV-nin, Ermənistən və Azərbaycanın partiya və sovet orqanları vətəndaşların narahatlığını və tələblərini nəzərə alaraq gərginliyin genişlənməsinin qarşısını almaq, normal əmək və ictimai həyat ahəngini bərpa etmək üçün hər cür lazımı tədbirlər görülər (SİTA).

«Kommunist» qəzeti, 24 sentyabr 1988-ci il

DAĞLIQ QARABAĞ ƏTRAFINDA VƏZİYYƏTƏ DAİR

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində və Ağdam rayonunda ictimai asayışı mühafizə orqanlarının gördükleri tədbirlər gərginliyi zəiflətməyə, millətlərarası zəmin əsasında yeni toqquşmalara yol verməməyə imkan yaratmışdır.

Evləri yandırmış şəxslər tutulmuşlar, ayrı-ayrı vətəndaşların odlu və soyuq silahı əlindən alınmışdır. İstintaq aparılır. Partiya, dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri, kütłəvi informasiya vasitələri əhalili arasında izahat işi aparırlar.

Muxtar vilayətin kənd rayonlarında normal əmək ahəngi davam edir. Eyni zamanda Stepanakertdə sənaye müəssisələri, tikinti təşkilatları və məktəblər indiyədək işləmir. Dəmir yolu stansiyasında yüksək dərəcədən yüksək vəzifələrə sahib olanlar işləməyə çalışırlar.

Ermənistən KP MK-nin, Ermənistən SSR Ali Soveti Rəyasət heyətinin və Nazirlər Sovetinin respublika kommunistlərinə və bütün zəhmətkeşlərinə müraciəti Ermənistən SSR-də vəzivətin inkişafına müsbət təsir göstərir. Ermənistənin məşhur elm və incəcənət xadimləri, məssələn, akademik V. A. Hambartsumyan, şair Silva Kaputikyan respublika televiziyası ilə çıxış etmiş və əhalini təmkinlik və sağlam düşüncə göstərməyə, məsuliyyətsiz çağrıqlara uymamağa çağırmışlar. Hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər əmək kollektivlərinin çoxunda başa düşülür. Sentyabrın 23-də səhər respublika paytaxtının və digər sənaye mərkəzlərinin müəssisə və təşkilatlarının xeyli qismi işləmişdir. Şəhər nəqliyyatının hərəkəti yoluna düşür.

Bununla birləşdə Yerevanın mərkəzində məsuliyyətsiz ünsürlərin təşkil etdikləri mitinqlər vəzivətin sabitləşməsinə mane olur. Bu mitinqlərdə adamları

suni surətdə həyəcana gətirmək məqsədilə fitnəkarcaşına bəyənatlar verilir, şayiələr yayılır

«Kommunist» qəzeti, 25 sentyabr 1988-ci il

ERMƏNİSTAN KP MK-YA MÜRACİƏT

Sentyabrın 24-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi və DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi Ermənistən KP MK-ya, habelə qəzetlərin redaksiyalarına müraciət etmişlər:

Dağlıq Qarabağ Vilayət Partiya Komitəsi, DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi, vilayət ictimaiyyəti son günlər Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Yerevan şəhərində mitinqlərdə yayılan şayiələri və uyurdumaları qətiyyətlə pisləyirlər.

Xüsusi vəziyyət elan edilməsini və qadağan saatı qoyulmasını vilayət əhalisi ifrat, lakin zəruri tədbir kimi qarşılamışdır.

DQMV-də və xüsusən Stepanakertdə vəziyyət tədricən sabitləşir. Əhali ilə qoşun hissələri arasında qarşılıqlı münasibətlər normallaşır. Şəhər müəssisələrində əmək ahənginin bərpası edilməsi üçün zəruri tədbirlər görülür.

Vilayət partiya komitəsi və vilayət icraiyyə komitəsi vilayətdə baş verən hadisələrin mahiyyətini kökündən təhrif edən şübhəli informasiya mənbələrinə istinad olunmasını yolverilməz hesab edirlər. Yerevanda keçirilən mitinqlərdə yayılan bu növ informasiya adamları azdırır, ehtirasları qızışdırır.

Gülünc, həqiqətdən uzaq olan, yayılması yenidənqurma əleyhdarlarının ancaq xeyrinə olan şayiələrin dəfə edilməsi və Qarabağ probleminin ədalətli həlli üçün biz vilayət hadisələri haqqında hər gün məlumat verməyə hazırlıq.

Teleqramın mətninin Yerevan şəhərində mitinqdə elan olunmasını xahiş edirik.

DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri; **S. BABAYAN**
Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin katibi; **H. Poqosyan**

«Kommunist» qəzeti, 27 sentyabr 1988-ci il

ƏMƏK KOLLEKTİVLƏRİNDE GÖRÜŞLƏR

Ermənistən paytaxtında narahatlıqdır: bir çox sənaye müəssisələri işləmir, ali məktəblərdə dərslər boykot edilir. Teatr meydanına səhərdən on minlərlə adam toplasılır. Burada mitinqlər keçirilir. Əvvəlki tələblər irəli sürünlür: respublika Ali Sovetinin növbədənkənar sessiyası çağırılsın, DQMV Azərbaycan SSR-in

tərkibindən çıxarılsın, Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyi üçün təminatlar verilsin.

Bununla birləkə, əvvəlki həftəyə nisbətən vəziyyət yaxşılaşmışdır, ən əvvəl də nəqliyyatda. Şəhərin həyatını təmin edən xidmət bölmələri dəqiq işləyir. Zahirən Yerevan tətil edən şəhərə bənzəmir. Mağazalar açıqdır, kooperativçilər qızığın ticarət edirlər, səs-küülü rəngarəng bazarlar Ararat vadisinin payız nemətləri ilə aşırılaşdır.

Respublika kommunistlərinə, zəhmətkeşlərinə bu yaxınlarda Ermənistən KP MK-nin, respublika Ali Soveti Rəyasət heyətinin və Nazirlər sovetinin müraciəti, habelə Ermənistən SSR Ali Soveti Rəyasət heyətinin qərarı bütün bunlara çox kömək etmişdir; müraciətdə və qərarda ağır nəticələr vera bilən indiki vəziyyət üçün təşviş ifadə olunur, böhrandan çıxış yolları göstərilmişdir.

Mürəkkəb şəraitdə respublika partiya təşkilatının işçiləri yerlərdə — zavodlarda, tikintilərdə, idarələrdə daha çox olur, emosiyalara, məsuliyyətsiz çağırışlara uymuş adamlarla görüşməyə çalışırlar.

Sentyabrın 26-da Ermənistən KP MK-nin birinci katibi S. Q. Arutyunyan ən böyük sənaye müəssisələrindən birinin - «Zaqafqazkabel» Birliyinin sexlərində və istehsal sahələrində olmuşdur. İşə çıxmamaq dalğası iyulun əvvəlində 15 iş günü itirmiş bu kollektivdən də yan keçməmişdir. İndi kabelçilər itkinin yerini nəinki doldurmuşlar, hətta səkkiz ayın yekunlarına görə plandan əlavə 1,5 milyon manatlıq məhsul vermişlər.

Müəssisədə çalışan fəhlə qadın R. Xalatyan demişdən:

— Biz tətilləri pisləyirik, tətillər vaxtı çatmış məsələləri həll etmək yolu deyildir və məncə, bizi Dağlıq Qarabağ probleminin Konstitusiya əsasında həlli yolundan uzaqlaşdırılan emosiyalara fəhlələrin heç də hamısı uymamışdır. Sumqayıt hadisələri, ümumən millətlərarası ədavət məncə vəhşilikdir. Elə bilirom ki, sayıq, sağlam qüvvələr respublikamızda həyatı yoluna qoymaq iqtidarındadırlar.

Fəhlə qadılardan T. Yegiazaryan, A. Melikyan, R. Akopyan demişlər:

— Ermənistən KP MK-nin plenumunda qeyd olunduğu kimi, əlbəttə, indiki vəziyyətə illərlə həll edilməmiş sosial problemlər də təsir göstərmişdir. Tətil pis vasitədir, tətil fəhləyə gərək deyildir.

Bu gün Ermənistanda hissələrin və emosiyaların qızılıqlı dərəcəsinin proqnozunu vermək o qədər də perspektivli iş deyildir. Lakin hazırda respublikanın bir çox sakinlərinin düşüncələrində, hərəkətlərində və əməllərində müsbət əlamətlər vardır. Elə bunlar da ümid doğurur.

V. TERNOVSKI

SİTA-nın müxbiri

«Kommunist» qəzeti 28 sentyabr 1988-ci il

MÖHKƏM QAYDA-QANUNU VƏ İNTİZAMI TƏMİN ETMƏLİ

Yerevan, 28 sentyabr (SİTA-nın müxbiri). Ermənistan KP MK-da müşavirə keçirilmişdir. Müşavirədə sənaye müəssisələri və birlilikləri partiya təşkilatlarının rəhbərləri və katibləri, nazirlər, dövlət komitələrinin sədrleri iştirak etmişlər.

Müşavirədə Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyan çıxış etmişdir.

Qeyd olunmuşdur ki, respublikada yaranmış mürəkkəb vəziyyət zəhmətkeşlərdə ciddi narahatlıq doğurur.

Qeyd edilmişdir ki, partiya, sovet və təsərrüfat orqanlarının gördüklori tədbirlər sayəsində respublikanın iqtisadiyyatında vəziyyət yaxşılaşır. Tətillərə səsləyən məsuliyyətsiz çağırışları geniş zəhmətkeş kütlələri müdafiə etmirlər, onların əksəriyyəti tətillərə çağırılan təhrikçilərin hərəkətlərini pisləyir. Bununla birlikdə Yerevanın, Abovyanın, Çarentsavanın bəzi müəssisələrində işə çıxmamaq halları olmuşdur. Müəssisələrin əmək ahənginin pozulması respublikanın iqtisadiyyatına ziyan vurur.

Göstərilmişdir ki, əmək kollektivləri itirilmiş nə varsa onun yerini doldurmağa, şərklər qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyə, əlaqədar sazişlərin işçiləri ilə sabit iqtisadi, qarşılıqlı münasibətləri qaydaya salmağa çalışırlar. Müşavirədə deyilmişdir ki, yaranmış vəziyyətin tezliklə normal hala salınması hər bir əmək kollektivinin, hər bir briqadanın, fəhlənin, qulluqçunun, hər bir kommunistin şəraf işidir, respublika və ölkə qarşısında onların borcudur.

«Kommunist» qəzeti, 29 sentyabr 1988-ci il

QARIŞIQLIQ SALMAQ CƏHDİ BAŞ TUTMADI

Yerevan, 27 sentyabr (SİTA-nın xüsusi müxbiri V. Ternovski). Şəhərin əmək ahənginin pozulması üçün ictimai nəqliyyatın işini pozmaq çağırışlarının haradan irəli gəldiyi sualına Ermənistan SSR Daxili İşlər Nazirliyi mənbəyi açıq göstərir - «Qarabağ» komitəsi. «Qarabağ» liderlərinin adamlara təsiri get-gedə azalsa da, onlar cürbəcür şübhəli hərəkətlərlə məqsədlərinə nail olmağa çalışırlar. Məsələn, müəssisələrin darvazaları yanında, gur magistrallarda adamların elə qrupları peydə olmuşlar ki, onlar gediş-gelişə mane olmağa, maşınları dayandırmağa, hədə-qorxu gəlməyə başlamışlar. Xülasə, milis xronikası sənədlərində göstərildiyi kimi, avtobusların, trolleybusların, tramvayların xəttə çıxmasına yol verməmək üçün tədbirlər görülür, marşrutlarda onların qarşısında pikstlər düzəldilir, sürücülər barosunda zorakılığa əl atılır.

Təbiidir ki, şəhər nəqliyyatında yaranmış həyəcanlı vəziyyət ictimai asayışı mühafizə qüvvələrinin dərhal işə qarışmasını tələb etmişdir. Pozucu

tədbirlərə yol verməmək üçün bütün milis heyəti, onların köməyinə verilmiş hüquq qaydalarını mühafizə qüvvələri, drujinaçılardan ayağa qaldırılmışlar.

Piketçilərin mümkün tədbirlərinin qarşısını almaq reyдинin təşkilində iştirak etmiş respublika Daxili İşlər Nazirliyi aparatının əməkdaşları deyirlər:

— Nəqliyyat şəhər orqanızmində mühüm ünsürdü. Onun işini dayandıran kimi şəhər iflic ola bilər. Vəziyyətin sabitliyini pozmağa çalışanlar bunu yaxşı başa düşürər. Təhlükə həddən çox olduğuna görə bunu nəzərə almamaq olmaz. Elə buna görə də belə hallar üçün zəruri olan hər cür tədbirlər görülmüşdür. Hüquqa zidd hərəkətlərdə barmağı olanlara qarşı «SSRİ-də yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsi qaydası haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı, habelə «yiğincaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında» Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin qərarı əsasında inzibati və ictimai təsir tədbirləri tətbiq edilmişdir. İndiyədək 84 nəfər barəsində müvafiq tədbirlər görülmüşdür. Onlardan biri xalq məhkəməsi tərəfindən məhkum edilmiş, 4 nəfəri 10-15 günlük inzibati həbsə alınmış, 39 nəfəri cərimələnmişdir. İghtişaşların və icazə verilməmiş mitinqlərin bir çox iştirakçıları barəsində materiallar məhkəməyə verilmişdir. Məhkəmə qanun qarşısında onların məsuliyyəti dərcəsini təyin etməlidir.

Bununla əlaqədar olaraq respublika Səhiyyə Nazirliyinin nəqliyyatçılara həyəcanlı müraciəti yada düşür; nəqliyyatçılarning işində yaranan fasılələr yerevanlılara tibbi yardım göstərmək işində, demək olar həllədilməz problemlərə gətirib çıxarmışdı və bunun üzündən bir çox əllillər, qocalar, uşaqlar zərər çəkmişdilər. Ancaq duşüncəsizlikdən indi qərəzkarlığa keçmiş adamların bunlar nə vecinədir.

Bax, onlar qarışıqlıq salmağa yenə də cəhd göstərdilər. Amma baş tutmadı.

«Kommunist» qəzeti, 29 sentyabr 1968-ci il

TƏHRİKİLƏRİN AĞZINDAN VURULUR

Sentyabrın 30-da Ermənistan paytaxtında bütün sənaye müəssisələri işləyirdi, ictimai nəqliyyat dəqiq və fasılısız hərəkətdə idi.

Lakin bundan qabaq, on gün davam etmiş tətil nəticəsində şəhər 25 milyon manat itirmişdir. Zavodlar dayanır, fabriklər, idarələr axsayır, şəhər həyatını təmin edən xidmət bölmələrinin ahəngi pozulurdu. Həmin vaxt ərzində Yerevanda sənaye məhsulunun ümumi həcmi 17 faiz azalmışdı. Bu itki respublikanın iqtisadiyyatına hissediləcək zərbədir. Bu itki adamların rifahına da təsir etməyə bilməz, mağazaların piştaxtlarında da öz təsirini hələ göstərəcək, yaşayış evlərinin istifadəyə verilməsini təxirə salacaqdır.

Respublika partiya təşkilatının, zəhmətkeşlərin, ziyalıların, gənclərin şüurlu hissəsinin səyi ilə tətili dayandırmaq, müqavilə üzrə məhsul göndərilməsi tapşırıqlarının yerinə yetirilməsinə başlamaq mümkün olmuşdur. Təbiidir ki, partiya qruplarının, denutatların, qadın şuralarının fəaliyyətinin güclənməsi, kollektivlərdə adamlarla açıq səhbətlər burada öz bəhrəsini vermişdir. Lakin buna aldanmaq olarmı ki, bir ovuc məsuliyyətsiz, boşboğaz və təhrikçi minlərlə adamı - bunların arasında isə işi dayandırmağı heç xəyalına gətirməyənlər də az deyildir, - bekarlılıq vadar edib sabitliyi pozmaq niyyətlərindən hələ də əl çəkməmişdir?

Bunlar kimlərdir? Nəyə görə onlar fitnələrə, cürbəcür hədələrə belə uzun müddət maraq göstərirlər ki, bunun nəticəsində də neçə-neçə iş növbəsi pozulmuşdur? Onların məsləki belədir: yenidənqurmanı gözdən salmaq, bunun üçün hər cür yollardan istifadə etmək - bəlkə də baş tutdu. Təki «şayba rəqib zonasına vurulsun». Sonra da nə olur-olsun. Bu, xoxkeydən məlum üsuldur. Təəssüf, bu üsuldan Yerevanda teatr meydanındaki natiqlər də istifadə edirlər, bunun da müəyyən nəticəsi olur.

Sentyabrin 26-da axşam mitinqində Q. Şirvanyan adlı birisi izdiham qarşısında demişdi: Atom elektrik stansiyasının bütün işçiləri tətil elan ediblər.

«Şayba» mitinqə toplaşanlar arasında çaxnaşma saldı. Axı, AES heyəti belə bir şeyi heç xəyalına da gətirmirdi. Lakin bu, fitnəkarın nə vecinə? Təki sabitlik pozulsun.

Əlbəttə, yenidənqurma üzərinə açıq həmlə etməyə indi bir kəs çətin müvəffəq ola bilər. Buna görə də yenidənqurmanın əleyhdarları dolayı, şübhəli yollar axtarırlar. Çətin, ləng, lakin doğru gedən sağlamlaşdırma prosesini dayandırmaq cəhdində yalan onların səciyyəvi üsuludur.

Sentyabrin 28-də Yerevan universitetində komsomol fəalları toplaşmışdırlar ki, fəhlələrə müraciət qəbul etsinlər və onları tətili dayandırmağa çağırıslar. Lakin bir «qayğıkeş» tapıldı vo əlüstü «Qarabağ» komitəsinin niyyətləri üçün qorxu yarandığı barədə ona xəbər verdi. Bir müddət keçdi və bədnəm A. Manuçaryan universitetdə peydə oldu. O, bütün hərarətini və bəlağətini sərf etdi ki, tələbələr öz niyyətlərindən əl çəksinlər. «Qarabağ» komitəsinin nümayəndəsi çəkinib-utanmadan belə bir yalan işlətdi ki, Çarentsavanda, Abovyannda, bir gün əvvəl Ermənistən KP MK bürosu üzvlərinin olduqları Yerevan müəssisələrində işləməyənlərin sayı guya artıb. Bunu da guya öz gözləri ilə görüb. Əslində isə bunun əksinə idi. Bir gün əvvəlkinə, 28 sentyabr gününə nisbətən respublikada işə başlayanların sayı iki dəfə artmışdı. Necə deyərlər, sübuta ehtiyac yoxdur.

Bu gün Yerevan adı əmək ahəngi ilə yaşayır. İtkilərin yerini doldurmağa səy göstərilir. Fəhlələr arasında kollektiv təmkin, qazanılmış nailiyyətləri alt-üst etmək cəhdlərindən əl çəkməyənlərin ağızından vurmaq səyi get-gedə möhkəmlənir.

Respublika Müharibə və Əmək Veteranları Şurasının sədri, Sovet İttifaqı Qəhrəmanı, Ermənistən SSR Ali Sovetinin deputatı yaziçi A. V. Kazaryan deyir:

— Elə bilirom ki, sağlam qüvvələr birləşib həm boşboğazların, həm də fitnəkarların öhdəsindən gələcəklər. Biz məsuliyyətsiz çıxışları rədd edirik, cünki bunlar iqtisəslərə gətirib çıxarıır. Avantüristlər və təhrikçilər vəziyyətdən istifadə etməyə çalışırlar ki, «qəhrəman» olsunlar, nəticə etibarı ilə isə hakimiyət başına gələsinlər. Baş tutmayacaqdır.

Aşot Vaqarşakoviçin fikrincə, adamlar arasında əmin-amanlığı bərpa etmək vaxtı gəlib çatmışdır. Dağlıq Qarabağa gəldikdə, biz əminik: onun xalqının bütün problemləri həll ediləcəkdir.

Ölbəttə, tətillər respublika iqtisadiyyatına az maddi ziyan vurmamışdır. Onları hesablamaq, onların yerini doldurmaq olar. Bəs saxta səslər «xorunun»-adamlara nə qədər mənəvi və əxlaqi zərər vurdunu kim müəyyən edər?

V. TERNOVSKI

SİTA-nın xüsusi müxbiri

«Kommunist» qəzeti, 2 oktyabr 1988-ci il

ADAMLAR ÜMİDLƏ YAŞAYIRLAR

Stepanakert, 4 oktyabr (S. Saxno, A. Kaznaçeyev, Azərinformun xüsusi müxbirləri). DQMV-nin rayon mərkəzi, əsasən, azərbaycanlı əhalinin yaşadığı Şuşaya qədəm basarkən ilk baxışda diqqəti rayon partiya komitəsi və rayon icraiyyə komitəsi binasının qarşısına toplaşmış həyəcanlı adamlar cəlb edir. Hələ bu yaxınlarda onların öz evləri, mənzilləri, işi vardi. İndi onlar qaçqındırlar...

Ürək ağrından həmin söz bu narahat aylarda yerli sakinlərin dilindən düşmür. Milli ədavətin zəncirvari reaksiyası ona gətirib çıxarmışdır ki, əsasən azərbaycanlı əhalinin yaşadığı rayonlardan ermənilər, əsasən, erməni əhalinin yaşadığı rayonlardan azərbaycanlılar köçüb getməyə başlamışlar. Yerli əhalinin təzyiqi altında Ermənistandan da azərbaycanlılar köçməyə başlamışlar. Bu köçhaköç respublikanın Ararat, Krasnoseelsk, Əzizbəyov və başqa rayonlarını bürümüşdür. Oradan minlərlə adam Azərbaycana, qismən də Şuşaya köcmüşdür.

İndi bu kiçik şəhərdə 4 min nəfərdən çox gölmiş adam yaşayır. Onların axırıncı dəstəsi Xocalı kəndindəki münəaqişdən sonra Stepanakertdən gölmişdir. Təəssüf ki, azərbaycanlılar və ermənilər doğma ocaqlarını törk etdikdən sonra evlərin bir çoxu yandırılmışdır.

İndi SSRİ Daxili İşlər Nazirliyinin və SSRİ Prokurorluğunun işçiləri həmin münəaqişləri töötmiş şəxsləri aşkara çıxarmaq üçün istintaq aparırlar. Cinayət cəzasız qala bilməz.

Əlbəttə, dərd-kədər və əzab-əziyyət olan yerdə emosiyalar, şişirdilmiş şayıələr, uydurmalar da olur. Lakin faktlar şəksizdir: bir neçə min azərbaycanlı və erməni doğma yerləri öz xoşuna tərk etməmişlər. Bunlar pərən-pərən düşmüş ailələrdir, bunlar ağızınadək dolu yataqaxanalar və başqa binalardır. Yerli orqanlar qəçqinləri həmin yataqxanalarda və binalarda yerləşdirirlər. Bunlar həm də partiya və Sovet orqanları üçün ağır bir yükə çevrilmiş bir yığın problemlərdir: köcüb gələnləri yeməklə necə təmin etməli, onları işə necə düzəltməli?

Problemlər birgə səylərlə müvəqqəti həll edilir. Məsələn, Stepanakertdən Ağdam rayonuna gəlmış min nəfərdən çox adama pambıq yiğimində işləmək imkanı verilmişdir. Adamlara dəymmiş zərərin əvəzi istintaq qurtardıqdan sonra tamamilə ödəniləcəkdir. Ağdamda hər gün bir neçə avtomaşın yüklenir. Onlar DQMV-nin azərbaycanlıları yaşıyan bir sıra kəndlərinə ərzaq daşıyır. Bu onunla əlaqədardır ki, vilayət həmin kəndlərin təchizatını, demək olar, dayandırmışdır.

Həm də bu, təkcə ərzağa aid deyildir. Məsələn, xammalın və materialların kəsirlə göndərilməsi üzündən Şuşada Stepanakert zavodlarından birinin, ipək kombinatının filialları tam gücü ilə işləmir, bəzən tamam dayanır.

Lakin bu şəraitdə də adamlar ümidilarını itirmirlər. Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət heyətinin nümayəndəsi A. İ. Volski onlarda bu ümidi daha da möhkəmlətmışdır. O, yerli televiziya ilə çıxışında əmin etmişdir ki, vəziyyətin normal hala düşməsi meylləri getdikcə artır.

* * *

Milliyyətcə azərbaycanlı olan 200 nəfərdən çox adam Ağdamdan Qarabağdakı doğma kəndlərinə qayıtmışdır. Bu baradə Azərinformun müxbirlərinə SSRİ Daxili işlər nazirinin müavini İ. Şilov bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, bu, şübhəsiz, DQMV-də gərginliyi zəiflətmək yolunda müsbət addımdır.

Müvəqqəti olaraq DQMV-yə gəlmiş daxili qoşunların funksiyaları ictimai asayışı təmin etməklə, yollarda nəzarətlə bitmir. İndi onlar Stepanakertə və vilayətin kənd rayonlarına ərzaq daşımaqla məşğul olur, suvarma məntəqələrini qoruyur, özlərinin müvəqqəti yaşıdlıqları binaları təmir edir və abadlaşdırırlar. Bundan əlavə, əkinçilərin xahişi ilə əsgərlər bir sıra təsərrüfatlara kənd təsərrüfatı işlərində kömək edirlər.

Stepanakertdə vəziyyət mürəkkəb olaraq qalır. Müəssisələrin darvazaları bağlıdır. Bir neçə marşrut taksiləri istisna olmaqla ictimai nəqliyyat və yüksək nəqliyyati işləmir. İctimai yaşayış binalarının tikintisində də işlər dayandırılmışdır. Halbuki şəhər sakinlərinin onlara böyük tələbatı var. Dəmir yolu stansiyasında dolu vagonlar yük altında qalmışdır.

SSRİ Ali Soveti Millətlər sovetinin milli münasibətlər məsələləri üzrə deputatlar komissiyasının sədri A. E. Voss başda olmaqla komissiyanın üzvləri SSRİ Ali Soveti Rəyasət heyətinin bu il iyulun 18-də keçirilmiş iclasının gedişində irəli sürülmüş məsələləri öyrənmək üçün Stepanakertə gəlmişlər.

* * *

Stepanakert, 4 oktyabr (SİTA). SSRİ Ali Soveti Millətlər Sovetinin sədri A. E. Voss başda olmaqla SSRİ Ali Soveti Millətlər sovetinin milli münasibətlər məsələləri üzrə deputatlar komissiyası Dağlıq Qarabağla əlaqədar problemləri yerindəcə öyrənməyə başlamışdır.

DQMV Vilayət Partiya Komitəsində, xalq deputatları sovetinin icraiyyə komitəsində komissiyanın üzvləri Stepanakert şəhəri zəhmətkeşlərinin, ziyalılarının, bir sıra müəssisə və təşkilatları rəhbərlərinin nümayəndələri ilə söhbət etmişlər. SSRİ Ali Sovetinin deputatları sənaye müəssisələrini gəzəcək, vilayətin rayonlarına gedəcəklər.

SSRİ Ali Soveti Millətlər Sovetinin komissiyası Bakıda və Yerevanda Dağlıq Qarabağ barəsində partiya, sovet orqanlarının və əmək kollektivlərinin təkliflərini öyrənməyi də nəzərdə tutur.

«Kommunist» qəzeti, 5 oktyabr 1988-ci il

AZƏRBAYCAN KP MK-DA

Azərbaycan KP MK bürosu oktyabrin 13-də keçirilən iclasında MK-nin birinci katibi Ə. X. Vəzirovun Dağlıq Qarabağ Muxtar Vilayətinə səfərinin yekunlarını müzakirə etmişdir. Ermənistən KP MK-nin birinci katibi S. Q. Arutyunyan ilə oktyabrin 11-də Stepanakertdə keçirilən növbəti görüşdə respublikaların rəhbərləri işlərin vəziyyəti barədə, yenidənqurma gedişində Azərbaycan və Ermənistən partiya təşkilatlarının, zəhmətkeşlərinin iqtisadiyyatda, sosial sahədə durğunluq hallarını aradan qaldırmaq və ideya-mənəvi şəraitı sağlamlaşdırmaq, tədbirləri əlaqələndirmək sahəsində görülmüş işlər barədə bir-birinə məlumat vermişlər.

Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Sov. İKP MK və SSRİ Nazirlər Soveti qararının yerinə yetirilməsi ilə əlaqədar olan məsələlərin nəzərdən keçirilməsinə xüsusi fikir verilmişdir. Qeyd edilmişdir ki, İttifaq nazirliklərinin və baş idarələrinin, Azərbaycan SSR-in partiya, sovet, təsərrüfat orqanlarının səylərinə baxmayaraq nəzərdə tutulan tapşırıqlar tətillər, işə çıxmamaq üzündən, habelə vilayət təşkilatlarının və idarələrinin bəzi rəhbərlərinin müqaviməti nəticəsində yarıtmaz həyata keçirilir. Partiya və hökumət tərəfindən müəyyən edilmiş programın sözsüz həyata keçirilməsini təmin etmək sahəsində fəal təşkilatlıq işinin və partiya-siyasi işin vacibliyi qeyd olunmuşdur. Yaranmış şəraitdə problemlərin həllinin optimal yollarını axtarmaq, muxtar vilayətin və ümumən ölkənin bütün zəhmətkeşlərinin mənafelərini əsas tutmaq son dərəcə zəruridir.

Görüşün gedişində hər iki respublikanın partiya təşkilatlarının mübarizliyini yüksəltməyin, milli ədavəti qızışdırmaq cəhdlərinin qarşısını almaq,

millətlərarası zəmində hər hansı münaqışlərə yol verməmək işini gücləndirməyin zəruriliyi göstərilmişdir. Milli mənsubiyətindən asılı olmayaraq əhalinin təhlükəsizliyi üçün real təminatlar yaradılmasının, iki xalq arasında soyuqlığın aradan qaldırılmasının, regionda vəziyyətin tezliklə sabitləşdirilməsi üçün tədbirlər görülməsinin vacibliyi və zəruriliyi qeyd edilmişdir. DQMVG-nin problemlərinin yalnız sakit şəraitdə, əcəvlik göstərməklə, hər şeyi ölçüb-biçməklə həll etmək mümkündür.

MK bürosu qeyd etmişdir ki, korrupsiyaya qurşanmış dəstələrin nümayəndələrinin, cinayətkar və millətçilik əhval-ruhiyyəli ünsürlərin SSRİ Ali Soveti Rəyasət heyətinin bu il 18 iyul tarixli məlum qərarı, barəsində əhali arasında yaydıqları tamamilə əsassız şayiələrin və uydurmaların qarşısını qətiyyətlə almaq lazımdır, çünkü həmin qərarda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə verilməsinin qəbuledilməzliyi, Azərbaycan SSR-in və Ermənistan SSR-in sərhədlərinin və Konstitusiya əsasında müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü dəqiqlik göstərilmişdir.

Respublikaların rəhbərləri məcbur olub doğma yerlərini tərk etmiş Azərbaycanlı və erməni ailələr ilə əlaqədar problemlərin həllinə çox fikir vermişlər.

Şuşa və Əskəran rayonlarının zəhmətkeşləri ilə görüşlər zamanı kənddə sosial-mədəni sahənin geri qalması ilə əlaqədar məsələlər qaldırılmışdır.

«Şuşa şəhərinin kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında» Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-ci il 4 oktyabr tarixli qərarının yarıtmaz yerinə yetirildiyi qeyd edilmiş, rayonun sosial-iqtisadi inikişafını sürətləndirmək barəsində təkliflər irəli sürülmüşdür. Əskəran rayonu Xocalı kənd sovetinin tərkibinə daxil olan kəndlərdə xeyli iş görülməlidir (icməli su ilə təminat, tibbi xidmətin yaxşılaşdırılması, klub, məktəb, xəstəxana tikintisi, qaz çəkilməsi).

1988-ci il sentyabrın 18-21-də Stepanakertdə və Şuşada dağıdılmış və yandırılmış yaşayış evlərinin bərpası ilə əlaqədar məsələlər vilayət partiya komitəsinin və vilayət icraiyyə komitəsinin rəhbərləri ilə müzakirə olunmuşdur. Həmin günlər hətta zidd hərəkətlər törətmüş bir sıra şəxslər həbsə alınmışlar, onlar barasında SSRİ Prokurorluğunun işçiləri istintaq aparırlar. Hazırda evlərin təmiri işləri başlanılmışdır. Müəssisələrdən qanunsuz çıxarılmış şəxslərin işə bərpası məsələsi həll edilir.

Azərbaycan SSR Nazirlər Sovetinin, AHİŞ-in respublika Dövlət Plan Komitəsinin, Dövlət Maddi-Texniki Təchizat Komitəsinin, Maliyyə Nazirliyinin, Tikinti Nazirliyinin, Tikinti Materialları Sənayesi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əhaliyə Məşət Xidməti Nazirliyinin, Ticarət Nazirliyinin, Sosial Təminat Nazirliyinin, Azərbittifaqın kommunist rəhbərlərinə tapşırılmışdır ki, Azərbaycan və Ermənistan KP MK-ları birinci katiblərinin görüşündə, habelə Şuşa rayonu və Əskəran rayonunun Xocalı kəndi zəhmətkeşləri ilə görüşdə qaldırılmış

məsələlərin həlli üçün hərtərəfli tədbirlər görsünlər. Şuşa şəhəri barəsində Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-ci il 4 oktyabr tarixli qərarının sözsüz yerinə yetirilməsini təmin etsinlər, muxtar vilayətin kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafını sürətləndirmək haqqında təkliflər versinlər.

Stepanakerti tərk etmiş azərbaycanlılarla iş üzrə MK komissiyasına tapşırılmışdır ki, onların yerbəyer edilməsi ilə əlaqədar bütün məsələləri təxirə salmadan həll etsin.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri H. N. Seyidova tapşırılmışdır ki, DQMV-yə gedib bu məsələləri nəzərdən keçirsin və həll etsin, bu işin yekunları barəsində MK bürosuna məlumat versin.

Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinə, vilayət xalq deputatları sovetinin icraiyyə komitəsinə tapşırılmışdır ki, Azərbaycan və Ermənistan KP MK-ları birinci katiblərinin görüşü zamanı, habelə vilayət fəalları və zəhmətkeşləri ilə səhbətlərdə qaldırılmış məsələlərin həlli üçün respublika nazirlikləri və baş idarələri ilə birlikdə fəal iş aparsınlar.

DQMV-də vəziyyət barədə və vilayətdə şəraitin normal hala salınması sahəsində respublika təşkilatlarının işi haqqında ictimaiyyətə daim məlumat verilməsi üçün tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan KP MK bürosu ««Sovetakan Karabax» — «Sovetski Karabax» qəzetinin çıxışları haqqında» məsələni ayrıca müzakirə etmiş və vilayət partiya komitəsinin bürosuna bir vəzifə olaraq tapşırılmışdır ki, öz mətbuat orqanının siyasi istiqaməti üzərində ciddi nəzarəti təmin etsin, qəzətin redaksiyasında şəraitin sağlamlaşdırılması, onun partiya mətbuatı mövqelərinə qaytarılması üçün təsirli tədbirlər görsün. Vilayət partiya komitəsinə tapşırılmışdır ki, qəzətin kommunist rəhbərlərinin şəxsi məsuliyyəti məsələsini müzakirə etsin, millətlərarası ədavəti qızışdırın materialların dərc olunması faktlarına prinsipielliqla yanaşın və görülən tədbirlər barədə Azərbaycan KP MK-ya məlumat versin.

«Kommunist» qəzeti, 14 oktyabr 1988-ci il.

XALQIN KÖMƏYİNƏ İNAM Azərbaycan KP MK-nin birinci katibi Ə. X. VƏZİROV ilə səhbət

- Əbdürrəhman Xəliloviç, Siz bu ilin mayında respublika partiya təşkilatının başçısı oldunuz. Çətin bir dövrdə. Ölkənin bir sıra başqa regionlarında olduğu kimi, Azərbaycanda da xeyli ciddi problem, o cümlədən sosial problemlər yığılıb qalmışdır.

- Bəli, elədir. Durğunluq illərində respublikanın xalq təsərrüfatının, həyatın digər sahələrinin inkişafında kobud səhv'lər olmuşdur. İqtisadiyyat öz

sosial təməyülünü getdikcə daha çox itirirdi. Vicdanlı əməyin və peşə məharətinin nüfuzu qiyamətdən düşmüş, sosial ələbaxımlıq kök salmışdı. Ötən 15 il ərzində Azərbaycanın həyat səviyyəsinin orta İttifaq göstəricilərindən geriliyi 1,7 dəfə artmışdır. Milli galırın bölgündürülməsinin proporsiyaları xeyli pişləşmişdi: bilavasitə xalqın ehtiyaclarının ödənməsinə real iqtisadi imkanların yol verdiyindən milyardlarla manat az vəsait yönəldildi. Adambaşına istifadə edilmiş milli gəlirin illik məbləği İttifaq üzrə olduğundan təqribən 700 manat azdır» yəni respublikada hər ailə 3.000 manatlıq az istehlak nemətlərinə malikdir. Beləliklə, sosial-iqtisadi inkişafın bir sıra göstəricilərində Azərbaycan ölkədə geri qalanlar arasına düşmüştür. Təşviş doğuran vəziyyəti qələbə raportlarının hay-küyü ilə, ardı-arası kəsilməyən təbriklərlə, rəqəmlərin həya eləmədən şirildilməsi ilə ört-basdır edirdilər.

Azərbaycan KP MK plenumu partiya təşkilatında və ümumən respublikada işlərin vəziyyətini kəskin surətdə və tələbkarlıqla təhlil etmiş, onu prinsipial mövqelərdən qiyamətləndirmişdir. Yenidənqurma vəzifələrini həyata keçirmək, XIX Ümumittifaq partiya konfransının qərarlarını yerinə yetirmək üçün birinci dərəcəli əməli tədbirlərin programı işlənib hazırlanmışdır. İnvestisiya siyasetində üstün tutulmalı olan sosial meylləri biz elə indi, cari beşillikdə gücləndiririk.

— Oxulara xatırladaq ki, siz respublikaya rəhbərlik etməyə başladıqdan sonra inzibati binaların və qonaq evləri adlandırılın binaların sosial-mədəni təyinath Müəssisələr kimi istifadəyə verilməsi gördüyüünüz ilk tədbirlərdən biridir. Azərbaycanın müxtəlif rayonlarını gəzəndən sonra təsdiq edə bilərəm ki, adamlar bu tədbiri sosial ədalətin bərpa edilməsi kimi bəyənib qiyamətləndirirlər. Amma «Bakılırlara hədiyyə» sərlövhəli məqaləni oxuyanda başa düşmədim ki, nə üçün məhz hədiyyə?

— Ad doğrudan da, uğurlu çıxmayıb, mən belə deyərdim: mülklər sahiblərinə qaytarılıb. Axi, onlar xalqın pulu ilə tikilib...

Ürəkağrısı ilə demək lazıim gəlir ki, respublikada 22 mindən çox xəstəxana çarpayısı çatışmir, hər beş kənd rayonuna ancaq bir doğum evi düşür, hər üç rayondan birində uşaq xəstəxanası yoxdur... Eyni zamanda adamların gözü qabağında «böyükələr üçün» inzibati binalar və mülklər ucaldılırdı. İndi onların bir çoxu adamların can sağlığının möhkəmləndirilməsinə xidmət edəcəkdir.

«Sağlamlıq» kompleks programı da sosial ədalətə uyğundur. İndi biz onu hazırlayıraq və ümumxalq müzakirəsinə verəcəyik. Programda ekologiya problemi xüsusi yer tutacaqdır.

Görün, elə təkcə Bakıda — ölkənin ekoloji cəhətdən «ağır xəstəliyə» tutulmuş şəhərində nələr edilir. İctimaiyyəti Xəzərin müqəddərəti narahat edir. Bir çox illərdir ki, intensiv təsərrüfat fəaliyyəti ona öldürүü təsir göstərir. Abşeronun nadir təbiəti təhlükə altına düşmüştür...

- Mənə təbiətin xilas edilməsi üçün görülən operativ tədbirlərdə danışıblar. Bakıda və Sumqayıtda neçə illər ərzində ilk dəfədir ki, bir sıra zərərlə istehsalatlar bağlanmışdır.

— Bəli, uzun-uzadı götür-qoy eləməyə vaxt yoxdur. Vaxtı çatmış məsələləri biz ciddiyət və qətiyyətlə həll etməliyik, Abşeron yarımadasına dair məsələni həll etdiyimiz kimi. İş burasındadır ki, Bakının yaşılı qurşağında bağ sahələri ayrılmamasını dayandırmaq haqqında bir çox illər bundan əvvəl qəbul edilmiş ədalətsiz qərar nəticəsində Xəzərin manzərəli sahilində min hektarlarla münbüt torpaqdan əslində istifadə olunmurdu, bu torpaq zir-zibil, sənaye tullantıları altında qalmışdı. Qızıl qumları ilə şöhrət qazanan, öz müalicə-iqlim möziyyətlərinə görə bir çox məşhur kurortlardan üstün olan Abşeronun başına, bax, belə oyun açmışlar! Nadir meyva bağları məhv olmuş, minlərlə bağ tikilisi bərbad hala düşmüştür. Səfali cənubda adamlar öz evlərinin kandarında təbiətin nemətlərindən istifadə etmək imkanından məhrum idilər.

İndi bakılırlara təqribən 20 min bağ sahəsi ayrılmış, paytaxtın bir çox müəssisələrində kollektiv bağçılıq birlikləri yaradılmışdır. Yaxın gələcəkdə Abşeron yarımadasında yeddi yüz minədək şəhərli dincələ biləcəkdir.

Burada mən üümən respublikanın torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə dair planlarımızdan da ayrıca danışmaq istərdim. Kosmik tədqiqatlar elm-istehsal birliyinə torpaqdan istifadənin vəziyyətini göstərən şəkillər çəkmək, əkinlərin real strukturunu aydınlaşdırmaq tapşırılmışdır. Əkinçilikdə bitki qoruyucu kimyəvi vasitələrdən istifadəni normallaşdırmaq, bioloji metodlardan daha fəal istifadə etmək məqsədilə də iş aparılır.

— Adamlar sevinirlər ki, təkcə bağ tikililəri üçün deyil, həm də fərdi mənzil tikintisi üçün torpaq ayırmaga başlamışlar. Mən Balakən rayonunda oldum. Orada torpaq sahələri və xeyli ssuda alan 700-dən çox ailə ev tikməyə başlamışdır. Elə bu il Balakəndə mənzilə ehtiyacı olan adam qalmayacaqdır.

— Doğrudan da, son vaxtlar fərdi evlər tikilməsinin sürəti üçqat artmışdır və bu evlərin sahəsi ildə 1,7 milyon kvadratmetrə çatacaqdır. Sənaye və kənd təsərrüfatı müəssisələrinin kollektivləri təsərrüfat əsası ilə evlər tikilməsində daha çox fəallıq göstərirler. Bir sözlə, partiya və sovet təşkilatlarının işə can yandırıqları yerlərdə biz ciddi dəyişikliklər görürük. Məsələn, Dəvəçi rayonunda bu işə ellikən girişmişlər, Cəlilabadda tikinti təşkilatlarının işini əlaqələndirmə şurası rayonun işçi qüvvəsi və material ehtiyatları ilə manevr edir.. Lənkəranda ənənəvi yerli tikinti materiallarıdan - çay daşından, dəniz əhəngdəşindən xeyli çox istifadə etməyə başlamışlar və s. Bunun sayəsində mənzil tikintisinin sürəti nəzərəçarpacaq dərəcədə artır.

Amma təssüf ki, biz kənddə sosial quruluqla hələ də zəif məşəkul oluruq. Məsələn, aqrar-sənaye kompleksi üzrə sosial məqsədlərə yenəldilən əsaslı vəsait qoyuluşunun xüsusi çəkisi orta İttifaq göstəricisindən iki dəfə aşağıdır. Amma açığını desək, bu, cüzi təxsisatın da iki il ərzində yalnız 72 faizindən

istifadə olunmuşdur. Məlum olmuşdur ki, bir çox hallarda kənd inşaatçılarını kənar obyektlərə cəlb edirlər. Məsələn, onlar rayon partiya komitələrinin, rayon icraiyə komitalarının binalarını, digər inzibati binalar tikir, hətta Bakının mərkəzində xeyli tikinti işi görürələr. Bütün belə obyektləri Aqrarsənayetkinti Birliyinin planlarından çıxarmaq qərara alınmışdır.

Şəhərlərdə də vəziyyət mürəkkəbdır. Təkcə respublika paytaxtında mənzil uçotunda 68 min ailə durur. İki yüz minədək adam özbaşına tikişən evlərdə yaşayır, hələ kommunal mənzillərdə yaşayanlar nə qədərdir! Biz isə, deməyə də xəcalət çəkirəm, ildə cəmi 10,5-min mənzil təhvil veririk.

İndi «Mənzil» kompleks programı işlənib hazırlanmışdır və əmək kollektivlərində, mətbuatda müzakirə edilməkdədir. Orada söhbət təkcə kvadratmetrlərdən deyil, telefonu, içməli suyu, qazı, istiliyi, başqa rahatlığı olan mənzillərdən gedir. Bütün bu məsələlər Azərbaycan KP MK-nin qarşısındaki plenumunun müzakirəsinə verilir.

— Əbdürrəhman Xəlilovic, gəlin, söhbətimizin səmtini bir qədər dəyişək, əslində bu da adamların sosial firavanlığına aiddir. Azərbaycana gələnlərin, demək olar, hamısı söyləyir ki, sizin respublikada digər regionlar üçün bəla olan sərxaşluq problemi və onunla bağlı bədbəxtliklər yoxdur. Lakin rüşvətxorluq, möhtəkirlilik, XIX Ümumittifaq partiya konfransında haqqında sizin açıq danışığınız «xəlvəti iqtisadiyyatın» başqa əlamətləri göz qabağındadır.

— Bəzi başqa respublikalarda olduğu kimi, Azərbaycanda da «xəlvəti iqtisadiyyat», xudbinliklə xeyir güdmək, müti yaltaqlıq, biganəlik geniş kök salmışdır. Bütün bunların əziyyətini isə «bacarana can qurban» psixologiyasına dərin ikrah hissi bəsləyən vicdanlı adamlar çəkirlər. Başa düşürük ki, bizdə yenidənqurmanın əleyhdarları güclü və məkrildirlər. Məhz onlar cürbəcür şayıələr və uyurmalar yayırlar və bunlar da adamları yeniləşdirmə prosesindən yayındır.

Korrupsiyaya, rüşvətxorluğa, möhtəkirliyə son qoymağa çalışmaqla yanaşı, biz həm də onun qayğısına qalırıq ki, adamların hüququ mühafizəsini yüksəldək, onların ədalətə inamını bərpa edək. Bu, sadə proses deyildir və bir çox məsələlər ortaya çıxarı. Necə edək ki, hər kəs yenidənqurmanın kənar müşahidəçisi yox, fəal, işgüzar iştirakçısı olsun. Demokratiya və aşkarlıq şəraitində xeyli qiymətli və əməli təkliflərlə yanaşı, biz onu da görürük ki, bir çoxları ancaq həmin təklifləri irəli sürməyə və ya nöqsanları təqnid etməyə meyl göstərir. Amma özləri vaxtı çatmış problemlərin həllinə hələlik qoşulmurlar, sosial qəflət yuxusundan ayrılmamışlar. Bu, qarşımıza belə bir vəzifə qoyur: çalışmalıyiq ki, adamlar şüurlu surətdə, bəhsə-bəhsə işləsinlər, başa düşsünlər ki, cəmiyyət onların özünükündür, bu cəmiyyət üçün cavabdehdirlər.

— Siyasət adamlar vasitəsilə həyata keçirilir. Bir halda ki, hətta partiya, sovet, dövlət aparatının işçiləri arasında kök salmış rüşvətxor dastoləri qalmaqdadırlar və onların işləri yaxşı gedir, yeniləşmə siyasəti kimin vasitəsilə həyata keçirilir?

Bu sualın iki cəhəti var. Proteksionizmə, qohumbazlığa, yerlipərəstliyə qarşı mübarizə nə qədər ucadan bəyan edilirdi, adamlar bir o qədər çox məhz bu prinsiplər əsasında rəhbər işə çəkilirdilər. Bir çox hallarda respublikanın partiya təşkilatının və ictimaiyyətin tanımadığı, kütlələr arasında işləmək təcrübəsi olmayan adamlar partiya və sovet işçilərinə, o cümlədən yüksək pillə işçilərinə əvvrilirdilər. İşdə kollegial rəhbərlik prinsipi aradan qalxır, özbaşınlıq bərqərar olurdu.

Eyni zamanda hər vasitə ilə belə bir təsəvvür yaradılırdı ki, kadrlar səylə təzələnir. Əslində isə özünü ləkələmiş rəhbər işçilər məsuliyyətdən xilas edilir, prinsipial, vicdanlı rəhbər işçilər isə fəal ictimai-siyasi həyatdan uzaqlaşdırılırlırlar. Bu yaxınlarda «İzvestiya» qəzetində partiya təhqiqatının necə istintaqa əvvildiyindən bəhs edən maraqlı bir məqalə verilmişdir. Bizdə nə qədər belə hallar olmuşdur!

Bu, problemin başqa bir cəhəti, həmin illər ərzində dözülməz şəraitə və hətta təqiblərə baxmayaraq, bizdə minlərlə kommunist partianın və xalqın işinə sadıq qalmış və vicdanla işləmişdir. Onların bir çoxu əvvəllər prinsipiallıq üstündə, hökm sürən qaydalarla barışmaq istəmədiyinə görə işindən uzaqlaşdırılmışdı və indi yenidən mühüm vəzifələrə qaytarılır. Kafedra müdürü, ondan əvvəl isə Bakının rayon partiya komitələrindən birinin birinci katibi olmuş Müslüm Məmmədov indi xalq təhsili naziridir. Vaxtilə rəhbərliyə «yaramayan» Vaqif Hüseynov respublikaya qayıtmışdır və MK-nin partiya təşkilat işi şöbəsinə başçılıq edir. Bir çox illər öz qüvvəsini göstərməsinə imkan verilməyən qabiliyyətli və nüfuzlu təşkilatçı Süleyman Məmmədov Kirovabad Şəhər Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Təəssüf ki, kadrlarla iş aparılmasında, onların zərələşdirilməsində və tərbiyə edilməsində nöqsanlar hələ az deyildir. Burada da köhnəlmiş ehkamlar maneəsi aradan qaldırılmalıdır, burada da həm yeni təfəkkür, həm də qeyri-adi üsullar lazımdır. Başlıcası isə, zənniməcə, anketi deyil, insanı görmək, üçüncü dərəcəli qohumluq əlaqələrinin aydınlaşdırılması kimi, insan üçün təhqirəmiz işə məşğul olmaq deyil, gələcək rəhbərin xarakterini, səriştəliyini dərindən öyrənmək, ona qabiliyyətinə uyğun iş tapmaqdır. Əlbəttə ki, onun haqqında adamların rəyi həmişə nəzərə alınmalıdır. Bax, bu cəhətdən biz əməlli-başlı işləməliyik ki, bütün pillələrdən və dərəcələrdən olan kadrların seçilməsinin səmərəli sistemini yaradaq.

— Cəmiyyətimizin siyasi islahati, Sov.İKP-nin XIX Ümumittifaq konfransının göstərişlərinə müvafiq surətdə partiya aparatinın strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq yenidənqurmanın indiki mərhələsində kadrların məsuliyyəti ölçütüyəgəlməz dərəcədə artır.

— Yenidənqurma ideyasını partiyamız irəli sürmüştür. Ona görə də çox qanuna uyğun haldir ki, məhz partiya yenidənqurmaya ən əvvəl başlayanlar arasındadır. Sov.İKP MK-nin sentyabr (1988-ci il) plenumunda M. S. Qorbaçovun qeyd etdiyi kimi, partiya komitələrinin strukturunun yenidən təşkil edilməsi

partiyanın funksiyalarının dəyişməsi, cəmiyyətin siyasi avanqardı kimi onun rolunun yüksəldilməsi ilə əlaqədardır. Bu dəyişiklikləri həyatın özü tələb etmişdir.

Partiya işçisi, partiya rəhbəri adını daşımağa kimin mənəvi haqqının olması məsələsi bu gün çox vacibdir. Əgər əvvəllər arayışı yaxşı tərtib edə bilənlər, qərar layihəsini yaxşı hazırlamağı bacaranlar daha yaxşı kadr sayılırlarsa, indi, fəaliyyətimizə başqa xarakter verməyə çalışdığımız bir vaxtda kütłələr arasında siyasi iş aparmaq məharəti xüsusi əhəmiyyət kəsb edir.

Bunu biz respublikamız üçün çotin məqamda yəqin etdik. Kütləvi-siyasi iş praktikasına fəal surətdə daxil olan siyasi informasiya günləri bir çox kadrlarımızın diskussiya aparmağı, köskin suallara cavab verməyi bacarmadığını aşkara çıxarmışdır. Lakin ümumən kollektivlərdə müntəzəm görüşlər istər rəhbərlərin özləri üçün, istərsə də zəhmətkeşlər üçün yaxşı təbiyə məktəbinə çevriləkdədir. Həmin görüşlərdə adamları düşündürən məsələlər operativ həll edilir. Axi, bu məsələlərin bir çoxu sadəcə bigənəliyin, sosial ədalət prinsipinə əməl olunmasına laqeyd münasibətin, həmin prinsiplərin kobudcasına pozulmasının nəticədir. Məsələn, bir sıra mitinqlərdə, yürüslərdə illər uzunu Bakının müəssisələrində işlədiyi halda pasport qeydiyyatı olmayan xeyli adam iştirak etmişdir. Onların arasında ən adı şəraitdən məhrum yataqxanalarda yaşayan fəhlələr və tələbələr də vardı. Biz bu problemlərlə məşğul olmağa başladıq və demək lazımdır ki, ehtiraslar xeyli zəiflədi.

Əvvəllər adamları bir yerə yığırdılar və onlar ancaq rəhbər yoldaşı dinləyirdilər. İndi isə xalq öz sözünü deməyə taləsir, heç də sadə olmayan suallar yağıdır. Partiyanın sözünə inam getdikcə çoxalır. Amma vaxtaşırı bəzilərində belə bir şübhə də baş qaldırır: görəsən, deyilənlər ancaq söz olaraq qalmayacaqdır ki? Adamlar götürülmüş xətdən dönməməyə çağırırlar.

— Güman etmək olarmı ki, bu, Dağlıq Qarabağ problemlərinə də aiddir? Azərbaycanın partiya təşkilatı vilayətdə vəziyyəti normallaşdırmaq üçün nə kimi tədbirlər görür?

— Bir neçə gün bundan əvvəl Stepanakertdə Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyanla bizim növbəti görüşümüz oldu. Görüşdə biz Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət heyətinin nümayəndəsi A. İ. Volski ilə birlikdə partiya və hökumətin DQMV-ya dair məlum qərarlarının yerinə yetirilməsi sahəsində iki respublikanın səylərini əlaqələndirmək məsələlərini və qərarların yerinə yetirilməsi gedisiñi ətraflı müzakirə etdik. İslər genişlənir, lakin təəssüf ki, istənilən surətlə yox. Yenidənqurmaya zidd qüvvələr, cinayətkar ünsürlər normallaşdırma prosesini ləngidirlər. Bu yaxınlarda onlar yenə də millətlərarası zəmində münaqişə törətmış, ehtirasların və emosiyaların qızışib əndazədən çıxmاسının yeni dövrəsini açmağa çalışmışlar.

Dalın kitabında «spekulyant» (möhtəkir — red). Məfhuminun maraqlı bir izahı vardır. Sən demə, qədimdə bu sözün indi unudulmuş belə bir mənası olmuşdur: «Spekulyant, spekulyator - palaç» (cəllad — red.) Zənnimcə, bu izah

indi meydandan çıxmada olan rüşvətxor qüvvələrin milli hissərlə siyasi möhtəkirlik etməsinin mahiyyətini müəyyən mənada dəqiq açır. Əslində həmin qüvvələr öz xalqlarının milli mənafeyinin cəlladına çevrilmişlər.

Hazırda SSRİ Prokurorluğunun bir qrup işçisi sentyabrın 18-21-də DQMV-də baş vermiş kütləvi iğtişaşları təhqiq edir. Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin Dağlıq Qarabağdan qaçanların yerbəyer edilməsi məsələlərini həll edən komissiyası işləyir. Zədələnmiş evləri bərpa etmək, qanunsuz işdən çıxarılmış adamları öz işinə qaytarmaq, hüquq qaydalarını və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

Son günlərdə mən Bakının, Kirovabadın, respublikanın kənd rayonlarının bir sıra kollektivlərində olmuşam. Əməkçilər onları bezdirmiş məsələlər, daha yaxşı yaşamalarına və işləmələrinə mane olan cəhətlər barəsində açıq danışır, istər şəxsi, istərsə də dövlət xarakterli məsələlər qaldırırlar. Keçmişin ağır yükündən elə indi, günü sabah xilas olmaq istəyən adamların haqlı səbrsizliyini başa düşmək olar. Amma gəlin, realist olaq, səhvlər, nöqsanlar, problemlər illər boyu üst-üstə qalaqlanmışdır. Odur ki, bunlardan bir günə xilas olmaq, əlbəttə, mümkün deyil. Səylərimizi ciddi, gərgin iş aparmağa, o cümlədən böyük zərər vurulmuş millətlərarası münasibətlər sahəsində iş aparmağa yönəltməliyik, Görüşlərimin hamisinin başlıca leytmotivi isə budur — xalq yenidənqurma xəttinə tamamilə tərəfdardır. Bu da bizi ruhlandırır və üzərimizə böyük məsuliyyət qoyur.

Söhbəti aparırdı B. REZNİK

«İzvestiya»nın xüsusi müxbiri. Bakı

(«İzvestiya» qəzeti, 23 oktyabr 1988-ci il)

«Kommunist» qəzeti, 25 oktyabr 1988-ci il

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNĐƏ

Azərbaycan KP MK bürosu oktyabrın 24-də keçirilmiş iclasında «SSRİ Konstitusiyasında (Əsas Qanunda) dəyişikliklər və ona əlavələr haqqında» SSRİ Qanunu və «SSRİ xalq deputatları seçkiləri haqqında» SSRİ Qanunu layihələrinin müzakirəsinin təşkili məsələsini müzakirə etmişdir.

Partiya komitələrinə, xalq deputatları sovetlərinin icraiyyə komitələrinə tapşırılmışdır ki, əmək kollektivlərində, tədris müəssisələrində, ictimai təşkilatlarda, əhalinin yaşayış yerində keçirilən yiğincəqlarda SSRİ Qanunu layihələri ilə tanışlıq və onların müzakirəsi işini hərtərəfli genişləndirsinlər və 1988-ci il noyabrın 25-dək hər beş gündən bir qeyd və təkliflərin Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin bu məsələ üzrə yaradılmış komissiyasına

göndərilməsini təmin etsinlər. Partiya və komsomol siyasi təhsili, iqtisadi təhsil sistemində qanun layihələrinin izah olunmasını nəzərdə tutmaq, bu mövzuya xüsusi məşğələlər həsr etmək, klublarda, kitabxanalarda, siyasi maarif kabinetlərində bu işi genişləndirmək lazımdır.

Azərinform, Dövlətteleradio, respublika, vilayət, şəhər, rayon qəzetləri layihələrin geniş təbliğini və müzakirəsini təşkil etməli, qanun layihələri barəsində alınan təklif və mülahizələrin dərc olunması və ümumiləşdirilməsi üçün redaksiyalarda əməli qruplar yaratmalıdır.

Azərbaycan KP MK bürosu əhalinin şəxsi təsərrüfatlarında kənd təsərrüfatı məhsulu istehsalının artırılmasını sürətləndirmək sahəsində əlavə tədbirlər məsələsini müzakirə etmişdir. Qeyd edilmişdir ki, əhalinin şəxsi yardımçı təsərrüfatlarının inkişafına kifayət qədər fikir verilməməsi, mal-qara saxlanması normalalarında cürbəcür əsəssiz məhdudlaşdırılmalar qoyulması, mal-qara, otlaq və biçənək sahələri, maddi-texniki vasitələr və maliyyə vəsaiti ayrılmışında, lazımi zoobaytarlıq xidməti göstərilməsində yardımın olmaması üzündən bu təsərrüfatların inkişafı ləngiyir. Şəxsi təsərrüfatda mal-qaradan sağlanan südün və onun çəki artımının orta miqdarı respublikanın ictimai istehsalında o qədər də yüksək olmayan indiki səviyyədən iki dəfə azdır.

Azərbaycan SSR Nazirlər Sovetinə təklif olunmuşdur ki, əhalinin şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək haqqında müvafiq qərar qəbul etsin; qərarda mal-qara və quş əldə edilməsində, yardımçı binalar tikilməsində, yem, biçənək və otlaq sahələri, toxum, əkin materialları, uzunmüddətli kreditlər ayrılmışında fərdi bölməyə əməli yardım göstərmək sahəsində tədbirlər görülməsi, habelə vətəndaşların şəxsi təsərrüfatlarında olan mal-qaranın sayı üzrə bütün əsəssiz məhdudlaşdırılmaların ləğv edilməsi, kiçik mexanikləşdirmə vasitələri, müxtəlif avadanlıq və inventar istehsalının təşkili, təsərrüfatlar daxilində istehsal-satış kooperativ cəmiyyətləri yaradılması, sosialist fermərçiliyinin inkişaf etdirilməsi nəzərdə tutulmalıdır.

Vilayət, şəhər, rayon partiya komitələrinə taşırılmışdır ki, vətəndaşların şəxsi yardımçı təsərrüfatlarının hər vasitə ilə inkişaf etdirilməsinə qayğı göstərsinlər, fərdi bölmənin xidmət sahəsində kooperativçilərin, ailə və icarə kollektivlərinin işini hər vasitə ilə müdafiə edib yaysınlar, maddi-texniki, maliyyə və başqa məsələlərin həllində onlara daim kömək etsinlər.

Azərbaycan KP MK bürosu DQMV-də vəziyyətin normal hala salınması məsələsini, dağılmış və yandırılmış evləri bərpa etmək, qanunsuz işdən çıxarılmış şəxsləri işə qaytarmaq, vətəndaşların təhlükəsizliyini təmin etmək işlərinin gedisi müzakirə etmişdir. Konkret tədbirlər müəyyən olunmuşdur. Respublika Nazirlər Sovetinin sədri H. N. Seyidova və Azərbaycan KP MK katibi T. X. Orucova tapşırılmışdır ki, bir sira nazirliklərin və baş idarələrin rəhbərləri ilə birlikdə yerlərə gedib, bununla əlaqədar qarşıya çıxan bütün məsələləri operativ həll etsinlər.

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDƏ

Azərbaycan KP MK bürosunun növbəti iclasında «1989-1995-ci illərdə düzən Qarabağ rayonlarını sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» məsələ müzakirə olunmuşdur.

Bu məsələ barəsində qəbul edilmiş qərarda Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıł, Mirbəşir, Füzuli, Qasım İsmayılov rayonlarının məhsuldar qüvvələrinin inkişafını sürətləndirmək, onların iqtisadiyyatının strukturunu yaxşılaşdırmaq, kənd təsərrüfatı istehsalının səmərəsini və suvarılan əkinçiliyin məhsuldarlığını yüksəltmək, heyvandarlığın inkişafına üstünlük vermək sahəsində tədbirlər kompleksi nəzərdə tutulmuşdur. Əhalini ərzaq məhsulları ilə daha yaxşı və daha ahəngdar təchiz etmək məqsədilə kənd təsərrüfatı məhsulunun emalı və saxlanması üçün tam bir sıra obyektlər tikilməsi nəzərdə tutulur.

Yüngül sənaye, elektrotexnika, cihazqayırma sənayesi, yerli sənaye və başqa sənaye sahələrinin yeni müəssisələrini və filiallarını tikmək və bunların mövcud olanlarını genişləndirmək və yenidən qurmaq hesabına sənaye potensialının xeyli artırılmasına dair program müəyyən edilmişdir.

Qərarda sosial problemlərin həllinə və əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına mühüm yer ayrıılır. Yeni su təchizatı, kanalizasiya və istilik təchizatı sistemləri tikiləcəkdir. Avtomobil yollarının şəbəkəsi daha da inkişaf etdiriləcəkdir.

Birinci dərəcəli vəzifələrə müvafiq surətdə regionda xalq təhsilinin, səhiyyənin, mədəniyyətin bazasını möhkəmlətmək məsələləri ardıcıl həll edilməlidir. 1995-ci ilin axırınadək mənzil tikintisinin həcmini xeyli genişləndirmək, təqribən 30 min nəfərlik ümumtəhsil məktəbləri, 4 min nəfərlikdən çox uşaq müəssisələri, 1.900 çarpayılıq və növbə ərzində 5 min xəstə qəbul edən xəstəxana-poliklinika müəssisələri istifadəyə vermək nəzərdə tutulur.

Dövlət Aqrar-sənaye Komitəsinin, kolxozların və başqa təşkilatların vəsaiti hesabına 30-dan artıq klub və mədəniyyət evinin, bir sıra ticarət, məişət xidməti, rabitə obyektlərinin və başqalarının istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində bu regionda sənaye məhsulu istehsalı 1,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 1,3 dəfə, görülən tikinti işlərinin həcmi 1,5 dəfə artacaq, əhalinin işlə təmin olunmasında əsaslı dönüş yaradılacaqdır.

Düzən Qarabağ rayonlarının partiya, sovet və təsərrüfat orqanlarına, həmkarlar ittifaqı və komsomol təşkilatlarına tapşırılmışdır ki, partianın

yenidənqurma xəttinin həyata keçirilməsi üçün zəhmətkeşləri səfərbərliyə almaq işini gücləndirsinlər, qərarda nəzərdə tutulmuş tapşırıqların sözsüz yerinə yetirilməsini təmin etsinlər.

«Kommunist» qəzeti, 26 oktyabr 1988-ci il

AZƏRİNFORMDA GÖRÜŞ

Respublika səhiyyə nazirinin müavini Rəhim Hüseynov Azərinformda keçirilən brifinqdə demişdir: Gələn ilin əvvəlində DQMV kəndlərində əlavə olaraq 17 tibb ambulatoriyası və 5 feldşer-mama məntəqəsi açılacaqdır. Bundan başqa, respublika Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş fondu hesabına DQMV kəndlərinə və vilayətə bitişik rayonlara bir milyon manatlıqdan çox tibb texnikası, inventar və dava-dərman ayrılaceqdır.

Oktyabrın 25-də Azərinformda keçirilən brifinqdə bu məlumat maraqla dinlənilmişdir. Brifinqdə mərkəzi qəzetlərin xüsusi müxbirləri, respublika kütłəvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

R. Hüseynov daha sonra dcmişdir: Regionun bir sıra kəndlərində çətin vəziyyət yaranmışdır. Onların bir qismi tibbi yardımsız, səkkiz kənd isə ümumən tibbi xidmətsiz qalmışdır. DQMV-yə yaxın rayonların tibb heyətinin səyi ilə indi orada gecə-gündüz işləyən tibb və aptek məntəqələri təşkil olunmuşdur. Xocalı kəndinə həkim briqadası göndərilmişdir. Briqada əhalini tibbi müayinədən keçirir və ona ixtisaslı yardım göstərir. Burada səyyar klinik-diaqnostika laboratoriyası, stomatoloji kabinet işləyir. Bu yaxınlarda DQMV-dən qayıtmış Azərinformun xüsusi müxbiri V. Korş Stepanakertdə və Xocalı kəndində bir sıra sakinlərin iş yerinə buraxılmaması faktlarından danışmışdır. Belə siyaset DQMV-də müəyyən dairələr tərəfindən yeridilir və fitnəkar xarakter daşıyır. Bu siyaset respublikada millətlərarası ədavətin qızışdırılmasına, Bakıda, respublikanın başqa şəhərlərində sabit vəziyyətin pozulmasına yönəldilmişdir ki, bunlar da heç şübhəsiz, indiki şəraitdə ancaq yenidənqurma əleyhdarlarının xeyrinə ola bilərdi.

Azərinformun direktoru A. K. Şərifov bildirmiştir ki, Azərbaycan KP MK bürosu DQMV-də vəziyyəti normal hala salmaq məsələsini, dağıdılmış və yandırılmış evlərin bərpası, qanunsuz işdən çıxarılmış şəxslərin işə qaytarılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması işlərinin gedisini müzakirə etmişdir. Qəbul olunmuş qərara müvafiq surətdə respublika Nazirlər Sovetinin sədri H. N. Seyidov və Azərbaycan KP MK katibi T. X. Orucov bir sıra nazirliklərin və baş idarələrin rəhbərləri ilə birlikdə indi regionadırlar və qarşıya çıxan məsələləri operativ surətdə həll edirlər... (Azərinform)

«Kommunist» qəzeti, 26 oktyabr 1988-ci il

AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN SƏDRİ S. B. TATLİYEV YOLDAŞIN MÜRACİƏTİ

Hörmətli vətəndaşlar!

Yaranmış şəraitlə bağlı sizə müraciət etməli oluram. Son günlər respublikamızın bir sıra şəhərlərində vəziyyət xeyli kəskinləşmişdir. Srağagün* Naxçıvanda xulqanlıq edən ünsürlərdən bir qrupu azğınlıq edərək bir sıra inzibati binaları zədələmişdir.

Kirovabadda da ağır nəticələr verən ciddi iğtişaşlar olmuşdur. Yaralananlar var. Üç hərbi qulluqçu öldürülmüşdür.

Noyabrın 21-də axşamdan Bakının bir sıra rayonlarında da xulqanlıq hərəkətləri artmışdır. Bəzi cavanlar fiziki qüvvə işlədib insanlıq ləyaqətini alçaldaraq şəhər nəqliyyatının, mağazaların, idarələrin və müəssisələrin işini pozmağa çalışırlar.

Bütün bunlar təbii ki, vətəndaşlarda ciddi narahatlıq və qəzəb doğurur. Çoxlu zəhmətkeş, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri, məktəblilərin valideynləri Azərbaycan KP MK-ya, Ali Sovetə, respublikanın başqa idarələrinə müraciət edib etibarlı ictimai asayışi və qanunçuluğu təmin etməyə, hadisələrin təhlükəli vəziyyət almasına yol verməməyə, adamların həyatını və sağlamlığını qorumağa çağırırlar. Dövlət nəhaq qan tökülməsinə biganə qala bilməz.

Bununla əlaqədar Bakı, Naxçıvan və Kirovabad şəhərlərində bu il noyabrın 24-də saat 00-dan xüsusi vəziyyət elan etmək və saat 22-dən səhər saat 5-dək qadağan saatı qoymaq qərara alınmışdır.

Bu o deməkdir ki, həmin dövrə aşağıdakılardan qadağan olunur:

1. Günüñ hər hansı bir vaxtında nümayışlər, mitinqlər, tamaşa tədbirləri keçirilməsi, habelə bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda hər cür tətillər keçirilməsi. Bu qaydaları pozanlar işdən çıxarılaçaq və məsuliyyətə cəlb olunacaqlar.
2. Şəxsiyyəti təsdiq edən sənədlərsiz 16 yaşlı və bu yaşıdan yuxarı vətəndaşların öz mənzillərindən kənardə olması.
3. Odlu və soyuq silah, partlayış təhlükəsi törədən predmetlər və yandırıcı mayeler saxlanması.
4. Xüsusi buraxılış vərəqələri olmadan hər hansı nəqliyyat vasitələrinin saat 22-dən səhər saat 5-dək şəhərlərin ərazisində gediş-gəlişi.
5. Yaşlarından asılı olmayaraq vətəndaşların xüsusi buraxılış vərəqələri olmadan saat 22-dən səhər saat 5-dək öz mənzillərindən kənardə olması və şəhərlərin küçələrində sərbəst gedиш-gəlişi.

* Noyabrın 21-i nəzərdə tutulur.

Qoşunlara və hüquq mühafizə orqanlarına ixtiyar verilir:

1. Xüsusi rejimi pozan vətəndaşları tutub şəxsiyyətini müəyyən etmək və onlarla izahat işi aparmaq.
2. Xüsusi buraxılış vərəqələri olmadıqda nəqliyyat vasitələrini və bu nəqliyyatda olan vətəndaşları yoxlamaq.
3. Vətəndaşların mənzillərində pasport rejiminə nəzarət etmək.

Yoldaşlar!

Bela vacib qərar qəbul etməklə, müvəqqəti məhdudiyyətlər qoymaqla biz ən əvvəl onu istəyirik ki, vəziyyət qorxulu şəkil almasın, azığlıq halları baş verməsin. Bu tədbirləri hər bir adamın, hər bir ailənin xatırını, vətəndaşların Konstitusiya hüquqlarının təmin edilməsi xatırınə görürük.

Məsuliyyətsiz şəxslərdən ibarət ayrı-ayrı dəstələr respublikada yaranmış vəziyyətdən bəd niyyətlərlə istifadə etməyə cəhd göstərir, bununla da onlar həmişə öz təmkini və müdrikiliyi ilə fərqlənən Azərbaycan xalqının təmiz adına böyük ləkə vururlar.

Respublikanın bütün sakinlərinə müraciət edərək, mən onları xüsusi rejimin tələblərinə əməl etməyə, asayış yaranmasına, normal iş ahənginin bərpa olunmasına hər vasitə ilə kömək göstərməyə çağırıram.

«Kommunist» qəzeti 24 noyabr 1988-ci il.

AZƏRBAYCAN SSR NAZİRLƏR SOVETİNĐƏ QƏRAR LƏĞV EDİLMİŞDİR

Azərbaycan SSR Nazirlər Soveti qərar qəbul etmişdir. Qərarda qeyd edilir ki, DQMVG Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi özünün 1988-ci il 1 noyabr tarixli qərarı ilə Engels adına kolxozun istifadəsində olan və «Topxana» adlanan 6 hektar torpaq sahəsinin Ermənistən SSR-in Kanaker alüminium zavodu pansionatının tikintisi üçün ayrılması haqqında Əskəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1988-ci il 28 oktyabr tarixli qərarını təsdiq etmişdir ki, bu da pansionat binası, habelə «KanAZ» zavodu yanında yaradılmış kooperativin istehsal və digər obyektlərinin tikintisinin başlanması üçün əsas olmuşdur.

Göstərilən qərarlar Azərbaycan SSR Torpaq məcəlləsinin 18-ci və 48-ci maddələrini pozmaqla qəbul olunmuşdur. Həmin maddələrə uyğun olaraq, kənd təsərrüfatı ehtiyacları üçün torpaqların — bu torpaqlar da o qəbildəndir — ayrılması və verilməsi yalnız Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında həyata keçirilir. Bununla da DQMVG Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi özünün «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» Azərbaycan SSR Qanununun 22-ci maddəsində və Azərbaycan SSR Torpaq məcəlləsinin 20-ci və 50-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətindən kənara çıxmışdır. Azərbaycan SSR-də torpaq sahələrinin istifadəyə verilməsi haqqında vəsatətlərin

qaldırılması və onlara baxılması qaydası barəsində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq edilmiş əsasnamədə nəzərdə tutulan tələblərə də riayət edilməmişdir.

Engels adına kolxozun torpaqlarında başlanmış tikinti Azərbaycan SSR Torpaq məcəlləsinin 26-cı və 51-ci maddələrinə ziddir; həmin maddələrə uyğun olaraq göstərilən işlər ancaq Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd olduqda həyata keçirilə bilərdi.

«Topxana» adlanan yerin öz həndəvəri ilə birlikdə kurort şəhəri Şuşanın sanitariya mühafizəsi dairəsi zonasına daxil olduğu, bir sıra nadir və kökü kəsilən, SSRİ Qırmızı kitabına və Azərbaycan SSR Qırmızı kitabına daxil edilən heyvan və bitki növlərinin məskunlaşdığı təbii mühit, nadir təbii abidə olduğu nəzərə alınaraq, bu ərazidə hər hansı tikinti işləri görülə bilməz.

Azərbaycan SSR Nazirlər Soveti «Azərbaycan SSR Nazirlər Soveti haqqında» Azərbaycan SSR Qanununun 20-ci maddəsini və «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» Azərbaycan SSR Qanununun 47-ci maddəsini rəhbər tutaraq, «Əskəran rayonunun Şuşkənd kəndində Ermənistan SSR-in «KanAZ» zavodu pansionatının tikintisi üçün torpaq sahəsi ayrılması haqqında» DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını ləğv etmişdir.

DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə tapşırılmışdır ki, Əskəran rayonundakı Engels adına kolxozun ərazisində «Topxana» adlanan yerdə Ermənistan SSR-in Kanaker alüminium zavodu kooperativi pansionatının və digər obyektlərinin tikintisini dayandırmaq üçün tədbirlər görsün və onu əvvəlki vəziyyətə salsın.

Cıdır düzü, Daşaltı dərəsi, «Topxana» adlanan yer kimi nadir təbii kompleksləri qoruyub saxlamaq, burada yaşayan və bitən, SSRİ Qırmızı kitabına və Azərbaycan SSR Qırmızı kitabına daxil edilmiş nadir və kökü kəsilən heyvan və bitki növlərini mühafizə etmək məqsədilə həmin ərazilərin hüdudunda sahəsi 450 hektar olan Daşaltı dövlət yasaqlığı yaratmaq qərara alınmışdır.

Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinə, Azərbaycan SSR Dövlət Aqrar-sənaye Komitəsinə» Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyinə, Azərbaycan SSR Elmlər Akademiyasına, Şuşa və Əskəran rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinə tapşırılmışdır ki, Daşaltı dövlət yasaqlığının təbii ərazisini müəyyənləşdirsinlər və sərhədlərini təyin etsinlər.

«Kommunist» qəzeti 30 noyabr 1988-ci il.

SSRİ ALİ SOVETİNİN NÖVBƏDƏNKƏNAR ON İKİNCİ SESSİYASINDA A. İ. VOLSKİNİN ÇIXIŞI

Hörmətli yoldaşlar!

Dağlıq Qarabağda və onun ətrafında vəziyyət haqqında Ermənistan SSR-dən olan deputatlar qrupunun sorğusu ilə əlaqədar olaraq Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət heyətinin DQMV-dəki nümayəndəsi kimi mənə tapşırılmışdır ki, aşağıdakılardan barəsində məlumat verim.

On əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin özündə vəziyyət haqqında.

Bilavasitə orada olduğumuz dörd ay ərzində, zənnimizcə, bir çox problemləri araşdırmaq — onların mürəkkəbliyini, çoxluğunu, bir-birinə qovuşduğunu, tarixi başlanğıç mənbələrini, indiki dövrü ağırlaşdırığını başa düşmək mümkün olmuşdur. Gələcəkdə işi bütün bunları nəzərə almaqla qurmaq lazımdır.

Qeyd etməliyəm ki, bu regionun iqtisadiyyatı son dərəcə bərbad vəziyyətdə olmuşdur, xüsusən sosial sahədə — adamların mənzilə, su və enerji ilə təchizata, tibbi cəhətdən və ərzaq sarıdan təminata ümdə ehtiyaclarının ödənilməsi sarıdan. Mehriban və əməksevər adamların yaşadıqları bu dağ diyarını belə vəziyyətə gətirib salmış şəxslərin günahını bağışlamaq olmaz.

Dağlıq Qarabağ barəsində Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların yerinə yetirilməsi yolunda indi ilk addımlar atılmışdır. Bu, onun sosial-iqtisadi inkişafında başlı-başına buraxılmış bəzi işləri yerindən tərpətməyə kömək etmiş, dil, mədəniyyət və təhsil sahəsində əhalinin erməni hissəsinin Ermənistandan kənardə qoyulması və süni surətdə uzaqlaşdırılması aradan qaldırılmağa başlanmışdır. Hazırda ümid yaranıb ki, inciklik və narazılığa dəfələrlə səbəb olmuş cəhətlər qarabağlıların həyatından yavaş-yavaş yoxa çıxacaqdır.

Yoldaşlar, mübaliğəsiz demək olar ki, ölkənin hər hansı başqa regionunda belə tədbirlər minnətdarlıqla qarşılanıb qiymətləndirilər, bir çox məsələlərin kəskinliyini aradan qaldırmağa kömək edərdi.

Lakin DQMV-də hələlik belə olmamışdır. Əhalinin bir çox təbəqələri vilayətin Azərbaycandan ayrılması uğrunda mübarizəyə o dərəcədə cəlb edilmişdir ki, emosiyalar kamala üstün gəlmışdır. Uzun-uzadı tətillər başlanmışdı. Ehtiraslar istər rəsmi, istərsə də qeyri-rəsmi liderlər tərəfindən daim qızışdırılırdı.

Bu şəraitdə sosial-iqtisadi tədbirlər gözdən düşdü. Sentyabrda vəziyyət o qədər mürəkkəbləşdi ki, millətlərarası zəmin əsasında toqquşmalar başlandı. İş silah işlətməklə tərəflərin bilavasitə çarpışmasına, soyğunçuluğa, talançılığa, evlərin yandırılmasına gəlib çatdı. Yalnız xüsusi vəziyyətin vaxtında tətbiq edilməsi zorakılığın genişlənməsini qarşısını tamamilə almağa imkan verdi, lakin ümumi vəziyyəti hələlik kökündən dəyişdirmədi.

İndi də Azərbaycanda və Ermənistan da vəziyyət haqqında. Açıq deməliyəm: son dövrədə vəziyyət açıq-aşkar təhlükəli xarakter kəsb etmişdir. Nə üçün? Əsas səbəb, əlbəttə, təkcə Dağlıq Qarabağ problemləri ilə bağlı deyildir.

İndiki böhranın kökləri ən əvvəl respublikaların keçmiş rəhbərliyi tərəfindən həyata keçirilən milli siyasetin çox kobud surətdə təhrif edilməsindədir. Bu gün əslində elə nəsillər qarşı-qarşıya durublar ki, onların bir çox nümayəndələri iki xalqın dostluğu haqqındaki sözləri az qala riyakarlıq kimi qarşılamağa başlamışlar. Vəziyyətin bütün faciəsinin kökü bundadır.

Son hadisələr daha əyani şəkildə göstərmişdir ki, Azərbaycanda və Ermənistanda bir çox hakimiyət vasitələri əvvəlki kimi müxtəlif tayfaların əlində qalır. Onların tərbiyə edib yerləşdirdikləri kadrlar ümumi şəraitə indiyədək təsir etməkdə, bir çox qərarların qəbul olunmasına xəlvəti təzyiq göstərməkdədirler. Buradan da belə nəticə çıxır: Dağlıq Qarabağ onlar üçün ancaq əlverişli bəhanədir, obrazlı desək, xırda məsələdir.

Biz külli məbləğdə rüşvət almaq üstündə bu günlər Dağlıq Qarabağda həbs edilmiş Manuçarov kimi korrupsiyaya qurşanmış qudurğan şəxslərin rolunun hər iki respublikada artdığını görürük. Bəzi partiya və sovet orqanları isə təessüs ki, onların nazi ilə oturub-durur, müəyyən yerlərdə təşəbbüsü əldən verir, prinsipial mövqelərdən geri çəkilirlər.

Büna görə də tam əsasla demək olar ki, təmizləmə proseslərinə tezliklə daha güclü təkan verilməlidir.

Əgər hər iki respublikada bəzi partiya və təsərrüfat rəhbərlərinin, alimlərin və mədəniyyət xadimlərinin televiziya ilə və mətbuatda çıxışlarını bu mövqedən təhlil etsək, görərik ki, onlar bir-birlərinə doğru əməli addım atmır, əlbir fəaliyyət göstərmirlər. Görünür, buna o qədər həvəs də göstərilmir. Belə mövqeyi yalnız qarşılıqlı boykot kimi, normallaşdırma xəttini pozmaq kimi qiymətləndirmək olar.

Əksinə, münaqişəni qızışdırmaq üçün hər bəhanədən istifadə olunur. Uydurmalar yayılır, cürbəcür iftiralar dərc edilir. Bunlar çox vaxt milli miqyas dərəcəsinə çatdırılır, respublikaların şərəf və ləyaqətinə qəsd kimi yozulur, çoxminli mitinqlərdə müzakirə olunur.

Azərbaycandan və Ermənistandan burada olan SSRİ Ali Soveti deputatlarına, hörmətli adamlara qanuni sual vermek olar. Nə üçün sizin heç biriniz vaxtında deməyib: adamlar, hara gedirsınız? Dayanın, ağlıınızı başınıza yığın!

Hər iki respublikada bəzi partiya komitələri, xalq deputatları sovetlərinin icraiyyə komitələri lap əvvəldən ehtirasları söndürmək üçün əllərini ağdan qaraya vurmamışlar. Əksinə, bəziləri açıq-aşkar meydan oxumaq xarakteri daşıyan hərəkətlərə rəvac vermişlər.

«Axıradək getməyə», «qisasa qisasla» cavab verməyə hazır olduqlarını bildirən, digər tərəflə toqquşmalara təhrif edən millətçi demaqoqların ağızından vurulmur. Belələri heç düşünmürlər ki, bu yol haraya aparıb çıxara bilər? Nə qədər qurbanlara, nə qədər qan tökülməsinə səbəb ola bilər?

Son vaxtların faktları göstərir ki, belə «liderlər» get-gedə ağıllarını itirirlər. İctimai davranışın demokratik formalarını nəzarətsiz azığın hərəkətlərlə əvəz etməyə cəhdlər göstərilir. Ayri-ayrı qruplar özlerinin fikrini yeganə düzgün fikir kimi qələmə verməyə, çox vaxt onu cəmiyyətə ultimatum şəklində qəbul etdirməyə çalışırlar. Bu, dərhal və labüb olaraq qarşılıqlı düşmənçilik doğurur. Təessüf ki, indi iş millətlərarası münasibətləri qızışdırən sözlərlə qurtarmır.

Adamlar qəzəblənib küçələrə çıxırlar. Hər iki respublika sözün əsl mənasında qaynayır. Öldürünlənlər və yaralananlar vardır. Hər iki tərəfdən minlərlə adam didərgin düşür. Azərbaycanda hüquq müdafiə orqanlarına basqınlar edilmişdir. Bəzi inzibati binalar, şəhər milis şöbələri dağdırılmışdır. Bir çox müəssisələr işləmir.

Bildiyiniz kimi, bir həftə əvvəl Bakı şəhərində və Azərbaycanın bir sıra başqa şəhər və rayonlarında, habelə Yerevanda xüsusi vəziyyət tətbiq olunmuş və qadağan saatı qoyulmuşdur ki, bu da ilk növbədə adamların həyatını qorumağa imkan vermişdir. Qanun pozulanda, qan töküldəndə, dövlət kənardə qala bilməz. Sessiyaya gəlməzdən qabaq biz son günlər Bakıda keçirilmiş, əslində ermənilər əleyhinə yönəldilmiş mitinqin televiziya verilişinə baxdıq. Bu mitinqin ağır təsir bağışladığını desək, həqiqətin yarısını da deməmiş olarıq! Bizim dünyabaxışımızı təhqir edən dəhşətli bir mənzərədir.

Ermənistanda da vəziyyət yaxşı deyildir. Burada da talançılıq edirlər, adamları döyürlər, azərbaycanlı ailələr doğma yurdlarını tərk etməyə məcbur olurlar. Millətlərarası ədavət səylə qızışdırılır. Əvvəllər buraxılmış «Qarabağ» komitəsi hər nəyin bahasına olursa-olsun, siyasi strukturlara soxulmağa, özünü məhz hakimiyyət orqanı kimi leqallaşdırılması üçün zəmin yaratmağa çalışır.

Ön pisi də odur ki, respublikalarda gələcəyimiz olan uşaqlar millətciliyə qurban verilir. Onları mitinqlərə, etiraz və itaətsizlik kampaniyalarına çəkib götürir, beyinlərini şovinizm ruhlu fikirlərlə doldururlar. Bütün bunlar milli ideallarla pərdələnir. Bu, dəhşətdir. Dəstəyevski yazıb: «Mücərrəd ideyalar və ya adamlara zorla qəbul etdirilən prinsiplər bircə körpənin də göz yaşlarına dəyməz».

İstər Azərbaycanın, istərsə də Ermənistannın kütləvi informasiya vasitələrinin açıq-aşkar məsuliyyətsiz hərəkətlərini də xatırlatmaya bilmərəm.

Məsələn, görün Bakı hadisələrinə Ermənistən televiziyası ilə necə qiymət verilmişdir. Sitat götürirəm: «Bu mitinqlər Azərbaycanlıların iç üzünü, bütün psixologiyasını açıb göstərdi. Onların aləmində vəhşilikdən və qan tökməkdən başqa heç nə yoxdur». Bütöv bir xalq barəsində belə demək olarmı?

Bakı televiziyanın da fəaliyyətinə siyasi naşılıqdan başqa özgə ad verilə bilməz, bəlkə daha pis ad vermək olar. Son günlər burada da həmin yolla getmişlər. Ekrandan ermənilərin ünvanına axınla hədələr, təhqirlər səslənir. Heç şeydən çəkinmirlər.

Səciyyəvi haldır ki, tərəflərin hər biri mərkəzi kütləvi informasiya vasitələrini respublikalarda vəziyyəti obyektiv işıqlandırmamaqda, demək olar, eyni sözlərlə təqsirləndirir.

Baş verən hadisələr barəsində bu gün yazmaq, əlbəttə, çətindir: Hər hansı mövqə ya bu tərəfdən, ya da o biri tərəfdən tənqid edilir. Deməli, son dərəcə düşüncə ilə yazmaq və yazılışları əsaslaşdırmaq lazımdır. Bu nöqtəyi-nəzərdən jurnalistlərin regionala qısamüddətli gəlışləri, digər tərəfi dirləmədən hamı və hər şey haqqında tələm-tələsik mülahizələri onların ünvanına ciddi məzəmmətlərə əsas verir. Burada ən təcrübəli və həyatda müdrikləşmiş adamlar məskən salmalı, özü də uzun müddət məskən salmalıdırlar.

Biz Dağlıq Qarabağa gəldikdən sonra aşkarlıqla, vicdanla və açıq işləyirik. Tərəflərin heç birinə qərəzimiz yoxdur. Bu diyarın əhalisinin taleyinə biganə və laqeyd deyilik. Hər addımımızla, hər bir hərəkətimizlə adamların mənafelərini, bütün ölkəmizin mənafelərini qorumağa çalışırıq. Partiyanın Mərkəzi Komitəsinin və SSRİ Ali Soveti Rəyasət heyətinin bizə verdiyi göstəriş belədir. Bir kommunist və vətəndaş kimi mənim şəxsi əqidələrim də belədir.

Əminəm ki, regionda gedən mənfi prosesləri bu gün cilovlamaq mümkündür. Hər iki respublikada təmiz adamlar kommunistlər və bitərəflər, veteranlar və gənclər az deyildir. İndi müəyyən müsbət irəliləyiş müşahidə edilir. Burada sağlam qüvvələr var. Aldanmış adamlar harada həqiqət, harada isə deməqoqluq və yalan olduğunu dərk etməyə başlayırlar. Dönüş hökmən olmalıdır. Ancaq bundan ötrü qəti surətdə və prinsipiallıqla məhz səhlənkarlığı və passivliyi dəf etmək lazımdır. Hiyləgərliyə yol verilməməli, ideya riyakarlığına dözülməməlidir.

Bu yaxınlarda A. E. Voss yoldaş başda olmaqla SSRİ Ali Soveti deputatlarının - Millətlər Sovetinin Ali Sovetin Rəyasət Heyəti tərəfindən yaradılmış millətlərarası münasibətlər komissiyası üzvlərinin bir qrupu Dağlıq Qarabağ vilayətində olmuşdur. DQMViN, habelə Bakının və Yerevanın partiya və sovet fəalları, əmək kollektivləri şuralarının sədrleri, fəhlələri, yaradıcı ziyalıları, veteranları, ermənilərin və azərbaycanlıların bütün təbəqələrinin nümayəndələri ilə xeyli görüş və səhbətlər keçirilmişdir. İndi yoldaşlar yaranmış vəziyyətdən çıxməq barəsində təkliflər hazırlanmasını başa çatdırırlar və həmin təkliflər hazırlanıqca onları SSRİ Ali Soveti Rəyasət heyətinin müzakirəsinə verəcəklər.

Əlbəttə, açığını demək lazımdır ki, komissiyanın üzvlərinin nöqtəyi-nəzərləri müxtəlifdir. Lakin əmin olmaq olar ki, həmin təkliflər zorakılığın genişlənməsinin qarşısını almağa, ümumi evimizdə dinclik yaratmağa yönəldiləcəkdir.

Biz, həmçinin, regionda dincliyi və xeyirxalığı, bərpa etmək üçün bir sıra tədbirlər hazırlamışıq və onları SSRİ Ali Sovetinin Rəyasət heyətinə təqdim edirik.

Biz Azərbaycan və Ermənistan xalqlarına müraciət edirik: indi ağlı başa yiğmaq, əl saxlamaq, silkələnib millətçilik ehtirasından xilas olmaq lazımdır. Hovanes Tumanyanın sülh və dostluq bayrağı ilə kəndbəkənd necə gözdiyini yada salmaq lazımdır. Səməd Vurğunun bu tapşırığını xatırlamaq lazımdır ki, ermənilər və azərbaycanlılar tarixən dinclik və həmrəylik şəraitində yaşamışlar, yaşayırlar və yaşayacaqlar.

Gələcəyimiz təcrid olunmaqdə, ayrılmاقda və bir-birimizə qarşı durmaqdə deyildir. O, qarşılıqlı mehribanlılıqda və mənafelərə hörmət etməkdə, bir-birinə güzəştə getmək meylindədir. Axı, bu, nəticə etibarilə bizim bütün coxmillətlə Vətənimiz üçün ən başlıca cəhətlərdərdir.

Deputat yoldaşlar! İcazə verin, nəzərinizə çatdırım ki, bu gün sessiya qurtardıqdan sonra partiya və hökumət rəhbərləri Sov.İKP Mərkəzi Komitəsinin üzvləri ilə Azərbaycan və Ermənistan respublikalarından Ali Sovetin bütün deputatları ilə görüşəcəklər. Görüşdə Dağlıq Qarabağ Muxtar Vilayətinin nümayəndələri də iştirak edəcəklər. Görüşdən məqsəd bu regionda vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər hazırlanmaqdır. Diqqətinizə görə sağ olun. Sessiya bu məsələyə dair qərar qəbul etdi (SITA).

«Kommunist» qəzeti, 2 dekabr 1988-ci il

DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ VƏ ONUN ƏTRAFINDA YARANMIŞ VƏZİYYƏT HAQQINDA DEPUTATLAR QRUPUNUN SORĞUSU ÜZRƏ SSRİ ALİ SOVETİNİN QƏRARI

SSRİ Ali Soveti deputatlar qrupunun sorğusunu va Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət heyətinin Dağlıq Qarabağ Muxtar Vilayətindəki nümayəndəsi A. İ. Volskinin həmin sorğuya cavabını dinləyərək qərara alır:

1. Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında yaranmış vəziyyət haqqında deputat A. İ. Volskinin məlumatı nəzərə alınsın;
2. SSRİ Ali Sovetinin Rəyasət heyətinə tapşırılsın ki, göstərilən regionda vəziyyəti normal hala salmaq sahəsində təxirəsalınmaz tədbirlərin müzakirəsi, azərbaycanlı və erməni vətəndaşlar arasında beynəlmiləl dostluğun bərpası üçün partiya, dövlət təşkilatlarının və ictimai təşkilatların nümayəndələri ilə birlidə Dağlıq Qarabağ Muxtar Vilayətindən, Azərbaycan SSR-dən və Ermənistan SSR-dən seçilmiş SSRİ Ali Soveti deputatlarının müşavirəsini keçirsin.
3. Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə tapşırılsın ki, iki qardaş respublika xalqlarının əmin-amənlilik və həmrəylik şəraitində yaşaması, sovet sosialist cəmiyyətinin həyatının bütün sahələrini yeniləşdirmək vəzifələrinin həyata keçirilməsi naminə fəal çalışması üçün əllərindən gələni etsinlər.
4. SSRİ Ali Soveti Ermənistan və Azərbaycan zəhmətkeşlərinə müraciət edib onları müdrik və təmkinli olmağa, qarşılıqlı inciklik və ittihamları bir kənara

qoymağa, müəssisələrin, təşkilatların və məktəblərin iş ahəngini yoluna salmağa, hər hansı millətdən olan hər bir sovet vətəndaşının hər iki respublika ərazisində özünü Sovet xalqının apardığı böyük yenidənqurma işinin tam və bərabərhüquqlu iştirakçısı hiss etməsi üçün var qüvvələrini sərf etməyə hərarətlə çağırır.

SSRİ Ali Soveti Rəyasət heyətinin sədri; **M. QORBAÇOV**

SSRİ Ali Soveti Rəyasət heyətinin katibi; **T. MENTEŞAŞVİLİ**

Moskva, Kreml, 1 dekabr 1988-ci il

«Kommunist» qəzeti, 2 dekabr 1988-ci il

Sov.İKP MK-da GÖRÜŞ

Dekabrin 1-də Sov.İKP MK-da Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. S. Qorbaçovun SSRİ Ali Sovetinin deputatları, Azərbaycan SSR və Ermənistan SSR nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə N. İ. Rijkov, N. N. Slyunkov, V. M. Çebrikov, A. N. Yakovlev, A. İ. Lukyanov, K. P. Razumovski yoldaşlar iştirak etmişlər.

Açıq fikir mübadiləsi zamanı regionda vəziyyəti sabitləşdirməyin bəzi məsələləri, göstərilən müttəfiq respublikalarda gərginliyi zəiflətmək və aradan qaldırmaq, qarşılıqlı etimadı, intizamı və hüquq qaydalarını möhkəmlətmək tədbirləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, millətlərərası münaqişələr, bu zəmin əsasında keçirilən təkillər, cəmiyyətə zidd hərəkətlər iqtisadiyyata ciddi zərər vurur, ölkədə genişlənmiş demokratik yeniləşdirmə proseslərinin obyektiv olaraq əleyhinədir.

Görüşün iştirakçıları hər iki respublikada bütün sağlam qüvvələri birləşdirməyə, milli zəmin əsasında ədavət və düşməncilik toxumu səpmək cəhdlərinin qətiyyətlə dəf olunmasını təşkil etməyə regionda vəziyyətin nizama salınması üçün tezliklə six əməli əlaqələr yaratmağa çağırmışlar.

Görüşdə Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov, Ermənistan KP MK-nın birinci katibi S. Q. Arutyunyan, SSRİ xalq artisti, bəstəkar A. C. Məlikov, Xəzərneft Birliyinin baş direktoru Q. A. Abbasov, Kanaker alüminium zavodunun baş texnoloqu L. A. Simonyan, Kaçaran mismolibden kombinatının briqadırı P. M. Davtyan, DQMV-nin Mardakert rayonundakı Partiyanım XXII qurultayı adına Sovxozun direktoru S. V. Mamunts, digər deputatlar çıxış etmişlər.

M. S. Qorbaçov görüş iştirakçıları qarşısında çıxış etmişdir (SİTA).

«Kommunist» qəzeti, 2 dekabr 1988-ci il

SSRİ NAZIRLƏR SOVETİNDƏ

Dekabrin 3-də SSRİ Nazirlər Soveti Azərbaycan SSR-in və Ermənistan SSR-in böyük həyati əhəmiyyəti olan sənaye və nəqliyyat obyektlərinin işini təmin etmək tədbirləri haqqında qərar qəbul etmişdir.

Hazırda Azərbaycan SSR-də və Ermənistan SSR-də intizam və hüquq qaydaları çox pozulur ki, bu da respublikaların və ölkənin iqtisadiyyatına, əhalinin təhlükəsizliyinin, normal həyat və əmək şəraitinin təmin edilməsinə ciddi zərər vurur.

Bəzi məsuliyyətsiz ünsürlər böyük həyati əhəmiyyəti olan sənaye və nəqliyyat obyektlərini sıradan çıxarmağa çalışırlar ki, bu da ağır nəticələr verə biləcək qəza hallarına və respublikalarda həyatın pozulmasına səbəb ola bilər.

SSRİ Nazirlər Soveti belə vəziyyəti yolverilməz hesab edərək qərara alır:

1. Azərbaycan SSR-də və Ermənistan SSR-də sənaye, energetika və nəqliyyatın baza sahələrinin fasiləsiz işini təmin etmək, habelə həmin respublikaların əhalisini yanacaqla, elektrik və istilik enerjisi ilə sabit təchiz etmək məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə, SSRİ nazirliklərinə və baş idarələrinə bir vəzifə olaraq tapşırılsın ki, müəssisələrin, ən əvvəl əhalinin ümdə tələbatının ödənilməsi ilə bilavasita bağlı olan müəssisələrin normal işini təşkil etmək üçün təcili tədbirlər görsünlər.

Göstərilən müəssisələrin daha etibarlı işləməsi üçün onlara lazımlı olan maddi-texniki ehtiyatların növbədən kənar ayrılması təmin edilsin. Lazım olduqda əməli yardım göstərilməsi üçün həmin obyektlərə yüksək ixtisaslı mütəxəssislər göndərilsin. Məsul işçilərin müəssisələrdə gecə-gündüz növbə çəkməsi təşkil edilsin.

2. Azərbaycan SSR Nazirlər Soveti, Ermənistan SSR Nazirlər Soveti, SSRİ Daxili İşlər Nazirliyi və SSRİ Müdafiə Nazirliyi elektrik stansiyalarının, neft və qaz mədənlərinii, neft və qaz kəmərlərinin, ən mühüm elektrik xətlərinin, nasos və kompressor stansiyalarının, dəmir yolu nəqliyyatı, mülki aviasiya və rabitə, su təchizatı obyektlərinin, ərzaq anbarlarının, yanacaq-sürtkü materialları anbarlarının və digər əsas obyektlərin gecə-gündüz mühafizə olunmasını təşkil etsinlər.

SSRİ Daxili İşlər Nazirliyi, SSRİ Müdafiə Nazirliyi və SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi həmin obyektlərin mühafizəsinin təşkili üçün lazımı nəqliyyat vasitələrinin və başqa ehtiyatların ayrılmاسını təmin etsinlər.

3. Azərbaycan SSR-də və Ermənistan SSR-də fəvqəladə vəziyyət yarandığına və bu vəziyyət həmin respublikalarda normal həyat prosesinin pozulmasına səbəb olduğuna görə əhalinin həyat təminatı ilə əlaqədar müəssisələrin, idarə və təşkilatların işinin hər hansı şəkildə qəsdən və əsassız dayandırılması yolverilməz hesab edilsin.

Müəyyən edilsin ki, göstərilən müəssisələrin, idarə və təşkilatların normal iş ahənginin saxlanması üçün onların rəhbərləri şəxslən məsuliyyət daşıyırlar.

4. Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti əhali arasında izahat işi aparılmasını təmin etsinlər və diqqəti buna xüsusi cəlb etsinlər ki, respublikalarda xalq təsərrüfatının işinin, əhalinin normal həyatının pozulmasına yönəldilmiş hərəkətlərdə müqəssir olanlar ciddi inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb ediləcəklər. SSRİ Prokurorluğu və SSRİ Daxili İşlər Nazirliyi respublikalarda xalq təsərrüfatının fəaliyyətini, əhalinin normal həyat və əmək şəraitini təmin edən və böyük həyatı əhəmiyyəti olan sənaye və nəqliyyat obyektlərinin fasiləsiz işinə qəsd edilməsi ilə əlaqədar hər bir hadisəyə operativ baxılmasını təmin etsinlər.

«Kommunist» qəzeti, 4 dekabr 1988-ci il

Sov.İKP MK-da GÖRÜŞ

QARŞILIQLI ANLAŞMA YOLLARINI AXTARMALI

Dekabrin 1-də Sov.İKP MK-da Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. S. Qorbaçovun SSRİ Ali Sovetinin deputatları — Azərbaycan SSR və Ermənistan SSR nümayəndələri ilə, hər iki respublikanın və Azərbaycan SSR DQMV-nin rəhbərliyi ilə görüşü olmuşdur. Görüşdə N. İ. Rijkov, N. N. Slyunkov, V. M. Çebrikov, A. N. Yakovlev, A. İ. Lukyanov, K. P. Razumovski yoldaşlar iştirak etmişlər.

M. S. Qorbaçovun qısa giriş nitqindən sonra regionda kəskin millətlərarası münaqişənin səbəbləri və onu aradan qaldırmaq yolları barədə fikir mübadiləsi olmuşdur. Müzakirədə Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov, Ermənistan KP MK-nın birinci katibi S. Q. Arutyunyan, SSRİ xalq artisti, bəstəkar A. C. Məlikov, Xəzərneftqazsənaye Ümumittifaq İstehsalat Birliyinin rəisi Q. A. Abbasov, Qaçaran mis-molibden kombinatının briqadıri P. M. Davtyan, Kanaker alüminium zavodunun baş texnoloqu L. S. Simonyan, Yerevan Elektrikcihaz İstehsalat Birliyinin alətçi cilingərlər briqadıri E. T. Arutyunyan, Leninneft Neft və Qazçixarma İdarəsinin qazmaçısı S. B. Müzəffərov, DQMV-nin Mardakert rayonundakı Partiyanın XXII qurultayı adına üzümçülük Sovxozunun direktoru S. V. Mamunts, Kirovabad alüminium zavodunun aparatçılar briqadıri A. Y. Mayilov, «İzvestiya» qəzetinin baş redaktoru İ. D. Laptev, DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri S. A. Babayan, Volodarski adına Bakı tikiş fabrikinin tikişçisi L. V. Barușeva, Yerevan dəmir yol poçtamətinin operatoru Q. A. Avakyan, Azərbaycan həmkarlar İttifaqları Şurasının sədri L. X. Rəsulova, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti V. A. Hambartsumyan, fərdi pensiyaçı Q. Ə. Xəlilov, Yerevan Dövlət Universitetinin

rektoru S. A. Hambartsumyan, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri Ş. M. Əliyev, SSRİ xalq artisti R. M. Behbudov, Ermənistan həmkarlar İttifaqları Şurasının sədri M. Q. Arutyunyan, fərdi pensiyaçı Z. M. Yusifzadə, Yerevan sənaye-tikinti tresti 31 nömrəli tikinti idarəsinin suvaqqıclar briqadırı Q. S. Markaryan, Yerevan şəhərindəki məktəbin direktoru K. Q. Martirosyan çıxış etmişlər.

Axırda M. S. Qorbaçov çıxış etmişdir.

Görüşün iştirakçıları razılıq hissilə qeyd etmişlər ki, SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında vəziyyət barədə bir qrup deputatın sorğusuna diqqətlə yanaşmış və onu böyük qayğı hissilə nəzərdən keçirmişdir. Onlar yaranmış vəziyyətdə müdriklik və təmkinlik göstərmək barədə ölkənin ali dövlət hakimiyyəti orqanının çağırışına yekdilliklə tərəfdar olmuş, onun fikirləri və vəziyyətin normal hala salınmasına dair tövsiyələri iə tamamilə razılışmışdır.

Məsələnin müzakirəsi zamanı çıxış edənlər təşvişlə demişlər ki, Dağlıq Qarabağ ətrafında aylardan bəri davam edən böhran son vaxtlar xeyli kəskinləşmiş, hər iki respublika son dərəcə təhlükəli həddə gəlib çatmışdır. Bir sıra hallarda hadisələr nəzarət altından çıxmış, adamların halak olması ilə nəticələnmiş, qadınları, qocaları, uşaqları məşəqqətlərə düşər etmişdir. Əgər indi əl saxlamasan, ağlını başına yiğmasan, qarşıdurma psixologiyasından əl çəkməsən, sabah ölçüyəgəlməz dərəcədə faciə baş verə bilər. Sovet hakimiyyəti illəri ərzində əldə edilən nailiyyətlərin bir çoxunun itirilməsi təhlükəsi yaranar. Vəziyyət hər bir ermənidən və azərbaycanlıdan hər iki xalqın müqəddərəti üçün, öz yaxın adamlarının gələcəyi üçün son dərəcə böyük məsuliyyət tələb edir.

Qeyd edilmişdir ki, bu ekstremal vəziyyətdə nə Azərbaycan, nə də Ermənistən rəhbərliyi hüquqi təminatları həyata keçirməyə, Azərbaycanda erməni əhalinin və Ermənistanda azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməyə müvəffəq olmamışdır. Millətlərarası münasibətlərin sağlamlaşdırılmasına doğru işgüzar addımlar çox vaxt qardaşlıq və mehriban qonşuluq barədə quru çağırışlarla əvəz edilir. Xalqı iğtişaşlara təhrik edənlərə, cürbəcür şayırlar yaynlara, millətlərarası ədavəti qızışdırılanlara qarşı barışmaz mübarizə aparmaq əvəzinə, hətta hər iki respublikanın rəhbərliyi səviyyəsində əsasən onu aydınlaşdırırmaga çalışıllar ki, baş verən hadisələrdə kim daha çox müqəssirdir. Əslində respublikalar vəziyyətin normal hala salınması ilə bağlı məsələlərin heç biri barəsində əlbir tədbirlər görmək haqqında heç cür razılığa gələ bilmirlər.

Görüş zamanı yaranmış vəziyyət ətraflı təhlil edilmişdir. Qeyd olunmuşdur ki, DQMViN, Ermənistən və Azərbaycanın partiya, sovet orqanları hadisələr üzərində nəzarəti bu və ya digər dərəcədə itirmişlər. Bu, təkcə çəşqinliğin deyil, həm də prinsipsizliyin nəticəsidir. «Etimadı itirmək»dən qorxmaq, bəzən də millətçilik əhval-ruhiyyəsinə rəvac vermək onunla nəticələnmişdir ki, partiya fəallarının bir hissəsi beynəlmiləlçilik mövqelərindən uzaqlaşmışdır.

Lakin baş verən hadisələrin mahiyyəti təkcə Dağlıq Qarabağ problemi ilə bağlı deyildir. Bu problem ümumən həm Ermənistanda, həm də Azərbaycanda siyasi və sosial-iqtisadi həyatda ciddi nöqsanları, sosialist qanunçuluğu pozutularını, kadr siyasətindəki təhrifləri, hər iki respublikanın keçmiş rəhbərliyinin yol verdikləri böyük səhvələri daha aydın göstərmişdir.

Sov.İKP MK, SSRİ Ali Sovetinin Rəyasət heyəti və SSRİ Nazirlər Soveti vəziyyəti düzəltmək üçün hər cür tədbir görürələr. Hər iki respublikanın rəhbərliyi möhkəmləndirilmişdir. DQMV haqqında və ümumən region haqqında məlum qərarlar qəbul edilmişdir. Onları həyata keçirmək üçün səbr və təmkin, tam qarşılıqlı anlaşma və qarşılıqlı yardım, bütün partiya təşkilatlarının və əmək kollektivlərinin əzmkar işi tələb olunur.

Lakin problemin həllinə belə münasibət heç də hamının ürəyindən deyildir. Getdikcə daha aydın olur ki, bəzilərindən ötrü Dağlıq Qarabağ problemi dövlətə zidd cinayətkar fəaliyyət üçün ancaq münasib bəhanədir. Bunlar tikinti materialları kombinatının direktoru, sui-istifadə hallarına və iri məbləğdə rüşvət almağa görə ifşa olunmuş Manuçarov kimi şəxslərdir. Məhz belə işbazlardan ötrü Dağlıq Qarabağ problemi firıldاقlar üçün münasib bəhanəyə çevrilmişdir. Qarabağ məsələsinin ədalətli həllini tələb etmək pərdəsi altında hakimiyət uğrunda açıq mübarizə gedir. Bu cür ünsürlər demokratiya mexanizmindən istifadə edərək üstünlük qazanmağa cəhd göstərirlər. Cəmiyyətimizin yeniləşməsi prosesi hər iki respublikada yenidənqurma əleyhdarlarının-korrupsiyaya qurşanmış ünsürlərin əsla ürəyindən deyildir, onlar vəziyyətin sabitliyini pozmaq üçün əllərindən gələni əsirgəmir, həm də adamların milli hissələri ilə açıq-aşkar oynamaqdan, real çətinliklərdən sui-istifadə etməkdən çəkinmirlər. Onların bir məqsədi var: yenidənqurmanın dayandırmaq, onun həyata keçirilməsinə mane olmaq. Məhz onların cidd-cəhdləri ilə minlərlə adam tətillərə, mitinqlərə və nümayişlərə cəlb olunmuşdur. Bu gün öz ev-eşiyini tərk etmiş bir çox ailələrin faciəsi, adamların həlak olması üçün onlar günahkardırlar. Zəhmətkeşlər bu sərsəmləri dayandırmağı, onları məsuliyyətə cəlb etməyi təkidlə tələb edirlər.

Ziyalılara, xüsusən ədiblərə, alimlərə, kütləvi informasiya vasitələrinin işçilərinə etinasız münasibət partiya təşkilatlarının fəaliyyətində ən ciddi qüsurlardan biri olmuşdur ki, bu da onların siyasi və vətəndaşlıq mövqelərinə təsir etmişdir. İctimai rəyin formallaşmasına ziyalıların təsiri böyükdür, lakin bu təsir siyasi cəhətdən yetkin olmayan adamlardan irəli gəldikdə çox vaxt fəlakətlə nəticələnir.

Görüşün iştirakçıları məsələnin dərin və hərtərəfli müzakirəsi, rəylərin geniş nəzərə alınması əsasında belə bir nəticəyə gəlmişlər ki, əgər indi vəziyyətin, ən başlıcası isə iki xalqın həyatı, ümdə, uzunmüddətli mənafelərinin və bütün ölkənin mənafelərinin tələb etdiyi lazımı tədbirlər görülməsə, onda daha ağır vəziyyətə düşmək olar. Əgər lazımlı olan bütün tədbirlər görülməsə, onda xalqın — kommunistlərin də, bitərəflərin də etimad göstərdikləri adamların hamısı rüsvay

olar. Məsələnin həlli prinsipi belədir: nə «qaliblər» olmalıdır, nə də «məğlublar», tərəflərdən heç biri incidilməməlidir. Çıxış yolunu birlikdə axtarmaq lazımdır. Azərbaycan və erməni xalqları yanaşı, çiyin-çiyinə yaşayırlar, bundan sonra da birlikdə yaşayacaqlar və yaşamalıdırular. Bütün problemlərin həllinin açarı hər iki respublikanın əlindədir. Görüşün bütün iştirakçıları—MK üzvləri, deputatlar ilk növbədə gərək Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında SSRİ Ali Soveti müraciətinin mənasını və ruhunu Ermənistanda və Azərbaycanda bütün zəhmətkeşlər çatdırınsınlar.

Respublikalarda, DQMV ətrafında şəraiti dəyişdirmək, diqqəti ona yönəltmək lazımdır ki, həmin şərait sağlamlaşsin, bu aylar ərzində onu həddindən artıq ağırlaşdırın, münasibətləri zəhərləyən, adamların həyatını korlayan nə varsa, hamisindən təmizlənsin.

Bununla əlaqədar ümdə məsələlər barəsində bütün kadrlarımızın möhkəm mövqeyi lazımdır - indi nə etməli, nəyi əsas tutmalı? Kadrların mövqeyi dəyişilmədən şəraiti dəyişdirmək olmaz, çünkü nəticə etibarilə əmək kollektivlərində vəziyyətə, adamların əhval-ruhiyyəsinə kadrlar təsir göstərirlər. Xüsusilə, vacibdir ki, respublikaların mərkəzi komitələri, ali sovetlərinin Rəyasət heyətləri, hökumətləri, bütün rəhbər işçilər, görkəmli elm, mədəniyyət xadimləri xalqların mənafeyindən irəli gələn məsul vətəndaş mövqeyi tutsunlar.

Azərbaycanlılar da, ermənilər də bir stol başına toplaşıb, bütün mübahisələri həll etməli, etimadsızlıq və ədavəti əlbir surətdə təmizləməlidirlər. Bu günün başlıca vəzifəsi zəhmətkeşləri beynəlmiləçilik, inqilabi yenidənqurma mövqelərində six birləşdirməkdən ibarətdir. Bütün qarşılıqlı inciklikləri bir kənarə qoymaq və adamları sakitləşdirməklə, hadisələrin inkişafını dayandırmaqla məşğul olmaq gərəkdir.

Hər yerdə işgüzər əmək ahəngini bərpa etmək lazımdır. Sağlam həyatın başlıca təməli budur. İsləməyə başlamaq, itkilərin yerini addimbaaddım doldurmaq lazımdır ki, yaxşılığı doğru dönüş başlansın. Bunu zəhmətkeşlər gözləyir, onların ailələri gözləyir, fəhlə kollektivləri gözləyirlər, çünkü işləmək, ailənin sakit yaşaması, uşaqların boy-a-başa çatması və təhsil alması hər bir adamın ilkin arzusudur.

Bütün tədbirlərdən istifadə edərək adamların tahlükəsizliyini təmin etmək lazımdır. Burada əmək kollektivləri, inzibati orqanlar öz qəti sözlərini deməlidirlər. Daimi yaşayış yerlərini tərk etməyə məcbur olan əhali problemi ilə dərhal məşğul olmaq lazımdır, gərək bütün yerli orqanlar bu adamlara yardım göstərsinlər — onları yedirsinlər, yerbəyer etsinlər, uşaqların qayğısına qalsınlar. Mümkün olan bütün tədbirləri görmək lazımdır ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Adamların müsibətlərindən ehtirasları qızışdırmaq və ictimai rəyə təsir göstərmək üçün bəhanə kimi istifadə etmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Gərək hər iki respublikada bu adamların qarşısında təqsirkar olduqlarını hiss etsinlər.

SSRİ Nazirlər Soveti zərər çəkən ailələrə yardım göstərmək, onları ərzaqla, mənzillə, tibbi xidmətlə və sosial-məişət xidmətinin başqa növləri ilə təmin etmək, habelə onları işə düzəltmək üçün hökumət komissiyası yaratmışdır.

Xalqı iğtişaşlara təhrük edənlərin, şayiə yayanların, millətlərarası ədavəti qızışdırınanların hamisəna qarşı barışmaz mübarizə aparmaq mühüm vəzifədir. Adamları milli əlamətə görə işdən çıxarmaq kimi biabırçı faktlara qarşı son dərəcə qətiyyətlə mübarizə aparmaq, hətta müqəssirləri partiyadan xaric etmək və cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bu halların kökünü kəsmək üçün qanunların gücündən, ictimai rəyin nüfuzundan tamamilə istifadə edilməlidir. Yenidənqurmanın, sovet adamlarının həyatını və ləyaqətini, ictimai asayışı qorumaq lazımdır.

Mətbuat qarşısında yüksək tələblər qoyulmuşdur. İndi mətbuat vəziyyətin sabitliyinin daha da pozulmasına səbəb olan mövqe tuta bilməz. Əksinə, indi hər vasitə ilə çalışmaq lazımdır ki, mətbuat hadisələrin dayandırılmasına və onların normal hala düşməsinə, barışq, dostluq məcrasına yönəldilməsinə kömək etsin.

Dağlıq Qarabağ probleminin mürəkkəb xarakterini nəzərə alaraq bu məsələ barəsində mövqeləri yaxınlaşdırmağın güzəştli yollarını əzmlə axtarmaq lazımdır. Azərbaycan SSR, Ermənistan SSR nümayəndələrindən, Sov.İKP MK Siyasi Bürosunun üzvlərindən ibarət komissiya yaratmaq məqsədəyənən sayılmışdır. Komissiyanın vəzifəsi SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli qərarında qeyd edildiyi kimi, DQMViN-nin Azərbaycan SSR-ə ərazicə mənsubiyətini dəyişdirmədən problemlərin optimal, əsl beynəlmiləl həllini ən qısa müddətdə tapmaqdan ibarətdir. Hazırlanan təkliflər Sov.İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət heyətinin, SSRİ Nazirlər Sovetinin müzakirəsinə veriləcəkdir.

Görüşün iştirakçıları ilk partiya təşkilatlarında, əmək kollektivlərində beynəlmiləlçilik tərbiyəsini əsaslı surətdə yaxşılaşdırmağın zəruriliyi barədə razılığa gəlmişlər. Beynəlmiləlçilik tərbiyəsini formal təbliğat, şüarçılıq yolu ilə deyil, hər bir kommunistlə, hər bir əməkçi ilə ciddi, dərin iş metodu ilə aparmaq lazımdır.

Çıxış edənlər demişlər ki, yaşadığımız məsul dövr məsul tədbirlər tələb edir. Hər sözün ardınca konkret əməli işlər görülməlidir. Başlıca iş isə adamların, onların gündəlik tələbatı və ehtiyaclarının qayğısına qalmaq, ümumi evimizdə qayda yaratmaqdır (SİTA).

«Kommunist» qəzeti, 6 dekabr 1988-ci il

**AZƏRBAYCAN SSR-DƏ VƏ ERMƏNİSTAN SSR-DƏ VƏTƏNDƏŞLARIN
KONSTITUSİYA HÜQUQLARININ
ÇOX KOBUD SURƏTDƏ POZULMASI HAQQINDA**

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci il 5 dekabr tarixli
QƏRARI

Adamların milli əlamətə görə işdən çıxarılması hallarının kütləvi xarakter daşımıası ilə əlaqədar Azərbaycan SSR və Ermənistan SSR zəhmətkeşlərindən Sov.İKP MK-ya və SSRİ Nazirlər Sovetinə çoxlu şikayət gəlir. Mötəbər məlumatda görə, təsərrüfat və partiya rəhbərləri heç bir günahı olmayan adamlar barəsində belə cinayətkar özbaşinalığı, təzyiq və hədələri nəinki dəf etmir, çox vaxt qanunsuz hərəkətlərə açıqca göz yumur və belə hərəkətlərdə, hətta bilavasitə iştirak edirlər.

Sov.İKP Mərkəzi Komitəsi və Nazirlər Soveti qərara alırlar:

Azərbaycan və Ermənistan kommunist partiyalarının MK-larından, Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərindən, nazirliklərdən və baş idarələrdən tələb olunsun ki, vətəndaşların Konstitusiya hüquqlarının çox kobud surətdə pozulması hallarını qətiyyətlə dəf etsinlər, belə halların gələcəkdə təkrar olmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görsünlər. Milli əlamətə görə vətəndaşların işdən qanunsuz çıxarılmasına yol verən müəssisə, idarə və təşkilatların, habelə partiya və sovet orqanlarının rəhbərləri şəxsi məsuliyyətə cəlb olunsunlar, hətta partiyadan xaric edilsinlər, tutduqları vəzifələrdən götürülsünlər, qanunla nəzərdə tutulmuş hallarda isə cinayət məsuliyyətinə cəlb edilsinlər.

Millətçi və qanuna zidd xarakterli belə halların kökünü kəsmək işi geniş aşkarlıq şəraitində aparılsın. Müqəssir şəxslər barəsində görülən tədbirlər haqqında əmək kollektivlərinə məlumat verilsin, habelə mətbuat və digər kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətə məlum edilsin.

Bu qərarın yerinə yetirilməsi haqqında Sov.İKP MK-ya və SSRİ Nazirlər Sovetinə məlumat verilsin.

Sov.İKP Mərkəzi Komitəsinin katibi; **M. QORBAÇOV**
SSRİ Nazirlər Sovetinin sədri; **N. RIJKOV**

«Kommunist» qəzeti, 6 dekabr 1988 ci il

SSRİ NAZIRLƏR SOVETİNDƏ, ÜİHİMŞ-DƏ VƏ ÜİLKĞİ MK-DA

SSRİ Nazirlər Soveti, ÜİHİMŞ və ÜİLKĞİ MK 1988-ci il dekabrın 5-də Azərbaycan SSR və Ermənistan SSR uşaqlarına yardım göstərmək tədbiqləri haqqında aşağıdakı məzmunda qərar qəbul etmişlər:

Son vaxtlar Azərbaycan SSR-in və Ermənistan SSR-in dövlət, partiya və ictimai təşkilatlarından, habelə həmin respublikaların zəhmətkeşlərindən Mərkəzi orqanlara ərizələr göndərilir ki, daimi yaşayış yerlərini tərk etməli olmuş ailələrin uşaqlarının yerbəyer edilməsinə və təliminə yardım göstərilsin.

Ölkənin dövlət və ictimai təşkilatları Azərbaycan və Ermənistan uşaqlarına təcili yardım göstərməyi, onları millətlərarası ədavətdən qorumağı, valideynlərin xahişi ilə onlara həmkarlar ittifaqlarının və komsomolun sağlamlıq ocaqlarında müvəqqəti yerləşmək imkanı verməyi özlərinə borc bilirlər.

SSRİ Nazirlər Soveti, Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası və ÜİLKĞİ Mərkəzi Komitəsi qərara alırlar:

1. Məktəb yaşına çatmamış və məktəbyaşlı uşaqların (lazım olduqda valideyiləri ilə birlikdə) müvəqqəti yerləşdirilməsi üçün həmkarlar ittifaqlarının sağlamlıq, turist ocaqlarında və sanatoriya tipli pioner düşərgələrində 20 minadək yer, məktəblilərin yerləşdirilməsi üçün ÜİLKĞİ-nin pioner düşərgələrində 4 minadək yer ayrılsın. Bu məqsədlər üçün xərcləri öz üzərinə ÜİHİMŞ və ÜİLKĞİ MK götürürlər.

2. Azərbaycan SSR-in və Ermənistan SSR-in bir sıra vilayətlərində və rayonlarında uşaqlara ictimai yardım qrupları yaradılması haqqında V. İ. Lenin adına sovet uşaq fondunun, SSRİ Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri İttifaqının təklifləri qəbul edilsin.

3. SSRİ Dövlət Xalq Təhsili Komitəsi, Azərbaycan SSR və Ermənistan SSR xalq təhsili nazirlikləri uşaqların müvəqqəti yerləşdirildikləri məntəqələrdə təlim-tərbiyə prosesini təşkil etsinlər. Bu məqsədlə müəllim briqadaları təşkil olunub yerlərə göndərilsin, onlar lazımı miqdarda dərslik və dərs vəsaiti ilə təmin edilsinlər.

4. Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti, SSRİ Yollar Nazirliyi və SSRİ Mülki Aviasiya Nazirliyi uşaqların müvəqqəti, yerləşmə məntəqələrinə mütəşəkkil daşınmasını təmin etsinlər

SSRİ Səhiyyə Nazirliyi uşaqların müvəqqəti qaldıqları yerlərdə onlara lazımı tibbi xidmət göstərilməsini təmin etsin. Nəzərə alının ki, həmin məqsədlərə əlavə xərcləri V. İ. Lenin adına sovet uşaq fondu öz üzərinə götürür.

«Kommunist» qəzeti, 6 dekabr 1988-ci il

HÖKUMƏT KOMİSSİYASINDA

SSRİ Nazirlər Soveti sədrinin müavini B. Y. Şerbina başda olmaqla Azərbaycan SSR və Ermənistən SSR əhalisinin həmin respublikalarda daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş bir hissəsinə yardım göstərən hökumət komissiyası dekabrın 4-də Bakıya gəlmüşdür.

Hökumət komissiyasının üzvləri Azərbaycan KP MK-nin birinci katibi O. X. Vəzirov, respublikanın digər rəhbərləri, habelə Bakıda və Azərbaycan rayonlarında asayışı və təhlükəsizliyi təmin edən qoşun bölmələrinin komandanlığı ilə görüşmüşlər. Gündən sonra B. Y. Şerbina və H. N. Seyidov Naxçıvan MSSR-ə getmiş, orada Ermənistən SSR-dən köçüb gəlmış azərbaycanlılarla görüşmüşlər. Söhbətlər zamanı vətəndaşların mənzillə, ərzaqla, tibbi xidmətlə, sosial-məişət xidmətinin başqa növləri ilə təmin edilməsi, onların işə düzəldilməsi və onlara maddi yardım göstərilməsi məsələləri barəsində konkret xahişlərə baxılmışdır.

Dekabrın 5-də hökumət komissiyasının növbəti iclası olmuşdur.

Komissiya öz işini davam etdirir (Azərinform).

«Kommunist» qəzeti, 6 dekabr 1988-ci il

QƏRƏZKARLIĞA VƏ EMOSİYALARA SON QOYMALI

Sovet şəfqət və sağlamlıq fondunun müraciətində deyilir: Azərbaycanda və Ermənistanda faciəli hadisələr həmin respublikalarda minlərlə adamı ağır sınaq qarşısında qoymuşdur. Sovet şəfqət və sağlamlıq fondu böhranın genişlənməsinin qarşısını almağa və köçgünlərin vəziyyətimi yüngülləşdirməyə çalışaraq;

Azərbaycan və erməni xalqlarının əzəli müdrikliyinə, qədim Zaqafqaziya torpağında bütün xeyirxah adamlara müraciət edib onları qərəzkarlığa və emosiyalara son qoymağa, şəfqət göstərməyə, barışq və mehriban qonşuluq əlaməti kimi bir-birinin əlindən tutmağa, milli zəmin əsasında ədavətin dayandırılmasına yeni səylər göstərməyə çağırır;

Sovet şəfqət və sağlamlıq fondunun Azərbaycan və Ermənistən respublikalarından olan fəallarını ictimaiyyətin bütün qüvvələrini cəlb edib köçgünlərə ev-eşik, pal-paltar, ərzaq, iş verməkdə təcili lazımı yardım göstərməyə çağırır;

Geniş və həssas ürəkli bütün adamları Azərbaycan SSR-də və Ermənistən SSR-də köçgünlərə yardım göstərilməsi üçün vəsait toplamaqda sovet şəfqət və sağlamlıq fondu (SSRİ Mənzil-sosial Bankında 704201 nömrəli hesab) yardım göstərməyə çağırır (SITA).

«Kommunist» qəzeti, 6 dekabr 1988-ci il

Azərinformda brifinq

BACARDIĞIMIZ QƏDƏR KÖMƏK EDƏK

Bu günlər minlərlə ailə doğma yurdunu tərk edib didərgin düşür. Onlar öz xoşlarına deyil, yenidənqurma işinin aşkar düşmənlərinin təhrikilə belə etməli olurlar. İndi Azərbaycanın partiya, sovet, təsərrüfat və ictimai təşkilatları qarşısında həmin adamları tömin etmək, yerləşdirmək, işə düzəltmək kimi çətin vəzifə dayanır.

Azərinformda keçirilən növbəti brifinq bu məsələlərə həsr edilmişdi. Brifinqdə respublika didərginlərə yardım komissiyasının, hərbi komandanlığın, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, «Qayğı» və Qırmızı Aypara cəmiyyətlərinin, SSRİ Mənzil-sosial Bankı Azərbaycan respublika bankının, kütłəvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Jurnalistlər qarşısında çıxış etmişlər:

F. M. Yaqubov, Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdürü:

— Bu günə qədər Azərbaycana yüz mindən çox didərgin gəlmişdir. Onlar təqribən 23 min ailədən ibarətdir. Bu ailələrin bir qismi mənzillərini dəyişdirmiş, xüsusi evlər və torpaq sahələri almış, qohumlarının yanında qeydiyyata düşmüşdür. Lakin didərginlərin yarısından çoxu — 76 min adam hələ yerləşdirilməmişdir və indi respublikanın 44 şəhər və rayonundadır. Naxçıvan MSSR-də, Bakıda və Kirovabadda onların sayı daha çoxdur. Azərbaycanlı ailələr çox vaxt Ermənistandan çətikliklə çıxır, bəzən də qarlı gədikləri piyada aşşimalı olurlar.

Didərginlərin gəlib çıxıqları rayon və şəhərlərin hamisində onlarla iş aparan komissiyalar təşkil edilmiş, zona qərargahları yaradılmışdır. Bu komissiyalara və qərargahlara Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin rəhbər işçiləri başçılıq edirlər. Didərginləri bölüşdürüb yaşayış yerlərinə göndərən məntəqələr fəaliyyət göstərir. Erməni qaçqınların getməsini dəqiq təşkil etmək üçün mümkün olan hər şey edilir. Bu günə qədər milliyyətə erməni olan təqribən 20 min ailə çıxıb getmişdir. Hər gün Bakı-Yerevan aviasiya xəttində təqribən iyirmi reys edilir. Bundan ötrü ölkənin bir çox aviasiya müəssisələrindən təqribən yüz təyyarə cəlb edilmişdir.

Didərginlərə yardım göstərilməsi üçün dövlət bütçəsindən əlavə vəsait ayrılmışdır. SSRİ Nazirlər Soveti, ÜİHİMŞ və ÜLKKGİ MK Azərbaycan SSR və Ermənistən SSR uşaqlarına yardım tədbirləri haqqında mühüm qərar qəbul etmişlər. Bu qərarda hər iki respublikanın böyüməkdə olan nəslinə hərtarəfli qayğı ifadə edilmişdir. Respublikanın müəssisə və idarələri, onun bütün rayonlarının sakinləri didərginlərə hər cür yardım göstərirlər. Onlar üçün Yalamada öz

qüvvələri ilə 35-40 ev tikməyi qərara almış Şaumyan rayonu sənaye müəssisələrinin təşəbbüsü təqdirəlayıqdır.

General-major B. L. Aleksandrov, Bakı şəhəri xüsusi rayonu hərbi komendantının siyasi iş üzrə müavini:

- Qeyd etmək istəyirəm ki, yerlərdə azərbaycanlı, həmçinin erməni şəxslərin təhlükəsizliyi təmin edilmədiyinə görə didərginlər problemi son dərəcə kəskin şəkildə qalmaqdadır. Çətinlik bundan ibarətdir ki, Ermənistanda rayon səviyyəli rəhbərlər də millətçilərin, ekstremist əhval-ruhiyyəsinin təsiri altına düşmüşlər və nəticədə başqa millətdən olan sakinlər daimi yaşayış yerlərini tərk etmişlər. Təəssüf ki, belə faktlar Azərbaycanda da olmuşdur.

Biz dəstə-dəstə ələn köçgülərin təhlükəsizliyini təmin etmək, Ermənistən ərazisində azərbaycanlı vətəndaşların yaşayış yerlərini qorumaq sahəsində Bakı və Yerevan hərbi komendantlıqlarının fəaliyyətini əlaqələndirmək üçün tədbirlər görmüşük. Bu işlə yüzə yaxın bölmə məşğul olur. Bu bölmələrdə təqribən iyirmi min hərbi qulluqçu vardır. Azərbaycanlılardan ibarət dəstələrin hərəkət marşrutları mühafizə altına alınmışdır, belə ki, dəstələrə hücum edilməsi və onların odlu silahdan atəşə tutulması halları olmuşdur. İtkin düşmüş vətəndaşları axtarib tapmaq, şuluqluqları aşkara çıxarmaq üçün böyük işlər görülmüşdür.

Milis general-majoru K. Ə. Məmmədov, Azərbaycan SSR daxili işlər nazirinin müavini:

— Bu günlərdə daxili işlər orqanları qoşun bölmələri ilə birlikdə Ermənistən SSR ərazisindən didərgin dəstələrinin müşayiət olunmasını təşkil etmişdir. Qeyd etmək lazımdır ki, belə mühafizənin olmadığı bir sıra hallarda onlara hücum edilmiş, habelə çətin dağlıq sahələrdən keçərkən adamlar donmuş və hətta məhv olmuşlar.

Respublikanın başqa təşkilatları ilə birlikdə daxili işlər orqanları köçkün qruplarının daşınması, yerləşdirilməsi və zəruri vasitələrlə təmin edilməsi ilə əlaqədar mürəkkəb məsələləri həll edirlər.

Azərbaycandan getmək istəyən ermənilərə yardım göstərilməsi də milisin mühüm vəzifəsidir. Daxili İşlər Nazirliyi şayiələrə və uydurmalara qarşı, onları səylə yayanlara, millətlərarası ədavətə son qoyulmasını istəməyənlərə qarşı mübarizə aparır.

T. Ə. Qasımov, Azərbaycan SSR Səhiyyə naziri:

- Respublikanın şəhər və rayonlarının səhiyyə orqanlarında didərginlərə tibbi yardım göstərilməsi ilə əlaqədar məsələləri operativ şəkildə həll etmək üçün qərargahlar yaradılmışdır. Həkimlərin, struktur bölmə rəhbərlərinin gecə-gündüz növbə çəkməsi təşkil edilmişdir. Respublikada didərginlərin köçürüldüyü şəhər və rayonlarda yerli səhiyyə orqanlarına əməli yardım göstərmək üçün mütəxəssis qrupları göndərilmişdir. Dəmir yol qovsağı stansiyalarında tibbi məntəqələr yaradılmışdır. Bütün müalicə-profilaktika müəssisələri üçün əlavə dava-dərman, sarğı vasitələri, qan və qan əvəzediciləri ayrılmışdır.

Əldə edilmiş məlumatə görə, bu günədək respublikanın müalicə-profilaktika müəssisələrinə 869 adam müraciət etmişdir, onlardan 710 nəfəri ambulator yardım almış, 153 nəfər xəstəxanaya aparılmışdır və onlara müvafiq tibbi yardım göstərilir, hazırda bu adamların vəziyyəti qənaətbəxşdir. Xüsusilə, qeyd etmək istəyirəm ki, meydən boşaldılkən ölü olmamışdır, 14 nəfər yüngül zədə almışdır.

I. D. Mustafayev, «Qayğı» cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki:

— DQMV-də və onun ətrafında baş vermiş hadisələr diqqətlə öyrənilməlidir ki, hadisələrin həqiqi müqəssirləri müəyyənləşdirilsin. Buna görə də indi hər hadisəni, hər bir faktı birtərəfli deyil, dəqiq, obyektiv şəkildə təhlil etmək lazımdır. Bu, ona görə vacibdir ki, gələcəkdə indi edildiyi kimi, xalqın dərdi hesabına faydalanaqmə mümkün olmasın.

«Qayğı» cəmiyyətimiz elə bunun üçün yaradılmışdır ki, mədəni, sosial-iqtisadi vəzifələrin həyata keçirilməsində öz xalqına imkan daxilində yardım göstərsin. Respublika zəhmətkeşlərinin fondumuza göndərdikləri bütün vəsait buna sərf edilir. Əlbəttə, indi bütün əmlakını taleyin ixtiyarına buraxıb, Ermənistandan bize pənah gətirmiş didərginlərə kömək göstərməkdən daha mühüm vəzifəmiz yoxdur. Lakin onlara həqiqi yardım göstərmək üçün hər bir didərginin, hər bir ailənin taleyini nəzərə almaq lazımdır. Əgər didərgin dağ adamıdırsa, onu respublikanın müvafiq regionunda yerləşdirmək lazımdır. Yeri gəlmışkən deyim ki, Büyük Qafqaz dağının ətəklərində əhalisi seyrək olan torpaqlardan istifadə edilməsi barədə düşünmək lazımdır. Orada əmək ehtiyatlarına kəskin ehtiyac vardır.

Ş. S. Ələsgərova, Azərbaycan SSR Qırmızı Aypara Cəmiyyəti Mərkəzi Komitəsinin sədri:

- Bir müddət Ermənistandan əhalinin köçüb gəlməsi respublika ictimaiyyətinin diqqət mərkəzindən kənardı qalmışdı. Hələ o zaman ilk didərginlərin köməyə ehtiyacı vardı və bizim cəmiyyətimiz bu işə başlamışdı. Biz, demək olar, bütün imkanlarımızı götür-qoy edib, əslində vəsaitimizin hamısını bu istiqamətdə görülən işə sərf etdik. Cəmiyyətimizin fəalları soyuqların düşdüyüünü nəzərə alıb, didərginlər üçün isti pal-paltar yiğirlər.

Ə. H. Qasımov, SSRİ Mənzil-sosial Bankı Azərbaycan respublika bankının sədri:

— Biz başa düşürük ki, respublikamızın əməkçiləri didərginlərə əllərindən gələn qədər yardım göstərməyə çalışır, evsiz-eşiksiz qalmış adamların yerbəyer edilməsinə kömək etmək istəyirlər. Bu məqsədlə yeni fondlar yaradılmışdır və verilən pullar həmin fondlara keçirilir. Demək lazımdır ki, bir neçə gün əvvəl yaradılmış «Yardım» fonduna iki yüz min manatdan artıq pul daxil olmuşdur. Bizcə, müxtəlif hesablara keçirilən vəsaitin hamısını vahid fondda birləşdirmək məqsədə uyğun olardı, belə ki, həmin vəsait daha səmərəli xərclənsin.

Brifinqdə jurnalistlərin suallarına cavablar verilmişdir (Azərinform).

«Kommunist» qəzeti, 7 dekabr 1988-ci il

ASAYİŞİ, NORMAL ƏMƏK AHƏNGİNİ BƏRPA ETMƏLİ RESPUBLİKA İCTİMAİYYƏTİNİN FƏALLAR YIĞINCAĞI

M. S. Qorbaçovun SSRİ Ali Sovetinin deputatları - Azərbaycan SSR və Ermənistan SSR nümayəndələri ilə, hər iki respublikanın rəhbərləri ilə görüşündən irəli gələn vəzifələrlə əlaqədar olaraq 1988-ci il dekabrın 5-də Azərbaycan KP MK-da respublika ictimaiyyətinin fəallar yiğincağı keçirilmişdir. Yiğincaqdə istehsalat qabaqcılları, partiya və sovet işçiləri, nazirliliklərin, baş idarələrin, birlikləri, müəssisə və idarələrin rəhbərləri, elm və mədəniyyət xadimləri, partiya, mühərribə və əmək veteranları, mərkəzi və respublika kütłəvi informasiya vəsitişlərinin nümayəndələri, keçirilmiş mitinqlərin iştirakçıları iştirak etmişlər.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov yiğincağın iştirakçıları qarşısında çıxış etmişdir.

O demişdir: Bir neçə gün əvvəl Bakı Şəhər Partiya Komitəsinin plenumu olmuş, orada respublikamızın paytaxtında yaranan vəziyyət müzakirə edilmişdir. Plenumun qəbul etdiyi qətnamə yığcam idi: Bakı partiya təşkilati şəhərdə vəziyyətin normal hala salınması üçün safrəbar olsun.

Demək istəyirəm ki, vəziyyət əvvəlki kimi yenə də mürəkkəbdir. Uzun aylar ərzində biz Azərbaycanda hadisələrin inkişafının arzuolunmaz gedişinin qarşısını almağa müvəffəq olurdum və bunu SSRİ Ali Sovetinin Azərbaycan SSR-dən və Ermənistan SSR-dən olan deputatları ilə, hər iki respublikanın rəhbərləri ilə M. S. Qorbaçovun görüşündə də demişik. Lakin son günlər vəziyyət xüsusilə təhlükəli xarakter almışdır. Qan axıdır, hələk olanlar vardır. Minlərlə adam ata ocağını tərk etmişdir. Biz hara gedirik?

Adamların döyülməsini, binalara od vurulmasını, başqa cinayət əməllərini təşkil edənlər nəyə nail olmaq istəyirlər? Mən tam məsuliyyətlə deməliyəm ki, xalqa qarşı bu cinayətlərdə təqsiri olanların heç biri cəzasız qalmayacaqdır.

Kirovabadda baş vermiş hadisələrdən, o cümlədən üç hərbi qulluqçunun ölümünə səbəb olmuş hadisələrdən, Şəkidə insan tələfatına və talançılığa gətirib çıxarmış hadisələrdən danışarkən dərin hiddət hissi keçirməmək və bu halları pisləməmək mümkün deyil. Şəkidə yanğınların, milisin və prokurorluğun binalarına basqınlarının təşkilatçıları o adamlar olmuşlar ki, onların barəsində cinayət işi qaldırılmışdır.

Məhz asayışi bərpa etmək, daha qan axıdılmasına yol verməmək məqsədilə respublikanın bir sıra yerlərində qadağan saatı tətbiq olunmuşdur. Dövlət qan tökülməsinə biganə qala bilməz.

Son vaxtlar siyasi informasiya günləri, yiğincaqlar, bütün səviyyələrdən olan rəhbərlərin əmək kollektivlərində görüşləri respublikanın ictimai-siyasi həyat praktikasına getdikcə daha çox daxil olur. Buradakı yoldaşların bir çoxu adamlarla həmin görüşlərin və səhbətlərin, açıq danışıqların, mükalimələrin iştirakçılarıdır. Aşkarlıq və demokratikləşdirmə şəraitində bu, normal haldır.

Lenin adına meydandakı izdihamlı mitinqlər də bizim yadımızdadır. Demək lazımdır ki, mitinqlər ümumən mütəşəkkil keçirdi. Orada respublikanın rəhbərləri — Ali Sovetin Rəyasət heyətinin sədri, Nazirlər Sovetinin sədri, MK-nin katibləri, digər partiya, sovet, təsərrüfat işçiləri, mədəniyyət xadimləri çıxış etmişlər.

Mitinqlərdə həyatımızın ən müxtəlif sahələrinə aid bir çox məsələlər qaldırılmışdır. Biz həmin məsələlərlə diqqətlə tanış olurdum. Adamlar Ermənistanda azərbaycanlıların həyat şəraitində narahatlıqla danışır, öz yurdunu tərk edib respublikamıza gəlməyə məcbur olanlara necə yardım göstərmək barəsində təkliflər irəli sürürdülər. Tələb edildi ki, SSRİ Ali Soveti Rəyasət heyətinin 18 iyul tarixli qərarı - DQMV-nin ərazicə Azərbaycan SSR-ə mənsub olmasını aydın bildirən qərar sözsüz həyata keçirilsin. Lakin bu məsələ barəsində müəyyən qüvvələr tamamilə yanlış nəticələr çıxarırdılar, son hadisələr (Xocalıda, Topxanada və başqa yerlərdə) sizin yadınızdadır.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, mitinq iştirakçılarının toxunduqları bütün qlobal, əməli məsələlər barəsində onların narahatlığına biz də şərik çıxırıq. Mitinqlərdə sağlam düşüncəli adamların dedikləri ilə həmin günlər keçirilən partiya yiğincaqlarında, rayon və şəhər partiya konfranslarında, əmək kollektivlərindəki görüşlərdə kommunistlərin dedikləri arasında fərq olmamışdır.

Amma, zənnimcə, mənim bu fikrimlə razılışarsınız ki, xalqımızın mənafeyinə - onun indisinə, gələcəyinə uyğun olmayan tamamilə qeyri-məqbul, bəzi hallarda isə hətta fitnəkar ruhlu çağrıqlar və şüarlar da səslənmişdir. Əlbəttə, belə çağrıq və şüarlar DQMV ilə, Ermənistən SSR-i müvəqqəti tərk edib respublikamıza gələnlərin yerbəyer edilməsi ilə, böyük Sovet Vətənimizin hər hansı bir ərazisində yaşayan, hər hansı millətə mənsub adamların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin həllinə kömək edə bilməz.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, respublika hökuməti Bakıda, başqa şəhər və rayonlarda keçirilmiş mitinqlərdə, yiğincaqlarda, görüşlərdə irəli sürürlən əməli təklifləri diqqətlə təhlil edir və nəzərdən keçirirlər. Bu təkliflərin bir çoxu barədə müvafiq qərarlar qəbul edilmişdir.

Mən bu fikri bir daha təkrar etmək istəyirəm ki, MK-nin son plenumarının hər ikisində qəbul etdiyimiz sənədlərin çoxunda respublika kommunistlərinin, zəhmətkeşlərinin təklifləri və arzuları fəal nəzərə alınmışdır. Təkcə mənzil tikintisina dair plenuma hazırlıq dövründə MK-nin, Nazirlər Sovetinin, respublika təşkilatlarının, kütləvi informasiya vasitələrinin ünvanına

zəhmətkeşlərdən 8.600-dən çox təklif gəlmişdi. Onların hamısı öyrənilmiş, ümumiləşdirilmiş və plenumun sənədlərində öz əksini tapmışdır.

İctimai rəyi nəzərə almaq, adamların yaradıcılıq həvəsini artırmaq xəttimiz, aşkarlıq, demokratikləşdirmə xəttimiz gələcəkdə də bu cür olacaqdır. Bu onun üçündür ki, vəzifəsindən, Kommunist Partiyasına mənsub olub-olmamasından, cavanlığından və ya veteranlığından, qadın və ya kişi olmasından asılı olmayaraq hər bir adam cəmiyyətin işlərinin idarə edilməsində əsl mənada və dərin maraqla iştirak etsin. Bunsuz biz yenidənqurmanı təmin edə bilmərik. Bu, bizim məqsədimiz, başlıca vəzifəmizdir və biz adamların rəyinə qulaq asmaq və hörmətlə yanaşmaq, bütün sahələrdə onların fəallığını artırmaq yolu ilə gedəcəyik.

Biz baş vermiş faciənin səbəblərini dəqiqlik bilməliyik. Bu, qəribə bir xəlitədir: yenidənqurmanı özü üçün ölüm hökmü hesab edib qorxuya düşmüş bədniiyyət qüvvələrin fəallığına millətlərarası münasibətlər sahəsində keçmişin çox ciddi qüsurları və səhv'ləri də əlavə olunmuşdur. Millətlərarası münasibətlər sahəsində buraxılan dərin səhv'lərdən və nöqsanlardan yenidənqurmaya düşmən olan qüvvələrin məharətlə istifadə edə bildiklərini belə bir fakt göstərir ki, xeyli dərəcədə durğunluq dövründə formalışmış partiya fəalları, kadrlar – mən həm Azərbaycanda, həm də Ermənistanda olan partiya kadrlarını nəzərdə tuturam — millətçilik dalğasının qarşısını kəsməkdə aciz qalmışlar.

Sovet hakimiyyəti illərində DQVM məsələsi birinci dəfə qaldırılmışdır. Hər dəfə də bu məsələyə ölkəmiz çatınlık çəkdiyi zaman əl atılır. Bu dəfə də belə olmuşdur. Sərr deyildir ki, respublika rəhbərliyinin DQMV barəsində açıq-aşkar səhv göstərişləri və fəaliyyət xətti öz işini görmüşdür və biz bunu XIX Ümumittifaq partiya konfransında və Azərbaycan KP MK-nin plenumunda bildirmişik. Deməliyəm ki, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin nəinki erməni hissəsinin, həm də azərbaycanlı hissəsinin bir çox problemləri həll edilmirdi. Beləliklə, sosial partlayış üçün zəmin yaranırdı.

Bir dəfə çıxışlarımда mən şuşalıları dinlədikdən sonra, bəzi kəndləri gəzdikdən sonra necə ağır hissələr keçirdiyimi demisədim. Bundan sonra sözün əsl mənasında ertəsi gün Şuşa barəsində müvafiq qərar qəbul olundu. Xocalıda və başqa yerlərdə də müəyyən işlər gördük. Sizə deməliyəm ki, düşüncələrimizin bu zənciri təkcə DQMV-də gördüklərimizlə məhdudlaşdırır. İndi biz tapşırıq vermişik və mənə elə gəlir ki, yaxın günlərdə bizdə respublikamızın bütün kəndlərinə qaz çəkilməsi barəsində çox yaxşı qərar qəbul ediləcəkdir.

Bax, mitinqlərdə bəziləri qaz verilməsini dayandırmağa və s. çağrırdılar. Biz heç kəsə qaz vermərik və yeri gəlmışkən deyim ki, kəndlərimizə qaz çəkmək üçün imkanlar axtaracaqıq. Biz mütləq vəziyyətdən çıxacağıq, boru da tapacağıq, bu işləri görəcək adamları da. Mənsə, gecə-gündüz meydanda dayanmaqdansa, bel götürüb qaz və ya içməli su boruları çəkmək üçün xəndək qazmaq Azərbaycan xalqına kömək etməyin, yəqin ki, ən yaxşı yolu olardı.

Ancaq bir görün, vilayət partiya təşkilatı, DQMV-nin yerli sovetləri necə hərəkət etmişlər. Onlar vaxtı çatmış bütün bu məsələlərin həlli — bunun yolları isə M. S. Qorbaçovun Azərbaycan və erməni xalqlarına müraciətində, DQMV barəsində Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin məlum qərarında göstərilmişdir — uğrunda hərkətə nəinki başçılıq etməmiş, əksinə, təşəbbüsü rüşvətxorluq və başqa firıldaqlar üstündə həbsə alınmış Manuçarov və onun əlaltıları kimi həriflərin ixtiyarına vermişlər. Yeri gəlmışkən deyim ki, onların Bakıda «xəlvəti iqtisadiyyat» işbazları ilə cinayətkar əlaqədə olduqları müəyyən edilmişdir. Gördüyüümüz kimi, milli ədavət cinayətkarları bir-birindən ayırmır. Onlar üçün öz ciblərini doldurmaqdan savayı, başqa heç bir müqəddəs şey yoxdur, onlar öz xalqının taleyi haqqında qətiyyən düşünmürlər.

Lakin yoldaşlar, bəs nə üçün hadisələr möhz indi yenə də zirvəyə qalxdı? Respublikamıza gəldikdə, biz bunun izahını verə bilərik. Korrupsiyaya qurşanmış tayfalara qarşı qəti mübarizə aparmaq, kadrların sıralarını təmizləmək barəsində son vaxtlar respublika partiya təşkilatına, Azərbaycan zəhmətkeşlərinə və bütün xalqına açıq müraciət, habelə respublikanın sosial inkişafını sürətləndirmək üçün müəyyəyi edilən tədbirlər yenidənqurmanın əleyhdarları tərəfindən son dərəcə pis qarşılığındır.

Xalqın həyatını yaxşılaşdırmaq üçün bizim çox böyük planlarımız var. Mənzil probleminin həllini sürətləndirmək üçün MK-nin bu yaxınlarda keçirilən plenumunda qəbul edilmiş tədbirlərdən siz xəbərdarsınız. Yaxın vaxtlarda ümumxalq müzakirəsi üçün «Sağlamlıq» programı dərc ediləcəkdir. Respublikada bu sahədə olduqca çox problem yığılib qalmışdır. Bir dəfə komsomol fəalları ilə görüşdə natiqlərdən biri belə biabırıcı faktdan haqlı olaraq hiddətlə danışındı ki, çağırış komissiyası çəkisi 39 kiloqram olan Azərbaycanlı gəncin orduya getməsini mümkün saymışdır. Sonra məlum olmuşdur ki, belə faktlar heç də az deyildir.

Ziyahları, geniş ictimaiyyəti narahat edən ekolojiya problemləri gənclərimizin, bütün xalqımızın sağlamlığı ilə bilavasitə bağlıdır. Kimsə deməmişdir ki, indi həmin mövzuda danışmaq dəbdədir. Mən bu fikri düzgün hesab etmirəm. Ekolojiya haqqında, təbiətimizin vəziyyəti haqqında ancaq təmiz adam, əsl vətənpərvər ürəkağrısı ilə, həyəcan hissi ilə danışa bilər.

Aral dənizinin xilas edilməsi uğrunda faal mübarizə aparanlardan birinin bizim akademikimiz Z. Bünyadov olduğunu televiziya verilişindən biləndə mən çox sevindim. Biz səylərimizi birləşdirək, əminəm ki, nəinki Xəzərin, həm də Kürün, Arazın, başqa təbii sərvətlərimizin zay olub getməsinə yol vermərik. Yəqin elə buna görə də Topxana məsələsində adamlar özlərinin iradəsini belə kütləvi surətdə ifadə etdilər. Məgər bizdə Topxananan da gözəl yerlər yoxdurmu? Lakin burada belə bir prinsip əsas götürülüb: gözəllik bu gün təkcə bizə yox, bizim gələcək nəsillərimizə, bütün xalqımıza da xidmət etməlidir.

Biz Azərbaycan SSR-ni kompüterləşdirmək barəsində SSRİ Nazirlər Sovetinə ətraflı təkliflər vermişik, həmin təkliflər bəyənilmişdir və indi müzakirə

olunur. Bu yaxınlarda Azərbaycan KP MK-da həmin mövzuda keçirilən görüşdə gənc alımlar çox hərarətlə və işgüzərləqlə danışırdılar. Mən həmin görüşdən çox razı qaldım, görüş məndə belə bir inam oydadı ki, bizdə elmi kadrların diqqətəlayiq yeni nəslə, respublikamızın elminin gələcəyi yetişir. Əlbəttə, bu şərtlə ki, biz gənc istedadların özlərini göstərməsinə imkan verək.

Dağ rayonlarının inkişafı, bütövlükdə kəndin sosial inkişafı sahəsində çox iş görülməlidir. İndi istehsal sahəsindən vəsaitin 10-15 faizin bu mühüm işə keçirmək məsələsi araşdırılır. Doğrudan da, burada nə qədər problem yığılıb qalmışdır. Məsələn, nə qədər kəndimizdə hamam, digər zəruri sosial-məişət obyekti yoxdur.

Bir sözlə, əgər «Sağlamlıq» programı, mənzil tikintisi, kəndlər qaz çəkilməsi, ətraf mühitin sağlamlaşdırılması proqramları işə düşsə, məgər bu, Azərbaycan xalqının xeyrinə olmazmı? Bəs nə üçün bir çox mitinqlərdə heç kəs adamları bu nəcib işə fəal surətdə qoşulmağa çağırmadı?

Biz bu yoldan dönməyəcəyik. Biz xalqımızın mədəni inkişafını təkmilləşdirmək tədbirlərini ardıcıl həyata keçirəcək, onun dil və tarix problemlərini həll edəcəyik. Biz ali məktəblərin işini yaxşılaşdıracaqıq, bu istiqamətdə ilk addımlar qəbul imtahanlarının gedisiñə müsbət təsir göstərmişdir. Biz Elmlər Akademiyasında, elmi idarələrimizdə qayda yaratmaq niyyətindəyik.

Bütün bu niyyətlərimizi və planlarımızı yenidənqurma əleyhdarları öz mövqelərinin və imtiyazlarının sarsıldılması üçün real təhlükə kimi qarşılamışlar. İndi isə onlar «Krunk» və «Qarabağ» hərəkatlarının təşkilatçıları ilə əlbir olub, adamları iğtişaşlara təhrik edirlər. Bu cür ünsürlər vəziyyətin sabitliyini pozmaq üçün əllərindən gələnə əsirgəmir, həm də demokratikləşdirmədən, aşkarlıqdan xudbin məqsədlərlə istifadə etməkdən çəkinmirlər. Onlar adamların milli duyğuları ilə oynayırlar, real çətinliklərdən sui-istifadə edir, yenidənqurmanı dayandırmağa, onun həyata keçirilməsinə mane olmağa çalışırlar. Ermənistanda və Azərbaycanda ata-baba yurdunu tərk etmiş bir çox ailələrin faciəsi üçün onlar müqəssirdirlər. Qan tökülməsi, onlarca adamin həlak olması üçün onlar günahkardırlar.

Zəhmətkeşlər sərsəmləri dayandırmağı, onları məsuliyyətə cəlb etməyi təkidlə tələb edirlər və biz də hökmən belə edəcəyik.

Xalqın ehtiyaclarına etinasiqliq, qənimətçilik, oğurluq halları illər boyu davam etmişdir. Kommunistlərin, əmək adamlarının rəyi ilə hesablaşmadan bir sıra partiya komitələrində, sovet orqanlarında prinsipsiz, bəzən də özünü ləkələmiş adamlar rəhbər işə qoyulurdu. Məhz bu həyəcanlı günlərdə bəzi partiya komitələrinin acizliyi, onların rəhbərlərinin siyasi cəhətdən yetkin olmaması özünü göstərdi. Onlar adamların qabağına çıxmışdan, səmimi və açıq səhbətdən boyun qaçırdılar. Yoldaşlar, biz gördük ki, həmin kadrlar barədə fikirlərimiz xalqın rəyinə uyğundur.

Xatırlayıram, bir dəfə axşamdan xeyli keçmiş Lenin adına meydanda mitinqlərin təşkilatçılarının böyük bir qrupu bir yerə topluşmışdı. Mən bundan

xəbər tutub onların yanına getdim. Aramızda çox maraqlı bir söhbət oldu, bir çox məsələlərdə biz yekdil fikirdə idik. Başlıcası isə, o barədə yekdil fikirdə idik ki, bu gün hansı vəzifələr xalqımız üçün üstün vəzifələrdir, hansılar adamların diqqətinin ən başlıca məsələdən yayındırmaq üçün irəli sürülen yabancı, sünी vəzifələrdir.

Hesabat və seçkilərin gedişində biz bir sıra yoldaşları partiya komitələrinin katibi vəzifəsinə təkrar seçilməyə tövsiyə etmədik. Bu günlərdə Naxçıvan Vilayət Partiya Komitəsinin, Kirovabad və Şəki şəhər partiya komitalarının rəhbərliyi təzələnmişdir. Azad edilən yoldaşların bəziləri digər məsələlərə görə də cavab verməli olacaqlar.

Yaxın vaxtlarda siz başqa kadr dəyişiklikləri barədə də eşidəcəksiniz. Bir çox rəhbər işçilər məhz bu gərgin vaxtda özlərini nəinki səriştəsiz, həm də ikiüzlü, riyakar adamlar kimi göstərdilər. Onlar sözə yenidənqurmaya tərəfdar olduqlarını bildirdikləri halda, işdə ona arxadan zərbə endirildilər. Onların arasında hətta iğtişaşların fitvaçıları və təşkilatçıları kimi hərəkət edənlər də az olmamışdır.

Bizə məlumdur ki, kimlər hansı yaramaz məqsədlərlə bağlıarda, mənzillərdə yığışib respublikanın yüksəldilməsi yolunda göstərilən söyləri pozmaq, adamlar arasında narazılıq doğurmaq üçün iğtişaşlar təşkil etmək planları çizirdilər. Mən onların bəziləri ilə söhbət aparıb demişdim ki, onlar xalqın rifahı üçün hələ çalışma bilərlər. Məgər bizdə kadrlar o qədər çıxdı ki, biz onları ora-bura səpələyə bilək? Ancaq bəziləri bunu belə başa düşürdülər ki, respublika partiya təşkilatının yeni rəhbəri iradəsizlik, qətiyyətsizlik göstərir.

Ancaq onu deyə bilərəm ki, mən insanpərvərlik göstərir, səbr edirdim. İndi isə qəti tədbirlər görmək vaxtı gəlib çatmışdır. Bildirmək istəyirəm ki, heç kəs partiya cəzasından, bəziləri isə həm də cinayət cəzasından yaxa qurtara bilməyəcəkdir. Biz respublikada inqilabi yenidənqurmaya mane olan rəhbər işçilərə daha dözməyəcəyik.

Ə. X. Vəzirov sözünə davam edərək demişdir: DQMV-də və onun ətrafında baş verən və regionda vəziyyətin sabitliyini pozan hadisələrlə bağlı məsələlər barəsində məsləhətləşmək və onların həlli yollarını axtarmaq üçün biz M. S. Qorbaçovun dəvəti ilə Moskvaya getmişdik. Həmin günlərdə keçirilən, cəmiyyətimizin siyasi inkişafının mühüm sənədlərini qəbul etmiş Sov.İKP MK plenarından və SSRİ Ali Sovetinin növbədənənər sessiyasından sizin xəbarınız vardır. Kommunistlər, bütün xalqımız tarixi əhəmiyyəti olan və ölkəmizdə siyasi islahatın yeni mərhələsini açan bu qərarları ürəkdən bəyənmişlər.

M. S. Qarbaçovun Azərbaycan SSR-dən və Ermənistan SSR-dən SSRİ Ali Sovetinin deputatları ilə, hər iki respublikanın rəhbərliyi ilə görüşü barədə xüsusi danışmaq istərdim. Görüşlər MK Siyasi Bürosu üzvləri, bir çox nazirliklərin və baş idarələrin rəhbərləri iştirak edirdilər.

Qeyd etmək lazımdır ki, respublikamızdan olan deputatlar yaxşı çıxış etdilər, respublika zəhmətkeşlərini narahat edən, həyəcanlandıran nə varsə hamısını ölkəpin rəhbərliyinə çatdırıa bildilər. Onlar öz əzəli qonşusu ilə dinclik

şəraitində yaşamaq istəyən, vəziyyətin inkişafından çox narahat olan, bütün ölkənin taleyini düşünən Azərbaycan xalqının səmimi duyğularını çatdırı bildilər.

Regionda kəskin millətlərarası münaqişənin səbəbləri, onu aradan qaldırmaq yolları görüşdə dərindən və hərtərəfli müzakirə olundu. Bizim irəli sürdüyüümüz məsələlərin hamisi böyük qayğı və diqqətlə nəzərdən keçirildi, hadisələrə prinsipial qiymət verildi. Həm də deməliyəm ki, mətbuatda oxuduğunuz kimi Dağlıq Qarabağ probleminin həlli yollarının müzakirəsi zamanı bir daha qeyd edildi ki, Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərinin hər hansı şəkildə dəyişdirilməsi yolverilməzdir.

Sov.İKP MK Siyasi Bürosu üzvlərinin iştirakı ilə xüsusi komissiya yaratmaq məqsədə uyğun sayılmışdır. Komissiyanın tərkibində, əlbəttə, bizim yoldaşların böyük bir qrupu da olacaqdır. Komissiyanın vəzifəsi SSRİ Ali Soveti Rəyasət heyətinin bu il 18-iyul tarixli qərarında qeyd edildiyi kimi, DQMVi-nin Azərbaycan SSR-ə ərazicə mənsubiyətini dəyişdirmədən qısa müddətlərdə mövcud problemlərin həlli yollarını tapmaqdan ibarətdir.

Görüşün iştirakçıları belə bir nəticəyə gəldilər ki, əgər indi vəziyyətin, ən başlıcası isə iki xalqın həyatı, ümdə, uzunmüddətli mənafelərinin və bütün ölkənin mənafelərinin tələb etdiyi kimi, lazımı tədbirlər görülməsə, onda daha ağır vəziyyətə düşmək olar.

Cıxış edənlər məsələni müzakirə edərkən təşvişlə dedilər ki, Dağlıq Qarabağ ətrafında aylardan bəri davam edən böhran son vaxtlar xeyli kəskinləşmiş, hər iki respublika son dərəcə təhlükəli həddə gəlib çatmışdır. Bir sıra hallarda hadisələr nəzarət altından çıxmış, adamların halak olması ilə nəticələnmiş, qadınları, qocaları, uşaqları məşəqqətlərə düşər etmişdir. Əgər indi əl saxlamasan, ağlını başına yiğmasan, qarşıdurma psixologiyasından əl çəkməsən, sabah ölçüyəgəlməz dərəcədə faciə baş verə bilər. Sovet hakimiyəti illəri ərzində əldə edilən nailiyyətlərin bir çoxunu itirmək təhlükəsi yaranar.

Zənnimcə, siz başa düşürsünüz ki, bu günlər bəzi yerlərdə eşidilən qarşılıqlı ittihamlar, təhqirlər, fitnəkar şüarlar vəziyyəti nəinki zəiflətməmiş, əksinə, daha da gərginləşdirmiş, məsələnin həlli yollarının axtarılmasını, qarşılıqlı anlaşılma yaradılmasını çətinləşdirmiştir. Bir daha demək lazım gəlir ki, ehtiyatsız söylənən lap bircə söz necə baha tamam olur.

Sov.İKP MK, SSRİ Ali Sovetinin Rəyasət heyəti və SSRİ Nazirlər Soveti vəziyyətin düzəldilməsi üçün əllərindən gələni edirlər. Hökumət komissiyası gərgin işləyir. Bir sıra qərarlar, məsələn, həyatı əhəmiyyəti olan obyektlərin işini, onların təhlükəsizliyini təmin etmək tədbirləri haqqında qərar qəbul olunmuş, mətbuatda dərc edilmişdir. Dara düşmüş adamlara kömək göstərmək haqqında qərar qəbul edilmişdir. Milli əlamətə görə vətəndaşların işdən qanunsuz çıxarılmasına yol verən rəhbər işçilərdən tələb edilən məsuliyyət çox ciddi şəkildə yüksəldilir. Vəzirov yoldaş qeyd etmişdir ki, respublikalarımızın hər ikisində bütün millətlərə mənsub adamların təhlükəsizliyinin təmin edilməsi vacib

vəzifələrdəndir. Hadisələrin inkişafından qorxuya düşən, bir çox hallarda isə aldadılan minlərlə adam öz vətəndaşlıq hüquqlarının qorunmasına ehtiyac hiss edir. Bu adamları sakitləşdirmək, onlarda inam hissi oyatmaq lazımdır.

Həmin məsələ Azərbaycan KP MK bürosunda yenicə müzakirə edilmişdir. Müzakirədə SSRİ Nazirlər Soveti sədrinin müavini B. Y. Şerbina iştirak etmişdir. Onun başçılıq etdiyi hökumət komissiyası iki gün Ermənistanda olmuş, Azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin edilməsilə əlaqədar məsələləri həll etmişdir. Məlumat vermək istəyirəm ki, Ermənistən əhali qarışq olan 17 rayonunda xüsusi vəziyyət və qadağan saatı elan edilmişdir, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün hər cür tədbirlər görülür.

Şerbina yoldaş Naxçıvan MSSR-də də olmuş, Ermənistəndən oraya köçən adamlarla görüşmüştür. Vaxtı çatan bir çox məsələlər operativ surətdə həll edilmişdir. Bir sözə, komissiya gərgin və faydalı iş görməkdədir.

İkinci məsələ. Biz millətlərərəsi ədəvəti qızışdırın adamların milli əlamətə görə işdən çıxarılması faktlarına yol verən şəxslər barəsində qanunun bütün gücündən istifadə etməyə borcluyuq və istifadə, edəcəyik. Beynəlmiləlçilər şəhəri Bakıda belə qanunsuz hərəkətlərin mümkün olmasını biz özümüz üçün böyük qəbahət hesab edirik. Zənnimcə, bu bəlaya qarşı mübarizə aparmaq hər iki respublikanın partiya təşkilatları, habelə hüquq mühafizə orqanları üçün ən mühüm vəzifələrdən biridir.

Üçüncü məsələ. Qəsdən yayılan və adamların beynini zəhərləyən cürbəcür şayıələrin, uydurmaların qarşısına etibarlı sədd çekmək lazımdır. Bir görün, xüsusi vəziyyət şəraitində asayış yaratmaq tədbirləri necə də tez-tez təhrif olunur, halbuki bunlar zəruridir. Hərbi komendantın verdiyi məlumatlar əsasında nə qədər şəxsin həbs edildiyini, nə qədər müxtəlif silah müsadirə olunduğunu siz bilirsiniz. Biz Bakıda lazımı qayda yaratmaq və onu ciddi surətdə qoruyub saxlamaq üçün bundan sonra da bütün tədbirləri görəcəyik. Bir görün, xuliqanlıq edən ünsürlər cəzasız qalacaqlarını düşünüb necə azğınlığmış, hədlərini necə aşmışlar. Avtobusları sindirir, adamları döyür, müəssisələrə, idarələrə soxulub adamları küçələrə çıxmaga məcbur edirlər. Bu nə deməkdir, məsələnin ədalətli həlli uğrunda mübarizədirmi? Heç bir ədalətli məsələ ədalətsiz metodlarla, natəmiz əllərlə, makrılı niyyətlərlə həll edilməməlidir.

Bu günlər partyanın Mərkəzi Komitəsində telefon aparatları ardi-arası kəsilmədən zəng çalır. Bir çox adamlar, azərbaycanlı analar zəng vurub övladlarını qorumağı, asayış yaratmağı xahiş edirlər, adamları talanlardan qurtarmağı xahiş edirlər. Xırda xuliqan dəstələrinin küçələrdə törətdikləri əməllər nədir, demokratiyadır mı? Bu yol ilə biz didərginlərə kömək edə bilmərik, bu yol ilə biz respublikamızda yenidənqurma vəzifələrini yerinə yetirə bilmərik.

Bu günlər Lenin adına meydana çıxanlar görmüşlər ki, burada yaranmış vəziyyət üçün, həqiqətən, narahatlıq keçirən adamlarla yanaşı, paytaxtda qeydiyyatda olmayan, ümumiyyətlə, burada yaşamağa mənəvi haqqı olmayan

adamlar da az deyildir. Mən hələ dəhşətli antisanitariyadan, meydanın həndəvərindəki evlərdə yaşayan və ürək xəstəliklərinə tutulmuş adamlar üçün tez-tez «tacili yardım» çağırılmasından danışmiram. Üstəlik, qadağan saatı tətbiq edilmişdir və qanuna əməl olunmalıdır. Məhz buna görə də meydanı xəmizləmək qərara alınmışdı və bu iş görüldü. Bax, bu zaman şayiələr və uydurmalar yayılmağa başlandı ki, guya tanklar adamları basmışdır, tələfat vardır. Mən rəsmən bildirirəm ki, texnika olsa da, heç bir texnika tətbiq edilməmişdir. Həlak olanlar barəsində şayiələr də ağ yalandır.

Mənə məlumat verilmişdir ki, öz xidməti vəzifələrinin yerinə yetirilməsinə vicdansız münasibət üstündə şəhər milisi əməkdaşlarının böyük bir qrupu orqanlardap azad edilmişdir.

Məhz bədniyyət qüvvələrin cidd-cəhdləri ilə minlərlə adam xulqanlıq hərəkətlərinə yol verilən tətillərə, mitinqlərə, nümayişlərə cəlb olunmuşdu. Bu qüvvələr nəinki təkcə bakılılların, hətta bütün regionun dincliyini və əmin-amanlığını istəmirlər.

Böşdayanmalarla, işdə fasılərlə əlaqədar olaraq ümumən respublika üzrə 115 milyon manatlıq az məhsul verilmiş, ölkənin bir çox rayonlarına məhsul göndərilməsi muqavilələri pozulmuşdur. Plana görə, biz 11 ay ərzində sənaye istehsalının artım sürətini 104,3 faizə çatdırmaçı idik və hətta DQMV-nin işləmədiyinə baxmayaraq, bu göstəriciyə artıqlaması ilə əməl etmək ümidiндə idik. Lakin bu dövrü 102,8 faiz göstəricisi ilə başa çatdırılmış, bir bənd yarım itirmişik. Sosial inkişaf sahəsində nəzərdə tutulan programların həyata keçirilməsi üçün qorxu yaranmışdır. Bir neçə yüz mənzil istifadəyə verilməmişdir. Bəs biz mənzil tikintisinə dair qəbul edilmiş programı necə yerinə yetirəcəyik? Hesablamışdım ki, növbədə duranların ildə 25 faizinə mənzil verək, amma mənzilləri itirməyə başlamışığı.

Bakılıları üzüağ edən odur ki, bu günlər müəssisələrin əksəriyyəti işləmişdir, özü də bir çox müəssisələrdə adamlar şənbə günü də, bazar günü də işə çıxmışlar ki, itkilərin yerini doldusunlar. Mən bu barədə ölkənin rəhbərliyinə böyük məmənuniyyətlə məlumat vermİŞəM və yüksək vətəndaş yetkinliyi və vətənpərvərlik üçün Bakının fəhlə sinfinə, şəhərin bir çox sakinlərinə səmimi minnətdarlığını bildirirəm.

Bu günlər Ermənistandan gəlmış Azərbaycanlı ailələrin qəbul edilməsi, yerləşdirilməsi, onların yaşayışının sahmana salınması üçün çox iş görülür. Bütün kənd rayonlarında bu adamların problemlərinin həlli üçün rayon icraiyə komitələri sədrlərinin başçılığı ilə xüsusi komissiyalar yaradılmışdır. Onlar üçün çoxlu maddi vəsait, yataq ləvazimati, pal-paltar ayrılır. Biz mərkəzdən də ərzaq, tikinti materialları və başqa məlumat sarıdan böyük yardım alırıq.

Bələ hesab edirik ki, dara düşmüş adamlara yardım göstərmək rəhbərlik üçün də, bütün xalqımız üçün də başlıca vəzifədir. Özü də bu yardım sözdə yox, işdə göstərilir. Məsələn, «Qayğı», «Yardım», «Dayaq» cəmiyyətləri, başqa ictimai

təşkilatlar didərginlərə qayğı göstərilər. Onların hesabına indiyədək yüz min manatlarla pul keçirilmişdir.

Mon bu işdə bizi öz yardımını təklif etmiş bir çox Ümumittifaq təşkilatlarına dərin təşəkkürümüz bildirmək istəyirəm.

Biz DQMV-dən çıxıb getmiş ailələrin öz ocaqlarına qayıtması barədə də fikirləşəcəyik. Necə deyərlər, xalq öz yurduna qayıtmalıdır.

Partiya fəalları, sovet, təsərrüfat, hüquq mühafizə orqanları qarşısında duran ən başlıca vəzifə bütün vasitələrdən istifadə edib adamlarımızın təhlükəsizliyini təmin etməkdir. Bu günlər biz gördük ki, şuluqluq salanlar kimlərdir, bakılıların adını bataranlar kimlərdir, millətlərarası ədavot toxumu səpənlər kimlərdir! Belə hesab edirəm ki, əmək kollektivləri, inzibati orqanlar burada öz tutarlı sözünü bundan sonra da deməlidirlər. Biz müəssisələr tanıyırıq ki, orada heç bir pozuntu, bir dəqiqə də boşdayanma olmamışdır, çünkü orada əsl kommunistlər, bacarıqlı rəhbərlər, tapşırılan sahələrə layiqincə başçılıq edən adamlar işləyirlər. Mənə rayon partiya komitələrindən bir sıra sənədlər veriblər; həmin sənədlərdə iğtişaşların iştirakçılarına — müəssisə rəhbərlərinə partiya mövqeyindən prinsipial qiymət verilir.

M. S. Qorbaçovun deputatlarla görüşdə dediyi kimi, özünü yüksəldirib qarşılıqlı incikliyin üstündən adlayıb keçmək və adamların sakitləşməsi, hadisələrin inkişafının dayandırılması ilə məşğul olmaq lazımdır. Hər yerdə əmək ahəngini bərpa etmək gərəkdir, bu, sağlam həyatın ümdə əsasıdır. İşi pozmaq üçün fitnəkarların əl atdıqları hər cür cəhdərə qətiyyətlə dəf etmək lazımdır. Ötən günlər inandırıcı surətdə göstərdi ki, biz belə hərəkət edə bilərik. İndi nə etmək, nəyi əsas götürmək kimi mühüm məslələrdə bütün kadrlarımız qəti mövqə tutmalıdır. Kadrların mövqeyi dəyişməsə, vəziyyət də dəyişməz, çünkü əmək kollektivlərində vəziyyətə, adamların əhval-ruhiyyəsinə nəticə etibarilə kadrlar təsir göstərirler.

Cox vaxt mətbuatımızda təhrükçilik çağrılarını yol verməklə, gərginliyi artırmaqla ehtirasları coşdurur. MK bürosu bu məsələni prinsipial mövqelərdən müzakirə edib müvafiq qərar çıxarmışdır.

M. S. Qorbaçov xalqımız haqqında, onun müdrikliyi, təmkinliyi haqqında, onun çətin vəziyyətlərdən şərəflə çıxdığı və yaranmış vəziyyətdən mütləq şərəflə çıxacağı haqqında çox səmimi danışmışdır. Onun təşviş doğuran bütün məsələləri hörmət gözləməklə, təmkinli şəraitdə hamının mənafeyini nəzərə almaqla həll etmək barəsində çağırışını respublikanın kommunistləri və bütün zəhmətkeşləri eşitmışdır.

Ə. X. Vəzirov axırda demişdir: İndi baş verən hadisələr göstərir ki, yenidənqurmanın nəinki güclü və hər işə əl atmağa hazır olan əleyhdarları vardır, həm də bu yenidənqurmaya, həqiqətən, ehtiyac hiss olunur. Yenidənqurmaya cəmiyyətimizin, bütün xalqın, həqiqətən, mövcud olan möhz bu ehtiyacı nikbinlik üçün əsas verir və bizdə qələbəyə inam doğurur. Desəm ki, Azərbaycan kommunistləri və zəhmətkeşləri bu sınaqdan həyatımızın inqilabi yolla

yeniləşdirilməsi uğrunda mübarizədə daha six birləşmiş halda çıxacaqlar, zənnimcə, hamının fikrini ifadə etmiş olaram.

Mən respublikanın bütün əməkçilərinə müraciət edib onları təmkinliyə, yenidənqurmanın tələbləri səviyyəsində olmaq üçün əllərindən gələn qədər, hətta ondan da çox iş görməyə çağırıram.

Partiya demişdir: inqilabi dəyişikliklər uğrunda mübarizə gedir. Biz inqilab sözü işlədirik, deməli, başlanmış dəyişikliklərin inkişafına mane olan əksinqilabi cəhdələr də vardır. Onları dəf etmək üçün özümüzdə qüvvə tapa bilərik. Biz bütün qüvvələri toplayıb xalqımızı quruculuq programlarının yerinə yetirilməsinə, adamların rifahının yaxşılaşdırılmasına, respublikamızda sosial ədalətin möhkəmləndirməsinə səfərbər etməliyik (Azərinform)

«Kommunist» qəzeti, 7 dekabr 1988-ci il

VƏTƏNDƏŞLARI DAİMİ YAŞAYIŞ YERLƏRİNDEN GETMƏYƏ VADAR EDƏN AZƏRBAYCAN SSR VƏ ERMƏNİSTAN SSR YERLİ ORQANLARININ AYRI-AYRI VƏZİFƏLİ ŞƏXSLƏRİNİN YOLVERİLMƏZ HƏRƏKƏTLƏRİ HAQQINDA

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci il 6 dekabr tarixli QƏRARI

Sov.İKP MK və SSRİ Nazirlər Soveti xüsusi narahatlıq hissi ilə qeyd edirlər ki, Azərbaycan SSR-də və Ermənistən SSR-də elə düzülməz şərait yaranmışdır ki, yerli partiya, sovet və təsərrufat orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yol vermesi, çox vaxt isə həm də bilavasitə iştirakı ilə ekstremist əhval-ruhiyyəli qruplar milli əlamətə görə vətəndaşların daimi yaşayış yerlərindən kütləvi surətdə köçüb getməsinə səbəb olan hərəkətlər edirlər. Nəticədə hər iki respublikadan on minnlərlə adam evsiz, işsiz və yaşamaq üçün vəsaitsiz qalır. Beləliklə, sovet adamlarının Konstitusiya hüquqları pozulur, onlara mənəvi və maddi zərər dəyir. Bütün bunlar respublikalarda mürəkkəb vəziyyəti ağırlaşdırır. Bir çox hallarda yerli hüquq mühafizə orqanları qayda-qanun yaradılması üçün lazımi tədbirlər görmür, ekstremist ünsürlərin hərəkətlərini dəf etmirlər.

Vətəndaşların mənafelərinin qorunması, yerli partiya, sovet və təsərrufat orqanları vəzifəli şəxslərinin hüquqa zidd hərəkətlərinin dəf edilməsi məqsədilə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti qərara alırlar:

1. Milli əlamətə görə adamların daimi yaşayış yerlərindən çıxıb getməsinə yol verən və göz yuman Azərbaycan SSR və Ermənistən SSR yerli partiya, sovet və təsərrufat orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin hərəkətləri SSRİ vətəndaşlarının Konstitusiya hüquqlarının kobud surətdə pozulması kimi pişlənsin.

Azərbaycan və Ermənistan kommunist partiyalarının MK-larından, Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərindən, bu respublikaların hüquq mühafizə orqanlarından tələb olunsun ki, yuxarıda göstərilən hüquqa zidd hərəkətlərin dəf edilməsi üçün tezliklə və qətiyyətlə tədbirlər görsünlər. Hər belə faktı ciddi siyasi qiymət verilsin. Hesab edilsin ki, özbaşinalılıq və qanunsuzluğa yol verən şəxslərin bu hərəkəti onların partiyada, dövlət aparatında və hüquq mühafizə orqanlarında qalması ilə bir araya sığmır.

3. Azərbaycan SSR-in və Ermənistan SSR-in partiya və sovet orqanları daimi yaşayış yerlərindən getmiş əhaliyə yardım və kömək göstərmək üçün hər cür lazımi tədbirlər görsünlər. Adamların öz mənzillərinə və normal əmək fəaliyyətinə qayıda bilməsi üçün siyasi və təşkilati-əməli iş daha da genişləndirilsin.

Hökumət komissiyası bu kəskin və təxirəsalınmaz problemin həllinə hər vasitə ilə yardım göstərsin.

Sov.İKP Mərkəzi Komitəsinin katibi; **M. QORBAÇOV**
SSRİ Nazirlər Sovetinin sədri; **N. RIJKOV**

«Kommunist» qəzeti, 7 dekabr 1988-ci il

ÇIXIŞ YOLUNU BİRĞƏ AXTARMALI ERMƏNİLƏRƏ VƏ AZƏRBAYCANLILARA MÜRACİƏT

Sovet Sülhü Müdafiə Komitəsi və Sovet sülh fondu Azərbaycan və Ermənistan əməkçilərinə, gənclərinə, mühərribə və əmək veteranlarına, mədəniyyət ustalarına, elm və din xadimlərinə - hər iki respublikanın sülhsevərlik hərəkatının bütün iştirakçılarına müraciət edərək onları bu mürəkkəb vaxtda adamlara çox gərəkli olan qəti sözlərini deməyə çağırmışlar.

Sənəddə deyilir: Ümdə vəzifə hadisələrin faciəli gedisi dayandırmaqdır. Yığılıb qalmış qarşılıqlı inciklik və ittiham çoxdur. Bunları birməfsə aradan qaldırmaq mümkün deyildir. Ancaq keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Bundan ötrü emosiyalara üstün gəlib, xoş məram ruhunda birgə dialoqa başlamaq gərəkdir.

Köçkünlərə taxira salmadan yardım göstərmək bu günün ən kəskin problemidir. Sovet sülh hərəkatı bu istiqamətdə konkret səylər göstərir - evsiz-eşiksiz qalmış Azərbaycanlı və erməni ailələrinə təxirəsalınmaz yardım üçün sovet sülh fondunun vəsaitindən bir milyon iki yüz min manat ayrılmışdır. Respublika sülhü müdafiə komitələri və sülh fondunun Azərbaycan və Ermənistan bölmələri, hər iki respublikanın sülh uğrunda hərəkatlarının bütün fəalları öz yurdlarını tərk etmiş adamlar barəsində humanizm və şəfqət göstərməli, onları diqqət mərkəzində saxlamalı, qayğılarına qalmalıdırular.

Müraciətdə deyilir: İndi bir-birinə doğru addımlar atmaqdan daha müqəddəs və nəcib bir iş yoxdur. (SİTA).

«Kommunist» qəzeti, 7 dekabr 1988-ci il

ERMƏNİSTAN KOMMUNİST PARTİYASININ MƏRKƏZİ KOMİTƏSİNƏ, ERMƏNİSTAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİNƏ ERMƏNİSTAN SSR NAZİRLƏR SOVETİNƏ

Qardaş Ermənistana üz vermiş fəlakətdən - dağııntılarə və insan tələfatına səbəb olmuş zəlzələdən xəbər tutub sarsıldıq.

Azərbaycan zəhmətkeşləri qardaş Ermənistana xalqının kədərini bölüşürər. Sizə dərin hüznə başsağlığı veririk. Fəlakətə məruz qalmış adamlara, onların ailələrinə, qohum-əqrəbəsinə bizim adımızdan təsəlli verin.

Azərbaycan xalqı dağidıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bu ağır günlərdə sizə mümkün olan hər cür yardım göstərməyə hazırlıdır.

AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİ

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİ

AZƏRBAYCAN NAZİRLƏR SOVETİ

«Kommunist» qəzeti, 8 dekabr 1988-ci il

AZƏRBAYCAN KP MK-DA

Azərbaycan KP MK Ermənistən SSR-də zəlzələ ilə əlaqədar tədbirlər məsələsini müzakirə etmişdir.

Nəzərə alınmışdır ki, Bakı, Kirovabad, Mingəçevir şəhərləri müəssisələrinin kollektivləri konkret əməli yardım göstərmək haqqında Ermənistən SSR-in əlaqədar müəssisələrinə təkliflərlə müraciət etmişlər.

Ermənistən SSR-in rayonları ilə qoşu olan Azərbaycan rayonlarının partiya komitələrinə, xalq deputatları sovetlərinin icraiyə komitələrinə tapşırılmışdır ki, zəlzələ nəticəsində yaranmış problemlərin operativ həlli üçün əlaqə yaratsınlar.

Azərbaycan SSR Nazirlər Sovetinə, nazirliklərə və baş idarələrə, ictimai təşkilatlara təklif edilmişdir ki, Ermənistən zəlzələdən zərər çəkmiş rayonlarına yardım göstərmək üçün imkanlar axtarıb tapsınlar.

Azərbaycan KP MK bütün zəhmətkeşlərə, əmək kollektivlərinə, elm, ədəbiyyat və incəsənət xadimlərinə, partiya, mühəharibə və əmək veteranlarına, gənclərə müraciət edərək onları erməni xalqı üçün bu çətin günlərdə mərhəmət və

şəfqət göstərməyə, qardaş xalqa üz vermiş kədəri yüngülləşdirmək üçün əllərindən gələnəni əsirgəməməyə çağırmışdır.

«Kommunist» qəzeti, 8 dekabr 1988-ci il

HÖKUMƏT KOMİSSİYASINDA

Ermənistan SSR-dəki daimi yaşayış yerlərini tərk etmiş əhali ilə iş üzrə respublika hökumət komissiyasının iclası olmuşdur. Komissiyaya Azərbaycan SSR Nazirlər Sovetinin sədri H. N. Seyidov başçılıq edir.

İclasda respublikada yaranmış vəziyyət ətraflı müzakirə olunmuş və təhlil edilmişdir. Məlum olduğu kimi, artıq respublikaya Ermənistandan 110 min nəfərdən çox adam gəlmışdır. Komissiyanın tərkibinə nazirliliklərin və dövlət komitələrinin rəhbərləri, həmkarlar ittifaqı və komsomol təşkilatlarının, başqa ictimai təşkilatların nümayəndələri daxildirlər. Komissiyanın qarşısında duran başlıca vəzifə gələnləri operativ surətdə yerləşdirmək, onları ərzaqla, pal-paltarla təmin etməkdir. Köçkünlərin gəldiyi bütün rayonlarda qərargahlar müntəzəm olaraq bununla məşğuldur. Bu işdə respublikanın bir çox təşkilatları və bölmələri fəal iştirak edirlər. Lakin komissiyada qeyd edildiyi kimi, hələlik onların arasında fəaliyyət düzgün əlaqələndirilmir.

Məlum olduğu kimi, bir çoxları tələm-tələsik köçmüştür, özlərinin rahat evlərini, mal-qarasını, əmlakını qoyub gəlmışdır. Onların hamisinin hərtərəfli köməyə ehtiyacı vardır. Çoxuşaqlı ailələr və əllillər xüsusi diqqət tələb edirlər.

Hazırda hansı rayonlarda kotteclər, quraşdırma evlər yaradılacağını dəqiqliyyən ləşdirmək, oraya kommunikasiya xətləri çəkmək lazımdır. İndi inşaatçılardan, onların təşəbbüskarlığından, operativliyindən və peşəkarlığından çox şey asılıdır.

Respublikada heç kəs dara düşmüş adamlara yardım göstərmək kimi xeyirxah işdən kənarda qalmamalıdır. Hər bir nazirlilik və təşkilat göstəriş gözləmədən, ürəyinin hökmü ilə bu ümumxalq işində iştirak etməlidir. Tibb işçilərinin və nəqliyyatçıların, ictimai iaşə işçilərinin və maliyyəçilərin köməyi gərəkdir.

Komissiyanın iclasında qeyd edilmişdir ki, hazırda respublikada didərginlərə istər dövlət tərəfindən, istərsə də ictimai təşkilatlar və xeyriyyə təşkilatları xətti ilə yardım göstərmək üçün xeyli iş görülür. Aydın şəkildə bildirilmişdir ki, tədris müəssisələrində uşaqların təhsili davam etdirə bilməsi üçün onlara xüsusi diqqət yetirilməlidir.

Hökumət komissiyası yerli orqanlara və milisə ciddi göstəriş vermişdir ki, respublikanı müvəqqəti olaraq tərk etmiş adamların evlorının və mənzillərinin qorunması üçün məsuliyyət daşıyırlar.

Komissiyanın iclasında Azərbaycan SSR Nazirlər Sovetinin sədri H. N. Seyidov çıxış etmişdir (Azərinform).

«Kommunist» qəzeti, 8 dekabr 1988-ci il

AZƏRBAYCAN KP MK-DA

Azərbaycan KP MK bürosu daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş vətəndaşların problemlərinin həlli sahəsində təxirəsalınmaz tədbirlər məsələsini müzakirə etmişdir. Hökumət komissiyasının sədri, SSRİ Nazirlər Soveti sədrinin müavini B. Y. Şerbina yoldaş bürönün işində iştirak və çıxış etmişdir.

Qeyd edilmişdir ki, regionda vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Ermənistan SSR-də daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların respublikaya axını xeyli artdı. Bu il dekabrın 8-dək onların sayı 119.094 nəfər olmuşdur. Onlar Azərbaycan SSR-in 41 şəhərində və rayonunda yerləşdirilmişlər (daha çox Naxçıvan MSSR-də, Bakıda, Kirovabadda, Kəlbəcər, Zəngilan, Şamaxı, Qazax, Gədəbəy, Xanlar rayonlarında). DQMV-də və onun ətrafında hadisələrin başlığı vaxtdan Azərbaycan SSR-dən 89.641 erməni getmişdir.

Respublikanın partiya, sovet orqanları gələnləri yerləşdirmək və işə düzəltmək, yemək-icəmkələ və tibbi xidmətlə təmin etmək üçün tədbirlər görülür. Azərbaycan SSR Nazirlər Sovetinin komissiyası işləyir, respublika rəhbər işçilərindən ibarət beş zona qərargahı yaradılmışdır. İctimaiyyətin təşəbbüsü ilə «Yardım» fondunun xüsusi hesabı açılmışdır. «Qayğı» cəmiyyəti maddi yardım göstərilməsi üçün 450 min manat pul ayırmışdır.

Bununla birləşdə, aparılan iş hələ mütəşəkkil xarakter daşımir, çox vaxt yerlərdə respublikaya gələn vətəndaşların problemlərinin həllində çəşginqılıq və acizlik göstərilir, ailələrin və adamların heç də hamısına qayğı və diqqətlə yanaşılmır. Onları yerləşdirməkdən imtina etmək halları olmuşdur. Bir sıra yerlərdə uşaqların məktəblərə və uşaq bağçalarına düzəldilməsinə qayğı göstərilməmişdir. Millətçi əhval-ruhiyyəli ünsürlər gələnlərə belə qayğısız münasibət faktlarından sui-istifadə edirlər.

Baş verən hadisələr bir sıra yerlərdə partiya-ideoloji işin bərbad halda olduğunu, hüquq mühafizə orqanlarının fəaliyyətində olan ciddi nöqsanları, kadri siyasetində təhrifləri və respublikanın keçmiş rəhbərliyinin digər böyük səhvlərini daha aydın üzə çıxarmışdır.

Azərbaycan KP MK millətlərəsi münasibətləri sağlamlaşdırmağı, zəhmətkeşləri beynəlmilətçilik, inqilabi yenidənqurma mövqelərində cəmləşdirib six birləşdirməyi yaranmış şəraitdə on mühüm vəzifə hesab edir. Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş ailələrə qayğı və yardım göstərmək ümumxalq işidir, hər bir əmək kollektivinin, kommunistin, vətəndaşın borcudur.

Respublikada vəziyyəti normal hala salmaq işində Azərbaycan SSR-dən və Ermənistən SSR-dən SSRİ Ali Sovetinin deputatları və hər iki respublikanın rəhbərliyi ilə görüşdə Sov.İKP MK-nin baş katibi SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. S. Qorbaçovun çıxışını rəhbər tutmaq, Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında SSRİ Ali Sovetinin müraciətinin mənasını və ruhunu respublikanın bütün zəhmətkeşlərinə çatdırmaq lazımdır.

Ermənistanda daimi yaşayış yerlərini tərk etmiş vətəndaşlara yardım göstərmək, onları ərzaqla, mənzillə, tibbi xidmətlə və sosial-məişət xidmətinin başqa növləri ilə təmin etmək, onların işə düzəldilməsi məsələlərini həll etmək üçün respublika hökumət komissiyasının yeni tərkibi təsdiq olunmuşdur. Komissiyaya MK bürosunun üzvü, Azərbaycan SSR Nazirlər Sovetinin sədri H. N. Seyidov yoldaş başçılıq edir.

Komissiya bu işin vəziyyəti üçün tam məsuliyyət daşıyır. Komissiya yanında əməkdaşlar aparıcı və didərginlər haqqında informasiya mərkəzi yaradılır. Tapşırılmışdır ki, Ermənistənla qonşu rayonlarda qəbul məntəqələri təşkil edilsin.

Azərbaycan KP MK vilayət, şəhər, rayon partiya komitələrinə, Naxçıvan MSSR Nazirlər Sovetinə, DQMV İcraiyyə Komitəsinə, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinə bir vəzifə olaraq tapşırılmışdır ki, adamların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görsünlər, didərginlər problemləri ilə dərhal məşğul olsunlar, hökumət komissiyasının gördüyü tədbirlərə kömək və yardım göstərsinlər. Bu məqsədlə:

- respublikaya gələn əhali arasında fəal iş aparılsın, Sov.İKP MK-da görüş iştirakçılarının hazırladıqları müddəələrin və tövsiyələrin dərindən izah olunması təşkil edilsin, zərər çəkənlərə daim qayğı və diqqətlə yanaşılsın;

- didərginlərin yerləşdirilməsi məsələləri təxirə salınmadan həll olunsun, boş mənzil fondundan, yataqxanalardan, mehmanxanalardan, pansionatlardan, turist bazalarından, kommunal xidməti bölmələrinin ayrı-ayrı vətəndaşların imkanlarından istifadə edilsin;

- didərginlərin normal yemək-içməyi təşkil edilsin, zəruri məhsullar ayrılsın, bundan ötrü əlavə ehtiyatlar axtarılab təpilsin;

- bürokratik süründürməciliyə yol vermədən, itkilərin ödənilməsi nəzərə alınaraq didərginlərə vaxtında müavinət veriləsi təmin edilsin, onlara yorğan-döşək, pal-paltar və digər ən zəruri mallar ayrılsın;

- bütün səhiyyə ocaqlarında daim tibbi xidmət göstərilməsi təşkil edilsin; yaralılara və xəstələrə təxirəsalınmaz yardım göstərilsin. Respublikanın Səhiyyə Nazirliyi Azərbaycana gələn didərginlərə tibbi xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görsün. Öz müəssisələrinin işi üzərində ciddi nəzarət qoysun;

- respublikaya gələnlərin yeni iş yerləri, əlavə növbələr təşkil etmək, istehsalın profilini dəyişdirmək yolu ilə işə düzəldilməsi təmin edilsin, icarə podratının, kooperativlərin, evə iş verilməsi formasının imkanlarından geniş istifadə olunsun;

- uşaqlara və qocalara xüsusi diqqət yetirilsin, şagirdlər məktəblərə, məktəb yaşına çatmamış uşaqlar körpə evlərinə və uşaq bağçalarına düzəldilsin. AHİŞ, Azərbaycan LKGİ MK xəstələrə sanatoriyalar üçün putyovkalar ayırsınlar, zərər çəkmiş ailələrin uşaqlarını mövcud pioner düşərgələrinə göndərsinlər.

Partiya, sovet, hüquq mühafizə orqanlarına tapşırılsın ki, əhalinin köçməsinə yol verən, xalqı iğtişaşlara təhrik edən, şayılər yayan, millətlərarası ədavəti qızışdırılan adamlara qarşı barışmaz mübarizə aparılmasını təmin etsinlər. Milli əlamətə görə adamların işdən çıxarılması kimi rüsvayçı hallara qarşı ən qəti surtdə barışmaz mübarizə aparılsın, müqəssirlər, hətta partiyadan xaric edilsinlər və cinayət məsuliyyətinə cəlb olunsunlar. Belə halların kökünü kəsməkdə qanunların gücündən, ictimaiyyətin nüfuzundan tamamilə istifadə olunsun. Yaranmış vəziyyətdə sovet adamlarının həyatını və ləyaqətini, ictimai asayışı qorumaqdan daha məsul vəzifə yoxdur.

Azərbaycan KP MK-nin partiya-təşkilat işi, təbliğat və təşviqat şöbələrinə, vilayət, şəhər, rayon partiya komitələrinə, respublika ideoloji idarələrinin rəhbərlərinə tapşırılmışdır ki, respublikada vəziyyətin normal hala salınması işi haqqında əhaliyə operativ məlumat verilməsi üçün kompleks tədbirlər həyata keçirsinlər. SSRİ Ali Sovetinin müraciəti, Sov.İKP MK-da keçirilmiş görüşdə M. S. Qorbaçov yoldaşın çıxışı ilə əlaqədar olaraq əmək kollektivlərində, məktəblərdə və idarələrdə geniş izahat işi aparılmasını təşkil etsinlər. İlk partiya təşkilatlarında, əmək kollektivlərində, gənclər arasında beynəlmilər tərbiyəni kökündən yaxşılaşdırmaq lazımdır. Beynəlmilər tərbiyə hər bir kommunist, hər bir əməkçi ilə ətraflı və dərin iş metodu əsasında aparılsın.

Partiya, sovet təşkilatları və ictimai təşkilatlar yaşayış yerlərini tərk etmiş şəxslərə qayğı və diqqəti onlarla fərdi iş aparılması ilə əlaqələndirməli, bu işi vəziyyətin normal hala salınmasına, Azərbaycan və erməni xalqları arasında qarşılıqlı əlaqələrin və mehriban münasibətlərin bərpasına, adamların doğma yerlərə qayıtmasına istiqamətləndirməlidirlər.

Azərinform, Dövlətteleradio, qəzetlərin redaksiyaları millətlərarası münasibətləri işıqlandırmaqda öz işlərini yenidən qurmalı, millətlərarası münaqişənin doğurduğu hadisələri dayandırmağa kömək edən materiallar verməli, televiziya proqramları, radioverilişləri və çıxışlar təşkil etməli, bunları regionda vəziyyəti normal hala salmaq, xalqlar arasında barışq və mehribanlıq məcrasına yönəltməlidirlər.

«Kommunist» qəzeti, 9 dekabr 1988-ci il

M. S. QORBAÇOVUN MƏRKƏZİ TELEVİZİYANIN VƏ ERMƏNİSTAN TELEVİZİYASININ MÜXBİRLƏRİ İLƏ MÜSAHİBƏSİ

Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. S. Qorbaçov Yerevandan yola düşməzdən qabaq Mərkəzi televiziyanın və Ermənistən televiziyasının müxbirlərinə müsahibə vermişdir.

Sual: Mixail Sergeyeviç, fəlakət rayonlarına səfərdən nə kimi təəssüratla qayıdırırsınız?

M. S. Qorbaçov: Ağır fəlakətdir... Əsl faciadır.. Fəlakətə düçər olmuş, qohum-əqrəbasını, bütöv ailələrini itirmiş nə qədər adam gördüm. Bu iki gündə gördüklərim məni büsbütn sarsılmışdır.

Buna insanın tab gətirməsi çətindir, lap dözülməzdir. Belə fəlakətə düçər olan ailələrə, bütün erməni xalqına rəhbərlik adından, öz adımdan, bütün xalqımız adından bir daha ürəkdən dərin hüznə başsağlığı vermək istəyirəm. Elə buradaca əlavə edib demək istəyirəm: hiss etdiniz ki, adamlarımız bu fəlakətə hədsiz kədərlənlərlər. Bütün ölkə ayağa qalxmışdır. Hər kəs kömək üçün əlindən gələni əsirgəmir.

Ağır hissələr keçirirəm, gördüklərim məni lap sarsılmışdır. İndicə biz 20 min nəfərlik əhalisi olan kiçik Spitak şəhərində idik. Bütün şəhər dağılmışdır. Leninakan da, demək olar, tamamilə dağılmışdır. Bütün bunlar olduqca ağırdır. Lakin burada öyrəndim ki, birinci gecə, ilk saatlarda Leninakan şəhərinin hər yer ilə əlaqəsi kəsilmiş, aeroport dağılmışdı, dəməriyol işləmirdi, şose yolu da dağılmışdı. Belə bir şəraitdə Yerevan - həkimlər, fəhlələr, inşaatçılar, gənclər, tələbələr, xüsusən tibb fakultələrinin tələbələri adamlara yardım göstərmək üçün dərhal oraya yollanmışlar.

Təyyarəcılər qatı qaranlıqda yerə enir, ağır yaralıları götürüb aparırdılar, burada cərrahiyə əməliyyatı aparır, adamların həyatını xilas edirdilər. İndi isə görürəm ki, bütün ölkə ümumi dərdimizə necə dərin kədərlə, necə ürəkdən şərik olur. Bunu görəndə bütün adamlarımızla fəxr edirəm. Deməli, xalqlarımız çox şeyə qadirdir, onların nəhəng mənəvi qüvvəsi var!

Deməliyəm ki, N. İ. Rijkovun rəhbərliyi altında, N. N. Slyunkovun, D. T. Yazovun, Rijkov yoldaşın üç nüavininin iştirakı ilə, Ermənistən respublikası rəhbərliyinin iştirakı ilə komissiya indiyədək böyük iş görmüş, bütün yollar açılmışdır. Hazırda texnika, hər cür yardım, hər cür ehtiyatlar axıb gəlir, hər şey var. İndi işin təşkilinin həllədici əhəmiyyəti olacaqdır. Gərək hər şeydən əvvəl dağıntı qalaqları temizlənsin, onların altında sağ adamlar hələ çoxdur. Lakin, hər gün oradan adam çıxarıb xilas edirlər. Mən onların bəziləri ilə görüşmüşəm. Buna görə də ən birinci vəzifə, ən birinci iş hələ sağ qalan adamları xilas etməkdir. Həlak olanları da layiqincə dəfn etmək, onlarla vidalaşmaq lazımdır. Bu da məlum məsələdir.

Bu gün saat 8-ə yaxın burada 700 kran olacaq, bir gündən sonra isə qalaqları təmizləyən kranların sayı 900-ə çatacaqdır.

İndi bütün işlər işguzar mərhələyə qədəm qoymuşdur. Adamlar gecə-gündüz işləyirlər. Enerji təchizati bərpa olunur. Su çəkilir, salamat qalan binalar qızdırılır. İndi adamları hələlik yerbəyer etmək üçün 300 min nəfərlik isti çadır gətirilmişdir. Əlbəttə, xüsusilə, uşaqların, qadınların qayğısına qalmaq lazımdır. Odur ki, burada Ermənistanda, Gürcüstanda, Stavropol diyarında, Kubanda pansionat və sanatoriyalarda on minlərlə yer boşaldılmışdır. Həmin yerlərdə onları gözləyirlər. Elə indi Leninakandan və Spitakdan adamları göndərməyə başlamışlar. Uşaqlar sinif-sinif, müəllimlərlə, anaları ilə birlikdə gedirlər. Uşaqları xilas etmək üçün olan hər yerdə yardım göstərilməlidir.

Sual: Mixail Sergeyeviç, məncə gərək bu geniş yardım çayı bir növ qollara ayrılib hər kəsə çatsın.

M. S. Qorbaçov: Bəli, siz haqlınızı, dünən biz bu məsələni xüsusi olaraq müzakirə etdik. Buraya çox şey göndərilib, həm də bir çoxları heç soruşmadan lazımı yüklər, dava-dərman, ərzaq, isti pal-paltar göndərirlər. Hər şey o qədər çox gəlir ki, indi, hətta hamisini qəbul etmək iqtidarında deyilik. Belə şərtləşdik ki, qərargah respublikalarla əlaqə saxlasın, onlar da öz tədbirlərini qabaqcədan razılışdırılsınlar. İndi burada ərzaq var, çörək bişirirlər, su ilə, çadırlarla təmin edilmişlər. Tibbi yardım göstərilməsi davam etdirilir.

Deməliyəm ki, nazir Çazov başda olmaqla tibb işçiləri bəlkə də hamidan bacarıqla fəaliyyət göstərmişlər. Mütəşəkkilik getdikcə artır. Bu rayonları bağlamışlar, çünkü məlum səbəblərə görə, camaat çıxalmışdır. Yaxın adamlar, qohum əqrəba axışib gəlmışlər. Bu isə işlərin genişlənməsinə mane olurdu. İndi hər şey ələ alınmışdır. Məncə, indi qayda-qanun daha çoxdur və nəticə daha tez görünəcəkdir. Əlbəttə, adamları şəhərlərin gələcək taleyi maraqlandırırıdı.

Bu məsələ müzakirə olunmuş və nəzərdən keçirilmişdir. Əlbəttə, biz bu şəhərləri dirçəltməliyik. Mən bunu ölkənin rəhbərliyi adından şəhərlərin hamisinin adamlarına dedim ki, qoy bilsinlər. Bu yerlər onların qədim torpağıdır, bu yerlərdə kök salıblar, bütün nəsilləri burada yaşayıblar. Başa düşürük ki, adamlar suala cavab almalı idilər. Yeri gəlmışkən deyim ki, iki gün əvvəl N. İ. Rijkov bütün respublikaların nümayəndlərini buraya dəvət etmişdi və onlar iki ildə hər şeyi bərpa etməyi öhdələrinə götürmişlər, həm də bu, onların öz təklifidir. Şəhərləri də, qəsəbələri də, müəssisələri də bərpa edəcəklər. Axı, müəssisələr də dağılmışdır. Hər şey bərpa ediləcəkdir ki, adamlar buraya qayıdır normal yaşaya bilsinlər.

Əlbəttə, tələf olan insanları qaytarmaq mümkün olmayacaq. Heyf, çox heyf bu adamlara. Lakin sınaq anlarında mən erməni xalqının mərdliyini gördüm. Ağlaşma da, göz yaşları da, tələblər də - bütün bunlar gördüklorımızın təsirini zəiflətmirdi. Gördük ki, adamlar heç nəyə baxmadan, hər şeyin təşkil ediləcəyini

gözləmədən necə fədakarlıqla, lazım olduğu kimi çalışır, köməyə gəlmək üçün əllərində olan hər şeydən istifadə edirdilər.

Sual: Biz qonşu kəndlərdə və şəhərlərdə belə mənzərlər gördük: Adamlar çörək bışırı, öz maşınlarının içərisinə, yüksək yerlərinə yığıb gətirir, elə maşınlardan götürüb paylayırdılar.

M. S. Qorbaçov: Düzdür. Bunu mən də gördüm. İsti kökələri, lavaşları elə maşınlardan paylayırdılar. Ümumiyyətlə, biz bir daha gördük ki, bu xalqın ürəyi nə qədər böyükdür.

Sual: Mixail Sergeyeviç, doğrudan da, üç gündə burada gördüğüm müsibətlərin heç mində birini ömrüm boyu görməmişəm.

M. S. Qorbaçov: Mən belə müsibət görməmişdim. Açığımı deyim ki, hətta sizinlə səhbət etmək də mənim üçün çətindir.

Sual: Dünən burada, Yerevanda isə yenə də Dağlıq Qarabağ şuarları eşidildi. Belə də korluq olarmı? Burada, doğrudan da, belə bir Bibliya həqiqəti yada düşür ki, əgər kor korun əlindən tutub aparsa, ikisi də uçuruma yuvarlanan. Axı, bu şuarların heç bir xeyri olmayıacaq. Yenə də təzə bələlər törənəcək.

M. S. Qorbaçov: Açığımı deməliyəm. Dünən məni bir fakt sarsıdı. Gecə ikən Leninakandan əməli məsələlərin müzakirəsi ilə məşğul olmaq, adamların xilas edilməsi, yerləşdirilməsi işlərinin miqyasını genişləndirmək məsələsini, bu fəlakətin aradan qaldırılmasının əməli məsələlərini həll etmək üçün Ermənistən Kommunist Partiyasının Mərkəzi Komitəsinə gəlirdik. Ermənistən sakinləri küçədə durmuşdular. Bir yerdə dayandırm. Yaxşı səhbət oldu. Adamların hamısı həyəcanlı idi, çox həyəcanlı. Dərd-bəla içində idilər. Onlara dedim ki, adamlara necə bir fəlakət üz verdiyini görüb lap sarsılmışam. Birdən-birə elə Yerevandaca mənə sual verdilər: Bəs münasibətlər necə olacaq, qeyri-rəsmi təşkilatlar ilə dialoqu necə sahmana salacaqıq? Yenə də Qarabağ mövzusu ortalığa atıldı. Bilirsinizmi, mən düşündüklərimin hamısını, bəlkə də, hətta kəskin şəkildə dedim. Ən əvvəl dedim ki, dayanın, əl saxlayın. Baxın, azərbaycanlılara da, ermənilərə də necə bir fəlakət üz verib. Görün onları haraya sürükləyirlər, haraya gəlib çatıblar, qan tökürlür. İndi belə bir fəlakət baş verib, Ermənistəndəki hadisə, erməni xalqının düçər olduğu müsibətlər bütün ölkəni, bütün dünyani kədərlandırır. Burada, Ermənistən paytaxtında bir nəfər isə məndən soruşur ki, biz qeyri-rəsmi təşkilatlarla dialoqu necə sahmana salacaqıq. Gərək adam mənəvi simasını nə qədər itirmiş olsun ki, belə deyə bilsin.

Bu gün mən bütün bunları Kirovakanda zəhmətkeşlərə açıqca dedim və onlar mənimlə razılaşdırılar, üstəlik xahiş etdilər: Mixail Sergeyeviç, bütün bunlara son qoymaq lazımdır.

Zənnimcə, özlüyündə Qarabağ problemi var. Onun kökləri var və həmin problem ona görə kəskinləşmişdir ki, Azərbaycanın keçmiş rəhbərliyi hansı mərhələdəsə bu əhaliyə düzgün, Lenin ənənələri ruhunda yanaşmamış, sadəcə olaraq bəzən kimi yanaşmamışdır. Bu isə adamları incitmişdir. Biz bunu

pisləyirik. Məhz buna görə də köməyə gəldik, sosial-iqtisadi inkişafa yardım üçün qərar qəbul etdik. Belə kiçik bir vilayət üçün 500 milyon manat vəsait ayırdıq ki, onu abadlaşdırmaq, adamların bütün problemlərini aradan götürmək, həyat şəraitini yaratmaq, mədəniyyət, ana dilinin inkişafı, tədrisi məsələlərini həll etmək, Ermənistanla normal əlaqələr yaratmaq mümkün olsun. Bütün bunlar təbiidir, bütün bunlar aydındır və belə də olmalıdır. Beləcə də hərəkət etmək, məsələni beləcə də həll etmək lazımdır. Üstəlik, bir çox problemlər yiğilib qalmışdır. Rəhbərlikdən olan yoldaşlarla mən bu yaxınlarda, SSRİ Ali Sovetinin sessiyasından sonra hər iki tərəfdən MK üzvlərini və deputatları birlikdə dəvət etmişdim.

Oturub söhbət etdik. Yüzə qədər adam var idi. Açıqca dedim: Bilirsinizmi, uçurumun kənarındasınız. Bircə addım da atılsa, uçurumdur. Axı, adamlar yanaşı yaşayırlar, iki xalq əsrlər boyu yanaşı yaşamışdır və yaşamalıdır. Onlar bundan sonra necə yaşayacaqlar. Bu barədə düşünən olubmu? Belə bir fikirlə razılışdır ki, qarşıda, həqiqətən, uçurum var. Söhbət də bunun başa düşülməsi ruhunda getdi. Razılığa gəldik ki, qoy hər iki tərəf bir müddət Dağlıq Qarabağı necə sakitləşdirmək barədə düşünsün. Amma indi bu vəziyyət bizim fikrimizi əsas məsələdən bir qədər yayındır.

Deməli, belə bir problem var. Lakin bilirsinizmi, indi Qarabağ mövzusundan əliyəri adamlar, siyasi demaqoqlar, avantüristlər, hətta korrupsiyaya qurşanmış dəstələr istifadə edirlər. Cənubi onlar Görürler: yenidənqurma irəlişir, Ermənistana və Azərbaycana gedib çatır, rəhbərlik dəyişilir, yenidənqurma mövqeləri tutur. Bu isə o deməkdir ki, rəhbərlik bütün bu dəstələrə zərbə endirməyə hazırlaşır. Camaatı əldə saxlayan, qorxudan tüfeyli dəstələrə. Burada qaraköynəklilər, ağköynəklilər, saqqallılar dəstələri yaratmışlar. - Azərbaycanda da, Ermənistanda da deputatlara təzyiq göstərirlər, hökumətə təzyiq göstərirlər.

Ortalığa isə Qarabağ şuarlarını atırlar. Azərbaycan tərəfindən - ölsək də, Qarabağı verməyəcəyik. Ermənistən tərəfindən - ölsək də, Qarabağı alacaqıq şuarlarını. Qarabağ onların vecinə deyil, onları heç vaxt narahat etməyib. Belələri hakimiyyət uğrunda mübarizə aparırlar, hakimiyyəti əldə saxlamaq istəyirlər - xəlvəti sex sahibləri, fəhlə sinfinin, kəndlilərin və zəhmətkeş ziyalılarının hesabına dolanan oğruların hamısı. Məsələ bax, belədir.

Mən bunu Leninakanda da, Kirovakanda da hamiya dedim. Adamlar da təsdiq etdilər ki, düzdür. Axı, onlar yaxşı bilirlər ki, məhz belədir. Bax, söhbət bu barədə gedir. Amma Azərbaycanda da, burada da belə ünsürlər dil üçün, doğma xalq üçün təəssübəşlik kimi müqəddəs hissədən sui-istifadə edirlər. Sərhəddə də iki xalqı toqquşdurmuşlar. Söhbət zamanı adamlar açıqca deyirdilər: Mixail Sergeyeviç, axı, biz əsrlər boyu yanaşı yaşamışq, ailələrimiz yaxın olub.

MK-da o söhbətdən sonra mən, bir qrup deputata yaxınlaşdım, yeri gəlmişkən deyim ki, Ermənistandan idilər.

Gördüm ki, bu sıravi adamlar - fəhlələr, kəndlilər məyusdurlar. Yaxınlaşib dedim ki, mən sizin həyəcan keçirməyinizə, xüsusilə, təəssüflənirəm. Cavab verdilər: Bəli, Mixail Sergeyeviç, o qədər həyəcanlıyq ki, hətta deputat biletini də qoyub getmək istəyirik. Bütün bunları dayandırmaqdə bizə kömək edin. Kəndlil isə dedi: Mixail Sergeyeviç, axı, biz əsrlər boyu yanaşı yaşayırıq, bizim aramızda problem yoxdur, amma görünür, kimlərinə malı nə vaxtsa, ortaq düşüb. Başa düşürsünüzmü, səhbət nədən gedir?

Zənnimcə, onlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Biz bu işə girişmişik, onu sona çatdıracaqıq və hər iki respublikanın zəhmətkeşləri ilə birlikdə qayda yaradacaqıq. Qarabağ problemi isə öz lazımı yerini tutacaqdır. Adamlar bu torpaqda yaşamanıdırlar, əsrlər boyu yaşadiqları yerlərdə. Bir alim sübut edir ki, erməni millətinin Qarabağda kökləri var. Digər alim isə eyni dərəcədə müvəffəqiyyətlə sübut edir ki, orada Azərbaycan millətinin kökləri var. Nəzərə alın ki, hamı faktlara, tarixi sənədlərə istinad edir. Bu, nəyə sübutdur? Mən həmin alımlarə deyirəm: Ona sübutdur ki, hər iki xalq həmişə burada yaşamışdır, onlar qaynayıb-qarışmışlar, müəllimləri də eynidir, şagirdləri də. Birgə mahnilər, beynəlmilə ailələr çoxdur. Adamların başına bu cür oyun açmaq olar?

Araqarışdırılanlar siyasi avantüristlərdir və onları elə lənətləmək lazımdır ki, hamı bunu bilsin. Görün, onlar indi nə edirlər. Xalqa bu cür bəla üz verib, onlar isə xalqı qorxudub deyirlər ki, zəlzələ davam edəcək, daha nə bilim nələr olacaq, bu məsələdə guya biz məsuliyyətsiz hərəkət edirik. Halbuki biz buraya SSRİ Elmlər Akademiyasından beş alim çağırıb soruşmuşuq: sizdə bu cür məlumat varmı? Deyirlər ki, elmi məlumat yoxdur. Amma fəhlələr hər yerdə bizdən soruştururlar. Deyirəm bilirsınızmi, indi elə bir mərkəz yoxdur ki, - hər halda mənə məlum deyil, - zəlzələnin olub-olmayıcağını qabaqcadan xəbər versin. Bax, belə mühakimələr yürüdürlər. Yaxud ağrılı-acılı bir məsələ: uşaqlar-qadınlar, həmin adamlar indi belə bir şayə yayırlar ki, uşaqları Rusiyaya aparmaq və onları Ermənistana qaytar mamaq, xalqdan qoparıb ayırməq istəyirlər. Erməniləri indi Sibirə köçürəcəklər. Görüsünüzmü, belə bir vaxtda nələrlə məşğul olurlar! Soruşuram: Bu adamlar hansı əxlaq qaydası ilə yaşayırlar? Hamı bilməlidir ki, bu dəstələr xalqa, millətə qayğıdan dəm vururlar, amma gör nələrlə məşğul olurlar. Hakimiyyətə can atan dəstələrdir. Bütün qüvvəmizdən, həm siyasi, həm də inzibati qüvvəmizdən istifadə edərək onların qarşısına sədd çəkməliyik.

Qoy cəhənnəm olsunlar, axı, bu torpağın müqəddəratını belələri deyil, təmiz adamlar müəyyən edəcəklər və mən erməni xalqını Mərkəzi Komitə, hökumət adından, bütün sovet xalqı adından əmin etmək istəyirəm ki, onlar bu çətin dövrdə, sınaq anlarında bizim yardımımıza, köməyimizə bel bağlamalıdırular və bel bağlaya bilərlər. Biz bu fəlakətdən daha möhkəm və sıx birləşmiş halda çıxməq üçün hər şeyi edəcəyik. Mən gedirəm, lakin N. İ. Rujkov başda olmaqla komissiya qalır, Slyunkov yoldaş qalırlar, - SSRİ Nazirlər Soveti

sədrinin üç müavini qalır, onlar bu işi indi bizim başladığımız kimi davam etdirəcəklər (SİTA).

«Kommunist» qəzeti, 13 dekabr 1988-ci il

AZƏRBAYCAN KP MK-DA GÖRÜŞ ZİYAYLILARIN ŞƏRƏFLİ BORCU

Cəmiyyətin intellektual, mənəvi potensialı fəallaşdırılmadan ölkəmizdə inqilabi yenidənqurma müvəffəqiyyətlə gedə bilməz. Partiya ziyalılarının xalq qarşısında yüksək məsuliyyətinə ümid bəsləyir. Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirovun respublikanın mədəniyyət ustaları, alimləri, elmi idarələrinin, yaradıcılıq ittifaqlarının, kütləvi informasiya vəsiti lərlərinin rəhbərləri ilə görüşündə söhbət bu əsas mövqelərdən getmişdir.

Görüş M. S. Qorbaçov yoldaşın Yerevandan yola düşməzdən qabaq verdiyi müsahibənin videoyazısının göstərilməsi ilə başlanmışdır. Söhbətin ruhunu erməni xalqına qardaşlıq yardımını əli uzadan sovet adamlarının beynəlmiləciliyinin M.S. Qorbaçov tərəfindən çox yüksək qiymətləndirilməsi, böyük faciə və kədər anlarında öz rəzil, xudbin məqsədləri naminə qonşu respublikalar arasında ədavət toxumu səpməyə cəhd göstərənlərə onun lazıminca cavab verməsi müəyyən etmişdir.

Görüşün iştirakçıları demişlər ki, zəlzələ müsibətlərinə məruz qalmış adamlarla öz söhbətlərində Mixail Sergeyeviç Qorbaçov onlara səmimi qəlbdən təsəlli vermiş, dərdlərinə şərik olmuş və qeyd etmişdir ki, təbii fəlakətin nəticələrini tezliklə aradan qaldırmaq üçün hər cür tədbir görüləcəkdir. Ermənistən faciəsi bütün sovet adamlarının dərdinə çevrilmiş, Azərbaycan xalqı tərəfindən də ən dərin kədərlə qarşılanmışdır. Razılıq hissi ilə qeyd edilmişdir ki, Azərbaycan sakinləri öz erməni qardaşlarının köməyinə birinci gələnlər sırasında olmuşlar, bundan sonra da onlara yardım və kömək göstərəcəklər. Ziyalılar da özlerinin mühüm vəzifəsini bunda görülərlər. Onlar söz və işlə kömək etməyə çalışacaqlar ki, əsrlər boyu yanaşı yaşayan, tarixin hökmü ilə taleləri bir-birinə bağlı olan adamlar nifaq və ədavət uymasınlar, bunları şərəf və ləyaqətlə aradan qaldırsınlar.

Fəlakətə doğru aparan təhlükəli həddi aşmaq olmaz. Görüşdə qeyd edilmişdir ki, öz millətçilik, xudpəsəndlik, tayfabazlıq mənafelərini adamların bədbəxtliklərindən üstün tutanların, iki qardaş xalq arasında ədavət toxumu səpməyə çalışanların heç bir hərəkəti həmrəylik hissələrimizə təsir göstərə bilməyəcəkdir. Xalqlarımız bu torpaqda yaşamalı, həm də yanaşı yaşamalıdırular və bizi heç bir şey ayra bilməz.

Çıxış ədənlər demişlər ki, regiondakı hadisələrlə əlaqədar M. S. Qorbaçovun ifadə etdiyi narahatlıq, təşviş hissələrini Azərbaycan xalqı, onun

ziyalıları yaxşı başa düşürlər. Hakimiyyət uğrunda mübarizə aparan və bu məqsədlə iki xalqın arasını vuran siyasi demaqoqların, avantüristlərin, korrupsiyaya qurşanmış ünsürlərin əməllərinə sovet rəhbərinin verdiyi partiya qiyməti respublikamızın bütün ictimaiyyəti tərəfindən bəyənilmişdir. Mixail Sergeyeviç demişdir ki, bu fəlakətdən daha möhkəm və six birləşmiş halda çıxməq üçün hər şey ediləcəkdir. Onun bu sözlərini ziyalılarımız öz səylərini fəallaşdırmaq, partiya siyasetinin həyata keçirilməsinə, yenidənqurma işinə əzmlə və məqsədyönlü kömək göstərmək tapşırığı kimi qarışılmışlar. Bununla əlaqədər DQMV-də vəziyyətin tamamilə normal hala salınmasının zəruriliyi xüsusi qeyd edilmişdir.

Görüşdə çıxış edərkən Azərbaycan xalq yaziçisi Mirzə İbrahimov, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası kafedrasının rəhbəri, SSRİ EA-nın müxbir üzvü Cahangir Kərimov, Azərbaycanın xalq yaziçisi Bayram Bayramov, Azərbaycan SSR EA-nın vitse-prezidenti Cəmil Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin birinci katibi, Azərbaycan SSR xalq artisti Aqşin Əlizadə, «Sovet türkologiyası» jurnalı baş redaktorunun müavini Aydin Məmmədov, SSRİ xalq artisti Rəşid Behbudov, Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İstututunun şöbə müdürü Qasim Qasimzadə qeyd etmişlər ki, əmələ gələn çətinliklərin aradan qaldırılması ziyalıların partiya inamından, işlərin vəziyyətini müdrikliklə qiymətləndirmək və baş verən hadisələri xalqa anlaşıqlı şəkildə izah etmək bacarığından çox asildir. Elmi və bədii fəaliyyətlə məşğul olan ziyalılar da məhz beynəlmiləcilik, yekdillik, bütün sağlam qüvvələrin six birləşdirilməsi ruhunda hərəkət etməlidirlər.

Görüşdə qeyd olunmuşdur ki, bu yaxınlarda Bakıda və başqa yerlərdə baş vermiş hadisələr bunu bir daha təsdiq etmişdir. Mitinglərin gedişində ziyalılar əsasən özlərini ləyaqətlə göstərmişlər. Görüş iştirakçılarının çıxışlarında tələb edilmişdir ki, özbaşınalıqlar, iğtişaşlar törədilməsində təqsirkar olanlar, respublikada yenidənqurma proseslərinə, həyatın normal hala düşməsinə hər cür vasitələrlə mane olmağa çalışanlar məsuliyyətə cəlb edilsinlər.

Haqlı nigaranlıq hissi ilə belə bir sual verilmişdir: Necə yol vermək olardı ki, Pənahov, Hatəmi kimi kəmsavad, ideyaca prinsipsiz, məsuliyyətsiz adamlar meydana çıxınlar. Ziyalıların bəzi nümayəndələri ayrı-ayrı şüərlərin və çağırışların nə qədər zərərli, siyasi cəhətdən əsassız, quruluşumuza yabancı olduğunu mitinqlərin iştirakçılarına inandıra, məntiqi dəlillə göstərə bilməmişlər. Elələri də olmuşdur ki, çəşib qalmış, kənardə dayanmış yenidənqurma əleyhdarlarının hərəkətlərini qətiyyətla dəf etməmişlər. Təəssüf ki, bəziləri dəqiq istiqaməti itirmiş, digərləri ötəri əhval-ruhiyyəyə, emosiyalara qapılmışdır, bunlar isə məlum olduğu kimi, düz yoldan sapdırır. İğtişaşların təşkilatçıları bundan istifadə edərək, şüursuz gəncləri demaqoqcasına, bəzən də fitnəkarlıq çağırışları ilə öz tərəflərinə çəkməyə cəhd göstərmişlər. Odur ki, daim yadda saxlamaq lazımdır: Xalq üçün bu qədər çox əhəmiyyəti olan hadisələrdən kənardə durmaq olmaz!

Daim adamların içерisində olmaq, onlara nəcib, təsir göstərmək, milli mənlik şürünün təzahürləri ilə millətçilik arasında fərqi görmək ziyalıların borcudur. Bütün alımlımız, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız partiyalı mövqe tutmalı, adamlarla, xüsusən gənclərlə diskussiyalardan, dialoqlardan qaçmamalı, partyanın siyasetini, yenidənqurmanın məqsədlərini və vəzifələrini geniş zəhmətkeş kütłərinə izah etməlidirlər. Ölkənin, doğma respublikanın taleyi haqqında elm və mədəniyyət xadimlərinin coşgun və qayğısız sözü sənaye müəssisələrində, kolxoz və sovxozlarda, fəhlə yataqxanalarında, tələbə auditoriyalarında getdikcə daha ucadan səslənməlidir. Ziyalıların nümayəndələri Azərbaycan KP MK-nin təşkil etdiyi təbliğatçı qruplarının tərkibinə daxil olmuşlar və onlar əmək kollektivləri ilə tez-tez görüşəcəklər.

Natiqlər qeyd etmişlər ki, partiya ətrafında six birləşmiş Azərbaycan ziyalıları yenidənqurma proseslərində, demokratikləşdirmə və aşkarlıq prinsipləri əsasında cəmiyyət həyatının yeniləşdirilməsi proseslərində bundan sonra da fəal iştirak edəcəklər. Son aylarda respublika partiya təşkilatının gördüyü işə, Azərbaycan KP MK-nin xalqın rifahını yüksəltmək, sosial ədalət prinsiplərini bərqrər etmək xəttinə yüksək qiymət verilmişdir.

Görüş iştirakçıları yaradıcı ziyalılar adından bildirmişlər ki, respublikada geniş sosial-iqtisadi dəyişikliklər və mənəvi yeniləşdirmə programını həyata keçirmək işinə yaxından kömək edəcəklər. Azərbaycan kəndinin və xüsusən dağ kəndlərinin illərdən bəri yığılıb qalmış inkişafı problemlərindən də böyük qayğı hissi ilə söhbət getmişdir. Burada elm və mədəniyyət xadimləri qarşısında geniş fəaliyyət meydani açılır. Kənd əməkçilərini, gəncləri mədəniyyət sərvətlərinə, sağlam həyat tərzinin möhkəmləndirilməsinə qovuşdurmaq üçün çox iş görülməlidir.

Görüşdə göstərilmişdir ki, bu gün ekoloji problemlərin həlli üçün ziyalıların məsuliyyətindən indi çox danışılır. Lakin insanın mənəvi ekologiyası, onun mənəvi tərbiyəsi məsələsinin də əhəmiyyəti az deyildir.

İndi respublikada Ermənistandan adamların köçüb gəlməsi ilə əlaqədar ciddi vəziyyət yaranmışdır və bu vəziyyət hamını düşündür. Ziyalı nümayəndələri doğma ocaqlarını qoyub gəlməyə məcbur olmuş adamların yerbəyer edilməsi və məisətinin qaydaya salınması sahəsində böyük operativ iş aparıldığını razılıq hissi ilə qeyd etmişlər. Bu adamların çoxuna qayğı və diqqət göstərilir. Görüşdə göstərilmişdir ki, belə adamlara səmimi, xoş söz demək, əl tutmaq, təsəlli vermək onlara mənzil və isti pal-paltar verməkdən heç də az əhəmiyyətli deyildir.

Natiqlər cəmiyyətdə mənəvi şəraiti sağlamlaşdırmaq, kadrların sıralarını təmizləmək yolunda Mərkəzi Komitənin, bütün respublika partiya təşkilatının əzmlə ardıcıl apardıqları mübarizəni bəyənərək bu işin daha qətiyyətlə və fəal aparılmasına tərəfdar olduqlarını bildirmişlər.

Tələbə gənclərin iştirak etdikləri son hadisələrlə əlaqədar olaraq görüşdə böyüməkdə olan nəslin təbiyəsi üçün müəllimlərin məsuliyyəti məsələsi daha kəskin şəkildə qaldırılmışdır. Təəssüf ki, gəncləri təbiyə edənlərin bəzilərinin mənəvi səviyyəsi hələ çox aşağıdır, nə öz biliyinə, nə də mənəvi keyfiyyətlərinə və ideya inamına görə böyüməkdə olan nəsil arasında işləməyə onların hüququ yoxdur.

Qeyd edilmişdir ki, respublikada elmi fikir səviyyəsinin yüksəlməsinə çalışmaq lazımdır. Bu isə alim kadrların potensialını gücləndirmək kimi problem irəli sürür. Bununla əlaqədar olaraq, məlumat verilmişdir ki, SSRİ Elmlər Akademiyasının rəhbərliyi ilə yenidən qurmaqdə respublika Elmlər Akademiyasına yardım göstərmək məqsədilə Bakıya gəlmək niyyətindədir. İctimai fənləri fəallaşdırmaq sahəsində birinci növbəli tədbirlər sırasında Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası alimlərinin qüvvəsi ilə siyaset məsələlərinə, hüquq, mənəvi-əxlaq problemlərinə dair «dəyirmi stol» görüşü təşkil etmək təklif olunmuşdur.

Azərbaycan Elmlər Akademiyası «Elm» nəşriyyatının zəif işi elmi fikrin inkişafını müəyyən dərəcədə məhdudlaşdırır. Burada qayda yaradılmalı, maddi-texniki baza möhkəmləndirilməlidir. Buna təkcə akademiya nəşriyyatının yox, Azərbaycan Dövlətnəşrkomu sisteminə daxil olan bütün başqa nəşriyyatların da ehtiyacı vardır. Bu sahənin rəhbərliyini möhkəmlətmək məsələsi qoyulmuşdur.

Görüşdə göstərilmişdir ki, alımlarımız, mədəniyyət xadimlərimiz istər ölkə daxilində, istərsə də xaricdə millətlərarası münasibətlərə aid problemlərin müzakirə olunduğu müxtəlif məclislərdə iştirak etmək üçün çox vaxt lazımı təşəbbüskarlıq və əzmkarlıq göstərmirlər. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti, xaricdə yaşayan həmvətənlərlə mədəni əlaqə saxlayan «Vətən» cəmiyyəti indi respublikada baş verən sosial-iqtisadi dəyişiklikləri, respublika zəhmətkeşlərinin beynəlmiləl mövqeyini daha fəal təbliğ etməlidirlər. Moskvada Azərbaycan SSR Mədəniyyət Mərkəzinin yaradılmasını sürətləndirmək lazımdır.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov xalqa, yenidənqurmaya gərəkli olan böyük iş apardıqlarına görə ziyali nümayəndələrinə öz təşəkkürünü bildirib demişdir: Partiya millətin vicdanı, onun mənəvi ehtiyaclarının ifadəçisi olanlardan bundan sonra da ən fəal yardım və kömək gözləyir. Bu yaxınlarda Bakıda və respublikanın digər şəhərlərində baş vermiş hadisələr zamanı elmi və bədii yaradıcılıqla məşğul olan ziyalılar, yaradıcılıq ittifaqları özlərini ləyaqətlə aparmış, vəziyyəti qaydaya salmaq üçün partiya təşkilatları və sovet orqanları ilə birlikdə az iş görməmişlər.

Bununla birləşdə, bizim gücümüzü də, müəyyən dərəcədə zəifliyimizi də göstərmiş hadisələr hamı üçün ibrot dərsi olmalıdır. Sərr deyildir ki, cəxnaşma təşkilatçıları arasında bir çox elmi işçilər və ali məktəb müəllimləri də olmuşlar.

Bu işə Elmlər Akademiyasında, tədris müəssisələrində ideoloji işin olduqca başlı-başına buraxıldığını göstərir.

Nə etməli, manfi təcrübənin özü də bir təcrübədir və bundan müvafiq nəticə çıxarmaq lazımdır. Ziyalılar, xüsusən yazıçılar, alımlar, kütłəvi informasiya vasitələrinin işçiləri arasında aparılan işə, onların siyasi cəhətdən mətinləşməsinə etinasızlıq göstərilməsi yaxın keçmişdə respublika partiya təşkilatının fəaliyyətində çox ciddi nöqsanlardan biri idi. Halbuki ictimai rəyin formallaşmasına onların təsiri son dərəcə güclüdür, bax, buna görə də təsir siyasi cəhətdən naşı olan adamlardan irəli gəldikdə çox zərərlidir. Biz vəzifəmizi adamların bu kateqoriyası ilə işi xeyli gücləndirməkdə görürük. Azərbaycan KP MK-da yazıçılarla, rəssamlarla, o cümlədən gənc yazıçılar və rəssamlar ilə bir sıra görüşlər keçirilmişdir, jurnalistlərlə görüşlər müntəzəm keçirilir. Əlbəttə, heç də bütün tədbirlər görülməmişdir. Ziyalılarla iş daim aparılmalıdır və biz bu işlə ən ciddi məşğul olmaq fikrindəyik.

Vəzirov yoldaş demişdir: Həmişə Bakının, Azərbaycanın şöhrəti olmuş beynəlmiləçilik ənənələrini dirçəldib inkişaf etdirmək üçün indi biz əlimizdən gələni etməliyik. Biz bu işdə ziyalılarımıızın ən fəal iştirakını gözləyirik.

Biz şadıq ki, bugünkü görüşdə yenidənqurma uğrunda mübarizədə ziyalıların rolu və yeri haqqında faydalı, açıq, səmimi söhbət getdi. Bu da sevindirici haldır ki, görüşün iştirakçıları Azərbaycan KP MK-nin respublikada vəziyyəti normal hala salmaq, milli problemləri Lenin prinsipləri əsasında həll etmək, sosialist beynəlmiləçiliyi prinsiplərini, sağlam mənəvi şəraiti möhkəmlətmək xəttini bütünlüklə bəyəndilər.

Ziyalılar öz gündəlik işlərində yenidənqurma problemlərinin əməli həlli yollarının axtarışlarına daha çox fikir verməlidirlər. Yenidənqurma proseslərində bütün yaradıcı qüvvələrimiz iştirak edə bilər və iştirak etməlidirlər. Burada potensialımız böyükdür və ondan maksimum istifadə etmək lazımdır.

Axırda Ə. X. Vəzirov demişdir: Biz əminik ki, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimləri yenidənqurma uğrunda mübarizəyə layiqincə kömək göstərəcəklər.

Görüşdə R. Y. Zeynalov, S. N. Ələkbərov yoldaşlar, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini E. M. Qafarova iştirak etmişlər (Azərinform.)

«Kommunist» qəzeti, 16 dekabr 1988-ci il

XALQIN HƏQİQİ MƏNAFEYİNƏ XİDMƏT ETMƏLİ

VƏZİYYƏTİN SƏBATSIZLIĞI VƏ MİLLƏTLƏRARASI ƏDAVƏTİN QIZIŞDIRILMASI KİMLƏRƏ LAZIMDIR

Respublikanın hər bir vətəndaşı üçün baş meydan olan, bir vətənpərvər kimi hər kəsin şüurunda ümumxalq şənliklərinin dərin sevincini, fərəhini, paytaxtin çıxmillətlə əhalisinin qardaşcasına səx birliyini təcəssüm etdirən Lenin meydanı boşalmışdır. İndi heç inanmaq da olmur ki, bu yaxılarda meydanda ehtiraslar coşur, qızığın müzakirələr, mübahisələr gedir, emosiyalar dalğa-dalğa tüğyan edirdi.

Bəziləri buraya DQMV-də ekstremistlərin azgınlığından, vilayət rəhbərliyinin bu azgınlığa göz yummasından hiddətini ifadə etmək üçün, özlərindən çıxmış başqaları adamların zehnində və qəlbində millətçilik çılğınlığını artırmaq, meydanda günlər uzunu davam edən mitinqlərin yorub əldən saldıçı vətəndaşların hissiyyatı ilə oynamamaq, bir başqaları isə gur emosiya və qəzəb selinin axınlarından istifadə edib xalqın diqqətini və qüvvəsini yenidənqurmanın vacib vəzifələrindən yayındırmaq üçün gəlirdilər; halbuki siyasi fitnəkarların, işbazlarının və oğruların, möhtəkirlərin, sınıfı simasını itirmiş tör-töküntülərin bəd əməllərinə məhz yenidənqurma labüb surətdə son qoya bilər.

Meydanda sovet hakimiyyətinə qarşı, Bakı və Azərbaycan üçün, bütün Zaqafqaziya üçün ənənəvi olan beynəlmiləlciliyə qarşı yönəldilən azığın hərəkətlərə qətiyyətlə son qoymaq haqqında çağırışlar ucalırdı, açıq-aşkar qanuna zidd, sosialist beynəlmiləlciliyinin ruhuna yabançı olan şüərlər da eşidilirdi. Ağilli, mənTİq uyğun çıxışlar çox vaxt naşı, məsuliyyətsiz adamların əsəbi qaraqışqırığı içərisində eşidilməz olurdu.

İndi Bakıda və respublikada vəziyyət sabitləşir. Sənaye müəssisələrinin, tikintilərin, nəqliyyatın dolğun ahənglə işləməsi də, ali məktəblərdə, texnikumlarda və ümumtəhsil məktəblərində dərs prosesinin adı məcraya düşməsi də, minlərlə erməninin Azərbaycana, doğma yurd-yuvasına qayıtması da bunu sübut edir. Mitinqlərin və adamların işə çıxmamasının yaratdığı geriliyi tezliklə aradan qaldırmaq üçün bir çox əmək kollektivləri şənbə və bazar günləri də işləyirlər.

Əvvəllər hadisələrin əsl mahiyyətindən o qədər də baş çıxarmayan, guya xalqın mənafeyi uğrunda çalışanların yedəyində gedən adamların getdikcə daha çoxunun gözü açılır.

Qardaş Ermənistana üz vermiş çox dəhşətli təbii fəlakət Azərbaycan zəhmətkeşlərinin qəlbində dərin kədər hissi oyatmış, onlar bu dərdə ürəkdən şərik çıxmışlar. Əlamətdar haldır ki, respublikanın zəhmətkeşləri hadisədən dərhal sonra əvvəlki incikliyi və ədavəti kənara ataraq, birincilər sırasında erməni xalqına kömək əli uzatmışlar. Azərbaycanın erməni xalqına bu maddi və mənəvi yardımını çıxmillətlə sosialist Vətənimizin bütün respublikalarının, diyar və vilayətlərinin

zəlzelədən zərər çəkənlərə göstərdikləri hərtərəfli yardımın və etibarlı köməyin intəhasız gur axınına qoşulmuşdur. Beləliklə, hamımızın, bütün sovet adamlarının bir ailənin üzvləri, mənafelərimizin ümumi olduğunu bir daha yəqin edirik.

Respublikanın normal əmək ahəngini, quruculuq işlərimizi pozmuş hadisələrin səbəbləri üzərində biz hələ uzun müddət düşünməli olacaq, bunun siyasi və mənəvi zərərini hiss edəcək və aradan qaldırmağa çalışacaq. Lakin baş vermiş hadisələri elə bu gün, təxirə salmadan təhlil etməli, onların nədən başlandığını, bizi təhlükəli həddə gətirib çıxaran amillərin hansı amillər olduğunu, vəziyyəti kimin, necə və nəyin naminə gərginləşdirdiyini araşdırıb tapmalyıq.

Dağlıq Qarabağ məsələsindən alçaq niyyətlərlə istifadə olunması, icazəsiz mitinqlər və nümayişlər keçirilməsi, xuliqan qrupların azğın hərəkətləri, bəzən adamlara cismani divan tutmaları, adamların şərəfinə və ləyaqötinə qəsd etmələri, şantaj və hədə-qorxular, silah işlədilməsi göstərmişdir ki, istər Azərbaycanda, istərsə də Ermənistanda yenidənqurmaya zidd çıxan böyük qüvvələr vardır. Bu hadisələr partiyanın yenidənqurma xəttinə həmin qüvvələrin müqavimətinin miqyasını və kəskinliyini açıb göstərmişdir.

Cəmiyyətə zidd olan ən müxtəlif sosial ünsürlər xırda burjua ideologiyasının, obivatelçilik, meşşanlıq, hərc-mərclik əxlaqının daşıyıcıları, pulsurlar və varlanmaq hərisləri, xəlvəti iqtisadiyyat və korrupsiya qurşanmış tayfaların başçıları, yenidənqurmanın siyasi, iqtisadi, sosial və ideya-əxlaqi cəhətdən sarsıtmış üçün ümumi əksinqilabi zəmində birləşib möhkəm ittifaq bağlamışlar. Kütlələrin fəallığını faydalı fəaliyyət sahəsində millətçilik iddiaları, millətlərarası toqquşmalar məcrasına yönəltmək bu ittifaqın istifadə etdiyi təsirli üsullardan biridir.

Səciyyəvi haldır ki, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr yenidənqurmaya zidd qüvvələrin öz proqramlarını həyata keçirməsi üçün bəhanəyə çevrilmişdir. M. S. Qorbaçovun Mərkəzi televiziyanın və Ermənistana televiziyanının müxbirləri ilə müsahibəsində düzgün qeyd etdiyi kimi, Qarabağ mövzusundan siyasi boşboğazlar, avantüristlər, əliyəri adamlar, bunlardan da artıq dərəcədə korrupsiya qurşanmış şəxslər istifadə edirlər. Axı, onlar görülür ki, yenidənqurma Ermənistana və Azərbaycana gəlib çıxmışdır, bu respublikalarda rəhbərlik dəyişilir, yeni rəhbərlik yenidənqurma mövqeyində durur. Bu isə o deməkdir ki, həmin tüfeyli dəstələrin hamisinin sonu yaxınlaşmaqdadır. Mixail Sergeyeviç demişdir ki, Qarabağ onların vecinə deyil, onları heç vaxt narhat etməyib. Belələri hakimiyyət uğrunda mübarizə aparırlar, hakimiyyəti əldə saxlamaq istəyirlər.

Müxtəlif firildaqlarla bir çox vəzifələr elə keçirmiş, «xəlvəti iqtisadiyyatın» başçıları ilə əl-ələ vermiş və əmək adamlarının hesabına gen-bol yaşamağa adət etmiş yenidənqurma əleydarları və hökmran mövqelərini, öz nüfuzlarını qoruyub saxlamaq uğrunda mübarizədə heç bir çirkin vasitədən çəkinmirlər. Xalqların iztirabları, ailələrin faciası, köçkünlərin ürək ağrısı,

təsərrüfat mexanizminin işindəki pozuntular onların nə vecinə? Onlar milli hissələrlə oynamağın nə kimi ağır nəticələr verə biləcəyini yaxşı bilirlər. Ermənistanada da, Azərbaycanda da heyrətamız dərəcədə bir-birinə oxşayan şürələr, tələblər irəli sürürlər. Bu şürə və tələblərdə oxşar cəhətlər o qədərdir ki, elə bil eyni ağızdan çıxır. Yerevanda Teatr meydanında və Bakıda Lenin adına meydanda baş verən hadisələr dalğa-dalğa ətrafa yayılıraq, yeni-yeni regionları bürüyərok bəzən elə bil əlbir düşünülmüş, diqqətlə razılıqlaşdırılmış ümumi ssenari üzrə inkişaf edirdi.

Bu hadisələrdə açıq-aşkar adamları həyəcanlandırmış, çəşdirmiş, ehtirasları daha da qızışdırmaq məqsədilə cürbəcür uydurmalar və şayiələr yayılmasının yaxşı sahmanlanmış sistemi nəzəri cəlb edir. Əvvəlki illərdə başqa metodlarla olsa da, adamların canına vahimə salan və onları bir-birinə yadlaşdırın qüvvələrin tanındığımız dəst-xətti burada da görünür.

Bakıda meydana toplaşanların ilk günlərdəki narazılığı, SSRİ Ali Soveti Rəyasət heyətinin bu il iyulun 18-də qəbul etdiyi qərarların yerinə yetirilməsi haqqında onların çağırışları haqlı idi. Lakin çox keçmədən ultimatum xarakterli tələblər, hətta hədə-qorxular üstün gəlməyə başladı. Irəli sürürlən tələblərin xeyli hissəsi reallıqdan son dərəcə uzaq idi, sağlam düşüncəyə, sosialist həyat tərzinin ideya, mənəvi təməlinə zidd idi.

Meydanda kütləyə kimlər başlılıq edirdilər, onlar hansı ideyaları ortaya atıb adamları qızışdırırlar? Leytenant Şmidt adına maşınqayırma zavodunun tokarı olan Nemət Pənahov mitinqlərdə liderliyi çox tez bir zamanda ələ almışdı. O, meydana toplaşanların əksər hissəsinin xoşuna gəldi, axı, iri, sanballı bir müəssisənin fəhləsi idi, ilk çıxışlarında özünü inqilabi dəyişikliklərin, yenidənqurmanın qızığın tərəfdarı elan etmişdi. Tribunada danışarkən kağıza baxmırı, hər bir dinləyicisini öz həmfikrinə çevirməyə çalışırdı. Tək-tək adamlar başa düşürdülər ki, «yeniləşmənin» ehtiraslı tərəfdarı, «çılğın» Nemət oyuncuq simadır, yenidənqurmaya zidd qüvvələrin, korrupsiyaya qurşanmış tayfaların, respublikada yenidən aqalıq etmək, onu öz mülkü kimi görmək ehtirası ilə yanın qüvvələrin fikrinin ifadəcisidir və onların niyyətlərini həyata keçirməyə çalışır.

Mənəviyyatca pozulmuş təhrikçi, təhlükəli boş-boğaz N. Pənahovun nitqlərində elə çağırışlar və şürələr irəli sürüldü ki, bunlar vicdanlı əməkçiləri, bütövlükdə Azərbaycan xalqını hiddətləndirməyə bilməz. Onun nitqlərində həyatını təhlükə qarşısında qoyub zəhmətkeşlərin şərəfini, ləyaqətini və həyatını qoruyan döyüşülərin, sovet xalqının əsgər oğullarının ünvanına cürbəcür böhtanlar da yağıdırılır. Sovet dövlətinin milli siyaseti barəsində alçaq uydurmalar da səslənirdi, SSRİ-nin tərkibində çıxməq çağırışları da eşidilirdi. Bu dəlisov tip özünü qədim dastanların qəhrəmanlarına bənzədərək öyünür, dediyi sözlərdən həzz alırdı. «Biz meydanda soyuqdan donacağımızdan qorxmuruq. Lazım gəlsə, meydanın ətrafindəki bütün ağacları qıracaq, öz hökumət evini yandıracaq və onun

istisinə qızınacağıq!» Təsəvvür edin, bu sözləri Topxanada ağacların qırılmasından guya hiddətlənmiş adam deyirdi.

Tribunada Pənahovu çox vaxt Hatəmi əvəz edirdi. Bu nadan və mürtəce şəxs adamları geriyə, orta əşrlərin qayda-qanunlarına səsləyir, kinli, təcavüzkar ruhlu şüarlar ortaya atırdı. Hatəmiyə dəfələrlə xəbərdarlıq edilmişdi. Təmkinli olacağına söz verir, lakin tribunaya qalxan kimi yenə iğtişəslərə səsləyən qatı təhrifçi kimi, milli ədavət carçası kimi çıxış edirdi. Bəzən bu natiqlər adamların bir hissəsinin təkcə emosional yardımını ilə kifayətlənmirdilər. İş o yerə çatmışdı ki, meydanda qurulan çadırların birində mitinqin iştirakçıları üçük xüsusi olaraq pul yığıldı, ovzında makinada yazılmış qəbzlər verilirdi. «Müvəkkillərdən» təkcə biri, Gədəbəy Rayon Soveti İcraiyyə Komitəsi təşkilat şöbəsinin müdürü İ. Ələkbərov rayonun 70-dən çox müəssisə və təşkilatında toplanmış iri məbləğdə pul vəsaitini həmin çadırda götürmişdi. Respublikanın başqa şəhərlərində və rayonlarında da bu cür əməliyyat aparılmış və həmin işlərin hamısı prinsipsizlik, yolverilməz passivlik göstərən partiya komitələrinin gözü qarşısında baş vermişdi.

İcazəsiz mitinqlərə və nümayişlərə bədxah istiqamət verilməsində yenidənqurmaya zidd qüvvələrin rolundan danışarkən onların mütəşəkkilliyini, düşünülmüş tədbirlərini, six birliyini, səbatsız, geri qalmış, azgrün və tüfeyli ünsürləri pul ilə əla almaq imkanlarından geniş istifadə etdiklərini qeyd etmək lazımdır. Cəmiyyətə zidd əməllərin təşəbbüsçüləri əslində bir-biri ilə six bağlı olan, bir-birinə yardım göstərən və əl tutan, cinayətkar tayfaların nümayəndələri olmuşlar. Başqa sözələ desək, indiki halda biz bir növ mafiya ilə, mütəşəkkil cinayətkarlığın formalarından biri ilə qarşılaşmışıq.

Gizli deyil ki, əksər hallarda qatı cinayət təşkilatçıları milli ədavətdən öz çirkin əməllərini ört-basdır etmək üçün pərdə kimi istifadə edirlər. Qadağan edilmiş «Krunk» komitəsinin lideri Manuçarov buna bariz misaldır. Məlum olmuşdur ki, o, boğazadək korrupsiya girdabına yuvarlanmış, sadə əməkçilərin dərd-kədəri hesabına varlanmış qatı cinayətkardır, azgrün millətçidir. Daha bir əyani misal: Şəkidə iri oğurluqlar və digər çox bəd əməllər üstündə ifşa olunmaq təhlükəsi qarşısında duran mafiya millətçilik ehtiraslarını qızışdıraraq milis idarəsinə, prokurorluğa silahlı basqın təşkil etmişdir ki, özü üçün qorxulu sənədləri uğurlasın.

Bakıdakı «Uşaq aləmi» univermağının zirzəmisində və müəssisədənkənar mühafizə işçilərinin evlərində odlu silahın və döyüş sursatının hansı məqsədlə saxlandığı hələ aydınlaşdırılmalıdır.

Bu faktlar səbatsızlıqdan, gərgin vəziyyətdən istifadə edib ədalət mühakiməsinin sarsıcı zərbəsindən özünü qorumağa çalışan cinayətkarların hiyləgər və məkrli niyyətini gündən-günə daha da açıq şəkildə göstərir.

Sumqayıtda fevral hadisələrindən sonra cinayət işlərinin tədqiq olunmasına ittifaq prokurorluğunun böyük qüvvələri, bütün ölkənin yüzdən çox təcrübəli müstəntiqi və əməliyyat işçisi səfərbər edilmişdir. Stepanakertdə və

Yerevanda işlemek üçün xeyli mütəxəssis öz cari işlərindən aralanmağa məcbur olmuşdur. SSRİ Prokurorluğu istintaq şöbəsi nümayəndəsinin qeyd etdiyi kimi, Ermənistanda və Azərbaycanda ekstremistlər və xuliqanlıq edən ünsürler hər iki respublikada müstəntiqlərin xüsusi qrupları mafiyanın idarəedici mərkəzi ilə bağlanan tellərə toxunduqları zaman yenidən fəallaşmışlar. Lakin ən səriştəli hüquqcular bu hörümçək torunu qırıb dağıtmaq əvəzində icazəsiz mitinqlərin baş verdiyi günlərdə dava-dalaşları, qarətləri, talanları təhqiq etməyə məcbur olmuşlar.

Ancaq hər halda mafiyanın dediyi olmayıacaq. O, böyük ziyan vurmaşdır, lakin əvvəl-axır məglubiyyətə düşçərdir, çünkü hökmünü xalq özü vermişdir. Qoy yenidənqurmanın düşmənləri, hər cür qatı millətçilər və ekstremistlər ümidi bəsləməsinlər ki, topladıqları və ruhlandıqları dəstə axıradək davam gətirəcək, qisas almağa cəhd göstərəcəkdir. Cinayətkar qüvvələr üzərinə hücum getdikcə güclənir, bu hücumun ümumxalq cəbhəsi genişlənir. Cinayət işlətmış, sosialist nailiyyətlərimizə qəsd etmiş adamların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcəkdir.

Durğunluq illərində irəli çəkilmiş və bürokratlaşmış idarə işçiləri yenidənqurmaya zidd qüvvələrlə əslində əlbirdirlər. Onlar öz imtiyazlarından və adət etdikləri mühafizəkar amirlik-inzibatiqliq metodlarından ikiəlli yapışmışlar. Ekstremal vəziyyətdə kadrların bir hissəsi partiyalılıq, vətəndaşlıq, mərdlik, siyasi yetkinlik sınağından çıxa bilməmiş, hətta ən adı insan alicənablılığı göstərə bilməmişlər. Onların bəziləri özünü itirmiş, qorxaqlıq etmişlər. İghtişaşların ilk kəskin əlamətləri özünü göstərən kimi Şəki Şəhər Partiya Komitəsinin birinci katibi H. Rəcəbov vəziyyəti düzəltmək üçün çıxış yolu tapa bilməmiş, sonra isə biabırcasına qaçıb aradan çıxmışdır. Naxçıvan MSSR-in və Kirovabadın partiya təşkilatlarının katibləri də lazımı səviyyədə durmamışlar. Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi Z. İsgəndərovun Bakıya qoydurduğu maşın yalnız atəşə tutulduğdan sonra Kirovabadda hərbi keşikçi dəstəsi tərəfindən dayandırılmışdır. Axtarış zamanı tapılan pulun məbləği katibin çoxillik əmək haqqında artıq idi və məlum deyil ki, hansı məqsədlər üçün nəzərdə tutulmuşdu.

Biz bilirik ki, ən çətin günlərdə respublika müəssisələrinin əksəriyyəti fasıləsiz işləmişdir və onların əmək kollektivləri ekstremistlərin tələblərini qətiyyətlə rədd etmiş, ermənilərin işdən çıxarılmasına yol verməmişlər. Lakin prinsipsiz, ideya cəhətdən səbatsız, mənəvi mövqeyi zəif rəhbərlər də az olmamışdır.

Qanunsuz əməllərə, o cümlədən millətlərarası zəmində mənfi hərəkətlərə yol vermək üstündə təkcə Bakıda 213 kommunist, o cümlədən 130 rəhbər işçi partiya məsuliyyətinə cəlb edilmiş, 13 nəfər partiya sıralarından xaric olunmuşdur. 715 nəfər, o cümlədən 138 rəhbər işçi intizam tənbəhi qaydasında cəzalandırılmış, 121 nəfər işdən azad edilmişdir.

Hüquq mühafizə orqanları işçilərinin xeyli hissəsi də özünü itirmiş, çəşqinliq göstərmiş, hadisələrin yedəyində getmişdir. Qanunçuluğun, asayışın,

vətəndaşların təhlükəsizliyinin keşiyini çəkməli olan bu orqanlar indi mənəvi müflislərdən, nüfuzdan düşməş işçilərdən təmizlənir. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin müxtəlif pillələrinin, məhkəmənin, prokurorluğun möhkəmləndirilməsi prosesi gedir, xalq drujinalarının möhkəmləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görülür.

Elmdə və mədəniyyətdə inhisar mövqeyi tutmaq iddiasında olan dissertasiyalarını və yalançı elmi əsərlərini yazarkən əsas götürdükləri köhnə ehkamlardan hələ də əl çəkə bilməyen, xalq təsərrüfatı və ideoloji sahə üçün heç bir faydası olmayan əsərlərinə görə adəti üzrə aldıqları yüksək maaşları itirmək istəməyən bəzi ziyalılar da xalqın həqiqi mənafeyinə əsla uyğun gəlməyən işlər görmüşlər. Peşə məhdudiyyəti və ümummədəni səviyyəsizlik çox vaxt müstəsnalıq əqidəsi ilə yanaşı durur, bu isə əksər hallarda milli təkəbbürə çevirilir.

Bela bir fakt təsadüfi sayıyla bilməz ki, ötən mitinqlər zamanı V. İ. Lenin adına meydanın tribunasında lovgâlıqla özünü «fəhlə sinfinin nümayəndəsi» adlandıran N. Pənahov ilə «aktual tələblərin» carçılırı o cümlədən ziyalıların nümayəndələri də tez-tez yanaşı dururdular. Özlərini xalqın arzu və istəklərinin ifadəcisi hesab edən, «millətin vicdanı» olduqlarını düşünən bu adamlar istəristəməz öz adları və nüfuzları ilə təhrikçilərin və onların arxasında duran iğtişaş təşkilatçılarının mövqeyini möhkəmləndirirdilər. Bəzi mədəniyyət xadimlərinin nitqləri, təkəbbürlü mülahizələri çox vaxt erməni ekstremistlərinin təhrikçi çağırışları ilə həməhəng səsləndirdi.

Görəsən bəzi ziyalılar dekabrın 5-də emosiyaların coşması üçün, xuliqanlıq, hətta vandalizm hərəkətləri üçün özlerinin də bilavasita və ya dolayıdı ilə məsəliyyət daşıdıqlarını düşünmüştərlərmi? Cızığından çıxmış cavanlar evlərin pəncərələrini və mağazaların vitrinlərini sindiranda, müəssisələrdə talançılıq edəndə, avtomaşınları çevirəndə və yandıranda, avtobusların və taksi maşınlarının sürücülərini və sərnişinlərini döyündə bu ziyalılar həmin hərəkətlərə laqeyd baxa bilmişlərmi? Axi həmin xuliqanların arasında «açıq elan etmiş» adamlar kimi meydanda xüsusi çadırlarda qalan gənclər də vardi.

Xalqın mənəvi tərbiyəcisi olmaq əvəzinə ziyalıların bir hissəsinin tutduğu bu mövqe – respublika Elmlər Akademiyası ümumi yığıncağının Sov.İKP MK Siyasi Bürosuna, SSRİ Ali Sovetinin Rəyassət heyüstəne, Azərbaycan KP MK-ya və Azərbaycan SSR Ali Sovetinə müraciətinin mətnində öz əksini tapan mövqe təəccüb doğurur və qətiyyətlə pişlənməyə layiqdir. Alımlar özlerinin müraciətində bir tərəfdən «Azərbaycanda və Ermənistanda baş verən, inqilabi yenidənqurma yolunda ciddi maneəyə çevrilən, millətlərarası münasibətlərə, ölkəmizin beynəlxalq nüfuzuna çox böyük xələl götərən hadisələrin inkişafından ciddi narahat olduqlarını» bildirirlər. Digər tərəfdən onların tələblərinin bir çoxu əslində qeyri-əməli xarakter daşıyır, bu günün reallıqlarından uzaqdır.

Yenidənqurmaya zidd olan, millətlərarası ədavəti qızışdırıan qüvvələrin fəaliyyətinin qiymətləndirilməsinə birtərəfli münasibət də səsiyyəvidir. Müraciətin

müəllifləri Ermənistanda və DQMV-də fəaliyyət göstərən ekstremistləri tənqid edir, lakin Azərbaycanda millətçilik ehtiraslarını qızışdırınların təqsirinin bundan heç də az olmadığı barədə bir kəlmə də danışmırlar, bu isə məlumat desək, prinsipsizləkdir.

Respublika Elmlər Akademiyası XVIII partiya konfransının qərarında da həmin yetkinlik hiss olunmur. Qərar alımlar kollektivində sağlam şərait təmin edilməsi üçün mənəvi və siyasi məsuliyyət daşımışlı olan bəzi kommunistlərin ideyaca yetkin olmadığını nümayiş etdirir.

Bakıda keçirilən icazəsiz mitinqlərin bəzi iştirakçılarının çıxışlarında bir qüsurlu mövqə labüb surətdə cəfəngiyata aparıb çıxarırdı - onlar ultimatum şəklində məsələ qoyurdular ki, Dağlıq Qarabağın muxtar vilayət statusu ləğv edilməlidir. Mənəsi ört-basdır edilməyən bu tələb partiya və dövlət qərarlarına tamamilə ziddir. Qərarlarda açıqca göstərilmişdir ki, SSRİ-nin tarixən təşəkkül tapmış milli-dövlət quruluşunun pozulması yolverilməzdır. Muxtar vilayət statusunun ləğv edilməsi tələbi əslində qanunsuz təşkilatlar olan «Qarabağ» və «Krunk» təşkilatlarının pozucu çağırışları ilə səsləşir.

Azərbaycanda və Ermənistanda icazəsiz mitinqlərin və nümayişlərin, yenidənqurmaya zidd qüvvələrin bu tədbirlərə böyük təsirinin ən mənfi nəticəsi budur ki, həmin zərərli tədbirlərə ümumtəhsil və texniki peşə məktəblərinin şagirdləri, tələbə gənclər cəlb edilmişdilər. Ekstremistlər uşaqların, gənclərin hələ formalasılıb yetkinləşməmiş şüurlarında millətçilik, millətlərərəsi ədavət toxumu səpməyə, onlara yanlış ideya, hüquq və əxlaq anlayışları aşılamaga çalışır, onları düşüncəsiz hərəkətlərə təşviq edirlər. Beynəlmilləlçilik ənənələrinə qarşı bu təxribatın miqyasını, gənclərimizin yaşıdlıları və tərbiyə olunduqları şəraitə vurulan zərərin miqyasını, möhkəm bel bağladığımız, Oktyabr işini davam etdirənlərin layiqli yeni nəsl kimi yetişəcəyinə ümidi bəslədiyimiz, bu gün həyata keçirilən yenidənqurma estafetini daha da irəli aparmalı olan nəslin psixologiyasına, əxlaqına, hissələrinə təsir göstərən millətçilik zəhərinin necə dərinə işlədiyini təsəvvür edəndə adam dəhşətə gəlir.

Yaranmış mənfi şəraitdə kütləvi informasiya və təbliğat vasitələrinin üzərinə son dərəcə böyük məsuliyyət düşür. Onlar ən böyük partiya prinsipiallığı ilə hərəkət etməlidirlər. Açığını demək lazımdır ki, televiziya və radio, habelə bəzi qəzetlər qarşısında duran vəzifələrin öhdəsindən galə bilməmiş, bir çox hallarda regiondakı hadisələr haqqında düzgün informasiya verməmiş, hadisələrin üstünü vurmamaq taktikası yeritmiş, durğunluq dövrünün təbliğat üsullarından biri olan quru ibarələrlə, xalqların dostluğunu və six birliyini möhkəmləndirmək haqqında sənük çağırışlarla adamları arxayınlasdırmışlar. Qəzet səhifələrində, radio və televiziyyada əhalini çəşidirən, istər müsahibə verən və mikrofonla çıxış edən adamların, istərsə də verilişlərin və məqalələrin müəlliflərinin özlerinin siyasi naşılığını nümayiş etdirən materiallar getmişdir. Bu ciddi nöqsanlar gərginliyin

azalmasına yox, artmasına səbəb olur, yenidənqurmaya müqavimət üçün fəallaşan qüvvələrin dəf edilməsini zəiflədirdi.

Respublika televiziyyası və radiosunun bir sıra verilişləri siyasi kasadlılığın, dayazlıqlıdan irəli galən laqeydliyin nəticəsi olmuşdur. Təhrikçi çağırışlar irəli sürülən mitinqin şərhəsiz və izahatsız translyasiya edilməsi çox kobud səhv idi.

Mürəkkəb şəraitdə respublika komsomolu Mərkəzi Komitəsinin gənclər üçün buraxılan mətbuat orqanları da özünün böyüməkdə olan nəslin tərbiyəçisi rolunu oynaya bilməmişdir.

Azərbaycan KP MK respublika kütləvi informasiya vasitələrinin işində ciddi nöqsanlar haqqında məsələ müzakirə etmişdir. Qeyd olunmuşdur ki, kütləvi informasiya vasitələri ölçülüb-biçilmiş və ağıllı mövqedən bəzən uzaqlaşmış, bir sıra materiallar ehtirasların qızışmasına, vəziyyətin kəskinləşməsinə səbəb olmuşdur. «Molodyoj Azerbaydjana» qəzetinin səhifələrində məsuliyyətsiz, təhlükəli bəyanatlarla çıxış edən təsadüfi müəlliflərə yer verilmişdir. «Azərbaycan pioneri» qəzetində məktəbləri icazəsiz mitinqlərdə iştirak etməyə çağırən reportaj dərc olunmuşdur.

Bəzi mədəniyyət xadimlərinin televiziya və radio ilə çıxışları, ideoloji cəhətdən zərərli, konyunktur xarakter daşıyan ayrı-ayrı televiziya və radio verilişlərində icazəsiz mitinqlərdə səslənən ultimatum şəkilli tələblər əslində müdafiə olunmuşdur. Bir sıra sahə qəzetləri və çoxtirajlı qəzetlər kobud səhv'lərə yol vermişdir.

Siyasi cəhətdən səhv materiallar dərc edilməsi, hadisələrin qərəzli işıqlandırılması üstündə «Molodyoj Azerbaydjana» qəzetinin redaktoru N. Nəcəfova uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir. O, vəzifəsindən azad olunmuşdur. «Azərbaycan pioneri» qəzetinin redaktoru Ə. Balayev, Azərbaycan SSR Dövlətteleradio Komitəsinin sədri E. Quliyev, onun müavinləri F. Tariverdiyev və A. Babayev də ciddi partiya məsuliyyətinə cəlb edilmişlər.

Yenidənqurmaya zidd qüvvələrin hər cür cidd-cəhdlərinə baxmayaraq cəmiyyətimizin həyatının bütün cəhətlərinin inqilabi yolla yeniləşdirilməsi, yenidənqurma işi güclənir. Durğunluq illərinin ağır mirasının kökündən ləğv edilməsi, sosial-iqtisadi və mənəvi inkişafın keyfiyyətcə yeni pilləyə qaldırılması prosesi dönməz prosesdir.

XIX Ümumittifaq partiya konfransının, Sov.İKP MK plenumlarının qərarlarında ölkənin kommunistlərinin, zəhmətkeşlərinin mübariz fəaliyyət programı əks etdirilmişdir. Azərbaycanda və Ermənistanda yaranmış mürəkkəb vəziyyətin nəticələrinin ləğv edilməsində DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün partiya və hökumətin qəbul etdikləri qərarların birinci dərəcəli əhəmiyyəti vardır.

Ölkənin ali dövlət hakimiyyəti orqanının rəyasət heyətinin iclasında, SSRİ Ali Sovetinin Azərbaycandan və Ermənistandan olan deputatları ilə

Sov.İKP MK-da görüşdə, Ermənistan SSR-dəki müşavirələrdə Sov.İKP MK-nin Baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri M. S. Qorbaçovun çıxışları, Mərkəzi televiziyanın və Ermənistan televiziyanının müxbirləri ilə müsahibəsi böyük ruhlandırıcı və təşkiledici təsir qüvvəsinə malikdir. Zəlzələnin nəticələrinin ləğv edilməsi üzrə Sov.İKP MK Siyasi Bürosu komissiyası - SSRİ Nazirlər Sovetinin sədri N. İ. Rijkovun başçılıq etdiyi komissiya öz fəaliyyətində işgüzarlıq, qətiyyət, operativlik və yüksək humanizm nümayiş etdirir.

Hazırda Azərbaycan partiya təşkilatının, Azərbaycan KP MK-nin fəaliyyətində yenidənqurma istiqamətində qəti dönüş baş verməkdədir. Respublikanın partiya komitələri və təşkilatları, kommunistləri mənfi proseslərin və pozuntuların aradan qaldırılması, Azərbaycanın iqtisadi və sosial həyatının təzələnməsinə, onun ictimai tərəqqinin ön mövqelərinə çıxmasına yol verməmək, bu işin sürətini azaltmaq üçün hər cür yalana və alçaq metoda əl atan mühafizəkar ünsürlərin quduza casına müqavimətinin dəf edilməsi naminə getdikcə daha çox qüvvə sərf edirlər.

Partiya komitələrinin, xalq deputatları sovetlərinin, ictimai təşkilatların fəaliyyətinin üslubu dəyişir, yeni məzmun kəsb edir. Azərbaycan KP MK, respublikanın partiya təşkilatları Leninin ənənələrinə sadıq qalaraq özlərinin bütün fəaliyyətində kütlələrin təcrübəsinə arxalanmağa, ictimai rəyi mütəxəssislərin, partiya, mühərribə və əmək veteranlarının məsləhətlərini nəzər almağa, aşkarlığın təsirindən geniş istifadə etməyə çalışırlar. Partiya komitələrində iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrinin işçiləri ilə görüşlər keçirmək ənənəyə çevrilmişdir. Azərbaycan KP MK-da sənaye və kənd təsərrüfatı qabaqcılları ilə, alımlərlə, xalq təhsili işçiləri ilə, gənclərlə, qadın fəallarla, ədəbiyyat və incəsənət xadimləri ilə, kütləvi informasiya vasitələrinin işçiləri ilə müşavirələr və görüşlər keçirilmişdir. Azərbaycan KP MK bürosu üzvlərinin, respublika baş idarələri və təşkilatları rəhbərlərinin şəhərlərdə və rayonlarda, əmək kollektivlərində təşkil edilən müntəzəm görüşlərində respublikanın həyatının ən aktual məsələləri müzakirə olunur, cari və perspektiv vəzifələri yerinə yetirməyin ən yaxşı yolları müəyyənləşdirilir.

Kadr korpusunu qətiyyətlə təzələmək, təşəkkül tapmış tayfaları dağıtmak, layiq olmadığı vəzifələri tutan, yenidənqurmaya müqavimət göstərən, kütlələr arasında hörmətdən və nüfuzdan düşən, əxlaqa zidd hərəkətləri ilə özünü ləkələyən şəxslərdən xilas olmaq xətti götürülmüşdür.

Azərbaycan KP MK respublikanın sosial-iqtisadi inkişafı konsepsiyasını irəli sürmüştür. Bu konsepsiyanın əsas müddəələri strateji vəzifələrin və məsələlərin təmin edilməsinə yönəldilmişdir. Sənədin səciyyəvi xüsusiyyəti onun aşkar sosial xarakter daşımasıdır.

Mənzil problemi ən kəskin problemlərdən biri olaraq qalır. «Mənzil» adlanan kompleks program bu problemin həllinə xidmət edir. İndi «Sağlamlıq»

programı hazırlanmaqdadır, ekoloji vəziyyətin kökündən yaxşılaşdırılması üçün tədbirlər kompleksi həyata keçirilir.

Xalqın mənəviyyatının təzələnməsi, yüksək mədəniyyətin və saf əxlaqi prinsiplərin bərqərar edilməsi də vacib fəaliyyət sahəsidir. Respublikanın partiya və dövlət orqanları Azərbaycan dilinin, ədəbiyyatının və insəsənətinin, mütərəqqi xalq adətlərinin, ənənələrinin, bayramlarının inkişaf etdirilməsinə yönəldilən konkret tədbirlər həyata keçirirlər.

Azərbaycan dilinin qayğısına qalan partiya və sovet orqanları milli-rus ikiidilliyyinin inkişafına daim diqqət yetirirlər. Respublikada geniş zəhmətkeş kütlələrinin millətlərərətə ünsiyətin, xalqların mədəni nailiyyətlərinin, ümumsovet mədəniyyəti və dünya mədəniyyəti sərvətlərinin qarşılıqlı mübadiləsinin mühüm vasitəsi olan rus dilini öyrənməsini yaxşılaşdırmaq məqsədi daşıyan tədbirlər görülür.

Milli inkişaf və millətlərərətə ünsiyət mədəniyyəti, vətənpərvərlik və beynəlmiləlçilik təribyəsi problemlərinə diqqətin artırılması bu gün çox mühüm vəzifədir. İndi uzun illər boyu bəsitleşdirilmiş və rəsmiyətçilik məngənəsində sıxılmış beynəlmiləl təribyə işini «yaxşılaşdırmaqdən» və ya «təkmilləşdirməkdən» söhbət gedə bilməz. Söhbət ancaq partianın ideoloji fəaliyyətinin bu mühüm istiqamətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdən getməlidir. «Millətlərərətə mənəfe üçün canıyananlıq edənlər»in məsuliyyətsiz hərəkatlərinin və saxta bəyanatlarının gənclərin beynəlmiləlçilik şüuruna vurduğu zərərin ləğv edilməsi qeydinə qalmaq lazımdır. Azərbaycanın partiya təşkilatının, fəhlə sinfinin, zəhmətkeşlərinin tarixi beynəlmiləlçilik ənənələri ilə zəngindir. Bu ənənələri öyrənmək və onlardan hər vasitə ilə istifadə etmək, onları dirçəltmək, yenidənqurma strategiyasının vəzifələri və tələbləri ruhunda yeni məzmunla zənginləşdirmək lazımdır.

Heç bir şübhə yoxdur ki, respublikanın kommunistləri, vətəndaşları günün bu vacib vəzifəsinin yerinə yetirilməsinə üzəkdən qoşulacaqlar, beləliklə, gələcək nəslin mənəvi simasına güclü təsir göstərəcəklər. SSRİ-nin bütün xalqlarının sərbəst inkişafının və tərəqqisinin təməli kimi sovet cəmiyyətinin six birliyinə, sosialist Vətənimizin qüdrətinin möhkəmlənməsinə xidmət edən nə varsa, hamisini qoruyub artırmaq bizim vətənpərvərlik borcumuzdur. Sovet xalqlarının birliyi indiki və gələcək müvəffəqiyyətlərimizin rəhnidir.

«Kommunist» qəzeti, 23 dekabr 1988-ci il

**DAİMİ YAŞAYIŞ YERLƏRİNİ TƏRK ETMİŞ VƏTƏNDƏŞLƏRƏ
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN KOMMUNİST PARTİYALARI
MK-LARININ, AZƏRBAYCAN SSR VƏ ERMƏNİSTAN SSR
ALI SOVETLƏRİ RƏYASƏT HEYƏTLƏRİNİN VƏ NAZİRLƏR
SOVETLƏRİNİN MÜRACİƏTİ**

Əziz qardaşlar və bacılar!

Bu kədərli, ağır günlərdə sovet xalqı, bütün dünyanın xeyirxah adamları Ermənistanda zəlzələdən zərər çəkmiş adamları xilas etmək üçün, təbii fəlakətin vurduğu yaraları sağaltmaq üçün əllərindən gələni əsirgəmirlər.

Zaqafqaziyadakı ən yaxın qonşulardan, ucsuz-bucaqsız çoxmillətli Vətənimizin hər yerindən, planetin hər tərəfindən kömək gəlir. Zərər çəkənlərin, onların qohumlarının və yaxın adamlarının dərin kədərinə şərik olmaq, təbii fəlakətin nəticələrini aradan qaldırmaqdə konkret tədbirlər müəyyən etmək üçün M. S. Qorbaçov Ermənistana gəlmişdi. Onun söhbətləri və görüşləri adamların qəlbində inam oyatdı ki, onların kədəri təkcə onların müsibəti deyildir, erməni xalqının dərdi və qayğısı bütün sovet adamlarının dərdi və qayğısıdır.

Neçə əsrdir ki, Azərbaycan və erməni xalqları yanaşı yaşayırlar. Tarixin hökmü belə olub. Bütün bu müddət ərzində onlar həmişə sevinc və kədərlərini, duz-cörəklərini bölüşmüş, çətinlikləri birlikdə aradan qaldırmışlar.

Lakin, təəssüf, hətta bu ümumxalq kədərli günlərində də elə ekstremistlər, təhrikçilər, abırsız-həyasız adamlar tapılır ki, onlar azərbaycanlıları və erməniləri milli ədaviti, düşmənciliyi qızışdırmağa çağırırlar. Bizim bir-birimizdən ayrı düşməyimiz ancaq yenidənqurma və demokratiya əleyhdarlarının xeyrinədir, onlar sosial ədalətə, respublikaların həyatının yeniləşdirilməsinə doğru irəliləyişi yavaşıtmış istəyirlər. Ailələr dədə-baba yurdlarını tərk etməyə vadar olmuşlar. Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana köçənlərin sayı olduqca çöxdür. Gözlənilməz çətinliklər meydana çıxmışdır: minlərlə adamı yedirib-içirmək, yerbəyer etmək gərəkdir, uşaqlara məktəb, böyük'lərə iş, hamiya əmin-amənlıq və sakitlik gərəkdir.

Əgər insan kortəbii qüvvələr qarşısında hələlik acizdirse, millətləri bir-birindən ayırmaga çalışan qara qüvvələri biz ram etməyə borcluyuq.

Azərbaycanın və Ermənistəninin partiya və sovet orqanları regionda şəraititən sağlamlaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirirlər. Biz yol verməməliyik ki, milli ehtiraslar coşub idraka üstün gəlsin. Yaranmış münaqışını aradan qaldırmağın yolu bir-birindən təcrid olunmaqdə və bir-birinə qarşı durmaqdə deyildir, mənafelərə qarşılıqlı hörmətdədir, bir-birinə güzəştə getməyə can atmaqdadır.

Bu günlər rayonların rəhbərləri köçkünlərin öz doğma yurdlarına qayıtmamasına imkan yaratmaq üçün birlikdə tədbirlər müəyyən edirlər.

Əziz yoldaşlar! Biz sizi məsuliyyətsiz adamların iğtişaşlar törətmək, millətlərarası ədavəti qızışdırmaq, qorxunc şayiələr yaymaq, ehtirasları coşdurmaq cəhdələrini qətiyyətlə dəf etməyə çağırırıq. Hər cür tərəddüdləri, şəkk-şübhələri kənara atın. Qonşularınız, dostlarınız, iş və məktəb yoldaşlarınız sizi gözləyirlər. Xalqlar qardaşlığına qəsd edənlər, ailələri yurdlarından didərgin salanlar, adamları milli əlamətə görə təqib edənlər qanuna tam müvafiq cəza alacaqlar. Əmin ola bilərsiniz ki, iğtişaşların və millətlərarası ədavətin fitvaçıları məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

Xalqlarımızın ənənələri bizə öyrədir: fəlakət üz verəndə incikliklərin yerini rəğbət və sıx birlik tutmalıdır. Biz vətəndaşların təhlükəsizliyi və Konstitusiya hüquqlarının qorunmasına, onların əvvəlki yaşayış və iş yerlərinə qayıtmasına töminat veririk.

Biz hamımız M. S. Qorbaçovun çağırışına qulaq asmalıyıq: daimi yaşayış yerlərini tərk etməyə məcbur olanların tezliklə öz doğma yurduna qayıtması üçün əlimizdən gələni əsirgəməməliyik.

Əziz vətəndaşlar!

Siz öz torpağınızda işləmək həsrətindəsiniz. Doğma dağlar və vadilər üçün darixırsınız, bağlar əllərinizin hərərətini gözləyir.

Sizə müraciət edərkən ümidivariq ki, aqıl-kamalla, təmkinlə hərəkət edəcək və yüksək vətəndaş məsuliyyəti göstərəcək, düzgün qərar qəbul edəcək, xeyirxah niyyətlə, təmiz, açıq ürəklə öz ev-eşiyinizə, doğma yurdunuza, öz əmək kollektivinizi qayıdaqqsınız.

AZƏRBAYCAN KP MK
ERMƏNİSTAN KP MK

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİ
ERMƏNİSTAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİ

AZƏRBAYCAN SSR NAZİRLƏR SOVETİ
ERMƏNİSTAN SSR NAZİRLƏR SOVETİ

«Kommunist» qəzeti, 4 yanvar 1989-cu il

HAMININ QAYĞISI

Moskvada Azərbaycan SSR və Ermənistən SSR rəhbərlərinin görüşü olmuşdur. Görüşdə kommunist partiyaları MK-larının birinci katibləri Ə. X. Vəzirov və S. Q. Arutyunyan, ali sovetlərin rəyasət heyətlərinin sədrleri S. B. Tatlıyev və Q. M. Voskanyan, nazirlər sovetlərinin sədrleri H. N. Seyidov və F. T.

Sarkisyan, kommunist partiyaları MK-larının ikinci katibləri V. P. Polyaniçko və Y. P. Koçetkov iştirak etmişlər.

Regionda vəziyyətin normal hala salınması ilə əlaqədar bir çox məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, vəziyyətin qeyri-sabitliyi tezliklə fəal tədbirlər görüləməsini tələb edir. Bununla əlaqədar olaraq millətlərarası münasibətləri normal hala salmaq, iki qardaş xalqın ənənəvi əlaqələrini və dostluğunu dirçəltmək məqsədilə tədbirlərin əlaqələndirilməsi barəsində konkret təkliflər müzakirə edilmişdir.

İndiki mərhələdə köçkünlərin daimi yaşayış yerlərinə qayıtması xüsusi ilə vacibdir. Azərbaycanlı və erməni ailələrə müraciətlə doğma yurdlarına qayıtmaq barəsində iki respublika rəhbərliyinin birgə çağırışından bu işdə fəal istifadə etmək, bu işi əməli tədbirlərlə, adamların təhlükəsizliyinin etibarlı təminatları ilə möhkəmlətmək lazımdır.

Qeyd edilmişdir ki, müxtəlif səviyyələrdə Azərbaycanın və Ermənistanın partiya, sovet, təsərrüfat orqanları, ictimai təşkilatları arasında əlaqələr qaydaya salınmalıdır.

Şayiələrə və qərəzli yalan xəbərlərə qarşı mübarizə aparmaq lüzumuna xüsusi diqqət yetirilmişdir. Respublikaların rəhbərlərinin qeyd etdiklərini görə, elə məsul məqam başlanmışdır ki, Azərbaycanda və Ermənistan da hadisələrin nəinki bu və ya başqa cür dönüşü, bütövlükdə yenidənqurmanın taleyi, sovet cəmiyyətinin inqilabi yeniləşməsi prosesi də xeyli dərəcədə qətiyyətli və məqsədönlü tədbirlərdən asılı olacaqdır. Hamımızın borcu bu sınaqda da beynəlmiləlciliyi, yalnız bütün xalqlarımızın səmimi ailəsində cəmiyyətimizin tərəqqisini, onun vətəndaşlarının rifahını təmin edə biləcəyimizə yenilməz inamı qoruyub saxlamaqdır (SITA).

«Kommunist» qəzeti, 12 yanvar 1989-cu il

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN İCLASI

Yanvarın 12-də Kremlədə Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin söđri M. S. Qorbaçovun söđriliyi ilə SSRİ Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur...

SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyətlə əlaqədar məsələ müzakirə etmiş və bu məsələ barəsində Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirovun və Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyanın məlumatını dinləmişdir. Azərbaycan SSR və Ermənistan SSR partiya və dövlət orqanlarının, habelə SSRİ Ali Soveti Millətlər soveti komissiyyasının təkliflərini nəzərə almaqla və bu regionda millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və vəziyyəti səbitləşdirmək məqsədilə SSRİ Konstitusiyasına uyğun olaraq Ali Sovetin Rəyasət

heyəti Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə formasının tətbiqini məqsədə uyğun saymışdır (SİTA).

«Kommunist» qəzeti, 13 yanvar 1989-cu il

AZƏRBAYCAN SSR-İN DAĞLIQ QARABAĞ MUXTAR VILAYƏTİNDƏ XÜSUSİ İDARƏ FORMASININ TƏTBİQİ HAQQINDA

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI

Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar olaraq, onların daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək məqsədilə, Azərbaycan SSR və Ermənistan SSR partiya və dövlət orqanlarının, habelə Millətlər soveti komissiyasının təkliflərini nəzərə almaqla SSRİ Ali Sovetinin Rəyasət heyəti bu məsələni Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti ilə müzakirə edib SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə müvafiq surətdə qərara alı:

1. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin.

A. İ. Volski yoldaşın sədrliyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin xüsusi idarə komitəsi yaradılsın.

İyirminci çağırış Dağlıq Qarabağ Muxtar Vilayəti xalq deputatları sovetinin və onun icraiyyə komitəsinin səlahiyyətləri Sovetin yeni tərkibinin seçiləri keçirilənədək dayandırılsın.

2. Müəyyən edilsin ki, Dağlıq Qarabağ Muxtar Vilayətini xüsusi idarə komitəsi bilavasitə SSR İttifaqının ali dövlət hakimiyyəti və idarə orqanlarına tabedir, muxtar vilayətin xalq deputatları sovetinin və onun icraiyyə komitəsinin bütün səlahiyyətlərinə, komitənin sədri isə vilayət xalq deputatları soveti icraiyyə komitəsi sədriñ hüquqlarına və vəzifələriə malikdir.

Dağlıq Qarabağ Muxtar Vilayətinin yerli dövlət hakimiyyəti və idarə orqanlarına rəhbərlik etmək göstərilən komitəyə tapşırılsın, habelə vilayət xalq deputatları soveti icraiyyə komitəsinin aparıcı əməli orqan kimi ona verilsin.

3. Müəyyən edilsin ki, bu fərmanın qüvvədə olduğu dövrə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki ittifaq və respublika tabeli müəssisələr, idarələr və təşkilatlar, habelə onların filialları, sexləri və digər struktur bölmələri Azərbaycan SSR Nazirlər Sovetinin rəyi nəzərə alınmaqla SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi məsələlər dairəsi üzrə komitəyə tabedirlər.

Mətbuat, radio və televiziya orqanları, digər kütləvi informasiya vasitələri, nəşriyyatlar, poliqrafiya müəssisələri, daxili işlər orqanları, habelə mədəniyyət, xalq təhsili, səhiyyə müəssisələri və qeyri-istehsal sahəsinin digər təşkilatları tabeliyindən və idarə mənsubiyətindən asılı olmayaraq komitənin və ya onun vəkil etdiyi şəxslərin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərirlər.

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində prokurorluq və məhkəmələr qüvvədə olan qanunvericiliyə və müvafiq surətdə SSRİ Baş Prokurorluğunun, SSRİ Ədliyyə Nazirliyinin və SSRİ Ali Məhkəməsinin müəyyən etdikləri qaydaya əsasən fəaliyyət göstərirlər.

4. Dağlıq Qarabağ Muxtar Vilayətinin xüsusi idarə komitəsinə ixtiyar verilsin:

Dağlıq Qarabağ Muxtar Vilayəti rayon, şəhər, kənd, qəsəbə xalq deputatları sovetlərinin, onların icra və sərəncam orqanlarının səlahiyyətlərini dayandırsın, habelə göstərilən yerli sovetlərə seçkilər təyin etsin və onların keçirilməsini təşkil etsin;

ictimai təşkilatların və özfəaliyyət birliklərinin SSRİ Konstitusiyasına və qanunvericiliyinə zidd olan fəaliyyətini dayandırsın, yaxud lazıim gəldikdə onları buraxsın. Respublika və ya Ümumittifaq orqanları olan həmin təşkilatlar və birliklər bu orqanların razılığı ilə qeydə alınır və ya buraxılır;

lazım olduqda dövlət, təsərrüfat quruculuğu və sosial-mədəni quruculuq məsələləri barəsində SSRİ Ali Sovetinin Rəyasət heyətinə, SSRİ Nazirlər Sovetinə, SSRİ nazirliliklərinə, dövlət komitələrinə və baş idarələrinə təkliflər verilsin.

5. «Dövlət müəssisəsi (birliyi) haqqında» SSRİ Qanununun 6-ci maddəsinin 2-ci, 3-cü bəndlərinin və 5-ci bəndin üçüncü abzasının və 7-ci maddəsinin qüvvəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində müvəqqəti dayandırılsın.

6. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti bu fərmandan irəli gələn müvafiq qərarlar qəbul etsin.

7. Bu fərman 1989-cu il yanvarın 20-dən qüvvəyə minsin.

SSRİ Ali Soveti Rəyasət heyətinin sədri: **M. QORBAÇOV**

SSRİ Ali Soveti Rəyasət heyətinin katibi: **T. MENTEŞAŞVİLİ**

Moskva, Kreml, 12 yanvar 1989-cu il

«Kommunist» qəzeti, 15 yanvar 1989-cu il

AZƏRBAYCAN SSR ALI SOVETİNİN RƏYASƏT HEYƏTİNDƏ

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və Dağlıq Qarabağda vəziyyəti sabitləşdirmək, sosialist qanunçuluğuna əməl etmək və vətəndaşların

Konstitusiya hüquqlarını qorumaq üçün SSRİ Ali Soveti Rəyasət heyətinin hazırladığı əməli tədbirləri müzakirə edərək, SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə müvafiq surətdə SSRİ Ali Soveti Rəyasət heyətinin nəzərdə tutduğu kimi, Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilməsini və Azərbaycan SSR-in DQMV xalq deputatları sovetinin səlahiyyətinin dayandırılmasını bəyənməyi və buna tərəfdar olmağı qərara almışdır.

«Kommunist» qəzeti, 15 yanvar 1989-cu il

ÜMUMİ QAYĞI VƏ ÜMUMİ MƏSULİYYƏT

AZƏRBAYCAN PARTİYA FƏALLARI YİĞİNÇAĞINDA

Yanvarın 13-də Bakıda Azərbaycan partiya fəallarının yiğincağı olmuşdur. Yiğincaqdə DQMV-də və onun ətrafında vəziyyəti normal hala salmaq haqqında Sov.İKP MK-nın göstərişləri və Sov.İKP MK-nın partiyaya, Sovet xalqına müraciəti ilə əlaqədar olaraq Azərbaycan partiya təşkilatının vəzifələri müzakirə edilmişdir. Fəallar yiğincağı Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə formasının tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanını bəyənmişdir. Məruzədə və çıxışlarda qeyd edilmişdir ki, indiki vəziyyətdə ən ağıllı və düzgün qərar qəbul olunmuşdur. Azərbaycan zəhmətkeşləri Sov.İKP MK-nın gərginliyi aradan qaldırmaq, iki xalqın ənənəvi dostluq və qardaşlıq əlaqələrini bərpa etmək kimi prinsipial xəttinə ürəkdən tərəfdardırlar.

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov məruzə etmişdir.

O demişdir: Son günlər bir sıra elə mühüm siyasi hadisələr baş vermişdir ki, yenidənqurmanın taleyi üçün, çoxmillətli dövlətimizin daha da möhkəmlənməsi üçün bunların çox böyük əhəmiyyəti vardır. Yanvarın 10-da Moskvada Sov.İKP Mərkəzi Komitəsinin plenumu oldu və həmin plenumda Sov.İKP MK-nin ali katibi M. S. Qorbaçov məruzə etdi. Partiyamızın tarixində belə plenumun misli yoxdur. Onun gündəliyi ölkəmizdə gedən müsbət proseslərin, sovet cəmiyyətinin demokratikləşdirilməsinin, siyasi sistemin islahatının bilavasitə nəticəsi olmuşdur. Plenumun iştirakçıları Sov.İKP-dən SSRİ xalq deputatlığına 100 namızəd göstərmək haqqında MK Siyasi Bürosunun təklifini yekdilliklə bəyəndilər. Onlar arasında Azərbaycan partiya təşkilatından namızəd, 1951-ci ildə anadan olmuş, Neft daşları mədənin qazmacısı, Bakı Şəhər Partiya Komitəsinin üzvü Hüseyin Rüstəm oğlu İbrahimov yoldaş da vardır.

İlk dəfə Sov.İKP Mərkəzi Komitəsinin «Partiyaya, sovet xalqına» seçki qabağı müraciəti MK plenumunda qəbul edilmişdir.

Sov.İKP MK sovet xalqına müraciət edərkən onu əsas tutmuşdur ki, Sov.İKP hakim partiyadır, ona görə də sosializmin taleyi, ölkənin taleyi üçün sovet cəmiyyəti qarşısında tam məsuliyyət daşıyır. Ən yaxın gələcək üçün partianın irəli sürdüyü məqsəd və vəzifələri, qarşidakı seçimlərə onun nə kimi nailiyyətlərlə getdiyini bilməyə sovet adamlarının haqqı vardır.

Sov.İKP-nin siyasi platformasında ümumxalq mənafeləri ifadə olunur, cəmiyyətin müxtəlif təbəqələrinin bütün cürbəcür fikir və tələbləri birləşdirilmişdir.

Qazanılmış nailiyyətlərə, yenidənqurmanın çətinliklərinə müraciətdə realizm mövqelərindən qiymət verilir, daxili və xarici siyaset sahəsindəki vəzifələr şərh edilir. Partiya əvvəlki illərdə yol verilmiş ciddi səhvlər və nöqsanlar üçün məsuliyyəti öz üzərinə götürməklə böyük mərdlik göstərmışdır. Bununla birləşdə partiya Lenin prinsiplərinə istinad edərək, xalqın mənafelərini əsas götürərək sosializmin yeniləşdirilməsinə dair novator programı irəli sürmüştür.

Xalqın partiyaya etimadını möhkəmlətmək üçün ancaq bir yol vardır ki, bu da yenidənqurma proseslərini genişləndirməkdən və dərinləşdirməkdən, sovet adamlarının rifahının yüksəlməsinə yorulmadan qayğı göstərməkdən ibarətdir. Mərkəzi Komitənin xalqa seçkiqabağı müraciətinin əsas məzmunu, əsas məqsədi budur.

Bütün partiya təşkilatları müraciətin məzmununu nə qədər əsaslı surətdə izah və təbliğ etsələr, onu əsas ideyalarına istinad etsələr, müraciət bir o qədər böyük rol oynayar. Bax, buna görə də müraciəti hər cür lazımı siyasi və təşkilati tədbirlərlə möhkəmlətmək lazımdır.

İndiki seçimlər yeni məsələlər irəli sürmüştür. Bunların həlli üçün ciddi ideoloji iş aparılmalı və elə indi həmin iş cəbhə boyu genişləndirilməlidir. Hami seçim kampaniyasına fəal qoşulmalı, siyasi islahatımızdan irəli gələn prinsiplər əsasında seçimlərin müvəffəqiyyətlə keçməsinə kömək etməlidir. Azərbaycan SSR və Ermənistən SSR rəhbərlərinin Moskvada keçirilmiş görüşü barədə də sizə məlumat vermək istəyirəm. Regionda vəziyyətin normal hala salınması ilə bağlı olan bir çox məsələlər nəzərdən keçirildi. Qeyd edildi ki, vəziyyətin qeyri-sabitliyi hər iki tərəfin təxirə salınmadan ən fəal tədbirlər görməsini tələb edir. Azərbaycan KP MK bürosu konkret təkliflər verdi. Bu təkliflərin mahiyyəti millətlərarası münasibətləri normal hala salmaq, iki qardaş xalqın ənənəvi əlaqələrini və dostluğunu dirçəltmək məqsədilə görülən tədbirlərin əlaqələndirilməsindən ibarətdir. S. Q. Arutyunyan yoldaş həmin təkliflərə tamamilə tərəfdar oldu və biz birgə tədbirlər hazırlamaq barədə razılığa gəldik, bunun üçün respublikalararası komissiya yaratdıq.

Erməni yoldaşlarla söhbətdə köçkünlər problemi böyük yer tuturdu, çünki bizim fikrimizcə, bu ən təxirəsalınmaz problemdir. Ümid edildiyi bildirildi ki, bu

görüş ən müxtəlif səviyyələrdə əlaqələri sahmana salmaq sahəsində hər iki respublikanın partiya, sovet, təsərrüfat orqanlarının, ictimai təşkilatlarının rəhbərləri üçün yaxşı nümunə olmalıdır. M. S. Qorbaçovun Azərbaycan SSR-dən və Ermənistan SSR-dən SSRİ Ali Soveti deputatlarının bir qrupu ilə görüşündə diqqət mərkəzində regionda vəziyyət, millətlərarası münaqişəni aradan qaldırmaq, əmin-amanlılığı və sakitliyi bərpa etmək yolları durmuşdu. Açıq, prinsipial fikir mübadiləsi hadisələrin gedişini dəyişdirmək və vəziyyəti normal hala salmaq sahəsində əməli tədbirlər programı hazırlamağa imkan verdi.

Yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət heyəti Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyətlə əlaqədar məsələni ətraflı müzakirə etdi, bu məsələ barəsində Azərbaycan və Ermənistan kommunist partiyaları MK-larının birinci katiblərinin məlumatlarını dinlədi. İki respublikanın partiya və dövlət orqanlarının, Millətlər soveti komissiyasının təkliflərini nəzərə almaqla, bu məsələni Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti ilə müzakirə edərək, DQMV-də millətlərarası münasibətləri daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək məqsədilə SSRİ Ali Sovetinin Rəyasət heyəti SSRİ Konstitusiyasına müvafiq surətdə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq etmişdir.

Qəbul olunmuş qərarların vacibliyini, çox böyük siyasi əhəmiyyətini qeyd etdikdən sonra Vəzirov yoldaş Moskvada keçirilmiş söhbətlərin və müzakirələrin əsas məzmunu haqqında yığıncağın iştirakçılara məlumat vermişdir.

O demişdir: Biz ölkənin rəhbərliyinə məlumat verdik ki, millətlərarası münaqişəni aradan qaldırmaq üçün görülən tədbirlər nəticəsində ictimai əhval-ruhiyyədə dönüşü təmin etməyə, vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Respublika əməkçilərinin əksəriyyəti millətçilik, ekstremist şuarları və təzahürləri pisləmiş, böhran vəziyyətini aradan qaldırmaq üçün Sov.İKP MK-nin yeritdiyi prinsipial xəttə tərəfdar olduğunu bildirmişdir. Əmək kollektivlərinin bir çoxu öz təşəbbüsü ilə bazar günləri işə çıxmış, növbələri uzatmış, işə çıxmamaq nəticəsində vurulan zərərin xeyli hissəsini ödəmişdir. Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım fonduna xeyli vəsait keçirilmişdir.

Qeyd edilmişdir ki, SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il 18 iyul tarixli iclası, onun qəbul etdiyi qərar regionda hadisələrin inkişafında dönüş olmuşdur. İclasın yekunları, orada M. S. Qorbaçovun çıxışı respublikanın kommunistləri, zəhmətkeşləri tərəfindən razılıq hissilə qarşılanmış, millətlərarası münasibətləri nizama salmaq sahəsində bütün əməli fəaliyyətimizin əsasını təşkil etmişdir.

DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək haqqında Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərarının yerinə yetirilməsinə xüsusi diqqət yetirildiyindən danışarkən Vəzirov yoldaş görülmüş alılər barədə məlumat vermiş,

qeyd etmişdir ki, DQMV ərazisi üzrə 1989-cu il üçün əsaslı vəsait qoyuluşunun həcmi keçən ilin planına nisbətən təqribən ikiqat artacaqdır.

Bütün bunlar yaxşıdır. Lakin bununla belə regionda vəziyyət hələ heç də sabitləşməmişdir. Yoldaşlar, bununla əlaqədar olaraq diqqətinizi respublika qəzetlərində dərc edilmiş və «Pravda» qəzetində çap olunmuş «Xalqın həqiqi mənafeyinə xidmət etməli» məqaləsinə bir daha çox ciddi cəlb etmək istərdim. Bizə verilən məlumata görə, məqaləni Gürcüstan və Özbəkistan qəzetləri də çap etmişlər. Hadisələrin inkişafını, onların səbəblərini və nəticələrini başa düşmək üçün məqalədə aparılmış təhlil, irəli sürülmüş müddəələr və çıxarılmış nəticələr, yenidənqurmanın ləngitməyə çalışan dairələrin fəaliyyətinə verilmiş prinsipial qiymətlər olduqca əhəmiyyətlidir.

Hər iki respublikada yenidənqurma əleyhdarı olan qüvvələr, buraxılmış olsalar da, qızığın fəaliyyət göstəron «Qarabağ» və «Krunk» komitələrinin liderləri, xəlvəti iqtisadiyyatın işbazları millətlərərəsi ədavəti, DQMV problemini hələ də qızışdırır və bunlardan öz tamahkarlıq məqsədləri üçün istifadə edirlər. Əlbəttə, biz onları bir qədər sixişdirmişik, lakin minlərlə adamın şüuruna onların təsir göstərməsinə, təəssüf, hələ son qoymamışiq. Bu isə həmin adamları hüquqa zidd olan yeni hərəkətlərə cəlb etmək təhlükəsi törədir.

DQMV-də ekstremist millətçilərin hərəkətləri əvvəlki kimi yenə də Azərbaycanda ekstremizm əhval-ruhiyyəsi üçün əlverişli zəmin yaradır. Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin, vilayət komsomol komitəsinin, həmkarlar ittifaqları vilayət şurasının, vilayət istehlak cəmiyyətləri ittifaqının respublika strukturundan nümayişkarən çıxmaları xüsusilə kəskin qarşılanmışdır.

Bəzi ünsürlər, o cümlədən respublikamızda olan belə ünsürlər bu özbaşına hərəkətlərə gələcəkdə DQMV-nin ərazicə Azərbaycan SSR-in tərkibində çıxmasının mümkünüyü kimi baxırlar. Xüsusən də ona görə ki, bütün bu hadisələr Ermənistana və ya RSFSR-ə qoşulmaq haqqında vilayət rəhbərliyinin arasıkəsilməz çağırışları şəraitində baş verir.

Biz korrupsiyaya qurşanmış, yenidənqurma əleyhdarı olan qüvvələrin qapunsuz fəaliyyətini bundan sonra da qətiyyətlə dəf edəcəyik. Bu, qanunun gücündən tamamilə istifadə etmək barəsində əhalinin təkidlə irəli sürdüyü tələblərə cavab verir.

Korrupsiyaya qurşanmış qüvvələr yenidənqurma xəttinin fəal surətdə yeridilməsi uğrunda respublika zəhmətkeşlərinin çıxışlarından, Azərbaycan SSR-in ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədəki tələblərdən, DQMV-də ekstremistlərin fitnəkar hərəkətlərindən, habelə milli mənlik şüurunun artmasından fəndigirlilikə istifadə edirdilər. Bir sıra yerdə onlar zəhmətkeşlərin narazılığını sabitliyi zaiflətmək mərasına yönəltməyə müvəffəq olurdular.

İcazə verilməmiş mitinqlərin iştirakçıları üçün kimlərin fitvəsi ilə çörək kombinatlarından, buzxonalarlardan, kababxonalardan, anbar bazalarından ərzaq məhsulları, adyal və çadırlar gətirildiyi barədə məlumatımız vardır. Bu, hələ bir

yana qalsın, meydanda gecə yiğinaqlarının təşkilatçılarına yüz min manatlarla pul, o cümlədən dövlətdən oğurlanmış pul, habelə müxtəlif kooperativ təşkilatlarının pulu verilmişdir. Ara qızışdırın adamlar haqqında istintaq qruplarının əlində konkret məlumat vardır. Qanunsuz toplanmış on min manatlarla pul hazırda müsadirə edilmişdir.

Ölimizdə hətta, elə xüsusü dəftərxana kitabları da var ki, buraya verilən pulun məbləği, pulu təhvıl verənlərin pasportlarından çıxarışlar, pulun toplandığı təşkilatların adları yazılmışdır. Həmin sənədlərin surətləri rayon partiya komitələrində vardır və biz ümid edirik ki, bu cür şəxslər barəsində nə kimi tədbirlər görüldüyü haqqında yaxın vaxtlarda məlumat alacaqıq. Belə rəzillər suyu bulandırmaq, camaati qızışdırmaq, partiya, sovet, hüquq mühafizə orqanlarının diqqətini respublikada başlanılmış təmizləmə proseslərindən yayındırmaq üçün hər cür vasitəyə əl atıldılar. Təəssüf, bu şəraitdə rəhbər kadrların heç də hamisi zirvədə olmamış, onların bəziləri camaata qoşulmuş, özləri şuluqluqlar təşkil etmişlər.

Yığıncaq ərefəsində Nazirlər Sovetinin sədri H. N. Seyidov yoldaş bir məktub göndərmişdir. Məktubda deyilir ki, böhranlı hadisələr dövründə Azərbaycan SSR Dövlət Statistika Komitəsində əmək ahənginin pozulması halları, kollektivin işini pozmaq cəhdləri olmuşdur. Deyə bilərəm ki, həmin günlərin birində məhz Dövlət Statistika Komitəsinin işçiləri KP MK-nin binası qarşısında icazə verilməmiş nümayişin ən fəal iştirakçıları arasında olmuşlar. Onlar cəfəng uydurmalar yayır, qeyri-sağlam ehtirasları və emosiyaları qızışdırırlar. Belə bir şəraitdə komitənin rəhbərləri fəaliyyətsizlik göstərmiş, əllərini ağdan-qaraya vurmamışlar.

Dövlət komitəsinin sədri X. M. Məmmədov MK üzvlüyünə namizəddir. Görəsən belə bir vəziyyətə necə dözə bilib - başçılıq etdiyi təşkilatda elə şərait yaranmış ki, burada işləyən 20 erməni vahiməli şayiələrin təsiri altında işdən çıxmaga məcbur olub.

Bundan başqa, sədr müavinləri Vəliyev və Hacıyev yoldaşlar siyasi naşılıq göstərərək, Bakı sovetinin deputati Ayrapetov yoldaşı geri çağırmaq və tutduğu vəzifədən azad etmək təklifindən ibarət məktubu imzalamışlar. Belə hərəkətləri necə başa düşməli? Bu nədir, yenidənqurmaya, partiyamızın xəttinə açıq müqavimət deyilmi? Bəlkə, onlar istəyirdilər ki, bütün respublikaya od vurulsun, qan tökülsün?

Respublikanın Nazirlər Soveti onların tutduqları vəzifələrdə qalmasının məqsədə uyğun olmadığı barədə Oktyabr Rayon Partiya Komitəsinin qərarına tərəfdar çıxməq niyyətindədir.

Bununla birlikdə, belə bir qanuni sual ortaya çıxır: nəyə görə Nazirlər Soveti hələ bir ay əvvəl Sov.İKP MK katibliyinin qərarında göstərilmiş həmin faktə belə gec nəzər yetirmişdir? Bu cür gözləmə mövqeyinin səbəbi məlum deyildir.

Demək lazımdır ki, bir çox rəhbər kadrlar çox məharətlə özlərinin fəaliyyətsizliyini və ya iş bacarıqlılığını millətlərarası münasibətlərdə yaranmış çətinliklərə istinad etməklə ört-basdır edirdilər. Bu və ya başqa məhsulların satışda nəyə görə olmadığını şəhərin rəhbərlərindən soruşanda Dövlət Aqrar-sənaye Komitəsinin çətinlikləri bəhanə gətirilirdi. Halbuki milis oğurlanmış məhsulların meydana axınının qarşısını nədənsə ala bilmirdi. Yeri gəlmışkən deyim ki, müsadirə edilmiş məhsulun hamısı dövlətdən, o cümlədən xəstəxanalardan və uşaq bağçalarından oğurlanıbmış.

Qəti nəticələr haqqında danışmaq bizim üçün hələ tezdir. Lakin elə indi demək olar ki, rüşvətxorluq, sosialist mülkiyyətinin oğurlanması və rəqəmlərin şisirdilməsi halları xalq təsərrüfatının bütöv sahələrinə və onların rəhbərlərinə dərin sirayət etmişdir. Buna, ən əvvəl, aqrar-sənaye kompleksini, xüsusən də yeyinti məhsulları sənayesini misal göstərmək olar. Tikinti təşkilatlarında, ticarətdə, xalq təhsilində, səhiyyədə çox şey aşkar çıxarılır.

Bu yaxılarda ticarət işçilərindən biri - Bakıda öz tayları arasında sözü keçən xəlvəti işbaz peşman olub harada, kimlərin və necə fəaliyyət göstərdiklərini təmiz ürəklə etiraf etmişdir. Onun bütün məlumatı prokurorluğunə və Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasına verilmişdir.

Bu yaxılarda həmin komissiyaya bir sənəd də verilmişdir – sənədi vicedanlı bir kommunist qoruyub saxlaya bilib. Bir neçə il əvvəl əxlaqsızlıq yuvası, aradüzəldənlər barəsində cinayət işi açılmışdı. İş üzrə yüksək vəzifəli işçilər, o cümlədən bu yaxılarda Azərbaycan KP MK-nin tərkibindən çıxarılanlar da keçirdilər. Lakin MK-nin o zamanki birinci katibinin göstərişi ilə həmin şəxslər barəsində verilmiş ifadələr işin içində çıxarılmışdı. Bu adamların bəziləri az sonra Sosialist Əməyi Qəhrəmanı olmuşlar. MK-nin tərkibindən çıxarılmış alamlardan birinin mənzilindən tələm-tələsik çamadanların və qutuların necə çıxarıldığını mənə deyiblər. Görünür, günahlarının üzə çıxacağından bərk əl-ayağa düşübllər.

Nəzarət orqanlarının fəaliyyəti ciddi narahiq doğurur. Bakı partiya konfransında onlar kəskin tənqid edilmişlər. İndi daha sərr deyil ki, hüquq mühafizə orqanlarının bir çox işçiləri cinayətkar ünsürlərlə əlbir olmuşlar və özlərinin qulluq mövqeyindən tamahkarlıq məqsədilə istifadə edirlər.

Son vaxtlar həmin orqanlarda, xüsusən də Dövlət Təhlükəsizliyi Komitəsində və Daxili İşlər Nazirliyində ciddi kadər dəyişiklikləri edilmişdir. Bu iş davam edir. Lakin təəssüf ki, respublika Prokurorluğunun və Ali Məhkəməsinin rəhbərləri bu mühüm işdə hələ cəsarətsizlik göstəirlər.

Respublikanın bir çox əvvəlki rəhbərləri mafiyaya, sövdələşməyə, satqın aparatla dilbirliyə qurşanmış, bunlarla bağlanmışdır. İndiki rəhbərlər, bütün kadrlarımız son dərəcə sayiq davranışmalı, bütün mövcud təcrübədən istifadə etməli, siyasi mordlik göstərməli, yeri düşəndə axına qarşı getməli, boşboğazlara yarınmamalı, camaat arasında lağla qoyulmaqdən qorxmamalıdırıllar.

Ayri-seçkiliyə və adamların milli əlamətə görə təqib edilməsinə, Konstitusiya hüquqlarının başqa pozuntularına yol vermiş şəxsləri cəzalandırmaq tədbirləri hər yerdə müdafiə edilir. Respublikada bir çox kadr dəyişiklikləri edilmiş, yeni kadrlar irəli sürülmüşdür. Bu iş Sov.İKP MK-nın rəhbərliyi tərəfindən bəyənilmişdir. Ötən ay ərzində 2.532 adam, o cümlədən 612 rəhbər işçi partiya məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunmuş, 222 adam işdən çıxarılmış, 65 adam Sov.İKP və ÜLKƏGİ siralarından xaric edilmişdir.

Bununla əlaqədar demək istərdim ki, Ermənistan SSR-in rəhbərləri ilə görüşərkən biz qeyd etməyə məcbur olduq ki, yenidənqurma əleyhdarları, korrupsiyaya qurşanmış tayfalar çox vaxt bizə, hər iki respublikanın rəhbərlərinə nisbətən daha əlbir, daha yekdil hərəkət edirlər.

Bu baxımdan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü millətlərarası ədavət doğuran həm obyektiv, həm də subyektiv səbəbləri aradan qaldırmaq yolu ilə getmək əzmimizin nümayiş etdirilməsi üçün prinsipial əhəmiyyətə malik olmaqla qalmır. Bu görüş həmçinin, bəlkə də, hətta başlıca olaraq ona görə vacibdir ki, ən mürəkkəb milli məsələləri yalnız birgə tədbirlərlə həll etmək olar. Təklikdə nə biz, nə də erməni yoldaşlar dolaşıq düyünü aça bilmərik, onu kəsib ata bilmərik. Bizim gücümüz birlikdədir.

Ədalətə, sosialist nailiyyətlərinə və sərvətlərinə əsaslanan milli quruculuq bizim ümumi qayğıımız və ümumi məsuliyyətimizdir. Əgər əlahiddə, ancaq öz respublikan üçün, öz xalqın üçün, xüsusən də başqalarının zərərinə hərəkət etsən, milli quruculuq irəliləməz. Müvəffaqiyətin açarı əməkdaşlıqda, hər bir millətin və xalqın mənafelərinin əlaqələndirilməsində, hər bir respublikanın və hökmən bütün ölkəmizin mənafelərinin tarazlığınındadır.

Mövqelərin razılışdırılması, M. S. Qorbaçovun mühüm göstərişləri, partianın və hökumətin məlum sənədləri əsasında mövqeləri razılışdırmaq, millətlərarası barışq konsepsiyası hazırlamaq bu gün ən vacib işdir. Bu konsepsiya, bizim fikrimizcə, istər respublikalarası səviyyədə, istərsə də hər bir respublikanın daxilində Azərbaycan - Ermənistan münasibətlərinin sağlamlaşdırılmasına və inkişaf etdirilməsinə dair bitkin programı əhatə etməlidir. Biz millətlərarası qarşıdurmanın, qarşılıqlı ittihamların, xüsusən də iddiaların hər hansı formalarının, kimin haqlı, kimin müqəssir olduğunu uzun-uzadı aydınlaşdırılmaların tam perspektivsizliyini dərindən dərk etməliyik.

Ötən 11 ay göstərmişdir ki, həyatı əhəmiyyəti olan heç bir məsələ belə yolla həll edilməmişdir və həll edilə bilməz. Bütün dünya şahiddir ki, DQMV-nin ərazi mənsəbiyyəti məsələsinin ifrat şəkildə qoyulmasının özü nə ilə nəticələnmiş, minlərlə günahsız adam nə qədər müsibət və məşəqqətlərə düşər olmuşdur. Millətlərarası barışq konsepsiyasının prinsipləri inkişaf etdirilib əmali məcraya keçirilərək birgə səmorəli tədbirlərin geniş programı ola bilər. Hər bir halda qeyri-standart, qarşılıqlı surətdə məqbul qərarlar axtarmaq, yeni təfəkkür yolu ilə getmək çox vacibdir.

Əlbəttə, münasibətləri biroturuma normal hala salmaq olmaz. Qarşıda çoxillik, gərgin iş durur. Lakin elə problemlər var ki, onları təxirə salmadan həll etmək olar və hökmən həll etmək lazımdır.

Köçkünlərin taleyi, onların daimi yaşayış yerlərinə qayıtması millətlərarası münasibətlərin normal hala salınması üçün indiki mərhələdə xüsusilə vacibdir. Biz bunu Moskvadakı çıxışlarımızda xüsusi qeyd etdik. Didərginlər, onların yerbəyer edilməməsi hər iki respublikada gərginliyin qalmasının mənəbəyidir. Biz gördük ki, siyasi avantüristlər bu adamların faciəsindən necə bacarıqla istifadə edirlər.

Vəzirov yoldaş bildirmişdir ki, indiyədək respublikaya 19 min nəfərdən çox erməni qayıtmışdır, azərbaycanlı ailələri də Ermənistana qayıtmaga başlamışlar. Həm də buna hər vasitə ilə kömək etmək lazımdır.

Bu da məlumdur ki, vədlərə, çağırışlara adamların inamı itmişdir. Bax, buna görə də biz Azərbaycan və Ermənistan kommunist partiyaları MK-larının, ali sovetlərin rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin birgə müraciətini bütün partiya, sovet və təsərrüfat orqanlarının fəal addımları və tədbirləri ilə möhkəmlətmək barədə razılığa gəlmüşik. Axı, səhbət hər iki respublikanın təqribən 250 min vətəndaşının taleyi haqqında gedir. Bu məsələ Azərbaycan KP MK bürosunun geniş iclasında hərtərəfli müzakirə olunmuşdur. Biz təhlükəsizlik üçün etibarlı təminatlar vermək, köçkünləri doğma yurdlarına qaytarmaq, onların qanuni hüquqlarını bərpa etmək, maddi itkiləri ödəmək barədə Ermənistana SSR rəhbərliyi ilə razılığa gəlmüşik. Ermənistana SSR Nazirlər Sovetinin sədri F. T. Sarkisyan yoldaş bizi əmin etmişdir ki, köçüb gəlmış azərbaycanlı ailələrinin qanunsuz olaraq tutulmuş mənzillərinin və evlərinin hamisini boşaltmaq üçün tədbirlər görüləcəkdir.

Azərbaycanlı və erməni ailələrinin çıxb getdikləri şəhərlərin və rayonların rəhbərlərinin müntəzəm görüşləri adamların geri qayıtması prosesinə kömək etməlidir. Biz Ermənistana rəhbərliyinə müraciətlə xahiş etmişik ki, qonşu rayonların rəhbərləri arasında əlaqə yaranmasına və genişlənməsinə hər vasitə ilə diqqət yetirsinlər və kömək etsinlər. Təcrübə bunun nə qədər faydalı olduğunu göstərir. Zəngilanda və Qubadlıda olarkən mən bunu yəqin etdim. Biz buradakı rayon partiya komitələrinin qonşu rayonların rəhbərliyi ilə necə fəal işlədiklərini gördük. Başqa rayonlarda, məsələn, Qazax, Tovuz, Şamxor, Daşkəsən rayonlarında və bir sıra digər rayonlarda da yaxşı nəticələr əldə edilmişdir. Yoldaşlar qüvvələrini əsigəmədən işləyirlər. Odur ki nəticələr də pis deyildir.

Həyatı əhəmiyyəti olan sənaye və nəqliyyat obyektlərinin işini təmin etmək tədbirləri haqqında, vətəndaşların Konstitusiya hüquqlarının kobud surətdə pozulması haqqında, vətəndaşları daimi yaşayış yerlərindən çıxb getməyə vadar edən yerli orqanların ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkatları haqqında Sov.İKP MK-nin və SSRI Nazirlər Sovetinin respublikalarımıza aid qəbul etdikləri qərarların sözsüz yerinə yetirilməsi birinci dərəcəli vəzifələrdəndir.

Biz, habelə Ermənistan KP MK həmin dövrdə vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə necə münasibət bəslədiyimiz barədə ən yaxın vaxtlarda Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsi ilə birlikdə Sov.İKP MK katibliyinə məlumat verməliyik.

Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi İsgəndərovun tutulduğu və ondan böyük məbləğdə pulun müsadirə edildiyi faktı barədə artıq deyilmişdir. İndi təhqiqat aparılır.

SSRİ Prokurorluğu başqa faktlar üzrə də cinayət işləri qaldırmışdır. Gədəbəy Rayon İcraiyyə Komitəsi təşkilat şöbəsinin müdürü, Bakıda mitinqə yığışanlar üçün pul toplamış Ələkbərova göldikdə isə o, partiyadan xaric edilmiş və işdən götürülmüşdür. Şayiələrə və uydurmalarla, qəsdən yalan məlumat yayılmasına qarşı qətiyyətlə mübarizə aparılması indiki mərhələdə xüsusi əhəmiyyətə malikdir. Sağlam olmayan mübahisədən hər vasitə ilə çəkinmək lazımdır. Biz kütləvi informasiya vasitələrinin fəaliyyətinə dönmədən nəzarət edəcəyik ki, dərc olunan hər bir yazı, efirdə hər veriliş regionda vəziyyətin normallaşmasına xidmət etsin. Bu işdə MK bürosunun müvafiq qərarını dönmədən rəhbər tutmaq lazımdır.

Cələbişək lazımdır ki, qəzetlərimizin səhifələrində qonşu respublikaların həyatı haqqında materiallar verilsin, mərkəzi mətbuatda, Ümumittifaq radiosu və televiziyası ilə aktual məsələlərlə bağlı birgə çıxışlar təşkil edilsin.

Ümumən milli siyasetin Lenin normallarına və prinsiplərinə əzmlə və dönmədən əməl etmək, vəziyyətin sabitliyini pozmağa cəhd göstərənlər, adamları hüquqa zidd hərəkatlərə təhrik edənlər əleyhina qətiyyətlə mübarizə aparmaq lazımdır. Ümumi yüksəliş zəhmətkeşlərin iqtisadi və sosial həyat şəraitinin yaxşılaşmasını təmin edən ədalət və bir-birinə qardaşlıq yardımı, qarşılıqlı fəaliyyət prinsipləri millətlərarası münasibətlərin normal hala salınmasında etibarlı istiqamət olmalıdır.

Deməliyəm ki, ölkəmizin rəhbərliyi respublikamızın zəhmətkeşlərinin beynəlmiləlciliyini, onları Ermənistan torpağına üz vermiş fəlakətdən, qardaş respublikada baş vermiş bu dəhşətli faciədən bütün varlıqları ilə sarsıldıqlarını yüksək qiymətləndirir.

Bizim borcumuz bu ənənələri hər vasitə ilə inkişaf etdirməkdən və artırmaqdan, ideoloji işdə, bütün kütləvi tərbiyə işində əsaslı dönüşü təmin etməkdən ibarətdir. Bu işin formaları haqqında xüsusi danışmaq lazımdır. Biz təkcə yiğincəqlər, mitinqlər keçirməyi deyil, məsələn, həm də kəndlərdə toplantılar keçirməyi, fərdi söhbətlərə daha çox fikir verməyi tövsiyə edirik. Bir sözlə, adamlarla ürək açıqlığı ilə danışmaq lazımdır, yalnız bu zaman onların etimadını qazana bilərik, onları öz ardımızca apara bilərik.

Yadimdadır, Bakı konfransında mən danışdım ki, bir dəfə böyük bir müəssisənin partiya komitəsi katibinə demişdim: kommunistlərin evlərinə gedirsinizmi? Bir qədər keçəndən sonra mən həmin zavodun direktoruna yenə bu

barədə sual verdim və başa düşdüm ki, vəziyyət dəyişməmişdir. Lakin yoldaşlar söz verdilər ki, bu dəfə öz səhvərini düzəldəcəklər. Bu gün mən razılıq hissилə deyirəm ki, vədlərinə əməl etmişlər.

Mən bu barədə danışarkən bir daha qeyd etmək istəyirəm ki, partiya işçiləri adamların əhval-ruhiyyəsinə yaxşı bələd olmalı, onların qayğıları, problemləri ilə yaşamalı, narahat edən məsələlərə ətraflı cavab verməyi, bunları həll etməyi bacarmalıdırular.

Dağlıq Qarabağ problemi Moskvada söhbətlər və görüşlər gedişində çox yer tutdu.

Həmin söhbətlərə və görüşlərə, M. S. Qorbaçovun başçılıq etdiyi komissiyanın iclasına hazırlaşarkən biz münaqişənin aradan qaldırılmasının müxtəlif üsullarını və variantlarını axtarırdıq. Köckünlərə hər iki respublika rəhbərliyinin birgə müraciəti belə yarandı. Biz millətlərarası barışq konsepsiyası haqqında təkliflərimizi Ermənistan KP MK bürosuna göndərdik. Yaxşı başa düşündük ki, sağlam düşüncə əsasında yollar axtarmaq lazımdır.

Keçən ilin yayında Sov.İKP MK və SSRİ Ali Soetinin Rəyasət heyəti A. İ. Volski yoldaşı DQMV-də özlərinin nümayəndəsi təsdiq etmişdilər. Əlbəttə, bu faydalı tədbir idi. Çox iş görüldü. Lakin nümayəndənin səlahiyyəti məhdud olduğuna görə, başlıcası isə DQMV-də korrupsiyaya qurşanmış ünsürlərin və millətçilərin açıq müqaviməti üzündən nümayəndənin imkanlarından tam istifadə olunmurdu.

Buna baxmayaraq, demək olar ki, qarşılıqlı güzəştin düzgün yolu müəyyən edilmişdi. Lakin həyat göstərdi ki, daha da irəliləmək lazımdır. Bunu öz müraciətlərində respublikanın zəhmətkeşləri tələb edirdilər. Onlar əmək kollektivlərində keçirilən görüşlərdə, partiya və fəhlə yığıncaqlarında, mitinqlərdə dəfələrlə məsələ qaldırırdılar ki, DQMV-də, nəhayət, nə vaxt qayda-qanun yaradılacaq.

DQMV rəhbər orqanlarının çox təhlükəli hərəkətlərinin davam etməsinin daha böyük fəlakətlərə səbəb ola biləcəyini nəzərə alaraq və başqa millətin adamları barəsində vəzifəli şəxslərin zərərli fəaliyyətinə son qoymağın zəruri olması ilə əlaqədar olaraq, biz DQMV-də ictimai asayışin, sosialist qanunçuluğunun bərpa edilməsi, adamların sosial cəhətdən qorunması, nəhayət, vəziyyətin qaydaya salınması üçün fəvqəladə tədbirlər görüləməsi məsələsini qaldırmağı lazımlı bildik. Belə vəziyyətə daha dözə bilmərik ki, muxtar vilayət kadrlarının xeyli hissəsi qanuna zidd hərəkətlərin təşkilatçısı kimi çıxış etsin. Biz belə vəziyyətə dözməyəcəyik, çünki dövlətimizin taleyi üçün, yenidənqurmanın dönəməzliyinin təmin edilməsi üçün hamımız məsuliyyət daşıyıraq.

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı buna şübhəsiz, kömək edir. Deməliyəm ki, partiya və dövlət rəhbərliyi bu tədbirin məhz müvəqqəti xarakteri haqqında həmin sənəddə öz əksini tapmış mülahizələrimizə

tərəfdar çıxmışdır. Axı, qarşidurmaya can atan qüvvələr belə bir ideyanı hər vasitə ilə yayırlılar və indi də təbliğ edirlər ki, vilayətin İttifaq orqanlarına tabeliyi DQMV-ni Azərbaycan SSR-in tərkibindən ayırmaq yolunda ara mərhələsidir. Məhz buna görə də DQMV-nin ərazi mənsubiyətinin pozulmazlığı da fərmandada xüsusişlə göstərilmişdir. Xüsusi idarə komitəsi respublikamızın rəhbərliyi ilə six qarşılıqlı əlaqədə işləyəcəkdir.

Bələ komitənin zəruriliyi onunla müəyyən edilir ki, DQMV-nin rəhbərləri həyəsizcasına siyasi cəhətdən zərərli xətt, açıq-aşkar millətçilik xətti yeridirlər, elə xətt ki, yenidənqurma işinə, vilayətin inkişafına, adamların mənəviyyatına çox böyük zərər vurmüşdür. DQMV rəhbərlərinin əməllərinə ciddi partiya qiyməti verilməli, onlar tutduqları vəzifələrdən kənar edilməlidirlər. Biz münasib vaxtda vilayət partiya təşkilatının hər bir kommunistinin siyasi attestasiyasını keçirmək məsələsini də qaldırmışıq.

Odur ki, qoy heç kəs bizi zorakılıq üsullarına can atmaqdə təqsirləndirməyə cəhd etməsin. Söhbət ondan gedir ki, hamı Sov.İKP Nizamnaməsinin tələblərinə tabe olmalı, qanun qarşısında şəxsən məsuliyyət daşımalıdır.

Biz bu barədə bir də ona görə danışırıq ki, Azərbaycanda müəyyən qüvvələrin həyatı yeniləşdirmək yolunda görülən bütün işlərə qarşı bəd niyyətlərindən xəbərdarlıq. Biz bu yaxınlarda Bakı partiya konfransında bu barədə açıq danışdıq. Konfransın işi haqqında mətbuatda, televiziya ilə ətraflı məlumat verilmişdir. Biz bilirik, regionumuzun hüdudlarından kənardan da elələri az deyil ki, onlar DQMV-dəki hadisələrdən yenidənqurmaya zidd məqsədlər üçün istifadə etməyə cəhd göstərirlər.

Yoldaşlar mənə deyirlər ki, bəzi yerlərdə cürbəcür müraciətlər, proqramlar, vərəqələr yayılır. Onların haradan peydə olduğunu soruşanda cavab verirlər ki, bir qayda olaraq Estonia xalq cəbhəsinin Yerevan vasitəsilə alınmış sənədlərindən köçürülmüşdür. Başlıcası isə, bunların heç birinin öz xalqına qayğı ilə və onun müqəddərəti üçün yüksək məsuliyyət hissili heç bir əlaqəsi yoxdur.

Daha sonra SSRİ Ali Soveti Rəyasət heyəti Fərmanının müddəaları üzərində dayanaraq Vəzirov yoldaş qeyd etmişdir ki, DQMV-də bütün tədbirlər Azərbaycan KP MK ilə, başqa respublika orqanları ilə qarşılıqlı əlaqədə və hökmən onların rəyi nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Xüsusi idarə komitəsi vilayətdə ictimai-siyasi vəziyyəti normal hala salmaq, nümunəvi asayışi və vətəndaşların təlükəsizliyini təmin etmək, DQMV haqqında partiya və hökumət qərarlarını sözsüz yerinə yetirmək vəzifələrini həyata keçirəcəkdir.

DQMV-dən çıxıb getməyə məcbur olmuş azərbaycanlı ailələrinin doğma yurdlarına qayıtması, işdən çıxarılmış adamların işə düzəldiləsi, kəndlərinin abadlaşdırılmasına dair geniş proqram birinci dərəcəli vəzifələrdəndir. Bir sözlə,

hər cür tədbir görəcəyik ki, adamlar sovet torpağında sovet adamlarına layiq yaşasınlar.

Bununla əlaqədar olaraq Ə. X. Vəzirov DQMV ilə qonşu olan rayonların partiya və sovet orqanlarının muxtar vilayətdə normal həyatı bərpa etməsi işində komitəyə hər cür kömək və yardım göstərmək sahəsindəki vəzifələri üzərində xüsusi dayanmışdır.

Mən öz çıxışımı bax bu fikirlə bitirmək istərdim. Hamı öz üzərinə daha artıq məsuliyyət götürməli və beləliklə də regionda millətlərarası münaqişə ilə bağlı qayğılardan Mərkəzi azad etməlidir. Şübhə yoxdur ki, respublika partiya təşkilatı, bütün kadrlarımız çoxmillətli dövlətimiz üçün, yenidənqurmanın müqəddərəti, sovet cəmiyyətinin inqilabi yeniləşməsi üçün həyatı əhəmiyyəti olan məsələlərin tezliklə həlli naminə öz səylərini artıracaqlar.

Müzakirələrdə birinci çıxış edən Bakı Şəhər Partiya Komitəsinin birinci katibi M. R. Məmmədov demişdir: DQMV-də və onun ətrafında hadisələr on aydan çoxdur ki, davam edir və bütün bu müddət ərzində regionda vəziyyət Sov.İKP MK-nin və sovet hökumətinin nəzərindən qaçmır. Qəbul olunmuş qərar indiki vəziyyətdə yeganə düzgün qərardır, xalqlarımızın müqəddəratına əsl qayğının təzahürüdür.

Bakıda həyəcanlı noyabr günləri şəhərin kommunistləri üçün təkcə ciddi sınaq deyil, həm də ciddi ibrət dərsi olmuşdur. Respublikanın, o cümlədən də Bakı şəhərinin partiya təşkilatları vəziyyətin sabitləşdirilməsi üçün az səy göstərməmişlər. Bu gün müəssisələr və təşkilatlar normal işləyir, ali məktəblərdə, texnikumlarda, ümumtəhsil məktəblərində dərslər davam edir. Şəhərdən getmiş ermənilərin 15 min nəfərdən çoxu geri qayıtmışdır. Lakin bu, qarşidakı böyük işin yalnız başlanğıcıdır. Hər bir bakılı üçün normal əmək və həyat şəraiti yaratmaq, şəhərdə asayışı və sakitliyi təmin etmək Bakı partiya təşkilatının fəaliyyətinin mühüm istiqamətidir.

Bakı kommunistləri partiya və hökumətin muxtar vilayətdə vəziyyətin normal hala salınmasına yönəldilmiş qərarlarına ürkədən tərəfdardırlar. Sov. İKP MK-nin göstərişləri ilə əlaqədar olaraq Bakı partiya təşkilatı qarşısında yeni vəzifələr durur. İndi başlıcacı çox böyük siyasi əhəmiyyəti olan bu sənədləri hər bir kommunistin, əməkçinin, hər bir sakinin şüuruna və qəlbinə çatdırmaq üçün geniş ideoloji iş, izahat işi aparmaqdan ibarətdir.

Yeni şərait şəhər, rayon partiya komitələrinin iş üslubunu və metodlarını təkmilləşdirmək və əsaslı surətdə yenidən qurmaq zərurəti doğurur. 47-ci Bakı şəhər partiya konfransının qəbul etdiyi qərarlar da buna istiqamətləndirilir. Bakıda «Xalqın həqiqi mənafeyinə xidmət etməli» məqaləsinin müzakirəsinə hər olunmuş vahid siyasi gündən danışarkon natiq qeyd etmişdir ki, şəhər zəhmətkeşləri DQMV-də və ümumən regionda vəziyyəti normal hala salmaq üçün SSRİ Ali

Soveti Rəyasət heyətinin gördüyü tədbirlərə tamamilə tərəfdar olduqlarını bildirirlər.

Bu şəraitdə kommunistlərin, xüsusən vəzifəli şəxslərin üzərinə çox böyük məsuliyyət düşür. Millətçilik hərəkətlərinə yol verən kommunistlərə ilk partiya təşkilatlarında ciddi tələbkarlıqla yanaşılmalıdır. Rayon partiya komitələri və ilk partiya təşkilatları bir sıra kommunistlərin hərəkətlərini müzakirə etmiş və onları cəzalandırmışlar, o cümlədən 17 nəfər Sov.İKP sıralarından xaric edilmişdir. Bununla birlikdə bir sıra müəssisələrin, nazirləklərin və baş idarələrin, respublika Elmlər Akademiyasının rəhbərləri müvafiq qərarlar qəbul etməyə tələsmirlər.

Natiq sözünə davam edərək demişdir: Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı DQMV-də və onun ətrafında vəziyyəti normal hala salmaq, şəraitin kəskinləşməsinin qarşısını almaq, regionun hər bir sakininin qanuni hüquqlarını qorumaq məqsədini daşıyır. Respublika partiya təşkilatı, Azərbaycan əməkçiləri çətinlikləri aradan qaldırmaq, xalqlarımız arasında dostluq münasibətlərinin bərpası üçün lazım olan bütün tədbirləri görmək əzmindədirler.

Bakı kommunistləri də bu mühüm işdə ən fəal iştirak etməyə, yenidənqurmanın inkişafi və dərinləşməsi üçün öz qüvvə və səylərini əsirgəməməyə, sovetlər ölkəsinin bütün xalqlarının birliyini möhkəmlətməyə hazırlırlar.

Azərbaycan SSR sosial təminat naziri L. X. Rəsulova SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci ilin iyulundakı iclasında, ötən ilin dekabrında və bu ilin yanvarında Mixail Sergeyeviç Qorbaçovun sədriyi ilə Sov.İKP MK-da keçirilmiş müşavirələrdə öz iştirakından danışarkən qeyd etmişdir ki, Rəyasət heyətinin iclasında və müşavirələrdə qaldırılan məsələlər təkcə iki xalqın, iki respublikanın deyil, bütün ölkənin mənafelərinə aid idi. O demişdir: Biz SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən və Sov.İKP MK müşavirəsində hazırlanmış qərarları və tövsiyələri tamamilə bəyənirik.

Bizim hamımız üçün bu, həyatın ibrət dərsidir. Biz kommunistlər, respublikanın zəhmətkeşləri bu ibrət dərsində özümüz üçün düzgün nəticələr çıxarmalıyıq. Elə bu gün, görülmüş nəhəng işin ilk nəticələrini partiya fəalları yığıncağında müzakirə etdiyimiz bir vaxtda biz əslində böyük əhəmiyyətli sənədlərlə silahlanmışıq. Bunlar vəziyyətin və millətlərarası münasibətlərin normal hala salınmasına yönəldilən partiya-təşkilat tədbirləri planıdır, Azərbaycan və Ermənistan kommunist partiyaları MK-larının, iki respublikanın ali sovetləri rəyasət heyətlərinin və nazirlər sovetlərinin birgə müraciətidir.

Köçgünlərin öz daimi yaşayış yerlərinə qayıtması qəbul olunmuş sənədləri həyata keçirmək sahəsində bütün işin, hər iki respublikada bu istiqamətdə partiya siyasi fəaliyyətin çox mühüm meyari olacaqdır. Özü də təkcə qayıtması yox, habelə onların tam təhlükəsizliyinin təmin edilməsi. Başlanılmış işin müvəffəqiyəti üçün hər şeydən əvvəl geniş izahat işi aparmaq lazımdır.

Kadrlarla işin də çox böyük əhəmiyyəti vardır. Bu, principial məsələdir və məhz bu sahədə nöqsanlar hadisələrin genişləndiyi dövrdə xüsusilə təsir göstərmişdir.

Respublikada vahid siyasi gün keçirilmişdir. Əmək kollektivlərində müzakirəyə verilən məsələ həyatımızın ən ciddi problemlərini, müsbət və mənfi cəhətləri əhatə edir. Lakin başlıcası olub keçənləri təhlil etmək, düzgün nəticələr çıxarmaq, nöqsanları aradan qaldırmaqdır.

Daha sonra natiq respublika Sosial Təminat Nazirliyi fəaliyyətinin əsas istiqamətləri, yaxın vaxtlarda yerinə yetirilməli olan vəzifələr üzrində dayanmış, vahid siyasi günün gedişində qaldırılan məsələlərdən danışmışdır. O demişdir: «Xalqın həqiqi mənafeyinə xidmət etməli» məqaləsi bütün rəhbər işçilərə, zəhmətkeşlərin mənafelərinə biganə qalmayanların hamısına çağırışdır.

Sov.İKP MK-nin partiya, sovet xalqına seçkiqabağı müraciəti hər bir kommunistə, ölkəmizin hər bir əməkçisinə aiddir. Bu müraciətdə partianın gələcək fəaliyyətinin üstün istiqamətləri müəyyən edilmişdir. Müraciət xalqın mənafelərinə partiya və hökumətin qayğısına daha bir sübut olmuşdur.

Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti E. Y. Salayev demişdir: Elmlər Akademiyasının çoxminlik kollektivi adından çıxış edərək, SSRİ Ali Soveti Rəyasət heyətinin yanvarın 12-də qəbul olunmuş Fərmanının bəyənilədiyini bildirmək istəyirəm. Həmin qərarlar millətlərarası münasibətlərin kəskinləşməsi qarşısının alınmasına, regionda vəziyyətin sabitləşdirilməsinə yönəldilmişdir.

M. S. Qorbaçovun Azərbaycan və Ermənistən xalqlarına müraciətindən dərhal sonra respublikamızın alımları müraciətin əsas müddəələrinin izah olunması işinə fəal surətdə qoşulmuşlar. Lakin Azərbaycan elminin simasını heç də müəyyən etməyən elə «alımlər» də tapılmışdır ki, millətçilik əhval-ruhiyyəsi ilə zəhərlənmişlər. Amma onların Elmlər Akademiyası kollektivlərində şuluqlular törətmək, icazə verilməyən mitinqlər keçirilməsinə meydan açmaq cəhdləri baş tutmamışdır. Alımlarımızın əksəriyyəti Azərbaycan və erməni xalqlarının ümumi mənafelərinin müdafiəsi uğrunda çıxış etmişdir. Respublika Elmlər Akademiyasının partiya komitəsi və Rəyasət heyəti bütün müqəssirləri ciddi cəzalandırmışlar, bir sıra rəhbərlər və alımlar isə işdən çıxarılmışlar.

İndi Elmlər Akademiyasının Rəyasət heyəti və partiya komitəsi Azərbaycan SSR və Ermənistən SSR elmlər akademiyaları tərəfindən xalqlarımızın milli-etnik qarşılıqlı münasibətlərinin öyrənilməsi üçün konkret tədbirlər görmüşlər. Məsələn, Zaqqafqaziya elmlər akademiyaları rəyasət heyətləri üzvlərinin iki görüşü, ictimaiyyatçı alımların görüşü olmuşdur. Respublikalarımızın alımlarının normal qarşılıqlı münasibətlərinin bərpa edilməsi, işgüzar və elmi əlaqələrin sahmana salınması üçün xüsusilə çox iş görmək lazımlı gələcəkdir.

Natiq sözünü davam edərək demişdir: Bildirmək istəyirəm ki, alımlarımız, xüsusən ictimaiyyatçı alımlar Kommunist Partiyası və xalq qarşısında çox

borcludurlar. İndi ölkədə gedən sosial-iqtisadi və milli-etnik proseslərlə, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə əlaqədar olaraq bu gün etnik tarix, tarixi demoqrafiya sahəsində, milli xurafatın və millətçilik baxışlarının millətlərərə münaqişələrin və ziddiyyətlərin baş verməsinə təsiri haqqında daha dərin nəzəri tədqiqatlar gərəkdir. Biz millətlərərə münasibətlər institutunun və sosiologiya bölməsinin yaradılması haqqında təşəbbüs irəli sürmüştük. Bizim təklifimiz Azərbaycan KP MK-da müdafiə olunmuş və məqbul sayılmışdır.

Natiq axırdı demmişdir: Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə formasının tətbiqinin məqsədəyğun hesab edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin qərarını bəyənərək əmin etmək istəyirəm ki, Elmlər Akademiyasının kollektivi respublikanın alimləri qarşımızda duran mühüm və məsul vəzifələrin yerinə yetirilməsi üçün bütün bilik və qüvvələrini sərf edəcək, sovet xalqları dostluğunun möhkəmlənməsinə layiqli töhfə verəcəklər.

Şamxor Rayon Partiya Komitəsinin birinci katibi Ə. C. Əhmədzadə demmişdir: Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə əlaqədar olaraq, rayonumuzda çox gərgin, çətin idarə olunan vəziyyət yaranmışdır. Durğunluq illərində yüksəlib qalan həll edilməmiş problemlər bu vəziyyəti mürəkkəbələşdirmişdir.

Yerevanda, Stepanakertdə, sonralar isə Bakıda icazə verilməmiş mitinqlər keçirildiyi vaxt bizim milli tərkibi qarışıq olan rayonumuzda azərbaycanlı və erməni ailələrinin nümayəndələri, hadisələrin başlanmasıdan əvvəl olduğu kimi, bir-biri ilə fəal ünsiyyət saxlayırdılar. Biz onun sayəsində vəziyyətə nəzarət etməyə müvəffəq olmuşdur ki, partiya təşkilatları partiya-təşkilat işini və ideoloji işi kütlələr içərisinə, əmək kollektivlərinə keçirmişlər. Onların köməyi ilə biz fitnəkarlıq hallarının qarşısını almağa müvəffəq olmuşdur. Ağsaqqalların nüfuzundan istifadə edərək, azərbaycanlılar ermənilərlə onların evlərinin, mədəniyyət abidələrinin salamat saxlanmasına təminat verilməsi haqqında razılığa gəlmişlər. Əsasız şayılərə inanaraq çıxıb getmiş ermənilərin qayıtməsi üçün rayonumuzun kommunistlərinin Ermənistən qonşu rayonlarının nümayəndələri ilə görüşləri, xalqımızın zəlzələdən zərər çəkmiş rayonların sakinlərinə qardaşlıq köməyi az rol oynamamışdır.

İndi rayonda 13 minə qədər köçküñ azərbaycanlı vardır. İmkan daxilində onlara mənzil ayrılır, islamək üçün şərait yaradılır. İki min nəfər müvəqqəti işə düzəldilmişdir. Rayonun kəndlərində yeni xəstəxanalar və tibb məntəqələri, digər səhiyyə müəssisələri islaməyə başlamışdır. Uşaqlara xüsusi diqqət yetirilir, onlar üçün 11 məktəb açılmışdır. Eyni zamanda köçkünlər arasında onların daimi yaşayış yerlərinə qaytarılması sahəsində böyük izahat işi aparılır.

Bununla birləşdə hələ işdə nöqsanlar vardır. İlk partiya təşkilatları ziyanlıları, gəncləri hərəkətə hələ heç də tamamilə gətirməyə, onların səylərini gərginliyin zəiflədilməsinə, iki xalq arasında ənənəvi dostluq əlaqələrinin

bərpasına yönəltməyə müvəffəq olmamışlar. Burada da, zənnimizcə, millətlərarası münasibətlər sahəsində partiya işinin şablon formalarından imtina etmək lazımdır. SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanından irəli gələn qərarlar bu işin əsasını təşkil etməlidir.

Hərbi qulluqçu M. M. Zaytsev qeyd etmişdir ki, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı, DQMV-də xüsusi idarə formasının tətbiqi əslində ekstremistlərin iradəsi ilə iki xalqın düşdürücü ağır vəziyyətdən çıxmaga imkan verocəkdir. Bundan əlavə bu, köçgünlər problemi ilə daha konkret məşğul olmağa imkan yaradacaqdır. İndi təqribən 250 min nəfər Azərbaycan və Ermənistən vətəndaşı, vahid böyük ittifaqın vətəndaşı öz doğma yurdundan uzaqlardadır. Bu asan iş deyildir, lakin həmin işi görmək lazımdır. Bu aylarda mən doğma yurdlarını tərk etmiş adamların gəldiyi bir çox rayonlarda olmuşam. Elə siyasi iş, izahat işi aparmaq lazımdır ki, adamlar başa düşsünlər: ali dövlət hakimiyəti orqanının qərarı onlara qayıtməq, problemləri tez həll etmək üçün təminat verir.

Natiq şəhərdə ictimai asayışin gözlənilməsi sahəsində Bakı qarnizonu döyüşülərinin fəaliyyətindən danışaraq qeyd etmişdir ki, ancaq yerli partiya, sovet orqanları ilə əlbir qarşılıqlı fəaliyyət sayəsində şəhərdə vəziyyəti normallaşdırmaq, ekstremistlərin vəziyyətin sabitliyini pozmaq cəhdlərinin qarşısını almaq sahəsində ümdə vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmişdir. Proletar Bakısı ekstremistləri layiqincə dəf etmişdir.

Natiq sözünə davam edib demişdir: Mən zəlzələdən sonra ilk saatlarda Ermənistanda olmuşam. Demək lazımdır ki, sovet əsgərləri zəlzələ nəticəsində dağılmış yerlərə birinci gəlmış və öz vəzifəsini yerinə yetirdikdən sonra, yəqin, həmin yerləri axırıncı tərk edəcəklər. Azərbaycanın tərbiyə etdiyi cavanlar, Rusiyadan, ölkənin hər yerindən gəlmış cavanlar çox qətiyyətlə, mərdanə hərəkət etmişlər. Bunun üçün, belə gənclərin tərbiyə edilməsi üçün ürəkdən çox sağ ol deyirik.

Azərbaycandan gəlmis mülki müdafiə polku da, vəziyyətin kifayət qədər mürəkkəbliyinə baxmayaraq, öz vəzifəsini ləyaqətlə yerinə yetirmişdir, axı «Qarabağ» cəmiyyətinin idarə mərkəzi onların işlədikləri Leninakana keçirilmişdi və mərkəzin «fəalları» polkun işinə mane olmağa çalışırdılar. Lakin bütün çətinliklər aradan qaldırılmışdır və bu heç də təəccübülu deyildir ki, Bakıdan gəlmis həmin gənclərin işlədikləri kimi adamlar ürəkdən işləyəndə bütün çətinliklər aradan qaldırılır. Müdafiə Nazirliyinin rəhbərləri orada olmuş və bu polkun işindən razı qalmışlar. Bir sözlə, bunlar öz borcunu vicdanla yerinə yetirmiş əsl Azərbaycan oğullarıdır və hər bir ailə onlarla fəxr edə bilər.

Natiq sözünə davam edib demişdir: Beynəlmiləlcə o kəslər deyil ki, təkcə öz millətinin qayğısına qalırlar. Əksinə, o kəslərdir ki, başqaları, bütün ölkə, böyük Vətən haqqında da düşünürlər. Odur ki, bu gün başlıca məsələ iki xalq arasında əsl dostluğun bərpa olunması məsələsini birlikdə həll etməkdən, hər bir Azərbaycanının, hər bir erməninin, hər bir zəhmətkeşin, harada yaşayırsa yaşasın,

özünü Vətənimizin tam hüquqlu vətəndaşı hiss etməsi üçün hər şey etməkdən ibarətdir.

Lenin neftin qazmaçısı S. B. Müzəffərov dedi: Sov.İKP MK-da SSRİ Ali Sovetinin deputatları - Azərbaycan SSR və Ermənistan SSR nümayəndələri, hər iki respublikanın rəhbərləri ilə görüşdə iştirak edərkən mən DQMV-də və onun ətrafında vəziyyətin normallaşdırılması sahəsində partiyamızın Mərkəzi Komitəsinin gördüyü böyük, coxtərəfli və ardıcıl işin şahidi oldum. Bu gün respublika kommunistlərinin, zəhmətkeşlərinin bütün səylərini SSRİ Ali Soveti Rəyasət heyətinin Fermanından irəli gələn qərarların yerinə yetirilməsinə yönəltmək, respublikalarımızın xalqları arasında dostluğun və mehriban qonşuluğun bərpası üçün hər şey etmək lazımdır.

Respublikada baş vermiş hadisələr, rütbə və vəzifələrindən asılı olmayaraq, kimin kim olduğunu aydın şəkildə aşkarla çıxarmışdır. Özünü həqiqi kommunist kimi tanıdanlar xalq içərisində nüfuz və etimad qazanmışlar. Fəhlə sinfi partiyaya inanır və regionda vəziyyəti normallaşdırmaq üçün görülmüş tədbirlərə tərəfdardır və onları bəyənir. Biz həmin tədbirləri həyata keçirmək, millətlərarası münasibətləri təkmilləşdirmək üçün maksimum səy göstərməyə hazırıq.

Bizim yenidənqurma isə buna şəksiz nail olacağımıza təminat verir. Sov.İKP MK-pin partiyaya, sovet xalqına seçkiqabağı müraciətində deyilir: «Bunu başa düşmək vacibdir: hər kəs yenidənqurma naməni işləyərkən özü üçün, öz ailəsinin firavanlığı üçün, Vətənimizin tərəqqisi üçün işləyir.» Bu fikir fəhlələrin, bütün sovet xalqının arzu və istəklərinə uyğundur. S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Partiya komitəsinin katibi T. T. Rüstəmov demişdir: SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında qəbul olunmuş sənəd təkcə hər iki respublikanın xalqlarının deyil, habelə bütün sovet xalqının yekdilliyi və six birliyi üçün prinsipial əhəmiyyətə malikdir. Bu sənəd bir daha təsdiq etmişdir ki, millətlərarası münaqişələrin həlli üçün yeganə düzgün yol siyasi yoldur. Ölkədə genişlənmiş demokratiya, aşkarlıq hamimizi ölkənin siyasi həyatında fəal iştirak etməyə çağırır, lakin bununla birləşdə siyasetbazlıqla qarışdırmaq olmaz. Məhz siyasi cəhətdən naşı şəxslər öz məsuliyyətsiz çıxışları ilə adamları həyəcanlandırır və çəsdirir, qəşəng tərtib olunmuş, amma mənəsiz şüərlər irəli sürürdülər. Sınaq günlərində ayrı-ayrı müəllimlərin, dekanların və tələbələrin özlərini necə apardıqlarını, onlardan bəzilərinin isə məsuliyyətsizcəsinə çıxış etdiklərini unutmaq olmaz. Odur ki, bunun üstündə onlar ciddi cəzalandırılmalı, hər kəs öz hərəkətləri üçün cavab verməlidir.

Lakin bizim işimiz təkcə müqəssirlərin cəzalandırılması ilə mahdudlaşmamalıdır. Məsələn, biz universitetdə hər şeyi əhatə edən geniş fəaliyyət programı işləyib hazırlamışıq. Programda professor-müəllim heyəti və tələbələr arasında kompleks iş aparılması nəzərdə tutulur. Cəmiyyətin inqilabi surətdə yeniləşdirilməsinin irəli sürəcəyi çoxlu problem programının əsasını təşkil

edir və həmin problemləri biz hamımız birlikdə həll etməliyik. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün respublikada yeni gözəl ənənələr yaranır. Hələ heç vaxt respublika rəhbərliyinin xalqla yaxınlığını göstərən belə çoxlu tədbir və görüş olmamışdır. Millətlərarası münaqişəyə gətirib çıxarmış səbəbləri dərinəndə öyrənmək, bunların qarşısına etibarlı sıpər çəkmək zəruridir və görünür, ali məktəblərin dərs planlarına millətlərarası münasibətləri öyrənmək üçün xüsusi kurslar daxil etmək lazımdır ki, bu da həmin məsələdə gənclərimizin nəzəri və praktik hazırlığına kömək edər.

Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi şair Cabir Novruz demişdir: Artıq yeni ildir. Odur ki, biz ötən ilə nəzər salıb, baş vermiş hadisələrdən nəticə çıxarmalıyıq.

İlk nəticə budur ki, Vətənə, doğma xalqa, doğma torpağa məhəbbət heç də gəlişi gözəl sözlərdən, şüarlardan ibarət deyil, konkret, faydalı işlər deməkdir.

DQMV-də baş vermiş hadisələr göstərdi ki, SSRİ xalqlarının ailəsində millətlərarası münasibətlərdə həll olunmamış xeyli mühüm problem vardır. Onları aradan qaldırmaq üçün hər gün fasıləsiz surətdə məqsədyönlü iş aparmaq lazımdır. Burada isə mədəniyyət və incəsənət xadimlərindən çox şey asılıdır. Onlar nümunə göstərməli və beynəmiləlçilik timsali olmalıdır, axı, onlar həmişə xalqlar və adamlar arasında dostluq əlaqələrinin, sülhün və əməkdaşlığın möhkəmləndirilməsi carçılıarı olmuşlar. SSRİ Ali Sovetinin Rəyasət heyətinin qəbul etdiyi qərar və Sov.İKP MK-nin partiyaya, sovet xalqına seçkiqabığı müraciəti çətinlikləri mütləq aradan qaldıracağımıza və on illər boyu olduğu kimi, yenə də sülh və dostluq şəraitində yaşayacağımıza inam hissi doğurur.

Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi T. Ş. Mehdiyev demişdir: Müzakirə olunan məsələnin böyük sosial-siyasi və iqtisadi əhəmiyyəti vardır. Bu, ən əvvəl onunla əlaqədardır ki, DQMV-də və onun ətrafında başlanmış hadisələr bir çox ciddi problemlər yaratmışdır. Bunlardan ən mühüm hesab etdiyimiz bir problem üzərində qısaca da olsa, dayanmaq istərdik.

Bu, didərginlər problemidir. Ermənistanda həmsərhəd olan bizim Zəngilan rayonu lap əvvəldən bu hadisələrin mərkəzində idi. 30 min nəfər əhalisi olan rayon Ermənistandan gəlmış 5,5 min nəfər didərginə sığınacaq vermişdir. Evsiz-eşiksiz qalmış, doğma yerlərini tərk etmiş bu binəcib adamların konkret yardımına ehtiyacı vardı. Qeyri-adi şəraitdə işləməli olduq. Rayonda operativ qərargah, didərginlərin qəbul edilməsi və yerləşdirilməsi, onlara maddi, tibbi və başqa yardım göstərilməsi məntəqələri yaradıldı. Rayon partiya komitəsi bütün bu işə rəhbərliyi öz öhdəsinə götürdü. Yeri gəlmışkən, bizə gündəlik yardım göstərdiyinə görə, Azərbaycan KP MK-ya çox böyük minnətdarlığımızı bildirmək istərdik.

O gərgin günlərdə KP MK-nin birinci katibi Ə. X. Vəzirov rayonumuza gəlmişdi. Rayon əməkçiləri ilə, didərginlərlə, fəallarla görüşlər və səhbətlər, konkret təkliflər bütün işi daha yaxşı təşkil etməyə kömək göstərmişdir.

Respublika hökumət komissiyası da bizə böyük kömək etmişdir. Neftçilərə xüsusi minnətdarlığımızı bildirmək istərdim. Onlar qısa müddətdə rayonun kolxoz və sovxozlarda didərginlərin müvəqqəti yaşaması üçün kiçik vəqonlar, evlər quraşdırılmış, mühəndis kommunikasiyaları, su kəməri, elektrik xətləri, yol çəkmişlər. Respublikanın Maliyyə Nazirliyi 400 min manat məbləğində birdəfəlik yardım göstərmişdir.

Rayon əhalisinin vətəndaş yetkinliyini, fəal mövqeyini, humanizmini xüsusi iftixar hissi ilə qeyd etmək lazımdır. Demək olar, hər bir ailə fəlakətə düşən adamlara siğınacaq vermişdir. Məsələn, Mincivan stansiyası dəmiryolçusunun ailəsində bu yaxınlaradək Ermənistanın Meğri rayonundan golmiş təqribən 50 didərgin yaşayırı. Əlbəttə, yaranmış vəziyyət gərgin işi davam etdirməyi, rayonun sosial-iqtisadi inkişaf planlarının yerinə yetirilməsini pozmamağı tələb edir. Sov.İKP MK-nin partiyaya, sovet xalqına seçkiqabağı müraciəti bizi buna istiqamətləndirir. Hər yerdə adamlar işi daha yaxşı təşkil etmək məsələlərini açıq-ashkar qızığın müzakirə edirlər, ətaləti və sosial laqeydiliyi vətəndaş fəallığı, təşəbbüskarlıq və cəsarətli axtarışlar əvəz edir.

Bununla əlaqədar olaraq, biz müxtalif qeyri-istehsal xərclərin, itkilərin, uğurluğunların, xalq ehtiyatlarının dağılıması, zərərin ört-basdır edilməsi hallarının kökünü kəsmək uğrunda qətiyyətlə mübarizə aparmaq barədə Sov.İKP MK-nin çağırışına dəqiq əməl edəcəyik (Azərinform).

«Kommunist» qəzeti, 15 yanvar 1989-cu il

MƏSULİYYƏTSİZLİK ÜÇÜN MƏSULİYYƏT ERMƏNİSTAN KP MK BÜROSUNUN İCLASINDAN

Ermənistan KP MK bürosu «Azərbaycan SSR-in və Ermənistan SSR-in bəzi vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında» Sov. İKP MK-nin 1988-ci il 15 dekabr tarixli qərarının yerinə yetirilməsi gedişini müzakirə etmişdir.

Qeyd olunmuşdur ki, vəziyyətin sabitliyinin pozulması, millətlərarası ədavətin qızışdırılmasının qarşısının alınmaması, qanuna zidd hərəkətlər, fəaliyyətsizlik göstərilməsi və bir sira başqa pozuntular üstündə təkcə dekabr ayında 13 rəhbər işçi Sov. İKP sıralarından xaric edilmiş, partiya, sovet, təsərrüfat orqanlarının 24 rəhbər işçisi, şəhər və rayon hüquq mühafizə orqanlarının 12 rəhbəri vəzifəsindən çıxarılmış, 69 nəfərə partiya cəzası verilmişdir. Quqark Rayon Partiya Komitəsinin birinci katibi L. Bağdasaryan, Quqark Rayon İcraiyyə Komitəsinin sədri S. Kazaryan işdən azad edilmiş və ciddi partiya məsuliyyətinə cəlb olunmuşlar.

Deyilmişdir ki, bir çox partiya, sovet və təsərrüfat orqanları mürəkkəb şəraitdə qətiyyətsizlik, passivlik göstərmiş, principial mövqe tutmamışlar. Stepanavan, İcevan, Yexeqnadzor, Quqark, Krasnoselsk, Ararat, Masis, Amasiya,

Noyemberyan rayonlarında vətəndaşların Konstitusiya hüquqları kobud surətdə pozulmuş, şantaj və hədə-qorxularla müşayiət olunan ixtiashaşlar baş vermişdir.

Sepanavan rayonunda vəziyyəti normal hala salmaq, insan tələfati ilə və Azərbaycanlı əhalinin kütləvi surətdə getməsi ilə nəticələnən millətlərarası toqquşmaların qarşısını almaq üçün qəti tədbirlər görmədiyinə görə Ermənistan KP Stepanavan Rayon Komitəsinin birinci katibi Y. Çəmərityana uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir. Stepanavan Rayon İcraiyyə Komitəsinin sədri, Sov.İKP üzvü R. Mirzoyanın bundan sonra vəzifasında qalması məqsədəyən hesab edilməmişdir. Ona uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan olunmuşdur. İcevan rayonunda millətlərarası münasibətlərə siyasi rəhbərliyi təmin etmədiyinə, bunun nəticəsində həmin münasibətlər pozulduğuna və milliyyətcə azərbaycanlı olan şəxslər intensiv surətdə köçdüyüünə görə Ermənistan KP İcevan Rayon Komitəsinin birinci katibi D. Ananyana uçot vərəqəsinə yazılmışla töhmət elan edilmişdir. İcevan Rayon İcraiyyə Komitəsinin sədri, Sov. İKP üzvü L. Ordinaryana uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir. Tədris müəssisələrində məşğələlərin pozulması qarşısının alınmamasında ifadəsini tapan prinsipsizlik göstərdiyinə, habelə şagirdlərin və tələbə gənclərin ali və orta məktəb müəllimlərinin bir hissəsinin siyasi cəhətdən zərərli təsirindən qorunması üçün tədbirlər görmədiyinə görə Ermənistan SSR xalq təhsili naziri, Sov.İKP üzvü S. Axunyana uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir.

Bu yaxınlarda Ermənistan SSR daxili işlər naziri təyin edilmiş U. Arutunyanın ictimai asayışın mühafizəsini gücləndirmək üçün vaxtında və təsirli tədbirlər görmədiyi və şəxsi heyət barəsində kifayət qədər tələbkarlıq göstərmədiyi ciddi surətdə onun nəzərinə çatdırılmışdır. Ermənistan SSR daxili işlər nazirinin müavini, Sov.İKP üzvü Q. Qriqoryana uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir. Kadrların seçilib yerləşdirilməsində kobud səhvlerinə görə Ermənistan SSR prokurorunun müavini, Sov.İKP üzvü Q. Qukasyana da uçot vərəqəsinə yazılmışla şiddətli töhmət elan edilmişdir.

Ermənistan KP MK bürosu partiya komitələrinə tapşırılmışdır ki, milli əlamətə görə adamların yadlaşmasına imkan yaradan, ekstremist fitnələrinə yol verən, millətlərarası ədavəti qızışdırıan kommunistləri ciddi məsuliyyətə cəlb etsinlər.

L. ÇAXMAXÇYAN

Ermənistan KP MK, ümumi şöbəsinin müdürü.
(*«Pravda»* qəzeti, 17 yanvar)

«Kommunist» qəzeti, 18 yanvar 1989-cu il

**Sov.İKP MK SİYASİ BÜROSUNUN ÜZVÜ, SSRİ NAZİRLƏR SOVETİNİN
SƏDRİ N. İ. RIJKOVUN ERMƏNİSTAN SSR
17 YANVAR 1989-CU İL TARİXLİ PARTİYA TƏSƏRRÜFAT
FƏALLARININ YIĞINCAĞINDA ÇIXIŞINDAN**

...Cəmiyyətimizdə yolverilməz bir hal - əhalinin Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana süni surətdə qızışdırılan mırqasiyası belə bir sadə həqiqəti, demək olar, ən inandırıcı surətdə təsdiq edir ki, millətlərarası çəkişmələr çox vaxt heç də əməkçi xalq tərəfindən törədilmir, qızışdırılmır, lakin bu, bir qayda olaraq, məhz sadə adamin, sıravi əməkçinin rıfahı, doğma yurdu, sağlamlığı, bəzən də həyatı bahasına tamam olur.

Bu gün partiya komitələrinin, bütün kommunistlərin səyləri zəhmətkeşlərin beynəlmiləlcilik mövqelerində six birdəşdirilməsinə, Sov.İKP Mərkəzi Komitəsinin, sovet hökumətinin, habelə Ermənistən KP MK-nin respublikada vəziyyəti sabitləşdirmək millətlərarası münasibətləri sağlamlaşdırmaq məqsədini daşıyan qərarlarının yerinə yetirilməsinə nail olmağa yönəldilmişlidir. Öz xalqının mənəvi tərbiyəcisi olan ziyalılar burada mühüm rol oynamalıdır. Əsrlər boyu həqiqi ziyalı, o cümlədən də erməni ziyalısı bütün Vətənin kədərinə şərik olan, insana mərhəmət göstərən, qəlb genişliyi və təfəkkür dərinliyi ilə fərqlənən əsl vətəndaş olmuşdur. Erməni və Azərbaycan xalqlarının düşdükleri ekstremal şərait bu mənada onların ziyalıları qarşısında da yüksək tələb qoymuşdur. Təəssüf ki, ağır sinaq günlərində bəzi adamlarda, hətta yaradıcı əməklə məşğul olan adamlarda nə təfəkkür genişliyi, nə öz xalqına, nə də qonşu xalqa mərhəmət hissi kifayət qədər olmamışdır.

Milli mənlik şüurunun indiki partlayışında nəyin həqiqi, nəyin isə saxta olduğunu necə ayırd etməli? Zənnimcə, yeganə meyar rəhbər tutulduğda ayırd etmək asandır: Harada hərəkətlər cəmiyyətin, sosializmin, yenidənqurmanın müqəddərəti üçün səmimi kədərdən doğur, harada isə yalnız başqa adamları müsibətlərə düşər edən öz təkəbbürü iddiaları naminə törədilmişdir. Biz yenidənqurmanın iş icraçıları haqqında, onun fədailəri - belə fədailər Ermənistanda da var - haqqında çox danışırıq. Lakin yenidənqurmanı pozanlar haqqında, inqilabi siyasi məqamdan sərf təkəbbürü iddialar naminə istifadə edənlər haqqında da aydın danışmaq eyni dərəcədə vacibdir.

Açıq etiraf etmək lazımdır: Ermənistanda və Azərbaycanda baş verən hadisələr bu xalqların əsrlər boyu milyonlarla adamin nəzərində yaranmış obrazına, onların şəninə xələl götürmişdir. Bir çoxlarını bedə bir sual narahat edir: Necə olmuşdur ki, qəlb genişliyi və ürək açıqlığı ilə məşhur olan bu torpaqda qarşılıqlı inciklik hissələrinə qapılıb, əzəli bir müdrik kələmi unutmuşular: «Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qura bilməzsən.» Zənnimcə, bu sual birinci növbədə məhz ziyalılara aiddir.

Bu gün ziyalıların əhval-ruhiyyəsində müsbət dəyişikliklər nəzərə çarpar. Bəlkə də, dəhşətli kədərin özü mənəvi sərvətləri və üstünlükleri yerbəyer etmişdir. Bəlkə də ölkənin hər yerindən respublikaya göstərilən insani mərhəmət və qayğı, yenidənqurmanın öz gedişi bu çətin oyanışa kömək edir. Başlıcası odur ki, sağlamlaşdırıcı proseslər ləngiməsin, yolunu azmasın. Ermənistan ziyalıları öz xalqının rifahi və mənəvi sağlamlığı üçün, insan münasibətlərinin humanistliyi və mədəniyyəti üçün öz məsuliyyətini bütün dərinliyi ilə dərk etməyə tamamilə qadirdirlər. Belə münasibətlərin formalaşmasında ziyalılar mühüm rol oynayırlar.

Bu gün Dağlıq Qarabağ haqqında böyük qərarlarla da əlaqədar olaraq məsuliyyət, təmkinlik zoruridir. DQMV-nin xüsusi idarə komitəsinin, təzəcə yaradılmış və bilavasitə SSR İttifaqı ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan bu komitənin vəzifəsi muxtar vilayətdə vəziyyəti normal hala salmaqdan, asayışı və vətəndaşların təhlükəsizliyini, bütün müəssisələrin və vətəndaşların fasiləsiz işləməsini təmin etməkdən, ticarəti, kommunal-məişət xidmətini və tibbi xidməti sahmana salmaqdan ibarətdir. Onun başlıca məqsədi beynəlmiləçilik zəminində ictimai qüvvələrin six birləşməsinə nail olmaqdır.

Qəbul edilmiş qərar hər iki müttəfiq respublikaya Mərkəzin mühüm yardımıdır. İttifaq orqanları DQMV-də vəziyyətin normal hala salınmasına, onun sosial-iqtisadi inkişafına qayğıların xeyli hissəsini öz üzərlərinə götürürər. Bu, hər iki müttəfiq respublikanın mənafelərinin qarşılıqlı surətdə məqbul tarazlığına əməl edilməsi şəraitində güzəştli sazişdir. Sazişdə milli siyaset sahəsində partiyanın ölçülüb-biçilmiş, principial xətti burada öz ifadəsini tapmışdır. Lakin mərkəzi orqanların xətti ilə tədbirlər görülməsi Ermənistan və Azərbaycan communist partiyalarının mərkəzi komitələrinin üzərindən heç də bütün məsuliyyəti qətiyyən götürmür. Onlar partiya təşkilatlarının, bütün communistlərin səylərini respublikalarda vəziyyətin kökündən dəyişməsinə, ictimai həyatın normallaşmasına, yenidənqurmanın ardıcıl həyata keçirilməsinə yönəltməli, qarşıya çıxan məsələlərin həllində qarşılıqlı fəaliyyəti təmin etməli və yenidənqurmaya zidd qüvvələrə qarşı, millətlərarası çəkişmələrə təhrik edən bütün hərəkətlərə qarşı vahid cəbhə ilə çıxış etməlidirlər.

Adamların durğunluq dövründə çoxalmış sosial güzəransızlığından, sosial ədalət prinsiplərinin pozulmasının onlarda doğurduğu narazılıqdan, kadri siyasetindəki ciddi pozuntulardan sui-istifadə edənlər millətlərarası münasibətlər işinə çox böyük ziyan vurmaşlar. Adamların milli hissələrindən, yaradıcı ziyalıların bəzi nümayəndələrinin nüfuzundan və hətta istedadından, hakimiyyət orqanlarının səhələnkarlığından, bəzən hətta aşkar havadarlığından qərəzli niyyətlə istifadə edən siyasi avantüristlər özlərini respublikada ümumi demokratik proseslərə, sağlam ictimai qüvvələrə qarşı qoymuş, məhdud millətçilik mövqeyinə, yenidənqurmaya zidd mövqeyə yuvarlamışlar.

«Qarabağ» komitəsinin fəalları millətlərarası ehtirasların qızışdırılmasında, iğtişaşların təşkilində, heç bir günahı olmayan yüz minlərlə

vətəndaşın öz evindən qovulmasında, respublikada sosial-siyasi gərginlik yaradılmasında mənhus rol oynamışlar. Komitənin fitnəkar mahiyyəti ümumxalq kədəri günlərində özünü aydın təzahür etdirmişdir. Həmin günlərdə milli mənafeyin bu başabəla müdafiəçiləri ümumxalq fəlakəti və beynəlmiləçilik dalğasının təsiri ilə sixışdırılıb arxa plana keçəcəklərindən qorxaraq, hədələyici ultimatomlar yaymağa, silahla adamları qorxutmağa, xalq yarasına duz səpməyə, uydurma şayiələr yaymağa başlamış, bir sözlə, diqqəti ancaq özlərinə cəlb etmək və suyun üzündə qalmaq üçün bütün tədbirlərə əl atmışlar.

Dağılıq Qarabağa dair qəbul edilmiş qərar millətlərərəsi çəkişmələr üçün bəhanəni əslində aradan qaldırıb. Lakin vəziyyətin öz-özünə, ancaq yuxarının əli ilə normallaşacağına ümidi etmək düzgün deyildir. Bundan ötrü hər iki tərəfdən və bütün səviyyələrdə düşüncəli, ardıcıl iş aparılmalıdır. Nə partiya komitələri, nə komsomol, nə də həmkarlar ittifaqları passivliyə dözməli deyildirlər, oturub gözləmək olmaz, adamların arasına çıxmamaq, onları vacib problemlərin həllinə, bütün ölkənin köməyi ilə dağidıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına səfərbər etmək lazımdır.

Dağılıq Qarabağla əlaqədar qəbul edilmiş qərar kimin isə qələbəsi və kiminsə məğlubiyyəti demək deyidir. Bu qərar yeganə arzudan: regionda gərginli zəiflətmək, asayışı bərpa etmək, adamların normal yaşamasına, işləməsinə, övlad böyütməsinə imkan yaratmaq arzusundan irəli gəlmişdir. Siyasi işdə də həmin qərara bu meyarla yanaşılmalıdır... (SİTA)

«Kommunist» qəzeti, 19 yanvar 1989-cu il

AZƏRBAYCAN KP MK-DA

Yanvarın 17-də Azərbaycan KP MK büroosu «Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayətini xüsusi idarə formasının tətbiqi ilə əlaqədar tədbirlər haqqında» məsələ müzakirə etmişdir. Qeyd edilmişdir ki, respublikanın partiya, dövlət orqanları, ictimai təşkilatları Dağılıq Qarabağ barəsində Sov.İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət Heyətinin və SSRİ Nazirlər Sovetinin qərarlarının yerinə yetirilməsində DQMV-nin xüsusi idarə komitəsi ilə six qarşılıqlı əlaqə saxlamalı və ona fəal yardım göstərməlidirlər. Səylər vəziyyətin kökündən dəyişdirilməsinə, ictimai həyatın normal hala salınmasına, yenidənqurma siyasetinin ardıcıl yeridilməsinə yönəldilməlidir. Nöqsanların və qüsurların, durğunluq dövrü deformasiyalarının aradan qaldırılması üçün fəal iş görmək, yenidənqurma əleyhdarlarının, korrupsiyaya qurşanmış dairələrin, bu məsələdən sui-istifadə edən siyasi avantüristlərin əleyhinə qəti mübarizə aparmaq lazımdır. Köçgülərin doğma yurdlarına qayıması onların təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycanın və Ermənistanın partiya, sovet, təsərrüfat və ictimai təşkilatlarının birgə fəaliyyəti, xüsusilə vacibdir. Elmi idarələr, yaradıcılıq ittifaqları, xalq təhsil

orqanları, kütłəvi informasiya vasitələri müxtəlif millətlərdən olan adamlar arasında soyuqluğa son qoyulmasına, hər iki respublikanın xalqları arasında məhrİban münasibətlərin bərpasına fəal kömək göstərməlidirlər.

MK bürosu «Azərbaycan SSR-in və Ermənistan SSR-in bəzi vəzifəli şəxslərinin qanunsuz hərkətləri haqqında» Sov.İKP MK-nin qərarını yerinə yetirmək sahəsində respublika partiya təşkilatının işi «barəsində Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsi briqadasının məlumatını dinləmişdir. Qeyd edilmişdir ki, Azərbaycan KP MK operativ tədbirlər görmüş, faktlara, ayrı-ayrı rəhbərlərin, inzibati orqanların işçilərinin, bir sıra müəssisələrin direktorlarının, tədris müəssisələri rəhbərlərinin qanunsuz hərkətlərinə müvafiq qiymət vermişdir. Göstərilmişdir ki, bəzi rayon partiya komitələri ilk partiya təşkilatlarından ayrı düşmüş, ekstremal vəziyyətdə özlərinin avangard rolunu göstərə bilməmişlər, respublikanın həmkarlar ittifaqı, komsomol və digər ictimai təşkilatları anlaşılmaz passivlik göstərmışlər. MK bürosu müvafiq idarələrə və təşkilatlara bir vəzifə olaraq tapşırılmışdır ki, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsi briqadasının qeydlərini və tövsiyələrini nəzərə almaqla bu məsələ barəsində Azərbaycan KP MK-nin 1988-ci il 19 dekabr tarixli qərarının sözsüz yerinə yetirilməsini təmin etsinlər...

«Kommunist» qəzeti, 19 yanvar 1989-cu il

ƏDALƏTLİ GÜZƏŞT

Ermənpress Agentliyi müxbirlərinin Yerevandan verdikləri xəbərlərə görə, Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasını tətbiq etmək haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanını Ermənistan fəhlələrinin, kəndlilərinin, ziyalılarının çoxu müsbət qarşılıamışdır. Jurnalistlərlə səhbətlər zamanı bir qayda olaraq, belə fikir irəli sürülür ki, indiki mərhələdə bu, düzgün güzəştli qərardır və bu qərar ehtirasları xeyli dərəcədə sakitləşdirməyə, regionda vəziyyətin sabitləşməsinə kömək etməyə, qaćqınlar axınıni dayandırmağa imkan verəcəkdir.

Pensiyaçı L. Samaryan demişdir: İnsan təbiatın kor qüvvələri qarşısında acizdir. Lakin elə itkilər də var ki, onlar adamların öz təqsiri üzündən baş verir: millətlərarası çəkişmələr nəticəsində insan tələfati, bir çox ailələrin evdən-eşikdən, işdən, adı dolanacaq tərzindən məhrum olması. Əminəm ki, bərabərhüquqlu möhkəm iqtisadi və mədəni əməkdaşlıq əsasında DQMVi-nin bütün respublikalarla əlaqələrə keçməsi - xüsusi idarə formasının tətbiqi haqqında SSRİ Ali sovetinin Fərmani isə onun qarşısında məhz belə perspektivlər açır - hamımız üçün vacib olan ümdə məsolələrin həllinə kömək edəcəkdir, çünki adamlar başa düşürlər: Dağlıq Qarabağda olmuş toqquşmalar və qarşılıqlı iradlar, təkillər və kütləvi iğtişaşlar - bunlar ən əvvəl yenidənqurmaya zərbə endirmək deməkdir. Əgər

ölkənin xalqları zəlzələnin dəhşətlərinin aradan qaldırılmasında iştirak edirlərsə, millətlərarası münasibətlərə aid məsələlərin həllində də biz birlikdə olmalıyıq. Ermənistan LKGİ MK yanında respublika estetik inkişaf və elmi-texniki iqtisadi əlaqələr mərkəzinin direktoru S. Arutyunyan belə hesab edir: Ümid edilir ki, DQMVG ətrafında münaqişə gec-tez normal halda aradan qaldırılacaqdır və bu ümidi reallığa çevirilir. Onun fikrincə, xüsusi idarə forması regionda vəziyyəti normal hala salmağa, ermənilərlə azərbaycanlılar arasında yeni münaqişələrin qarşısını almağa imkan verəcəkdir. O demişdir: DQMVG-də yığılıb qalmış sosial-iqtisadi problemləri qeyd etməklə sadəcə kifayətlənməyi onları nəhayət, həll etmək lazımdır.

Ermənistan mədəniyyət fondu sədrinin müavini J. Akopyan SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanını vəziyyəti sabitləşdirmək yolunda bir addım kimi qiymətləndirir. Onun dediyinə görə, bu qərar hər iki tərəfi eyni dərəcədə qane edən güzəşt lüzumundan irəli gəlmüşdür.

«Zvartnots» aqrokombinatı baş direktorunun müavini M. Suvaryan demişdir: Kollektivimiz əvvəlki mehriban qonşuluq ənənələrini dırçəldə bilən mənəvi qüvvələrə inanır. İşə başlamaq vaxtı gəlib çatmışdır. Ümidvarıq ki, kənd təsərrüfatı məhsulu göndərmək barəsində öhdəlikləri yerinə yetirmiş Eçmiədzin rayonunun təcrübəsi də DQMVG-də aqrar kompleks problemlərinin həllinə kömək edə bilər. Biz işin təşkilinin yeni formalarının tətbiqində qonşulara kömək etməyə hazırlıq.

(SİTA-nın müxbiri), Yerevan

«Kommunist» qəzeti, 20 yanvar 1989-cu il

HƏR YERDƏ LAZIMİ QAYDA YARADILMASINI TƏMİN ETMƏLİ

SSRİ daxili işlər naziri V. V. Bakatin yanvarın 18-19-da Azərbaycanda olmuşdur. O, respublikanın bir sıra şəhərlərini və rayonlarını gəzmişdir.

Bakatin yoldaş Azərbaycan SSR daxili işlər naziri A. İ. Məmmədov və Ermənistan SSR daxili işlər naziri U. S. Arutyunyan ilə müşavirə keçirmiştir. Bundan qabaq olmuş kütłəvi iğtişaşların nəticələrinin aradan qaldırılması yolunda səyləri artırmaq işində qarşılıqlı əlaqənin gücləndirilməsi, cinayətlərin qarşısının alınması və üstünün açılması, vətəndaşların Konstitusiya hüquqları və qanuni mənafələri üçün təminat yaradılması, hər iki respublikadan qaçqınların qayıtmasına yardım göstərilməsi məsələləri müzakirə olunmuşdur.

Stepanakert şəhərində Bakatin yoldaş A. İ. Volski ilə görüşmüştür. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi şəraitində ictimai asayışı qorumaq, intizamı və qanunçuluqu möhkəmlətmək problemləri müzakirə edilmişdir. Nazir DQMVG Daxili İşlər İdarəsinin rəhbər

heyəti ilə müşavirə keçirmiş, qarşıya birinci növbədə yerinə yetirilməli olan vəzifələr qoymuşdur. Millətlərarası ədavəti qızışdırmağa, vəziyyəti kəskinləşdirməyə can atan ayrı-ayrı şəxslərin hərəkətlərini vaxtında dəf etmək məsələlərinə böyük diqqət yetirilmişdir. Əməkdaşların beynəlmiləl təribyəsini yaxşılaşdırmağın zəruri olduğu göstərilmişdir.

Bakı şəhərində Bakatin yoldaş respublika Daxili İşlər Nazirliyinin rəhbər heyəti ilə müşavirə keçirmişdir. Operativ şərait, cinayətkarlığın vəziyyəti təhlil edilmiş, sahənin əsas xidmət bölmələrinin fəaliyyəti haqqında hesabatlar dinlənilmişdir. Nazir fəaliyyətin üslub və metodlarını dəyişdirmək sahəsində şəxsi heyət qarşısında duran əsas vəzifələri müəyyən etmiş, partiya-siyasi işin, vətənpərvərlik və beynəlmiləcilik təribyəsinin səmərəliliyini hər vasitə ilə yüksəltməyin lazımlığına diqqəti cəlb etmişdir. Göstərilmişdir ki, ideya inamını itirmiş olan, xidmət mənafələrinə xəyanət edən adamlardan xilas olmaq, əmək kollektivlərinə, ictimaiyyətə daha geniş əsaslanmaq lazımdır. Vəziyyəti tezliklə qaydaya salmağın, qayda-qanunu bərpa etməyin, qacqınların əvvəlki yaşayış yerlərinə qayıtmamasına kömək göstərməyin, onların normal həyat tərzini yoluna qoymağın siyasi əhəmiyyətindən danışılmışdır. Daxili işlər orqanları əsas qüvvələrini korrupsiya cinayətkarlığına, xəlvəti iqtisadiyyat işbazlarına, dövlət əmlakını oğurlayanlara, rüşvətxorlara, alverçilərə qarşı fəal, məqsədyönlü mübarizəyə sərf etməlidirlər.

V. V. Bakatini Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov qəbul etmişdir. Respublikada vəziyyəti normal hala salmaq, qayda-qanun yaratmaq, sosial ədaləti bərpa etmək, yenidənqurma əleyhinə olan, sabitliyi pozan dairələri, onlara rəvac verən vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək üçün partiya və sovet orqanlarının, ictimaiyyətin, hüquq mühafizə qüvvələrinin görükləri təşkilatı və əməli xarakterli tədbirlər haqqında söhbət getmişdir.

Söhbətdə Azərbaycan SSR Nazirlər sovetinin sədri H. N. Seyidov, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri İ. İ. Qorelovski, Azərbaycan SSR daxili işlər naziri A. İ. Məmmədov iştirak etmişlər.

«Kommunist» qəzeti, 21 yanvar 1989-cu il

KOMİTƏ İŞƏ BAŞLAMIŞDIR

Stepanakert (Azərbaycan SSR), 23 yanvar (SİTA) Vilayətdə həyat tədricən yoluna düşür. Kolxoz və sovxozlara kənd təsərrüfatı texnikası göndərilməsi artmış, bir sıra zavodların yenidən qurulması başlanmış, bir çox xalq təsərrüfatı obyektlərinin layihələşdirilməsi sürətlənmiş, mənzil tikintisinin genişləndirilməsi üçün şərait yaradılmışdır. Lakin qarşımızda mürəkkəb və çətin problemlər durur. Onları biz yalnız birləşdə əl-ələ verib işləməklə həll edə bilərik. Həmin sözlər bu gün DQMVG-nin 60 illiyi adına elektrotexnika zavodunun işçiləri

ilə DQMV-ni xüsusi idarə komitəsinin sədri A. Volskinin görüşündə deyilmişdir. Bu günlər belə görüşlər tez-tez keçirilir. Vilayəti xüsusi idarə komitəsinin üzvləri öz fəaliyyətinə söhbətlərdən, zəhmətkeşlərin suallarına açıq və prinsipial cavablar verməkdən başlamışlar.

A. Volski SİTA-nın müxbiri ilə söhbətində demişdir:

- SSRİ Konstitusiyasına müvafiq surətdə belə idarə forması ilk dəfə tətbiq edilmişdir. Belə təcrübə hələlik yoxdur. Onu iş zamanı əldə edəcəyik. Hələlik bir şey aydınlaşdır: qarşıda böyük işlər durur. Odur ki, xalqın köməyi DQMV-də yenidənqurma proseslərini sürətləndirmək və dərinləşdirmək yolunda bütün söylərin həlliəcisi əsasıdır. O qeyd etmişdir ki, vilayət müstəqil həyata, ötən günlərin ağır iz qoyduğu həyata qədəm qoyur. Aylarla davam edən tətillər planların pozulmasına, müəssisələrin əksəriyyətinin çox borclu qalmışına, bir çox ortaqların və sifarişçilərin etimadının pozulmasına səbəb olmuşdur. Bir sıra müəssisələrin rəhbərləri siyasi kampaniyalara, intəhasız mitinqlərə uyaraq bu ilin ehtiyatlarla təmin edilməsi, fondlar və maliyyə, məhsul göndərənlərin və sifarişçilərin qayğısına qalmamışlar. İndi, bütün varlığı ilə qarşıya çıxan problemlər müqabilində sadəcə olaraq özlərini itirirlər. Odur ki, vilayətin iqtisadi həyatını qaydaya salmaq ümdə problemlərdən.

A. Volski xüsusi idarə komitəsinin əsas vəzifələrindən qısaca danışib qeyd etmişdir ki, onun fəaliyyəti öz ölkəsinin və vilayətinin uğurlu inkişafını tərkədən istəyən əməksevər, namuslu xalqın sağlam qüvvələrinə dərin və həqiqi inama əsaslanır. Zəhmətkeşlərin qabiliyyəti, biliyi, əməksevərliyi yenidənqurmaya kömək etməlidir. Biz bütün əmək kollektivlərinin, partiya və sovet orqanlarının nümayəndlərini, alımları və mütəxəssisləri, ittifaq nazirliklərinin və baş idarələrinin əməkdaşlarını, qeyri-rəsmi strukturların və qurumların liderlərini əməkdaşlıqla dəvət edirik. Bir şərtlə - şəxsi lovgalıq xatırınə deyil, adamların rifahı naminə işləmək lazımdır.

A. Volski daha sonra demişdir:

- Məhsuldar qüvvələri sürətlə inkişaf etdirmək üçün vilayətdə müəssisələrin özünü maliyyələşdirmə prinsipinə və təsərrüfat hesabına keçirilməsi, iarə münasibətlərinin, ailə və kollektiv podratının geniş tətbiq edilməsi, perspektivdə isə ərazi təsərrüfat hesabının tətbiqi sahəsində tədbirlər görmək nəzərdə tutulur. Necə işləsək, gəlirimiz də o cür olacaq və yaşayış evləri, səhiyyə, təhsil və mədəniyyət obyektləri tikintisinin miqyası da həmin gəlir hesabına xeyli artırılmalıdır. Bundan ötrü öz tikinti bazamızı yaratmağı nəzərdə tuturuq. Qısa müddətlərdə bir sıra yolları təmir etmək və yenilərini tikmək, elektrik və qaz təchizatını yoluna qoymaq lazımdır. İqtisadi və sosial vəzifələrin yerinə yetirilməsində mərkəzləşdirilmiş yardımına istiqamət götürəcəyik. Lakin təbiidir ki, Azərbaycanla ənənəvi əlaqələr - energetikada, nəqliyyatda, məsələn, istehsalın kooperasiyasının bir çox növlərində əlaqələr də saxlanacaqdır. Mədəni quruculuğun həyata keçirilməsində - bilavasitə mədəniyyət, təhsil, tərbiyə

sahəsində bir çox təşkilatların və idarələrin fəaliyyəti, məişətin qaydaya salınması yenidən təşkil edilməlidir. Yenə də xüsusən mədəniyyətdə, təhsildə, kadrlar hazırlanmasında ölkənin bütün regionları ilə qarabağlıların ənənəvi əlaqələrini təqdir və inkişaf etdirəcəyik.

Lakin Qarabağın həyatının əsas məsələləri yalnız vilayət əhalisinin öz qüvvəsi ilə həll edilə bilər. Biz bu işdə birləşib yenidənqurmanı irəlilətməliyik. Burada, Dağlıq Qarabağ torpağında ermənilər və azərbaycanlılar, kürdlər və ruslar birgə yaşamalı, birgə işləməli, uşaqlarını birlikdə böyütməli və onların səadəti qayğısına birlikdə qalmalıdırular. Başqa yol yoxdur.

«Kommunist» qəzeti, 24 yanvar 1989-cu il.

QUQARK RAYONUNDAN AZƏRBAYCAN SSR-Ə KÖCMÜŞ AZƏRBAYCANILARA MÜRACİƏT

Əziz azərbaycanlı qardaşlar!

Keçən ilin axırında iki qardaş xalqın nümayəndələri arasında münasibətlər kəskinleşmişdi və bu, şübhəsiz, hər iki xalqın mənafelərinə ziddi idi. Çox çətin vəziyyət millətlərimizin tərəqqisinə mane olur, iki qardaş xalqın əsrlər boyu davam edən dostluğuna ciddi zərbə endirirdi. Nəticədə ermənilər Azərbaycandan və azərbaycanlılar Ermənistandan köçməyə başladılar. Rayona üz vermiş dağıdıcı zəlzələ vəziyyəti daha da ağırlaşdırıldı.

Əziz qardaşlar, qarşılıqlı incikliyə gətirib çıxaran hər cür səbəbləri aradan qaldırmaq, əmin-amanlıq və asayış yaratmaq, mehriban qonşuluq münasibətlərini möhkəmlətmək üçün qəti və ağıllı tədbirlər görmək vaxtı gəlib çatmışdır.

Rayon partiya komitəsi və rayon icraiyyə komitəsi sizə - Quqark rayonundan Azərbaycan SSR-in Xaçmaz rayonuna köcmüş azərbaycanlılara müraciət edib onları doğma kəndlərinə qayıtmağa, öz doğma yurdlarının bərpasına başlamağa, zəlzələ ilə əlaqədar bütün lazımi maliyyə kompensasiyası almağa, dinc əmək həyatına qoşulmağa çağırırlar. Bu günədək 1.000 nəfərdən çox azərbaycanlı doğma kəndlərinə qayılmışdır. Biz onların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görür və təsərrüfatlarının bərpasına, daimi yaşayış yerlərində kök salmasına lazımi yardım göstəririk.

ERMƏNİSTAN KP QUQARK RAYON KOMİTƏSİ

ERMƏNİSTAN SSR QUQARK RAYON SOVETİNİN İCRAİYYƏ KOMİTƏSİ

«Kommunist» qəzeti, 26 yanvar 1989-cu il

Beynəlmiləlçilik qanunları ilə

QƏLBİN HÖKMÜ

- Ermənistandan yenicə qayıtmışam. Qırx gün ərzində orada zəlzələdən zərər çəkmiş Leninakan sakinlərinə kömək göstərən Azərbaycan inşaatçılarının mexanikləşdirilmiş xüsusi dəstəsinə başçılıq etmişəm. Çox böyük fəlakəti və dağıntıları, adamların kədərini və ümidiñ öz gözümlə görmüşəm. Bəlkə də məhz belə vəziyyətdə iki respublikamızın xalqlarının zorla cəlb edildikləri millətlərarası çəkişmələrin nə qədər cılız və qondarma olduğunu, əmin-amanlığın, sülhün, razılığın bizə nə qədər gərək olduğunu qəlbən hiss etmişəm. - Azərbaycan SSR Tikinti Nazirliyi 4 nömrəli tresti müdirinin müavini E. B. Axundov Azərinformun müxbiri ilə söhbətə bu sözlərlə başladı.

O, sözünü davam edib dedi:

- Bakıdan yola düşən dəstəmizi o vaxt mətbuatda «Xüsusi təyinatlı qatar» adlandırdılar. Lakin öz aramızda biz ona «Xüsusi əhəmiyyətli qatar» deyirdik, çünkü bilirdik ki, fəlakət anında incikliyi yadından çıxarıb qonşuya kömək əli uzadan respublikamızın, xalqımızın nümayəndələriyik.

- Sizin dəstə necə təchiz edilmişdi?

- 17 platformanın və vagonun tərkibində Leninakana çoxlu texnika: buldozerlər, avtokranlar, qaynaq aqreqatları, kompressorlar, 18 KrAZ və MAZ maşını, tikinti mexanizmlərini daşımaq üçün dərti maşınları və hətta, səyyar emalatxanalar aparmışdıq. Bütün bunları idarə etmək üçün müxtəlif millətlərdən olan 110 nəfər yola düşmüdü. Ay yarıma yaxın müddət ərzində onlar yorğunluğa və çətinliklərə baxmayaraq fəlakətlə fədakarcasına mübarizə aparmışlar.

- Sizin inşaatçılar hansı işləri görürdülər?

- Əvvəlcə onlar hərbi xilasedicilər ilə birlikdə işləyirdilər. Dörd doqquzmərtəbəli evin ucuqları altından həlak olan adamları çıxarırdılar. Əvvəlcə daha az həcmidə iş görülməsi, başqa xarakterli yardım göstərilməsi nəzərdə tutulurdu. Lakin gördükleri dəstəmizin üzvlərini sarsıtdı. Onlar hər cür işə girişir, yardımə ehtiyacı olan hər kəsə kömək əli uzadırdılar. Zavodlardan birinin yeməkxana binasında yerli sakinlər üçün iaşə xidmətini təşkil etdik. Sakinlərin köçürülməsini təcili surətdə sahmana salmaq lazıim gəldikdə texniki cəhətdən təchiz edilmiş xüsusi briqada yaratdıq. Öz ehtiyatlarımızı yerli sakinlərlə bölüşdük - onlara bir ton ət, adambaşına 200 kiloqram yağı və balıq, qənd və başqa ərzaq məhsulları verdik. Əsasən Azərbaycanlılar yaşayan Amasiya rayonunun Amasiya və Əzizbəyəv yaşayış məntəqələrinin sakinlərinə də ərzaq və isti pal-pal tarşdan kömək göstərdik.

- Elə hallar olurdumu ki, inşaatçılar qiymətli şeylər tapsınlar?

- Dəfələrlə olub. Bir dəfə ucuqların arasında 37 min manat tapıb hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verdik. Uşaqlar qızıl əşyalar,

qiymətli kağızlar, sənədlər də tapırıldılar. Əlbəttə, bütün bunlar aktla hakimiyyət orqanlarına təhvil verildi.

Hansı sahədə işlədiyindən asılı olmayaraq hər kəs fədakarlıq göstərir, var gücünü sərf edirdi. Bəzilərini biz 18 saatlıq üzüçü işdən sonra da buldozerlərin və avtokranların kabinəsindən zorla çıxarırdıq. Doğrudan da, adamların xarakteri ekstremal vəziyyətlərdə üzə çıxır. Onlar özlərinin ən yaxşı keyfiyyətlərini: humanistliyini, təmənnasızlığını, xeyirxahlığını, nəcibliyini göstərmişlər. Sürükülər M. Gülməmmədov və V. Turabov, ekskavatorçular P. Vişnevski və S. Serikov, buldozerçi T. Mustafayev, krançılar S. Süleymani və B. Zaxaryan, mühəndis İ. Akopcanov və bir çox başqaları bu cəhətlərini tam nümayiş etdirdilər.

- Mətbuatın yazdığını görə, indi Ermənistana da dağlımış şəhər və qəsəbələrin bərpası sahəsində qanauygın perspektiv iş görülməlidir, Ermənistana yardım göstərilməsinə dair gələcək planlarınız neçədir!

- Elə o vaxt da biz gələcək tikinti meydانçalarını xarabalıqlardan təmizləmək üçün çox iş görmüş, 16 min kubmetr tikinti zibilini yiğisdirmişiq. Yeri gəlmişkən, «zibil» deyəndə çəkisi bir neçə ton olan tavalar və ya tırlar nəzərdə tutulur. Bunları xüsusi qurğularla kəsib qaldırməq lazım gəldi.

- Deməli, bu, heç də asan və təhlükəsiz iş deyildir?

- Əlbəttə, Amasiya rayon mərkəzinə təqribən 80 mexanizm aparmışıq. Orada inşaatçılarımız evlər tikəcəklər. İki il ərzində orada, 2 min metrdən çox yüksəklikdə 20 min kvadratmetrə qədər mənzil sahəsi tikmək nəzərdə tutulur. Bu, iki və üçmərtəbəli təqribən 100 ev deməkdir. Gələcək iş cəbhəsini təmin edib, tikinti bazası yaratmaq üçün bu günlərdə oraya texnikanın ilk dəstini göndərmişik. Indi Ermənistana layihəçilərindən müvafiq sənədlər gözləyirik. İnşaatçı kadrlar məsələsi haqqında da düşünmüşük. Həm azərbaycanlılar, həm də ermənilər arasında inşaatçılar, mexanizatorlar, sürücülər var. Mənzil tikintisində birgə iş isə qarşılıqlı anlaşmaya, xalqlarımız arasındaki əvvəlki etimadı və səmimiliyi dirçəltməyə doğru aparan ən düzgün yoldur.

- Ermənistana da sizin işinizi necə qiymətləndirdilər?

- İşimiz minnətdarlıqla qarşılandı. Oradan gətirdiyimiz bir neçə sənəd, ən əvvəl zəlzələnin nəticələrini ləğv edən qərargahın rəhbəri, indi Ermənistana KP MK-nin ikinci katibi olan O. İ. Lobov və Ermənistana KP Leninakan Rayon Komitəsinin birinci katibi M. L. Mkrtçyan tərəfindən imzalanmış fəxri fərmanunu göstərir. Fərmanda deyilir ki, qərargah «Azərbaycanın mexanikləşdirilmiş xüsusi dəstəsinin rəhbərliyini və kollektivini Ermənistanda zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində qəza-bərpa işləri zamanı göstərdiyi qardaşcasına yardım, mərdliyə və fədakarlığa görə təltif edir».

Ürəyimizin hökmü ilə kömək əli uzatlığımız adamların minnətdarlıq dolu baxışları və sözləri isə bizim üçün ən böyük mükafat olmuşdur.

Söhbəti apardı: S. KRASNOVA.

«Kommunist» qəzeti, 21 yanvar 1989-cu il

AZƏRBAYCAN KP MK-DA

Yanvarın 26-da Bakıda Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirovun DQMV-ni xüsusi idarə komitəsinin sədri, Sov. İKP MK-nin şöbə müdürü A. İ. Volski ilə görüşü olmuşdur.

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq, muxtar vilayətin sosial-iqtisadi inkişafı, kəndlərin və rayon mərkəzlərinin abadlaşdırılması barəsində Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək məsələləri müzakirə olunmuşdur.

Müəssisələrin, sovxozählərin və kolxozların sabit işini təmin etmək, DQMV və bütövlükdə respublika üçün böyük əhəmiyyəti olan daha dərin təsərrüfat-iqtisadi əlaqələr yaratmaq sahəsində səyləri artırmağın zəruri olduğu qeyd edilmişdir.

A. İ. Volski yoldaş əsaslı iqtisadi islahatın həyata keçirilməsi, vilayətin təsərrüfat hesabına keçməsi sahəsində nəzərdə tutulan tədbirlər, bu tədbirlərin yerinə yetirilməsində respublika orqanları ilə six qarşılıqlı əlaqənin zəruriliyi haqqında mülahizələrini söyləmişdir. Görüş zamanı həmçinin vilayət iqtisadiyyatının idarə olunmasını təkmilləşdirmək, o cümlədən təsərrüfat hesablı müstəqil birliklər yaratmaq məsələləri müzakirə edilmişdir. Millətləraraşı münasibətləri yaxşılaşdırmağın əsas problemini - köçkünlərin daimi yaşayış yerlərinə qayıtması, onların işə düzəldilməsi problemini tezliklə həll etməyin vacib olduğu qeyd edilmişdir.

Görüşdə Azərbaycan KP MK-nin ikinci katibi V. P. Polyaniçko, respublika Dövlət Plan Komitəsinin sədri A. N. Mütəllibov iştirak etmişlər. (Azərinform).

«Kommunist» qəzeti, 27 yanvar 1989-cu il

ERMƏNİSTAN KP MK-DA GÖRÜŞ

Yanvarın 28-də Yerevanda Ermənistən KP MK-nin birinci katibi S. Q. Arutyunyanın DQMV-ni xüsusi idarə komitəsinin sədri, Sov. İKP MK-nin şöbə müdürü A. İ. Volski ilə görüşü olmuşdur.

Görüş zamanı A. İ. Volski erməni xalqının düşcar olduğu ağır fəlakət — minlərlə insan həyatını məhv etmiş dağidıcı zəlzələ ilə əlaqədar Ermənistən xalqına Dağlıq Qarabağın zəhmətkeşləri, bütün əhalisi adından dərin hüznə başsağlığı vermişdir.

Görüşdə Dağlıq Qarabağda vəziyyətin normal hala salınması, muxtar vilayətin sosial-iqtisadi inkişafına dair Sov. İKP MK və SSRİ Nazirlər Soveti qərarının yerinə yetirilməsi məsələləri müzakirə olunmuşdur

Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusu saxlanmaqla Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti olaraq xüsusi idarə formasının tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanının prinsipial əhəmiyyəti qeyd edilmişdir. Vilayət əslində iqtisadi, sosial, mədəni və başqa məsələlərin həllində geniş müstəqillik, bütün müttəfiq respublikalarla sıx əlaqələr yaratmaq imkanı əldə edir.

Muxtar vilayətdə və regionda vəziyyəti tezliklə sabitləşdirmək məqsədilə Ermənistanla daha geniş sosial-iqtisadi və mədəni əlaqələr yaradılmasının zəruriliyi qeyd olunmuşdur. DQMVG-də vilayətin məhsuldar qüvvələrinin sürətlə inkişaf etdirilməsinə dair böyük program həyata keçirilməsi, onun öz tikinti sənayesi bazasının yaradılması nəzərdə tutulmuşdur. Ermənistan SSR ilə DQMVG arasında mədəni əlaqələr genişlənəcəkdir ki, bu da mədəniyyət müəssisələrinin fəaliyyətinin yenidən qurulmasına, muxtar vilayətin məktəblərinin və məktəbəqədər müəssisələrinin işinin kökündən yaxşılaşmasına, orada kadrlar hazırlanması, erməni dilində ədəbiyyatla təminat problemlərinin müvəffəqiyyətlə həll olunmasına, yaradıcılıq kollektivlərinin müntəzəm görüşlərinin sahmana salınmasına kömək edəcəkdir.

Xüsusi idarə komitəsinin əsas vəzifələrindən və ilk addimlarından danışarkən A. İ. Volski təsərrüfat hesablı müstəqil birliklər yaratmaq, icarə münasibətlərini geniş tətbiq etmək, yaşayış evləri və başqa sosial sahə obyektləri tikintisinin miqyasını xeyli artırmaq tədbirləri barədə öz mülahizələrini söyləmişdir. Xüsusi idarə komitəsinin fəaliyyəti iki respublikanın partiya, sovet, komsomol, təsərrüfat təşkilatlarının rəhbərləri ilə sıx əlaqədə həyata keçiriləcəkdir.

Qeyd edilmişdir ki, SSR İttifaqı xətti üzrə tədbirlər görüləməsi ilə millətlərarası münasibətlərin normal hala salınması, regionda siyasi və ideoloji şəraitin sağlamlaşdırılması üçün, iki xalqın ənənəvi mehriban qonşuluğunun dirçəldilməsi üçün köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaması əraít yaradılması üçün Ermənistan və Azərbaycan partiya təşkilatlarının məsuliyyəti nəinki azalmır, əksinə, daha da artır.

Görüşdə Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin sədri Q. M. Voskanyan, Ermənistan SSR Nazirlər Sovetinin sədri V. S. Markaryants, Ermənistan KP MK-nin ikinci katibi O. İ. Lobov, Ermənistan KP MK katibi Q. A. Qaloyan iştirak etmişlər. (SİTA).

«Kommunist» qəzeti, 31 yanvar 1989-cu il

AZƏRBAYCAN KP MK-DA

Aprelin 12-də Azərbaycan KP MK bürosunun icası olmuşdur. İclasda DQMVi-xüsusi idarə komitəsinin üzvləri, respublika nazirliklərinin və baş idarələrinin rəhbərləri iştirak etmişlər. 1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi gedişini müzakirə olunmuşdur.

Xüsusi idarə komitəsinin sədri A. İ. Volski vəziyyətin normal hala salınmasında, muxtar vilayətin iqtisadiyyatının, sosial sahəsinin inkişafında, köçkünlər probleminin həllində əməli addımlar haqqında məlumat vermişdir.

Qeyd edilmişdir ki, son vaxtlar respublikanın rəhbərliyi ilə birlikdə xüsusi idarə komitəsi müəssisələrin ahəngdar işinin qaydaya salınması; əmək kollektivlərində şəraitin sağlamlaşdırılması üçün az iş görməmişdir. Təsərrüfat hesablı müstəqil birliliklər yaradılması, icarə münasibətlərinin geniş tətbiqi, mənzil və digər sosial obyektlərin tikintisinin genişləndirilməsi yolunda səylər göstərilir. Adamların işə düzəldilməsi, köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması məsələləri həll edilir. Kadr işini əsaslı surətdə yenidən qurmaq üçün çox iş görülməlidir.

Göstərilmişdir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində xüsusi idarə komitəsi ilə respublika təşkilatlarının əlaqəsini gücləndirmək

Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov müzakirələrə yekun vurmuşdur.

«Kommunist» qəzeti, 13 aprel 1989-cu il

Zəka qalib gələcək!

KÖÇGÜNLƏRİN PROBLEMLƏRİ HƏLL EDİLİR

Bir ildən çoxdur ki, adama ağır gələn «didərginlər» kalmasını işlədirik. İndi köçgünlərin - doğma ocaqlarını tərk etməyə və Azərbaycana köçüb gəlməyə məcbur olmuş azərbaycanlıların sayı 135 min nəfərdir. Bu, 29 min ailə deməkdir.

Qəzetlərin redaksiyalarına ardi-arası kəsilmədən gələn məktublarda evindən-eşiyindən didərgin düşənlərin taleyindən ötrü narahatlıq ifadə edilir. Azərinformun müxbiri Azərbaycan SSR Nazirlər Sovetinin daimi yaşayış yerlərini tərk etmiş əhali ilə iş üzrə şöbəsinin müdürü Z. M. Yusifzadədən xahiş etmişdir ki, respublika partiya, sovet, təsərrüfat orqanlarının bu sahədə nə iş gördüklərindən danışın. O demişdir:

- DQMV-də və onun ətrafında hadisələr hər iki respublikada əhalinin müraciəyi ilə bağlı müxtəlif proseslərə səbəb olmuşdur. İş elə getirib ki, didərginlərin bir qisminin doğma yurda qayıtması bir sırə səbəblərə görə indi əslində mümkün deyildir. Buna görə də hər cür tədbirlər görmək lazımdır ki, adamlar təzə yerlərdə tezliklə normal yaşamağa və çalışmağa başlaya bilsinlər.

Daimi yaşayış yerlərini tərk etmiş vətəndaşlarla əlaqədar məsələlərin vaxtında həll edilməsinə son dərəcə böyük əhəmiyyət verildiyinə görə ötən ilin dekabrında Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublikanın Nazirlər Sovetində xüsusi şöbə yaradılmışdır. Şöbə keçgündərlə iş aparmaq sahəsində nazirliklərin, baş idarələrin və yerli orqanların fəaliyyətini əlaqələndirir, onların qaldırdıqları məsələləri operativ surətdə nəzərdən keçirib həll edir. Şöbənin işçiləri daimi yaşayış yerlərini tərk etmiş şəxslərin sayının dəyişməsi dinamikasını izləyir, hər bir rayonda və şəhərdə vəziyyəti hər gün təhlil edir, didərginlərin qaytarılmasına şərait yaradılması üçün lazımı tədbirlər hazırlayıb həyata keçirir, taleyini respublikamızla bağlanmış vətəndaşların problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirlər görürər. Şöbə köçgündərlə aparılan işin vəziyyəti, onların güzəranının təhlil edilib yoluna qoyulması üçün görülən tədbirlər haqqında müntəzəm hesabatlar tərtib edir, konkret təkliflər irəli sürür.

- Kəçkün ailələri əsasən harada yerləşdirilmişlər, onlar üçün nə iş görülür?

- Onlar respublikanın 51 rayonunda və 7 şəhərində yerləşdirilmişlər. Demək istərdim ki, belə qeyri-adi şəraitdə xalqımızın ən gözəl sıfətləri: qonaqpərvərliyi, ürək açıqlığı, mehribanlığı özünü göstərib. Adamlar ehtiyacı olanlara siğınacaq da veriblər, şirin söz də deyiblər. Biz köçüb gələnləri Azərbaycan rayonlarında yerləşdirərkən təbii-iqlim şəraitinin onların əvvəlki yaşayış yerlərinə uyğun olmasına da çalışmışıq. Ağdam, Qazax, Dəvəçi, Bərdə, İsmayılli, Qax, Mirbəşir, Şamaxı, Şəki, Qubadlı, Zaqatala rayonlarında və başqa rayonlarda köçgündərlərin dərd-sərinə diqqətlə yanaşırlar. Uşaqlara xüsusi fikir verilir. Uşaqlar isə 35 min nəfərə qədərdir. Onlar üçün xüsusi olaraq 19 məktəb, 300 sinif, 25 günüuzadılmış qrup, məktəbəyani 2 internat, 4 uşaq bağçası açılıb. Bütün sağlamlıq ocaqlarında, o cümlədən «Artek»də 3 min nəfərədək uşaq dincəlib.

Köçgündərlər arasında 3 min nəfərdən çox pensiyaçı var. Hazırda 2,5 min nəfər pensiya alır. Qalanlarının pensiya sənədləri bərpa edildikcə yaşlarına görə onlara müavinət verilir. Hadisələr başlanan vaxtdan yerli büdcədən köçkün ailələrinə təqribən 20 milyon manatlıq birdəfəlik maddi yardım verilib. İctimai təşkilatların, o cümlədən köçkün ailələri üçün 3,2 milyon manat pul vermiş «Qayığı» cəmiyyətinin xeyriyyə işini xüsusilə qeyd etmək istərdim. Əhali köçgündərlərin ehtiyaclarını ödəmək üçün «Yardım» fonduna xeyli məbləğdə pul və çoxlu əşya verib.

Fərdi yaşayış evləri tikilməsi üçün 4 mindən çox ailəyə torpaq sahələri ayrılib.

- Məlum olduğu kimi, Bakıda xeyli köçkün var. Ancaq respublika paytaxtının özü mənzil sarıdan çox korluq çəkir. Bununla əlaqədar hansı problemləri həll etmək lazımdır?

- Burada çox ciddi vəziyyət yaranıb. Bakıdakı xeyli köçkün özünün Ermənistandakı mənzilini qanuni əsaslarla dəyişdirsa də, onların əksəriyyəti işə düzəlsə də, elə ailələr var ki, uzun müddət qeydiyyata düşə bilməmişlər. Vəziyyətin öyrənilməsi göstərmişdir ki, onlar müvafiq hüquqi sənədləri rəsmiləşdirmədən, qarşılıqlı razılıq əsasında özlərinin fərdi yaşayış evlərini özbaşına tikilmiş evlərə, havası çirkli ərazilərdəki mənzillərə dəyişmişlər. Belə mübadilə etmiş adamları daimi qeydiyyata salmağa icazə vermək qət edilmişdir. Onların sayı azı 6 min nəfərdir.

Belə bir fakt da diqqəti cəlb etmək istərdim. İndi Abşeronda məskən salmış köçgülərin böyük əksəriyyəti əkinçi və heyvandardır. Ona görə də Abşeron rayonunun Xızı-Altağac zonasını dirçəltmək barəsində Azərbaycan KP MK-nin qərarı son dərəcə mühüm qərardır. Bakıda, Sumqayıtda və Abşeron rayonunda olan köçgülərə bu zonada torpaq və otlqları icarəyə vermək nəzərdə tutulur. Bir vaxtlar bu zonada nə az, nə çox - 66 abad kənd və 33 kolxoz var idi. Başlı-başına qalmış çoxlu ev, malikanə var ki, təsərrüfatçı əli istəyir. Yeni tikinti də aparılmalıdır. Mütəxəssislərin hesablamalarına görə, orada 20 min adam məskən salıb ürəyi istəyən işi tapa bilər. Bu layihənin üstünlükleri şövdür: adamlar sahibsiz qalmış torpaqları məskunlaşdırılar, kənd təsərrüfatı məhsulları, tərəvəz, meyvə becərər, arı saxlayar, mal-qaraya baxarlar.

- Bəs köçgülərin işə düzəldilməsi sarıdan vəziyyət ümumiyyətlə necədir?

- Əmək ehtiyatları həddindən artıq olan respublikamızda bu, çox çətin vəzifədir. Bunun çoxlu müxtəlif səbəbi var, indi təfərrüatına varmayacağam. Əlavə iş yerləri yaratmaq üçün nazirliklərin və baş idarələrin, yerli hakimiyyət orqanlarının səy göstərməsi olduqca vacibdir. Kənddə əməyin təşkilinin icarə formaları da böyük imkanlar açır. Azərbaycan KP MK və respublika Nazirlər Soveti bu istiqaməti köçgülərlə ilə işdə üstün istiqamət kimi müəyyənləşdirmiş, müvafiq tapşırıqlar vermişlər. Şəbə bu məsələyə hər gün nəzarət yetirir.

- İki xalq arasında mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi, beynəlmiləl ənənələrin möhkəmləndirilməsi üçün köçgülərin doğma yurdlarına qaytarılması çox vacibdir. Bu istiqamətdə nə iş görülür?

- Bu il yanvar ayının əvvəllərində hər iki respublikanın kommunist partiyaları mərkəzi komitələrinin, ali sovetləri rəyasət heyətlərinin və nazirlər sovetlərinin daimi yaşayış yerlərini tərk etmiş vətəndaşlara müraciəti dərc edilmişdi. Həmin sənədə uyğun olaraq Azərbaycan KP MK və respublika Nazirlər Soveti bütün partiya, sovet orqanlarının və inzibati orqanların səylərini ümdə

problemin - hər iki tərəfdən köçgünləri əvvəlki yaşayış yerlərinə qaytarmaq probleminin həllinə yönəltmişlər.

Bu il yanvarın axırlarında - fevralın əvvəllərində iki respublika rəhbərlərinin görüşləri bu baxımdan çox müsbət rol oynamışdır. Rayon səviyyəli rəhbərlər müntəzəm əlaqə saxlayır, görüşürlər. Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin didərginlərin daha kütləvi surətdə yerləşdirildiyi rayonlara təhkim edilmiş müvəkkilləri təbliğat-izahat işinə böyük kömək göstərmişlər. Bu, işimizin strateji istiqamətidir, doğma yurdundan didərgin düşmüş adamların ürəyindən xəbər verir və onların arzu-ümidişlərinə uyğundur. Bu vəzifənin yerinə yetirilməsi millətlərarası münasibət problemlərinin həll edilməsindən, iki xalq arasında etimadın və mehriban qonşuluğun bərpə olunmasından bilavasitə asılıdır.

Söhbəti apardı: S. KRASNOVA,
Azərinformun müxbiri.

«Kommunist» qəzeti 13 aprel 1989-cu il

SSRİ NAZİRLƏR SOVETİNDƏ

Azərbaycan SSR-də və Ermənistan SSR-də millətlərarası münasibətləri normal hala salmaq, daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlılara və ermənilərə yardım göstərmək və onların şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə SSRİ Nazirlər Soveti 1989-cu il aprelin 15-də xüsusi qərar qəbul etmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinə, Ermənistan SSR Nazirlər Sovetinə, SSRİ nazirliklərinə və baş idarələrinə tapşırılmışdır ki, azərbaycanlıların və ermənilərin məcbur olub tərk etdikləri daimi yaşayış yerlərinə könüllü qayıtmاسına hər vasitə ilə yardım göstərsinlər.

Azərbaycanlıların və ermənilərin daimi yaşayış yerlərinə qayıtması və onlara dəymış maddi zərərin ödənilməsi ilə əlaqədar məsələlər üzrə Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti sədrlerinin müavinləri başda olmaqla respublikalararası komissiya yaratmaq haqqında Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin, Ermənistan KP MK-nin və Ermənistan SSR Nazirlər Sovetinin təklifi bəyənilmişdir. Azərbaycan SSR və Ermənistan SSR partiya, sovet, hüquq mühafizə, təsərrüfat orqanlarının və ictimai təşkilatlarının, habelə SSRİ Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin nümayəndələrini komissiyaya daxil etmək məqsədəuyğun hesab olunmuşdur.

Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılmışdır ki, respublikalararası komissiyanın şəxsi tərkibini təsdiq etsinlər, göstərilən respublikaların nazirliklərinin və baş idarələrinin mərkəzi aparıcı işçilərinin sayı çörçivəsində millətlərarası münasibətlər üzrə müəyyən olunmuş

qaydada struktur bölmələri yaratmaq və respublikalararası komissiyanın əməli orqanlarının funksiyalarını həmin bölmələrin aparatına tapşırmaq məsələsini müzakirə etsinlər.

Azərbaycan SSR-in və Ermənistan SSR-in sovet orqanları ictimai təşkilatlarla və hüquq mühafizə orqanları ilə birlikdə respublikalarda vəziyyətin sabitləşməsi və hüquq pozuntularının qarşısının alınması üçün geniş profilaktika işi aparmalı, ictimai asayışın mühafizəsi, daimi yaşayış yerlərinə qayidian vətəndaşların şəxsi təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görməli, kütłəvi informasiya vasitələrini, hörmətli adamları bu işə daha fəal cəlb etməlidirlər.

Respublikalararası komissiya, Azərbaycan SSR və Ermənistan SSR yerli xalq deputatları sovetlərinin icraiyyə komitələri tərk edilmiş yaşayış binalarının ciddi uçotunun aparılmasını təmin etməyə və həmin binaların başqa vətəndaşlar tərəfindən tutulmasına yol verməməyə, habelə daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlılara və ermənilərə dəymmiş maddi zərəri bir ay müddətində müəyyənləşdirməyə borcludurlar.

Yerli xalq deputatları sovetlərinin icraiyyə komitələrinə tapşırılmışdır ki, göstərilən vətəndaşların əvvəlki mənzillərinin onlara qaytarılmasını təmin etsinlər; ixtiyar verilmişdir ki, daimi yaşayış yerlərinə qayidian, hüquqa zidd hərəkətlər nəticəsində mənzilləri yaşamaq üçün yararsız halda olan ailələrin yeni istifadəyə verilən, bərpa olunmuş və ya əsaslı təmir edilmiş mənzil fondunda növbədən-kənar mənzillər (evlər) əldə etməsinə icazə verilsin. Göstərilən mənzillər SSRİ Nazirlər Sovetinin 1988-ci il 2 dekabr tarixli 1400 nömrəli qərarında nəzərdə tutulmuş şərtlər əsasında satılsın.

Müəyyən edilmişdir ki, daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlılara və ermənilərə hansı yerli xalq deputatları sovetlərinin ərazisində maddi zərər vurulmuşdursa, həmin sovetlərin icraiyyə komitələri, zərəri yerli büdcələrin vəsaiti hesabına bütünlükə ödəyirlər. Zərəri ödəmək üçün bu vəsait çatışmadıqda lazımı xərclər respublika büdcələri hesabına çəkilir.

Daimi yaşayış yerlərinə qayidian şəxslərə və ayrı-ayrı vətəndaşlara müvəqqəti yaşayış yerindən daimi yaşayış yerinədək yol pulu və əmlakın daşınması haqqı ödənilir. Bu xərclər respublika büdcələri vəsaiti hesabına çəkilir.

Müəssisələr (birliklər), təşkilatlar və idarələr əvvəllər daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlıları və erməniləri əvvəlki iş (təhsil) yerlərinə bərpa etməyə və ya onların arzusu ilə əvvəlki işə bərabər iş verməyə, lazım gəldikdə başqa peşələr öyrətməyə borcludurlar.

İstehsalatdan ayrılmagaqla təlim və ya ixtisasın artırılması müddəti ərzində göstərilən işçilərin əvvəlki iş yeri üzrə qazanc əsas götürülməklə hesablanan orta əmək haqqı saxlanulsın və ya istehsalatdan ayrılmadan yenidən hazırlanma zamanı orta əmək haqqınadək olan fərq müəyyən edilmiş bütün təlim müddəti ərzində ödənilsin.

Azərbaycan SSR-də və Ermənistan SSR-də daimi yaşayış yerlərinə qayidian şəxslərə maddi yardım göstərilməsi sahəsində sovet Qadınları Komitəsinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Sovet Sülh Fonduunun, SSRİ Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri İttifaqı icraiyyə komitəsinin, ÜLKƏ MK-nin, V. İ. Lenin adına sovet uşaq fonduunun və sovet şəfqət və sağlamlıq fonduunun təşəbbüsü bəyənilsins.

Mütəfiq respublikaların Nazirlər Sovetlərinə, yerli xalq deputatları sovetlərinin icraiyyə komitələrinə təklif edilmişdir ki, daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş və mütəşəkkil qaydada, yaxud müstəqil olaraq başqa regionlara köçmüş azərbaycanlılara və ermənilərə işə düzəlməkdə, mənzil verilməsində, mal-qara alınmasında, həyat tikililəri olan fərdi evlər tikilməsi üçün torpaq ayrılmamasında hər vasitə ilə kömək və başqa lazımi yardım göstərsinlər.

Kolxozlara və sovxozlara, müəssisələrə və birliklərə tövsiyə edilmişdir ki, göstərilən vətəndaşlara icarə üçün və digər təsərrüfatçılıq şərtləri ilə istehsal obyektləri versinlər.

SSRİ Əmanət Bankı daimi yaşayış yerini tərk etməyə məcbur olmuş vətəndaşların fərdi mənzil tikməsi və ev-eşik düzəltməsi üçün müəyyən edilmiş qaydada əlavə kreditlər, SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi və SSRİ Ticarət Nazirliyi işə onlardan ötrü yaşayış evlərinin fərdi tikintisi üçün inşaat materiallarının və məməkulatının əlavə bazar fondlarını ayırsınlar.

Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə icazə verilmişdir ki, respublikalararası komissiyaiın təqdimati ilə:

daimi yaşayış yerini tərk etməyə məcbur olmuş Azərbaycanlıların və ermənilərin dövlət sosial siğortası üzrə müavinət təyin edilməsi üçün fasiləsiz əmək stajını bərpa etsinlər, habelə onlara həmin respublikaların büdcələrin hesabına əvvəlki iş yeri üzrə 3 aylıq əmək haqqı məbləğinədək birdəfəlik müavinət versinlər;

lazımı sənədlər olmadıqda göstərilən vətəndaşlara onların əslində yaşıdları yerlər üzrə minimum məbləğlərdə pensiyalar təyin etsinlər.

Azərbaycan SSR və Ermənistan SSR sosial təminat orqanları ən qısa müddətdə pensiya işlərinin, habelə pensiyaların rəsmiləşdirilməsi prosesində olan sənədlərin göstərilən şəxslərin əslində yaşıdları yerlər üzrə sosial təminat şöbələrinə verilməsinin təşkil etməyə borcludurlar.

Daimi yaşayış yerini tərk etməyə məcbur olmuş azərbaycanlılara və ermənilərə icazə verilir ki, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan mənzilləri dövlət və ictimai mənzil fondu evlərində mənzil kirayəçiləri ilə dəyişdirsinlər.

Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti bu vətəndaşlar barəsində sosial-məişət tədbirlərinin maddi-texniki təminatının başqa məsələlərini bir ay müddətində nəzərdən keçirməli və həll etməlidirlər.

«Kommunist» qəzeti, 20 aprel 1989-cu il.

Moskva, Sov.İKP MK

MK-NIN BAŞ KATİBİ M. S. QORBAÇOV YOLDAŞA

Çox hörmətli Mixail Sergeyeviç!

Biz, beynəlmiləl Bakının fahlə sinfinin və ziyalılarının nümayəndələri regionda son hadisələrdən çox narahat olmuşuq və sizə müraciət etməyi özümüzə borc bilirik.

Təəccübənlərik ki, DQMV-də zəruri tədbir kimi tətbiq edilmiş xüsusi idarə komitəsinin fəaliyyəti şəraitində müəyyən qüvvələrin millətlərarası ədavəti yenidən qızışdırmaq cəhdlerinin qarşısı qətiyyən alınır. Respublika rəhbərliyinə və mərkəzi rəhbərliyə yenidən təzyiq göstərilir, iş o yerə çatır ki, milli zəmində toqqusmalar olur.

Vilayətdə vəziyyəti normal hala salmaq yolunda addımlar atılmağa başlandığı bir şəraitdə elə qüvvələr peyda olur ki, həmin prosesi ləngidirlər. Vilayətin bir qrup rəhbər işçisinin bu yaxınlarda sizin adınıza göndərdiyi açıq məktubu yalnız və yalnız məsuliyyətsiz, əvvəldən-axıradək saxta bir məktub adlandırmaq olar. Onun müəllifləri bili-bilə ehtirasları qızışdırmağı, regionda vəziyyətin sabitliyini kəskin surtda pozmağı, partiya və hökumətin DQMV barədə qəbul etdikləri qərarların düzgünlüyünə inamı sarsıtmağı qarşılara məqsəd qoyublar. Onların məqsədi aydınlaşdır - regionda gərginliyi yenidən artırmaq. Ölkədə mühüm siyasi hadisələr, indiki halda SSRİ xalq deputatları qurultayı ərəfəsində vəziyyətin sabitliyini pozmaq bir adət olub.

Məktubun müəllifləri DQMV-nin azərbaycanlılar yaşayış kəndlərində sənaye obyektləri və sosial obyektlər tikilməsini ermənilərin sıxışdırılması kimi qələmə verirlər. Halbuki Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı üçün ayrılmış vəsaitin çox böyük hissəsi, daha doğrusu, 96 faizi ermənilərin yaşayış məntəqələrinin payına düşür. Lakin iddialar irəli sürmək yox, qolu çırmalayıb işə girişmək, şəhər və kəndləri abadlaşdırmaq, illərdən bəri yığılıb qalmış məsələləri həll etmək lazımdır. Məhz indi əməli tədbirlər gərəkdir.

Heç kəsə sərr deyildir ki, millətlərarası münasibətlərin kəskinləşməsinin kökləri keçmişə gedib çıxır, o dövrlərə ki, əməkçilərə əsl qayğı göstərilməsi şüarlarla və qələbə raportları ilə əvəz edilirdi. Partiyamızın siyasəti xalqa lazım olan hər şeyin verilməsi üçün real şərait yaratmışdır. Amma dəyişikliklər nəsimi heç də hamının ürəyincə deyildir. Meydانا çıxan qara qüvvələr yenidənqurma əleyhinə açıq çıxış etməkdən qorxaraq, aşkarlıq və demokratiya prinsiplərindən yanışlı onları təhrif etməklə yenidənqurmanı içəridən sarsıtmaq qorarına gəlmişlər. Məktubun müəllifləri öz məhdud millətçi, separatçı niyyətlərini ibarələrlə

pərdələyərək, müqəddəs nailiyyətimiz və iftixarımız olan qardaş xalqlar dostluğunu pozmağa yenidən cəhd göstərmişlər.

Bəla hesab edirik ki, obyektiv çətinliklərdən istifadə edən azğın avantüristlərin ağızından vurmaq vaxtı gəlib çatmışdır.

İndi biz hüquqi dövlət yaradıraq, burada qanun ali olmalı və demokratianın əsl təntənəsini təmin etməlidir.

DQMV-də və regionda vəziyyətin sabitləşməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi naminə respublikanın razılıq verdiyi ağıllı güzəştərləri yenidənqurmanın düşmənləri qulaqardına vururlar. Elə buna görə də qanunun qüvvəsini tətbiq etmək lazımdır ki, millətlərarası münaqişənin yeni dövrəsinə yol verilməsin. Xalqı uçuruma sürükləyən bir ovuc ekstremisti yerində oturtmaq gərəkdir.

Əziz Mixail Sergeyeviç, bilirik ki, ümumi işimizin qarşısına nə kimi çətinliklər çıxır, ümumi işimizə yenidənqurma əleyhdarları necə müqavimət göstərirler, siz bunların dəf olunmasına nə qədər qüvvə və bacarıq sərf edirsınız.

Bakının çoxmillətli fəhlə sinfi, Azərbaycan zəhmətkeşləri həyatın yeniləşdirilməsində sizin çox böyük xidmətinizi, dərin insani keyfiyyətinizi, həqiqət, ədalət və SSRİ xalqlarının milli ləyaqətinin qorunması uğrunda mərdanə mübarizənizi yüksək qiymətləndirirlər.

Biz partyanın yenidənqurma xəttini büsbütün bəyənirik, başa düşürük ki, millətlərarası münasibətlərin Lenin konsepsiyasını bərpa etmək, onu təhriflərdən və deformasiyalardan təmizləmək, ölkənin xalqlarının tam hüquq bərabərliyinə, çıxəklənməsinə və tərəqqisine nail olmaq üçün hələ çox iş görülməlidir, bildiririk ki, millətlərarası münasibətlərin yenidən qurulması sərhədlərin dəyişdirilməsi demək deyildir.

Əziz Mixail Sergeyeviç, sizdən xahiş edirik ki, qəti tədbirlər görəsiniz, çünki hadisələrin inkişafi gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Sizə möhkəm cansağlığı, sülh və sosializm naminə nəcib, yorulmaz fəaliyyətinizdə yeni uğurlar, ÇXR-ə səfərinizin səmərəli olmasını arzulayıraq.

Səmimi hörmət və minnətdarlıqla:

Q. A. ABBASOV — Xəzərneftqaz Ümumittifaq İstehsal Birliyinin rəisi, SSRİ xalq deputati, Sosialist Əməyi Qəhrəmanı; P. Ə. ƏZİZBƏYOVA — Azərbaycan SSR Elmlər Akademiyası tarix muzeyinin direktoru, SSRİ xalq deputati; B. S. BAYRAMOV — Azərbaycanın xalq yazıçısı; L. V. BARUŞEVA — Volodarski adına Bakı tikiş fabrikinin tikişçisi, SSRİ xalq deputati; Z. M. BÜNYADOV — akademik, Azərbaycan SSR Elmlər Akademiyası Şərqsünaslıq İnstitutunun direktoru, Sovet İttifaqı Qəhrəmanı; B. M. VAHABZADƏ — Azərbaycanın xalq şairi, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Ali Sovetinin deputati; A. A. QORBAÇOVA — Azərbaycan qaz emalı zavodunun operatoru, Azərbaycan KP Təftiş komissiyasının üzvü; M. Ə.

İBRAHİMOV — Azərbaycanın xalq yazıçısı, SSRİ xalq deputati, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki; E. Y. SALAYEV — Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, SSRİ xalq deputati və başqları.

«Kommunist» qəzeti, 14 may 1969-cu il.

DQMV-DƏ ŞƏRAİTİ SAĞLAMLAŞDIRMALI

Mayın 19-da N. İ. Rijkovun sədrliyi ilə Sov.İKP MK Siyasi Bürosunun millətlərarası münasibətlər məsələləri üzrə komissiyasının iclası olmuşdur. Son vaxtlar Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyət müzakirə edilmişdir. Bu məsələ barəsində DQMV-ni xüsusi idarə komitəsinin sədri A. İ. Volski, habelə Azərbaycan KP MK-nin birinci katibi. Ə. X. Vəzirov və Ermənistan KP MK-nin birinci katibi S. Q. Arutyunyan məlumat vermişlər.

Komissiya qeyd etmişdir ki, «Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi haqqında» SSRİ Ali Soveti Rəyasət heyətinin 1989-cu il 12 yanvar tarixli Fərmanı DQMV-nin ictimai-siyasi, iqtisadi və sosial məsələlərinin həlli üçün obyektiv şərait yaratmışdır.

Xüsusi idarə komitəsinin işinin ilk aylarında muxtar vilayətin hüquqlarının həyata keçirilməsi güclənmiş, vilayətin müstəqilliyinin genişləndirilməsinə və regional təsərrüfat hesabı prinsiplərinə keçirilməsinə, Azərbaycanlı əhalinin də mənafələri lazımcı nəzərə alınmaqla mədəniyyət və təhsil sahəsində DQMV-nin erməni əhalisinin Ermənistanla müxtəlif əlaqələrinin stimullaşdırılmasına yönəldilmiş təşkilati və hüquqi qərarlar ardıcıl yerinə yetirilmişdir.

Ölkədə yaranmış çətin iqtisadi şəraitdə muxtar vilayətə əlavə olaraq xeyli vəsait ayrılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu 1987-ci ildəkinə nisbətən iki dəfədən çox və 1988-ci ildəkinə nisbətən dörd dəfə artırılmışdır. Cari ildə SSRİ Nazirlər Sovetinin ehtiyatından DQMV qarşıq yem istehsalı üçün xeyli miqdarda taxıl, taxta evlər, tikinti-nəqliyyat texnikası almışdır. SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi və Maliyyə Nazirliyi tərəfindən də əlavə ehtiyatlar verilmişdir. SSRİ Ticarət Nazirliyi muxtar vilayətin bazar fondlarını xeyli artırmışdır ki, bu da əhaliyə mallar satışını, demək olar, 20 faiz genişləndirməyə imkan vermişdir. Yanvar - aprel aylarında sənaye məhsulu istehsalı bir qədər çoxalmış, mərkəzləşdirilmiş əsaslı vəsait qoyuluşundan istifadə edilməsi dörddə bir qədər artmışdır. Dövlət vəsaiti hesabına ümumi sahəsi 6.7 min kvadratmetr olan yaşayış evləri istifadəyə verilmişdir.

Lakin DQMV-nin ictimai və təsərrüfat həyatında müsbət meyllər mayın əvvəlində tətil nəticəsində dayandırılmışdır. Əhalinin müəyyən təbəqələri bu tətilə cəlb olunmuşlar. Onun iştirakçıları bir sıra elə tələblər irəli sürmüşlər ki, bunlar

təmkinlə müzakirə olunmalı idi. Bunun əvəzində tətil təşkilatçıları hakimiyyət orqanları, DQMV-ni xüsusi idarə komitəsi ilə qarşıdurma yolu seçmişlər. Vəziyyət sürətlə pişləşməyə başlamış, iş millətlərarası toqqquşmalar dərəcəsinə çatmışdır. Bununla əlaqədar olaraq vətəndaşların təhlükəsizliyi məqsədilə qadağan rejimini gücləndirmək üçün əlavə tədbirlər görmək lazımdır.

Sov.İKP MK Siyasi Bürosunun komissiyası qeyd etmişdir ki, Qarabağ məsələsinin həllində tətil yolu dövlət və partiya orqanlarına təzyiq forması kimi tamamilə perspektivsiz yoldur, əhalinin ümdə manafelərinə ağır zərər vurur, təhlükəli şərait yaradır, millətlərarası münasibətlərdə etimadsızlığı və bədxahlığı qızışdır. Coxmilləti dövlətimizin xalqlarının Ermənistanda zəlzələnin faciəli nəticələrinin aradan qaldırılması gedisində xüsusi bir qüvvə ilə özünü göstərmiş qardaşcasına həmrəyliyi və qarşılıqlı anlaşması şəraitində Dağlıq Qarabağ hadisələri millətlərarası ədavətin ən pis dövrlərinə qayıtmaq deməkdir. Buna yol vermək olmaz. İstər Ermənistanda, istərsə də Dağlıq Qarabağda erməni xalqının həyat qabiliyyətli gələcəyə inamı Sovet İttifaqının bütün xalqlarının dostluq əli ilə müdafiə olunmuşdu. Emosiyalara kor-koranə uyub və ağlı itirib doğrudanmı indi bu əli itələmək istəyirlər?

Keçmişin kin-küdürü və səhvəvi adamlara nə dərəcədə təsir göstərsə də, Dağlıq Qarabağ problemlərini zorakılıq yolu ilə həll etmək mümkün deyildir. Problemləri bu yolla həll etmək cəhdləri mütləq faciəli nəticələrə gətirib çıxarardı. Çıxış yolu yalnız qarşılıqlı anlaşma və ağılli güzəştlər əsasında tapla bilər.

Sov.İKP MK Siyasi Bürosunun komissiyası qeyd etmişdir ki, DQMV-ni xüsusi idarə komitəsi vilayətdə ictimai-siyasi vəziyyəti normal hala salmaq, hüquq qaydasını və vətəndaşların təhlükəsizliyini təmin etmək, müəssisələrin fasiləsiz işini təşkil etmək, əhalinin həyatı tələbatını ödəmək işində ona tapşırılmış vəzifələri ardıcılıqla və əzmlə yerinə yetirməlidir. Sosial-iqtisadi inkişaf vəzifələrini daha səmərəli yerinə yetirmək, zəhmətkeşləri beynəlmiləcilik əsasında birləşdirmək üçün xüsusi idarə komitəsinin səlahiyyətini genişləndirmək məqsədəyə uyğun sayılmışdır.

Aydındır ki, bu, Dağlıq Qarabağ ətrafında siyasi və ideoloji şəraitin sağlamlaşdırılması üçün məsuliyyəti Azərbaycan və Ermənistən kommunist partiyaları mərkəzi komitələrinin üstündən götürmür. Öz aralarında six əməli əlaqələr yaratmaq, qarşıya çıxan məsələlərin həllində qarşılıqlı fəaliyyəti təmin etmək, sovet respublikaları ittifaqını sarsıdan yenidənqurma əleyhdarlarına qarşı, millətlərarası çəkişmələrə təkan verən hər cür hərəkətlərə qarşı vahid cəbhə boyu çıxış etmək onların ümdə vəzifəsidir.

Sov.İKP MK Siyasi Bürosunun komissiyası İttifaq və respublika nazirliklərinin və baş idarələrinin diqqətini xüsusi idarə komitəsinin onların qarşısında irəli sürdüyü məsələləri operativ müzakirə etmək lüzumuna cəlb etmişdir. Azərbaycan SSR və Ermənistən SSR Nazirlər Sovetlərinə təklif edilmişdir ki, daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş və DQMV

ərazisinə gəlib düşmüş vətəndaşların problemlərini həll etmək sahəsində gördükləri tədbirləri xeyli fəallaşdırırlar. Hansı tərəfdən olursa-olsun, yerli hakimiyət orqanlarının hüquqlarının pozulmasına imkan verilməməlidir.

İndiki şəraitdə hər iki respublikanın və DQMV-nin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar hər cür millətçilik, təhrikçilik təzahürlərinə yol verməməli və yadda saxlamalıdırular ki, şəraitin sağlamlaşdırılmasına hər vasitə ilə kömək etmək onların əsas vəzifəsidir.

Sov.İKP MK Siyasi Bürosunun komissiyası xüsusilsə qeyd etmişdir ki, muxtar vilayətin bütün partiya, sovet və ictimai təşkilatlarının, fəhlə sinfinin, kəndlilərinin və ziyanlarının sayıları indi normal həyat ahənginin bərpə edilməsinə və elə şərait yaradılmasına yönəldilməlidir ki, bu, bütün ölkənin, bütün sovet cəmiyyətinin xeyrinə yenidənqurmanı irəlilətməyə imkan versin. (SİTA).

«Kommunist» qəzeti, 20 may 1989-cu il

**AZƏRBAYCAN KP MK-NİN BİRİNCİ
KATİBİ, DEPUTAT Ə. X. VƏZİROVUN SSRİ
XALQ DEPUTATLARI QURULTAYINDA ÇIXIŞI**

(İmişli - milli ərazi seçki dairəsi, Azərbaycan SSR)

Hörmətli yoldaşlar, siz bilirsiniz ki, budur artıq qurultayın işə başladığı bu üç gün ərzində, bizim respublikamızın deputatlarının təşəbbüsü ilə yox, məhz başqalarının təşəbbüsü ilə təkcə DQMV ilə deyil, həm də digər cəhətlərlə əlaqədar məsələlər qaldırılır; açığını deyək ki, bu məsələlər bizi heç də əməkdaşlıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə getməyə aparmır. Biz isə ancaq bu yolla getməliyik. Bu problemdən danışsaq, mən qurultayın bütün deputatlarını əmin etmək istəyirəm ki, biz heç olmasa görüşmək, səhbət etmək və bizim ümumi mövqeyimizi müəyyən etmək imkanı tapmaq üçün bütün cəhd'lərə əl atmışıq.

Odur ki, iki namizəd irəli sürmək, xüsusişlə Poqosyan və Cəfərov yoldaşların namizədliyini irəli sürmək məsəlesi qarşıya qoyulduğda biz bu barədə Xüsusi idarə komitəsinin sədri ilə, onun üzvləri ilə danışdıq, şərtləşdik.

Bu halda biz yalnız bircə cəhəti əsas götürürdük ki, Millətlər Sovetinin deputatları tərkibində həm azərbaycanlı, həm də erməni olsun, çünki DQMV-də məhz bu iki xalq yaşayır.

Əlbəttə, qarşıda rotasiya-növbələşmə prinsipi durur. Dəyişikliklər olacaq. Ona görə də biz belə bir qərara gəlmək istədik. Mixail Sergeyeviç, mən sizin təklifinizə belə bir düzəliş vermək istərdim. DQMV-yə aid səsvermənin yekunları ləğv ediləsin, bu məsələni müzakirə etmək və qarşılıqlı anlaşma tapmaq üçün imkan verilsin. Məsələyə bu şəkildə yanaşılması ilə biz razıyıq və bu yanaşma üsulunu alqışlayırıq.

Sizin təklifinizi - ümumi dil tapmağımız üçün bir daha görüşmək təklifini biz çox düzgün hesab edirik. Biz daim kompromis axtarmaq, məsələlərin həlli yollarını axtarmaq, çeviklik göstərmək yolu ilə daim getmişik və gedəcəyik. Qurultay nümayəndələrini əmin edirəm ki, biz gələcəkdə də məhz belə edəcəyik. Bizə qurultayın rəyasət heyətinin üzvləri ilə, Mixail Sergeyeviçlə, sizin vaxtiniz olmasa, Anatoli İvanoviçlə görüşmək imkanı vermək yaxşı olardı.

Biz bir-birimizlə görüşmək, danışmaq, məsələni sakitliklə müzakirə etmək istəyirik, qoy sonra rəyasət heyətinin üzvləri bizim görüşümüzün yekunları barəsində qurultaya məlumat versinlər. Sağ olun.

«İzvestiya» qəzeti, 29 may 1989-cu il.

AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASININ NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ, YAZICI, DEPUTAT M. Ə. İBRAHİMOVUN SSRİ XALQ DEPUTATLARI QURULTAYINDA ÇIXIŞI

(Naxçıvan ərazi seçki dairəsi, Azərbaycan SSR)

Əziz yoldaşlar, dostlar! Mən bilmirəm, görəsən, Yer üzündə, bizim planetimizdə dostluqdan, ələlxüsən da xalqlar dostluğundan daha əziz, daha qiymətli bir şey varmı? Bizim qurultayımız onunla əlamətdardır ki, burada bizim böyük, qüdrətli ölkəmizin, demək olar bütün xalqlarının və millətlərinin nümayəndələri iştirak edirlər. Hər bir kommunistin, hər bir sovet adamının müqəddəs borcu necə deyərlər, bu dostluğun ahəngini, xalqlar arasındaki ahəngi pozma qəsdi ilə hər hansı uydurma məsələləri-münaqişələri araya çıxarmaq deyil, bu dostluğu saxlamaq və möhkəmlətməkdir.

Burada Dağlıq Qarabağdan çox danışdır. Mənim əziz dostlarım, mən sizə müraciət edirəm, sizdən çox xahiş edirəm, Dağlıq Qarabağ problemindən danışmazdan əvvəl bu problemi öyrənmək lazımdır. Dağlıq Qarabağın lehinə çıxış edən elə yoldaşlar var ki, onların ayağı həmin torpağa heç bir vaxt dəyməmişdir. Onlar şayiələrə uyaraq, başqalarının təhribi ilə, xahişi ilə elə şeyləri təkrar etməyə başlayırlar ki, bunlar həqiqətə, ədalətə, insan ləyaqətinə büsbütin zidd olan şeylərdir. Mən sizin vaxtinizi daha almaq istəmirəm. Yalnız bunu demək istəyirəm ki, Azərbaycan Dağlıq Qarabağa həmişə müqəddəs torpaq kimi, azərbaycanlılarla erməniləri bir-birinə qohum edən torpaq kimi baxmış və indi də beləcə baxır. Onlar Dağlıq Qarabağda on illərlə, yüz illərlə qonşu yaşamış və indi də yaşıyırlar, öz qızlarını ərə verirlər, öz oğullarını evləndirirlər - Azərbaycanlı erməni qızı alır, erməni azərbaycanlı qızı. Dağlıq Qarabağ dedikcə çox mürəkkəb problemdir. Bu çox vacib problemdir. Ona görə də məhz burada əsl mənada dostluğu möhkəmlətmək lazımdır. Sizi inandırıram ki, biz buna çalışırıq. Mən yazıçıyam, elə yazıçı olduğum üçün də məndən ötru dostluq çox böyük işdir. Mən sizin

vaxtınızı bir qədər də alıb, demək istəyirəm ki, mən Xaçatur Abovyanı Azərbaycan dilinə tərcümə etmişəm. Mən onun «Türk qızı» hekayəsini oxudum. Hekayə elə səmimiyyətlə yazılmışdır ki, oxuyarkən göz yaşlarını saxlaya bilmədim. Mən Xaçatur Abovyan haqqında, İshakyan haqqında, Tumanyan haqqında rus və erməni dillərində döñə-döñə çap olunan məqalələr və kitablar yazmışam.

Yoldaşlar! Bir çox erməni yoldaşlar da bizim haqqımızda yazmışlar. Azat Vştuni hələ iyirminci illərdə deyirdi: «Ey, Azərbaycan, ey, can, salam, Azərbaycan!». Budur, biz bu zəmində tərbiyə olunmuşuq. Bəs, bu zildiyəti yaradan ekstremistlər haradan əmələ gəldilər? Mən sizin vaxtınızı almaq istəmirəm, mən bilirəm ki, biz uzun-uzadı danişanda Qorbaçov yoldaş höycən keçirir, ona görə ki, o, bunu, necə deyərlər, bu böyük orqanizmi idarə etməlidir. Mən sizə demək istəyirəm ki, biz Millətlər Sovetinə namizəd irəli sürərkən (bu, artıq təsdiq olunmuşdur) biz məhz xalqlar arasında ziddiyət yaratmamaq cəhdlərini əsas tuturdıq. Biz bu xalqları yaxınlaşdırmaq məsələsini əsas tuturdıq. İstəyirdik ki, ekstremistlər xalqın etibarından sui-istifadə edə bilməsinlər. Onun taleyi ilə oynaya bilməsinlər...

...Yoldaşlar, indi də Dağlıq Qarabağ haqqında. Bir fikirləşin, Azərbaycandan olan deputatlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yığışır, Dağlıq Qarabağdan isə yoldaşlar gəlib çıxmırlar. Azərbaycan KP MK-nin birinci katibi Dağlıq Qarabağa gedir, gedir ki, danişsin, aydınlaşdırınsın ki, onların ehtiyacı nəyədir, nə eləmək lazımdır. MK-nin birinci katibi ilə görüşmək istəmirlər. Belə də iş olarmı? Məgər bu yolla dostluq əldə etmək olarmı? Məgər bu yolla qarşılıqlı anlaşma əldə etmək olarmı? Yox, yoldaşlar, olmaz. Bu, fitnəkarların əməlidir. Bu odu söndürmək lazım gələn yerdə oda neft tökən adamların əməlidir. Bax, məsələ bundadır.

Ona görə də mən xahiş edirəm ki, Millətlər Sovetinin qərarı olduğu kimi, onu artıq təsdiq etdiyimiz kimi saxlanılsın. Bizim üçün geri qayıtmagın lüzumu yoxdur. Azərbaycan respublikasına, Azərbaycan partiya təşkilatına göldikdə isə o, həmisi beynəlmiləl olmuşdur. Buraya heç nəyi əlavə etməyə ehtiyac yoxdur, axı Bakı partiya təşkilatının özü beynəlmiləlçilik deməkdir, çünkü hələ 1905-ci ildə, birinci rus inqilabında, orada yaşayan azərbaycanlılar, ermənilər, ruslar əl-ələ verib çıxış edirdilər. Mən sizi əmin edirəm ki, biz öz qərarımızı qüvvədə saxlasaq, düzgün hərəkət etmiş olarıq.

«İzvestiya» qəzeti, 29 may 1989-cu il.

**AZƏRBAYCAN SSR NAZİRLƏR SOVETİNİN SƏDRİ
DEPUTAT A. N. MÜTƏLLİBOVUN SSRİ XALQ DEPUTATLARININ
QURULTAYINDA ÇIXIŞINDAN**

(Qubadlı milli-ərazi seçki dairəsi, Azərbaycan SSR)

Deputat yoldaşlar! Ümumi səylərlə biz millətlərarası münasibətlər sahəsində agrılı nöqtələr problemini, o cümlədən Dağlıq Qarabağ problemni də həll etməliyik. Bu problemlərin bütün spesifik xüsusiyyətlərinə baxmayaraq, onlar hər halda mahiyyətçə ölkənin bir çox regionları üçün tipik problemlərdir. Onların əsasını keçmişdə ictimai münasibətlər sistemində yol verilmiş deformasiya, sosial-iqtisadi və mənəvi-psixoloji problemlərin həll edilməməsi təşkil edir. Həm də bu problemləri tətillərin, zorakı təzyiqin köməyi ilə yox, respublikaların suveren hüquqlarını pozmaqla yox, sakit şəraitdə həll etmək lazımdır. DQMVG-də vəziyyəti kökündən yaxşılaşdırmaq üçün Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı ilə xeyli vəsait ayrılmışdır. Bu yardımından istifadə etmək üçün bütün tədbirləri görmək lazımdır. Lakin hələ də elə qüvvələr var ki, onlar müəyyən məqsədlər xatırınə müsbət dəyişikliklərin cürcətlərini boy atmağa qoymur, millətlərarası münaqişənin sönməsinə yol vermirlər.

Millətlərarası münasibətlərin sağlamlaşmasına, bu diyarın sosial-iqtisadi cəhətdən dəyişilməsinə həqiqətən çalışanlarla alçaq ərazi iddiaları irəli sürənlər arasında dəqiq hədd qoymaq vaxtı gəlib çatmışdır. Onlar indiyədək nə qədər müsibətlər törətmiş, nə qədər ziyan vurmaşlar! Qurultayın işlədiyi günlərdə bir çoxlarının da dedikləri və görünür, hələ deyəcəkləri kimi biz də belə hesab edirik ki, qanunlara ciddi əməl etmək, onların köməyi ilə asayışı, təhlükəsizliyi təmin etmək, harada işləyirlərsə işləsinlər, hansı millətdən olurlarsa-olsunlar, bütün adamları qorumaq lazımdır. Hörmətli Mixail Sergeyeviç öz məruzəsində bu fikri xüsusi qeyd etmiş və biz ona tamamilə tərəfdarıq. Bizim seçicilərimiz çağırışlardan qanunların tətbiqi üçün qəti hərəkətlərə keçməyi tələb edirlər, çünkü həmin qanunları sovet xalqı öz mənafelərinin müdafiəsi üçün qəbul etmişdir.

«Kommunist» qəzeti, 2 iyun 1989-cu il.

**AZƏRBAYCAN TARİXİ MUZEYİNİN DİREKTORU,
DEPUTAT, P. Ə. ƏZİZBƏYOVANIN SSRİ XALQ DEPUTATLARININ
QURULTAYINDA ÇIXIŞINDAN**

(Bakı-Əzizbəyov milli-ərazi seçki dairəsi, Azərbaycan SSR)

Bu gün çoxmillətli dövlətimizin Konstitusiya quruluşunun özünün təməlini mahiyyətçə sökmək demək olan çağırışlar getdikcə daha tez-tez eşidilir.

Lakin belə bəyanatlar verənlərin hamısı, mənçə, ümummilli mənafeyi deyil, ayrı-ayrı qrupların mənafeyini ifadə edir. Buna görə də qarşıya sual çıxır: bu, nəinki təkcə mərkəzlə, hətta respublikalar arasında əlaqələrin qırılmasına, təşəkkül tapmış iqtisadi münasibətlərin deformasiyasına, sosialist millətlərinin inkişafında və integrasiyada çox mühüm amil olan nadir sovet mədəniyyətinin puç edilməsinə doğru aparmırmış? Əgər qlobal mənəvi «muxtariyyətə», milli özünütəcridə yol verilsə, xələflərimiz bunu bizə bağışlamazlar. Bunlar hökmən yadlaşmaya aparıb çıxarar, bütün ittifaqı və ayrı-ayrılıqdə hər bir respublikanı zəiflədər.

Deputat yoldaşlar, bu gün biz ölkənin bəzi regionlarında, o cümlədən bizim regionda ağır millətcilik təzahürleri faktı ilə qarşılaşırıq. Öz acı təcrübəmizdən bilirik ki, milli əlamətə görə ayrılmak cəhdəri necə bir fəlakətə gətirib çıxarıb. Ancaq sərhədlərin dəyişdirilməsi haqqında məsələ qaldırılması, DQMVi Ermənistandan SSR-in tərkibinə daxil etmək haqqında əsassız tələblər irəli sürülməsi regionda vəziyyətin sabitliyini pozmuş, millətlərarası münaqişə törətmüşdür. İqtisadi əlaqələr pozulmuş, ənənəvi dostluq telləri qırılmışdır. Regionda baş vermiş fəlakət adamların, bütöv nəsillərin taleyinə uzun müddət təsir göstərəcəkdir. İki respublikadan - Ermənistandan və Azərbaycandan köçmüş təqribən 300 min adam evsiz-eşiksiz qalmışdır. Azərbaycandan getmiş ermanı sakinlərin 50 mini indi həmişə yaşadığı yerə qayıtmışdır və biz buna olduqca şadıq. Çox istəyirik ki, Ermənistanda yaşamış olan və indi bizim Azərbaycana gəlib yığışan 165 min azərbaycanlı da öz doğma yurduna qayıtsın. Bu gün köçgünlər dəhşətli təsir bağışlayırlar, özü də bu, regional problem deyildir, yoldaşlar. Başqa respublikalarda etnik qruplar arasında münaqişələr yetişməkdədir, onların yerli millətdən olmayan sakinləri də köçküñ vəziyyətinə düşə bilərlər. Ölkənin qanunvericilik orqanlarının diqqətini təcili surətdə bu problemə cəlb etmək, pozulmuş ədaləti bərpa etmək, zərər çəkmiş adamların hüquqi mühafizəsinə təminat yaratmaq, onlara dəymış maddi zərərin əvəzini ödəmək lazımdır. Köçgünlər problemini həll etmək olar, bundan ötrü ancaq qanunun mətninə və ruhuna sözsüz riayət edilməlidir. Biz ancaq bu prinsipi rəhbər tuturuq.

DQMVi-də vəziyyətin bütün mürəkkəbliyinə, onu normallaşdırmaq yolunda olan bütün çətinliklərə və maneələrə baxmayaraq mənim əqidəmcə, həmin problemi həll etmək mümkündür. DQMVi-də vəziyyəti normallaşdırmaq məqsədilə xüsusi idarə forması tətbiq edilmiş, xüsusi idarə komitəsi yaradılmışdır. Bizim fikrimizcə, yaranmış vəziyyətdə kompromisə əsaslanan, millətlərarası münaqişəni aradan qaldırmaqdə, vilayətdə millətlərarası münasibətləri normallaşdırmaqdə müsbət rol oynaya bilən düzgün qərar qəbul edilmişdir. Ötən dövrə komitə bu yolda xeyli iş görmüşdür, amma yenidənqurmaya zidd çıxan, adamları tətillərə təhrik edən, mərkəzi orqanların qərarlarını yerinə yetirməkdə yaxasını kənarə çəkən qüvvələr komitəyə açıqca mane olmasaydalar, onun fəaliyyəti daha səmorəli ola bilərdi. Qurultayda çıxiş edən bir-çox deputatlar ölkədə yaranmış ağır iqtisadi vəziyyətdən və maliyyə vəziyyətindən yana-yana, ürəkağrısı ilə danışdilar. Belə bir

şəraitdə vilayətin ehtiyacları üçün, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətinin inkişafı üçün, fikir verin, yarım milyard manat vəsait ayrılmışdır. Amma nədənsə həmin yardımdan əslində imtina edilir. Xeyirxahlıq, səmimi əməkdaşlıq arzusu lazımdır ki, vəziyyətin normallaşdırılması, vilayətin sürətli inkişafı üçün yaradılmış imkanlardan səmərəli istifadə olunsun. Yaradıcı iş lazımdır.

Milli hissələrin, milli mənafeyin sinfi həmrəylikdən üstün olması haqqında burada irəli sürürlən ideya eyni dərəcədə prinsipial cavab tələb edən prinsipial məsələdir. Bu, dünyagörüşümüzün iki ən başlıca amilinin təhlükəli şəkildə bir-birinə qarşı qoyulmasıdır. O yerdə ki, iki əsas amildən birini seçmək təklif olunur, orada xalqların həmrəyliyi iə yekdilliyi ideyalarına heç vaxt zidd çıxa bilməyən əsl milli mənafə ilə millətçilik əyintiləri arasında dəqiq prinsipial hədd açıq-aşkar görünür.

Zaqafqaziyada yaşayan xalqlarımızın tarixində qatı millətçilərin törətdikləri faciəli hadisələr əvvəllər də olmuşdur. Həmin faciəli məqamlarda əslər boyu dostluq və mehribanlıq şəraitində yaşayan qardaş xalqları barişdara bilən liderlər tapılmışdır. Fəxr edirəm ki, onların arasında 26 Bakı komissarından biri olan babam Məşədi Əzizbəyov da olmuşdur.

Həmin ənənələri davam etdirərək mən hamını dostluğunu möhkəmləndirməyə, əslər boyu duz-çörək kəsmiş, dostluğunu və müqəddəs qardaşlığı əziz tutmuş xalqlarımızın bu mehribanlığını unudanları barişdarmağa çağırıram. Münaqişənin öz-özünə aradan qalxacağını güman etmək sadəlövhülük olardı. Gərək iki xalqın sağlam vətənpərvər qüvvələri uzun müddət əlbir surətdə gərgin işləsinlər, partiya təşkilatları çox ehtiyatlı siyasi faaliyyət göstərsinlər, Ermənistanın və Azərbaycanın qarşılıqlı incikliklərin və qərəzlərin ağır yükündən xilas olan, yenidənqurmaya zidd qüvvələrin şəntajına cəsarətlə sinə gərə bilən deputatları birgə səylərlə sahmanın, məqsədyönlü iş aparsınlar.

Mən deputatlardan mitropolit Pitirimə, M. N. Rəhmanovaya və başqalarına seçicilərimizin, bütün Azərbaycan xalqının səmimi minnətdarlıq sözlərini yetirmək istəyirəm. Onlar regionumuzdakı vəziyyətin mürəkkəbliyini dərk edərək səmimi və müdrik çıxışlarında ağılli, təmkinli olmağa və qarşılıqlı anlaşmaya çağırmışlar. Seçicilərimizin çoxlu teleqramları, zəngləri mənə imkan verir sizi əmin edim ki, onların sözləri öz istəyindən asılı olmayaraq mürəkkəb faciəli hadisələrin burulğanına düşmüş adamların lap üzrəyindən xəbər vermişdir.

Deputat yoldaşlar! Yaranmış vəziyyətin kəskinliyini heç olmazsa bundan bilmək olar ki, bizim üçün hətta «xalqların dostluğu və qardaşlığı», «beynəlmıləciliş» kimi müqəddəs sözlər bəzilərinə ancaq gəlisişgözəl ibarələr kimi görünür. Azərbaycan deputatlarının Sov.İKP MK-nın Baş katibi Qorbaçov yoldaşa maktubu respublikanın, bütün ölkənin müqəddərəti üçün narahatlıq hissini eks etdirir. Məktubda mənim də imzam vardır. Bu sənədin adını bir daha ona görə çəkirəm ki, bizim nəyə çalışdığını hamının bilməsini istəyirəm. Biz qanunun

üstünlüğünün əməli surətdə həyata keçməsini tələb edir, vəziyyəti səbatsızlaşdırmaq üçün kimin tərəfindən olursa-olsun göstərilən cəhdərin qarşısının qətiyyətlə alınmasını istəyirik.

Qüvvədə olan Konstitusiya çərçivəsində əməli mükalimə üçün və sosializm cəmiyyətinin təbiətinə xas olmayan münaqişəni ləğv etməyə qarşılıqlı surətdə səy göstərmək üçün bizim respublikada zəmin yaradılmışdır. Bu gün ağırlıq mərkəzini, Leninin sözləri ilə desək, «...keçirdiklərimizin təsvirinə həsr etməkdən çox, bilavasitə əməli fəaliyyətimiz üçün əllə etdiyimiz və əldə etməli olduğumuz təcrübənin göstərilməsinə» keçirmək lazımdır (Əsərlərinin tam külliyyatı. 39-cu cild, səh. 374). Deputat yoldaşlar, əmin ola bilərsiniz: SSRİ-nin bütün qardaş xalqları ilə öz dostluğuna sədaqət bəsləyən Azərbaycan xalqı həmişə səmimi və həqiqi beynəlmiləlçi olaraq qalacaqdır.

«Kommunist» qəzeti, 6 iyun 1989-cu il.

ÜMUMİ MƏNAFE NAMİNƏ

İyunun 9-da SSRİ xalq deputatları qurultayında Azərbaycan deputati, Azərbaycan SSR Elmlər Akademiyası Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun direktoru M. Abbasov aşağıdakı qısa bəyanatla çıxış etmişdir:

Hörmətli deputatlar! Dağlıq Qarabağdakı vəziyyət haqqında bu salonda dəfələrlə danışılmışdır. Xalq Deputatlarının bir çoxunun DQMVG probleminin müxtəlif cəhətləri haqqında kifayət qədər məlumatı olmadıqından istifadə edərək bəzi yoldaşlar münaqişənin mahiyyəti haqqında daim yanlış təsəvvür yaratmağa çalışırlar. Bizi üzdənirəq «tarixi hüquq», «əzəli qədim torpaqlar» və i. a. haqqında mənasız diskussiyaya çəkməyə çalışırlar.

Qurultayın diqqətini nəyə yayındırmaq istədikləri aydındır. Buna görə də aşağıdakı mülahizələri söyləməklə kifayətlənəcəyəm:

Səciyyəvi haldır ki, burada çıxış edən deputatlar Qafqaz bürosunun Dağlıq Qarabağa dair qərarını xatırladarkən həmin sənədi bütövlüklə sitat gətirməkdən çəkinirdilər. Halbuki həmin sənəddə Dağlıq Qarabağı Ermənistandan «almaq»dan və «ayırməq»dan deyil, onu Azərbaycanın tərkibində «saxlamaq» qərarından danışılır.

Daha bir məsələ haqqında. Deputat V. Rasputin öz çıxışında ölkədə kəskinləşmiş ziddiyyətlərin təqsirini rus xalqının boynuna qoymaq, bütün bələlarda onu müqəssir saymaq cəhdəri kimi haqsız cəhdərdən başa düşülen ürəkağrısı ilə və incikliklə danışdı. Biz yazılıının hissəyinə tamamilə şərik çıxır, onun inciməsinin səbəbini başa düşürük. Azərbaycanda da eynilə belə bir vəziyyət yaranmışdır. Bütövlükdə durğunluq dövrləri bütün xalqların sosial və mənəvi vəziyyətinə ağır təsir göstərmişdir. İnsafsəz inzibatçılıq-bürokratiya maşını adamların milli mənsubiyətinə fərq qoymurdu, heç kəsə güzəşt etmir və imtiyaz

vermirdi. Bəzi deputatlar Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında məsələnin məhz qurultayda həll edilməsində, Sumqayıt hadisələrinin təhqiqi üçün komissiya yaradılmasında təkid göstərirler, amma bütün azərbaycanlıların Ermənistan SSR-dən köçməsinə, bu zaman adamların həlak olmasına gətirib çıxarmış şəraitin diqqətlə təhlil edilməsi haqqında Azərbaycan SSR deputatlarının da təklifi vardır. Ona görə də aşağıdakıları deməyi zəruri sayıram.

Bunlar son dərəcə kəskin və mürəkkəb məsələlərdir. Bunlar ən ciddi şəkildə, dərindən və hərtərəfli təhlil aparılmasını tələb edir. Siz, əlbəttə, başa düşürsünüz ki, bununla əlaqədar deməyə bizim də sözümüz çoxdur. Amma məncə, millətlərarası münasibətlər və SSRİ-nin milli-dövlət quruluşu kimi mühüm məsələlərdə tələsmək və düşünülməmiş nəticələr çıxarmaq ağıllı iş olmazdı. Hələ mən müttəfiq respublikanın suverenliyindən və SSRİ Konstitusiyasına görə belə məsələlərin müvafiq respublikanın istəyi olmadan həll edilə bilməməsindən danışmiram. Hamının mənafeyi naminə, həqiqəti tamamilə aydınlaşdırmaq naminə bu məsələləri Ali Sovetin müvafiq komissiyalarına və komitələrinə həvalə etmək və bununla dərhal məşğul olmağa başlamaq haqqında qurultayın rəyasət heyətinin təkliflərini düzgün təkliflər sayıram.

«Kommunist» qəzeti, 10 iyun 1989-cu il

DİNCLİK, ƏMİN-AMANLIQ YARADAQ

AZƏRBAYCAN SSR DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ YAŞAYAN QADIN VƏ ANALARA RESPUBLİKA QADIN VƏ ANALARININ MÜRACİƏTİ

Dağlıq Qarabağda yaşayan əziz rəfiqələr, analar, qadınlar!

Bu həyəcanlı günlərdə Dağlıq Qarabağda və onun ətrafında yenə də gərginlik qızışdırır, millətlərarası münasibətlər kəskinləşir, günahsız adamların qanı axıdır. Yenidənqurmanın düşmənləri, ekstremitərlər, millətçi ünsürlər hədə-qorxu və şantaj, fitnəkarçasına hərəkətlər yolu ilə bizim aramızda getdikcə daha böyük uğurum yaratmağa, millətlərərəsi ədavət, qarşıdurma toxumu səpməyə, bir xalqı digərinə qarşı qəzəbləndirməyə cəhd edirlər.

Vəziyyəti kəskinləşdirmək DQMV-də şəraitin normal hala salınması prosesini pozmağa cəhd edənlərin və xalq deputatları qurultayının tapşırığı ilə SSRİ Ali Sovetinin yaratdığı Dağlıq Qarabağ üzrə komissiyanın işinə mane olmayı qarşısına məqsəd qoyanların xeyrinədir.

Əziz azərbaycanlı bacılar və erməni analar, biz sizi Sov.İKP MK-nin Baş katibi, SSRİ Ali Sovetinin sədri M. S. Qorbaçovun müraciətinə qulaq asmağa çağırırıq. Bu müraciətdə o, indiki və gələcək zaman qarşısında çox böyük məsuliyyət göstərməyə, millətlərarası münasibətləri kəskinləşdirməyin təhlükəli

olduğunu və bunun cəmiyyət üçün, hər ailə üçün, hər kəs üçün verə biləcəyi nəticələri başa düşməyə, DQMV-də vəziyyətin normal hala salınması üçün nə mümkünsü etməyə çağırmışdır.

Minlərlə azərbaycanlı qadın təkidlə xahiş edir ki, öz analıq sözünüzü, ağıl-kamala, millətlərarası ehtirasları sakitləşdirməyə səsləyən qadın sözünüzü deyəsiniz.

Hamımız fikirləşməliyik ki, ekstremistlər xalqlarımızı hansı uçuruma sürükləyirlər və vaxtında ayılmasaq, başımıza na kimi bələlər galə bilər.

Biz son həddə yaxınlaşmışıq və bu həddə keçmək olduqca təhlükəlidir. Bu həddin o tayında hökmən faciə, ailələrin kədəri, anaların göz yaşları labüddür.

Bir-birinə etimadsızlıq göstərməklə, mitinqlər, tətillər keçirməklə problemləri həll etmək olmaz. İşə başlamaq, keçmişin qalıqlarını, iqtisadiyyatda, sosial inkişafda, millətlərarası münasibətlərdə nöqsanları və qüsurları birlikdə aradan qaldırmaq gərəkdir. Sizi, ərlərinizi, qardaş və bacılarını zavod və fabriklər, tarla və fermalar gözləyir. Yalnız əməklə, qarşılıqlı anlaşma yolu ilə itkinin yerini doldurmaq, bu torpağa dinclik və əmin-amanlıq gətirmək olar.

Respublika Qadın Şurası

Rəyasət heyətinin iclasında qəbul edilmişdir.

«Kommunist» qəzeti, 15 iyul 1989-cu il

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN RƏYASƏT HEYƏTİNDƏ

Avqustun 1-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin iclası olmuşdur. Azərbaycan SSR Ali Sovetinin növbəti, onuncu sessiyasına hazırlıq məsələsi müzakirə edilmişdir.

Respublika Ali Sovetinin müzakirəsinə Azərbaycan SSR-in suverenliyinin daha da möhkəmləndirilməsi, ictimai həyatın qanun yaradıcılığı, siyasi, təsərrüfat, mənəvi və başqa sahələrdə respublikanın müstəqilliyinin inkişafi ilə əlaqədar məsələlər veriləcəkdir.

Azərbaycan SSR Ali Sovetinin millətlərarası münasibətlər və beynəlmiləl təbiyi işləri üzrə komissiyasının işi haqqında məlumatı və bir sıra başqa məsələləri dirləmək nəzərdə tutulur.

Ali Sovetin Rəyasət heyəti 1989-cu ilin ikinci yarısında Azərbaycan SSR Ali Sovetində həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlər planını, o cümlədən respublikanın dövlət dili kimi Azərbaycan dilinin işlədilməsinin təkmilləşdirilməsi, mədəni quruculuğun inkişafında yerli sovetlərin rolunun yüksəldilməsi məsələlərini təsdiq etmişdir. Azərbaycan SSR Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında, respublika və yerli hakimiyət orqanlarına seçkilər

haqqında Azərbaycan SSR Qanun layihələrinin tərtibi və geniş xalq müzakirəsinə verilmək üçün hazırlanması məsələləri nəzərdən keçirilmişdir.

İclasda Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilməsi haqqında Şəumyan (kənd) Rayon Xalq Deputatları Sovetinin xahişi müzakirə olunmuşdur.

Ali Sovetin Rəyasət heyəti Şəumyan (kənd) Rayon Xalq Deputatları Soveti sessiyasının materiallarını və Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq təqdimini nəzərdən keçirərək qeyd etmişdir ki, sessiya, onun çağırılmasının müəyyən edilmiş qaydası pozulmaqla, respublikada vəziyyətin sabitliyini pozmağa çalışan müəyyən qüvvələrin təzyiqi altında keçirilmişdir.

DQMV-də və onun ətrafında vəziyyəti normal hala salmaq üçün Sov.İKP MK Siyasi Bürosunun, SSRİ Ali Sovetinin və sovet hökumətinin, Azərbaycan SSR partiya və sovet orqanlarının böyük və məqsədyönlü iş apardıqları bir şəraitdə belə məsələ qaldırılması regionda gərginliyi daha da qızışdırır, millətlərarası münasibətləri kəskinləşdirir. Respublika orqanlarına gələn bir çəx məktub və teleqramlarda belə qərardan qötü narazılıq ifadə edilir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti respublikanın həmin regionunda inzibati-ərazi quruluşunun dəyişdirilməsi üçün hər hansı siyasi, sosial-iqtisadi və başqa əsas olmadığını qeyd edib Şəumyan (kənd) Rayon Sovetinin xahişini rədd etmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri R. M. Qafarova məsələlərin müzakirəsinə yekun vurmuşdur.

«Kommunist» qəzeti, 3 avqust 1989-cu il

AZƏRBAYCAN KP MK-DA

«Azərbaycan SSR-də və Ermənistan SSR-də vətəndaşların Konstitusiya hüquqlarının çox kobud surətdə pozulması halları haqqında» Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək sahəsində əlavə tədbirlər barəsində:

Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq son vaxtlar vəziyyət kəskinləşdiyinə görə Bakı şəhərində və respublikanın bəzi başqa regionlarında vətəndaşların milli əlamətə görə təqib edilməsi və Konstitusiya hüquqlarının başqa şəkillərdə pozulması hallarına yol verilir.

Partiya komitələrinə tapşırılmışdır ki, əhalinin müxtəlif təbəqələri və qrupları arasında təşkilatçılıq işini və siyasi işi gücləndirsinlər, bu məqsədlə adamlarla iş aparılmasının fəl fərdi fərmalarından istifadə etsinlər. İlk partiya təşkilatlarının, bütün kommunistlərin səyləri vəziyyətin sabitləşdirilməsinə, millətlərarası toqquşmalara səbəb olan hər cür hərəkətlərin qarşısının alınmasına

yönəldilsin. Əmək kollektivlərində mənəvi-siyasi şərait və beynəlmiləlçilik şəraiti üçün kommunist rəhbərlərin məsuliyyəti artırılsın.

İctimai asayışın qorunması məsələlərinə diqqət gücləndirilsin. Hüquq pozuntularının qarşısının alınması və sosialist qanunçuluğunun möhkəmləndirilməsi uğrunda mübarizəyə zəhmətkeşləri cəlb etmək işi fəallaşdırılsın. Bu məqsədlə Bakı, Kirovabad, Sumqayıt, Mingəçevir şəhərlərinin və başqa şəhərlərin müəssisələrində, kolxozlarında, sovxozählərdə idarələrində ictimai asayışın mühafizəsi üzrə fəhlə dəstələrinin formalaşdırılmasını başa çatdırmaq üçün tədbirlər görülsün.

Azərbaycan SSR Prokurorluğu, ali möhkəməsi, daxili işlər, ədliyyə nazirlikləri millətlərarası ədavətin qızışdırılmasının, adamların cəmiyyətə zidd hərəkətlərə vadar edilməsinin hər bir fakt üzrə, habelə adamların təhlükəsizliyini təmin etmək, respublikada yaşayan bütün millətlərin vətəndaş hüquqlarını müdafiə etmək üçün təcili və qəti tədbirlər görsünlər.

«Kommunist» qəzeti, 5 avqust 1989-cu il

SSRİ ALİ SOVETİNİN SESSİYASINDA SSRİ ALİ SOVETİ MİLLƏTLƏR SOVETİ SƏDRİNİN MÜAVİNİ DEPUTAT B. İ. OLEYNİKİN ÇIXIŞI

Möhtərəm xalq deputatları, hörmətli rəyasət heyəti, əziz həmkarlar! Azərbaycan və erməni xalqlarına, bütün qarabağlılara dərin ehtiramımı bildirib, sizin tapşırığınızla Dağlıq Qarabağdakı indiki vəziyyət barəsində bir növ ilkin obyektiv məlumatı elan etməliyəm. Əgər komissiyanın üzvləri razılışdırıldıǵımız mətnə bəzi təshihlər olduğuna diqqət yetirsələr, deməliyəm ki, bunlar regionda vəziyyətin pisləşməyə doğru sürətlə dəyişməsi ilə əlaqədar edilmişdir.

Bələliklə, birinci xalq deputatları qurultayının qərarını yerinə yetirərək Dağlıq Qarabağ Muxtar Vilayətində indiki real vəziyyəti öyrənmək üçün SSRİ Ali Sovetinin komissiyası yaradılmışdır. Komissiya öz vəzifəsinin bütün məsuliyyətini dərk edərək, vilayətin istisna olmadan bütün rayonlarında yaranmış vəziyyəti öyrənməyə çalışmışdır. Bu məqsədlə əmək kollektivləri, fəhlə və kəndlilər, ictimaiyyətin müxtəlif təbəqələri, partiya-təsərrüfat fəalları və hər iki millətdən olan qaçqınlarla görüşmüşdür. Bununla birlidə, deputatlar hər iki tərəfin vətəndaşlarını şəxsi məsələlərlə əlaqədar qəbul etmişlər. Aparılmış iş nəticəsində hər birimiz və ümumən bütün komissiya yekdil rəyə gəlmişdir ki, Dağlıq Qarabağda şərait çox təhlükəli gərginlik həddinə gəlib çatmışdır. Təəssüf ki, şəraiti normal hala salmaq və etimadı bərpa etmək üçün əvvəllər görülən tədbirlər lazımi səmərə verməmişdir. İqtisadiyyati sağlamlaşdırmaq və onun strukturunda dəyişiklik etmək üçün direktiv orqanların qərarları ilə müəyyənləşdirilmiş tədbirlər ardıcıl və kompleks şəkildə həyata keçirilməmiş, lazımi maddi-texniki təchizatla

möhkəmləndirilməmişdir. Xalq təsərrüfatının əsas sahələrində uzunsürən tətillər və boşdayanmalar, qacqınların sayının getdikcə artması əməkçilərin maddi vəziyyətinə çox pis təsir göstərir, mənəvi və siyasi şəraiti kəskinləşir. DQMV əhalisinin erməni və azərbaycanlı hissələrinin bir-birindən üz döndərməsi hazırda müstəsna dərəcədə kəskin hal almışdır ki, bu da ictimai həyatın bütün səviyyələrində təzahür edir. İhamsızlıq, vahimə, əsəblərin daim tarım çəkilməsi gərginliyin daha da artması üçün real təhlükə yaradır. Tarix və mədəniyyət abidələrinin dağıdılması və murdarlanması, evlərə od vurulması, öz millətindən olmayan şəxslərə qarşı amansızlıq deyilənlərə sübutdur.

Vilayətdə vəziyyətin son dərəcə kəskinləşdiyini nəzərə alaraq və gərginliyin sovuşdurulmasında azacıq ləngiməyin gözlənilməz nəticələr verə biləcəyini başa düşərək, zənnimizcə, təxirə salınmadan yerinə yetiriləsi ümdə vəzifələr bunlardır: tədricən böhrandan çıxməq üçün zəmin yaradılması; zorakılığa son qoyulması və adamların həyatının, əmlakının qorunması; Qarabağda yaşayan hər iki xalqın milli, sosial və başqa hüquqlarının gözlənilməsinə təminat vermək üçün şərait yaradılması. Bu məqsədlə vilayətdə hər iki tərəfin mənafeyi hökmən nəzərə alınmaqla, vilayətin xüsusi idarə regionu statusu saxlanmaqla mülki orqanların fəaliyyətinin bərpa edilməsi imkanını təzədən nəzərdən keçirmək olardı.

İndi isə, yoldaşlar, bir insan kimi, bir şair kimi demək istəyirəm: hər iki respublikadakı əziz, hörmətli qardaş və bacılar, ən əvvəl rəhbərlər! Bir-birinizə doğru addım atın, heç olmasa yarım addım atın! Axi, hər iki xalq eyni dərəcədə əzab çəkir. Bunun əsas məsəliyyəti siz rəhbərlərin üzərinə düşür. Siz, respublikaların birinci simaları hər şeyi etməlisiniz ki, sovetlər ölkəsinin bütün uşaqları kimi Qarabağ uşaqları da sentyabrın 1-də parta arxasında əyləşsinlər, hər şeyi etməlisiniz ki, adamların suyu, çörəyi və duzu olsun, heç bir təqsiri olmayan əzabkeş didərginlər ev-eşik tapsınlar, ya da heç olmasa başqalarının təqsiri üzündən öz yurdlarını tərk etdiklərinə görə kompensasiya alsinlar. Axır ki, Dağlıq Qarabağı düşdüyü ağır vəziyyətdən çıxarıın, sizli-bizli hamımızı xəcil edən bu vəziyyəti birbaşa mühəsirə kimi səciyyələndirmək olar (özü də dinc dövrdə!). Gəlin unutmayaq ki, bu və ya başqa səbəblərə görə işdən aralanmış əmək adamları əvvəl-axır reallıq və ləyaqət hissini itirirlər, bu isə başçıların üzərinə düşən bağışlanılmaz günahıdır. Sizinlə birlikdə komissiya özündən asılı olan hər şeyi edəcəkdir ki, azacıq ləngliyə yol vermədən Qarabağ probleminin optimal həlli yolunu axtarib tapsın.

Biz hər iki tərəfə minnətdarlığımızı bildiririk, şəraitin kəskinliyinə baxmayaraq, onlar vəziyyəti obyektiv qiymətləndirmək üçün komissiyaaya hər cür imkan yaratmışdır. Bununla əlaqədar, komissiya hər iki tərəfdən xahiş edir ki, tövsiyələrin hazırlanlığı dövrdə onun işinə qarışmaqdan çəkinsinlər. Dağlıq Qarabağın, Azərbaycanın və Ermənistanın kütləvi informasiya vasitələrindən, radio və televiziyasından da xahiş edirik ki, qarşılıqlı ittihamlardan çəkinsinlər.

Zaporoyje sakinləri deputatlara müraciətdə xatırlatmışdır: dini kitablarda deyilir ki, birinci dünyani su məhv etmişdir; ikinci dünyani od-alov məhv edəcəkdir. Bax belə sonluqdan biz hamımız, xüsusilə, ehtiyat etməliyik, çünkü alovdan sonra qan galır.

Çox müsibətlər görmüş bu torpaqda daha heç vaxt qan tökülməməsi üçün mümkün olan hər şeyi etmək ən birinci vəzifəmizdir.

Qoy müdrikliyimiz və mərdliyimiz dadımıza çatsın, səbrimiz və dözmümüz əskik olmasın.

Qoy əcdadımızın ruhu sülh rəmzi olan zeytun budağı tutmuş göyərçin simasında bizi himayə etsin.

«Kommunist» qəzeti, 5 avqust 1989-cu il

ŞUŞADA SÖHBƏTLƏR VƏ GÖRÜŞLƏR

Azərbaycan KP MK katibi R. Y. Zeynalov avqustun 12-də respublikanın Dağlıq Qarabağ Muxtar Vilayətinin rayon mərkəzi Şuşa şəhərində olmuşdur. O, şəhərdə vəziyyət ilə, partiya və hökumətin DQMV barəsində məlum qərarlarının həyata keçirilməsi, millətlərarası münasibətlərdə kəskinliyin aradan qaldırılması sahəsində partiya təşkilatının fəaliyyəti, şüsalıların əmək və istirahət şəraiti, onların ən zəruri mallar, ərzəq məhsulları və xidmətlərlə təminatı ilə tanış olmuşdur.

Azərbaycan KP MK katibi bir sıra ticarət müəssisələrində, şəhər bazارında olmuşdur. Şəhərlilər, Şuşanın qonaqları - ölkənin məşhur sağlamlıq ocaqlarında dincələnlər, didərginlərlə səhbətlər və görüşlər zamanı R. Y. Zeynalov onların problemləri ilə maraqlanmış, əhaliyə xidmətin daha da yaxşılaşdırılmasına dair tövsiyə və təklifləri diqqətlə dinləmişdir.

Azərbaycan KP MK katibi mədəniyyət və təhsil obyektlərinə xüsusi diqqət yetirmişdir. Axi Şuşa Azərbaycanın, bütün Orta Şərqi ən qədim mədəniyyət mərkəzlərindən biridir, dünyaya bir çox görkəmli incəsənət və elm xadimi bəxş etmişdir. M. Vəzirov adına kənd təsərrüfatı texnikumunda, M. Əzizbəyov adına mədəni-maarif məktəbində, M. M. Nəvvab adına orta ixtisas musiqi məktəbində səmimi, ətraflı səhbət olmuşdur. Qeyd edilmişdir ki, bu tədris müəssisələrinə qəbulun açıqlıq və aşkarlıq şəraitində keçiriləsi ən qabiliyyətli gəncləri seçməyə imkan vermişdir. Səhbətin bir çox iştirakçıları bildirmişlər ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin hər yerdə sosial ədaləti bərqrar etmək, adamlar üçün ümdə əhəmiyyətli problemləri məqsədyönlü surətdə həll etmək xətti xalq arasında çox geniş müdafiə olunur. Tədris müəssisələri şəbəkəsini genişləndirmək, yeni muzeylər yaratmaq təklifləri və başqa təkliflər irəli sürülmüşdür.

R. Y. Zeynalov şəhərin yeni tikintilərində olmuşdur. O qeyd etmişdir ki, binaların arxitekturasına daha böyük diqqət yetirmək, milli ənənələrlə müasir memarlıq nailiyyətlərinin üzvi surətdə çulgaşmasına nail olmaq lazımdır.

Şuşanın partiya-təsərrüfat fəalları ilə görüş olmuşdur. Görüşdə muxtar vilayətdə vəziyyəti normallaşdırmaq planları barəsində məlumat verilmiş, respublikanın sosial-iqtisadi inkişafına dair Azərbaycan KP MK-nin irəli sürdüyü üstün proqramların yerinə yetirilməsi sahəsində kommunistlərin, bütün Şuşa zəhmətkeşlərinin vəzifələri nəzərdən keçirilmişdir.

R. Y. Zeynalov ilə birlikdə səfərdə və görüşlərdə xalq deputatı, SSRİ Ali Sovetinin üzvü, xüsusi idarə komitəsinin üzvü, Şuşa Rayon Partiya Komitəsinin birinci katibi V. C. Səfərov da iştirak etmişdir (Azərinform).

«Kommunist» qəzeti, 15 avqust 1989-cu il

XOCALIDA GÖRÜŞ

Avqustun 13-də Azərbaycan KP MK katibi R. Y. Zeynalov Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Əskəran rayonunda azərbaycanlıların yaşadıqları Xocalı kəndinə getmişdir. O, tarla işlərinin gedişi ilə, sənaye müəssisələri filiallarının təşkil edilməsi, əlavə iş yerləri yaradılması, sosial obyektlər tikilməsi, o cümlədən qazlaşdırma, su kəməri çəkilməsi, fərdi evlər inşa edilməsi, doğma yurdlarını müvəqqəti tərk etmiş didərginlərin yerbəyer edilməsi üçün görülən tədbirlərlə tanış olmuşdur.

Zeynalov yoldaş partiya və hökumətin DQMV barəsində məlum qərarlarında, Azərbaycan KP MK-nin və respublika Nazirlər Sovetinin sənədlərində irəli sürülmüş vəzifələri yerinə yetirmək üçün respublika təşkilatlarının gördükələri işdən ətraflı danışmışdır. Qeyd olunmuşdur ki, çətinliklərin aradan qaldırılması yenidənqurmanın müvəffəqiyyətinə, illərlə yığılıb qalmış problemlərin həllinə hər kəsin köməyindən bilavasitə asılıdır.

Muxtar vilayətdə yaranmış vəziyyətin təhlilinə, millətlərəsi münasibətlərdə kəskinliyi aradan qaldırmaq yollarına xüsusi diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, vəziyyətin düzəlməsinə yalnız dinc vasitələrlə, Azərbaycan SSR-in və SSR İttifaqının Konstitusiyaları çərçivəsində nail olmaq mümkündür. Ekstremist əhval-ruhiyyələri aradan qaldırmağı, vacib məsələlərin həllindən yayınmamağın zəruriliyi göstərilmişdir.

Görüş və söhbətlərdə Xocalı sakinləri bir sıra tövsiyələr və təkliflər vermiş, tənqid etmişdir.

Xalq deputatı, SSRİ Ali Sovetinin üzvü, DQMV-ni xüsusi idarə komitəsinin üzvü, Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi V. C. Səfərov səfərdə və görüşlərdə iştirak etmişdir (Azərinform).

«Kommunist» qəzeti, 16 avqust 1989-cu il

QARABAĞA DİNCLİK VƏ ƏMİN-AMANLIQ! AZƏRBAYCAN ZİYALILARININ HƏMRƏYLİK TOPLANIŞI

Dağlıq Qarabağ... Azərbaycanın ən gözəl, ecazkar guşesindən respublikaya, demək olar, hər gün narahatlıq doğuran xəbərlər yayılır. Orada ekstremistlərin bir-birinin ardınca törətdikləri fitnəkarlıqlar vəziyyəti çox təhlükəli həddə gətirib çıxarmışdır.

Alovu güclənən gərginlik ocağını necə söndürməli, nahaq qanlar axıdılmasının qarşısını necə almalı, vilayətin azərbaycanlı əhalisinin təhlükəsizliyini, Konstitusiya hüquqlarını necə qorumalı, tarixən qonşu olmuş iki xalqın arasında nifaqı necə aradan qaldırmalı? Azərbaycan ziyalıları günün bu əsas suallarına cavab axtarmaq, məsləhətləşmək, DQMV-də yaşayan azərbaycanlılarla özlərinin həmrəyliyini bildirmək üçün Aktyor evinə yığışmışdır.

Bakı ictimaiyyətinin digər nümayəndələrinin də iştirak etdikləri toplantıda Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yerli əhaliyə real maddi və mənəvi kömək göstərməyə can atan bütün qüvvə və hərəkatların səylərini birləşdirən vahid təşkilat yaratmaq təşəbbüsü irəli sürülmüş və geniş müdafiə olunmuşdur. Qeyd edilmişdir ki, yaranmış təhlükəni sovuşdurmağın yeganə yolu xalqın six birliyində və mütəşəkkilliyyindədir.

Toplanışda ziyalılardan bir qrupunun təklifi ilə Qarabağa yardım komitəsi təsis etmək qərara alınmışdır. Ziyalılar Azərbaycan xalqına müraciət qəbul etmişlər.

«Kommunist» qəzeti, 16 avqust 1989-cu il

DAĞLIQ QARABAĞDA YARANMIŞ GƏRGİN VƏZİYYƏTLƏ ƏLAQƏDAR AZƏRBAYCAN ZİYALILARININ HƏMRƏYLİK TOPLANIŞININ MÜRACİƏTİ

Əziz bacılar və qardaşlar!

Hər daşından min xatirəmiz boyunan, dahlər vətəni, Azərbaycanın dilbər guşəsi Qarabağ il yarımından artıqdır dincliyi itirib.

«Böyük Ermənistan» yaratmaq iddiası ilə Azərbaycanın ərazi bütövlüğünü pozmaq istəyən ifrat erməni millətçiləri və onların Dağlıq Qarabağda yaşayan əlaltıları Azərbaycanın milli suverenliyinə qarşı çevrilmiş bədnam təbliğatı gündən-günə genişləndirir, nəcib, dinc və beynəlmiləçi xalqımızı zorla iğtişaşa çəkir, onu bütün dünyada nüfuzdan salmağa çalışırlar.

Ösrimizdə artıq neçənci dəfə azərbaycanlıları planlı və kütləvi surətdə doğma yurdlarından sıxışdırıb çıxaran qatı millətçilər qeyri-insani niyyətlərini son

illərdə Dağlıq Qarabağda, Şaumyan (kənd) rayonunda, Naxçıvanda həyata keçirmək iddiasına düşüblər.

Bu məqsədlə əl atılan bütün vasitələr, böhtan və saxtakarlıqlar, mətbuati bürüyən riyakarlıq, dinc azərbaycanlı əhalisi üzərinə həmlələr, qəsdlər, nəhayət, Ermənistandakı dədə-baba yerlərindən zülmə qovulmuş 160 minə yaxın azərbaycanlıının faciəli taleyi xalqın səbr kasasını daşdırıb.

Dağlıq Qarabağda xüsusi idarəetmə formasının tətbiqi vəziyyəti sabitləşdirə bilməmişdir. Xalqın güzəranı daha da ağırlaşıb, onun mənafeyi Xüsusi İdarə Komitəsi tərəfindən əslində müdafiə olunmur. Camaat daim qorxu içində yaşayır. Doğma respublikada azərbaycanlılar yaşayan kəndlərlə əlaqə tez-tez pozulur, ərzaq göndərilməsi təmin olunmur, işiq, rabitə xətləri tez-tez kəsilir, kəndlərə silahlı basqınlar təşkil edilir. Stepanakertdən qovulan azərbaycanlıların öz doğma ev-eşiyinə qayıtmamasına təminat yaradılmayıb. Bir sözlə, həyasızlığın və cinayətin həddi-hüdudu yoxdur... Belə bir vəziyyətdə hakimiyət orqanlarının qəti tədbirlər görə bilməməsi, inzibati-hüquq aparatının zəif fəaliyyəti xalqın ciddi narazılığına səbəb olur.

İghtişaşları yaradanlar, fəlakətləri törədənlər, iki qonşu xalq arasında düşməncilik toxumu səpənlər hər cür cinayətə hazırlırlar və bunu heç kimdən gizlətmirlər. Onlar insanlıq hissini və tarixi məsuliyyət duyusunu çıxdan itiriblər. Əslində belələrini Azərbaycan xalqı kimi öz xalqlarının taleyi də az maraqlandırıb. Təki aranı qarışdırıb öz çirkin məqsədlərinə çatsınlar.

Dağlıq Qarabağ torpağının tarixən Azərbaycana məxsus olduğunu və əbədi məxsus olacağını bilə-bilə öz xalqının beynini zəhərləyənlər hansı səviyyədə müdafiə olunurlarsa-olunsunlar, bir gün qanuni cəzalarını alacaqlar.

Biz, Azərbaycan ziyalıları aylar uzunu ən humanist hissələrdən çıxış edərək, ölkənin ümumi mənafeyini, yenidənqurmanın taleyini nəzərə alaraq, dönen-dönə xalqımızı təmkinli, səbərli olmağa, fitnə və şayiələrə uymamamağa çağırmışıq. Çox vaxt bizə atılan böhtənləri məhz buna görə cavabsız buraxmışıq, həmişə əmin-amanlıq, barışqı, ədalət yolu təklif etmişik.

Dönen-dönen Ermənistən xalqına, ziyalılarına müraciətlə onları ağıla və müdrikliyə çağırmışıq. Lakin hadisələrin birtərəfli qaydada gərginləşdirilməsi davam edir.

Hər qarşısı bizə əziz olan doğma Qarabağın başını qara buludlar bürüyən bu ağır günlərdə biz səbərli və müdrik xalqımıza bir daha müraciət edirik.

Yaranmış fövqəladə vəziyyətdə Azərbaycan xalqının yeganə yolu — bütün mənəvi, siyasi və fiziki qüvvələrini səfərbərliyə alıb, qara əllərin fitnə toxumu səpməsinə qətiyyətlə mane olmaq və buna son qoymaqdır. Dədə-babalarımızdan bizə irs qalan mənəvi bütövlük, ləyaqət və torpaq qeyrəti, Vətən namusu çəkmək kimi yüksək keyfiyyətləri daim yaşıtmalıyıq. Biz böyük imtahan qarşısında hər cür ayrı-seçkiliyin, umu-küsünün, iddia və təkəbbürün üstündən adlayıb sarsılmaz bir qüvvəyə çevriləmeliyik. Xalqın taleyi bunu tələb edir!

Hamımız bir nəfər kimi Şuşanın, Xocalının, Kərkicahanın... bütövlükdə Dağlıq Qarabağın və onunla qonşu olan Ağdam, Laçın, Kəlbəcər, Mirbəşir, eləcə də Ermənistanla həmsərhəd olan Zəngilan, Qubadlı rayonlarının, Naxçıvan MSSR-in dinc əhalisinin həyəcanlı səsinə səs verməli, öz halal torpağında, suveren respublikasında yarımmühasirə şəraitində yaşayın camaata - aqsaqallarımıza, ağbirçəklərimizə, qardaş və bacılarımıza dayaq durmaliyiq. Övladlarımızın qorxu və təhlükə içərisində yaşamاسına, körpələrin dünyaya göz açmamışdan psixi sarsıntılarə məruz qalmasına yol verməmeliyik.

Bütün bunlarla əlaqədar, toplantı iştirakçıları qərara alır:

1. Sünü surətdə yaradılmış «Dağlıq Qarabağ problemi»nə son qoyulsun, vilayətdə Azərbaycan respublikasının suveren hüququ və Sovet dövlətinin qayda-qanunları bərpa olunsun. Birdəfəlik hamiya qəti surətdə bildiririk: Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Biz onun bir qarışını da heç kəsə verməyəcəyik. Dağlıq Qarabağ böyük Qarabağın tərkib hissəsidir, ürəyi candan ayırməq olmaz!

2. Haqsız torpaq iddiasının gətirə biləcəyi acı nəticələrin məsuliyyəti - öz ifrat millətçilik hərəkətlərini get-hedə gücləndirən, ədalət və ağıldan daha çox zora bel bağlayan, onsuz da iqtisadi cəhətdən zəifləmiş ölkəyə saysız-hesabsız ziyanların vurulmasına şərait yaranan ekstremistlərin üzərinə düşür, onlar öz cəzalarına çatmalıdır. Bütün Azərbaycan xalqı bunu tələb edir.

3. Azərbaycanın daxili işlərinə Ermənistan SSR-in qarışmasına, Dağlıq Qarabağı qan çanağına döndərməyə can atan terrorçuların azığlığını son qoymaq üçün qəti tədbirlər görmək respublika hökumətindən, Xüsusi İdarə Komitəsindən və xüsusi rayonun hərbi komendantından təxirəsalınmaz bir vəzifə kimi tələb olunsun.

4. Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan azərbaycanlıların salamatlığını, mənəvi rahatlığını qorumaq, gözlənilməz hallarda xalqın mütəşəkkilliyyini təmin etmək, şayiə və cinayətlərin qarşısını almaq məqsədilə QARABAĞA YARDIM KOMİTƏSİ yaradılsın.

* * *

Əziz həmvətənlərimiz! Xalqı bu çətin imtahandan yalnız onun pozulmaz birliyi və möhkəm iradəsi çıxara bilər. Sizin hamınıizi Qarabağa dayaq olmağa, ona hər cür mənəvi-maddi kömək və yardım etməyə çağırırıq. Bu, günün ən vacib, təxirəsalınmaz vəzifəsidir. Qoy, bu hərəkat xalqımızın mənəvi birliyinin, iradə sarsılmazlığının yeni təcəssümü olsun!

«Kommunist» qəzeti, 17 avqust 1989-cu il

BAKİ BAŞ TİKİNTİ İDARƏSİ 8 NÖMRƏLİ İXTİSASLAŞDIRILMIŞ MEXANİKLƏŞDİRƏN İDARƏSİNİN RUS MİLLƏTİNDƏN OLAN İŞÇİLƏRİNİN SSRİ XALQ DEPUTATLARINA MÜRACİƏTİ

Biz Azərbaycanlılarla və ölkənin digər xalqlarının nümayəndələrilə birlikdə beynəlmiləl Bakı şəhərində işləyir və yaşayırıq. Nə qədər ki, millətçi ekstremistlər Dağlıq Qarabağ məsələsi deyilən məsələ qaldırmamışdır, sakitcə yaşayırıq və heç kim heç vaxt adamlara millətinə görə fərq qoymurdu. Lakin mərkəzi orqanlar o cümlədən mərkəzi mətbuat bu məsələdə qeyri-prinsipial mövqe tutduqlarına görə, xeyli dərəcədə məhz bu səbəbdən millətlərarası ədavət dərinləşməyə başladı. Az müddət ərzində 160 min nəfərdən artıq azərbaycanlı Ermənistanda öz doğma ev-eşiyini tərk etdi. Respublikanın özündə də didərgin azərbaycanlılar meydana gəldilər, o kəslər ki, Stepanakertdə, DQMVG-nin digər yaşayış məntəqələrində doğma yurdunu tərk etməli olmuşlar.

Biz ruslar deyə bilərik ki, Azərbaycanda başqa xalqların, o cümlədən ermənilərin hüquqlarına heç vaxt toxunulmayıb. Əksinə, azərbaycanlıların özlərinin hüquqlarına toxunulub. Məsələn, respublika konstitusiyasına görə dövlət dili sayılan Azərbaycan dili, demək olar, büsbütün sixişdirilmişdir. Sosial inkişaf, mənəvi həyat sahəsində problemlər onilliklərlə yığılıb qalmışdır. Respublikada uşaqlar arasında ölüm halları yüksəkdir, xəstəxana, məktəb, uşaq bağçası çatışır, bir çox şəhərlərdə və rayonlarda ağır ekoloji vəziyyət yaranmışdır.

Yadımızdadır ki, Böyük Vətən müharibəsi illərində bütün sovet xalqı ilə birlikdə Azərbaycan xalqı ümumi Vətənimiz olan SSRİ-nin müdafiəsinə necə qalxmışdı. O qanlı-qadali illərdə Azərbaycan xalqının hər üç oğlundan biri döyüş meydanında həlak olub. Bu gün xüsusilə adama ağır gəlir ki, əmin-amanlıq dövründə qan töküür, adamlar tələf olurlar. Buna yol vermək olmaz. Problemləri, o cümlədən millətlərarası problemləri birgə səylərlə həll eləmək lazımdır. Respublikanın sağlam qüvvələri Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağa əllərindən gələn qədər kömək etməyə hazırlırlar. Bu torpaqda hansı millətin nümayəndələri yaşayırlarsa-yaşasınlar, onun hər qarşı respublikanın xalqı üçün müqəddəsdir.

Yol vermək olmaz ki, yarım milyon rusun da yaşadığı çoxmillətli Azərbaycanı millətlərarası ədavət alovları bürüsün. Biz sizi Azərbaycan SSR-in suverenliyini qorumağa, «DQMVG problemini» qondarmış, xeyli qan tökmüş, region əhalisinə çox-çox bələlər gətirmiş ekstremistlərin fitnələrinə son qoymağa çağırırıq.

Hörmətlə:

A. ZAYKİN - əmək kollektivi şurasının sədri, krançı, L. FOMİNA - qülləli kran maşnisti, Y. ROMANENKO - dispetçer, A. STARÇEVOY - istehsal-plan şöbəsinin rəisi, V. BİZYAYEV - traktorçu, M. FEDULOV - sürücü. V. VOLODÇENKO - elektrik, V. FEDOTOV - buldozerçi, V. VEREZOMSKİ -

pnevmatik kran məşinisti, F. PODTURKİN - çilingər, A. İVANOV - traktorcu, A. BABENKO - pnevmatik kran məşinisti, V. TİŞŞENKO - quraşdırıcı, A. SAVELYEV - quraşdırıcı, V. ÇİVİZOV - quraşdırıcı, V. PLİŞKİN - kompressorcu, İ. POPOV - çilingər, M. ŞEKELİYA - kompressorcu.

«Kommunist» qəzeti, 23 avqust 1989-cu il

DQMV-DƏ KONSTITUSİYAYA ZİDD TƏDBİR HAQQINDAAZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI

1989-cu il avqustun 16-da Stepanakertdə «DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı» deyilən «qurultay» olmuşdur. Bu «qurultay» Azərbaycan SSR-in tərkibində muxtar vilayət kimi Dağlıq Qarabağın statusunu tanımaqdan imtina etdiyini bildirmiş, vilayəti Azərbaycan SSR Konstitusiyasının və respublikanın digər qanunlarının icrasının dayandırıldığı «müstəqil İttifaq ərazisi» elan etmişdir. Vilayətdə yaşayan azərbaycanlıların və digər millətlərin nümayəndələri «qurultay»da iştirak etməmişlər. «Qurultay» «milli şura» yaratmışdır. «Milli şura» DQMV-də yeganə xalq hakimiyəti elan edilmişdir ki, bu da əslində xüsusi idarə komitəsinə səlahiyyətdən məhrum etmək cəhdidir.

Bütün burlar, habelə DQMV-də tam hakimiyətin bütünlükə «milli şura»ya verilməsi haqqında ağılasiğmaz bəyanat dövlət hakimiyətinə qəsddir, bilə-bilə hüquqa zidd hərəkətlər edən, hətta hakimiyəti qəsb edən millətçi, separatçı qüvvələrin Konstitusiyaya zidd olan daha bir çıxışdır.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti qərara alır:

1. Üzdəniraq «qurultay»ın qərarlarının qanuna zidd və DQMV-də «milli şura» yaradılmasının Konstitusiyaya zidd olduğu təsdiq edilsin. Bunların məqsəd və vəzifələri millətlərarası ədavətin daha da qızışdırılmasına, Dağlıq Qarabağ ərazisinin Azərbaycan SSR-dən qoparılmasına yönəldilmişdir.

2. Dağlıq Qarabağ Muxtar Vilayətini xüsusi idarə komitəsinin - SSRİ Ali Soveti Rəyasət heyətinin 1989-cu il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış komitanın qurultayda qanunsuz elan edilməsinin hüquqa zidd olduğu SSRİ Ali Soveti Rəyasət heyətinin nəzərinə çatdırulsın.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri: **E. QAFAROVA**

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi: **R. QAZIYEVA**

Bakı şəhəri, 26 avqust 1989-cu il

«Kommunist» qəzeti, 27 avqust 1989-cu il

«NORMAL YAŞAMAQ, İŞLƏMƏK VƏ UŞAQLARIMIZI BÖYÜTMƏK İSTƏYİRİK»

BAKİ ŞƏHƏRİNİN NİZAMİ RAYONUNDAKİ İRİ MÜƏSSİSƏLƏRDƏN BİRİNDƏ İŞLƏYƏN BAKİ ERMƏNİLƏRİNİN MÜRACİƏTİ

Biz, bakılı ermənilər Azərbaycan torpağında doğulmuşuq, bu torpağı həmisi özümüzə vətən bilmışik, indi də vətən bilirik, odur ki, bu gün həmin torpaqda nələr baş verdiyinə biganə qala bilmərik. Kimlərsə ortalığa atdıqları «problemlər» uydurmadır və bunlardan məqsəd yalnız millətlərərəsi ədavəti qızışdırmaqdır. İki qonşu xalqı bir-birinə qarşı necə qoymaq olar, axı onların oxşar cəhətləri keçmişdə də çox olub, indi də çoxdur və əminik ki, gələcəkdə də çox olacaq. Uşaqlarımıza nəzər salın - onların bir çoxunun valideynləri müxtəlif millətlərin nümayəndələridir. Bu oynaq, qonur gözlü, qarasaç, qaraqış uşaqlardan hansı birimin azərbaycanlı, hansı birinin isə erməni olduğunu kim deyə bilər? Məgər bu, onların dostluğuna, birlikdə atılıb-düşməsinə, dərs oxumasına, istirahət etməsinə mane olurmu?

Biz istəmirik ki, dinc, bərəkətli torpağımızda günahsız adamların qanı tökülsün, o adamların ki, hələ dünən, Dağlıq Qarabağda və onun ətrafında hadisələr baş verməzdən qabaq dostluq və əmin-amənlilik şəraitində yaşayırdılar. SSRİ-nin digər qardaş xalqları ilə birlikdə dəhşətli mühəribənin və viranəqliklərin ağır yükünü ciyinlərinində daşmış xalqlarımız hələ dünən öz sevincini də, kədərini də bölüşür, bir-birinə əl tutur, ağır anlarda axır tikəsini qonşusundan əsirgəmirdilər. Doğrudanmı yol verməliyik ki, bu müqəddəs ənənələr unudulsun?

Biz istəmirik ki, bizi və uşaqlarımızı yaşamaq hüququndan məhrum etsinlər! Biz normal yaşamaq və həyatdan sevinc götürmək, çalışıb işləmək, uşaqlarımızı böyütmək istəyirik, buna görə də erməni ekstremistlərinin törətdikləri siyasi və iqtisadi fitnə-fəsadların dərhal dayandırılmasını, DQMViDə vəziyyətin normal hala salınması üçün tezliklə qəti tədbirlər görülməsini tələb edirik, çünki ürəkdən belə hesab edirik ki, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində olmuş və olmalıdır.

L. AVETISOVA, E. MOVLAMOVA, N. MİRZOYAN, İ. DZAYAN, M. KAZARYAN, L. SATUROVA, R. BADALOVA, L. TİMOXINA, E. OSİPOVA, İ. SİDORLI, J. AYRAPETOVA, K. TARJUMANOVA, V. AKOPYAN, V. MELKONYAN, M. SARİBEKOVA, N. KOKNAYEVA, M. POQOSOVA, Q. NERSESYAN, E. MUSAELYAN, K KASPAROVA, cəmi 20 imza.

«Kommunist» qəzeti, 2 sentyabr 1989-cu il

AZƏRNEFTTİKİNTİ TRESTİ TİKİNTİNİ MEXANİKLƏŞDİRƏMƏ İDARƏSİNİN RUS MİLLƏTİNDƏN OLAN İŞÇİLƏRİNİN SSRİ XALQ DEPUTATLARINA MÜRACİƏTİ

Biz, rus millətinin nümayəndələri çoxmilyonlu doğma Bakımızda yaşayır və işləyirik. Bu gün respublikada baş verən hadisələr hər birimizi qəlbən həyəcanlandırır, odur ki, biz - respublika əhalisinin, demək olar, yarım milyon nəfərlik hissəsini təmsil edənlər Ermənistandan qaçıb gələnlərin əzab və əziyyətlərinə biganə qala bilmərik. Orada isə, demək olar, heç bir azərbaycanlı qalmayıb. Biz regionda millətlərarası münasibətləri kəskinləşdirən ayrı-ayrı qrupların ekstremist hərəkətlərinin kökünü kəsməyi tələb edirik.

Biz, həmçinin Mərkəzi televiziyanın ayrı-ayrı verilişlərinin və mərkəzi mətbuatda dərc olunan ayrı-ayrı materialların birtərəfli olduğunu bildirmək istəyirik, həmin verilişlərdə və materiallarda Dağlıq Qarabağ «probleminin» işıqlandırılmasında qeyri-obyektivliyə yol verilir. Dağlıq Qarabağ problemi yoxdur və ola da bilməz! Dağlıq Qarabağ torpağı əzəldən azərbaycanlıların olub, hərçənd bu torpaqda yerli azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri də yaşayıblar. İndi nə olub ki, qonaqpərvər və mehriban ev sahibini evindən-eşiyindən didərgin salmaq istəyirlər?

Azərbaycanda yaşayarkən adəmin heç ağlına da gəlmirdi ki, çoxmillətli respublikamızda millətlərarası ədavat yanğını baş verə bilər. Bu fəlakətli yanığının güclənməsinə yol vermək olmaz. Biz uşaqlarımızda doğma torpağa, bu torpaqda yaşayanların hamısına məhəbbət hissi tərbiyə etmək istəyirik. Buna görə də ən xoş niyyətlərlə xahiş edirik ki, ekstremistlərin hərəkətlərinə son qoyulsun. Heç kəsin qanı daha tökülməməlidir. Namuslu, mehriban, əməksevər Azərbaycan xalqı sakit yaşamalı və çalışmalıdır. Bu onun qanunu hüququdur və bu hüquq qorunmalıdır. Azərbaycan xalqının haqlı tələbi belədir. Bu haqq işdə biz, - respublikamızın rus millətindən olan sakinləri qardaş Azərbaycan xalqına tərəfdar çıxırıq. Dərin hörmət və ümidi:

V. QUSEVA, L. POSTNİKOVA, P. İSAKOVA, A. ÇADAYEVA, L. BODRİKOVA, A. PODIMOVA, T. MARKINA, V. PONOMARYOVA, T. POLEVA, T. KARTAŞOVA, T. İQNATOVA, N. SAREVSKAYA, V. KLADİNOVA, P. TERNOVOY, V. PİJENKOV, E. POTYOMKİN, V. YAKOVLEV, V. RYAZANOV, N. DEKALİN, M. REUTSKI, V. SUBBOTİN, V. MAKAROV, Y. KİRİN, V. JURAVLYOV, Q. İVANOV, V. SAVELYEV, N. NEDVİKAY, A. SLEPKOV, A. NOVİÇKOV, V. POZDNYAKOV, A. QUBAREV, F. ZARA, A. PRİBOK, A. PAXOMOV, V. ŞARONOV.

«Kommunist» qəzeti, 30 avqust 1989-cu il

ŞƏRAİTİ SAĞLAMLAŞDIRMALI, MÜNAQİŞƏNİN GENİŞLƏNMƏSİNƏ YOL VERMƏMƏLİ

Azərbaycan və Ermənistan KP MK-ları büro üzvlərinin və büro üzvlüyünə namizədlərinin Sov.İKP MK-da görüşü olmuşdur.

Regionda yaranmış vəziyyət müzakirə edilmişdir. Respublikalar arasında münasibətlərin vəziyyətindən dərin narahatlıq ifadə edilmiş və göstərilmişdir ki, bu münasibətlər təhlükəli xarakter kəsb etmişdir, millətlərarası münaqişənin dərinləşməsi qorxusu törədir. Respublikanın təsərrüfat əlaqələri pozulur, yollar bağlanır. Qaçqınların problemləri, on minlərlə adamın yerbəyer edilməməsi, məhrumiyətlər keçirməsi xüsuslu təşviş hissi doğurur. Uzun müddət ərzində iki respublika arasında işgüzar dialoq aparılmaması xalqların xeyrinə deyildir, problemlərin həllinə kömək etmir.

Geniş fikir mübadiləsi zamanı belə bir razılıq əldə edilmişdir: hər iki respublikanın, ilk növbədə partiya, sovet təşkilatlarının və ictimai təşkilatların səyi ilə hər cür tədbirlər görülsün ki, yiğilib qalmış məsələlər bir-bir aradan götürülsün, respublikaların kommunist partiyalarının MK-larından başlamış əmək kollektivlərinədək bütün səviyyələrdə dialoq aparılsın, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün istiqamətlərində ənənəvi əlaqələr bərpa edilsin. Başlıcası da hər bir ailənin, hər bir adamın təhlükəsizliyi təmin edilsin.

Görüş iştirakçıları Dağlıq Qarabağ probleminə böyük diqqət yetirmişlər. Onların fikrincə, bu problem ancaq Konstitusiya, demokratiya əsasında həll edilə bilər.

Hər iki respublikanın kommunist partiyaları MK-ları büro üzvlərinin yekdil fikrincə, regionda millətlərarası münasibətlərin bütün mürəkkəbliyinə baxmayaraq elə bir məsələ yoxdur ki, qarşılıqlı səbr, hər iki qardaş xalqın taleyinə dərin maraq göstərilməsi şəraitində həll edilə bilməsin.

Görüşdə Sov.İKP MK Siyasi Bürosunun üzvləri, Sov.İKP MK katibləri N. N. Slyunkov, V. M. Çebrikov iştirak etmişlər (SİTA).

«Kommunist» qəzeti, 2 sentyabr 1989-cu il

KOMİSSİYANIN İCLASI

Avqustun 30-da Ə. F. Daşdəmirovun sədrliyi ilə Azərbaycan KP MK-nin millətlərarası münasibətlər üzrə komissiyasının və Azərbaycan SSR Ali Sovetinin millətlərarası münasibətlər və beynəlmiləl tərbiyə üzrə komissiyasının birgə iclası olmuşdur.

İclas Sov.İKP-nin «Müasir şəraitdə partiyanın milli siyaseti» platforması layihəsinin müzakirəsinə həsr olunmuşdur. Müzakirədə alımlər, mütəxəssislər, ictimai təşkilatların, yaradıcı ziyalıların nümayəndələri iştirak etmişlər.

İclasda qeyd olunmuşdur ki, platformanın ümumxalq müzakirəsinə verilmiş layihəsi milli münasibətlər sahəsində demokratikləşdirmə proseslərini genişləndirmək, SSRİ İttifaqının bütün millət və xalqlarının bərabərhüquqlu və ahəngdar inkişafını təmin etmək yolunda mühüm addımdır.

Partiyanın müasir milli siyasetinə dair platformanın layihəsini əmək kollektivlərində, ilk partiya təşkilatlarında, elmi idarələrdə, respublika mətbuatının səhifələrində müzakirəsinin gedişi Azərbaycanda əməkçilərin siyasi fəallığının artlığına inandırıcı sübutdur və göstərir ki, bütün Azərbaycan xalqı respublikanın həyatındakı mühüm problemlərin ədalətlə həll edilməsinə, millətlərarası münasibətlərin konstitusiya əsasında normal hala salınmasına çalışır.

Layihədə millətlərarası münasibətləri ahəndləşdirmək, SSRİ xalqlarının həyatında və qarşılıqlı münasibətlərində on illər boyu yığılib qalmış problemlərin həlli sahəsində partiyanın fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilir, sovet millətləri və xalqlarının sosialist dövlət quruluşunu möhkəmlətməklə və inkişaf etdirməklə, sovet federasiyasında əsaslı dəyişikliklərlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün yeni üsullar təklif olunur.

İclas iştirakçıları zamanın ruhuna uyğun olan, bütün SSRİ xalqlarının ümdə mənənafelerinə cavab verən düzgün milli siyaset hazırlanmasının yenidənqurmanın müqəddərəti üçün, tarixdə ilk çoxmillətli sosialist dövlətinin müqəddərəti üçün böyük əhəmiyyəti olduğunu göstərərək, diqqəti platforma layihəsinin işlənib təkmilləşdirilməli, dürüstləşdirilməli, konkretləşdirilməli və əlavələr edilməli olan müddəələrinə yönəltmişlər. Müttəfiq respublika ilə muxtar respublika arasında mübahisələrə SSRİ xalq deputatlarının qurultayında baxmaq mexanizminə layihədə xüsusi fikir verilmişdir. Belə hesab edilmişdir ki, həmin müddəə Konstitusiyaya uyğun deyildir, tərkibində muxtar qurumlar olan müttəfiq respublikaların suveren hüquqlarına ziddir. Konstitusiya qanunvericiliyində nəzərdə tutulmamışdır ki, SSRİ İttifaqının müttəfiq respublikaların başı üstündən muxtar qurumlarla birbaşa əlaqə yaratmaq hüququ vardır. Muxtar qurumlara aid bütün məsələlər müttəfiq respublikalar səviyyəsində həll edilir. Hələ SSRİ təşkil edilməsi haqqında müqavilədə İttifaq dövlətində tabelik münasibətləri prinsipləri əksini tapmışdır, indi bu prinsiplər partiya və dövlətin müasir milli siyasetində siyasi və hüquqi cəhətdən inkişaf etdirilib möhkəmləndirilməlidir.

Bütün respublika ictimaiyyətinin rəyini eks etdirən bu prinsipial, mühüm məsələdə komissiyaların mövqeyi belədir.

DQMV problemi deyilən problemin Stalinin özbaşinalığından zillət çəkmiş xalqların problemləri sırasında göstəriləməsi qəti etiraz və təəccüb doğurur. Bu cür münasibət tarixi həqiqətə, Dağlıq Qarabağda hadisələrə SSRİ Ali Soveti Rəyasət heyətinin 1988-ci il iyulun 18-də keçirilmiş iclasının materiallarında və rəyasət heyətinin qərarında verilmiş siyasi qiymətə ziddir. Ədalət tələb edir ki, sadalanmış həmin millətlər sırasında Azərbaycan xalqının vaxtilə repressiyalara məruz qalmış, hazırda Azərbaycan SSR-in hüdudlarından kənarda yaşayan hissəsi

də göstərilsin. Bu barədə zillət çəkmiş xalqların siyasi hüquqlarının bərpə edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin 1968-ci il 20 may tarixli fərmanında məlumat vardır.

Respublika ictimaiyyətinin rəyi nəzərə alınaraq, millətlərarası münasibətləri təkmilləşdirmək məsələlərinə dair konkret təkliflər Sov.İKP MK-ya göndəriləcəkdir.

Sonra respublikada vəziyyət haqqında fikir mübadiləsi olmuşdur. Hüquq mühafizə orqanlarının diqqəti qanunçuluğu və hüquq qaydasını möhkəmlətmək, ekstremist ünsürlərin hərəkətlərinin qarşısını almaq, DQMV-də azərbaycanlıların yaşadıqları yerlərdə və Ermənistan SSR ilə həmsərhəd rayonlarda onların təhlükəsizliyini təmin edən tədbirləri gücləndirmək lüzumuna cəlb edilmiş, DQMV-də Azərbaycan SSR-in Konstitusiya idarə üsulunun bərpə olunması barədə mülahizələr söylənilmişdir.

İclasda sədrlik edənin DQMV-də vəziyyət məsələsinin Azərbaycan SSR Ali Sovetinin qarşidakı sessiyasında müzakirəsinə hazırlığı gedisi barədə məlumatı dinişənilmişdir. Nəzərə alınmışdır ki, ərazi-siyasi məsələlərdə və respublikamızın milli-dövlət quruluşu məsələlərində Azərbaycan SSR-in suverenliyini möhkəmlətməyə yönəldilmiş qanunvericilik təkliflərinin hazırlanması işi başa çatmaqdadır.

İclasın gündəliyinin məsələləri ətrafında diskussiyada komissiyanın aşağıdakı üzvləri çıxış etmişlər: Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Dövlət Tikinti Komitəsinin sədri D. M. Asanov, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru C. B. Quliyev, Azərbaycan SSR ticarət-sənaye palatası rəyasət heyətinin sədri K. Ə. Hüseynov, Əzizbəyov rayonundakı «Artyomneft-qaz» Neft və Qazçıxarma İdarəsinin operatoru M. A. Qolovina, V. İ. Lenin adına kolxozun çobanı M. A. Səfərov, Azərbaycanın xalq yazıçısı İsmayıllı Şıxlı, İmisiли Rayon Partiya Komitəsinin birinci katibi Z. Y. Rüstəmovaya, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədri Q. Ə. Xəliləv, xaricdəki həmvətənlərlə mədəni əlaqələr üzrə «Vətən» cəmiyyəti rəyasət heyətinin sədri E. İ. Əsfəndiyev, habelə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin daimi komissiyaları işi üzrə şöbə müdürü M. M. Aşurov, Azərbaycan SSR Elmlər Akademiyası Şərqsünnaslıq İnstitutunun direktoru Z. M. Bünyadov, «Azərbaycan» jurnalının redaktoru Y. S. Vəkiləv, Azərbaycan Respublika Sülhü Müdafia Komitəsinin sədri M. M. İbrahimbəyov, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin hüquq şöbəsinin müdürü A. M. İbrahimov, Azərbaycan SSR Nazirlər Sovetinin millətlərarası münasibətlər şöbəsi müdürünin müavini Ş. K. Kərimov, «Qayğı» cəmiyyətinin sədri İ. D. Mustafayev, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun elmi əməkdaşı F. D. Məmmədova, «Yazıcı» nəşriyyatının baş redaktoru S. X. Rüstəmxanlı.

Ə. F. Daşdəmirov müzakirələrə yekun vurmüşdür.

İclasın işində Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini N. S. Fətəliyev, Sov. İKP MK-nın məsul işçisi R. H. Abdulatipov iştirak etmişlər (Azərinform).

«Kommunist» qəzeti, 2 sentyabr 1989-cu il

AZƏRBAYCAN SSR İSMAYILLI RAYONUNUN İVANOVKA KƏNDİ SAKİNLƏRİNİN SSRİ XALQ DEPUTATLARINA MÜRACİƏTİ

Çar üsul-idarəsinin özbaşinalığından baş götürüb qaçan bir çox rus ailəlerinin Zaqafqaziyada - Böyük və Kiçik Qafqazın ətəklərində məskən saldıqları vaxtdan, demək olar, iki yüz il keçib. Bəlaya düşmüş bu bıçarələr arxasız idilər, yerli dili bilmirdilər, qail olduqları din yerlilərin dinindən fərqli idi. Amma buna baxmayaraq, bu diyarlarda onlara mehribanlıq göstərilmişdi. Elə olmasayıd, buranı özlərinə ikinci vətən seçməzdilər.

Rusyanın mərkəzi quberniyalarından olan dədə-babalarımız indiki İsmayıllı rayonunun torpaqlarında məskən salmışlar, o torpaqlarda ki, müxtəlif millətlərin və xalqların nümayəndəleri əzəldən burada yaşayırlar. Azərbaycanlıların belə bir məsəli var: «Yaxın qonşu uzaq qohumdan yaxşıdır». Bu müdrik məsəlin nə qədər ədaləti olduğunu biz burada başa düşdük. Axi, kəndimizin qonşuluğunda elə məntəqələr var ki, orada azərbaycanlılar, ləzgilər, ermənilər, lahiclər, tatlar və başqa millətlərin nümayəndəleri yaşayırlar. Xalqların bu müxtəlifliyi də bizi bir-birimizdən ayırmır, əksinə həmişə birləşdirir, bize kömək edirdi. Məsələn, qədim Lahicin sənətkarları qonşu kəndləri ev müxəlləfati, iş alətləri ilə təmin edirdilər. Azərbaycan kəndləri mahir xalçaçıları, ləzgilər tənəkəçiləri, udinlər inşaatçıları, bizim İvanovka kəndimiz isə taxılçıları ilə məşhurdurlar. Dostluğumuz, mehribanlılığımız da bizə, səmimi qonşulara həmişə kömək edir. Heç birimizin də ağlına gəlmir ki, bir xalqı digərindən nəinki uca tutaq, hətta bu və ya başqa xalqın üstünlüyündən və xidmətlərindən danışaq.

Ölbir və mehriban dolanmağımıza aid çox misallar gətirmək olar. Qanlı-qadali müharibə illərində belə keyfiyyətlər xüsusilə özünü göstərmişdi. Kəndlərimizin sakınları hamı bir nəfər kimi Vətənimizin azadlığını qorumaq üçün cəbhəyə getmişdilər. Çoxları döyüş meydanlarında həlak olmuşlar. Evdə qalanlar da min bir əzab çəkib cəbhəni ərzaqla təmin edirdilər. Qonşularımızın hamısı bilir, İvanovka kəndinin adamları o zaman təkcə rayonumuzun dağ kəndlərinin deyil, Qutqaşen rayonunun Vəndam kəndinin də camaatını öz qanadları altına almışdilar, çünki qılıq üzündən bu adamlar çörəksiz qalmışdilar. Biz axırıncı tikəmizi də bölgüsdürüb onları acıdan ölməyə qoymurduq. 60-ci illərin əvvəlində isə qara yellər bizim də kəndin başı üstünü aldı: kəndimiz var-yoxdan çıxməq həddində idi. O vaxt İvanovkadan 900 nəfərdən çox adam çıxıb getmişdi. Üç il sərasər əllərindən

gələn qədər bizə kömək edən qonşularımız olmasaydı, indi yəqin kəndimizdən əsər-əlamət qalmazdı. Bu gün isə kəndimizdə 4 mindən çox adam yaşayır.

Bax, biz belə dolanır, belə həyat süründük, yadımıza da gəlmir ki, burada, bu qonaqpərvər torpaqda haçansa millətlərarası zəmində bir dava-dalaş ola bilər. Elə buna görə də Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr bizi dərinlən sarsıdır. Biz Dağlıq Qarabağın Azərbaycan SSR-dən qoparılıb Ermənistana qatılmasını tələb edən şəxslərin məsuliyyətsizliyini və məhdudluğunu başa düşə bilmirik. Biz elə bilirik ki, belə tələblər Zaqafqaziya xalqlarının əsrlərlə davam edən dostluğuna, partiyaiin başladığı, sovet adamlarının müdafiə etdiyi yenidənqurma işinə zərbə endirmək deməkdir. Bundan başqa, ekstremist millətçi şüarlarını ortaya atan şəxslər partiyanın başladığı və sovet adamlarının tərəfdar çıxdığı yenidənqurma işinə, SSRİ-nin xarici siyasətinə də az zərər vurmurlar.

Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq. Qarabağ torpağı həmişə Azərbaycanın torpağı olub, Azərbaycanın da torpağı olacaq!

Biz, İvanovka kəndinin sakinləri SSRİ-nin xalq deputatlarına üz tutub onlardan xahiş edirik ki, Dağlıq Qarabağdan və Ermənistandan olan ekstremistlərin ipini çəksinlər.

Kəndin sakinləri adından:

N. V. NİKİTİN - Kalinin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputati; V. İ. MORDVİNTEV - kolxozun partiya komitəsinin katibi; V. İ. KAZAKOV - İvanovka kənd sovetinin sədri; T. V. VOLKOV - kodxozun həmkarlar ittifaqı komitəsinin sədri; V. V. JABİN - İvanovka orta məktəbinin direktoru; İ. İ. MİNNİKOV - kolxozun komsomol komitəsinin katibi.

«Kommunist» qəzeti, 6 sentyabr 1989-cu il

AZƏRBAYCAN SSR-İN QUSAR RAYONUNDAYAŞAYAN LƏZGİLƏRİN SSRİ XALQ DEPUTATLARINA MÜRACİƏTİ

Sovetlər ölkəsi xalqlarının möhtərəm elçiləri! Azərbaycan SSR-in Qusar rayonunda yaşayan 60 minlik ləzgi xalqının adından sizə müraciət edərkən bir daha diqqətinizi doğma respublikamızda yaranmış ciddi vəziyyətə cəlb etmək istəyirik.

Erməni ekstremistlərinin təşəbbüsü və kobud inadkarlığı nəticəsində qaldırılmış «Dağlıq Qarabağ problemi» deyilən problem iki ilə yaxındır ki, respublikamızda yaşayan bütün xalqların normal həyat ahəngini pozmuşdur. Bu, mənəvi və siyasi gərginliyə səbəb olmuş, adamların psixologiyasını və rəftarını qeyri-adi məcraaya yönəltmişdir. Tarixi faktlara etinasızlıq, hüquq normalarına hörmətsizlik, heç bir hüquqi əsas olmadan Dağlıq Qarabağı Ermənistən SSR-ə ilhaq etmək ideyası erməni millətçilərinin hədsiz azğınlığı üzündən yayılır, ölkəni və respublikanı sosial-iqtisadi və mənəvi sahələrdə ağır itkilərə doğru sürükləyir.

İki xalq qarşidurma həddinə gəlib çatmışdır. Adamlar həlak olur. Hadisələr qarşısızlaşmaz həddə yaxınlaşır.

Bizim fikrimizcə, vəziyyətin pisləşməsinə səbəb müəyyən qüvvələr tərəfindən qızışdırılan və istiqamətləndirilən erməni millətçilərinin mənasız inadkarlığı, ölkənin əsas qanunu olan Konstitusiyaya, SSRİ Ali Soveti Rəyasət heyətinin məlum qərarına onların hörmətsizliyi, ağa qara demək cəhdləridir.

Ösrlər boyu biz ləzgilər Azərbaycan xalqı ilə yanbayan addımlamış, sevincimizi və kədərimizi bir-birimizlə bölüşmiş, doğmalaşmışıq. Bu, xalqın yüksək ləyaqət hissini, beynəlmiləlciliyinə, dostluğə sədaqətinə, müdrik təmkininə, başqa xalqlar barəsində qayğıkeşliyinə, nəcibliyinə və böyük nəzakətinə yaxşı bələdik. Respublikamızda yaşayan heç bir xalq, o cümlədən erməni xalqı bu keyfiyyətləri inkar eda bilməz.

Ötən əsrin əvvəllərində erməni qaçqınlarını qəbul edib Qarabağda onlara siğınacaq vermiş Azərbaycan xalqının xeyirxahlığı indi, təəssüf ki, unudulur. İndi yaxşılığa pisliklə cavab verir. Sovet Azərbaycanının suverenliyini pozmağa, onun ərazi bütövlüyünə qəsd etməyə cəhd göstərirlər.

Biz sovet xalqlarının bütün səlahiyyəti nümayəndələrini respublikada süni surətdə yaradılmış təhlükəli vəziyyətə son qoymağa çağırırıq. Dağlıq Qarabağın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğuna şübhə edənləri dövlət intizamına və inzibati intizama çağırmaq, respublikani normal quruculuq məcrasına qaytarmaq, onun ərazi toxunulmazlığını təmin etmək üçün sizin sanballı və səmərəli işinizə indi Azərbaycanın həmişəkindən daha böyük ehtiyacı var.

Azərbaycanın ərazi quruluşu məsələlərini yalnız Azərbaycan xalqı həll etməlidir. Onun öz torpağının tam hüquqlu sahibi olmasına etibarlı təminatlar verilməlidir.

Bu ədalətli tələbin sözsüz yerinə yetirilməsi uğrunda mübarizədə biz ləzgilər Azərbaycan xalqı ilə həmrəyik və öz səsimizi onun haqq səsinə qoşuruq. Sizdən tələb edirik ki, xalqlar arasında nifaq salan millətçi ünsürləri cilovlamaq üçün lazımlı gəlsə, fövqəladə tədbirlərə əl atasınız.

Biz öz övladlarımızı doğma diyara, doğma torpağa, Vətənimizdə yaşayan bütün xalqlara hörmət və məhəbbət ruhunda tərbiyələndirməyə çalışırıq. Azərbaycan xalqının da istəyi belədir. Məhz ona görə də respublikada yenidənquma işinə əngəl törədən sosial-iqtisadi gərginliyi dərhal sovuşdurmaq, Azərbaycan xalqının və respublikamızın ərazisində yaşayan başqa xalqların dinc yaradıcılıq fəaliyyətinə qayıtması üçün şərait yaradılmasına ciddi ümumdüvlət qayğısı göstərmək lazımdır. Belə etməklə siz ölkəmizin başqa regionlarında yaranmış buna bənzər problemlərin həllinə kömək edərsiniz.

Ümidvarlıqla və dərin hörmətlə, rayon əmək kollektivləri üməyəndələrinin yığıncağı adından:

Sabir Piroğlanov - rayon veteranlar şurasının sədri, Qarabağ'a yardım komitəsi rayon şöbəsinin sədri; Güldəstə Xanəhmədova - Qəhrəman ana,

Gədəzeyxur kəndinin sakini; Şərifə Rüstəmova - rayon qadınlar şurasının sədri; Tahir Məhəmmədov - rayon əmanət bankının mühasibi, beynəlmiləlçi döyüşçü; Venera Babayeva - Əbiləv adına sovxozun fəhləsi, Azərbaycan SSR Ali Sovetinin deputati; Niftulla Mehdiyev - «Şərq» sovxozunun briqadırı, rayon sovetinin deputati; Cəbri Babayev - 6 nömrəli şəhər orta məktəbinin müəllimi; Rəsmiyyə Rəhimxanova - «Sumax» xalça artelinin toxucusu, rayon sovetinin deputati, rayon xalq deputatları Soveti icraiyyə komitəsinin üzvü; Elmira Osmanova - konserv zavodunun fəhləsi; Məytab Aydəmirova - Əzizbəyov adına sovxozun fəhləsi, XIX Ümumittifaq partiya konfransının nümayəndəsi, rayon partiya komitəsi bürosunun üzvü; Firangiz Burcumova - İliç adına sovxozun fəhləsi, Azərbaycan SSR Ali Sovetinin deputati; Nemət Nemətov - rayon xalq təhsili şöbəsinin müdürü, pedaqoji elmlər namizədi; Faiyyət Dövlətxanova - İliç adına sovxozun fəhləsi, Sov. İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi, respublikanın əməkdar tərəvəzçisi; Mürşüd Ələkbərov - partiya veteranı, şəhər veteranlar şurasının sədri; Minarə Quliyeva - rayon statistika idarəsi ilk partiya təşkilatının katibi; Yusif Hacıyev - SSRİ Yazıçılar İttifaqının üzvü, Hil kənd orta məktəbinin müəllimi; Kənan Əhmədov - 33 nömrəli tikinti idarəsi həmkarlar ittifaqı komitəsinin sədri; Tayibat Hacıyeva - birləşmiş mərkəzi xəstəxananın həkimi; Məmməd İsgəndərov - konserv zavodunun mühəndisi, Azərbaycan LKGİ Qusar Rayon Komitəsi bürosunun üzvü,

(Müraciət Qusar rayon əmək kollektivləri nümayəndələrinin yığıncağında qəbul edilmişdir).

«Kommunist» qəzeti, 10 sentyabr 1989-cu il

QARŞILIQLI ANLAŞMA YOLLARINI TAPMALI

**SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R. N. Nişanov
«İzvestiya» müxbirinin sualına cavab verir**

- Rafik Nişanoviç, müasir şəraitdə partiyanın milli siyasetinə dair Sov.İKP-nin platformasının müzakirəsi ilə əlaqədar olaraq «İzvestiya»ya oxucu məktublarının axını xeyli çoxalmışdır. Sənədi diqqətlə öyrənən adamlar partiya programının əməli surətdə həyata keçirilməsi üçün təkliflər verir, ifadələrin dəqiqləşdirilməsini təklif edirlər. Təbiidir ki, bir çox məktublarda ölkənin «qaynar nöqtələrində», o cümlədən Dağlıq Qarabağda hadisələrlə əlaqədar təşviş ifadə olunur. Həmin regionda hadisələrin gedışatını siz necə şərh edərdiniz?

- Hər seydən əvvəl mən ölkənin bir sıra rayonlarında ara verməyən münaqişli vəziyyətin adamlarda doğurduğu ciddi narahatlığı başa düşürəm. Millətlərarası münasibətlərin yenidən qurulması hamidən maksimum səbr və vaxt tələb edən çox mürəkkəb, çoxplanlı işdir.

Partiyanın və sovetlərin həyatın bütün sahələrinə yeni tərzdə yanaşaraq millətlərarası problemlərin həlli üçün əməli yollar axtardıqları bir vaxtda ağla siğışdırmaq olmur ki, ayrı-ayrı regionlarda bir yerdə yaşayan və işləyən xalqların təbii istəyi ayrı-ayrı qrupların xudbinliyi və bir-birini gözü götürməməsi qarşısında, millətçilik çılğınlığı qarşısında geri çökilir. Əgər biz iqtisadiyyatda inzibatçılıq-amirlik metodlarını büsbüütün rədd ediriksə, belə metodlar mənəvi prosesdə, millətlərarası ziddiyyətlərin aradan qaldırılmasında xüsusilə qeyri-məqbuldur. Demokratizm, adamlara etimad, xeyirxahlıq, milli dillərə, ənənələrə, mədəniyyətə, tarixi sərvət anlayışlarına maksimum diqqət, məncə, sovetlərin və onların orqanlarının işinin əsas prinsiplərini təşkil etməlidir. Əlbəttə, söhbət heç də bu sahədəki prosesləri başlı-başına buraxmaqdan getmir. İdeologiyamız və əxlaqımız ilə bir araya siğmayan hallara yol vermək olmaz. Biz millətçiliyin və şovinizmin bütün təzahürələrini qətiyyətlə dəf etməliyik. Xalqın mənafeyinə, hər bir çoxsaylı və azsaylı millətin mənafeyinə, əsl sosializmin mənafeyinə xidmət etmək milli siyaset sahəsində yenidənqurmanın başlıca vəzifələridir.

Əminəm ki, millətlərarası münasibətlərin keçmişdən bizə miras qalmış mürəkkəb düyünlərini ancaq milli mənsubiyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının pozulmasını rədd edən Əsas Qanun çərçivəsində, qarşılıqlı hörmət, güzəşt yollarının axtarılması, hamiliqliq sülhə, övladlarımıza və nəvələrimizə bəxş etməli olduğumuz əmin-amanlığa can atılması şəraitində açmaq mümkündür. Sov.İKP platformasının ruhunu da məhz bu fikir təşkil edir.

Millətlər sovetində yaradılmış deputat komissiyaları sovet almanlarının, Krim tatarlarının, Mesxeti türklərinin problemləri ilə yaxından məşğul olmağa başlamışlar. Gündəlikdə doğma yerlərindən kütłəvi surətdə sürgün edilmiş başqa xalqların müqəddərəti ilə bağlı məsələlər durur. Təssəffüf ki, problemi həll etməyin hamı üçün yararlı olan yeganə bir modeli yoxdur və ola da bilməz. Hər bir ayrıca halda son dərəcə ehtiyatlı hərəkət etmək lazımdır gəlir ki, heç kəsin mənafeyinə toxunulmasın, heç kəsin hüququ tapdanmasın, düyünlərin prinsipcə açılmasının yolları tapılsın. Bəzilərinə elə gəlir ki, biz ləng tərpənirik. Bu, vəziyyətin kəskinliyinin kifayət qədər başa düşülməməsindən deyil, ancaq məsuliyyət hissindən və tarazlı münasibət göstərmək, imkan daxilində mövqeləri yaxınlaşdırıra bilən cəhətləri axtarır tapmaq arzusundan irali gəlir.

Bu yaxınlarda Dağlıq Qarabağdan qayıtmış SSRİ xalq deputatlarının diqqət mərkəzində də həmin axtarışlar olmuşdur. Komissiyanın işi hələ başa çatmadı. O, təkliflər hazırlayırdı. Həmin təkliflər Millətlər Sovetinin iclasında müzakirə edilməlidir. Çıxarılan nəticələr Ali Sovetə və SSRİ xalq deputatları qurultayına bildiriləcəkdir. Tamamilə aydın səbəblərə görə mən qanunvericilərin gələcək qərarları barədə qabaqcadan fikir söyləyə bilmərəm, amma bir şeyi tam qətiyyətlə deyə bilərəm: heç kəs Azərbaycan SSR-in suveren hüquqlarına, onun sərhədlərinə qəsd etmək fikrində deyildir. Dağlıq Qarabağa aid olan bütün məsələlər vilayətdə yaşayan ermənilərin, azərbaycanlıların, başqa millətlərdən olan

şəxslərin mənafeyi hökmən nəzərə alınmaqla həll ediləcəkdir. DQMV probleminin həlli üçün Konstitusiya tənzimləməsi çərçivəsində yollar axtarılır.

Bu məsələnin həllində nə qalıblər ola bilər, nə də möglublar. Bundan ancaq Azərbaycan və erməni xalqlarının mənafeyi, bütün sovet federasiyasının mənafeyi udmalıdır.

Etiraf etmək lazımdır ki, bu regionda mənəvi-siyasi vəziyyəti sağlamlaşdırmaq üçün əvvəllər görülmüş tədbirlər istənilən nəticələri verməmişdir. Təəssüf ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin yadlaşması həddən artıq dərinləşmişdir. Belə desəm, mübaliğəyə yol vermərəm ki, yerli kütłəvi informasiya vasitələri çox vaxt ifadələri işlədərkən ağına-bozuna baxmadıqları üçün aranı daha da qızışdırırlar. Belə bir şəraitdə adamlar əzab çəkirlər, yollar qaçqınlarla dolur, milli tarix və mədəniyyət abidələri vəhşicəsinə dağıdırılır. Odur ki, parlament üzvünə xas olmayan bir tərzdə qışqırmaq istəyirsən: a qardaşlar, əl saxlayın!

Bir daha təkrar edirəm, ancaq sakitlik, səbr, hər hansı zorakılıq hərəkətindən imtina edilməsi indi İttifaqın bütün xalqlarının diqqətini cəlb edən bu problemin ağlabatan həlli üçün şərait yarada bilər.

(«İzvestiya» qəzeti, 12 sentyabr)

«Kommunist» qəzeti, 13 sentyabr 1989-cu il

AZƏRBAYCAN SSR-İN QAX RAYONUNDA YAŞAYAN GÜRCÜLƏRİN SSRİ XALQ DEPUTATLARINA MÜRACİƏTİ

Ölkənin bəzi regionlarında millətlərarası zəmində baş verən münaqişələr bizdə dərin təlaş hissi doğurur. Bu münaqişələr yenidənqurma yolunda, cəmiyyətimizin ipqılıbı yeniləşməsi yolunda ciddi maneəyə çevrilə bilər. Lakin respublikanın bütün sakinləri kimi, bizim hər birimizi də Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr narahat edir.

Azərbaycanlılar və ruslar, ukraynalılar və ermənilər, Mesxeti türkləri və ləzgilər, kürdlər və ingiloylar barlı-bərəkətli torpağımızda can deyib, can eşidərək bir ailə kimi yaşayır və çalışır, kədəri də, sevinci də qardaş kimi bölüşürələr. Azərbaycanda yaşayan gürcülər də özlərinə qarşı heç vaxt millətçilik təzahürləri və yekəxanlıq hiss etməmişlər. Buna görə də respublika sakinlərinin firavanlığına, Dinc sabahına, onun ərazisinin butövlüyüünə qəsd edənlərin əməlləri ürəyimizdə ağrılara oyatmışdır. Nahaqdan demirlər ki, Qarabağ və Şuşa Azərbaycanın canıdır, cansız isə yaşamaq olmaz. Millətçi qüvvələr nə haqla «Dağlıq Qarabağ problemi» kimi uydurma problem qaldırır və sonra da bu problemin həllini tələb edirlər? Bu qüvvələrin günahı üzündən onlarca adamın qanı töküür, respublika sakinləri dincliyini itirmişlər. Lakin ən dəhşətliyi budur ki, millətlərarası ədavətin

qızışdırılmasından uşaqlar zillət çəkirlər. Yol vermək olmaz ki, başqa xalqlara bədxah münasibət bəsləmək kimi eybəcər hiss onlara da keçsin, beynəlmiləlçilik və qardaşlıq sözləri onlar üçün məzmunuz və mənasız olsun.

Bələ hesab edirik ki, respublikada normal həyat ahəngini bərpa etmək, regionda millətlərarası münasibətləri sağlamlaşdırmaq üçün ən əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin özündə qayda-qanun yaratmaq, millətçi və ekstremist qüvvələrin bəd əməllərinin qarşısını almaq gərəkdir. Vaxtı itirmək, iki qonşu xalq arasında əmələ gəlmış nifaqın artıb keçilməz uçuruma çevriləsinə yol vermək olmaz. Cəmiyyəti parçalamaq, adamları milli əlamətə görə bir-birinin üzərinə saldırmak cəhdləri yolverilməzdür. Bundan yalnız yenidənqurmanın ümumi işi uduzar. Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M. S. Qorbaçov Mərkəzi televiziya ilə çıxışında haqlı demişdir ki, «səyləri birləşdirmək, yenidənqurmanın bütün istiqamətlərində əməli işi yaxşılaşdırmaq tələbi getdikcə daha təkidlə səslənir». Biz bu çağırışa tərəfdar çıxaraq tələb edirik ki, Dağlıq Qarabağda qayda-qanun yaratmaq və normal həyatı yoluna qoymaq üçün ədalətli və qətiyyətli tədbirlər görülsün. Ümidvarıq ki, SSRİ xalq deputatları səsimizə səs verəcəklər.

Azərbaycan SSR-in Qax rayonunda yaşayan təxminən yeddi min gürcü adından ehtiramla:

Nizami adına kolxozun sədri Varabion Babacanashvili; həmin kolxozun partiya komitəsinin katibi Qalina Papiaşvili; Ş. Rustaveli adına kolxozun sədri Suliko Tamazaşvili; Ç. Çaparidze adına kolxozun sədri Vano Malumaşvili, həmin kolxozun partiya komitəsinin katibi Geras Barixaşvili; Nizami adına kolxozun tütünçüsü, Azərbaycan SSR Ali Sovetinin deputatı Sofiya Kuzibabaşvili və başqları. Cəmi 1 984 imza.

«Kommunist» qəzeti, 14 sentyabr 1989-cu il

YENİLƏŞDİRİMƏ YOLU İLƏ, YENİDƏNQURMA YOLU İLƏ ON BİRİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN SSR ALİ SOVETİNİN NÖVBƏDƏNKƏNAR ONUNCU SESSİYASI

Yenidənqurma yeniləşdirmə prosesləri, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklərin həyata keçirilməsi üçün təmin edilmiş imkanlar respublika iqtisadiyyatında, onun sosial və mənəvi sahələrində yığılıb qalmış problemlərin həlli yolunda real imkanlar yaratmışdır. Kompleks sosial proqramlar hazırlanmışdır və həyata keçirilir, Azərbaycan iqtisadiyyatının təsərrüfat hesabına və özünüümləşdirmə prinsipinə keçirilməsi üçün hazırlıq görülür.

Sosial-iqtisadi və mədəni inkişafı sürətləndirmək üçün respublikanın çox böyük imkanları vardır, lakin təəssüflər olsun ki, həmin imkanlardan heç də tam

istifadə edilmir. DQMV-də və onun ətrafında hadisələr yenidənqurma yolunda ciddi əngələ çəvrilmişdir.

Bütün bu problemləri həll etmək üçün ən əvvəl respublikanın bütün sağlam qüvvələri və hərəkatları birləşməlidirlər. Azərbaycan SSR Ali Sovetinin sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin iclas salonunda açılmış növbədənkənar onuncu sessiyasında bu barədə söhbət getdi.

Sessiyani Azərbaycan SSR Ali Soveti sədrinin müavini, deputat Ə. Ə. Kərimov açdı.

Deputatlar Azərbaycan SSR Ali Sovetinin doqquzuncu sessiyasından sonra keçən vaxt ərzində vəfat etmiş deputat M. P. Kərimovun xatirəsini yad etdilər.

Sessiyanın gündəliyi və iş qaydası təsdiq olundu.

1. Respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə dair sosial-iqtisadi planların həyata keçirilməsi gedisi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin hesabatı.

2. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında.

3. Azərbaycan SSR qanunvericilik aktlarının layihələri haqqında.

4. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanlarının təsdiq edilməsi haqqında.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri, deputat A. N. Mütləlibov «Respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə dair sosial-iqtisadi planların həyata keçirilməsi gedisi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin hesabatı» məruzəsi ilə çıxış etdi.

Məruzə ətrafında müzakirələr başlandı. Müzakirələrdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi, deputat H. İ. İsayev (Ağstafa seçki dairəsi), Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri N. Q. Qaraqashlı, Kirovabad şəhərindəki 3 nömrəli tikinti-qurşadırma tresti 32 nömrəli tikinti idarəsinin briqadı, SSRİ xalq deputati C. H. Hilalzadə, Azərbaycan SSR kommunal təsərrüfatı naziri, deputat V. S. Mayorov (Şüvəlan seçki dairəsi), Qusar rayonundakı general Əbiləv adına sovxozen fəhləsi, deputat V. T. Babayeva (Gədəzeyxur seçki dairəsi), Azərbaycan SSR Dövlət Aqrar-sənaye Komitəsi sədrinin birinci müavini, deputat K. S. Məmmədov (Bərdə Birinci şəhər seçki dairəsi), Azərbaycan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi İ. Y. Qənbərov, Azərittifaqın sədri, deputat Z. H. Abdullayev (Xaçmaz seçki dairəsi), Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri R. F. Eminbəyli (Sumqayıt şəhərinin mərkəzi seçki dairəsi), Azərbaycan SSR ticarət naziri A. Y. Bağırov, Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, deputat V. H. Qəniyev (Böyük Dəhənə seçki dairəsi), Göyçay Rayon Xalq Deputatları soveti İcraiyyə Komitəsinin sədri E. Ə. Əhmədov, M. Əzizbəyov adına Azərbaycan

Dövlət Akademik Dram Teatrının aktyoru, deputat M. Y. Dadaşov (Rüstəm Əliyev seçki dairəsi) çıxış etdilər.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri, deputat A. N. Mütəllibov yekun sözü söylədi.

Sessiya «Respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə dair sosial-iqtisadi planların həyata keçirilməsi gedişi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin hesabatı barəsində» qərar qəbul etdi.

Axşam iclasında Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini, deputat N. S. Fətəliyev «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında» məruzə etdi.

Məruzənin müzakirəsində Azərbaycanın xalq şəşri, deputat B. M. Vahabzadə (Ələt seçki dairəsi), Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin sədri, deputat S. A. Əliyeva (Əbrəqunis seçki dairəsi), Ağdam Rayon Partiya Komitəsinin birinci katibi, deputat A. M. Quliyev (Böyük Qaramurad seçki dairəsi), Azərbaycanın xalq yazıçısı, SSRİ xalq deputatı Mirzə İbrahimov, Şamaxı Rayon Partiya Komitəsinin katibi, deputat M. N. Kojevnikova (Çuxuryurd seçki dairəsi), Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi, deputat A. M. Aliyev (Kəhrizli seçki dairəsi), S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin müəllimi E. Məmmədov, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühofizə Cəmiyyəti Rəyasət heyətinin sədri, deputat Q. Ə. Xəliləv (Lənkəran İkinci şəhər seçki dairəsi), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi, SSRİ xalq deputati Anar, Azərbaycanın xalq yazıçısı, deputat İsmayıllı Şıxlı (Laçın seçki dairəsi), «Azərbaycan kommunisti» jurnalının redaktoru, deputat K. N. Rəhimov (Saatlı seçki dairəsi), Azərbaycanın xalq yazıçısı, Qarabağa yardım komitəsi idarə heyətinin sədri B. S. Bayramov, «Bakinski raboçi» qəzetinin redaktoru G. Q. Qluşkov çıxış etdilər.

Sessiyada Azərbaycan KP MK-nin birinci katibi, SSRİ xalq deputati Ə. X. Vəzirov çıxış etdi.

Deputatlar Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında qərar qəbul etdilər.

Sessiya «Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) 70-ci maddəsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan SSR Qanunu qəbul etdi.

«Azərbaycan SSR-in iqtisadi müstəqilliyi, onun təsərrüfat hesabına və özünümliyələşdirmə prinsipinə keçməsi haqqında konsepsiyanın və Azərbaycan SSR Qanununun layihələri barəsində Azərbaycan SSR Ali Sovetinin qərarı qəbul edildi.

«Kommunist» qəzeti, 16 sentyabr 1989-cu il

ON BİRİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN SSR ALİ SOVETİNİN NÖVBƏDƏNKƏNAR ONUNCU SESSİYASINDA AZƏRBAYCAN SSR NAZİRLƏR SOVETİNİN SƏDRİ A. N. MÜTƏLLİBOVUN MƏRUZƏSİNDƏN

...Etiraf etmək lazımdır ki, sosial-iqtisadi planlar bu gün mürəkkəb bir şəraitdə gerçəkləşir. Nəzərdə tutulmuş bir çox göstəricilər hələ əldə edilməyib. Buna millətlərarası münasibətlə əlaqədar yaranmış vəziyyət mane olur. 1988-1989-cu illərdə tətillər nəticəsində təqribən 390 milyon manatlıq az sənaye məhsulu istehsal edilib ki, bunun da 208 milyon manatı DQMV-nin payına düşür. Təkcə cari ilin avqust-sentyabr aylarında kəsirdə qalan məhsulun həcmi 124 milyon manatı ötüb keçmişdir.

Ə. X. Vəzirov yoldaşın sentyabrın 6-da respublika qəzetlərində dərc olunmuş mürsəhəbəsində respublikada yaranmış vəziyyət, rəhbərlik tərəfindən görülən tədbirlər, DQMV məsələsinə münasibətimiz haqqında obyektiv və aydın danışılıb. İndi sessiyada həmin məsələlər müzakirə olunacaq. Öz tərəfimdən aşağıdakılardı demək istərdim.

Hər şeydən əvvəl görürük ki, DQMV-nin Xüsusi İdarə Komitəsi ümidi doğrultmayıb. Qətiyyətsizlik, tərəddüd göstərmək, gözləmə mövqeyi tutmaq nəticəsində komitə öz fövqəladə hüquqlarından istifadə etməmiş və başlıca vəzifənin - vilayətdə normal vəziyyəti təmin etmək vəzifəsinin öhdəsindən gəlməmiş, millətlərarası barışığa nail olmamışdır.

Budur, il yarımdan çoxdur ki, vilayətin ərazisində hər növ təfriqətçilər peyda olub adamların psixologiyasına bacarıqla təsir göstərir və onların təsəvvüründə «düşmən» obrazı yarada bilmişlər. Bunun bütün acı nəticələri isə göz qabağındadır. SSRİ Ali Soveti 1989-cu ilin aprelibdə fərman qəbul etdikdən sonra da bu ünsürlərə qarşı təsirli tədbirlər görülməyib. Komita DQMV-də iğtişaş və tətillərə əslində başçılıq etmiş müəssisə və təşkilat rəhbərlərinin iki xalq arasında münasibətlərə çox böyük ziyan vuran hərəkətlərinə indiyədək əsl partiya mövqeyindən qiymət verməmişdir.

Komitə vilayətin bütün təsərrüfat bölməlerinin respublikamızın idarəetmə orqanları ilə qarşılıqlı əlaqələrini bərpa etmək əvəzinə bu günə qədər eks istiqamətdə tədbirlər aparmağa can atır. Şübhəsiz ki, bu komitənin məqsədə uyğunluğunu tam itib və bununla əlaqədar məsələlər yuxarı təşkilatlar qarşısında qaldırılmalıdır.

Fürsətdən istifadə edərək. DQMV iqtisadiyyatının mərkəzə tabe etdirilməsinə dair sənədlər imzaladığımız haqqında kiminsə ağızından çıxıb yayılmış şayiə barədə söz demək istəyirəm. Ən qəti surətdə bildirirəm ki, bu şayiəni təsdiqləyən heç bir sənəd yoxdur. Söhbət SSRİ Nazirlər Sovetinin cari il may ayında qəbul etdiyi qərardan gedə bilər. Bu qərarda əsasən muxtar vilayətin xalq təsərrüfatını planlaşdırmaq və idarə etmək qaydasından gedir. Sənəddə başlıca

cəhət budur ki, DQMV-nin Konstitusiyaya görə respublikamızın tərkibində olması öz əksini tapıb. Bu, hər şeydən əvvəl plan və bütçənin formalasdırılmasına aiddir. Təsərrüfat hesablı birliliklər yaradılmasına göldikdə isə, bu, ölkədə həyata keçirilən əsaslı iqtisadi islahatlara dair ümumi müddəalardan irəli gəlir. Bununla birlikdə DQMV-ni xüsusi idarə komitəsi həmin qərarı pozaraq, respublika Nazirlər Soveti ilə hesablaşmadan indinin özündə də İttifaq orqanlarına vilayətin təsərrüfat bölmələrinin tabeliyini dəyişdirmək barədə müxtəlif xahişlərlə müraciət edir. Biz müntəzəm olaraq belə cəhd'lərə qarşı etirazımızı bildirmişik və bildirəcəyik, çünki belə hərəkətlər millətlərarası prinsiplərə və Azərbaycan SSR Konstitusiyasına ziddir...

«Kommunist» qəzeti, 16 sentyabr 1989-cu il

ON BİRİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN SSR ALİ SOVETİNİN NÖVBƏDƏNKƏNAR ONUNCU SESSİYASINDA ÇIXİŞLARDAN

SSRİ xalq deputatı 3 nömrəli tikinti-quraşdırma tresti 32 nömrəli tikinti idarəsinin briqadırı C. H. Hilalzadənin nitqi

Natiq diqqəti DQMV-də və onun ətrafında baş verən hadisələrə cəmləşdirərək qeyd etdi ki, bunlar bir çox iqtisadi və sosial problemlərin həll edilməməsinin nəticəsi olmuşdur. Biz qanun çərçivəsində hərəkət edib, six birləşməli və respublikanın ərazi bütövlüyüնə qəsd edən, millətlər arasında ədavət yayan ekstremistlərə layiqincə cavab verməliyik. Bununla əlaqədar deputat qeyd etdi ki, DQMV-ni xüsusi idarə komitəsi ona bəslənənən ümidi ləri doğrultmadı. Komitə birtərəfli mövqe tutmaqla ehtirasların daha da coşmasına şərait yaratdı, vilayətin azərbaycanlı əhalisinin vəziyyətini ağırlaşdırıldı. Natiq təklif etdi ki, vilayət rəhbərlik sahəsində bütün səlahiyyət Azərbaycan KP MK-nin təşkilat bürosuna verilsin. Bu, muxtar vilayətdə respublikanın suveren hüquqlarını bərpa etməyə imkan yaradır...

Qusar rayonundakı general Əbiləv adına sovxozen fəhləsi, deputat V. T. Babayevanın nitqi

...DQMV-də baş verən hadisələr rayonumuzun əməkçilərində böyük həyəcan doğurur. Hesab edirəm ki, yaranmış mürəkkəb vəziyyəti nizama salmağın yeganə düzgün yolu respublikanın ərazisində yaşayan bütün xalqların six birləşməsidir. Demək istəyirəm ki, rayonumuzdakı 60 min nəfər ləzginin hamısı öz səsini Azərbaycan xalqının səsinə qoşaraq uydurma Dağlıq Qarabağ probleminin tezliklə ədalətli şəkildə həll olunmasını tələb edir.

Azərbaycan SSR Elmlər Akademiyası Şərqsünashlıq İnstitutunun elmi işçisi İ. Y. Qənbərovun nitqi

Əvvələn, Ali Sovetin sessiyasında iştirak etmək və Azərbaycan Xalq Cəbhəsinin idarə heyəti adından çıxış etmək imkanı verdiklərinə görə, deputatlara və respublikanın rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz ölkəmizin tarixində ən gərgin dövrlərdən birini yaşayıraq. SSR Ali Sovetinin birinci sessiyası sovet cəmiyyətinin ikişafi üçün yenidənqurmanın, demokratianın və aşkarlığın əhəmiyyətini göstərdi. Təəssüf ki, bizim respublikada bu proseslər kifayət qədər fəal getmir. Əvvəlki çıxışlarda respublikada yaranmış vəziyyətdən təşviş ifadə olunmadı, vəziyyəti normallaşdırmağın konkret proqramları təklif edilmədi.

Natiq Dağılıq Qarabağ problemindən danışarkən dedi: Buna göz yummaq olmaz ki, Ermənistan tərəfi respublikaya ərazi iddiaları irəli sürür, onun daxili işlərinə qarışır. İndi başlıcası DQMV ərazisində Azərbaycan SSR-in suverenliyini bərpa etmək, vilayətdə xüsusi idarə komitəsini ləğv etməkdir. Natiq konkret təkliflər irəli sürdü. Respublikanın suverenliyi, tam iqtisadi müstəqilliyi haqqında, vətəndaşlıq haqqında qanunlar qəbul etməyin zərurılıyını əsaslandırdı. O, Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrini siyasi, sosial və iqtisadi inkişafə aid zəruri məsələlərin həlli üçün birləşməyə çağırıldı.

«Kommunist» qəzeti, 16 sentyabr 1989-cu il

ON BİRİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN SSR ALİ SOVETİNİN NÖVBƏDƏNKƏNAR ONUNCU SESSİYASI «AZƏRBAYCAN SSR-İN DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ VƏZİYYƏT HAQQINDA» AZƏRBAYCAİ SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİ SƏDRİNİN MÜAVİNİ N. S. FƏTƏLİYEVİN MƏRUZƏSİ*

Göstərilən səylərə baxmayaraq Dağılıq Qarabağda vəziyyət ciddi şəkildə pişləşmişdir. Açıq-aşkar DQMV-nin Azərbaycan SSR-dən qoparılmmasına yönəldilən tədbirlər ara vermir.

Tətillər, icazəsiz nümayişlər və mitinqlər, digər qanunsuz hərəkətlər vilayətdə son dərəcə ağır mənəvi-psixoloji və siyasi vəziyyət yaratmışdır. Daxili və xarici qüvvələrin təzyiqi ilə millətlərarası münaqışa getdikcə daha şiddətli xarakter alır.

Vilayətin iqtisadiyyatı tamam bərbad vəziyyətdədir. Azərbaycan SSR-in başqa regionları ilə DQMV-nin təbii təsərrüfat-iqtisadi və mədəni əlaqələrinin onilliklər ərzində normal işləmiş mexanizmi qırılmışdır. Bütün bunlar vilayətdə

* Məruzə ixtisarla verilir.

iqtisadi şəraiti daha da pisləşdirir, vilayətin erməni və azərbaycanlı əhalisi arasında qarşıdurmanı dərinləşdirir. Millətlərərəsi toqquşmalar getdikcə daha təhlükəli xarakter alır. Zərər çəkənlərin ölenlərin sayı artır. Vilayətdə yaşayan azərbaycanlıların hüquqları tapdalanır. DQMVG-dən minlərlə azərbaycanlı qovulmuşdur. Əslində Stepanakertdə bir azərbaycanlı ailəai, Şuşada isə erməni ailəsi qalmamışdır.

Bu vəziyyət respublikamızın zəhmətkeşlərini, onun əhalisinin bütün təbəqələrini son dərəcə həyəcanlandırmaya və narahat etməyə bilməz. Seçicilər bizdən, respublikanın ali dövlət hakimiyyəti orqanının deputatlarından tələb edirlər ki, hadisələrin təhlükəli gedişini dayandıraq, adamların dincliyini və sabahkı günə inam hissini bərpa edək.

Bu məsələyə ikinci dəfədir ki, respublikanın ali hakimiyyət orqanı səviyyəsində baxıraq. Bir il əvvəl, 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Sovetinin sessiyası DQMVG-də yaranmış vəziyyəti hərtərəfli müzakirə etdikdən sonra Azərbaycan və erməni xalqlarının mənafeyini, sosialist beynəlmiləçiliyi prinsiplərini əsas tutaraq öz fikrini açıq-aydın bildirmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılib Ermənistən SSR-ə verilməsinin məqbul olmaması haqqında qərar çıxarmışdır. Bu, istər DQMVG xalq deputatları soveti deputatlarının xahişinə, istərsə də Ermənistən SSR Ali Sovetinin müraciətinə bizim Konstitusiya ruhunda verdiyimiz cavab idi.

Lakin hadisələrin sonrakı gedisi göstərdi ki, Azərbaycan SSR-in bütün əhalisinin iradəsinin ifadəsi olan bu qəti mövqəe separatçılıq hərəkatının liderlərini və təşkilatçılarını qane etmir, onlar DQMVG-nin Azərbaycanın tərkibindən çıxarılması haqqında öz ağlaşımaz tələblərini bu günədək təkidlə irəli sürməkdədirler.

Bütün regionu bürümuş hadisələrin qorxulu şəkildə inkişaf etməsindən son dərəcə narahat olaraq, biz belə hesab edirik ki, Azərbaycan SSR Ali Soveti respublikanın bütün coxmillətli əhalisinin iradəsinə və yekdil rəğbətinə arxalanaraq aşağıdakılardı etməlidir:

- bildirməlidir ki, Azərbaycan SSR-in dövlət suverenliyi pozulmazdır, Azərbaycan xalqı heç vaxt və heç bir şəraitdə özünün suveren hüquqlarından, o cümlədən öz ərazisinin sərbəst və şəriksiz sahibi olmaq hüququndan əl çəkməyəcəkdir;

- Azərbaycan xalqının beynəlmiləçilik ideyalarına və ənənələrinə sadıq olduğunu, hər bir millətin ənənələrinə və xüsusiyyətlərinə hörmətlə yanaşdığını elan etməli və bildirməlidir ki, Azərbaycan SSR milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların Konstitusiyadan irəli gələn hüquq bərabərliyi prinsipinin respublikanın ərazisində tam və ardıcıl həyata keçirilməsinə təminat vermək əzmindədir;

- Azərbaycan xalqını, respublikanın bütün əməkçilərini yekdilliyyə və sıx birliyə çağırmalı, şəraitin normal hala düşməsinə nail olmalıdır.

Məlum olduğu kimi, DQMV hadisələri 1988-ci ilin fevralında yiğincaqlardan və mitinqlərdən, sonra isə tətillərdən başlanmışdır; onların gedişində Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri Ermənistana birləşmək məsələsini qaldırmışlar. Onlar öz tələblərini muxtar vilayətin ağır sosial və iqtisadi vəziyyəti ilə, Dağlıq Qarabağda yaşayan ermənilərin milli mənafeyinin və tələbatının ödənilməməsi ilə əsaslandırdılar. Bununla əlaqədar olaraq keçmiş rəhbərliyə haqlı iradlar verilirdi.

Bəs bir cəhətə xüsusi diqqət yetirmək lazımdır və onun principial əhəmiyyəti vardır ki, DQMV-də hadisələr millətlərarası münaqişə kimi deyil, ekstremist əhval-ruhiyyəli şəxslərin başlılıq etdikləri adamlarla vilayətin hakimiyyət orqanları arasında münaqişə kimi başlanmışdır. Bəri başdan deyək ki, hazırda bizim qarşılaşdığımız millətlərarası yadlaşma və düşməncilik, bəzilərinin sübut etməyə çalışdıqları kimi, separatçılıq, millətcilik hərəkatının heç də səbəbi yox, əksinə, nəticəsidir. Bu hərəkat isə genişləndikcə azərbaycanlılar əleyhinə hərəkat xarakteri almışdır.

Fəaliyyətsizlik üçün, ekstremist, millətçi ünsürlərə əslində şərait yaradılması üçün, habelə sosial-mədəni inkişafda, millətlərarası münasibətlərə və beynəlmiləl tərbiyəyə siyasi rəhbərlikdə ciddi nöqsanlar, uğursuzluqlar və səhvler üçün DQMV-nin əvvəlki rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin, vilayət sovetinin kütlələrdən, real vəziyyətdən ayrı düşmüş keçmiş rəhbərləri ekstremal şəraitdə vəziyyəti nəzarət altında saxlamağa qabil olmadıqlarını göstərmış, mənfi meyllərin inkişafının qarşısını ala bilməmiş, millətçi ekstremistlərin təhrikçilik fəaliyyətinə lazımi siyasi müqavimət və ideya müqaviməti göstərə bilməmiş, separatçılıq əhval-ruhiyyəsini vaxtında qətiyyətlə dəf etməmiş, bununla da həmin əhval-ruhiyyənin böyüyüb kütləvi hərəkat miqyasımasına imkan vermişlər.

DQMV hadisələrinin səbəblərini təhlil edərkən sosial-iqtisadi amilləri də göstərmək lazımdır. Onların təfsilatına varmadan aşağıdakılari qeyd edək. Azərbaycan SSR-in tərkibində DQMV böyük sosial-iqtisadi və mədəni inkişaf yolu keçmişdir. Lakin bütövlükdə ölkədə və onun ayrı-ayrı regionlarında milli siyasetdə yol verilmiş təhriflər milli muxtariyyətlərin vəziyyətinə, o cümlədən DQMV-yə ağır təsir göstərmişdir.

Bunu da qeyd etmək lazımdır ki, hadisələrin baş verməsinə imkan yaratmış səbəblərdən biri Azərbaycanın və Ermənistənən partiya və sovet orqanlarının passiv, gözləmə mövqeyi tutması olmuşdur. Onların əvvəlki rəhbərliyi millətcilik xarakterli əhval-ruhiyyənin, ekstremistlərin məsuliyyətsiz çağırışlarının və hərəkətlərinin siyasi cəhətdən nə dərəcədə təhlükəli olduğunu kifayət qədər başa düşmüdü. Hər iki respublikada yaranmış vəziyyətə səthi, məsuliyyətsiz münasibət istər DQMV-nin özündə, istərsə də hər iki respublikanın bir sıra regionlarında vəziyyətin nəzarət altından çıxmamasına səbəb olmuşdur.

Konstitusiyaya zidd bu tədbirdən sonra Yerevanda və Stepanakertdə keçirilən tətillər, izdihamlı mitinqlər, orada irəli sürürlən qəti qəbul olunmaz şəurlar və çağırışlar Azərbaycan xalqını, respublikanın bütün zəhmətkəşlərini laqeyd qoya bilməzdi. Bakıda, respublikanın başqa şəhərlərində etiraz mitinqləri və nümayişlər başlandı.

DQMV-də və Ermənistanda nümayişlər və işin dayandırılması, milliyyətcə azərbaycanlı və erməni olan şəxslərin kütləvi surətdə yerdəyişməsi 1988-ci ilin fevralında vəziyyətin sabitliyini ciddi surətdə pozmuş, ayrı-ayrı sahələrdə millətlərarası münasibətləri kəskinləşdirmiş, Əskəranda və Sumqayıtda azığın hərəkətlərə və adamların ölümüնə səbəb olmuşdur.

1988-ci ilin fevralından bəri millətlərarası zəmində kütləvi iğtişaslar və hüquq pozuntuları nəticəsində minlərlə adam ziyan çəkmiş, onlarca ölen və yüzlərlə yaralanan vardır. Onların arasında həm azərbaycanlılar, həm ermənilər, həm, də başqa millətlərin nümayəndələri olmuşdur. Təessüf ki, bu dəhşətli statistika DQMV-də və Ermənistanda millətçilik hərəkatının təkəbbürlü siyasi niyyətlərdən gözü tutulmuş liderlərini hələ də aylıtmamış, onların ağını başına yiğmamış, fikirləşməyə, əl saxlamağa məcbur etməmişdir. Çəkişməyə nə qədər çox adam cəlb olunursa, vəziyyəti idarə etmək bir o qədər çətinləşir və münaqişənin sonrakı inkişafının necə olacağı bir o qədər qaranlıqlaşır.

DQMV-də münaqişənin inkişafı hərəkatın təşkilatçılarının və liderlərinin özlərini ifşa etməsi prosesidir: əgər hadisələrin inkişafının ilkin mərhələsində qeyri-qanuni komitalərin rəhbərləri özlərinin haqsız tələbləri və hərəkətlərini iqtisadi, sosial-mədəni xarakterli səbəblərlə, muxtar vilayətin erməni əhalisinin milli mənafeyinə qəsd edilməsi bəhanələri ilə əsaslandırıldırsa, sonradan, yəni bu dəlillərin puçluğu üzə çıxdıqdan sonra ekstremist qüvvələr ehtirasları qızışdıraraq, adamların hissiyyatlarından sui-istifadə edərək millətçilik dəlillərinə getdikcə daha tez-tez əl saxlamağa başladılar.

Yenidənqurma hər iki respublikanın sosial-iqtisadi və ictimai həyatının mənfi cəhətlərini üzə çıxarmış, DQMV-də və onun ətrafında baş verən hadisələr isə göstərmişdir ki, adamların fəallığını yanlış yol olan milli təkəbbür yoluna yönəltmək, millətlərarası ədavət doğurmaq kimin xeyrinədir.

DQMV-də vəziyyəti normallaşdırmağın yolu Dağlıq Qarabağ barəsində qəbul edilmiş partiya və dövlət qərarlarında aydın müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda və onun ətrafında hadisələrin lap əvvəlindən Sov.İKP MK, SSRİ Ali Sovetinin Rəyasət heyəti istər tarixən təşəkkül tapmış reallıqları, istərsə də yenidənqurbanın müqəddərətini, coxmillətli sovet dövlətinin sonrakı inkişafının mənafeyini nəzərə alan ardıcıl mövqə tutmuşlar. Məhz ölkənin millət və xalqlarının ümumi mənafeyini əsas tutaraq, Sov. İKP MK özünün 1988-ci il 21 fevral tarixli qərarında mövcud milli-dövlət quruluşunun sarsılmazlığını qeyd etmiş, hər iki respublikanın partiya və dövlət orqanlarından təsirli tədbirlər görməyi tələb etmişdir. Zaqqafqaziyada sonrakı hadisələrin gedişi göstərdi ki,

mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə yönəldilən hərəkətlər və tələblər cəmiyyətə çox böyük siyasi, məiəvi və maddi ziyan vurur, sabitliyi pozur, ictimai dəyişikliklərə, quruculuq işinə mane olur.

Azərbaycanın və Ermənistanın zəhmətkeşlərinə, xalqlarına M. S. Qorbaçovun müraciəti bütün sosialist millətlərinin və xalqlarının ali, həyatı mənafeyinə qayğı ilə aşılanmışdır. Müraciətdə ağıl, kamal, təmkinlilik göstərmək, Azərbaycan və erməni xalqları, Zaqafqaziyanın, bütün ölkənin xalqları arasında dostluğunu möhkəmlətmək haqqında çağırış vardır.

Böhranlı vəziyyəti aradan qaldırmaq, yiğilib qalmış problemləri ardıcıl həll etmək məqsədilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın, muxtar vilayətdə yaşayan bütün millətlərin zəhmətkeşlərinin gələcək iqtisadi, sosial və mədəni inkişafına dair geniş program qəbul etmişlər. Əslində bu sənəd yiğilib qalmış sosial-iqtisadi, sosial-mədəni problemlərin əməli şəkildə həll edilməsi, millətlərarası münasibətlərin təkmilləşdirilməsi üçün perspektivlər açırdı.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası görülən tədbirlər prosesində mühüm mərhələ oldu. İclas Dağlıq Qarabağ məsələsini müzakirə etdi. SSRİ Ali Sovetinin Rəyasət heyəti iki xalqın ümdə mənafelərini, bütün sovet adamlarının mənafelərini əsas tutaraq yekdilliklə Azərbaycan SSR-in və Ermənistan SSR-in sərhədlərinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmadığını etiraf etdi. Eyni zamanda Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağın inkişafi üçün təminatın - indiki vəziyyətə gətirib çıxarmış halların gələcəkdə təkrar olunmasına yol verməyən təminatın gücləndirilməsinə aid tədbirlər müəyyən edildi.

SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı, onun iclasında M. S. Qorbaçovun çıxışı vəziyyətin normal hala salınmasına maraq göstərən bütün tərəflərin işgūzar, qarşılıqlı fəaliyyəti üçün geniş meydən açdı, DQMVi-ni Azərbaycan SSR-in tərkibindən çıxarmaq haqqında birtərəfli, qəti tələb üzündən yaranmış çətin siyasi vəziyyətdən çıxmağın, iki qardaş respublikanın qarşılıqlı münasibətlərində yadlaşmaya son qoymağın real, ən ağıllı yolunu göstərdi. Sov.İKP MK-nin rəhbərliyi və SSRİ Ali Soveti inandırıcı şəkildə sübut etdilər ki, ən kəskin münaqişə vəziyyətində də ağıllı yol axtarış tapmaq olar və belə bir yol tapmaq lazımdır.

Respublikamızın rəhbərliyi məhz bu yolla getdi. Şəraitli sağlamlaşdırmaq üçün əməli tədbirlər görüldü.

Lakin vəziyyətin normallaşdırılmasına yönəlmış meyl yeni müqavimət dalğasına səbəb oldu. Regionda millətlərarası münaqişəni aradan qaldırmaq üçün göstərdiyimiz bir çox təşəbbüsərlərə lazıminca fikir verilmədi, müdafiə olunmadı. Sov.İKP MK-nin və SSRİ Ali Sovetinin nümayəndəsi A. İ. Volski yoldaşın muxtar vilayətə göndərilməsi və bir sira başqa tədbirlər görülməsi də bir nəticə vermədi.

Qəbul edilmiş qərarların və görülən əməli səylərin ziddinə olaraq ekstremistlər şəraiti gərginləşdirməkdə, millətlərərəsi ədavəti qızışdırmaqdə idilər. Bu, yeni kütləvi toqquşmalara götürüb çıxardı.

Dağlıq Qarabağda və onun ətrafında millətlərərəsi münasibətlərdə gərginlik davam etdiyinə görə, bu münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və Azərbaycan SSR, Ermənistan SSR partiya və dövlət orqanlarının, habelə Millətlər Soveti komissiyasının təkliflərini nəzərə almaq əsasında vəziyyəti sabitləşdirmək məqsədilə SSRİ Ali Sovetinin Rəyasət heyəti həmin məsələni Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti ilə müzakirə edərək SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə müvafiq surətdə Dağlıq Qarabağ Muxtar Vilayətində müvəqqəti xüsusi idarə forması tətbiq etmək haqqında qərar qəbul etdi. DQMVG Xalq Deputatları Sovetinin vəkaləti, vilayət partiya komitəsinin fəaliyyəti dayandırıldı.

Qeyd etmək lazımdır ki, xüsusi idarə komitəsi sosial-iqtisadi problemlərin həlli, millətlərərəsi toqquşmaların qarşısının alınması sahəsində ilk çaglarda müəyyən iş aparmışdı. Lakin komitə ona verilmiş səlahiyyətdən axıradək istifadə edə bilməmiş, vilayətdə vəziyyətə nəzarət edə bilməmiş, münaqişənin get-gedə inkişaf edib təhlükəyə çevriləsinin qarşısını almamışdır. Xüsusi idarə formasının yalnız vilayət səviyyəsində tətbiq edilməsi mənfi rol oynamışdır. Muxtar vilayətin əsas yaşayış məntəqələrində xüsusi idarə formasının müvafiq strukturlarının olmaması yenidənqurma əleyhdarlarına, ekstremistlərə açıq-aşkar fəaliyyət göstərməyə imkan vermişdir. Xüsusi idarə komitəsi onlara qarşı qəti tədbirlər görməmişdir. Bunu belə bir fakt da sübut edir ki, ötən səkkiz ay ərzində cəxnaşma fitvaçlarının, tətillərin, icazəsiz mitinq və yürüşlərin başçılarının heç biri məsuliyyətə cəlb olunmamışdır. Məhz cəzasızlıq - vəziyyətin sağlamlaşdırılmasına, sabitləşdirilməsinə, milli əlamətə görə işdən qanunsuz çıxarılmış, daimi yaşayış yerlərindən qovulmuş vətəndaşların adı Konstitusiya hüquqlarının bərpa edilməsinə, ən başlıcası isə, adamların sakit yaşaması üçün möhkəm təminat yaradılmasına imkan verməmişdir.

İş o yerə gəlib çatıb ki, komitənin işə qarışmamasından ruhlanan ekstremist qüvvələr «DQMVG əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı» çağırmışlar, bu üzdəniraq qurultay Azərbaycan SSR-in tərkibində muxtar vilayət kimi DQMVG-nin statusunu təsdiq etməkdən imtina etdiyini bildirmiş və vilayəti «müstəqil ittifaq ərazisi» elan etmişdir. Elan edilmişdir ki, DQMVG-də yeganə xalq hakimiyyəti qurultayın yaratdığı «milli şura»dır. Beləliklə, dövlət hakimiyyətinə qəsd yolunda açıq fitnəkar cəhd göstərilmişdir. Məlum olduğu kimi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti bu il 26 avqust tarixli qərarı ilə DQMVG-də Konstitusiyaya zidd olan bu tədbirə siyasi qiymət vermiş, üzdəniraq qurultayın qərarlarını qanunsuz hesab etmişdir. Respublika Ali Soveti Rəyasət heyətinin qəbul etdiyi qərarda Azərbaycan SSR ərazisinin bölünməz olduğu barədə

Azərbaycan xalqının, bütün respublika əhalisinin iradəsi bir daha inandırıcı surətdə təsdiq olunmuşdur.

Azərbaycanlıların Ermənistandan kütłəvi surətdə və əslində tamamilə qovulması keçən ilin noyabr — dekabr hadisələri gedişində zirvəyə çatmış millətlərarası münaqişənin ən faciəli nəticələrindən biridir. 165 min azərbaycanlı məruz qaldığı zorakılıq üzündən Ermənistanda yaşayış yerlərini tərk etməyə məcbur oldu. Bu zorakılıq tədbiri ilə Ermənistanda ərazisində hələ on illərlə bundan əvvəl azərbaycanlıların sixişdiriləb çıxarılması işi əslində başa çatdırıldı.

Biz öz həmvətənlərimizi darda qoymadıq. Azərbaycan KP MK, respublika hökuməti didərginlərin ehtiyaclarını ödəmək və onları yerbəyer etmək üçün bir sıra mühüm qərarlar qəbul etdilər. Əhalinin köməyiş onlara yardım göstərilməsi, mənzil, iş verilməsi, dəymış zərərin ödənilməsi sahəsində böyük iş başlanılmışdır. Azərbaycan SSR Ali Sovetinin ötən sessiyası bu barədə məsələ müzakirə edərək xüsusi qərar qəbul etmişdir. Həmin qərar bütün bu problemlərin həllinin surətləndirilməsinə yönəldilmişdir.

Vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, DQMV-də və onun ətrafında münaqişənin — son dərəcə uzaqlaşmış münaqişənin ağır faciəli nəticələrinə baxmayaraq, biz yaranmış vəziyyətin ümidsiz olduğunu düşünmürük. İnamımız partiyanın gücünü, Azərbaycan xalqının müdrikliyinə və səbrinə arxayınlıqdan, habelə bundan irəli gəlir ki, Konstitusiya, tarixi ədalət respublikamızın tərəfindədir.

Biz bunu əsas tuturuq ki, Dağlıq Qarabağ məsələsi yerli əhəmiyyətli məsələ deyildir, Azərbaycan SSR-in mənafeyi və suveren hüquqları ilə dərinində bağlı olan, vahid çoxmillətli dövlətimizin — SSR İttifaqının mənafeyi ilə bilavasitə bağlı olan məsələdir. Yaranmış münaqişə vilayətdə və respublikada yaşayan azərbaycanlıların və ermənilərin, başqa millətlərin nümayəndələrinin mənafeyinə ziddir. Tamamilə qanunauygundur ki, Azərbaycan xalqı, Azərbaycan SSR Ali Soveti Qarabağ münaqişəsinə birtərəfli baxmaq üçün göstərilən hər cür cəhdləri, DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılmasına yönəldilən tələbləri və hərəkətləri respublikamızın milli-dövlət quruluşuna qəsd kimi, Azərbaycan SSR-in suverenliyinin kobud surətdə pozulması kimi qiymətləndirirlər.

Bununla əlaqədar olaraq, görünür, vilayətə siyasi rəhbərlik məsələsinin daha dəqiq müəyyənləşdirilməsi vaxtı çatmışdır. Xüsusi idarəetmə forması əbadi davam edə bilməz. Bu isə qanunçuluğun və hüquq qaydalarının bərpası əsasında DQMV-də şəraiti normal hala salmaq sahəsində vəzifələrin həlli üçün yeni tədbirlər işləyib hazırlamağı tələb edir. Nəhayət.. millətlərarası toqqışmaların təhrikilərinin, təşkilatçılarının, hakimiyyət orqanlarına itaətsizlik tədbirlərinin, hüquqa zidd hərəkətlərin qızışdırıcılarının, Konstitusiyyaya zidd hakimiyyət strukturları və s. yaradılması təşəbbüsçülərinin partiya və cinayət məsuliyyətinə cəlb olunması üçün qəti tədbirlər görülməlidir. Fikrimizə, bu və digər tədbirlər muxtar vilayətin azərbaycanlı və erməni əhalisini düşmənçilik vəziyyətindən çıxarmaq, vətəndaşların hüquqi müdafiəsini təmin etmək, əhalini ekstremlistlərin

mənəvi terror qorxusundan azad etmək üçün münaqişənin təhlükəli inkişafında real dönüşə nail olmağa, yığılib qalmış sosial-iqtisadi və mədəni problemlərin həlli, möhkəm düyünlərin açılması, ziddiyətlərin aradan qaldırılması üçün siyasi şərait yaratmağa imkan verəcəkdir.

Biz əminik: DQMV-də elə bir problem yoxdur ki, onu Azərbaycan SSR-in mövcud milli-dövlət, quruluşu çərçivəsində, iqtisadi və siyasi islahatın həyata keçirilməsi, müasir şəraitdə partiyanın milli siyasətinin təzələnməsi muxtar vilayət əhalisinin, hüquq və siyasi mühafizəsinin möhkəmləndirilməsi əsasında həll etmək mümkün olmasın. Bizim ən yaxın məqsədimiz muxtar vilayətin hər bir sakininin, bütün əhalisinin öz Konstitusiya hüquqlarını, azadlıqlarını və vəzifələrini həyata keçirməsi üçün etibarlı siyasi, iqtisadi, sosial və hüquqi təminatlar yaratmaq, DQMV-nin sürətli sosial-iqtisadi inkişafı, onun əhalisinin milli mənafeyinin və tələbatının ödənilməsi üçün tədbirlər görmək; vilayət və yerli xalq deputatları sovetlərinə seçkilərin hazırlanması və keçirilməsi, vilayət partiya və sovet orqanlarının fəaliyyətinin bərpa edilməsi üçün əlverişli şərait yaratmaqdır.

Bizim əqidəmizcə, yalnız respublikamızın sağlam, vətənpərvər qüvvələrini inqilabi yenidənqurma ideyaları ətrafında six birləşdirməklə, Azərbaycan zəhmətkeşlərini iqtisadi, sosial və mədəni inkişafın istər perspektiv, istərsə də təxirəsalınmaz, həyatı problemlərinin və cari məsələlərinin ardıcılıqla, əzmlə həll edilməsinə səfərbərliyə almaqla yaranmış vəziyyətdən çıxmək olar.

Məlum olduğu kimi, SSRİ Ali Soveti Millətlər Sovetinin komissiyası Dağlıq Qarabağda vəziyyəti müzakirə edir. Biz ümidi edirik ki, onun tövsiyələrində Azərbaycan SSR-in suverenliyinə hörmətlə yanaşılacaq və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin Konstitusiya əsasında normallaşdırılmasına fəal kömək etmək əzmimiz nəzərə alınacaqdır.

Biz əmək kollektivlərinin, ictimai təşkilatların və vətəndaşların çoxlu müraciətini nəzərə almaliyiq; onlar respublikanın daxili işlərinə müdaxilənin, Azərbaycan SSR-in suverenliyinə məhəl qoyulmamasının dayandırılmasını tələb edirlər.

Muxtar vilayətdə yaranmış şərait sübut edir: xüsusi idarəetmə forması burada özünü doğrultmamışdır, xüsusi idarə komitəsi ona həvalə edilmiş vəzifələrin öhdəsindən gəlməmişdir və bu bizi belə bir nəticəyə gətirib çıxarmışdır ki, komitənin ləğv edilməsi barədə SSRİ Ali Sovetinin Rəyasət heyəti qarşısında vəsatət qaldırmaq lazımdır.

«Kommunist» qəzeti, 19 sentyabr 1989-cu il

BÜTÜN ÇOXMİLLƏTLİ CƏMIYYƏTİN XEYRİNƏ «AZƏRBAYCAN SSR- İN DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ VƏZİYYƏT HAQQINDA» MƏRUZƏ ƏTRAFINDA MÜZAKİRƏLƏRDƏ ÇIXIŞLAR

Azərbaycanın xalq şairi, deputat B. M. Vahabzadənin nitqi

Biz bu gün tariximizin çox mürəkkəb, ziddiyyətli günlərini yaşayırıq. Bu gün bizim qarşımızda bir məqsəd var; o da respublikanın bütövlüyünün və suverenliyinin qorunması naminə xalqın birliyinə nail olmaqdan ibarətdir. Deputat respublikada yaşayan, bu ağır günlərdə Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsində onunla həmrəy olan bütün xalqların nümayəndələrinə minnətdarlığını bildirdi. O dedi: Xalqımız həmişə insaniliyi, humanist keyfiyyətləri ilə, başqa xalqları sevmək bacarığı ilə fərqlənib. Azərbaycan xalqının təbiətində başqa xalqları alçaltmaq, onlara yuxarıdan aşağı baxmaq hissi yoxdur.

İndi əsas vəzifə Azərbaycan SSR-in əsl suverenliyini təmin etməkdir. Şəxsiyyətə pərəstiş və durğunluq illərində xalqımızın suveren hüquqları kobud surətdə tapdalanmışdır. Müttəfiq respublikalarla təmsil olunan bütün 15 millət içərisində yalnız azərbaycanlılar ayrı-ayrı xalqlara — çəçenlər, qaraçaylara, Krim tatarlarına, Sovet almanlarına qarşı tətbiq edilən zorla köçürülmə siyasetinə məruz qalmışlar. Vaxtilə Cənubi Azərbaycandan Arazın bu tayına gəlmis 80 min nəfərə yaxın Azərbaycanlı 30-cu illərdə zorla İrana köçürülmüşdür. 1948-1953-cü illərdə isə 100 mindən artıq Azərbaycanlı Ermənistən SSR-dən didərgin salınmışdır. Yenidənqurmanın dördüncü ili olan 1988-ci ildə 200 min Azərbaycanının aqibəti də belə olmuşdur - onlar Ermənistən SSR-dən qovulmuşlar. İş o yerə çatmışdır ki, Azərbaycan SSR-in öz ərazisində - DQMV-də də Azərbaycanlılar doğma yerlərindən zorla qovulurlar. Onlar öz ev-eşiyini, öz iş yerini buraxıb başqa yerlərə qaçmalı olurlar.

Natiq qeyd etdi ki, Türkiyə ilə konsul nümayəndləri mübadiləsi etmək, Bakıda və Anqarada konsulluqlar açmaq vaxtı gəlib çatmışdır.

Sonra deputat Azərbaycan SSR-in iqtisadi müstəqilliyi məsələlərindən ətraflı danışdı. O dedi: Respublikamız əslinde İtifaqın xammal bazasına çevrilmişdir. Biz pambıq ixrac etməklə hər il iki milyard manatdan artıq, şərab məmələti sahəsində isə təqribən 3 milyard manat itiririk. Tütün, yun, tərəvəz və digər kənd təsərrüfatı məhsulları sahəsində də vəziyyət belədir. Yaxud, başqa bir misal. Biz neftin hər tonunu 35 manata satırıq, halbuki dünya bazarında bu qədər neft 140 dollaradır. Yalnız respublika iqtisadiyyatının strukturunu kökündən dəyişdirməklə iqtisadi müstəqilliyə nail olmaq mümkündür.

Naxçıvan MSSR Ali soveti Rəyasət heyətinin sədri, deputat S. A. Əliyevanın nitqi

Son aylar muxtar respublika əslində yarımmühasirə vəziyyətindədir. Naxçıvan MSSR ilə həmsərhəd olan Ararat və Meğri rayonlarında ekstremist qüvvələrin heç bir hüquqi, mənəvi və siyasi normalara uyğun gəlməyən hərəkətləri gərginliyi gücləndirmiş, naxçıvanlıların həyatının ahəngini pozmuşdur. Bu rayonların partiya, sovet, hüquq mühafizə orqanlarının səhələnkarlığı üzündən erməni millətçiləri qrupları Kərki kəndini təkləməyə, Azərbaycan ilə muxtar respublikanın nəqliyyat əlaqəsini pozmağa çalışırlar, Ermənistən SSR-dən gələn yollarda qatarlara və avtomashınlara daş yağıdırılır, sərnişinlər, maşinistlər və sürücülər döyürlür, onların həyatına qəsd edilir, dəmir yolunda təxribatlar törədirilir, Ermənistən ilə həmsərhəd yayaqlara basqınlar edilir, mal-qara sürülüb aparılır. Bütün bunlar onsuz da mürəkkəb vəziyyəti daha da çətinləşdirir.

Naxçıvan MSSR-in iqtisadiyyatı böyük çətinliklərə məruz qalır, xammal və materiallar göndərilməsində fasilələr üzündən müəssisələr tez-tez dayanır. Qonşu respublika sakinlərinin bu hərəkətlərini qərəzli hərəkətlərdən savayı başqa cür adlandırmaq olmaz, həmin hərəkətlərdən məqsəd millətlərərəsi ədavəti qızışdırmaq, emosiyaların sakitləşməsinə yol verməmək, psixoloji gərginliyi artırmaqdır.

Həmin hərəkətlər muxtar respublikada təlliərə səbəb olmuşdur. Bir həftə ərzində Naxçıvanda əmək ahəngi pozulmuş, bəzi sənaye, nəqliyyat müəssisələri, tikintilər etiraz əlaməti olaraq işi dayandırmışdır. Xalq təsərrüfatına çox böyük zərər vurulmuşdur, əməkçilərin gərgin işlədiklərinə baxmayaraq, muxtar respublikanın coğrafi mövqeyi üzündən həmin zərərin yerini doldurmaq çətindir.

Deputat DQMV-ni xüsusi idarə komitəsinin fəaliyyətindən danışarkən qeyd etdi ki, komitənin regionda vəziyyətin sabitliyini, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların təhlükəsizliyini təmin edəcəyinə bəslənən ümidi rəsədini doğrultmamışdır. Vəziyyət nəinki yaxşılaşmamışdır, əksinə, son dərəcə pisləşmişdir. Vilayətin azərbaycanlılardan ibarət əhalisinin hüquqları kobud surətdə pozulur, adamlar öz torpaqlarında ehtiyac və qorxu içərisində yaşayırlar.

Biz taləb edirik ki, xüsusi idarə komitəsi özünü doğrultmadığına görə ləğv olunsun, muxtar vilayəti idarə etmək səlahiyyəti bütünlüklə respublikaya verilsin. Azərbaycanın ayrılmaz hissəsi olan DQMV-də Azərbaycan SSR-in suverenliyini tamam bərpa etmək, fitnələrə son qoymaq, əmin-amanlıq yaratmaq lazımdır. Millətlərərəsi ədavətin qızışdırılmasında müqəssir olan bütün şəxslər cəzalandırılmalıdır.

Əliyeva yoldaş Ermənistəndən gəlmış qaçqınlar problemini toxunaraq qeyd etdi ki, Azərbaycan SSR Ali Sovetinin deputatları və respublikadan SSRİ xalq deputatları 160 min nəfərdən çox azərbaycanlıının hamısının əvvəlki yaşayış yerlərinə qaytarılması, onların təhlükəsizliyinin sözdə deyil, işdə təmin edilməsi,

qaçqınların ailələrinə vurulmuş zərərin Ermənistan SSR-in büdcəsi hesabına ödənilməsi haqqında İttifaq orqanları qarşısında məsələ qaldırmalıdır.

Respublikanın hər yerində olduğu kimi, Naxçıvan MSSR-də də Qarabağ yardım komitəsinin yerli şöbələri yaradılmış, komitənin fonduna indiyədək on minlərlə manat keçirilmişdir. Lakin sosial inkişafda DQMV-nin azərbaycanlılar yaşayan kəndlərinin son dərəcə ağır vəziyyətini nəzərə alaraq, deputat dövlət vəsaitindən onlara yardımını artırmağı təklif etdi.

Ağdam Rayon Partiya Komitəsinin birinci katibi, deputat A. M. Quliyevin nitqi

Son vaxtlar Dağlıq Qarabağda vəziyyət daha da kəskinləşmiş və elə bir həddə gəlib çatmışdır ki, ağlagəlməz nəticələr verə bilər. Qanunun bütün qüvvəsindən qətiyyətlə və ardıcılıqla istifadə olunmadığına, ekstremistlərin hüquqa zidd hərəkətlərinin qarşısı vaxtında alınmadığına görə, erməni millətçiləri əl-qol açmışlar.

Muxtar vilayət ilə qonşu olan Ağdam rayonunda çox gərgin vəziyyət yaranmışdır. Adamların səbr kasası dolmuşdur. Bununla belə hadisələrin lap əvvəlində rayonun rəhbərliyi vəziyyətə tam nəzarət etmiş, ehtirasların çəşəmasına yol verməmək, baş verə biləcək faciələrin qarşısını almaq üçün hər cür tədbirlər görmüşdür.

Deputat DQMV-də xüsusi idarə komitəsinin fəaliyyətindən danışarkən demişdir ki, vilayətdə xüsusi idarə formasının tətbiqi onun fikrine, özünü qətiyyən doğrultmamışdır. Milli məsələnin həllində belə eksperimentlər tamamilə qeyri-məqbuldur, xüsusən də onun mahiyyəti ərazi iddiaları məsələsinə aid olduqda. Xüsusi idarə komitəsinin yaradılması nəinki erməni millətçilərinin qızığın başlarını soyutmamış, hətta onların separatçılıq, cinayətkarlıq fəaliyyətinə yol açmışdır. Belə bir hal qəzəb doğurur ki, xüsusi idarə komitəsinin və qoşun bölmələrinin açıq-aşkar imkan yaratması sayəsində azərbaycanlıları muxtar vilayətin ərazisindən qovur, döyürlər, təhqir edirlər, onların ləyaqətini alçaldırlar. Komitənin yaradılması respublikanın suverenliyinə hörmətsizlikdir, xüsusi idarə komitəsi ləğv olunmalıdır.

Vilayətin ərazisində azərbaycanlı əhaliyə qarşı millətçilərin hüquqa zidd hərəkətlərinin təhqiqi üzrə deputat komissiyası yaratmaq təklifi irəli sürülmüşdür.

Natiq sosial-iqtisadi dəllillər əsasında Ağdam rayonu Dağlıq Qarabağ Muxtar Vilayətində birləşdirmək məsələsinə baxmağı təklif etmişdir.

O, Sov.İKP-nin «Müasir şəraitdə partiyanın milli siyaseti» platforması layihəsinin müttəfiq respublikanın suveren hüquqlarını məhdudlaşdırıran, uydurma «DQMV probleminin» mahiyyətini təhrif olunmuş şəkildə eks etdirən bəzi müddəaları ilə razılaşmadığını bildirmişdir.

Deputat rəhbər işçilərin, respublika alımlarının iştirakı ilə SSRİ Xarici İşlər Nazirliyində, yaxud Azərbaycan SSR Xarici İşlər Nazirliyində DQMV-də və onun ətrafında hadisələrə həsr olunmuş mətbuat konfransları keçirilməsi məsələsini İttifaq orqanları qarşısında qaldırmağı təklif etmişdir.

**Azərbaycanın xalq yazıçısı, SSR xalq
Deputati M. İ. İbrahimovun nitqi**

Natiq Azərbaycan və erməni xalqlarının qarşılıqlı münasibətlərində indiki son dərəcə gərgin vəziyyətdən danışaraq dedi: hələ 1880-ci ildə Həsən bəy Zərdabi yazmışdır: «Ayıb deyilmi ki, iki milləti bir-birinin üstünə salırsınız? Bu bişərəflikdir». Erməni millətçiləri, fitnəkarları bu gün də öz qəddar əməllərini davam etdirir, hiylələr hazırlayırlar, özlerinin alçaq məqsədlərini həyata keçirməyə can atırlar. Nəticədə qan axıdır, adamları öz yerlərində qovur, təqib edir, alçaldır, onların əmlakını, mal-qarasını çalıb-çapırlar. Qatarlara basqınlar təşkil edir, onları gülləyə, daşa basırlar. İndiyədək dövlətə milyonlarla manat zərər dəymışdır. Bunlara quzdurluq hərəkətlərindən başqa nə ad vermək olar? Bu hərəkətlərin qarşısı qəti surətdə alınmalıdır. Eyni zamanda erməni millətçiləri özlerinin xalqına da ziyan vurur, onu hörmətdən salırlar. Erməni xalqı bu şəxsləri qətiyyətlə öz yerlərində oturtmalıdır.

Mən Ermənistən qaçqınları ilə dəfələrlə görüşüb söhbət etmişəm. Onların vəziyyəti adamı dəhşətə salır: bu adamlar təhqirlərə məruz qalmış, əziyyətlər çəkmışlər. Natiq təklif etdi ki, Ermənistandan gələn qaçqınlar Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilsinlər. Həmvətənlərimizə kömək əli uzatmaq, onların hər cür qayğısına qalmaq bizim borcumuzdur.

Azərbaycan Kommunist Partiyası çox ağır yol keçir. Cəmiyyətin bütün sağlam qüvvələrini birləşdirmək həmişəkindən vacibdir. Biz bir olmalı və ümumi məqsədə nail olmaq uğrunda birlikdə çarpışmalıyıq.

**Şamaxı Rayon Partiya Komitəsinin katibi,
deputat M. N. Kojevnikovanın nitqi**

Keçmiş zamanlarda babalarımız qədim Azərbaycan torpağına gəlmış və burada özlərinə ikinci vətən tapmışlar. O vaxtdan minlərlə rusun taleyi öz beynəlmiləl ənənələri ilə şöhrət qazanmış Azərbaycan xalqının taleyinə əbədi qovuşmuşdur. Biz Sovet hakimiyyəti uğrunda ciyin-ciyinə vuruşmuş, Azərbaycanı xarici müdaxiləcilərdən azad etmiş, Böyük Vətən müharibəsi illərində Vətənin hər qarışını qorumuşuq. Lakin son vaxtlar Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr, nəinki ağır iqtisadi itkilərə, tələfata səbəb olmuş, həmçinin xalqlarımızın dostluğunu ciddi sinaqlara düşər etmiş, təhlükəli vəziyyət yaratmışdır. Erməni ekstremistləri Konstitusiyaya zidd iddialarını müxtəlif

uydurmalarla əsaslandırmaga çalışaraq qədim Azərbaycan torpağına — Dağlıq Qarabağa qəsd etmişlər.

Biz iqtisadi və sosial çətinlikləri bəhana edərək millətçilik şüərləri ilə çıxış edən, respublikada vəziyyətin sabitliyini pozan, on minlərlə adamı rahatlıqdan məhrum edən şəxslərin fitnəkar hərəkətlərindən çox qəzəblənmişik və bu hərəkətləri beynəlmiləlcilik hissələrimizin təhqir olunması hesab edirik. Sovet qanunları obyektiv və ciddi qanunlardır. Bəs elə isə nə üçün bu dəhşətli hadisələrin lajap əvvəlindən onları törədənlər qanunla cəzalandırılmamışlar?

SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə DQMV-də xüsusi idarə komitəsi yaradılmışdır. Lakin onun yaradılması ilə vəziyyət bizim hamımızın gözlədiyi kimi normallaşmamış, əksinə ağırlaşmışdır. Ermənistan SSR-in nümayəndələri respublikamızın suverenliyini pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin, deməli, bizim respublikanın işlərinə qarşımaqdə davam edirlər. Nə üçün SSRİ Ali Sovetinin Rəyasət heyəti respublikamızın suverenliyini qorumaq üçün qəti tədbirlər görmür? Mərkəzi mətbuat və televiziya regionda vəziyyəti son dərəcə birtərəfli işıqlandırır, qopaqpərvər və mehriban Azərbaycan xalqı barədə yanlış təsəvvür yaradır. Belə bir vəziyyətə də laqeyd qalmaq olmaz.

Mən Şamaxı rayonunun bütün sakinləri, bir çox millətlərin nümayəndələrin adından SSRİ Ali Sovetinin qarşısındaki sessiyası və SSRİ xalq deputatlarının qurultayı qarşısında respublikanın Konstitusiya suverenliyini pozaraq Azərbaycanın sərhədlərini dəyişdirməyə cəhd göstərənlərə qarşı ən ciddi tədbirlər görülməsi barədə məsələ qaldırmağı təklif edirəm.

**Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi,
deputat A. M. Aliyevin nitqi**

İki ilə yaxındır ki, erməni millətçiləri qondarma DQMV problemini əldə bayraq edərək qanunsuz əməllər törədir, gərginliyi artırırlar. Büttün bunlar respublikada vəziyyətə təsir edir, normal əmək ahəngini pozur, ölkənin əsaslarını sarsıdır, yenidənqurma proseslərinə əngel törodur. Adamlar yıgilib qalmış sosial-iqtisadi problemləri həll etmək əvəzinə hələlik münaqışının qurtarmasının real perspektivlərini görmədiklərinə görə daim yeni fitnələr gözləyir, öz ailələrinin təhlükəsizliyi üçün qorxu hissi keçirirlər. Bu isə bütün Azərbaycan xalqı üçün mənəvi yaradır.

Rayonumuzun sakinləri DQMV ilə qonşu olduqlarına görə faciənin dərinliyini və dözülməzliyini daha kəskin hiss edirlər. Təəssüf ki, mərkəzi hakimiyət orqanları hadisələrə indiyədək principial qiymət verməmişlər, iğtişaşları törədənlər cəzasız qalmaqdadırlar. Regionda vəziyyəti sabitləşdirməyə yönəldilmiş bir çox qrarlar və fərmanlar yerinə yetirilmir. Muxtar vilayətin sosial-iqtisadi inkişafı haqqında qərarda düzəlişlər etmək lazımdır. Qərarın həyata

keçirilməsi sahəsində bir çox vəzifələr əsassız olaraq Ermənistan SSR-in öhdəsinə qoyulmuşdur.

DQMV-ni xüsusi idarə komitəsi də ümidi də doğrultmamışdır. Komitə vilayətdə vəziyyəti normallaşdırmaq əvəzinə öz fəaliyyətsizliyi ilə şəraiti daha da kəskinləşdirmiş, millətçilik ehtiraslarının coşmasına imkan yaratmışdır. Bu, azərbaycanlılar yaşayan kəndlərin təcrid olunmasına, həmin kəndlərin sakinlərinin Konstitusiya hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Buna çox misal çəkmək olar: bir sıra müəssisələr və təşkilatlar Azərbaycan hökuməti ilə razılışdırılmışdan RSFSR-in və başqa müttəfiq respublikaların tabeliyinə verilmiş, orta məktəblərin məzunlarına Ermənistan SSR Xalq Təhsili Nazirliyinin kamal attestatları təqdim olunmuşdur, ekstremistlər və xuliqan ünsürlər hüquq mühafizə orqanlarının aşkar səhlənkarlığı üzündən vilayətdə yaşayan azərbaycanlıların həyatına və ləyaqətinə qəsdlər edirlər.

Natiq təklif etdi ki, xüsusi idarə komitəsi ləğv olunsun, əvəzində təşkilat bürosu yaradılib respublikanın partiya və sovet orqanlarının nümayəndələri bu büronun tərkibinə daxil edilsinlər. Öks halda muxtar vilayətin ləğv edilməsi məsələsini qaldırmaq lazımdır. Vilayətin mövcudluğu faktının özü erməni millətçilərinin iki xalqı bir-birinə qarşı qaldırmaq üçün əsas olmuşdur.

Axırda deputat dedi: İndi bizə birlik hər şeydən çox lazımdır. Yalnız six birləşməklə biz respublikanın suveren hüquqlarını, ərazi bütövlüyünü qoruya bilərik.

S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin müəllimi Azərbaycan Xalq Cəbhəsi idarə heyətinin üzvü E. S. Məmmədovun nitqi

Burada mən Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi çıxış edirəm. İndi DQMV-də hadisələr ilə bağlı olan bu və ya başqa faktları göstərmək azdır, əməli qərarlar qəbul etmək, iki respublikanın hökumətləri səviyyəsində iş aparmaq gərəkdir. E. Məmmədov regionda baş verən hadisələrin gedisini ətraflı təhlil edərək, onun fikrincə, respublikanın əvvəlki rəhbərliyinin buraxdığı bir sıra səhvləri qeyd etdi. Bu rəhbərlik erməni millətçilərinin ölkədə və xaricdə Azərbaycan xalqı haqqında qarəzli fikirlər yaratmasına, respublikanın ərazisini, mədəni irsinə qəsd etməsinə dinməz-söyləməz dayanıb baxırdı. Erməni separatçıları məhz o regionlarda güclü müdafiə olunurlar ki, orada özləri kimiləri Konstitusiyaya zidd təbliğat aparırlar. Bu separatçıların məqsədi aydınlaşdır: onlar elə bir nümunə yaranmasını istəyirlər ki, bu nümunə suveren respublikalar arasında sərhədlərin dəyişdirilməsi və təfriqə salınması prosesinə başlamağa imkan versin.

Ötən ilin əvvəllərində muxtar vilayətdə törənmış münaqişə prosesində də bir çox səhvlərdən yaxa qurtarmaq, təsəssüf ki, mümkün olmamışdır. Respublika hakimiyyət orqanlarının qətiyyətsizliyindən istifadə edən Mərkəzin qeyri-ardıcıl hərəkət etməsi elə bir şərait yaratdı ki, Ermənistan SSR Azərbaycanın daxili

işlərinə qarışmaq, xüsusi idarə komitəsi isə Azərbaycan KP MK-nin və respublika hökumətinin fikrinə etinasızlıq göstərmək imkanı qazandı.

Yaranmış vəziyyətdən çıxış yolu DQMV-ni xüsusi idarə komitəsinə ləğv etmək, vilayətin ərazisində Konstitusiya idarə formalarını bərpa etməkdir. Natiq respublika Ali Sovetinin indiki sessiyasının tarixi əhəmiyyətini qeyd edərək dedi ki, suverenlik və vətəndaşlıq haqqında deputatların müzakirəsinə verilmiş qanunvericilik aktlarının qəbul olunması DQMV probleminin həllinə imkan yaradacaq, ərazi iddiaları irəli sürüb cəzasız qaldıqlarını hiss edən ekstremistlərin və separatçıların qanunsuz hərəkətlərini principial qiymətləndirməyə kömək göstərəcəkdir. Dağılıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur və olaraq qalır. Natiq axırdı dedi: Azərbaycan xalqının indisi və gələcəyi bu gün qəbul edilən qərarlardan çox asılıdır.

Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyəti idarə heyətinin sədri, deputat Q. Ə. Xəlilovun nitqi

İki ilə yaxındır ki, respublika və Azərbaycan xalqı indiyədək görmədikləri bir faciə keçirirlər. Hamiya bəllidir ki, indiki vəziyyəti erməni millətçiləri və onların tərəfdarları yaratmışlar. Onlar qondarma Dağılıq Qarabağ problemini qaldıraraq, Azərbaycanı parçalamaq istəyirlər. SSRİ Ali Sovetinin Rəyasət heyəti DQMV məsələsini vilayətin Azərbaycana mənsubluğunu çərçivəsində həll etmək əvəzinə yalnız mərkəzə tabe olan xüsusi idarə forması yaratmaqla SSRİ və Azərbaycan SSR Konstitusiyalarını, respublikamızın suveren hüquqlarını pozmuşdur. Bu, regionda vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarmış, iki xalq arasında süni surətdə yaradılmış uçurumu genişləndirmiş və dərinləşdirmişdir. Tam məsuliyyətlə bildirirəm ki, xüsusi idarə komitəsi millətlərarası ixtilafları yumşalda bilməmiş, əksinə, özünün birtərəfli siyaseti ilə vilayətin azərbaycanlı əhalisinin erməni millətçiləri tərəfindən sixışdırılmasına, ictimai asayışın pozulmasına kömək göstərmişdir. Belə hesab edirəm ki, xüsusi idarə komitəsinə ləğv etmək və Dağılıq Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarını bərpa etmək lazımdır. Vilayəti yalnız respublikamızın partiya və dövlət orqanları idarə etməlidirlər.

Deputat Dağılıq Qarabağ əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı deyilən üzdəniraq qurultayın keçirilməsindən, bu qurultayda vilayətin Azərbaycan SSR tərkibindən çıxmاسının elan edilməsindən, «milli şura» yaradılmasından danışarkən təəssüfləndiyini bildirdi ki, respublika Ali Soveti bu hərəkətin cavabını yalnız on gün sonra vermişdir.

Natiq gərginliyi azaltmağa, yaranmış vəziyyətdən çıxmaga imkan verən bir sıra təkliflər irəli sürdü. DQMV-ni idarə etmək üçün Azərbaycan KP MK-nin təşkilat bürosunu yaratmaq, Azərbaycan SSR-in daxili işlərinə Ermənistan SSR-in müdaxiləsinə son qoymaq həmin təkliflər arasındadır. Respublikada siyasi həyatın

demokratikləşdirilməsi, xalqın birliyi və ona xas olan beynəlmiləlçilik keyfiyyətlərinin üzə çıxması da buna kömək göstərəcəkdir. Axırda o, respublika rəhbərliyini Azərbaycan Xalq Cəbhəsini tanıyıb, yaxın vaxtlarda qeydə almağa çağırırdı.

**SSRİ xalq deputati, Azərbaycan Yazıçılar
İttifaqı idarə heyətinin birinci katibi Anarın nitqi**

Azərbaycan xalqı öz tarixinin nəinki ən mürəkkəb mərhələlərindən birini, həm də milli mənlik şüurunun yetkinləşdiyi, siyasi mütəşəkkilliyyini möhkəmləndiyi bir dövrü yaşayır. Bu, ölkədə gedən yenidənqurma, aşkarlıq, demokratikləşdirmə prosesinin əlamətidir. Mən sessiyanın işində Azərbaycan Xalq Cəbhəsi nümayəndələrinin iştirakını, ümumən onun respublikanın ictimai-siyasi meydانına çıxmasını yenidənqurmanın bəhrəsi kimi qiymətləndirirəm.

Bu gün bizim üçün ən vacib, ən zəruri şey birluktur. Axı, separatçıların hücumlarına məruz qalan respublikanın ərazi bütövlüyü məsələləri ilə yanaşı bizi başqa bir real təhlükə — Azərbaycan xalqının mənəvi bütövlüyü üçün törənmiş təhlükə də narahat etməlidir.

«Güclü respublikalar-güclü mərkəz» ifadəsinə mənçə, «güclülər ittifaqı» kimi başa düşmək lazımdır. Elə ittifaq ki, ora daxil olan hər bir respublika öz hüquqlarını müdafiə edə bilsin. Yoxsa bu necə güclü respublikalar ittifaqı ola bilər ki, hər dövlətin öz müqəddəs suveren imtiyazı olan ərazi bütövlüyü məsəlesi onun başı üstündən, onun haqqına etina etmədən həll olunsun. Bununla əlaqədar, bir çoxunuz kimi mən də partiyamın milli məsələyə dair platformasının layihəsindəki məlum bənddən naraziyam. Burada ifadə olunmuş fikir Lenin milli siyasetinə uyğun gəlmir. Axı, respublikalar İttifaqımıza könüllü surətdə, öz bütöv və bölgünməz milli əraziləri ilə daxil olublar, neçə ola bilər ki, bu tarixi hadisədən yetmiş il sonra hansı bir respublikanınsa ərazi bütövlüyü məsəlesi müzakirəyə qoyulur.

Natiq qeyd etdi ki, Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilməlidir. Deputat respublikanın iqtisadi, mədəni, mənəvi inkişafı məsələlərinə mərkəzi orqanların müdaxiləsinə aid misallar götirərək dedi: Real suverenlik odur ki, respublikanın daxili həyatına aid bütün məsələləri Ümumittifaq nazirlikləri və idarələri deyil, respublikanın özü həll edir. Bu prinsipin pozulmasının nəyə gətirib çıxardığını Azərbaycanın timsalında görmək olar. On il ərzində iki dəfə əlisba dəyişdirilmişdir: birinci dəyişmədən sonra minillik mədəni irsimizdən ayrı düşmüşüksə, ikinci dəyişmə bütöv bir nəqli kəmsavad etmişdir. Milli bayramlarımız, məsələn, Novruz bayramı din ilə əlaqələndirilirdi. Dünyaya böyük Nizamini bəxş etmiş Gəncə şəhərinin tarixdə neçənci dəfə adı dəyişdirilmişdi. Axı, xalq heç vaxt unutmur ki, Nizami yurdunun adı Gəncədir. Anar Stalin dövründə, repressiyalar dövründə deyil, bizim günlərdə Ermənistandakı doğma yurdunu tərk etməyə məcbur olmuş 165 min azərbaycanının taleyindən danişarkən dedi: Xüsusi

yaradılan komitə onların problemləri ilə məşğul olacaqdır. Komitənin bir vəzifəsi də baş verən hadisələrin əsl səbəbləri haqqında geniş dünya ictimaiyyətini məlumatlandırmaqdır. Bununla əlaqədar o, qeyd etdi ki, Azərbaycan ziyalıları mərkəzi mətbuat səhifələrində və televiziya ilə öz mövqelərini ifadə etmək imkanından məhrumdurlar. Halbuki aşkarlıq dövründə hər iki tərəfi dinləmək vacibdir.

Natiq sözünə davam edib dedi: Dağlıq Qarabağ «problemindən» danışarkən muxtar vilayətin erməni əhalisinin sosial və mənəvi inkişafında bir çox qüsurları misal götirirlər, halbuki vilayətin azərbaycanlı əhalisi daha böyük və daha kəskin çatışmazlıqlara moruz qalmışdır. Deputat vilayətdə yaşayış azərbaycanlılarının mənafeyinin pozulmasını bunda görür ki, DQMV-də Azərbaycan dilində qəzet çıxmır, teatr, ali tədris müəssisəsi yoxdur.

Deputat vilayətdə vəziyyəti daha da kəskinləşdirmiş xüsusü idarə komitəsinin fəaliyyətini tənqid atəşinə tutdu.

Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi, deputat Ş. A. Yəhyayevin nitqi

Erməni millətçiləri tərəfindən uydurulmuş «DQMV problemi» artıq iki ilə yaxındır ki, hamımızı gərgin vəziyyətdə saxlayır. Qubadlıda, Zəngilanda, Cəbrayılda və vilayət ilə həmsərhəd olan başqa rayonlarda əmək ahəngi pozulmuşdur, adamlar əsəbi vəziyyətdədirlər, narahatdırırlar. Tarixi faktlara məhəl qoyulmaması, qanunlara hörmət edilməməsi, Dağlıq Qarabağı Ermənistən SSR-ə ilhaq etmək üçün əsəssiz cəhdərər göstərilməsi respublikanın və bütün ölkənin həyatının iqtisadi, sosial, mənəvi sahələrində ağır itkilərə gətirib çıxarmışdır.

Partiya və hökumətin muxtar vilayətdə vəziyyətin normallaşdırılmasına yönəldilmiş məlum qərarlarına baxmayaraq vəziyyət hələ də ağırdır. Deputat demişdir ki, millətçilərin hərəkətinə göz yuman DQMV-ni xüsusü idarə komitəsi ləğv olunmalıdır.

Natiq öz çıkışında vilayətdə fövqəladə vəziyyət yaranması üçün tam məsuliyyət daşıyan erməni millətçilərini və ekstremistləri aşkara çıxarmağa və on ciddi şəkildə cəzalandırmağa qətiyyətlə çağırmışdır. O demişdir: Məhz onlar vəziyyəti kəskinləşdirir, DQMV əhalisini çəsdirir, onu düzgün olmayan yola sürükleyir. Rayonun partiya, sovet, təsərrüfat və hüquq mühafizə orqanları bütün hüquqa zidd hərəkətlərin, cinayətkarlıq və quldurluq hərəkətlərinin qarşısını almaq, asayış, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görülür. Rayonda 1.500 nəfərdən çox adamı öz sıralarında birləşdirən xalq drujinaları, könüllü dəstələr yaradılmışdır.

Daha sonra deputat demişdir: Qubadlı Rayon Partiya Komitəsi Ermənistən SSR-in Gorus və Qafan rayonlarının partiya komitələri ilə daim əlaqə saxlayır. Hadisələrin daha da güclənməsinin qarşısını almaq üçün birgə tədbirlər görülür.

Rayonumuzun bir sıra kolxoz və sovxozlарının əməkçiləri göstərilən rayonların kənd sakinləri ilə vaxtaşırı görüşür, onları ekstremistləri qətiyyətlə dəf etməyə çağırırlar.

Natiq Ermənistan SSR-dən gəlmış didərginləri yerbəyer etmək üçün rayonda görülən tədbirlərdən ətraflı danışmışdır. Onlara torpaq sahələri ayrılmış, borc verilmişdir. Gələnlərin hamısı işə düzəldilmişdir.

Axırda natiq demişdir ki, öz ərazi quruluşu məsələlərini həll etməyə yalnız Azərbaycan xalqının hüququ vardır. Xalq öz torpağının tam hüquqlu sahibi olmalıdır və bunun üçün hər cür real təminatlar verilməlidir.

Azərbaycanın xalq yazıçısı deputat İsmayılov Şixlinin nitqi

Bizim qarşımızda böyük və çətin vəzifələr durur. Ən mühüm vəzifə respublikanın iqtisadi və siyasi müstəqilliyinə nail olmaqdır. Həmin məsələ tək bu gün yox, gələcəyin də məsələsidir. Yenidənqurmanın və aşkarlığın bizə verdiyi imkanlardan səmərəli istifadə etmək gərəkdir. Burada da tələsmək bir şey verməz. Buna görə də birinci növbədə gərək məsul rəhbərlər Mərkəzin göstərişlərinin əvvəller olduğu kimi, kor-koranə yox, xalqın, respublikapın mənafeyini əsas tutub yerinə yetirsinlər.

İllər uzunu biz ağına-bozuna baxmadan təbii sərvətləri istismar edir, istehsalat mədəniyyətinə fikir vermirdik; torpağı zay edir, Xəzəri çirkənləndirirdik. Bəs Kürün başına nə oyun açmışıq? Biz Kürdən su içirnk, eyni zamanda onu mineral gübrələrlə, kimyəvi reagentlərlə zəhərləyirik. Gərək unutmayaq ki, təbiət özünü belə münasibəti bağışlamır, bugünkü səhvlər sabah özünü göstərəcəkdir.

Yadınıza salım ki, son onilliklərdə Azərbaycan ərazisi xeyli azalıb. Bu da respublikanın əvvəlki rəhbərlərinin məsuliyyətsizliyi üzündən olub, çünkü onlar bağlı qapılar arxasında dəfələrlə torpağı özbaşına paylamaq məsələlərini həll eləyiblər. Bir deputat kimi mən İliç, Gədəbəy, Tovuz, Qazax, Qubadlı rayonlarının torpaqlarının qoparılması məsələləri barəsində əvvəller qəbul olunmuş qərarların nəzərdən keçirilib ləğv olunmasını tələb edirəm.

Öz torpağımızın sərvətlərini çıxaltmaq üçün gərək onun əsl sahibi olaq. Mərkəzdən göstəriş verilməsini gözləmədən gərək biz özümüz müəyyən edək ki, tutalım, Mingəçevir elektrik stansiyasının doqquzuncu aqreqatı respublikaya gərəkdirimi, respublikanın iqtisadiyyatı, əhalinin ehtiyaclarının ödənilməsi üçün hansı kənd təsərrüfatı bitkilərini yetişdirmək daha sərfəlidir. Özümüzü əsas bitkiçilik və heyvandarlıq məhsulları ilə büsbüütən təmin etmək imkanımız ola-ola, onların bir çoxunu ölkənin başqa regionlarından daşıyb götiririk. Buna görə də Azərbaycanın tam suverenliyindən danışırıqsa, gərək bunu yaddan çıxarmayaq. Əvvəller yol verilmiş səhvləri düzəltmək gərəkdir.

Sonra natiq millətlərərəsi münasibətlər məsələləri üzərində dayandı. O dedi ki, son vaxtlar ölkənin müxtəlif regionlarında yaşayan xalqlar arasında bir çox

münaqışlər yaranıb. Bunları təhlil edərkən belə nəticəyə gəlirsən ki, həmin cinayətlər vahid ssenari üzrə törədilib inkişaf etdirilir, eyni dairələr tərəfindən bacarıqla həyata keçirilir. Bununla da sovet dövlətinin əsas dayaqlarından biri — xalqların vəhdəti laxladılır. Bu niyyəti də bəzi yerlərdə həyata keçirmək mümkün olub, məsələn, Dağlıq Qarabağda, deputat DQMV-nin tarixinə aid N. Nərimanovun az məlum olan bəzi fikirlərini misal götirdi. DQMV daşnak partiyası nümayəndələrinin təzyiqi altında yaradılmışdır və məhz bundan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı kəndliləri arasında münasibətlər xeyli kəskinləşməyə başlamışdır, halbuki ondan əvvəl uzun illər qonşu kimi yaşayan sadə əməkçilər millətlərarası ədavətin nə olduğunu heç bilmirdilər.

Eyni sözləri DQMV-də indiki hadisələr haqqında da demək olar. «Krunk» və «Qarabağ» kimi millətçi komitələrinin yaradılması ədavəti yenə də kəskinləşdirmiş, kütləvi çaxnaşmalara və qan tökülməsinə gətirib çıxarmışdır. Belə hesab edirəm ki, bu işdə mərkəzi orqanlar çox müqəssircilər, çünki onlar vaxtında lazımı tədbirlər görməmiş, münaqışının indiki dərəcəyə gəlib çatmasına imkan vermişlər. Buna görə də xalq hesab edir ki, təşəbbüsü öz əlinə almalıdır. Natiq bir sərə təkliflər irəli sürüb dedi ki, onun fikrincə, bunlar Dağlıq Qarabağ problemini tezliklə həll etməyə imkan verər. DQMV-də xüsusi idarə formasını ləğv etmək, vilayətdə Azərbaycan SSR-in suveren hüquqlarını bərpa etmək və sair belə təkliflərdir.

«Azərbaycan kommunisti» jurnalının redaktoru, deputat K. N. Rəhimovun nitqi

Bu gün respublikanın suverenliyinin təmin edilməsi problemi ən mühüm və təxirəsalınmaz vəzifələrdən biridir. Dağlıq Qarabağ probleminin həll olunması, respublikanın iqtisadi müstəqilliyinin təmin edilməsi bu məsələ ilə kökündən bağlıdır. İki ilə yaxındır ki, DQMV-də və onun ətrafında baş verən hadisələr bütün respublikanı gərginlik və narahatlıq məngənəsində saxlayır. Deputat DQMV probleminin tarixi üzərində dayandı. Onun fikrincə, bu problemi erməni millətçiləri uydurmuşlar. Deputat qeyd etdi ki, DQMV-nin yaradılmasının heç bir hüquqi əsası və zəruriliyi olmamışdır. Buna görə də muxtar vilayət statusunu ləğv etmək lazımdır. Aran Qarabağını daxil etməklə vahid Qarabağ vilayəti yaradımlı, ya da vilayət milli rayonlara bölünməlidir. Natiq DQMV-ni xüsusi idarə komitəsini ləğv etməyin zəruri olduğunu qeyd etdi.

Yerevanda və Stepanakertdə «Sumqayıt qurbanlarının» xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldılmışdır, axı, yüzlərlə azərbaycanlı da erməni millətçilərinin zoraklıığının qurbanı olmuşdur. Onların xatirəsini əbədiləşdirmək üçün biz abidə qoymalı, xatırə kompleksi ucaltmalıyıq. «Qayğı» cəmiyyəti, Qarabağa Yardım Komitəsi, mədəniyyət fondu, V. İ. Lenin adına respublika uşaq fondu bu kompleksin yaradılmasına kömək etməlidirlər.

Deputat inzibati orqanlarının fəaliyyətini tənqid edərək dedi ki, onlar bir çox hallarda özlərini kənar müşahidəçilər kimi aparırlar. Sumqayıt hadisələri səbəblərinin indiyədək aşkar edilməməsi buna sübutdur. Lakin bu yeganə fakt deyildir. Azərbaycan dəmir yolunun Ermənistən ərazisindən keçən sahəsində törədilmiş cinayətlər haqqında işlər Qafan Rayon Xalq Məhkəməsinə verilmişdir, orada isə cinayət-karlar yalnız cərimə edilmişlər.

Mən genosid məsələsinə toxunmaq istəyirəm. «Böyük Ermənistən» yaradılması siyasətinin tərkib hissəsi olan genosid Azərbaycanın əleyhdarları tərəfindən qabaqcadan hazırlanmış program əsasında həyata keçirilirdi. Faktlara müraciət edək. Təkcə bu yüzillikdə azərbaycanlılar 4 dəfə Ermənistəndən qovulmuşlar. Əsrin əvvəlində Ermənistanda bir milyona qədər azərbaycanlı yaşayırırdı, indi isə, erməni mənbələrinə görə, bir neçə min nəfər azərbaycanlı yaşayır. Sumqayıtda bir neçə erməninin öldürülməsi genosiddir, yoxsa on minlərlə azərbaycanının öldürülməsi, bir milyona yaxın azərbaycanının ana torpaqdan qovulması?!

Azərbaycan SSR Ali Soveti Ermənistəndə azərbaycanlılara qarşı planlaşdırılıb həyata keçirilmiş genosidə siyasi qiymət verməlidir.

Deputat komissiyası yaratmaq təklif edilmişdir. Belə bir komissiya Sumqayıt hadisələrini hərtərəfli öyrənə bilər, həqiqəti üzə çıxara bilərdi.

Biz Azərbaycanın bəzi keçmiş liderlərinin «beynəlmiləçiliyi» sayəsində vaxtı ilə Ermənistana verilmiş bütün torpaqlarımızın geri qaytarılmasını tələb etməliyik. Təklif edirəm ki, Ermənistəndən qovulmuş didərginlər Ermənistən SSR-in Gorus, Sisyan, Qafan, Meğri rayonlarında yerləşdirilsin.

Biz Azərbaycan Xalq Cobhəsi idarə heyəti üzvlərinin irəli sürdükləri təklifləri diqqətlə nəzərdən keçirməli, vahid bir fikrə gəlməliyik.

Azərbaycanın xalq yazıçısı, Qarabağa Yardım Komitəsi idarə heyətinin sədri B. S. Bayramovun nitqi

Bu gün biz dəyanət və ləyaqət göstərməyi bizdən tələb edən bir məsələni həll etmək üçün toplaşmışıq. Biz çox səbr etmişik və əgər susmaqdə davam etsək, xalq bizi başa düşməz. Şəxsən mən xalq cəbhəsinin tərəfdarıyam, onun bir çox işlərini müdafiə edirəm. Lakin bu gün ən başlıca məsələ bütün qüvvələrin birliyidir, hər cür qarşıdurma DQMVG məsələsinin ədalətlə və tezliklə həll olunması işinə ziyan vura bilər. Mən hamını xalqlar arasında düşmənçilik toxumu səpənlərə qarşı mübarizəyə qoşulmağa, təkcə Qarabağ əhalisinə maddi yardım göstərməklə deyil, həm də onun zəngin mədəni irsini qoruyub saxlamaqla məşğul olan komitəmizə kömək göstərməyə çağırıram.

Natiq Qarabağı tarixindən, onun sünü surətdə dağlıq və düzənlik hissələrə bölünməsindən ətraflı danışmışdır. O qeyd etmişdir ki, erməni əhalisinin hüquqları

tapdalanmamışdır, əksinə, onilliklər boyu ermənilər yaşayan məntəqələr azərbaycanlıların yaşadığı məntəqələrin hesabına inkişaf etmişdir.

Azərbaycanlılar yaşayan məntəqələrin bir çoxunun hələ də mədəni-məişət obyektləri, səhiyyə, xalq təhsili müəssisələri yoxdur. Yol, mənzil, kommunikasiya olmadığını görə illər boyu azərbaycanlıların bir çox məskənləri tənəzzül etmişdir. Bunların çoxuna ermənilər köçmüş və həmin məskənlərin adı dəyişdirilmişdir,

Natiq adamlar arasında ünsiyyətdə Azərbaycan dilinin rolu barədə, dövlət təşkilatlarında və ictimai təşkilatlarda, kargüzarlıqda ondan istifadə edilməsi haqqında muhüm məsələyə toxunmuşdur. Kədərləndirici haldır ki, bir çox rəhbər işçilər öz doğma dilini bilmir, yaxud ondan kifayət qədər istifadə etmirlər.

Daha sonra natiq dedi: Təəssüf ki, tarix təkrar olunur. Qırx il bundan əvvəl, yəni yarım milyon azərbaycanının ata-baba yurdundan qovulduğu zaman olduğu kimi, indi də 165 min adam Ermənistandakı evlərini qoyub qaçmağa məcbur olmuşdur. Bu gün biz onların siyasi və Konstitusiya hüquqlarının qorunmasına var qüvvəmizlə çalışmalıyıq. Bundan başqa DQMV-də Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır.

«Bakinski raboçi» qəzetinin redaktoru K. Q. Qluşkovun nitqi

Zənnimcə, Dağlıq Qarabağda vəziyyətlə əlaqədar Azərbaycan SSR Ali Sovetinin qəbul etməyə hazırlaşlığı qərarların səmərəliliyi bir çox cəhətdən həmin məsələ barəsində fikirlərin bütün rəngarəngliyinin və Azərbaycan xalqının iradəsinin nə dərəcədə nəzərə alınacağından asılıdır. Bu gün mən də həmin məsələ barəsində özümün bəzi mülahizələrimi söyləmək istərdim.

Birinci mülahizəm Dağlıq Qarabağda və onun ətrafında hadisələrə siyasi qiymət verməyin zəruriliyinə aiddir. Sovet Pribaltikası respublikalarında vəziyyət haqqında Sov. İKP MK-nin bəyanatı geniş rəy doğurmusdur. Bu bəyanatda separatçı mövqelərdən çıxış edən ekstremist millətçi qüvvələrin hərəkətlərinə prinsipial siyasi qiymət verilmişdir, mövcud hakimiyət orqanları ilə parallel orqanlar yaratmaq cəhdləri, digər mənfi hallar pişlənir. Bütün bunlar Dağlıq Qarabağda daha kəskin surətdə təzahür edir, daha böyük partlayış təhlükəsi törədir. Lakin təəssüf ki, Sov. İKP MK buna siyasi qiymət verməmişdir.

İndi Sovet İttifaqı xalqları, geniş ictimaiyyət Dağlıq Qarabağ haqqında nə bilir? Aşkar aşkarsızlıq vəziyyəti yaranmışdır: təkcə bu bəllidir ki, guya «çox müsibətlər görmüş» DQMV xalqı ekstremal şəraitdə məsələnin demokratik proses çərçivəsində «ədalətli» həllini gözləyir. Halbuki DQMV-də Konstitusiyaya zidd əməllər törədilir, Ermənistən SSR Azərbaycan SSR-in suverenliyinə qəsd edir. Ölkə ictimaiyyəti bunu bilməlidir, özü də mötəbər orqan vasitəsilə. Ona görə də indiki sessiyada respublika parlament üzvlərinin qəbul edəcəkləri sənəddə, zənnimcə, DQMV-də hadisələrə Sov. İKP MK-nin siyasi qiymət verməsi tələbi əks etdirilməlidir.

İkincisi. Məlum olduğu kimi, vilayətdə müvəqqəti forma kimi yaradılmış xüsusi idarə komitəsi ona bəslənən ümidi ləri doğrultmadı. Səbəblərdən biri budur ki, komite prinsipial partiya mövqeyi tuta bilmədi. Məsələn, bu ilin əvvəlində xüsusi idarə komitəsi vilayətdə xalq təhsilinin inkişafı haqqında məsələni nəzərdən keçirirdi. Komitənin üzvü V. Sidorov bu məsələ barəsində məruzə etmişdi. Qərarın layihəsində nəzərdə tutulurdu ki, vilayətdə xalq təhsilinin təkmilləşdirilməsinə aid bütün problemlər respublika xalq təhsili sisteminin tərkib hissəsi kimi müzakirə edilsin. Bir müddət sonra isə V. Sidorov «Sovetski Karabax» qəzetinin müxbiri ilə müsahibəsində bildirdi ki, bu il DQMV orta məktəblərinin məzunlarına Ermənistən SSR-in kamal attestatları veriləcəkdir. Bu nədir, siyasi riyakarlıq faktı deyilmi? Mən bunu misal çəkmək xatırınə demirəm, ona görə deyirəm ki, millətlərarası münasibətlər və münaqişələr məsələsində aşkarlığın bizə nə qədər zəruri olduğunu bir daha qeyd edim. Susmaq yalnız vəziyyəti mürəkkəbləşdirir, hadisələrin təhlükəli gedişinə səbəb olur.

Bələ bir fikrə şərık oluram ki, xüsusi idarə komitəsinin ləğv edilməsi kəskin zərurətdir.

Azərbaycan Xalq Cəbhəsi idarə heyətinin sədri Ə. Q. Əliyevin nitqi

Azərbaycan xalqı ən çətin, ən məsul günlərini yaşayır. Əlbəttə, biz o xalqdan deyilik ki, öz ağrısı barəsində bütün dünyaya car çəkir, hay-küy salır. Bəlkə bu yaxşıdır, bəlkə də pis, ancaq dünya səsimizi eşitmirsə, bizi təqsirkar saya bilər. Digər tərəfdən, çox hay-küy salmaq da elə bir hörmət göturmır. Bununla belə, xalqımızın haqqını bildirmək üçün hər cür vasitələrdən istifadə etməliyik. Başlıca vasita isə demokratiyani daha da inkişaf etdirməkdir. Bunsuz biz heç nəyə nail ola bilmərik. Mirzə Ələkbər Sabirin dediyi kimi, hürriyyət olan yerdə insanlıq olur. Harada demokratiya və azadlıq varsa, orada da insanlıq olur.

Azərbaycanda demokratik hərəkat genişlənir. Adamlar öz fikirlərini açıq ifadə edirlər. Yazıçı Bayram Bayramov çox gözəl dedi: Bu addımı zaman-zaman atmışiq. Hərəmiz bir addım qabağa atmalıyiq ki, bu məsələləri həll edək. Bu addimin atıldığı hiss olunur.

Dağlıq Qarabağ məsələsi barəsində qəti qərar çıxarılmamışdır. Ancaq irəliləyiş var - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, bir vaxtlar itirilmiş Azərbaycan torpaqlarını da geri almaq gərəkdir. Bütün bu məsələlər humanizm mövqelərindən həll edilməlidir. Xalq cəbhəsi adından mən bütün deputatlara, respublika hökumətinə minnətdarlığımı bildirirəm.

SSRİ xalq deputatı, Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov sessiyada yekun sözü söylədi. (Azərinform.)

«Kommunist» qəzeti, 19 sentyabr 1989-cu il

AZƏRBAYCAN SSR-in DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ VƏZİYYƏT HAQQINDA

AZƏRBAYCAN SSR ALİ SOVETİNİN QƏRARI

Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında məruzəni müzakirə edərək respublikanın bu regionundakı vəziyyətdən çox narahat olduğunu bildirir.

İl yarımındır ki, tətillər, icazəsiz mitinqlər və nümayişlər, DQMVi-ni Azərbaycandan qoparıb ayırmış məqsədinə yönəldilmiş başqa tədbirlər ara vermir. İnsan tələfati vardır, qacqınların sayı artır. Xalqlar arasında dostluq, beynəlmiləcilik kimi əsas dəyərlər alt-üst olur, qanunçuluq, sosial ədalət, insan hüquqları pozulur. Bütün bunlar gözlənilməyən nəticələr verə bilər.

DQMVi-də millətlərarası münaqişə Azərbaycan və erməni xalqları arasında münasabətləri xeyli pisləşdirmişdir. Sovet dövləti üçün qeyri-adi olan qacqınlar problemi millətlərarası münaqişənin ən ağır nəticələrindən biridir. 165 min azərbaycanlı Ermənistən SSR-də daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur, böhran halları Azərbaycan SSR-dən erməni köçkünləri axınına səbəb olmuşdur.

Azərbaycan SSR Ali Soveti qeyd edir ki, 1923-cü ildə Azərbaycan SSR-də regionun bütün əhalisinin razılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması Sovet Azərbaycanı xalqının xeyirxahlıq aktı olmuşdur ki, bundan da məqsəd azərbaycanlıların və ermənilərin, iki qonşu respublikanın xalqlarının əməkdaşlığını və dostluğunu təmin etmək idi.

Varlığının ötən illəri ərzində Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in iqtisadi potensialından geniş istifadə edərək, digər regionlarla tarixən yaranmış iqtisadi və mədəni əlaqələri inkişaf etdirərək öz inkişafında böyük müvəffəqiyətlər qazanmışdır.

Bununla birlikdə, ölkədə əvvəllər milli siyasetin təhrif edilməsi milli muxtar iyyətlərin, o cümlədən həm də DQMVi-nin vəziyyətinə pis təsir göstərmişdir. Bundan vilayətin, ümumən respublikanın həm erməni, həm də azərbaycanlı əhalisi əziyyət çəkirdi.

Yenidənqurma, sovet cəmiyyətinin inqilabi tərzdə yeniləşdirilməsi üçün Kommunist Partiyasının təşəbbüsü ilə həyata keçirilən xətt yığılb qalmış problemlərin həllindən ötrü əlverişli imkanlar yaratmışdır. Lakin DQMVi-də vəziyyətin normallaşdırılması sahəsində Sov. İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət heyətinin və sovet hökumətinin göstərdikləri səylər, Azərbaycan SSR rəhbərliyinin və ictimaiyyətinin gördükleri tədbirlər daim yenidənqurmaya zidd, millətçi, ekstremit qüvvələrin açıq müqavimətinə rast gəlir.

Vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi vəziyyəti yaxşılaşdırılmamış, gərginliyi daha da artırmış, millətlərərəsə əkscəbhələşməni dərinləşdirmiş və kəskinləşdirmiştir.

Azərbaycan SSR Ali Soveti qərara alır:

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini xüsusi idarə komitəsi ləğv olunsun və bu məsələ üzrə müvafiq qərar qəbul edilməsi barədə SSRİ Ali Sovetinin Rəyasət heyəti qarşısında vəsatət qaldırılsın.

Azərbaycan SSR Ali Soveti bu qərarı qəbul etməklə regionda vəziyyətin tezliklə normallaşdırılması, milli barişq uğrunda çıxış edir, sərhədləri dəyişdirmək, suveren respublikanın daxili işlərinə qarışmaq üçün göstərilən hər hansı cəhdləri tam qətiyyətlə rədd edir.

DQMV-də istər erməni, istərsə də azərbaycanlı əhalinin siyasi, iqtisadi və sosial-mədəni inkişafını təmin etmək üçün Azərbaycan SSR-in hər cür lazımi imkanları vardır.

Respublika Ali Soveti Azərbaycan xalqının erməni xalqı ilə dinc və mehriban qonşuluq şəraitində yaşamağa can atdığını qətiyyətlə bildirir, hamını vaxtı çatmış problemlərin həllinə təmkinlə yanaşmağa, qarşılıqlı iddiyalardan və ittihamlardan yüksəkdə durmağa çağırır. Bunu bizdən xalqlarımızın indisi və gələcəyi üçün, hər bir adamin, hər bir ailənin müqəddərəti üçün xalqlarımız qarşısında daşıduğumuz məsuliyyət tələb edir. Qoy hər birimizin evində dinclik və əmin-amanlıq olsun.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri: **E. QAFAROVA**.

Azərbaycan SSR Ali Soveti heyətinin katibi: **R. QAZIYEVA**.

Bakı şəhəri, 15 sentyabr 1989-cu il

«Kommunist» qəzeti, 19 sentyabr 1989-cu il

MÜNDƏRİCAT

Dağlıq Qarabağ hadisələrinə dair (24 fevral 1988-ci il)
DQMV partiya fəallarının yığıncağı (23 fevral 1988-ci il)
Dağlıq Qarabağ vilayət partiya təşkilatı fəallar yığıncağının
1988-ci il 22 fevral tarixli qətnaməsi (23 fevral 1988-ci il)
Dağlıq Qarabağ vilayət partiya komitəsinin plenumu (24 fevral 1988-ci il)
Azərbaycan partiya fəallarının yığıncağı (25 fevral 1988-ci il)
Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan
zəhmətkeşlərinə, xalqlarına müraciəti (27 fevral 1988-ci il)
Sov.İKP MK-da müşavirə (10 mart 1988-ci il)
Sumqayıt şəhər partiya komitəsinin plenumu (17 mart 1988-ci il)
Sumqayıt şəhər sovetinin sessiyası (17 mart 1988-ci il)
Azərbaycan KP Mərkəzi Komitəsində (19 mart 1988-ci il)
Sov.İKP MK-da (19 mart 1988-ci il)
Müttəfiq respublikaların Ali Sovetləri Rəyasət heyətlərinin iclasları RSFSR (23
mart 1988-ci il)
Ukrayna SSR (23 mart 1988-ci il)
Gürcüstan SSR (23 mart 1988-ci il)
Belorusiya SSR (24 mart 1988-ci il)
Özbəkistan SSR (24 mart 1988-ci il)
Qazaxıstan SSR (24 mart 1988-ci il)
Litva SSR (24 mart 1988-ci il)
Moldaviya SSR (24 mart 1988-ci il)
Latviya SSR (24 mart 1988-ci il)
Qırğızıstan SSR (24 mart 1988-ci il)
Tacikistan SSR (24 mart 1988-ci il)
Türkmənistan SSR (24 mart 1988-ci il)
Estoniya SSR (24 mart 1988-ci il)
SSRİ Ali Soveti Rəyasət heyətinin iclası (24 mart 1988-ci il)
Dağlıq Qarabağda, Azərbaycan SSR-də, Ermənistan SSR-də hadisələr barəsində
müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında SSRİ Ali
Soveti Rəyasət heyətinin qərarı (24 mart 1988-ci il)
1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar vilayətinin sosial-
iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında Sov.İKP MK-nın və SSRİ
Nazirlər Sovetinin 1988-ci il 24 mart tarixli qərarı (24 mart 1988-ci il)
Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətində (25 mart 1988-ci il) «Dağlıq
Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr barəsində
müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında» SSRİ Ali
Soveti Rəyasət heyətinin qərarını yerinə yetirmək vəzifələri barədə Azərbaycan
SSR Ali Soveti Rəyasət heyətinin qərarı (25 mart 1988-ci il)

Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin təşkili və keçirilməsi qaydası haqqında əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanı (25 mart 1988-ci il)

Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin keçirilməsi qaydası haqqında əsasnamə (25 mart 1988-ci il)

Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmaq üstündə məsuliyyət haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanı (25 mart 1988-ci il)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin müraciəti (18 may 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (22 may 1988-ci il)

Zəhmətkeşlərin xeyrinə (31 may 1988-ci il)

Çiyin-çiyinə vahid məqsədə doğru (31 may 1988-ci il)

Yenidənqurmanın, dostluq tellərini əməli işlərlə möhkəmlətməli (31 may 1988-ci il)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu haqqında məlumat (1 iyun 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (2 iyun 1988-ci il)

Yenidənqurma, demokratikləşdirmə və beynəlmiləlçilik uğrunda Bakı zəhmətkeşlərinin mitinqi (14 iyun 1988-ci il)

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətində (14 iyun 1988-ci il)

Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi haqqında vilayət Xalq deputatları Soveti deputatlarının xahişi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı (14 iyun 1988-ci il)

Azərinformun məlumatı (15 iyun 1988-ci il)

On birinci çağırış, Azərbaycan SSR Ali Sovetinin yeddinci sessiyası, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatliyevin məlumatı (18 iyun 1988-ci il)

DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında Dağlıq Qarabağ Muxtar vilayəti Xalq deputatları Soveti deputatlarının xahişi barəsində məsələ ətrafında müzakirələr (18 iyun 1988-ci il).

DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında Dağlıq Qarabağ Muxtar vilayəti Xalq deputatları soveti deputatlarının xahişi barədə Azərbaycan SSR Ali Sovetinin qərarı (18 iyun 1988-ci il)

DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında Dağlıq Qarabağ Muxtar vilayəti Xalq deputatları Soveti deputatlarının xahişi barəsində Azərbaycan SSR Ali Sovetinin qərarı (18 iyun 1988-ci il)

Sov.İKP XIX Ümumittifaq partiya konfransında Azərbaycan KP MK-nin birinci katibi Ə. X. Vəzirov yoldaşın çıxışından (7 iyul 1988-ci il)

SSRİ Ali Soveti Rəyasət heyətinin iclası (19 iyul 1988-ci il)

SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında Sov.İKP MK-nın Baş katibi M. S. Qorbaçovun çıxışı (20 iyul 1988-ci il)

SSRİ Ali Soveti Rəyasət heyətinin iclası (20 iyul 1988-ci il)

Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ məsələsi barəsində qərarları haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı (20 iyul 1988-ci il)

Sov.İKP Mərkəzi Komitəsində və SSRİ Ali Sovetinin Rəyasət heyətində (27 iyul 1988-ci il)

Vətənin Ali mənafeləri naminə (23 iyul 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (24 iyul 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (26 iyul 1988-ci il)

Azərbaycan KP MK bürosunda (28 iyul 1988-ci il)

Dağlıq Qarabağda görüş (3 avqust 1988-ci il)

Azərbaycan KP MK-nın 1988-ci il avqustun 16-da keçirilmiş plenumunda Ə. X. Vəzirov yoldaşın mərzəzəsindən (17 avqust 1988-ci il)

Sumqayıt: Prokurorluq istintaqı davam etdirir (19 avqust 1988-ci il)

Görülüşi işlər çoxdur. Dağlıq Qarabağ Muxtar vilayəti bu gün (30 avqust 1988-ci il)

Hökumət komissiyası iş başında (30 avqust 1988-ci il)

Durğunluq hallarını qətiyyətlə aradan qaldırmalı (15 sentyabr 1988-ci il)

Azərbaycanın təşəbbüsü (17 sentyabr 1988-ci il)

Siyasi iş: həm səylə, həm işlə (17 sentyabr 1988-ci il)

Fəallar yiğincəgi (20 sentyabr 1988-ci il)

Dağlıq Qarabağ hadisələrinə dair (20 sentyabr 1988-ci il)

Dağlıq Qarabağ hadisələrinə dair (22 sentyabr 1988-ci il)

Dağlıq Qarabağ ətrafında vəziyyətə dair (24 sentyabr 1988-ci il)

Dağlıq Qarabağ ətrafında vəziyyətə dair (25 sentyabr 1988-ci il)

Ermənistan KP MK-ya müraciət (27 sentyabr 1988-ci il)

Əmək kollektivlərində görüşlər (28 sentyabr 1988-ci il)

Möhkəm qayda-qanunu və intizami təmin etməli (29 sentyabr 1988-ci il)

Qarşıqlıq salmaq cəhdini baş tutmadı (29 sentyabr 1988-ci il)

Təhrikçilərin ağızından vurulur (2 oktyabr 1988-ci il)

Adamlar ümidiyle yaşayırlar (5 oktyabr 1988-ci il)

Azərbaycan KP MK-da (14 oktyabr 1988-ci il)

Xalqın köməyinə inam. Azərbaycan KP MK-nın birinci katibi Ə. X. Vəzirov ilə söhbət (23 oktyabr 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (25 oktyabr 1988-ci il)

Azərbaycan KP Mərkəzi Komitəsində (26 oktyabr 1988-ci il)

Azərinformda görüş (26 oktyabr 1988-ci il)

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri S. B. Tatliyev yoldaşın müraciəti (24 noyabr 1988-ci il)

Azərbaycan SSR Nazirlər Sovetində. Qərar ləğv edilmişdir (30 noyabr 1988-ci il)
SSRİ Ali Sovetinin növbədənəkənar on ikinci sessiyasında A. İ. Volskinin çıxışı (2 dekabr 1988-ci il)

Dağlıq Qarabağ Muxtar vilayətində və onun ətrafında vəziyyət haqqında deputatlar qrupunun sorğusu üzrə SSRİ Ali Sovetinin qərarı (2 dekabr 1988-ci il)

Sov.İKP MK-da görüş (2 dekabr 1988-ci il)

SSRİ Nazirlər Sovetində (4 dekabr 1988-ci il)

Qarşılıqlı anlaşma yollarını axtarmalı. Sov.İKP MK-da görüş (6 dekabr 1988-ci il)

Azərbaycan SSR-də və Ermənistan SSR-də vətəndaşların Konstitusiya hüquqlarının çox kobud surətdə pozulması haqqında Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin 1988-ci il 5 dekabr tarixli qərarı (6 dekabr 1988-ci il)

SSRİ Nazirlər Sovetində, ÜHİMŞ-də və ÜLKƏGİ MK-da (6 dekabr 1988-ci il)

Hökumət komissiyasında (6 dekabr 1988-ci il)

Qərəzkarlığa və emosiyalara son qoymalı (6 dekabr 1988-ci il)

Azərinformda brifinq (7 dekabr 1988-ci il)

Asayışın normal əmək ahəngini bərpa etməli. Respublika ictimaiyyətinin fəallarlığınıcağı (7 dekabr 1988-ci il)

Vətəndaşları daimi yaşayış yerlərindən getməyə vadar edən Azərbaycan SSR və Ermənistan SSR yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında Sov.İKP MK-nin və SSRİ Nazirlər Sovetinin 1988-ci il 6 dekabr tarixli qərarı (7 dekabr 1988-ci il)

Çıxış yoluunu birləşməli. Ermənilərə və azərbaycanlılara müraciət (7 dekabr 1988-ci il)

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə, Ermənistan SSR Ali Sovetinin Rəyasət heyətinə, Ermənistan SSR Nazirlər Sovetinə (8 dekabr 1988-ci il)

Azərbaycan KP MK-da (8 dekabr 1988-ci il)

Hökumət komissiyasında (8 dekabr 1988-ci il)

Azərbaycan KP MK-da (9 dekabr 1988-ci il)

M. S. Qorbaçovun Mərkəzi televiziyanın və Ermənistan televiziyasının müxbirləri ilə müsahibəsi (13 dekabr 1988-ci il)

Ziyalıların şərəfli borcu. Azərbaycan KP MK-da görüş (16 dekabr 1988-ci il)

Xalqın həqiqi mənafeyinə xidmət etməli (23 dekabr 1988-ci il)

Daimi yaşayış yerlərini tərk etmiş vətəndaşlara Azərbaycan və Ermənistan Kommunist partiyaları MK-larının, Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin müraciəti (4 yanvar 1989-cu il)

Hamının qayğısı (12 yanvar 1989-cu il)

SSRİ Ali Soveti Rəyasət heyətinin iclası (13 yanvar 1989-cu il)

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətində xüsusi idarə formasının tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı (15 yanvar 1989-cu il) Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətində (15 yanvar 1989-cu il) Ümumi qayıqı və ümumi məsuliyyət. Azərbaycan partiya fəalları yığıncağından (15 yanvar 1989-cu il) Məsuliyyətsizlik üçün məsuliyyət. Ermənistan KP MK bürosunun iclasından (18 yanvar 1989-cu il) Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədri N. İ. Rijkovun Ermənistan SSR 17 yanvar 1989-cu il tarixli partiya təsərrüfat fəallarının yığıncağından çıxışından (19 yanvar 1989-cu il) Azərbaycan KP MK-da (19 yanvar 1989-cu il) Ədalətli güzəşt (20 yanvar 1989-cu il) Hər yerdə lazımı qayda yaradılmasını təmin etməli (21 yanvar 1989-cu il) Komitə işə başlamışdır (24 yanvar 1989-cu il) Quqark rayonundan Azərbaycan SSR-ə köçmüş azərbaycanlılara müraciət (26 yanvar 1989-cu il) Beynəlmilələcilik qanunları ilə. Qəlbin hökmü (27 yanvar 1989-cu il) Azərbaycan KP MK-da (27 yanvar 1989-cu il) Ermənistan KP MK-da görüş (31 yanvar 1989-cu il) Azərbaycan KP MK-da (13 aprel 1989-cu il) Zəka qalib gələcək (Azərbaycan SSR Nazirlər Sovetinin daimi yaşayış yerlərini tərk etmiş əhalisi ilə iş üzrə şöbəsinin müdürü Z. M. Yusifzadə ilə müsahibə. (13 aprel 1989-cu il) SSRİ Nazirlər Sovetində (20 aprel 1989-cu il) Moskva. Sov.İKP MK-nin Baş katibi M. S. Qorbaçov yoldaşa (14 may 1989-cu il) DQMV-də şəraiti sağlamlaşdırılmalı (20 may 1989-cu il) Azərbaycan KP MK-nin birinci katibi, deputat Ə. X. Vəzirovun SSRİ xalq deputatlarının qurultayında çıxışı (29 may 1989-cu il) Deputat M. Ə. İbrahimovun SSRİ xalq deputatlarının qurultayında çıxışı (29 may 1989-cu il) Azərbaycan SSR Nazirlər Sovetinin sədri, deputat A. P. Mütəllibovun SSRİ xalq deputatlarının qurultayında çıxışından (2 iyun 1989-cu il) Deputat P. Ə. Əzizbəyovanın SSRİ xalq deputatlarının qurultayında çıxışından (6 iyun 1989-cu il) Ümumi mənafə naminə (10 iyun 1989-cu il) Dinclik, əmin-amanlıq yaradaq (Azərbaycan SSR Dağlıq Qarabağ muxtar vilayətində yaşayan qadın və analara respublika qadın və analarının müraciəti (15 iyun 1989-cu il) Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətində (3 avqust 1989-cu il) Azərbaycan KP MK-da (5 avqust 1989-cu il)

SSRİ Ali Sovetinin sessiyasında SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini deputat B. İ. Oleynikin çıxışı (5 avqust 1989-cu il)
Şuşada səhbətlər və görüşlər (15 avqust 1989-cu il)
Xocalıda görüş (16 avqust 1989-cu il)
Qarabağa dinclik və əmin-amanlıq (Azərbaycan ziyalılarının həmrəylik toplunuşu (16 avqust 1989-cu il)
Dağılıq Qarabağda yaranmış gərgin vəziyyətlə əlaqədar Azərbaycan ziyalılarının həmrəylik toplunuşının müraciəti (17 avqust 1989-cu il)
Bakı Baş tikinti idarəsi 8 nömrəli ixtisaslaşdırılmış mexanikləşdirmə idarəsinin rus millətindən olan işçilərinin SSRİ xalq deputatlarına müraciəti (23 avqust 1989-cu il)
DQMV-də Konstitusiyaya zidd tədbir haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı (27 avqust 1989-cu il)
Normal yaşamaq, işləmək və uşaqlarımızı böyütmək istəyirik (29 avqust 1989-cu il)
Azərneftikinti tresti tikintini mexanikləşdirmə idarəsinin rus millətindən olan işçilərinin SSRİ xalq deputatlarına müraciətn (30 avqust 1989-cu il)
Şəraiti sağlamlaşdırmalı, münaqişənin genişlənməsinə yol verməməli (2 sentyabr 1989-cu il)
Komissiyanın iclası (2 sentyabr 1989-cu il)
Azərbaycan SSR İsmayıllı rayonunun İvanovka kəndi sakinlərinin SSRİ xalq deputatlarına müraciəti (6 sentyabr 1989-cu il)
Azərbaycan SSR-in Qusar rayonunda yaşayan ləzgilərin SSRİ xalq deputatlarına müraciəti (10 sentyabr 1989-cu il)
Qarşılıqlı anlaşma yollarını tapmalı, SSRİ Ali Soveti Millətlər sovetinin sədri R. N. Nişanov «İzvestiya» müxbirinin sualına cavab verir (13 sentyabr 1989-cu il)
Azərbaycan SSR-in Qax rayonunda yaşayan gürcülərin SSRİ xalq deputatlarına müraciəti (14 sentyabr 1989-cu il)
Yeniləşdirmə yolu ilə, yenidənqurma yolu ilə. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar onuncu sessiyası (16 sentyabr 1989-cu il)
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar onuncu sessiyasında Azərbaycan SSR Nazirlər Sovetinin sədri A. N. Mütəllibovun məruzəsindən (16 sentyabr 1989-cu il)
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar onuncu sessiyasında çıxışlardan (16 sentyabr 1989-cu il)
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar onuncu sessiyası «Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında» Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini N. S. Fətəliyevin məruzəsi (19 sentyabr 1989-cu il)

Bütün çoxmillətli cəmiyyətin xeyrinə «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətində vəziyyət haqqında» məruzə ətrafında müzakirələrdə çıxışlar (19 sentyabr 1989-cu il)

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında Azərbaycan SSR Ali Sovetinin qərarı (19 sentyabr 1989-cu il)

НАГОРНЫЙ КАРАБАХ:
РАЗУМ ПОБЕДИТ
Баку – Азернешр - 1989

DAĞLIQ QARABAĞ: ZƏKA QALIB GƏLƏCƏK

Ответственный за выпуск И. Халилова

ИБ 4902

Yığılmağa verilmiş 07.09.89. Çapa imzalanmış 25.09.89. FQ 28267, Formatı 84X108 $\frac{1}{32}$. Kitab-jurnal. Ədəbi qarnitur. Yüksək çap üsulu ilə. 24,36. Şərti rəngli surəti 24,57. Uçot nəşr vərəqi 25,0. Tirajı 10 000.
Sifariş 673. Qiyməti 1 man. 60 qəp.

Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi. Xalqlar Dostluğu ordenli Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-370005, Hüsü Hacıyev, küçəsi, № 4.
26 Bakı komissarı adına mətbəə. Bakı,
Əli Bayramov küçəsi, № 3.

Государственный комитет Азербайджанской ССР по печати.
Азербайджансское ордена Дружбы народов государственное издательство
«Азернешр». Баку – 370005, ул. Гуси Гаджиева, 4.
Типография им. 26 бакинских комиссаров. Баку ул. Али-Байрамова. 3.